

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
DÖVLƏT İDARƏCİLİK AKADEMİYASI

DÖVLƏT VƏ BƏLƏDİYYƏ  
İDARƏCİLİYİNİN  
MÜASİR PROBLEMLƏRİ

*Dərs vəsaiti*

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliyinin Tədris-Metodiki Şurasının 11.03.2022-ci il tarixli iclasının qərarı ilə (protokol №2) çapa tövsiya edilmişdir.

Azərbaycan Respublikası  
Prezidentinin İşlər İdarəsi  
**PREZİDENT KİTABXANASI**

"Elm və təhsil"

BAKİ -2022

Tərtib edənlər:

s.e.d., prof. Z.Z.Həbibova,  
i.e.d., prof. X.M.Hüseynova,  
i.e.d., prof. M.Y.Quliyev  
s.e.f.d., dos. M.İ.Həsənov,  
i.ü.f.d., dos. G.M.Süleymanova,  
i.ü.f.d., dos.S.Qurbanova,  
i.ü.f.d., dos. E.Abasov  
i.ü.f.d., dos.R.Əliyeva,  
i.ü.f.d., dos. Z.Z.Zeynalova,  
i.ü.f.d., dos. İnşallah Qafarov  
i.ü.f.d., dos.T.Qurbanova,  
i.ü.f.d.b/m. N.Ə.Nuriyeva  
b/m. M.Karimova

Rəyçilər:

i.e.d., prof. Fərhad Rahmanov  
h.ü.f.d., dos. Zaur Əzimov

## DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏCİLİYİNİN MÜASİR PROBLEMLƏRİ. Dərs vəsaiti.

Bakı, "Elm və təhsil". 2022, 528 s.

Dərs vəsaiti müasir dövlət və bələdiyyə idarəciliyinin nəzəri məsələlərini, idarəetmə metodlarına, mexanizmlərinə, dövlət və bələdiyyə idarəetməsi üçün xarakterik olan istiqamətlərə həsr olunmuşdur. Dərs vəsaiti həzirdə fəaliyyətdə olan magistratura səviyyəsi üzrə Tədris Programma, Azərbaycan Respublikası Təhsil Nazirliyində 387N-li əmrlə təsdiq etdiyi Form Programma osasın hazırlanmışdır.

Dərs vəsaitindən "Idarəetmə və İqtisadiyyat" istiqamətində fəlsəfənin tədrisində müəllimlər, doktorantlar, təhsil alan magistrler, bakalavrilar, müəssisələrdə iqtisadi xidmət və idarəetmə vəzifələrini icra edən mütəxəssislər və s. istifadə edə bilərlər.

3706000000

qrifli nömrə

N-98-2022

© Dövlət idarəciliyik Akademiyası, 2022

## MÜNDƏRİCAT

### ÖN SÖZ ..... 7

### FƏSİL 1. DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏETMƏSİNİN MÜASİR PROBLEMLƏRİ KURSUNUN NƏZƏRİ ƏSASLARI

i.e.d., prof. X.M.Hüseynova, s.e.f.d., dos. M.İ.Həsənov,  
i.ü.f.d., dos.S.Qurbanova, b/m.M.Karimova

|   |     |
|---|-----|
| 1.1. Dövlət və bələdiyyə idarəciliyinin nəzəri aspektləri.....  | 9   |
| 1.2. Dövlət və bələdiyyə idarəetmə sisteminin təşkili,<br>səmərəli fəaliyyəti prinsipləri və meyarları .....    | 18  |
| 1.3. Azərbaycanda yerli özünüidarəetmə orqanlarının<br>yaranması, inkişaf mərhələləri və müasir vəziyyəti ..... | 35  |
| 1.4. Dövlət idarəetməsində islahatların möqsəd və<br>vəzifələri.....  | 66  |
| 1.5. Dövlət idarəciliyində islahatlar .....   | 71  |
| 1.6. Yerli özünüidarəetmə sahəsində islahatlar .....  | 98  |
| 1.7. Dövlət orqanları regional inkişafın idarə olunmasının<br>əsas subyektidir .....                            | 124 |

**FƏSİL 2. YENİ İQTİSADI SİSTEMƏ  
TRANSFORMASIYA VƏ DƏYİŞİKLİKLƏRİN İDARƏ  
OLUNMASI DÖVRÜNDƏ DÖVLƏT VƏ BƏLƏDİYYƏ  
İDARƏÇİLİYİNDE İNSAN POTENSİALININ ROLU**

*s.e.d., prof. Z.Z.Həbibova, i.e.d., prof. M.Y.Quliyev*

|  |     |
|--|-----|
| 2.1. Dəyişikliklər prosesinin təhlilinin metodoloji aspektləri:<br>dəyişikliklərin idarəedilməsi sistemli yanaşma<br>tərzi kimi .....              | 129 |
| 2.2. Dəyişikliklərin idarə edilməsinin prinsipləri,<br>səviyyələri və həyata keçirilməsi stili .....   | 140 |
| 2.3. Dəyişikliklərə qarşı müqavimət və dəyişikliklər<br>programının nailiyyəti (D.Gleicher, R.Beckhard,<br>R.Harrisin dəyişikliklər formulu) ..... | 143 |
| 2.4. Dəyişikliklərin idarəedilməsi modelləri .....   | 147 |
| 2.5. Klassik və neo-klassik iqtisadi nəzariyyədə insanın<br>iqtisadi mahiyyəti .....   | 159 |
| 2.6. İnsan potensialı müasir konsepsiyalarda .....   | 170 |
| 2.7. İnsan potensialı XX əsrin ikinci yarısı və XXI əsrin<br>əvvəllərində .....  | 181 |

**FƏSİL 3. DÖVLƏT VƏ BƏLƏDİYYƏ  
İDARƏÇİLİYİNDE İKT-nİN TƏTBİQİ:  
RƏQƏMSALLAŞMA, AĞILLI (SMART) ŞƏHƏR  
İDARƏÇİLİYİ**

*i.ü.f.d., dos. E.Abasov, i.ü.f.d., dos. G.M.Süleymanova,  
i.ü.f.d., dos. Oafarov İnsallah*

|  |     |
|--|-----|
| 3.1. Müasir dövlət idarəciliyində rəqəmsallaşma .....          | 203 |
| 3.2. Elektron hökumət xidmətləri və onların üstünlükləri ..... | 219 |

|   |     |
|---|-----|
| 3.3. Azərbaycanda elektron hökumətin<br>əsas komponentləri .....                                | 231 |
| 3.4. Azərbaycanda elektron hökumət quruculuğunun<br>çağdaş durumu və "elektron bələdiyyə" ..... | 247 |
| 3.5. Urbanlaşma və şəhər idarəciliyinin (ağilli şəhər)<br>nəzəri əsasları .....                 | 256 |
| 3.6. Urbanlaşma və yerli özünüidarəetmə .....   | 274 |

**FƏSİL 4. DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏÇİLİYİNİN  
İQTİSADI ƏSASLARI**

*i.ü.f.d., dos.R.Əliyeva, i.ü.f.d., dos.T.Qurbanova,  
i.ü.f.d., dos. Z.Z.Zeynalova, i.ü.f.d.b/m. N.Ə.Nuriyeva*

|   |     |
|---|-----|
| 4.1. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və<br>sahibkarlığın dövlət tənzimlənməsi ..... | 285 |
| 4.2. Milli iqtisadiyyatın modernlaşmasında aparılan<br>investisiya siyasəti .....                   | 306 |
| 4.3. Dövlət və bələdiyyə idarəetməsində bütçə sistemi və<br>vergi inzibatçılığı .....               | 326 |
| 4.4. Dövlət və bələdiyyə bütçəsinin xərcləri,<br>bütçə kəsirinin maliyyəlaşması .....               | 356 |
| 4.5. Büdcədənəkənər fondlar: iqtisadi əsasları və<br>faaliyyət istiqamətləri .....                  | 367 |
| 4.6. Keyfiyyətli möhsul təminatında dövlət siyasetinin<br>formalaşması və innovativ üsullar .....   | 373 |

## ÖN SÖZ

Azərbaycan Respublikası öz müstəqilliyinin üçüncü onilliyinə yenicə daxil olmuşdur. Bu, tarixi baxımdan çox qısa bir vaxt olmasına baxmayaraq, ölkə iqtisadi, sosial, humanitar və hərbi təhlükəsizlik sahələrində çox böyük uğurlar əldə etmişdir. Bunların ən əsası Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə keçirilən 44 günlük Vətən müharibəsidir. Bunun nəticəsində Ermənistən tərəfindən ölkənin 28 illik işğalına son qoyuldu, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa edildi. Bununla BMT-nin Təhlükəsizlik Şurasının ölkənin ərazisinin işğaldan azad edilməsi barəsində 4 qətnaməsi Azərbaycan Respublikası tərəfindən yerinə yetirildi.

Azərbaycan Respublikası hərbi qələbəsinin əsasında ölkənin düşüntülmüş iqtisadi, sosial və humanitar sahələrinin inkişaf strategiyası durur. Bu strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası davamlı inkişafın və inklüziv cəmiyyətin formallaşmasının idarəetilməsində dünya liderləri sırasındadır. Beynəlxalq təşkilatların hesabatlarına əsasən inklüziv inkişaf indeksinə görə Azərbaycan Respublikası dünyada 25-ci yerdədir və bu ölkənin iqtisadi imkanlarından əhəmiyyətli dərəcədə yüksəkdir. Az vəsait hesabına daha yüksək nəticələrin əldə edilməsi yalnız idarəetmənin yüksək səviyyədə həyata keçirilməsi şəraitində mümkündür.

İdarəetmə sahədə kadr potensialının hazırlanmasına dəstək olmaq məqsədilə hazırlı dərs vəsaiti hazırlanmışdır. Dərs vəsaitində idarəetmənin müasir aspektləri, inzibati imkanları və onların dövlətin siyaset alətlərinin öz

## FƏSİL 5. DÖVLƏTİN REGIONAL İQTİSADI SİYASƏTİ

*i.e.d., prof. X.M. Hüseynova*

|  |     |
|--|-----|
| 5.1. Regional inkişaf ümumnəzəri yanaşmada.....                              | 401 |
| 5.2. "Region" anlayışlarının mahiyyəti və mözmmə .....                       | 416 |
| 5.3. Regionların təsnifikasi .....   | 441 |
| 5.4. Azərbaycanda regionların inkişaf xüsusiyyətləri və təsnifikasi .....    | 474 |
| 5.5. Regional inkişaf .....  | 484 |
| 5.6. Regional iqtisadi siyasətə elmi-nazarı yanaşmalar .....                 | 492 |
| 5.7. Proqram-məqsədli metod region iqtisadi siyasetin əsas metodu kimi ..... | 518 |

məqsədlərinə çatmasına necə imkan verildiyi təqdim edilir. Müasir dövrədə dövlət idarəciliyinin inkişaf perspektivlərinin dərk edilməsinə əsas yanaşmalar və onun xüsusiyyətləri, aparılan islahatlar təsvir edilmişdir. "Dövlət və bələdiyyə idarəetməsi" termininin əsas mahiyyət xarakteristikası, dövlətin regional iqtisadi siyaseti ətraflı nəzərdən keçirilir. Yerli və xarici tədqiqatçıların dövlət və bələdiyyə idarəciliyinə baxışları nəzərdən keçirilir.

Müəlliflər məlumat şəffaflığı, iştirakçılıq, idarəetmə və səmərəlilik kimi fəaliyyətlərin transformasiyası yolu ilə dövlət və bələdiyyə səviyyələrində idarəetmə sistemini şərh edirlər. Dərs vəsaitində şəhər idarəciliyinin sosial fenomen kimi düşünülməsinə müxtəlif yanaşmaların müqayissli təhlili aparılmışdır. Dövlət və bələdiyyə idarəetməsinin iqtisadi əsasları verilmişdir.

Dərs vəsaiti "İqtisadiyyat və İdarəetmə" ixtisasında tədris aparan təhsil müəssisələri, bu istiqamət üzrə təhsil alan tələbələr, magistrler, tədqiqat aparan tədqiqatçılar, dövlət və bələdiyyə sahəsində olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Akademik Urxan Ələkbərov

## FƏSİL 1. DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏETMƏSİNİN MÜASİR PROBLEMLƏRİ KURSUNUN NƏZƏRİ ƏSASLARI

- 1.1. Dövlət və bələdiyyə idarəciliyinin nəzəri aspektləri
- 1.2. Dövlət və bələdiyyə idarəetmə sisteminin təşkili, səmərəli fəaliyyəti prinsipləri və məyarları
- 1.3. Azərbaycanda yerli özüñüidarəetmə orqanlarının yaranması, inkişaf mərhələləri və müasir vəziyyəti
- 1.4. Dövlət idarəetməsində islahatların məqsəd və vəzifələri
- 1.5. Dövlət idarəciliyində islahatlar
- 1.6. Yerli özüñüidarəetmə sahəsində islahatlar
- 1.7. Dövlət orqanları regional inkişafın idarə olunmasının əsas subyektidir

### 1.1. Dövlət və bələdiyyə idarəciliyinin nəzəri aspektləri

Dövlət idarəetməsi bütövlükdə dövlətlə insanlar arasında siyasi-hüquqi, sosial fəaliyyət və münasibətlər sahəsidir. Dövlət idarəciliy nəzəriyyəsi isə siyasi-hüquqi və sosial elm sahəsidir. Dövlət idarəciliyi anlayışının mahiyyəti ondan ibarətdir ki o özündə siyasi, sosial və hüquqi əlamətləri olan hadisə və prosesləri xarakterizə edir. Dövlət özündə yalnız siyasi hakimiyyyəti deyil, həm də müasir cəmiyyətin təşkilinin ən yüksək formasını birləşdirir.

Bələliklə, dövlət idarəciliy nəzəriyyəsinin predmet sahəsi dövlət və cəmiyyətin, idarəetmə və özüñüidarəetmə, subyekti və obyekti kimi qarşılıqlı fəaliyyət sferasını xarakterizə edən siyasi-hüquqi, sosial hadisə və proseslərin vəhdətindən ibarətdir. Bu predmet müəyyən edilərkən nəzərə alınır ki, dövlət idarəetməsi insanların birgə əmək, ictimai həyat və fəaliyyətini məqsədyönlü təşkiletmə və tənzimləmə kimi xüsusi funksiya yerinə yetirir. Bələliklə, dövlət idarəciliy nəzəriyyəsi özüñə-məxsus tədqiqat obyektinə və predmetinə malikdir. Bir elm

sahasi kimi o, dövlət idarəetmə prosesinin təşkili qanuna uyğunluqlarını, müəssisə və təşkilatlar arasında ortaya çıxan münasibətləri, dövlətin məqsədönlü təşkiledici və tənzimləyici təsiri metodlarını, vasitələrini, onların işlənib hazırlanması və tətbiqinən əsaslarını öyrənir.

Dövlət idarəciliyinin birbaşa dövlət, hakimiyyət, hüquqla bağlılığını, hüquq, sosial, siyasi elmlərin kəsişmə məkanında olduğunu və obyektdə məqsədönlü təşkiletmə, tənzimləmə təsiri göstərdiyini nəzərə alaraq onun predmetinə aşağıdakı dörd qrup məsələlər aid edilə bilər:

Dövlət idarəciliyinin mahiyyəti, cəmiyyətin idarə olunması sistemində yeri və xüsusiyyətləri; dövlət idarəciliyinin məqsəd və funksiyaları, obyekt və subyektləri, obyektiv və subyektiv amilləri, dövlət siyasetinin işlənib hazırlanması və həystə keçirilməsi məsələləri.

Dövlət idarəciliyinin təmin edilməsi məsələləri – bura dövlət idarəciliyinin normativ-hüquqi bazası və hüquqi tənzimlənməsi, dövlət idarəciliyində qanunçuluq məsələləri, dövlət idarəciliyinin informasiya təminatı, dövlət idarəciliyinin insan potensialı və kadr təminatı, maliyyə təminatı, dövlət idarəciliyində demokratiya və bürokratiya məsələləri və s. aid edilə bilər.

Dövlət idarəciliyinin inkişafı, təkmilləşməsi və səmərəliliyinin artırılması məsələləri. Bura dövlət idarəciliyində azadlıq və məsuliyyət, dövlət idarəciliyinin metod və üsulunun təkmilləşməsi, obyektivliyi, dövlət idarəciliyinin səmərəliliyinin artırılması yolları, dövlət idarəciliğin imkanlarının genişlənməsi və onun istifadəsi məsələləri aid edilir.

Demokratik cəmiyyətin tələblərinə uyğun dövlət idarəetmə sisteminin formallaşması və inkişafı hazırda Azərbaycan dövlətinin yeritdiyi sosial-iqtisadi siyasetin əsas məsələlərindən biridir. Bu siyasetin əsası daxili və xarici imkanlardan, elmi-texniki potensialdan geniş miqyasda və səmərəli istifadə etməklə ölkə iqtisadiyyatını sosial yönündə əsaslı surətdə yenidən qurmaq və bazar münasibətlərinə uyğun sabit sürətlə

inkişaf etdirməkdən, əhalinin həyat səviyyəsini yüksəltməkdən, yoxsulluğu və işsizliyi minimum səviyyəyədək aşağı salmaqdən ibarətdir. Bu vəzifələrin həlli xalqın manafeyinə yönəlmüşdir. Eyni zamanda bu vəzifələrin müvafiqiyyətlə yerinə yetirilməsi əhəmiyyətli dərəcədə dövlət idarəciliğin sistemi kadrlarının bılık və bacarığından, iqtisadi və sosial məsələlər kompleksini necə dərk etməsi və həll etməsindən asılıdır. Hazırkı dövlət idarəetmə kadrları dövlət idarəciliğin nəzəriyyəsinə mükəmməl yiyələnməli, dövlətin müasir cəmiyyətdəki, idarəetmə sisteminə yerini düzgün başa düşməli, dövlət idarəciliyinin xüsusiyyətlərini və başqa idarəetmə formalarından fərqi bilməli, idarəetmə metodlarını mənimşəməlidirlər. Kadrlara dövlət idarəetməsi ilə əlaqədar olan bütün bu keyfiyyətlərin aşınmasında dövlət idarəciliğin nəzəriyyəsi mühüm rol oynamalıdır.

Dövlət idarəciliğin nəzəriyyəsi müxtəlif elmlərin predmetlərinin kəsişmə məkanında olduğundan bir çox elm sahələrində six surətdə əlaqədardır. Buraya birinci növbədə fəlsəfə, iqtisadi nəzəriyyə, hüquq, iqtisadiyyatın dövlət tənzimlənməsi, maliyyə, kredit və vergi problemlərini öyrənən elm sahələri aid edilir.

Dövlət idarəciliyinin həyata keçirilməsində prioritet rolu siyasi rəhbərlik, sosial qrupların və vətəndaşların ictimai maraqlarının ümumiloşdırılmış ifadəsi olan siyaset oynayır. Bu baxımdan, dövlət idarəciliyinin səmərəliliyi anlayışının və kriteriyalarının müəyyənəldirilməsi siyasi subyektin faaliyyətinin idarəedici elementini ifadə edir. Bu da, tabii ki, özündə müəyyən siyasi aspektləri əks etdirir. Qeyd edək ki, səmərəliliyin mahiyyətini müəyyən edən bir neçə nəzəri-metodoloji yanaşmalar mövcuddur.

Müxtəlif faaliyyət sahələrində səmərəlilik anlayışının özünməxsus xüsusiyyətləri vardır. Belə ki, siyasetdə səmərəlilik müsbət və arzuolunan möqam kimi nəzərdən keçirilir. Hakimiyyət orqanlarının faaliyyətinə münasibətdə bu anlayış, ictimai rəyin təşkili üsulu kimi təsirli siyasi simvola çevrilmişdir.

Ən ümumi formada səmərəlilik aşağıdakı kimi səciyyələndirilə bilər:

- nəticənin əldə edilməsi imkan;
- təyinat üzrə əldə edilən nəticələrin əhəmiyyəti;
- əldə olunan nəticələrin sərf olunmuş əməyə nisbəti və s.

Ölkə daxilində idarəetmə ilə bağlı dövlətin qarşısında duran vəzifələrin müxtəlifliklərindən çıxış edərək, idarəetmənin obyektiindən və səviyyəsindən asılı olaraq səmərəli dövlət idarəciliyinin müxtəlif formalarını qeyd etmək mümkündür. Bunları qısaca olaraq aşağıdakı kimi səciyyələndirmək olar:

– iqtisadi səmərəlilik. Bu, dövlətin həyata keçirdiyi iqtisadi siyasetin səmərəliliyini əks etdirir. Həmçinin, cərəyan edən proseslər və hadisələr nəzərdə tutulur.

– sosial səmərəlilik. Dövlətin sosial siyasetinin, sosial problemlərinin həllinin səmərəliliyi nəzərdə tutulur. Dövlət idarəciliyinin sosial səmərəliliyinin başlıca meyarı rolunda insanların yaşayış səviyyəsinin yüksəlməsi çıxış edir.

– ekoloji səmərəlilik. Bu səmərəlilik növü ətraf mühitdən istifadə və təbiəti mühafizə tədbirləri ilə bağlıdır.

– xarici iqtisadi səmərəlilik. Bu, beynəlxalq arenada qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı əks etdirir.

“Səmərəlilik” anlayışı latin dilində “efflictions” məfhumu ilə uzlaşır və “həqiqi”, “yaratıcı” mənalarına uyğun gəlir. Əksər hallarda dövlət “idarəciliyinin effektivliyi” anlayışı tətbiq edilir. Elmin inkişafı prosesində bu anlayışın məzmunu daha da zənginləşmişdir.

“Səmərəli dövlət idarəciliyi” anlayışını daha daqiq dərk etmək üçün səmərəliliyin meyarları məsələsinə aydınlıq gotirmək lazımdır. Təbii ki, burada dövlət idarəciliyinin səmərəliliyinin meyarları nəzərdə tutulur. Beləliklə, dövlət idarəciliyinin səmərəliliyi dedikdə, əsasında, bütövlükdə, idarəetmə sisteminin səmərəliliyinin qiymətləndirildiyi olamətlər kompleksi başa düşülür. Bu zaman ayrı-ayrı idarəetmə qararlarının səmərəliliyi də nəzərdə tutulur. Qeyd edilən anlayışın mərkəzi elementi

rolunda “qiymətləndirmə” kateqoriyası çıxış edir. Onun səciyyəvi əhəmiyyəti idarəetmə subyektiñ fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi prosedurunun müxtəlifliyini müəyyənənləşdirməkdən ibarətdir.

Səmərəli dövlət idarəciliyi anlayışının səciyyəvi məzmununu “giriş-çixış” nisbətinin modeli əsasında müəyyən etmək mümkündür. Bu model ümumilikdə siyasi sistemin fəaliyyətini səciyyələndirir. Sistemin “girişində” cəmiyyətin tələbləri yer alır. Bu tələblər müvafiq qərarların qəbulunu və idarəedici subyektiñ dəstəklənməsini şərtləndirir. “Çixışda” həyata keçirilən qərarların və idarəedici subyektiñ nail olduğu məqsədlərin nəticəsi kimi obyektiñ real döyişkiliyi yer alır.

“Giriş-çixış” sistem modelinin daxilində alt sistemlər formalasdır və fəaliyyət göstərilər. Bunlar dövlətin ayrı-ayrı daxili idarəetmə orqanlarının fəaliyyətini ifadə edirlər. Bu kontekstdə “qismən səmərəlilik” və “tam səmərəlilik” anlayışlarından istifadə edilir. Qismən səmərəlilik problemlərin bir qisminin həllini səciyyələndirir. Bu, bir qayda olaraq, ümumi məqsədin ayrı-ayrı tərkib hissələrindən ibarət olur. İkinci halda isə, problemin, bütövlükdə, kompleks şəkildə uğurlu həllini ifadə edir. Bu da, öz növbəsində, idarəedici subyektiñ yekun məqsədini təşkil edir. Qeyd edək ki, dövlət idarəciliyi sistemi üçün nəzərdən keçirilən anlaysı, ümumilikdə, daha çox “tam səmərəlilik” kimi izah edilir. Təşkilati və inzibati idarəetmə nəzəriyyəsində səmərəlilik xalis, müsbət nəticələrin sərf edilən əməyə nisbəti kimi müəyyənənləşdirilir. İqtisadiyyat və mənecemət üzrə tədqiqatlarda səmərəliliyin qiymətləndirilməsinin iki məqamı qeyd edilir. Birinci məqam texniki səmərəliliyin, ikinci məqam isə iqtisadi səmərəliliyin qiymətləndirilməsi ilə bağlıdır. Texniki səmərəliliyin göstəricilərində qiymətləndirilən fəaliyyətin xarakteri öz əksini tapır. İqtisadi səmərəliliyin göstəriciləri qiymətləndirilən fəaliyyətin necə həyata keçirildiyini, resursların hansı səviyyədə sərf edildiyini səciyyələndirir.

"Faaliyyətin səmərəliliyi" anlayışının məzmunu istənilən faaliyyətin nəticəsi, məhsuldarlığı kimi izah edilir. İqtisadiyyat elmində iqtisadi səmərəlilik kateqoriyası və onun qiymətləndirilməsinin kriteriyaları ətraflı şəkildə işlənib hazırlanmışdır. Müasir menecmentdə də, həmçinin bazar rəqabəti şəraitində təşkilatın idarə edilməsinin əsasları müəyyən edilmişdir. Bu əsaslar həm də bizim nəzərdən keçirdiyimiz dövlət idarəciliyinin səmərəliliyi anlayışının müəyyənləşdirilməsində istifadə edilə bilər.

Müasir siyasi və sosial elmlərdə real vəziyyətin təhlili və dərk olunmasına, o cümlədən dövlət idarəciliyinə müxtəlif metodoloji yanaşmalar mövcuddur. Buna misal olaraq marksist, siyasi-sosiooloji, sistemli təhlil, struktur-funksional, konfliktoloji, kulturoloji, kibernetik yanaşmaları göstərmək olar. Bu yanaşmaların müəlliflərinin dünyagörüşü əsaslarının uyğun gəlməməsinə, hamisinin özünəməxsus həqiqəti dərk etmə nöqtəyini nəzəri olmasına baxmayaraq, onların hamisi obyektiv həqiqəti əks etdirməyə istiqamətlənməşdir, hamisi siyasi-sosial reallığı izah etməkdə obyektivliyə can atır ki, bu da onları bir-birini inkar edən konsepsiylər kimi yox, qarşılıqlı surətdə tamamlayan konsepsiylər kimi qəbul etməyə əsas verir. Bu yanaşmalar çoxsaylı və müxtəlif olsa da, onların əsasında dövlət idarəciliyinin müxtəlif mülkiyyət münasibətlərinin qorunub saxlanması və inkişafı durur və bu baxımdan onların metodoloji əsasları birdir.

Metodoloji yanaşmaların dövlət idarəciliyinə nəzəriyyəsinə tətbiqi minimum aşağıdakı üç tələbə əməl olunmasını nəzərdə tutur:

1. Dövlətə sosial sistem kimi, onun idarəetmə faaliyyətinə isə sosial idarəetmənin bir növü kimi yanaşmaq;
2. Dövlət idarəetmə fenomenini obyektləşdirilmiş səmərəli (düşünləmiş) faaliyyət kimi qəbul etmək, başqa sözə, siyasi-sosial reallığın, təşkilati-idarəetmə strukturlarının, siyasi-hüquqi aktların, mərkəzi dövlət hakimiyyəti orqanları ilə partiya və

ictimai birliklər arasında idarəetmə münasibətlərinin müxtəlif formalarının olduğunu qəbul etmək;

3. Dövlət idarəetməsinin nəzəri təhlilini konkret tarixi yanaşma prinsipini nəzərə almaqla qurmaq.

Bu prinsiplərin dövlət idarəciliyinə nəzəriyyəsinin metodoloji əsası kimi qəbul edilməsi onu göstərir ki, dövlət idarəciliyinə nəzəriyyəsi dövlət və onun idarəetmə sisteminə həmişə inkişafda olan bir kateqoriya kimi yanaşmalı və hər bir sosial-siyasi quruluşun özünəməxsus dövlət idarəetmə sistemi olduğunu qəbul etməlidir.

Dövlət idarəciliyinə nəzəriyyəsinə sistemli yanaşma dövlət idarəciliyində mövcud olan və vahid bir sistem yaradan qarşılıqlı əlaqələrin əlamətlərinin sistemli təhlilidir. Müasir sosial-siyasi elmlərdə bu metodologiyanın nəzəri əsaslandırılması T.Parsonun, D.İstonun əsərlərində öz geniş əksini tapmışdır. D.İstonun sistem modeli özündə ümumi sistem nəzəriyyəsinin siyasi təhlilə principial tətbiqini birləşdirir, o cümlədən, dövlət idarəciliyi nəzəriyyəsinə sistemli təhlil nəzəriyyəsinin əsasını müəyyən edən "siyasi sistem", "davamlılıq", "tarazlıq", "funksiya", "əks-alaq" və s. kimi anlayışları siyasi elmlərə, o cümlədən dövlət idarəciliyi nəzəriyyəsinə də daxil edilmişdir.

Dövlət idarəciliyinin bir sistem kimi öyrənilməsi öncə funksional-struktur yanaşmanı nəzərdə tutur. Burada "struktur" və "funksiya" anlayışları daha universal anlayışın içorisində çıxarıılır və diqqət mərkəzinə çəkilir. Struktur-funksional təhlil bütövlükdə sistemin (dövlət idarəciliy sisteminin) mövcudluğu və qorunub saxlanması problemlərinin həlliñə tabe edilir. Müasir idarəciliyinə struktur-funksional yanaşma iki istiqaməti – struktur və funksional istiqamətləri birləşdirir. Öz növbəsində struktur istiqaməti bu sistemi təşkil edən komponentlərin aydınlaşdırılması və qanuna uyğun əlaqələrinin müəyyənləşdirilməsini nəzərdə tutur. Funksional istiqamət isə sistemin elementlərinin daxili faaliyyət mexanizmlərinin, eləcə də sistemin xarici mühitlə əlaqəsinin, yaxud xarici faaliyyət

funksiyalarının öyrənilməsini əhatə edir. Daxili fəaliyyət mexanizminin (sistem elementlərinin qarşıqliq əlaqəsinin) öyrənilməsi sistemin saxlanmasına yönəlmış fəaliyyətin istiqamətini açır, eləcə də özünün daxil olduğu sistemə münasibətdə əsas funksiyasının reallaşmasını təmin edir.

Xarici fəaliyyətin təhlili kibernetik anlayışlardan (düz və əks-əlaqa, qapalı sistem, qara yesik, açıq sistem, mühitə uyğunlaşma) istifadə etməklə həyata keçirilir. Hər bir ictimai sistemi girişи və çıxışı olan kibernetik model formasında təsəvvür etmək olar. Ona idarəetmə təsiri girişdə göstərilir, nəticə çıxışda qeyd olunur. Belə hesab edək ki, giriş siyasi sistemdir – cəmiyyət tərəfindən tələbat və müəyyən ictimai qüvvələr tərəfindən sistemin müdafiəçisidir, çıxış qərarlar və fəaliyyətdir, yaxud cəmiyyətin tələblərinə cavab və müdafiə etmə reaksiyasıdır. Giriş və çıxışın qarşıqliq təsirinin, onlar arasında asılılığın təhlili müəyyən konkret şəraitdə sistemin vəziyyətini proqnozlaşdırmağa və idarə etməyə imkan verir.

"Qara yesik" dərkətəmə modeli dövlət idarəetməsinin subyektini (hər hansı dövlət institutu), eləcə də obyekti (sosial qruplar, siyasi təşkilatlar və s.) öyrənmək üçün istifadə oluna bilər. Onlar idarəetmə baxışından qara yesik rolunu o mənada oynayırlar ki, daxili strukturların fəaliyyətinin açılmamış xüsusiyyətlərini və mexanizmlərini açıb göstərirlər. "Qara yesik" modelinin səmərəliliyi onda ifadə olunur ki, o, hakimiyyət və siyasi subyektlərin qabaqcadan görünməyən davranışını dərk etməyə və idarə etməyə imkan verir. "Qabaqcadan ağıla gəlməyən davranış" isə demokratik dövlət quruculuğuna yeni keçmiş dövlətlərin hamisində az-çox müşahidə olunur və ya oluna bilər.

Azərbaycan şəraitində dövlət idarəciliğin nəzəriyyəsinin metodoloji əsasının müəyyən edilməsində Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərmanları, sərəncamları, Respublika Milli Məclisi tərəfindən

qəbul edilmiş qanunlar, hökumətin sərəncam və qərarları əsasında rəhbər tutulur.

Hər hansı metodologiyanın tətbiqinin səmərəlilik ölçüsü obyektiv həqiqətin əldə olunması və praktiki fəaliyyətin səmərəliliyinə nail olmaqdır. Lakin buna nail olmaq imkanı bu vaxt mövcud olan şəraitin imkanları ilə məhdudlaşır.

Bələliklə, dövlət idarəetməsi prosesinin təhlili formasına görə subyektivdir. Əvvələ, onu nəzəriyyəçi və ya praktiki işçi cəmiyyətin məhdud bir dairəsində (sosial qrupda, siyasi təşkilatlarda, yaşayış məntəqəsində) həyata keçirir, o özü ölkənin siyasi həyatının iştirakçısıdır (vətəndaşdır). Bələliklə, obyektiv həqiqət nisbətən subyektiv formada ifadə olunur. İkincisi, siyasi idarəetmə nəzəriyyəsini bir chkm kimi qəbul etmək olmaz. Bu nəzəriyyə tətbiq olunarkən hər ölkədə özünəməxsus istifadə edilir. Ölkələrin çoxunda isə dövlət idarəciliyi elmi dərkətəmə obyekti kimi öyrənilməmişdir. Hər bir ölkənin milli dövlət idarəciliyi nəzəriyyəsi özünün tarixi təcrübəsinin və beynəlxalq təcrübəsinin əsasında qurulur. Bu zaman tədqiqatçının təsvirini verdiyi dövlət idarəetmə sxemi obyektiv reallığın əvəzedicisi olmaqla mövcud hakimiyyət strukturunun siyasetini əsaslaşdırmaq üçün alət rolunu oynayır. Nəzəriyyənin həqiqi funksiyası (bu istər iqtisadi, istərsə də siyasi nəzəriyyə olsun, fərqi yoxdur) hənsə mənafeyə xidmət etmək deyil, insanların, liderlərin, hakimiyyət strukturlarının obyektiv sosial reallığı düzgün başa düşməsi üçün izahedici konsepsiya verməkdir. Lakin dövlət idarəciliğin nəzəriyyəsinin metodologiyasının gözlənilən müsbət nəticəni vermemə üçün onun dövlət idarəciliyinə düzgün tətbiq metodları olmalıdır.

## **1.2. Dövlət və əhalidiyə idarəetmə sisteminin təşkili, səmərəli fəaliyyət prinsipləri və meyarları**

Səmərəli idarəetmə sistemi, ilk növbədə, dövlət idarəciliyinin məqsədlərinin, prinsiplərinin və təşkilati strukturunun müəyyənlaşdırılmasını tələb edir. Dövlət idarəetməsinin məqsədləri haqqında yuxarıdakı fəsildə məlumat verilmişdir. Bu məqsədlərin reallaşdırılması isə ilk növbədə dövlət idarəetməsinin prinsiplərində əks olunmuş əsas müddəalara əsaslanır.

Prinsiplər (latınca ilkin, əsas) nəzariyyə və praktika ilə sinəqdan çıxarılmış ilkin müddəalar, bəşariyyatın bir çox əsrlər ərzində təcrübə yolu ilə əldə etdiyi dövlət idarəetmə sisteminin elementləri arasında qanuna uyğunluqları, münasibətləri, qarşılıqlı əlaqələri əks etdirir. Bu özünməxsus anlayışda yalnız qanuna uyğunluq, münasibət və əlaqələr deyil, həm də onlar haqqındaki biliklər də öz aksini tapmışdır.

Öz təbiətinə görə obyektiv və funksional olan prinsiplər insanlar tərəfindən dərk olunur, şəhər edilir və onların şüurlu fəaliyyəti nəticəsində reallaşdırılır. Bu mənada prinsiplər həm də müəyyən dərəcədə subyektivlik elementlərini özündə saxlayır. Buna görə də prinsiplərin hüquqi formada ifadə olunmasının xüsusi əhəmiyyəti vardır. Belə ki, dövlət idarəetməsinin prinsipləri uyğun qaydada hüquqi normalarda təsbit olunduqca onların təsirliliyi daha da artır, obyektivlik xüsusiyyətləri özünü daha çox bürüya verir. Bu prinsiplərin normativ (qanunvericiliklə) təsbit olunması idarəetmə münasibətlərinə konkretlik və dayanıqlılıq verir, onların reallaşdırılması üçün kimin nə edəcəyinə aydınlıq göstirir və onlara ciddi əməl olunacağına zəmanətlər yaradır. Dövlət idarəetməsinin prinsiplərindən damışıqlıda nəzərdə tutulur ki, bu prinsiplər obyektiv idarəetmə hadisə və proseslərini, onların təbiətini açıqlamalı, həqiqəti daqiq əks etdirməklə dövlət-idarəetmə reallığlarının qanuna uyğunluqlarını, münasibətləri və qarşılıqlı əlaqələrini elmi məntiqin tələb etdiyi formada əks etdirməli, elmi biliklərin

idarəetmə praktikasında istifadə olunmasına kömək etməlidir. Dövlət idarəetməsinin prinsipləri aşağıdakı tələblərə cavab verməlidir:

1. Dövlət idarəetməsinin yalnız əhəmiyyətli, başlıca, obyektiv-zəruri qanuna uyğunluqlarını, münasibətlərini və qarşılıqlı əlaqələrini əks etdirməlidir;
2. Dövlət idarəetməsinin yalnız dayamlı qanuna uyğunluqları, münasibətləri və qarşılıqlı əlaqələrini xarakterizə etməlidir;
3. Dövlət idarəetməsi tam sosial hadisə kimi ümumi xarakterli qanuna uyğunluq, münasibət və qarşılıqlı əlaqələri əhatə etməlidir;
4. Dövlət idarəetməsinin özünməxsus xüsusiyyətləri, onun idarəetmənin digər növlərindən fərqliyi əks etdirməlidir.

Bəsləliklə, obyektiv şəkildə mövcud olan, dövlət idarəciliyinin təşkili və fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıyan dövlət idarəetməsinin prinsipi anlayışına aşağıdakı kimi tərif vermək olar:

Dövlət idarəetməsinin prinsipləri dövlət idarəetməsinin iqtisadi-siyasi təbiətinin və digər elementlər qrupunun bəzi elmi müddəalarda ifadə olunmuş, əsasən hüquqla təsbit olunan və idarəetmə sahəsindəki nəzəri-praktiki fəaliyyətdə tətbiq olunan münasibətlər və qarşılıqlı əlaqələrdir. Dövlət idarəetməsinin prinsiplərinin on mühüm fərqləndirici xüsusiyyəti onların sistemliliyindən ibarətdir. Hər hansı bir prinsipin xüsusiyyətlərini aşaşdırarkən onun digər prinsiplərlə qarşılıqlı əlaqələrini, bir-birini qarşılıqlı tamamlamasını və onlardan asılılığını nəzərə almaq lazımlı gəlir. Prinsiplər arasındakı mürəkkəb qarşılıqlı əlaqələr və qarşılıqlı təsirlər onların vahid sistemi çərçivəsində bas verir ki, burada onlar bir-birini gücləndirir.

Müxtəlif tədqiqatlarda dövlət idarəetməsinin siyasi, iqtisadi, təşkilati-hüquqi, texniki, funksional və bir çox başqa əsaslıa görə prinsiplərini müəyyənlaşdırırlar. Cox vaxt prinsiplər kimi

naya və ya kimasə irəli sürülen tələblər, adət və ənənələrdən irəli gələn və məqsədə uyğun hesab edilən qaydalar başa düşülür.

Elmi ədəbiyyatda çoxsaylı prinsiplərdən danışılır (Məsalən, H.Emerson — on iki prinsip, A.Fayol — on dörd prinsip, D.Karnegi — iyirmi doqquz prinsip və s.). Bəzən bir-birinə uyğun gəlməyən prinsiplərlə yanaşı, bu prinsiplərin sistemləşdirilməsinin də müxtəlif qaydalarına rast gəlinir. Məsalən, elmi ədəbiyyatda prinsiplərin aşağıdakı kimi təsnifatına təsadüf olunur:

— ümumi prinsiplər — bura sistemlilik, obyektivlik, özünü tənzimləmə, oks-olaqa, tamamlama, optimallıq, informasiyanın kifayətliliyi, aşkarlıq, ehtimallılıq, demokratiklik, aparıcı həlqə, stimullaşdırma prinsipləri daxildir;

— xüsusi prinsiplər — burada cəmiyyətin alt sistemlərində və sferalarında (iqtisadi, sosial-siyasi, manəvi) və müxtəlif hadisələrin, təşkilatların və institutların təhlilində tətbiq olunan prinsipləri qeyd etmək olar;

— təşkilati-texnoloji prinsiplər — bu prinsiplərə vahid rəhbərlik, mərkəzi, regional və yerli idarəetmənin əlaqələndirilməsi, konkretlik, əmək bölgüsü, iyerarxiya, vahid komanda, səlahiyyətlərin həvalə olunması və s. prinsiplərini aid etmək olar.

Bəzi tədqiqatlarda isə dövlət idarəetməsinin prinsiplərini aşağıdakı kimi fəqləndirirlər:

a) sosial-siyasi prinsiplər (demokratiya; əhalinin dövlətin idarəetmə faaliyyətində iştirakı; müxtəlif millətlərin bərabərhüquqluluğu; hər kəsin qanun qarşısında bərabərliyi; qanunçılıq; aşkarlıq və ictimai rəyin nəzərə alınması, obyektivlik). Prinsiplərin bu qrupu bütün idarəetmə faaliyyəti sferalarını shəhər etməsi və bir qayda olaraq qanunvericiliklə təsbit olunması ilə xarakterizə olunur;

b) dövlət idarəetmə aparatının qurulmasının (səhə, funksional, ərazi) təşkilati prinsipləri. Bu prinsiplər səlahiyyətlərin dövlət idarəetmə orqanları arasında bölüşdürülməsi üçün həza rolunu oynayır və bununla da samarəli faaliyyət göstərən,

paralelliya və təkrarlanmaya imkan verən vəhidsiz dövlət idarəetmə mexanizmini yaratmağa imkan verir;

c) dövlət idarəetmə aparatının faaliyyətinin təşkilati (normativ faaliyyət, vahid rəhbərlik, kollegiallıq, idarəetmə əməyinin bölünməsi, qəbul olunmuş qərarlara görə məsuliyyət, operativ müstəqillik) prinsipləri. Prinsiplərin bu qrupu konkret dövlət idarəetmə orqanlarının faaliyyətinin məzmununu müəyyənləşdirməyə, idarəetmə prosedurlarının təsirliliyini, idarəetmə qararlarının səmərəliliyini təmin etməyə yönəlmədir.

Lakin əgər prinsiplərin obyektiv mahiyyətə malik olan və dövlət idarəetmə sisteminde rolü və yeri ilə müəyyən olmuş qanuna uyğunluq, münasibət və qarşılıqlı əlaqələri əks etdirdiyi fikri ilə razalaşsaq, onda aydınlaşdır ki, hər bir prinsipin xarakteri, onların sistemləşdirilməsi (bir-biri ilə əlaqəsi) də kifayat qədər dolğun əsasları malik olmalıdır.

Q.V.Atamançuk qeyd edir ki, dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsinin birinci əsası elə qanuna uyğunluq, münasibət və qarşılıqlı əlaqələrin seçilməsini nəzərdə tutur ki, bunlar bütün dövlət idarəetmə sisteminə xas olub, dövlətin və cəmiyyətin möhkəm bağlılığını təmin edir. Dövlət idarəetməsinin belə, müəyyən manada universal qanuna uyğunluqları, münasibətləri və qarşılıqlı əlaqələri dövlət idarəetməsinin əməkdaşlıq sistem prinsipləri adlandırılır. Dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsinin ikinci əsası dövlət idarəetməsinin məqsədləri, funksiyaları, strukturu, prosesi kimi elementlər qrupunu təşkil edən qanuna uyğunluq, münasibət və qarşılıqlı əlaqələrin təhlili və elmi xüsusiyyətləri ilə bağlıdır. Əgər dövlət idarəetməsinin təbiəti dövlət idarəetmə sisteminin bütün elementlər qrupuna təsir göstərən əməkdaşlıq sistem prinsiplərində öz əksini tapırsa, onda aydınlaşdır ki, hər bir element qrupunda onların nizamlı strukturunu müəyyənləşdirən hansısa spesifik qanuna uyğunluq, münasibət və qarşılıqlı əlaqələr mövcud olmalıdır. Çünkü müxtəlif element qruplarının necə təşkil olunmasından (statik və dinamik halda) asılı olaraq, dövlət

idarəetmə sisteminde onların imkanları, fəaliyyətlərinin mözminə meydana çıxır. Dövlət idarəetməsinin eyni elementlərdən (məqsədlərdən, funksiyalarından və s.) ictimai həyatda tamamilə müxtəlif sosial rollara malik, kifayət qədər fərqli strukturlar (elementlərin kombinasiyasını) yaratmaq mümkündür (məsələn, idarəetmə fəaliyyətinin eyni elementləri dövlət idarəetməsinin avtokratik, liberal və ya demokratik üslublarını formalasdırır). Bu baxımdan dövlət idarəetməsinin element qruplarının təşkilinin qanuna uyğunluq, münasibət və qarşılıqlı əlaqələrinin aşkar edilməsi və elmi dərkində dövlət idarəetməsinin struktur prinsipləri kimi baxmaq olar.

Dövlət idarəetməsinin struktur prinsiplərini və ümumsistem prinsipləri daha çox diqqəti cəlb edir.

Dövlət idarəetməsinin struktur prinsiplərini aşağıdakı növlərə ayırmak olar:

- struktur-məqsədli prinsiplər - dövlət idarəetməsinin "məqsədlər ağacı"nın rasional şəkildə qurulması ilə bağlı qanuna uyğunluq, münasibət və qarşılıqlı əlaqələri əks etdirən prinsiplər;

- struktur-funksional prinsiplər - dövlət idarəetməsinin funksional strukturunun qurulması ilə bağlı qanuna uyğunluq, münasibət və qarşılıqlı əlaqələri xarakterizə edən prinsiplər;

- struktur-təşkilati prinsiplər - dövlət idarəetməsinin təşkilati strukturunun qurulması ilə bağlı qanuna uyğunluqlar, münasibətlər və qarşılıqlı əlaqələr;

- struktur-prosessual prinsiplər - dövlət hakimiyyət orqanları və yerli özünü idarəetmə orqanlarının idarəetmə fəaliyyətinin səmərəli təşkili ilə bağlı əsas qanuna uyğunluq, münasibət və qarşılıqlı əlaqələri ifadə edən prinsiplər.

Dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsinin üçüncü əsası aşağıdakıları əhatə edir. Məlumdur ki, dövlət idarəetməsinin müxtəlif alt sistemlərində (ərazi, sahə, funksional və s.), xüsusilə dövlət-idarəetmə fəaliyyətinin müxtəlif ixtisaslaşdırılmış aspektlərində təşkilatın, yaxud bu və ya digər

idarəedici elementlərin özünəməxsus, bəzən unikal qanuna uyğunluqları, münasibətləri, qarşılıqlı əlaqələri mövcud ola bilər. Məsələn, dövlət qulluğunun prinsipləri, idarəetmə heyəti ilə işin prinsipləri, dövlət idarəetməsinin informasiya təminatı prinsipləri, dövlət idarəetməsinin texnoloji prinsipləri, inzibati proses prinsipləri və s. fərqləndirmək olar. Burada bir şeyi nəzərə almaq lazımdır ki, dövlət idarəetməsinin digər prinsipləri ümumsistem və struktur prinsiplərinə zidd olmamalı və dövlət idarəetməsinin tamlığını möhkəmləndirməyə kömək etməlidir.

Dövlət idarəetməsinin struktur prinsiplərinin müəyyənləşdirilməsi çətin və müsrəkkəb məsələdir. Dövlət idarəetməsinin struktur-məqsədli prinsipləri dövlət idarəetməsinin "məqsədlər ağacı" ilə bağlı olub aşağıdakıları özündə birləşdirir:

- 1) Dövlət idarəetməsinin məqsədlərinin əsas parametrlər üzrə razılışdırılması, onların ziddiyətli olmaması;

- 2) Məqsədlərin bir-birini qarşılıqlı tamamlaması (hər bir məqsəd digərini nail olmağa kömək edir və onu gücləndirir);

- 3) Lokal məqsədlərin ümumi (strateji) məqsədlərə tabeçiliyi prinsipi (dövlət idarəetməsinin məqsədlər "ağacında" iyerarxiyanın mövcudluğu);

- 4) Məqsədlərdən birinin reallaşmasının nəticələrinin digər məqsədlər üçün mənbəyə çevriləməsi (dövlət idarəetməsinin "məqsədlər ağacında" əks olunmuş məqsədlərə nail olunmaq üçün hərəkət ardıcılığının gözlənilməsi);

- 5) Məqsədlərin dövlət idarəetmə funksiyaları və dövlət orqanlarının idarəetmə funksiyaları üzrə (dövlət idarəetməsinin "məqsədlər ağacının" dövlət idarəetməsinin funksional strukturuna keçməsinin təmin edilməsi).

Dövlət idarəetməsinin funksional strukturunu struktur-funksional prinsiplərə aşağıdakıları aid etmək olar:

- 1) hüquqi normaların köməyi ilə funksiyaların müəyyən edilməsi - dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının idarəetmə funksiyalarının müəyyənləşdirilməsi;

2) uygunlaşdırma – bu prinsip cinsi bir organın səlahiyyətlər çərçivəsində funksiyaların, cinsi zamanda bu organın idarəetmə funksiyalarının digər orqanların idarəetmə funksiyalarına və ya bütövlükdə dövlət idarəetməsinin təşkilati strukturuna uyğunlaşdırılmasını nəzərdə tutur;

3) funksiyaların tamərküzləşdirilməsi – bu prinsip müəyyən orqanlara elə idarəetmə funksiyalarının və uyğun olaraq resursların verilməsini nəzərdə tutur ki, həmin organın dövlət-idarəedici təsirləri idarəolunan obyektləri geniş və güclü şəkildə yonelə, təşkil edə və tənzimləyə bilsin;

4) idarəetmə funksiyalarının kombinə olunması – müxtəlif idarəedici komponentlərin idarəetmə funksiyalarının çoxluğu elə təşkil olunmalıdır ki, təkrarlanma və paralelliyə yol verilməsin;

5) idarəetmə funksiyalarının müxtəlifliyi – bu prinsip tələb edir ki, idarəetmə sisteminin bu və ya digər komponentinə düşən idarəetmə funksiyaları sayma və məzmununa görə onun idarəetmə tələbatlarına cavab verməlidir;

6) idarəedici təsirlərin idarəolunan komponentlərin, başlıcası isə idarəetmə obyektlərinin real tələbatlarına uyğunluğu prinsipi.

Dövlət idarəetməsinin struktur-təşkilati prinsiplərə aşağıdakılardaxildir:

1) dövlət idarəetmə proseslərinin tamlığını, təsirliliyini və razılışdırılan olmasını təmin edən dövlət hakimiyyəti sisteminin vəhdəti prinsipi;

2) təşkilati strukturun ərazidən, istehsal və xidmət sahiblərindən, ictimai həyat fəaliyyəti sferalarından asılılığını şərtləndirən ərazi-sahə prinsipi;

3) dövlət idarəetmə sistemində dövlət hakimiyyət orqanları və yerli özünü idarəetmə orqanlarının təşkilati baxımdan şəquli və üfüqi qarşılıqlı əlaqələrini açıqlayan təşkilati əlaqələrin müxtəlifliyi prinsipi;

4) ayrı-ayrı dövlət hakimiyyət orqanlarının və yerli özünü idarəetmə orqanlarının təşkilati quruluşunun özünəməxsusluğundan irəli gələn kollegiallıqla təkbaşına rəhbərliyin əlaqələndirilməsi prinsipi;

5) dövlət idarəetməsinin təşkilati strukturunda tabeliliyin və qarşılıqlı təsirlərinin məzmununu açıqlayan iyerarxiya və xətti-funksional prinsip.

Dövlət idarəetmə fəaliyyətini təşkil edən və geniş tətbiq olunan struktur-prosessual prinsiplərə aşağıdakılari aid etmək olar:

1) dövlət hakimiyyət orqanları və yerli özünü idarəetmə orqanlarının idarəetmə fəaliyyətinin elementlərinin (metodlar, forma və mərhələlər) onların funksiyalarına və təşkilinə uyğunluğu prinsipi;

2) idarəetmə fəaliyyəti və onun nəticələrinə görə şəxsi məsuliyyətin konkretlaşdırılması;

3) səmərəli idarəetmə fəaliyyətinin stimullaşdırılması.

Dövlət idarəetməsinin ümumsistem prinsiplərinə obyektivlik, demokratiklik, hüquqi tənzimləmə, qanunilik, hakimiyyət bögüsü, prinsipini aid edirlər.

Dövlət idarəetməsinin obyektivlik prinsipi ilkin prinsip olub, bütün idarəetmə proseslərində obyektiv qanuna uyğunluqların və ictimai qüvvələrin real imkanlarının nəzərə alınmasını tələb edir. Bu prinsip dövlət idarəetmə sisteminin aşağıdakılardan asılılığını aks etdirir:

1) cəmiyyətin, ilk növbədə, onun idarəolunan obyektlər kimi çıxış edən komponentlərinin xarakterindən, inkişaf səviyyəsindən və qanuna uyğunluqlarından;

2) tarixi zaman kəsiyində qarşıya qoyulan və həll olunan ictimai məqsədlərdən;

3) idarəetməyə colb olunacaq mövcud vəsait və ehtiyatlardan;

4) idarəetmənin sistemli ictimai hadisə kimi fəaliyyətinin və inkişafının daxili qanuna uyğunluqlarından.

Obyektivlik prinsipi həm də idarəetmə məqsədiinin reallaşdırılması, obyektiv şərtləri və subyektiv amili ilə bağlı dövlət idarəetməsinin təşkili, faaliyyəti və inkişafının qanuna uyğunluğunu özündə əks etdirir. Bu prinsipin (subyektiv qaydada) pozulması, adətən, böyük itkilərə səbəb olur, cəmiyyətin söylərini əsaslandırılmamış və neqativ tərəfə yönəldir, inkişafi ləngidir, dövlət-idarəedici təsirlərin insanlar tərəfindən qəbul olunmamasına gətirib çıxarır.

Ümumsistem prinsipləri arasında dövlət idarəetməsinin kütləvilik (publik, ictimai) prinsipini da qeyd etmək lazımdır. Bu prinsip də demokratik, hüquqi dövlətçiliyi əks etdirir və dövlət idarəetməsinin cəmiyyətə, vətəndaşlarla əlaqəsini təmin edir. Bu prinsip aşağıdakılardan özündə əks etdirir:

1) müxtəlif orqanların tərkibinin müəyyənləşdirilməsi və onların fəaliyyətində iştirak hüququnu reallaşdırmaq baxımından dövlət idarəetməsinin vətəndaşlar üçün əlçatan olması;

2) dövlət hakimiyyət orqanları və yerli özünü idarəetmə orqanlarının fəaliyyətinin açıqlığı və şəffaflığı. Açıqlıq idarəetmənin kənar yoxlama üçün açıq olduğunu, şəffaflıq isə onun yoxlama və nəzarət məqsədilə "kənar baxış" üçün tam şəffaf olduğunu nəzərdə tutur. Ümumiyyətə, dövlət idarəetməsinin həyata keçirilməsi açıq və şəffaf olmalıdır. Yalnız müstəsna məsələlər, məsələn, milli təhlükəsizliklə bağlı suallar gizli və məxfi qalmalıdır. Açıqlıq və şəffaflıq iki vacib funksiyani yerinə yetirir. Bir tərəfdən onlar yanlış (sahv) idarəetmə və korrupsiyanı azaltmaqla cəmiyyətin maraqlarını müdafiə edir, digər tərəfdən isə şəxsi hüquqların müdafiəsinin mühüm alıcı olub inzibati qərarlar haqqında izahat verilməsini tələb edir, maraqlı tərəflərə qarşidan şikayət etmək və ona yenidən baxılmasını tələb etmək imkanı verir. Açıqlıq və şəffaflıq eyni zamanda qanunun aliliyinin, qanun qarşısında bərabərliyin və hesabatlılığın təmin olunmasının zəruri alətləridir;

3) əsas dövlət idarəetmə prosesləri üzərində ictimai nəzarət (o cümlədən kütləvi informasiya vasitələri ilə), hesabatlılıq

Ümumiyyətə, hesabatlılıq dedikdə şəxsin və ya orqanın tələb edən şəxs (fiziki və ya hüquqi) qarşısında öz hərəkətlərini izah etməli və əsaslandırmalı olduğu nəzərdə tutulur. Hesabatlılıq qanunun aliliyi, açıqlıq və şəffaflıq, qarətsizlik və qanun qarşısında bərabərlik prinsiplərinə layiqincə əməl olunduğuuna əmin olmağa kömək edən alət hesab olunur. Hesabatlılıq çox vacibdir, çünki bu, dövlət idarəetməsində səmərəlilik, məhsuldarlıq, etibarlılıq və öncədən görülə bilən kimi dəyərlərə (prinsiplərə) əməl olunacağına zamanət verir;

4) dövlət idarəetməsində konstitusiya ilə müəyyən edilmiş cəmiyyət maraqlarına, vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasına nəzarət, xüsusiət məhkəmə nəzarəti. Dövlət idarəetmə sisteminin hesabatlılığını, dövlət hakimiyyət orqanlarının öz səlahiyyətlərindən qanuna və mövcud qaydalara uyğun istifadəsini təmin etmək üçün nəzarət tələb olunur. Nəzarətin məqsədi dövlət hakimiyyət orqanlarının nəticəli işlədiyinə, öz funksiyalarını səmərəli, vaxtında yerinə yetirdiyinə, xüsusi və ümumi normativ-hüquqi aktlarla müəyyən edilmiş prinsip və prosedurlara əməl olunduğuuna əmin olmaqdan ibarətdir. Başqa sözə desək, nəzarət "qanun üzrə idarəetmə" prinsipini təmin etmək məqsədilə həyata keçirilir ki, bu da həm ictimai maraqların, həm də insan hüquqlarının müdafiəsinin mühüm alətidir.

Müasir dövlətdə demokratiklik prinsipi xüsusi əhəmiyyət kəsb edir. Bu prinsipin qəbul olunması dövlət idarəetməsində xalq hakimiyyətini əks etdirir. Bu prinsip hər şədən əvvəl, dövlətdə cəmiyyət arasında, dövlət idarəetməsi və cəmiyyətin müxtəlif elementləri arasında daimi və dörin qarşılıqlı əlaqələrin yaradılmasını tələb edir. Bu prinsip xalqın suverenliyinin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi olduğunun etiraf edilməsini, hər bir insanın və vətəndaşın hüquq və azadlıqlarına təminatının verilməsini nəzərdə tutur. Bu prinsip cəmiyyətdə dövlət orqanları tərəfindən referendumların, seçki kampaniyalarının keçirilməsindən daha çox dövlət idarəetməsinin bütün

elementlərinin (siyaset, məqsədlər, funksiyalar, strukturlar, proseslər, idarəetmənin nəticələri və s.) insanların (ölkə vətəndaşlarının) tələbatları, maraqları və məqsədləri ilə müəyyənləşdirildiyini nəzərdə tutur.

Əgər dövlətin cəmiyyətə xidmət etdiyini, dövlət və yerli özüntüidarəetmə orqanlarının insanların idarəetmə tələbatlarının, maraqlarının və məqsədlərinin ödənilməsinə yönəldiyini qəbul etsək, onda belə nəticəyə gəlmək olar ki, dövlət idarəetməsində hər şey tənzimlənən olmalıdır. Hüquqi dövlətin mahiyyəti də dövlət idarəetməsi vasitəsilə həyata keçirilir. Bu baxımdan dövlət idarəetməsinin hüquqi tənzimləmə prinsipindən danışmaq olar. Bu prinsip, hər şeydan əvvəl, dövlət idarəetməsinin məqsədlərinin, funksiyalarının, strukturunun, prosesinin, prinsiplərinin qanunvericiliklə müəyyənləşdirilməsini tələb edir.

Bununla əlaqəli olan digər bir prinsip qanunun alılıyi prinsipidir. Əgər dövlət idarəetməsinin hüquqi tənzimlənməsi onun rasionallığının, təsirliliyinin və səmərəfiliyinin mühüm amilidir, bu yalnız qanunların və normativ hüquqi aktların hamıhqla və tam yerinə yetirildiyi şəraitdə mümkündür. Qanunluk olmadan hüquqi dövlətdən danışmaq olmaz. Bu prinsip özündə bir sıra metodoloji və praktiki müddəələri əks etdir: birinci, bu prinsip nəzərdə tutur ki, dövlət idarəetməsinin fəaliyyəti və inkişafı möhkəm hüquqi əsaslara malikdir, qanuna müəyyən edilir və qanunların praktiki həyata keçirilməsindən ibarətdir; ikinci, bu prinsip dövlət hakimiyyət orqanları və yerli özüntüidarəetmə orqanlarının təşkilati strukturunda, məzmununda, fəaliyyət elementlərində hüquqi tənzimləmə yolu ilə vaxtında və düzgün dəyişikliklərin aparılmasının aktuallığını şərtləndirir; üçüncüsü, bu prinsip idarəetmə orqanlarının normativ fəaliyyətində, xüsusilə hüquqi aktların qəbulu və icrası ilə bağlı fəaliyyətdə ciddi qaydaların olmasına tələb edir, dördüncüsü, dövlət qulluqçularının fəaliyyətində nizam-intizamın yaradılması və qorunmasının əsasını təşkil edir.

Dövlət hakimiyyətinin demokratik, hüquqi təşkili yalnız dövlət idarəetməsində hakimiyyətinin bölgüsü prinsipin gözlənilidiyi halda mümkündür. Demokratik hüquqi dövlətlərdə hakimiyyət qanunverici, möhkəm və icra hakimiyyətinə bölünür.

Göründüyü kimi dövlət idarəetməsinin prinsiplərinin aşkar çıxarılması və şəhəri çox mürəkkəb intellektual prosesdir. Onların dövlət idarəciliyi praktikasına tətbiqi olduqca vacib problemdir.

Müxtəlif milli dövlət idarəetmə sistemlərində özünəməxsusluqların olması ilə yanaşı Azərbaycanda da inzibati hüququn ümumi prinsipləri müəyyənləşdirilmişdir. Burada inzibati hüquq dedikdə dövlət idarəetməsinin təşkili və menecmentində tətbiq olunan, inzibati sistemlə vətəndaşlar arasında münasibətləri tənzimləyən prinsip və qaydaların məcmusu nəzərdə tutulur. Qərbi Avropa ölkələri üçün ümumi olan inzibati hüquq prinsiplərini aşağıdakı kimi sistemləşdirmək olar:

- 1) etibarlılıq və hüquqi əminlik;
- 2) açıqlıq və şəffaflıq;
- 3) hesabatlılıq;
- 4) səmərəlilik və nəticəlilik.

Digar prinsiplər və sadaladığımız bu prinsiplərdən irəli gəlir.

*Dövlət idarəetməsinin etibarlılığını təmin etməyin çoxçəhərli mexanizmi hüququn alılıyi prinsipindən ibarətdir.* Qanunun alılıyinin mahiyyəti ondan ibarətdir ki, dövlət idarəetmə orqanları öz funksiya və öhdəliklərini qanuna uyğun olaraq yerinə yetirməlidirlər. Hüququn alılıyi prinsipinin tətbiqi salahiyət anlayışı ilə sıx bağlıdır. Dövlət hakimiyyət orqanları yalnız onların salahiyətlərinə aid edilmiş məsələlər üzrə qərar qəbul edə bilərlər. Bu ham da onların cavabdehliyini müəyyənləşdirir.

Dövlət idarəetməsinin vaxtında həyata keçirilməsi etibarlılıq və öncədən görüləbilənlilik prinsipinə yardım edir. Qərar qəbulunda və zəruri tədbirlərin görülməsində gecikmələrin olması narazılıqların yaranmasına səbəb olar, ictimai və şəxsi maraqlara ziyan vura bilər. Belə gecikmələr çox vaxt dövlət

qulluqçularının səriştəsizliyi və səmərəsiz fəaliyyəti ilə bağlı olur. Buna görə də dövlət qulluğunun peşəkarlığı dövlət idarəetməsinin etibarlılığını kömək edir. Dövlət qulluğunun peşəkarlığı qarəzsizlik və pəşə müstəqilliyinə əsaslanır. Dövlət qulluqçularına özlərinin maraqlı olduğu və ya istənilən tərəfin maraqlarını təmsil etdikləri işlərlə bağlı qərar qəbulunda iştirakını qadağan edən hüquqi normalar qarəzsizliyi gücləndirməyə kömək edir. Dövlət qulluğunda vəzifələrə təyinetsiz qulluqda irəliləmənin siyasi patronaja və ya proteksionizmə əsaslanan sistemlərindən imtina edilməsi və peşəkarlıq keyfiyyətləri və nailiyyətlərə əsaslanan sistemlərə keçilməsi dövlət qulluqçularının hüquq və vəzifələrini daha daqiq müəyyənləşdirir, sistemin açılığını və ədalətliliyini təmin edir, etibarlı inzibati tədbirlər sistemini müəyyən etməklə dövlət qulluqçularını korrupsiyanın, məcburiyyətdən azad edir və onları peşəkarlığına müsbət təsir göstərir. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlət qulluğunun müstəqilliyi heç də tam müstəqil fəaliyyət və fikir azadlığı kimi başa düşülməməlidir. Peşəkarlıq standartları və hüquqi normalar mövcuddur ki, bunlara əmək etmək və onlar əsasında fəaliyyət göstərmək lazımdır.

**Açıqlıq və şəffaflıq.** Açıqlıq idarəetmənin kənar yoxlam üçün açıq olduğunu, şəffaflıq isə onu yoxlama və nəzarət məqsədi "kənar baxış" üçün tam şəffaf olduğunu nəzərdə tutur. Açıqlıq və şəffaflıq bir tərəfdən inzibati tədbirlərlə qarşılaşan hər bir şəxsə bu tədbirlərin nəyə əsasən tətbiq olundugunu öyrənməyə imkan verir, digər tərəfdən isə nəzarət organlarını yoxlamalar aparmağı asanlaşdırır. Açıqlıq və şəffaflıq, eyni zamanda qanunun alılıyinin, qanun qarşısında bərabərliyin və hesabatlılığının təmin olunmasının zəruri alətləridir.

Ümumiyyətlə, dövlət idarəetməsinin həyata keçirilməsi açıq və şəffaf olmalıdır. Yalnız müstəsna məsələlər, məsələn, milli təhlükəsizliklə bağlı suallar gizli və məxfi qalmalıdır. Şəxsi məlumatlar da üçüncü şəxsə verilməməlidir. Əslində isə dövlət organları lazımlı olduğundan daha çox məsələləri məxfi elan

etməyə çalışırlar. Qeyd edək ki, XVIII əsrin sonlarından başlayaraq İsvəç istisna olmaqla, demək olar ki, bütün dövlət-lərə məxfilik və ehtiyatlılıq dövlət idarəetməsinin ənənəvi norması olmuşdur. XX əsrin 60-cı illərindən başlayaraq digər demokratik ölkələr də hökumətin açılığına diqqət yetirməyə başladılar ki, bu da hazırda dövlət idarəetməsinin xüsusi şəxsiyyəti və vacib norması hesab edilir. Əvvəllər demokratik qərb ölkələrinin əksəriyyətində açıqlıq prinsipi aşağıdakı qaydada həyata keçirilirdi: əvvəla, normativ hüquqi aktlar yalnız rəsmi mətbuatda dərc olunduğu gündən qüvvəyə minirdi, inzibati qərarların icrasına yalnız bu qərarların aid olduğu şəxslərə məlumat verildikdən və rəsmi sübut olunduqdan sonra icazə verilirdi.

Açıqlıq və şəffaflıq iki vacib funksiyani yerinə yetirir. Bir tərəfdən onlar yanlış idarəetmə və korrupsiyanı azaltmaqla cəmiyyətin maraqlarını müdafiə edir, digər tərəfdən isə şəxsi hüquqların müdafiəsinin mühüm aləti olub inzibati qərarlar haqqında izahat verilməsini təlob edir və bununla da maraqlı tərəflərə qarardan şikayət etmək və ona yenidən baxılmasını təlob etmək imkəni verir.

Bu prinsiplər bir sıra üsullarla tətbiq edilir. Inzibati tədbirlər əsaslandırılmış olmalı və səlahiyyətli orqanlara tapşırılmalıdır. İctimaiyyət dövlət registrlarına açıq çıxış imkanlarına malik olmalıdır. Hakimiyyət nümayəndələri ictimaiyyətə ünsiyyətə başlamazdan əvvəl əzələrini töqdim etməlidirlər. Dövlət qulluqçuları sahibkarlıq fəaliyyətindən gəlirlərinin müəyyən dərəcədə məhdudlaşdırılması ilə razılaşmah, onlar haqqında qabaqcadan xəbər verməli və yerinə yetirilməsinə icaza almalıdır. Açıqlıq prinsipinin tətbiqinin on mühüm xüsusiyyəti ondan ibarətdir ki, dövlət idarəetmə orqanları həmişə öz qərarlarını əsaslandırmaya borcludurlar. Normativ hüquqi akt və ya qərar həmişə səbəblərin sadalanması ilə müşayiət olunmalıdır. Bu, dövlət organının qərar qəbulu zamanı əldə rəhbər tutduğu daxili qanunauyğunluğu başa düşməyə və normativ sənəd çərçivəsində mövcud

faktlar və onların məzmununu arasındaki əlaqəni müəyyənləşdirməyə kömək edir. Göstərilən sabablər üçün faktlar və sübutlar götürilməli, təklif olunan tədbirlər isə əsaslandırılmalıdır ki, bu da maraqlı tərəfə inzibati qorardan şikayətin hazırlanması və verilməsinə imkan yaradır. Bütün bunlar yalnız açıqlıq, şəffaflıq və hesablılıq şəraitində mümkündür.

**Hesabatlılıq.** Ümumiyyətlə, hesabatlılıq dedikdə şəxsin və ya ormanın tələb edən şəxs (fiziki və ya hüquqi) qarşısında öz hərəkətlərini izah etməli və əsaslandırmalı olduğu nəzərdə tutulur. Hər bir orqan öz hərəkətlərinə görə digər inzibati, qanunverici və məhkəmə orqanları qarşısında məsuliyyət daşımalıdır. Hesabatlılıq prinsipinə görə heç bir orqan digər orqanlar tərəfindən nəzarət və yoxlamadan azad edilə bilməz. Bunun üçün çoxsaylı mexanizmlər mövcuddur: məhkəmələri, yuxarı inzibati orqana şikayət və müraciət, insat haqları üzrə müvəkkilin (ombudsmannın) aşadırmaları, xüsus komissiya və ya şura tərəfindən yoxlamalar, parlament komissiyasının yoxlamaları və s. Hesabatlılıq alılıyi, açıqlıq və şəffaflıq, qarətsizlik və qanun qarşısında bərabərlik prinsiplərinə layiqince əməl olunduğu əmin olmağa kömək edən alət hesab olunur. Hesabatlılıq çox vacibdir, çünki bu, dövlət idarəciliyində səmərəlilik, məhsuldarlıq, etibarlılıq dəyərlərə (prinsiplərə) əməl olunacağına zəmanət verir.

Dövlət idarəetmə sisteminin hesabatlılığını, dövlət hakimiyyət orqanlarının öz səlahiyyətlərindən qanuna və mövcud qaydalara uyğun istifadəsini təmin etmək üçün nəzarət tələb olunur. Nəzarət institutlarının və mexanizmlərinin köməyi ilə vazifəli şəxslərin fəaliyyətinin monitorinqi və yoxlanılması həyata keçirilir. Yoxlamanın məqsədi dövlət hakimiyyət orqanlarının nəticəli işlədiyinə, öz funksiyalarını səmərəli, vaxtında yerinə yetirdiyinə, xüsusi və ümumi normativ-hüquqi aktlarla müəyyən edilmiş prinsip və prosedurlara əməl olunduğu əmin olmaqdan ibarətdir. Başqa sözə desək, nəzarət "qanun üzrə idarəetmə" prinsipini təmin etmək məqsədilə

həyata keçirilir ki, bu da həm ictimai maraqların, həm də insan hüquqlarının müdafiəsinin mühüm alətidir.

Nəzarət təşkilatları və mexanizmləri çox müxtəlif formada və adda ola bilər: məhkəmələr, prokurorluq, ombudsman, daxili və xarici təftiş komissiyaları, müfəttişliklər, standartların təyin olunmasına cavabdeh orqanlar, parlament komissiyaları, kütłəvi informasiya vasitələri və s. Bütün bunlar dövlət idarəetməsi və dövlət qulluğunun hüququn alılıyi, şəffaflıq, hesabatlılıq, səmərəlilik və nəticəlilik kimi prinsiplərinin gücləndirilməsinə yönəlmüşdür. Başqa sözə desək, onlar ayrı-ayrı insanların hüquqlarının, həmçinin ictimai maraqların müdafiəsinə, qarar qəbulu prosesinin keyfiyyətinin yüksəldilməsinə və nahayət, dövlət idarəetməsinin etibarlılığının, təhlükəsizliyinin və qanunçuluğun gücləndirilməsinə yönəlmüşdür. Heç bir sosial sistemdə dövlət idarəetməyində olduğu qədər müxtəlif nəzarət və yoxlama formaları mövcud deyildir. Bu, dövlət idarəetməsi və dövlət qulluğunun müasir demokratik cəmiyyətlərdə xüsusi rol oynadığını göstərir.

**Səmərəlilik və nəticəlilik.** Hesabatlılığın özünəməxsus ölçmələrindən biri idarəetmə fəaliyyətinin səmərəliliyindən ibarətdir. Dövlət idarəetməsi və dövlət qulluğu üçün səmərəliliyin vacib və dəyərli olduğu nisbatən son dövrlərdə etiraf olunmağa başlamılmışdır. Məhsuldarlığa gəldikdə isə dövlət idarəetməsində bu anlayışdan dövlət xidmətlərinin istehsalı və göstəriləməsinə müntəzəm olaraq başlandığı vaxtdan istifadə olunur. Bu gün bir çox ölkələrdə idarəetmə fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin öyrənilməsinə getdikcə daha çox diqqət yetirilir. Səmərəliliyin mahiyyətini istifadə olunan resurslarla alınan nəticələrin on yaxşı nisbətini təmin edən idarəetmə bacarığı kimi ifadə etmək olar. Nəticəlilik isə ictimai problemlərin uğurlu həllini, qanunvericilik və hökumət tərəfindən dövlət idarəetmə sistemi qarşısında qoyulan məqsədlərə nail olmanın təmin etmək kimi başa duşulur. Nəticəlilik mövcud dövlət siyasetinin, həmçinin bu siyasetin dövlət

idarəetmə sistemi və dövlət qulluğu tərəfindən necə yerinə yetirildiyinin tahlili və qiymətləndirilməsini nəzərdə tutur. Son dövrlərdə dövlət idarəetməsinin səmərəliliyi və nəticəliliyi prinsipi Qərbi Avropanın bir sıra ölkələrinin konstitusiyasında (məsələn, 1978-ci ildə İspaniyada) öz əksini tapmışdır.

İdarəetmə fəaliyyətinin xüsusiyyəti kimi səmərəlilik qanunun alılıyi prinsipi, həmçinin cəmiyyətin siyasi, demografik dəyərlərini əks etdirən prosedur və qaydalara əməl olunması ilə sanki ziddiyyat taşkil edir. Dövlət sektorunun menecerləri çox vaxt normativ-prosedur qaydalarını səmərəliliyə manealor kimi hesab edirlər. Təsdiq olunmuş prosedurlara əməl olunması resurslardan qənaətə istifadəyə uyğun gəlməyə biler və xərclərlə idarəetmə tədbirlərinin nəticələri arasındakı nisbət mənfi təsir göstərə bilər. Bu ziddiyyat böyük problemlərə səbəb olur. Lakin bu münaqişənin həllinin müəyyən institusional və hüquqi yolları mövcuddur. Institusional tədbirlər içərisində xidmətlərin istehsalı və göstərilməsinin müqavilə yolu ilə özlə sektora verilməsini qeyd etmək olar ki, bu zaman dövlət idarəetməsi siyasetin hazırlanması və müqavilə şərtlərinə əməl olunmasına nəzarəti öz əlində saxlayır.

Yuxarıda sadalanan prinsiplərin həm hüquqi dövlət quruluğunda, həm də dövlət hakimiyyəti və dövlət qulluqçularının gündəlik fəaliyyətində necə və nə dərəcədə real tətbiq olunması baxımından istənilən inzibati sistemi qiymətləndirmək olar. Bu prinsiplərin həm də müəyyən standartlar kimi çıxış etməsinə əsaslanaraq dövlət idarəetmə sisteminin etibarlılığını, dövlət qulluqçularının və hakimiyyət orqanlarının hesabatlılıq dərəcəsini, inzibati qərarların qəbulu prosedurlarının praktiki əsaslandırılmasını, həmçinin onlardan şikayət verilmə imkanlarını da qiymətləndirmək olar. Mövcud qanunvericilik və normativ qaydada müəyyən olunmuş prosedurlarla yanaşı dövlət qulluğu dövlət idarəetməsinin an vacib elementlərindən biri hesab olunur.

### 1.3. Azərbaycanda yerli özünüidarəetmə orqanlarının yaranması, inkişaf mərhələləri və müasir vəziyyəti

Yerli özünüidarəetmə ictimai təzahür forması kimi öz kökləriylə cəmiyyətin ilkin təşəkkül formalarına: antik dünyanın polis demokratiyasına, orta əsr sülalə dövlətinin şəhər və kənd icmalarına gedir.

Daha dərinə gedərək bu fikirləri də bildirmək olar: yerli özünüidarəetmənin ənənələri dövlət ənənələrindən daha da əvvəldi, çünki dövlət meydana gələnə qədər nəsil icması meydana gəlmişdir, bunu da ilk özünüidarəetmə formasına aid etmək olar.

İlk şəhərlərin ortaya çıxmasından sonra, müxtəlif adlar altında yerli idarəetmə birləşmələri şəhər idarəələri içərisində mövcudluğunu davam etdirdi. Şəhərlərdən şəhər dövlətlərinə, kommunalara, sonra müasir yerli özünüidarəetmə formalarına qədər çox uzun bir tarixi dövrü əhatə edir. Bu prosesdə müxtəlif ölkələrin mütəfəkkirlərinin, siyasi və ictimai hərəkatların mühüm fəaliyyətləri olmuşdur. Bugünkü müasir dövlətlərin bütün dövlət xidmətlərini yalnız mərkəzi hökumət administrasiyası vasitəsilə həyata keçirilməsinin mümkün olmadığı faktı qəbul olunmuşdur. Bəlli ki, bəzi xidmətlərin yerli özünüidarəetmələr tərəfindən təmin edilməsi daha qənaətci, məhsuldar və effektivdir. Digər tərəfdən, demokratiyanın ilk olaraq yerli səviyyədə meydana gəlməsi və inkişaf etməsi, yerli idarəetmələrin seçkilərə və siyasi iştiraka əsaslanan demokratik keyfiyyətləri də çox vacibdir. Yerli özünüidarəetmələr, adətən, demokratiyanın beşiyi hesab olunmaqdadır.

Yerli özünüidarəetmə ilə birbaşa əlaqəli olan şəhərlərin ortaya çıxması ilə bağlı fikir birlüyü olmasa da, ümumi olaraq, ilk şəhərlərin Mesopotamiyada tapıldığı qeyd olunur. Avropadakı şəhərlərin inkişafı qədim yunan şəhərləri ilə başlamış, daha

sonra Roma şəhərləri əhəmiyyət qazanmışdır. Orta əsrlərdə Avropa şəhərləri müdafiə səbəbindən şəhər divarlarının içində qapanmış və çox inkişaf edə bilməyən şəhərlər halına gəldiyi halda, Şərqdə bəzi şəhərlər böyük məskənlər halına gəlmişdi. Onuncu əsrden sonra, ticarətin canlanması ilə Qərb şəhərləri böyüməyə başlamış, xüsusilə liman şəhərlərində və ticarət yollarında yerləşən şəhərlərin əhalisi artmağa başlamışdı. Şəhərlərin real inkişafı və bugünkü şəhərlərin yaranması sonnayə inqilabından sonra baş verdi. Şəhərlər sivilizasiyanın beşiyi hesab olunur. İbn Xaldundan bu günümüze qədər bir çox mütəfəkkir şəhərləri intellektual fəaliyyətin ilk şərtlərini yaradan, azadlıq və demokratianın yaranmasını, inkişafını təmiz edən yaşayış yerləri kimi nəzərdən keçirirdilər. Dövlət hakimiyyəti ilə şəhər arasındaki əlaqələr demokratik düşüncənin inkişafında mühüm rol oynamışdır. Buna görə də bu əlaqəni daha ətraflı araşdırmaq faydalıdır. İnsanların birlikdə yaşamanın nəticəsində yaratdıqları sosial-ictimai təşkilatlar tarix boyunca müxtəlif adlar altında inkişaf etmişdir. Bunlar qabilə, tayfa, kənd, şəhər, polis, kommunalar, kantonlar, şəhər dövləti və s. kimi quruluşlardan dövlətlərə (krallıq, mülkəq hakimiyyət, milli dövlət) qədər geniş bir spektordan ibarətdir. Çində hələ c.e. 2000-ci illərdə krallıqlar qurularkən, Hindistandakı şəhərlər uzun müddət öz yerli muxtariyyətlərini qoruyub saxlamışlar. Orta əsrlərdə Şərqdə mərkəzi dövlətlər güclü idisə, Qərbdə XV əsrdə qədər kommunal hərəkatları mövcud idi. Bu illərdən sonra Qərbdə mərkəzi dövlətlər güclənmişdir. Kollektiv yaşamaq forması 1500-1000 ildən başlayır. Sumer, Babil, Efiopiya və İbraniylər kimi bir çox qövndə görüləsinə baxmayaraq, demokratianın çox yaşamış və düşünmüş Qədim Yunanıstan, xüsusilə də Afina şəhər-dövlətləri idi. Qədim Yunanıstanda, sosial, siyasi, iqtisadi və hərbi birliliyi bir-birindən ayrı və müstəqil hüquqi-siyasi quruluşa sahib idi. Hər nə qədər yunan şəhər-dövlətləri aristokratik quruluşdan xilas olmasalar da demokratik düşüncənin və qurumların formallaşmasına mühüm

təhfələr vermişdirler. Xüsusən, Roma imperatorluğunun quruluşun sosial və siyasi muxtariyyətini yoxması ilə birlikdə kommunaların (yerli idarə) yaranması paralellik göstərməşdir. Bu dövrədəki kommunaların yerli idarəetmə əməkanının başlangıcı kimi saymaq mümkün olmasa da, kommunal əməkanının demokratianın əsası kimi goran bir çox mütəfəkkirler də mövcud olmuşdur. X əsrden etibarən Avropada ticarət inkişaf etməyə başlamışdır. Ticarət artımının ən əhəmiyyətli nəticələrindən biri, şəhərə köçün başlaması və şəhər əhalisinin artması oldu. Ticarət inkişaf etdikən, limanlar başda olmaq üzrə, çaylara yaxın yerlərdə və digər alverişli coğrafiyalarda şəhərlər ortaya çıxmaya və böyüməyə başladı. Ticarətin canlanması ilə birlikdə, tacirlər və şəhər əhalisi bəzən mərkəzi dövlətlə birlik olaraq və bəzən də kilsəyə qarşı çıxaraq "charter" almışlar. Bu dövrədə şəhərin təsis simvolu, kraldan və ya feodal lorddan alınan "charter" – "nizamnamə" (berat)dır. XXI əsrden XVI əsrdə qədərki dövrədə fərqli vaxtlarda da olsa şəhərlər muxtariyyətlərini qazanmışdır. Beləliklə, Avropada bir qismi tam müstəqillik qazanmış, bəziləri isə yarımxəttar və kralın hakimiyyəti altında olan şəhərlər meydana gəlmışdır. Kommuna idarəetmələrinin hər bölgədə fərqli olmasına baxmayaraq, adətən şəhərin ən irəlidə olan şəxsi bələdiyyə başçısı hesab olunurdu. Bələdiyyə başçısı bəzən kral tərəfindən, bəzən də kommunal xalqı tərəfindən seçilirdi. Çox vaxt bələdiyyə başçılarının yanında fərqli adalar da olsa bir məclis fəaliyyət göstərirdi. Kommuna şəhərləri bugünkü dövlət vəzifələrindən bir çoxunu yerinə yetirirdi. Orta əsrlərdəki Avropada feodalizm şəhərlərin inkişafına mane olmuşdur. Şəhərlərin inkişafı və yerli muxtariyyət ideyası böyük ölçüdə feodalizmin yuxılmasından asılı idi. Əslində, X əsrden sonra burjuaziyanın inkişafına parallel olaraq şəhərlər də böyüdü və inkişaf etdi.

1550/1650-ci illər arasında modern dövlətin siyasi nəzəriyyəsi yaranmağa başladı. Müasir dövlətin yaranması ilə birlikdə yerli idarəetmələr dövlətin ayrılmaz bir parçası halına

gələrkən, sonrakı illərdə mərkəzi dövlətlər getdikcə güclənmiş və kommunalərinə böyük ölçüdə zəiflətmişdir. 1600/1800-cü illər arasında İngiltərə, Fransa və Almaniya kimi ölkələrdə yerli idarəetmələr "ara qurumlar" kimi fəaliyyət göstərmişdir. Çünkü bu dövrdə iqtidər mərkəzləşmiş və milli dövlətlərin ortaya çıxmazı ilə birlikdə dövlət gücү olində saxlayaraq, yeganə hakimiyyətə çevrilmişdi. XVI əsrden etibarən milli dövlətlərin inkişafı nəticəsində, daha əvvəl ictimai rəhbərliyin təməl qurumu olan şəhər yerinə, mərkəzi idarəənin bölgə təşkilatı olaraq "ilçə" önsə çıxmışdır. Milli dövlətlər dövründə dövlətin şəhərə nisbətən ideoloji üstünlüyü sübut edilmiş, siyasi ideologiyada şəhər yerinə milli birlik kimi bütöv anlayışla istifadə edilməyə başlanılmışdır.

Maarifçilik dövrü ilə birlikdə yerli idarəetmələrin "ara qurum" olma funksiyaları da möhdudlaşdırılmış və yerli idarəetmə orqanlarına ehtiyac olmadığı şəklində bir düşüncə həkin olmağa başlamışdır. Bu dövrdə Montesquieu (Monteskyö) Rousseau (Russo) və Kant kimi mütəfəkkirlər "azad dövlət ilə azad vətəndaş arasına başqa bir qurumun girməsinə ehtiya olmadığı" düşüncəsində birləşmişdilər. Sonrakı dövrdə isə İngiltərədə Robert Turgot və Jeremy Benthamın (1748/1832) fəaliyyətləri ilə yerli idarəetmə düşüncəsi yenidən canlandı. Əslən fransız olan, lakin İngiltərədə yaşayan Robert Turgot yerli idarəetmə islahatının ediləsini müdafiə etdi. Ölkənin bolədiyyə və kandılara ayrılmamasını, bolədiyyə seçki ətrafinin yaradılmasını və on topadəki bolədiyyənin kənddə daşınmaz mali olanlar tərəfindən seçiləsini təklif etmişdir. Bentham isə "yerli hökumət" konsepsiyasını İngiltərədə təqdim etmişdir. Hamçinin ölkədəki xidmətlərin daha yaxşı görüləməsi məqsədilə bir yerli özüñüidarəetmə modeli də təklif etmişdir. Benthamın düşüncələri İngiltərədən başqa Fransam da təsiri altına almışdır. 1835-1919-cu illər arasındaki islahatlar zamanı Birleşmiş Krallıq yerli idarəetmələri yerli xidmət quruluşları olaraq təşkil etmişdir. Bu dövrdə yerli orqanlar ilk əvvəl modern bir şəhər

yaratmaqdən cavabdeh idilər. Dövlətin bir hissəsi olaraq qəbul edilən yerli rəhbərliklər şəhərin, demək olar ki, bütün ehtiyaclarını qarşılıqla başladılar. Yerli idarəetmələr XIX əsrin sonlarına doğru inzibati bölgünün əsas vahidləri olmuşdular. Bu prosesdə bələdiyyələr dövlətin bir hissəsi olaraq deyil, vətəndaş cəmiyyətinin bir hissəsi kimi fəaliyyət göstərməyə başlamışlar. Yerli özüñüidarəetmələrin demokratiyalaşmada ən əhəmiyyətli və lazımlı təşkilatlar olduğunu ifadə edən John Stuart Mill (1806-1873), "xalq vergi ödəyirsa, milli səviyyədə olduğu qədər yerli səviyyədə də söz haqqı olmalıdır" deyərək, yerli səviyyədə xalqın idarəetməyə qatılmastyyla təsirli bir rəhbərliyin reallaşacağını ifadə edirdi. Mill, yalnız yaxşı bir idarəetmə baxımından deyil, təlim, təhsil baxımından da yerli idarəetmələri fərqli görüb, demokratiyanın qurulması və yerləşməsi üçün yerli idarəetmələrin bir məktəb vazifəsi görəcəyini bildirir.

Millin fikirlərinə paralel olaraq, Alexis de Tocqueville (1805-1859), yerli özüñüidarəetmələri demokratiyanın məktəbi adlandırır. Əslən fransız olan Tocqueville, ABŞ-a gedərək orada etdiyi müşahidələr nəticəsində "bir millətin müstəqil bir hökumət qura biləcəyini, ancaq bələdiyyə təşkilatlarına sahib olmadan müstəqillik höycəcanına sahib ola bilməyəcəyini" söyləmişdir. Fərqli yanaşmalardan meydana gələ də, xüsusilə Mill və Tocqueville anəsini təqib edərək ortaya çıxan klassik liberal yerli idarəetmə anlayışının təməl müddələrini aşağıdakı şəkildə müxtəsərləşdirilə bilər:

1. Yerli idarəetmələr, əvvəlcə azadlıq, barabərlik, qardaşlıq, siyasi məsuliyyət və iştirak kimi demokratik dövərlərin bəsləyicisidir.
2. Yerli idarəetmə xidmət səmərəliliyinin monitorinqidir.
3. Yerli idarəetmələrin birbaşa xidmət server rolları möhdud strateji sahələrdə qəbul edilməlidir, digər sahələrdə xüsusi və könüllü cəhdələrin dəstəklənməsinə əhəmiyyət verilməlidir.

XX əsrda Fransada Henri Pirenne, İngiltərədə Sidney və Beatrice Webb, Almaniyada Max Weber kimi mütəfəkkirlər

bələdiyyə islahatı hərəkatı ilə maraqlanmışlar. XX əsr yerli özünüidarəetmələrin qızıl dövrü kimi xarakterizə olunur. Bu dövrdə yerli idarəetmələr özlərini maliyyəlaşdırılmış və yerli xalqa mərkəzi hökumətlərin göstərdikləri xidmətdən daha çox xidmət göstərmişlər. Bu dövrdə ortaya atılan və özüne tərafıdar tapan bələdiyyə sosializmi düşüncəsi, yerli muxtariyyət və yerli demokratianın həyata keçirilməsində səmərəli və təsirli olan düşüncələrdəndir. Bu düşüncənin nümayəndələrindən olan Webblerin inancı, işçi sinfinin birlikdə hərəkat etması, sosial reform və təmsil mövzusunda səy göstərmələrinin lazımlı olduğu inancıdır. Onlar məqsədlərini bələdiyyə sosializmi vasitəsilə gerçəkləşdirəcəklərini düşünürdülər. Bələdiyyə sosializminin əsas prinsipləri arasında əksəriyyətin qanun qoyduğu və idarə etdiyi yerli xidmətlərin bələdiyyələr tərəfindən həyata keçirilən idarəetmə forması vardır. XIX əsr vətəndaş və siyasi azadlıqların geniş yayıldığı bir dövr idi. Bu dövrdə azadlıq qədər bərabərlik konsepsiyasının da inkişaf etməsi əsas məsələlərdən idi.

Bələdiyyə sosializmi, bələdiyyə idarəciliyinin təmin edəcəyi əhəmiyyətli iqtisadi və maliyyə səmərələri ilə yanaşı, yerli idarəetmələrin işsizliyin qarşısını alan (məşğulluq provayderi) tədbirləri, ödəniş etmə zamanı, iş zamanı və şərtlərinə yeni məhdudiyyət və qoruyucu tədbirlər götirmələri, ədalətli bir müqavilə nizamına dəstək olmalarını ehtiva etməkdədir. Bundan əlavə, yerli idarəetmələr daha demokratik bir cəmiyyətin, daha geniş və daha dərinləşdirilmiş bir demokratianın təminatçıları kimi qəbul edilirdi. Bələdiyyə sosializmi hərəkatı yalnız düşüncədə qalmamış və 1890-cı illərdən sonra yerli idarəetmələrin bir çox yeni xidməti öz üzərlərinə götürmələrinə sabob olmuşdur. Misal olaraq, İngiltərədə Birmingham və Londondakı iqtisadi təşəbbüsələr, qaz, su, nəqliyyat və işçilərdən kimi xidmətləri təqdim etmiş, İtaliyanın Verona şəhərində bələdiyyə manzilləri, bələdiyyə çörək zavodu və Fransanın Lille şəhərində xalqa sosial yardım birləşmələri, uşaq və

qocalara subsidiyalar, uşaq bağçaları kimi nümunələrin yaranmasını təmin etmişdir.

ABŞ yerli özünüidarəetmə sistemi XVII əsr İngilis sistemindən böyük dərəcədə təsirləndi. İngilis yerli özünüidarəetmə sisteminin anglosakson dünyaya təsir etdiyi kimi, fransız dilində danişan ölkələrdə də fransız yerli özünüidarəetmə sistemi və ənənəsi təsirli oldu. Bu kontekstdə, məsələn, Amerika Birleşmiş Ştatlarının yerli özünüidarəetmə sistemləri geniş muxtariyyət sahibi olaraq aşağıdan yuxarıya doğru inkişaf edərək, Kanadanın Fransız bölgəsində yerli özünüidarəetmələr mərkəzi idarəetmənin bir vasitəsi olaraq qəbul edilmişdir. 19-cu əsrə ABŞ şəhərlərində meydana gələn sürəti dəyişikliklərə cavab olaraq bələdiyyə reformu başladılmışdır. ABŞ-da ortaya çıxan bu hərəkat "muxtar bələdiyyəçilik qaydası" olaraq adlandırılmışdır. 1875-ci ildə Missouri Konstitusiyası ilə qanuni hala gələn muxtar bələdiyyə anlayışı Kaliforniya, Vaşington və Minnesota da daxil olmaqla bir çox əyalətdə qəbul görmüş və qısa müddədə bütün ABŞ-a yayılmışdır. Bu hərəkat bələdiyyələrin özünü idarə etmək hüququnu, bələdiyyə qanunlarının əyalət konstitusiyalarına daxil olmasını və bələdiyyələrin yerli ehtiyacların qarşılınmamasından məsul olarkən öz galirlərinə də sahib olmalarını vurgulamışdır. Bu hərəkat yalnız ABŞ-da deyil, dünyanın bir çox yerlərində tətbiq olunan bazı yerli demokratiya təcrübələrinin ortaya çıxmamasına kömək etmişdir.

XX əsrin birinci rübündən etibarən başda İngiltərə olmaq üzrə Avropana yerli özünüidarəetmələrə yanaşmalar dəyişir. Xüsusilə, 1929-cu il iqtisadi böhranından sonra dövlətin rolunun artmasına paralel olaraq, dövlət xidmətlərin sayı artı və daha da mürəkkəbəlaşdı. Bu dövrdə yerli özünüidarəetmələr mərkəzi idarəetmə sisteminin bir qolu və yerli xidmətlərin səmərəli təmin ediləsi ilə bağlı bir sistem olaraq qəbul olunmağa başlandı. Sosial dövlət anlayışının inkişafı ilə yerli soviyyədə "rifah dövlət bələdiyyəsi" və ya "sosial bələdiyyəçilik" anlayışı da yayıldı. Beləliklə, yerli özünüidarəetmələr sohiyyə, təhsil, sosial yardım,

peşiyiyləndirmə kimi bir çox sosial xidmətlər həyata keçirmişlər. Sosial dövlət bolədiyyası, II Dünya müharibəsindən sonrakı sosial demokratik qərarların ideologiyasına da uyğun galirdi. Yerli özünüidarəetmələrin inkişafına əhəmiyyətli dəstək olmaqla yanaşı, bu bolədiyyə konsepsiyası xalqdan təcrid olmuş, seçiciyi qarşı laqeyd, daxilə qapalı, yerli layihələr inkişaf etdirmək yerinə mərkəzi hakimiyət layihələrinin yerli adaptasiyasını məqsədloğan bir təcrlübə meydana gətirməsi səbəbi təqnid olunmuşdur.

XX əsrə yerli özünüidarəetmələrin üç əsas xüsusiyyəti diqqətləyiqdir:

1. İqtisadi, sosial və texnoloji səbablərlə yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri genişlənmişdir. Xüsusilə, 1930-cu ildən sonra mərkəzi hökumət, Keynesçi meyillərə riayət edərək iqtisadiyyatın ümumi dünyagörüşünə təsir etmək üçün yerli idarəetmələrin investisiya təşəbbüslerini təşviq etməyi seçdi.

2. XX əsrə demografik proseslər nticəsində şəhərin əhalinin sayı artmış və yerli vahidlər sürətlə şəhərleşmişdir. Kənd əhalisinin azalması tendensiyası və şəhər əhalisinin davamlı artımı yerli özünüidarəetmələr baxımından əhəmiyyətli siyasi, inzibati və sosial nəticələr ortaya çıxarmaqdır idi.

3. Yerli idarəetmələrin səmərəliliyinin artırılması üçün yerli problemlərə praqmatik bir tərzdə yaxınlaşaraq həlli yollarının axtarılması ehtiyacı meydana gəlmışdır. Ancaq bu yanaşma 1950-ci ilə qədər yerli özünüidarəetmələrin demokratik təbiətinin ikinci plana sürüklenməsinə gətirib çıxarmışdı.

1970-ci illərin sonundan etibarən, yerli özünüidarəetmələrin inzibati və maliyyə məxtarıyyətlərinin artırılması və yerləşmə meyilləri yenidən ən plana keçmişdi. Qəti mərkəziyyətçi xüsusiyyətlərini 1980-ci illərə qədər qoruyan Fransada belə, yerləşmə səyləri bu tarixdən etibarən genişlənmişdir. Dünyada desentralizasiya düşüncəsi və subsidiyaritə (xidmətdə yerlilik)

prinsipi çərçivəsində yerliləşmə siyasəti geniş bir şəkildə hökumət proqramlarına girmiş və tətbiq olunmağa başlanılmışdır.

Qloballaşmanın təsirləri 1990-ci illərdən bəri lokallaşdırılmayınlı islahatların yayılmasında təsirlər olmuşdur. Qloballaşma, suverenlik səlahiyyətinin və dövlətlərin əlindəki gücün bir tərəfdən transmilli təşkilatlara doğru köçürülməsinə gətirib çıxararkən, bir tərəfdən yerli özünüidarəetmələr, bazarların, qeyri-hökumət təşkilatlarının və vətəndaşların gücləndirilməsi nticəsini də ortaya çıxarmışdır. 1990-ci ildən sonra, lokalizasiya ideyası və siyasəti bir çox ölkədə "yerli idarəetmə" islahatlarının meydana gəlməsinə səbəb oldu. Bu mövzuda ən çox bilinən nümunə isə Birleşmiş Millətlər Təşkilatının Rio zirvəsində gündəmə gələn "Yerli Gündəm 21" Programıdır. 1980-ci illərdən sonra Frederix Hayek və Robert Nozik kimi mütəfəkkirlərin töhfələri ilə yüksəkən ABŞ-da Reagen, İngiltərədə Tetçər dövrlərindəki siyasaclarla tətbiqə keçən yeni liberalizm (neo-liberalizm), yerli özünüidarəetmə düşüncəsinə də təsir etmiş və bəzi yeni siyaset və tətbiqləri ortaya çıxarmışdır.

Yeni liberalizmin yerli özünüidarəetmələrlə əlaqədar təməl yanaşmaları bunlardır:

- ✓ Yerli özünüidarəetmələr, gərək xidmət təqdimatı rollarını və gərəksə də tənzimləyici məsuliyyətlərini qeyri-hökumət təşkilatları, özəl sektor və digər rəsmi qurumlarla paylaşmalıdır. Yerli özünüidarəetmələr, bəzi xidmətlərin təqdimatını xüsusi firmalara özəllaşdırma (tender və s.) yolu ilə təhvil verib, xidmətlərin daha təsirli, məhsuldar və keyfiyyətli həyata keçirilməsini təmin etməlidir.
- ✓ Xidmət tələb edənlərin (diyar sakinləri) xüsusi sektordakıma bənzər şəkildə "müzənni" olaraq qəbul edilməsi, müştərilər üçün seçim imkanlarının təmin edilməsi lazımdır.
- ✓ Yerli rəhbərələrin, strateji idarəetmə düşüncəsinə sahib, bələdiyyənin təşkilati missiya və göründüsüñü inkişaf etdirən, personalının və fəaliyyətlərinin performansını ölçən,

qiymətləndirən, xalqa və rəsmi mövqelərə hesab verən, bazar qaydalarını bilən, iştirakçı rəhbərliyi mənimşəyən şəxslər olması gözlənilir.

- ✓ Yerli fəqlilik, yenilikçilik və təşəbbüskarlıq vurğulanmalıdır.

Yerli idarəetmə, bu gün bir çox ölkədə ümumi idarəetmə və konstitusiya nizamının bir parçası olmaqla birlikdə məhəlli səviyyədə şəhər, ilçə, qəsəbə və kənd kimi müəyyən bir bölganın rəhbərliyini, təmsilini və xidmətətməni reallaşdırın muxtar vahidlərdir. Tarixə nəzər saldıqda inkişafları XII asır Avropasına və Orta dövrə qədər uzanmaqdadır.

Henri Pirenne və Max Weber kimi mövzu ilə yaxından maraqlanan müəlliflər müasir yerli rəhbərliklərin mənşəyini, Orta əsrlərin sonlarına, xüsusilə da, XII asrdən etibarən inkişaf edən yerli idarələrə və "muxtar şəhərlərə" söykəndirməkdədir. Həqiqətən da, bu dövrdən etibarən Avropanın fərqli bölgələrində bozi şəhər və qəsəbələrin krallardan əldə edilən beratlarla inzibati və maliyyə mənada muxtariyyət və zamanla da hüquqi şəxsiyyət qazanmaları bu gün bütün dünyada yerli rəhbərliklərin özünü meydana gətirən bolədiyyə qurumlarını ortaya çıxarımışdır.

İrəliləyən müddətdə issə tarixçi İlber Ortaylıının da qeyd etdiyi kimi, Avropada yerli idarəetmələr uzun bir tarixi dövr ərzində kralıqlara, cümhuriyyətlərə və inqilablara baxmayıaraq, tərkiblərini qoruyub inkişaf etdirərək varlıqlarını davam etdirmişlər. Şübhəsiz ki, bu yerli idarəetmə sisteminin inşası XX asır Avropa demokratiyasının mövcudluğunu təmin edən ən böyük amillərdən biri olmuşdur.

*Yerli özünüidarəetmə və bolədiyyələr: Əsas dəyərlər və müasir funksiyaları.* Yerli idarəetmə anlayışı, yerli səviyyədəki demokratik hayatı və yerli idarəetmə praktikasını ifadə edən bir məzmunla və yerli məsələlərini xarakterizə edən bir mənada istifadə edilmişdir. Bu anlayışlar artıq yerli hökumətdə və adəbiyyatlarda öz yerlerini tapmışdır. Yerli demokratiya

anlayışı əslinde, Kamal Görmezin də ifadə etdiyi kimi, "demokratik dəyərlərin yerliyünəidarəetmə üçün etibarlı olmasından" başqa bir şey deyil. Bu çərçivədə, yerli rəhbərliklərin, fəaliyyət, demokratiya və qoşulma kimi bir çox dəyərlə birləşdən keçirilməsi və ölkələrin demokratik-ləşməsindəki müzakirəsiz funksiyaları, yerli demokratiya olaraq adlandırılmalarını haqqı etmişdir.

Bu çərçivədə yerli idarəetmə praktikalarının həyata keçirilməsi mənasında yerli demokratiya faktını qısaca, xalqın gündəlik həyatında əhəmiyyətli bir yer tutan, onları birbaşa maraqlandıran, həqiqi və konkret problemlərin gündəmi təyin etdiyi, müzakirə olunub qərar qəbul edildiyi və tətbiqə qoyulduğu kiçik miqyashı bir dünya olaraq təyin etmək mümkündür.

Bu gün, demokratik və iştirakçı yerli özünüidarəetmələr bir çox müəlliflərin də vurğuladığı kimi, ümumiyyətlə demokratiyanın beşiyi, məktəbi və təməli olaraq görülməkdədir. Alan Dubenin qeyd etdiyi kimi "bu təməl, özlərini sərbəst şəkildə idarə edən və insan hüquqlarının tələb etdiyi azadlıqları həyata keçirən aktiv vətəndaşlar tərəfindən yaradılır". Üstəlik, idarəetmənin başqa heç bir addimında vətəndaşların içtimai hayatı idarəetmə müdaddətinə bu ölçüda birbaşa iştirakları mümkün olmadığı kimi, yənə idarəetmənin heç bir addimında idarənin fərdlərlə birliklərin ehtiyaclarına bu cür həssas olma imkanı yoxdur. Bu çərçivədə bir çox müəllif və alimin də vurğuladığı kimi qısaca, yerli özünüidarəələrin aşağıda sıralandığı kimi beş əsas dayar üzərində yüksəldiyini ifadə etmək olar:

- demokratiya və azadlıq;
- iştirak;
- fəaliyyət və məhsuldarlıq;
- paylaşma (mübadilə);
- muxtariyyət.

Ancaq xüsusilə, inkişaf etməkdə olan ölkələrdə yerli rəhbərlik və bolədiyyə deyildikdə, daha çox yerli səviyyədə insanların ortaq ehtiyaclarını qarşılayan, içtimai mal və

xidmətlər təqdim edən quruluşlar aydın olmaqdadır. Şübhəsiz, yerli idarəetmələr bölgə xalqlarının yerli ictimai xidmətlərini görməkdə, "faaliyyət" və "məhsuldarlığın" təmin olunmasında vacib quruluşlardır. Lakin yerli idarəetmə faktı yalnız texniki səviyyədə bir xidmət təqdimatı funksiyasıyla də qavranıa bilməz. Əslində, yerli hakimiyyət orqanları ilə reallaşdırılmaq istənilən təməl bir məqsəd də, "azadlıq", "iştirak" və "paylaşma" kimi dəyərlərlə demokratiyanın inkişaf etdiriləsi və həyatə keçirilməsi məsələsidir. Bu səbəbdə də bu gün yerli rəhbərliklər, xalqın özünü idarə etməsinə imkan verən potensialına görə, demək olar ki, bütün cəmiyyətlərdə demokratik təşkilatların qabaqda gələnlərindən biri olaraq görülməkdədir. Bu məzmunda yerli idarəcilik, yerli demokratiya və fundamental dəyərləri çərçivəsində bələdiyyələrin idarəetmə və maliyyə muxtarlıyyatını sahib olmaları da həyatı bir əhəmiyyət daşımaqdadır. *Tocqueville*'in də vurguladığı kimi, "yerli idarəetmələrin muxtarlıyyatı xalqın suverenliyi qaydasının təbii bir nəticəsidir". Bu səbəbdən də yerli rəhbərliklərin gərək xidmət, gərəksə də demokratiya mənasında üzərliyinə düşən rolları lazımi şəkildə yerinə yetirməsi üçün onların ilk öncə muxtar olmaları vacibdir. Bu səbəbdən, yerli rəhbərliklərin/bələdiyyələrin ən təməl xüsusiyyətini, bolqə də, muxtarlıyyotları təşkil edir. Cənki *Curtice*'in də ifadə etdiyi kimi, yerli rəhbərliklər ancaq funksiyalarını yerinə yetirə biləcək və funksiyaları ilə mütənasib ölçüda praktiki faaliyyət göstərəcəkləri şəkildə muxtar olduqları zaman demokratik bir qurum olma imkanına sahib ola bilərlər. Lakin yerli muxtarlıyyat və demokratiya ilə yerli səviyyədə gettolasma, mikro milliyyətçilik, ya da marginallaşmağa meyil faktlarını da bir-birindən ayırməq lazımdır. Bu çərçivədə yerli demokratiya anlayışını, milli birlik və demokratiya kontekstində yerli, vətəndaş cəmiyyəti, yerli fərqlilikləri qoruyub inkişaf etdirən, yerli/ regional və milli inkişafa qatçı təmin edən quruluş və təşkilatlar olaraq qəbul etmək vacibdir.

Mövzuyla əlaqədar olaraq Gerry Stoker, yerli idarəetmələrin, dələyi ilə bələdiyyələrin iki əsas funksiyaya sahib olduğunu ifadə edir. Birinci, qloballaşan dünyada xalq nəzarətinə əsaslanan davamlı və canlı bir demokratik yerli mühit yaratmaq və keyfiyyətli xidmət göstərməkdir. İkinci isə vətəndaş təşəbbüslerinin cəmiyyətdə söz sahibi olacaq şəkildə siyasetdə və bəzi yerli xidmətlərin göstərilməsində alternativ bir təməl meydana gətirməsidir. Yerli idarəetmələrin əsas rolu dövlət və vətəndaş cəmiyyəti arasında uzlaşma məkanı yaratmaqdır. Burada məsələ ilə yaxından əlaqəli olaraq yerli rəhbərliklərin/bələdiyyələrin müvəffəqiyəti və bölgə əhalisi ilə qurduqları əlaqə də şübhəsiz, hayatı bir əhəmiyyət daşımaqdadır. Bu məzmunda *Neville Duncan* haqlı olaraq yerli demokratiyanın inşası prosesində müvəffəqiyətin özünü, yerli səviyyədə xalqa geniş ölçüdə söz haqqı tanınmasında və yeni təşkilatların möhkəmlənməsində görməkdədir.

Qısaca, bələdiyyələr bu gün müasir dünyada əsrlərdir şəhər və qəsəbələrin rəhbərlik, təmsil və xidmət təqdimatı funksiyalarını yerinə gətirən ən təməl yerli idarəetmə qurumları olaraq faaliyyət göstərməkdədir. Bu çərçivədə indiki vaxtda, ABŞ-in və Al ölkələrinin ictimai inkişafını araşdırıldıqda yerli idarəetmə orqanlarının, xüsusilə də bələdiyyələrin bu ölkələrin sosial-iqtisadi və siyasi inkişafında həyatı funksiyaları və rollar boynuna götürdükləri görülməkdədir. Qərb xaricində də dünyaya baxıldığında bu gün nisbi olaraq bənzər şəkildə Yaponiya, Hindistan və Türkiye ilə yanaşı, daha bir çox ölkədə yerli idarəetmələrin əhəmiyyətli ictimai və sosial funksiyaları yerinə yetirdiklərinə şahid olmaq olar. Bununla yanaşı, Qərb ölkələri həm Al miqyasında, həm də ABŞ nümunəsində olduğu kimi köklü bir yerli idarəetmə ənənəsinə malikdir. Digər ölkələrdə isə, ümumiyyətlə, modernlaşmə, ya da qərbləşmə müddətində həyatə keçirilən qurum transferləri ilə bu ölkələrin təcrübələri örnək götürülmüşdür.

Bu gün demək olar ki, bütün ölkələrdə ictimai xidmətlərin təqdimatı dövlətin an sadə formalarında belə, mərkəzi və yerli idarəetmə səviyyəsi olmaq üzrə iki əsas fəqlilik üzündə qurulmuşdur. Bu iki əsas təşkilatlanmanın yerli idarəetmələrlə əlaqalı hissəsində bələdiyyələr, qəsəbə və şəhərlərin nümayəndəlik, idarəetmə və xidmət təminatında mühüm rol oynayırlar. Bu çərçivədə, bu gün yerli idarəetmə quruluşu olaraq bələdiyyələrin çağdaş dünyada üç əsas klassik funksiyası qeyd olunur. Bunlar, yerli səviyyədə ictimai xidmətin göstəriləməsi, ictimaiyyətin idarəetmə və qərarların qəbul edilməsi prosesinə calb edilməsini təminetmə missiyasıdır. Bu üç ünsürtə cəmiyyətlərin, xüsusilə, yoxsul və məhrum qisimləri maraqlandırın "sosial bələdiyyəçilik" prinsipini da əlavə edə bilərik. Xüsusilə, inkişaf etməkdə olan ölkə nümunələrində sosial bələdiyyəçilik anlayışı cəmiyyətlərdə artıq mövcud olan və qloballaşma prosesinin da getdikcə artırıldığı sosial-iqtisadi bərabərsizliklərin qarşısının alınmasında əhəmiyyətli və mühüm bir vasitədir.

Burada, əlbəttə ki, bələdiyyələrin yerli, regional və hətta milli səviyyədə sosial-iqtisadi inkişafa olan töhfələrini da nazərə almaq lazımdır. Beləliklə, bu gün dünyanın böyük əksəriyyətində yerli səviyyədə ictimai həyatın bütün istiqamətlərinin davam etdirilməsində və yerli ictimai xidmətlərin təqdimatında bələdiyyələr əvəzedilməz bir qurum halına gəlmisdilər. Bundan əlavə, son illərdə qloballaşma prosesinin sürətlənməsi ilə şəhərlərin artan əhəmiyyəti, şəhər idarəetmələrini və bələdiyyələri daha çox ictimai gündəmə doğru hərəkət etdirməkdədir. Bu, əlbəttə ki, Azərbaycan ictimaiyyətinə də aiddir.

#### **Yerli özünüidarəetmə nazəriyyələri**

Yerli özünüidarəetmə anlayışını açıqlayarkən tarixə müraciət etmək və ilk növbədə, elmə məlum olan ayrı-ayrı özünüidarəetmə konsepsiyalarına analitik nəzər salmaq lazımdır. Yerli özünüidarəetmənin əsas nazəriyyələri aşağıdakılardır:

**"Azad icma" nazəriyyəsi.** XIX əsrə yaranmış yerli özünüidarəetmə nazəriyyələrin biri kimi icmanın təbii hüquqları

və ya "Azad icma" nəzəriyyəsidir. Alman hüquqşünas E.Meyer, O.Laband, O.Ressler alimləri tərəfindən işlənmiş "Azad icma" nəzəriyyəsi Belçika və fransız yerli idarəetmə ideyaları əsasında yaradılmışdır. Bu nəzəriyyəyə əsasən icmalar öz təbiatına görə müstəqildirlər, insanın olduğu kimi, icmanın da öz daxili məsələlərinin həlli sahəsində təbii və ayrılmaz hüquqları vardır. İcma tarixən dövlətdən əvvəl yarandığı üçün dövlət icmaların öz məxsusi işlərini müstəqil surətdə idarə etmək hüququnu reallaşdırmasına hörmətlə yanaşmalıdır. Bu nəzəriyyənin bəzi nümayəndələri (məsələn, O.Ressler) belə hesab edirdilər ki, özünüidarəetmə ictimai azadlığın natiqəsidir və deməli, özlüyündə mənəvi bir zərurətdir. Bu nəzəriyyənin davamçıları bütövlükdə yerli özünüidarəetmənin təşkilinin ən vacib əsaslarını üzə çıxarmışlar və bunun üçün aşağıdakılari zəruri hesab edirdilər:

- ✓ Yerli özünüidarəetmə orqanlarının icma üzvləri tərəfindən seçiləməsi;
- ✓ Görüləcək işlərin bilavasitə icmanın işləri və dövlət orqanları tərəfindən həvalə edilən işlərə ayrılması;
- ✓ Yerli özünüidarəetmənin öz təbiatına görə dövlət idarəetməsindən fərqləndirilməsi;
- ✓ Yerli özünüidarəetmə orqanlarının dövlətin deyil, icmanın orqanları olması;
- ✓ Dövlət orqanlarının icmanın daxili işlərinə qarışmaması, yalnız yerli özünüidarəetmə orqanlarının öz səlahiyyətləri daxilində hərəkət etməsinə nəzarəti həyata keçirməsi.

Beləliklə, azad icma nəzəriyyəsinin tərəfdarları yerli özünüidarəetməni dövlət idarəetməyinə, ictimai maraqları işə siyasi maraqlara qarşı qoyurdular. Onlar dövlət və özünüidarəetməni bir-biri ilə əlaqəsi olmayan yerli və ümummilli maraqlar kimi principə fərqli məzmunlu iki ayrı anlayış kimi qiymətləndirirdilər.

**İctimai təsərrüfatçılıq nazəriyyəsi.** İkinci nəzəriyyə ictimai təsərrüfatçılıq nazəriyyəsi adlanır. XIX əsrin ikinci yarısından başlayaraq azad icma nəzəriyyəsinin mövqeləri zəiflədi və onun

ziddiyyatları üzərində ikinci bir nəzəriyyə – yerli özünüidarəetmənin ictimai nəzəriyyəsi və ya ictimai təsərrüfatçılıq nəzəriyyəsi yaranır. Bu nəzəriyyə də icma və dövlət işlərini bir-birindən ayırmır, yerli birliliklərə öz problemlərini həll etmək üçün sorbəstlik verilməsini təklif edirdi. Lakin burada birinci nəzəriyyədən fərqli olaraq, icmaların töbii və ayrılmaz hüquqlarını deyil, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin başlıca təsərrüfatçılıq töbiyi ən plana çəkilirdi. Bu nəzəriyyənin inkişafı alman mütəfəkkirləri Qırke və Şefnerlə six bağlıdır, onlar özünüidarəetmənin mahiyyətini ancaq müəyyən məhdud ərazidə olan təsərrüfat əhəmiyyətli işlərin yerinə yetirilməsində görür, yerli özünüidarəetməni yerli təsərrüfat işlərinin idarə olunması hesab edirdilər. XIX əsrin ortalarına doğru bu nəzəriyyənin müddəaları bir sira Avropa dövlətlərində qanunvericilik tərəfindən əsas götürülmüş və hətta konstitusiyalarda öz aksını tapmışdır. Belə ki, 1830-cu ildə Belçika Milli Təsis Konqresi icma hakimiyyətini qanunverici, iera və məhkəmə hakimiyyətlərinə qarşı qoyurdu. Arıq qeyd olunduğu kimi 1831-ci il Belçika Konstitusiyası buradan çıxış etməklə icma hakimiyyətini dördüncü hakimiyyət kimi tanıydı. Bu nəzəriyyə də yerli icmaların öz vəzifələrinin müstəqil həyata keçirilməsi prinsipindən çıxış edərək əvvəlki nəzəriyyədə olduğu kimi icmanın dövlətə qarşı qoyurdu.

Bu nəzəriyyələrin hər ikisi ictimai nəzəriyyənin müxtəlif növləri hesab olunurdu ki, bu da özünüidarəetmənin mahiyyətini yerli icmaya özünün ictimai maraqlarını təmin etmək hüququnun verilməsini və dövlət orqanlarına yalnız dövlət işlərini idarə etməyin tapşırılmasını nəzərdə tuturdu. Beləliklə, ictimai nəzəriyyə yerli icmanın dövlətə, ictimai maraqları siyasi maraqlara qarşı qoymaqla tələb edirdi ki, camiyyət və dövlət yalnız hər biri öz xüsusi maraqlarını təmin etməyə çalışırdılar. İctimai nəzəriyyənin tərəfdarları yerli özünüidarəetmə orqanlarının fəaliyyət sahəsinə aid olan vəzifə və səlahiyyətlərin siyahısını dəfələrlə tərtib etməyə cəhd etdikloruna baxmayaraq

mahiyyətə dövlət maraqlarından fərqliyə nail ola bilməmişlər. Lakin təcrübədə icmanın məxsusi işləri ilə dövlət tərəfindən onlara həvalə olunan işləri bir-birindən qatı surətdə ayırmak mümkün deyildi. Lakin yerli özünüidarəetməyə bu cür baxışlar uzun müddət davam edə bilməz. Çünkü bu nəzəriyyələrdə icmanın dövlətə qarşı qoyulması ziddiyyət yaradırdı və icmanın möhkəmlənməsinə imkan vermirdi.

**Dövlət yerli özünüidarəetmə nəzəriyyəsi.** Yerli özünüidarəetmə nəzəriyyələr arasında xüsusi yer tutur. Elmi-texniki nailiyyətlərin tətbiqi, iri şəhər mərkəzlərində sanayenin təmar-küzloşması, ticarətin yüksək səviyyədə inkişafı lokal ərazi təşkilatlarını həm ümummilli siyasi kursdan, həm də digər camiyyətlərdəki vəziyyətdən asılı hala salmışdı. Dövlət artıq sadəcə qanun və asayışın qoruyucusu deyil, əhalinin rifahını təmin edən, məqbul həyat standartlarını müəyyənləşdirən, milli gəlirin vətəndaşlar arasında daha ədalətli bələşdürülməsini təmin edən və onları ehtimal olunan sosial-iqtisadi böhrandan qoruyan bir qurum halına çevrilmişdi. Səciyyəvidir ki, mahz bu dövrda bir çox ölkə hökuməti ingilis iqtisadçısı Con M.Keynesin fasiləsiz ictimai istehsalın təminini, effektiv tələbin və məşğulluğun qorunması məqsədilə dövlətin iqtisadiyyata müdaxiləsini ifadə edən doktrinasını qəbul edirdilər. Məhz sadalanan bu ideyalar yerli özünüidarəetmə haqqında növbəti nəzəriyyənin – dövlət nəzəriyyəsinin yaranmasına gətirib çıxardı. Bu nəzəriyyənin müəllifləri XIX əsrin görkəmli alman alimləri L.Steyn və R.Qrnest olmuşlar. Bu nəzəriyyənin tərəfdarları yerli özünüidarəetməyə dövlətin bir hissəsi kimi baxırdılar və belə hesab edirdilər ki, özünüidarəə yerlərdə dövlət idarəetməsinin təşkili formalarından biridir və ictimai xarakterli istənilən idarəetmə dövlətin işidir. Yerli özünüidarəetmənin tətbiqi yerli icmanın dövlətdən ayrılmazı deyil, yerli sakinlərin dövlət maraqlarına və məqsədlərinə xidmət cəlb olunmasıdır. Yerli özünüidarəetmə sahəsindəki bütün səlahiyyətlər dövlət tərəfindən verildiyinə görə icmanın həll etməli olduğu

problemlər də müəyyən dərəcədə dövlət əhəmiyyətlidir və hər hansı digər təbiətə malik deyildir.

Dövlət nəzəriyyəsinin siyasi və hüquqi olmaqla iki mühüm istiqaməti mövcud idi. Hüquqi cərəyan: L.Şteyn, siyasi cərəyanı isə R.Qneyst təmsil edirdi.

Məsələn, R.Qneyst hesab edirdi ki, yerli özünüidarəetmə yerli seçkili orqanlar tərəfindən dövlətin iradəsinin həyata keçirilməsi, yerli orqanlar isə hər şeydən əvvəl, dövlət maraqlarının ifadəçiləridir və yerli maraqların qorunması bundan sonra gəlir.

Siyasi istiqamətin nümayəndəsi olan R. Qneyst hesab edirdi ki, yerli özünüidarəetmə orqanları və vəzifəli şəxslərinin seçki vasitəsilə iş başına gəlməsi hələ onların müstəqilliyinə təminat vermir. O, qeyd edirdi ki, yerli özünüidarəetmə orqanlarının müstəqilliyini təmin etmək üçün burada çalışan vəzifəli şəxslər öz işlərini ictimai əsaslarla görməli, buna görə əməkhaqqı almamalıdır. O, vəzifəli şəxslərin maaşsız işləməsini özünüidarəetmə orqanlarının mərkəzi hakimiyyətdən asılı olmamasının əsas zamanı hesab edirdi. Çünkü həmin işlərin əvəzi ödənilən olması onlara gəlir mənboysi kimi baxılmasına gətirib çıxarı və bu da iqtisadi vəziyyətdən asılı olaraq, həm yerli özünüidarəetmə orqanlarında çalışan şəxslərin, həm də bu orqanların müstəqilliyinə mənfi təsir göstərə bilər. Yerli orqanların vəzifələri hökumət tərəfindən müəyyən olunsa da onlar fəxri vəzifələrdir və ictimai əsaslarla həyata keçirilməlidir.

Rudolf Qneyst özünüidarəetmənin dövlət xarakteri daşıdığını ifadə edirdi, yerli özünüidarəetmə yerli seçkili orqanlar tərəfindən dövlət siyasetini öndə olduğunu, yerli orqanlar öncə dövlətin maraqlarının təmsilçisidir, sonra isə yerli (ərazi) maraqları təmsil edir.

R.Qneystdən fəqli olaraq, hüquqi istiqamətin nümayəndəsi L.Şteyn yerli özünüidarəetmə orqanlarının müstəqilliyinin əsasını onların bəlavəsiz dövlətin orqanları yox, dövlət orqanları tərəfindən dövlət idarəciliyinin müəyyən məsələlərinin həvalə

olunduğu yerli icmanın orqanlarının olmasında göründü. L.Şteyn hesab edirdi ki, yerli özünüidarəetmə orqanlarının dövlət maraqlarından başqa heç bir marağı olmayan və yalnız dövlətin adından çıxış edən dövlət orqanlarından fərqləndirən əsas cəhət yerli ərazi birləşklərinin xüsusi hüquqi statusa malik olması və dövlətlə hüquqi əlaqələrə daxil ola bilməsidir.

Digər alman alimi G.Ellnek qeyd edirdi ki, yerli özünüidarəetmənin ümumi əlaməti onun ictimai idarəetmə orqanı olmاسıdır və bu idarəciliyə daimi peşəkar xidmətdə olan peşəkar məmurlar tərəfindən deyil, fəal, təminmiş sakinlər tərəfindən həyata keçirilir. Onlar yuxarıdan müəyyən edilən reglament və təlimatlara yox, yalnız ölkə qanunlarına tabedir; beləliklə də, peşəkar məmurlardan fərqli olaraq, həmin şəxslər daha müstəqil və daha sərbəstdirlər.

Yerli özünüidarəetmənin dövlət nəzəriyyəsi uzun illər ayrı-ayrı Avropa dövlətlərinin qanunvericiliyinin formallaşmasında əsaslı rol oynamış və hətta hazırda Yerli özünüidarəə haqqında Avropa Xartiyasının bir çox müddəələri da bu nəzəriyyənin müddəələri əsasında müəyyən olunmuşdur.

Müasir qərb alimləri bir qayda olaraq yerli özünüidarəetməni dövlət idarəciliyinin yerlərdə nisbi mərkəzsizləşdirilmiş forması kimi izah edirlər. Məsələn, Danimarkalı alimlərin fikrinə görə bələdiyyələr "dövlət içində dövlət" deyil, ümumi dövlət sistemində daxil olan və nisbi müstəqilliyyə malik olan yerli siyasi vahidlərdir. Digər tərəfdən, Fin alimləri dövlət tərəfindən yerli özünüidarəə hüquqların verilməsi ideyasına, başqa sözlə, dövlət nəzəriyyəsinin müddəələrinə əsaslanaraq dövlət və yerli özünüidarəetmə orqanları arasındaki münasibətlərə diqqət çəkir və "bələdiyyə özünüidarəetməsinin dövlət sistemi daxilindəki yerinin hüquq nəzəriyyəsində hələ də müəyyən olunmadığı" fikrini irəli sürürərlər. Kommunalara özünüidarəə hüquqlarının dövlət tərəfindən qanunlarla verildiyini və kommunanın öz ərazisini müstəqil idarə etmək hüququna malik olduğunu

söyləyən alımlor olduğu kimi, kommunal və dövlətin bərabər hüquqluluğu və onların fəaliyyətinin bir-birindən asılı olduğu tezisindən çıxış edən alımlor da mövcuddur.

Rusiyada inqilabdən əvvəl geniş yayılan bu nəzəriyyə bir sırada rus hüquqsūnaları tərəfindən da inkişaf etdirilmişdir.

**Dualizm nəzəriyyəsi.** Yerli özünüidarəetmə nəzəriyyələrinən biri də dualizm nəzəriyyəsidir. Bu nəzəriyyənin tərəfdarları hələ XVIII əsrin sonlarında formalasən yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin bütövlükdə iki yera bölünməsi fikrini əsaslanırlar. Onlar hesab edir ki, yerli özünüidarəetmə orqanları dövlət tərəfindən həvalə olunan işləri həyata keçirərkən yerli icmanın maraqlarından kənarə çıxır və beləliklə, dövlət idarəetmə aparatının bir hissəsinə çevrilirlər. Bu nəzəriyyədə yerli özünüidarəetmə fəaliyyətinin ikili xarakteri (dövlət və ictimai) öz əksini tapmışdır. Nəzəriyyədə mərkəzi hökumətin yerli həyata müdaxiləsi əksər yerli məsələlərin (təhsil, mədəniyyət, sahiyyə, yol tikintisi və s.) ümumdövlət marağı xarakterinə malik olması ilə izah edilir. Bu konsepsiyaaya görə, müvafiq idarəetmə funksiyalarını həyata keçirən bələdiyyələr istər-istəməz yerli maraqlar çərçivəsindən çıxaraq, dövlətin idarəetmə aləti kimi çıxış etməli olur. Bununla yanaşı, bələdiyyələr bəzi yerli məsələlərin həllində öz müstəqilliklərini də qoruyub saxlayır. "Dualizm" nəzəriyyəsi bələdiyyə orqanlarının hüquqlarına və müstəqilliyyinə mərkəzi hökumət tərəfindən edilən müdaxilənin sosial səbəbləri açıqlanır və bu müdaxilənin əsas səbəbini məhz ümumdövlət əhəmiyyətli sahələrin idarə edilməsində yüksək standartların təmin edilməsinin vacibliyi ilə izah edir. Bu zaman mərkəzi hökumətin bələdiyyələr üzərində nəzarəti, hər şeydan əvvəl, dövlətin təhsil, mədəniyyət, kommunal təsərrüfat və yerli həyatın digər sahələrində marağının təmin olunmasına çalışmaq kimi qiymətləndirilir. Məhz bu ikili funksiyanın mövcudluğu yerli özünüidarəetmənin dualizm nəzəriyyəsinin formalasmasına gətirib çıxmışdır.

**Sosial xidmət nəzəriyyəsi.** XX əsrde formalasən və Qərbi Avropanın dövlətlərinin yerli özünüidarəetmə funksiyalarının formalasən yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin bilavasitə təsir göstərən nəzəriyyələrdən birini də sosial xidmət nəzəriyyəsi təşkil edir. Sosial xidmət nəzəriyyəsi "ümumi rifah dövləti" konsepsiyası ilə bağlı meydana gəlmişdir. Bu konsepsiyaaya görə, yerli özünüidarəetmə orqanları cəmiyyətin bütün təbəqə və siniflərinin maraqlarını bərabər ifadə edən və sosial xidmətlərin göstərilməsi aləti kimi çıxış edir. Onların əsas vəzifəsi icma üzvlərinə sosial xidmətlərin təklif edilməsi və sakinlərin rifahının təmin edilməsidir. Lakin bu zaman dövlət əsas etibarla iri sahibkarların maraqlarına uyğun olan bələdiyyə xidmətinin qorunub saxlanılması və inkişafına tərəfdar olur. Buna görə də vətəndaşların yaşayış, təhsil və sosial təminatına olan ehtiyacları ilə dövlət tərəfindən xüsusi sahibkarlar üçün faydalı sferalarda bələdiyyələrin fəallığına hədd qoyulması arasında ziddiyət yaranır.

Yerli özünüidarəetmənin fəaliyyətinin əsas məqsədi özünün və kənardan cəlb edilmiş müəyyən maddi və maliyyə ehtiyatlarından istifadə etməklə, müvafiq ərazinin əhalisinin mənafeyindən çıxış edərək yerli əhəmiyyətli məsələlərin müstəqil (öz məsuliyyəti ilə) həllindən ibarətdir. Bu funksiyanı lazımi qaydada həyata keçirməsi üçün tələb olunan ən vacib şərt onların lazımi maddi texniki bazasının mövcudluğu və dövlət tərəfindən yetərli təminatın verilməsidir. Tarixin müxtalif inkişaf mərhələlərində yerli özünüidarəetmənin mahiyyətinə müxtalif yanaşmalar mövcud olmuşdur.

Yerli özünüidarəetmə yuxarıda göstərildiyi kimi ayrı-ayrı ölkələrin tarixi təcrübəsi, əhalinin adət-ənənəsi və hüquq mədəniyyətindən asılı olaraq müxtalif nəzəri baxışlar mövcuddur.

Qeyri-mərkəzloşma prinsipinə əsaslanan yerli özünüidarəetmə ərazi vahidinin sosial iqtisadi potensialının daha səmərəli şəkildə reallaşmasını təmin edir və yerli əhəmiyyətli məsələlərin həllində müstəqilliyyət malik olmaqla dövlət və yerli maraqların

əlaqələndirilməsinə yardım edir. Ümumiyyatla, yerli özünüidarəetmə xalq hakimiyyəti olaraq yerli ərazilərdə təşkil olunur. Bu kimi funksiyaları həyata keçirir:

- yerli məsələlərin həllində əhalinin iştirakının təmin edilməsi;
- yerli özünüidarəetmə mülkiyyətinin, maliyyə vasaitlərinin idarə olunması;
- bələdiyyə ərazisinin kompleks inkişafının təmin edilməsi;
- əhalinin sosial-mədəni, kommunal mövzət və digər həyatı əhəmiyyətli xidmətlərə olan ehtiyacının ödənilməsi;
- qanunlarla yerli özünüidarəetmə həvalə edilmiş hüquq və maraqların qorunması.

Yerli özünüidarəetmə anlayışının mahiyyətini müəyyən etmək məqsəminə göldikdə Avropa xartiyasının üç maddəsindəki yazıya müraciət edək, burada deyilir, "yerli özünüidarəetmə orqanları dövlət işlərinin xeyli hissəsini qanun çərçivəsində reglamentləşdirilməsini və idarə edilməsini, öz məsuliyyəti çərçivəsində, yerli əhalinin maraqlarına uyğun hüquq və real qabiliyyəti" başa düşülür.

Yerli özünüidarəetmə ümumi təşkilati prinsiplərə əsasən, AR Konstitusiyasıyla əhali tərəfindən və ya yerli özünüidarəetmə orqanları vasitəsilə, əhalinin maraqlarını, tarixi və ya digər yerli əməkdaşlığını əsaslanan yerli əhəmiyyətli məsələləri müstəqil və ommi məsuliyyətinə zəmanət verdiyi kimi tanınır və təmin edilir.

Yerli özünüidarəetməyə verilən təriflərdə onun yerli əhəmiyyətli məsələlərin həllinə istiqamətlənməsi olmasının qeyd olunması zəruridir. Ancaq bu o demək deyil ki, yerli özünüidarəetmə orqanları dövlət və regional problemlərin həllində yan keçməlidirlər. Bu kimi problemlər yerli özünüidarəetmənin apardığı işlərin predmetini aid ola bilər. Lakin bu işlərin yerli əməkdaşlığı görülməsi yalnız və yalnız qanuni əsaslarla həyata keçirilməlidir və bu halda zəruri resurslarda yerli özünüidarəetmə orqanlarına verilməlidir.

Verilən tərifdə əsas diqqət vətəndaşların faaliyyətinin yerli əhəmiyyətli məsələlərin həllində özünü təşkil və müstəqil (öz cavabdehliyi) xüsusi ilə diqqət verilir.

**Yerli özünüidarəetmə modelləri.** Hazırda elmi ədəbiyyatda tez-tez dünya təcrübəsində tanınmış və əsası yerli özünüidarəetmə orqanları və mərkəzi hakimiyyət orqanları arasında münasibətlər təşkil edən yerlərdə hakimiyyətin təşkili modellərinin təsnifatına rast gəlinir. Bu yanaşmaya uyğun olaraq yerli özünüidarəetmənin dörd baza modelini seçmək olar: anqlosaks, kontinental, qarşıq və sovet modelləri.

Anqlosaks (klassik) modeli, əsasən eyni adlı hüquq sistemində malik dövlətlərdə, o cümlədən Böyük Britaniyada, Amerika Birleşmiş Ştatlarında, Kanadada, Hindistanda, Avstraliyada, Yeni Zelandyada və s. dövlətlərdə yayılmışdır. Bu modelin əsas xüsusiyyətləri aşağıdakılardır: a) formal muxtarlıyyat və yerli özünüidarəetmənin sərbəstliyi; b) yerlərdə yerli özünüidarəetmə orqanlarına nəzarət edən mərkəzi hökumətin səlahiyyəti nümayəndələrinin olmaması.

Bu modelə istiqamətlənmiş dövlətlərdə mərkəzi hakimiyyət və yerli özünüidarəetmə arasında münasibətlər "həvalə edilmiş səlahiyyətlər daxilində faaliyyət göstərmək" prinsipi ilə müəyyən edilir, yəni yerli özünüidarəetmə orqanları yalnız qanunla nəzərdə tutulmuş faaliyyəti həyata keçirə bilərlər. Digər faaliyyət səlahiyyətlərin aşması hesab olunur və məhkəmə tərəfindən hüquqaziddə faaliyyət kimi qiymətləndirilir. Klassik bələdiyyə formalarının vətəni olan Böyük Britaniyada yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri parlamentdən irəli galması və onların parlamentin ələltisi (onun iradəsinin itaətkar icraçısı) olması mübahisədiləz bir faktdır. Amerika Birleşmiş Ştatlarında yerli özünüidarəetmə orqanlarının konstitusion statusunun müəyyən edilməsi zamanı Amerikanın hüquq doktrinasının xüsusiyyətləri nəzərə alınır. Bu məsələdə standart müddəə qismində "bələdiyyələr - ştatların ələltisi" formulu tətbiq edilir. Bununla yanaşı, Amerikanın əksər ştatlarının

konstitusiyalarında tasbit edilmiş özünüidarəetmə prinsipi bələdiyyə orqanlarının yerli əhəmiyyətli məsələləri onlara həvələ edilmiş səlahiyyətlər daxilində ştatın müdaxiləsi olmadan sərbəst həll etmək hüququnu nəzərdə tutur.

Bu model yerlərdə özünüidarəetmə orqanlarına mərkəzdən nəzarət edilməsi məqsədilə təyin edilən hər hansı məmənun olmasını nəzərdə tutmur. Yerli şuralar qanun, ənənə (əldə edilmiş təcrlübə), məhkəmə presedenti çərçivəsində sərbəst olaraq və öz məsuliyyəti ilə mərkəzi orqanların səlahiyyətlərinə aid edilmiş məsələləri həll edirlər. Yerli özünüidarəetmə orqanları üzərində nəzarət dolayısıdır, yəni onların fəaliyyətinin maliyyəlaşdırılması, sahə nazirlikləri tərəfindən təftişlərin keçiriləsi, adapti qanunların qəbul edilməsi (parlement nümunəvi qanunlar qəbul edir, yerli orqanlar isə onların yerli xüsusiyyətlər nəzərə alınmaqla və müvafiq dəyişikliklər etməklə öz ərazilərində qüvvəyə salırlar) və məhkəmə nəzarəti vasitəsilə həyata keçirilir. Yerli özünüidarəetmənin anglosakson modelini nəzərdən keçirərək onun klassik formada çox nadir hallarda rast gəlindiyi nəzərə alınmalıdır. Yerlərdə hakimiyyət təşkilinin kontinental modeli anglosakson modelindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Bu model yalnız kontinental Avropa dövlətlərində (Fransa, İtaliya, İspaniya, Belçika) deyil, həmçinin Latin Amerikasının, Yaxın Şərqi, fransızdilli Afrika dövlətlərində də yayılmışdır. Bu modeli fərqləndirən əlamətlər aşağıdakılardır:

- a) yerli özünüidarəetmənin və yerlərdə dövlət idarəciyinin, seçkiliyin və təyinatlılığının kombinə edilməsi;
- b) yerli özünüidarəetmə sisteminin müəyyən iyerarxiyası, aşağı pillələrin yuxarı pillələrə tabeliyi;
- c) yerli səviyyədə yerli özünüidarəetmə orqanlarına dövlət nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan mərkəzi hakimiyyətin xüsusi nümayəndəsinin mövcud olması.

Kontinental modelinin banisi olan Fransa üçün yerli özünüidarəetmənin mərkəzləşdirilməsinin yüksək dərəcəsi tarix

boyu ənənəvi olmuşdur. Fransada kifayat qədər uzun müddət ərzində yerlərdə hakimiyyətin çoxsəviyyəli təşkilinin sistemi mövcud olmuşdur və burada aşağı pillələrin fəaliyyəti əhəmiyyətli dərəcədə yuxarı idarəetmə orqanlarından asılı olmuşdur (ilə olaraq inzibati və maliyyə mənasında). Hazırda Fransada yerli özünüidarəetmənin əsas pilləsi kiçik şəhərlərin və kənd yaşayış məntəqələrinin sakinləri tərəfindən yaradılan bələdiyyə qurumları olan kommunalardır. Hər kommuna öz təmsilçi orqanı olan şura və şuranın deputatları sırasından seçilən, eyni zamanda dövlət qulluqçusu və yerli özünüidarəetmənin başçısı qismində çıxış edən mer var. Daimi əsasda fəaliyyət göstərən mer və bələdiyyə şurasının deputatları bələdiyyə təşkil edirlər. Onun fəaliyyəti bələdiyyə şurasının nəzarəti və respublika komissarının inzibati nəzarəti altında həyata keçirilir. Sonuncu kommuna tərəfindən qəbul edilən qərarların qanuniliyinə nəzarət edir və zərurət olduqda, onların loğv edilməsi məqsədilə məhkəməyə müraciət edir. Misal kimi gətirilmiş yerlərdə hakimiyyət təşkilinin fransız variantı yerli özünüidarəetmənin kontinental modeli üçün tipikdir.

Yerli özünüidarəetmənin anglosakson və kontinental modellərini müqayisə edərək nəzərə almaq lazımdır ki, demokratik inkişaf etmiş dövlətlərdə bu iki model arasında fərqlər principial xarakter daşıdır. Onların müasir forması, bir çox hallarda yerli özünüidarəetmənin həyata keçirilmiş islahatının nəticəsi olaraq, vaxtilə olduqca fərqli olan bələdiyyə sistemlərinin müəyyən yaxınlaşmasından danışmağa imkan verir. Nəzərdən keçirilmiş modellərlə yanaşı, onların xüsusiyyətlərini bu və ya digər dərəcədə yığmış və öz xüsusi əlamətlərinə malik olan yerlərdə hakimiyyət təşkilinin digər variantları mövcuddur. Bu modellər qarışq adlandırılır. Belə modellərə Almaniyada, Avstriyada, Yaponiyada, bir sıra postosialist və inkişaf edən dövlətlərdə olan yerli özünüidarəetməni aid etmək olar.

Qarşıq modelinin özünəməxsus əlaməti kimi kifayat qədər daha aşağı orazi səviyyəsində muxtar yerli özünüidarəetmənin daha yüksək səviyyədə dövlət idarəciliyi ilə kombinə edilməsini hesab etmək olar. Yerlərdə hakimiyyət təşkilinin sovet modeli hələ bu yaxınlarda "dünya sosializm sistemi" dövlətlərində, habelə bir sıra sosialistönlü inkişaf edən dövlətlərdə geniş yayılmışdır. Hazırda adıçəkilən model bu və ya digər formada hələ də sosialist istiqamətini saxlamış bəzi dövlətlərdə (Çin, Kuba), habelə keçmiş Sovet İttifaqının bəzi dövlətlərində, o cümlədən Belarus Respublikasında mövcuddur. Bu modelin əsas əlamətləri aşağıdakılardır:

- aşağıdan yuxarı təmsilçilik orqanlarının təkhakimiyyətliliyi;
- təmsilçilik və icra orqanları sisteminin mərkəzləşdirilməsi;
- onun pillərinin iyerarxik tabeliyi.

Ən aşağı pillə olan kənddən, qəsəbədən başlayaraq istənilən şura müvafiq ərazidə dövlət hakimiyyəti orqanı sayılır (hətta formal olaraq yerli özünüidarəetmə orqanı sayıldıqda). Faktiki yerli özünüidarəetmə əsasları əhalinin təmsilçilik orqanlarının üzvlərini (deputatlarını) seçmək hüquqi ilə məhdudlaşır. Sovet modelində real hakimiyyət, bir qayda olaraq, müxtəlif səviyyəli partiya nomenklaturunun əlində cəmləşir. Yerlərdə hakimiyyət təşkilinin adı çəkilmiş modellərin siyahısı tam deyildir: on tipik və tez-tez rast gəlinən modellər nəzərdən keçirilib. Həmçinin olduqca spesifik variantlar da mövcuddur. Köçəri tayfası kimi özünəməxsus inzibati-orazi vahidlərində tayfa başçıları təkbəşına və ağısaqqallar şurasının, başçılar şurasının tərkibində idarəetmə funksiyalarını həyata keçirməyə davam edirlər. Başçıların inzibati səlahiyyətlərinin har yerdə lağv edilməsinə baxmayaraq, Afrika və Okeaniya dövlətlərinin oturaq əhalisi arasında yerli əhəmiyyətli məsələlərin həllinə onların təsiri kifayat qədər güclü olmaqdadır. Bir sıra dövlətlərdə başçılar yerli özünüidarəetmə orqanlarının, xüsusilə də aşağı səviyyədə

olan qurumların tərkibinə daxildirlər (Malavi, Svazilənd, Sierra-Leone, Papua – Yeni Qvineya və s.).

Özünü idarə edən unikal birlik kimi Israıldə fəaliyyət göstərən kibbutsu göstərmək olar. Kibbuts – üzvlüyün könüllülüyü, əmlaka və istehsalat vasitələrinə birgə sahiblik, əməkda və istehlakda nisbi bərabərlik prinsipləri əsasında qurulmuş, əsasən kənd təsərrüfatı yönünlü əmək kommunasıdır. Kibbutsda hakimiyyətin on yüksək orqanı onun üzvlərinin yığıncağıdır və həmin yığıncaqda kommunalə həyatının on vacib məsələləri həll olunur, qanunvericilik normalar qəbul edilir, budeca təsdiq olunur. Yığıncaq əzəl və kollektiv xarakterli mühəbisələrdə münsif qismində çıxış edir. Kibbutsun yetkinlik yaşına çatmış hər bir üzvü ümumi yığıncaqda səs vermək hüququna malikdir və qərarların qəbul edilməsi prosesində təsir göstərə bilər. Gündəlik problemlərin həlli məqsədilə təmumi yığıncağın qərar ilə ayrıca sosial-iqtisadi məsələlər (əməyin təşkili, təhsil, səhiyyə və s.) üzrə katiblik və müxtəlif komissiyalar seçilir.

Yerlərdə hakimiyyət təşkilinin və idarə edilməsinin müxtəlif modellərini nəzərdən keçirərək yerli özünüidarəetmə orqanları sistemlərinin qurulmasının böyük sayda variantlarını qeyd etmək lazımdır. Yerli özünüidarəetmənin təşkili formalarının müxtəlifliyi bir dövlət miqyasında da müşahidə oluna bilər. Amerika Birleşmiş Ştatlarında belə fərqlər hətta bir ştat daxilində mövcuddur. Müasir dövlətlərdə yerli özünüidarəetmə sistemləri dövlətin inzibati-orazi bölgüsü əsasında qurulur. İstənilən dövlətin inzibati-orazi bölgüsü özü-özlüyündə dövlət təşkilinin mühüm hissəsini təşkil edir. Bu quruluş əksər hallarda olduqca konservativ xarakter daşıyır. O, adəton, nadir hallarda pozulur və hətta belə yeni konstitusiyaların və dövlətin təşkilinin digər aspektlərinə toxunan konstitusiya qanunlarının qəbulu şəraitində ciddi dayışıklılıklarə məruz qalmır. Dövlətin inzibati-orazi bölgüsü, bir qayda olaraq, sərf coğrafi amillərin təsiri

altında və iqtisadi, sosial və demografik vaziyyəti nəzərə alınmaqla formalaşırı. Bu amillərin dəyişilməsi, xüsusilə də elmi-texniki tərəqqinin müqabilində, şübhəsiz ki, dövlətin inzibati-ərazi quruluşunun yenidən qurulmasına təsir göstərir, lakin bu, daha çox sənaye regionlarına aiddir. İri xarici dövlətlərdə (ABŞ, AFR, İspaniya, İsvəçrə və s.) inzibati-ərazi bölgüsünün müasir sisteminin əsasları hələ XIX əsrə qoyulmuş, Böyük Britaniyada isə bu əsaslar hələ erkən feodalizm dövründə təsadüf edir. Buna görə də xarici dövlətlərin inzibati-ərazi bölgüsü sisteminde hal-hazır qədər köhnəlmış, ərazisi kiçik olan və mövcud olması üçün iqtisadi, bəzən də demografik əsasları itirmiş ərazi vahidləri qala bilər. Bir çox hallarda müxtalif ərazilərin normativ hüquqi bazası onların sosial-iqtisadi potensialından geridə qalır. Əvvəllər olduğu kimi, eyni kateqoriyaya aid edilən inzibati-ərazi vahidlərinin ərazilərin ölçülərində, əhalisinin sayıda və iqtisadi potensialında ciddi fərqlər qalmadadır. Unitar dövlətlərdə inzibati-ərazi quruluşunun tənzimlənməsi mərkəzi hakimiyyət orqanlarının, federativ dövlətlərdə isə federaliya subyektlərinin səlahiyyətidir, halbuki inzibati-ərazi bölgüsünün təşkilinin ümumi prinsipləri ümumfederal konstitusiyanın prinsipləri əsasında qurulmalıdır. Yerli inzibati-ərazi bölgüsünün ətraflı tənzimlənməsi xüsusi qanunlarla həyata keçirilir.

Inzibati-ərazi bölgüsünün iki pilləli (Danimarka, Kosta-Rika və s.) və üç pilləli (İtaliya Hindistan və s.) strukturu yerli özünüidarəetmə baxımından on yayılmış və alverişli hesab edilir. Inzibati-ərazi bölgüsünün dördpilləli və beşpilləli sistemində daha az rast gəlinir. Təbii olaraq, müxtalif dövlətlərdə inzibati-ərazi vahidlərinin ayrı-ayrı növlərinin xarakterində və rolunda ciddi fərqlər mövcuddur. Yerli özünüidarəetmə orqanları yuxarı orqanlarla münasibətlərinin mərkəzləşdirilməsi dərəcəsinə görə fərqlənlərlər. Yerli özünüidarəetmənin bir

sistemi aşağı orqanların yuxarı orqanlara tabelik prinsipi əsasında (İtaliya, Fransa, AFR) qurulur. Bununla yanaşı, bir sıra dövlətlər muxtar sistemin tərəfdarıdır və bu sistemdə vertikal üzrə birbaşa tabelik mövcud deyildir, lakin təcrübədə tətbiq edildikdə, bu, olduqca məhdud formada həyata keçirilir (ABŞ, Böyük Britaniya).

İkinci halda yerli özünüidarəetmə orqanları yuxarı orqanlara münasibətdə xeyli sərbəstliyə malikdirlər. Bu halda, bu orqanların seçkiliyinin kifayət qədər geniş sistemi də bərqərar olub. Bəzi dövlətlərdə həm tabeliyin birbaşa sistemi aşağı orqanların fəaliyyətinin "əlaqələndirilməsi" yolu ilə həyata keçirilir (Yaponiya). Bəzən yerli özünüidarəetmə orqanlarının fəaliyyəti xüsusi dövlət orqanlarının birbaşa nəzarətinə verilir. Əksər hallarda onlar Daxili İşlər Nazirliyinin tabeliyindədir (Böyük Britaniya), digər dövlətlərdə, hətta hökumət tərkibində xüsusi bölmə də (yerli özünüidarəetmə məsələləri üzrə nazirlik) təsis edilə bilər. Bir sıra dövlətlərdə (Fransa, İtaliya və s.) inzibati-ərazi vahidlərinə seçkili yerli özünüidarəetmə orqanlarının və onların icraiyə orqanlarının fəaliyyəti üzrəndə inzibati nəzarət həyata keçirən səlahiyyəti hökumət nümayəndələri təyin edilir ki, bu da həmin orqanları mərkəzi hakimiyyətlər tərəfindən daimi nəzarət altına qoymuş olur.

Latin Amerikasının əksər dövlətlərində yerli özünüidarəetmə orqanlarının mərkəzləşdirilmiş idarəciliyi həyata keçirilmir, əvəzində belə bir sistem təsis edilir ki, mərkəzin nümayəndəsinə yalnız nəzarət funksiyaları həvalə olunur və o, əhali və ya şura tərəfindən seçilən bələdiyyə rəhbəri ilə yanaşı fəaliyyət göstərir. Belə ki, Ekvadorun 1980-ci il tarixli Konstitusiyasına uyğun olaraq əyalətlərdə prefektər başda olmaqla əyalət şuraları seçilir, mərkəzi hakimiyyəti isə qubernator təmsil edir, alkaldılar tərəfindən başçılıq edilən kantonlarda bələdiyyə şuraları fəaliyyət göstərir, halbuki baş

inzibati şəxs qismində "siyasi rəhbər" çıxış edir. Mərkəzin təyin edilən nümayəndələrinin funksiyaları rəsmi olaraq polisə və seçkili qurumların fəaliyyətinə nəzarətdən ibarətdir. Faktiki olaraq, həmçinin seçkili qurumların fəaliyyətinə, gündəlik nəzarət də şamil olunur.

Mərkəzi hakimiyyətlərin nümayəndələri, yerli özünüidarəetmə orqanlarına münasibətdə inzibati nəzarəti həyata keçirərkən bu orqanlar tərəfindən qəbul edilmiş aktların qanuniliyini və onların qüvvədə olan qanunvericiliyə uyğunluğunu yoxlaya bilərlər. Bazən yerli özünüidarəetmə orqanlarının qərarları hökumət sədri onlarla tanış olmayana qədər qüvvəyə minmir. Xüsusi müəyyən edilmiş müddət ərzində ondan prinsipial etiraz gəlmədikdə, qarar qanuni qüvvəyə minir. Nəzarət edən şəxs yerli özünüidarəetmə orqanının qərarını lağv etmək hüququna malik deyildir, lakin həmin qərarı məhkəmə qaydasında mübahisə edə bilər. Bu orqanların muxtarriyyatının pozulması cəhdləri olduqda, yerli özünüidarəetmə orqanları öz növbəsində hökumət sədrindən, dövlət başçısından, ölkə parlamentindən məhkəmə qaydasında öz hüquqlarını müdafiə edə bilər. Müasir dövlətlərdə inzibati-ərazi bölgüsündə böyük müxtəliflik müşahidə olunur ki, bu da bir çox hallarda tarixi ononolər və iqtisadi məqsədə uyğunluqla dikta olunur və buna görə də yerli özünüidarəetmənin özünəməxsus xüsusiyyəti kimi onların qurulmasının təşkilati formalarının həddindən artıq müxtəlifliyi və onların yerli şəraitdən (coğrafi, sosial-iqtisadi, istehsal, demografik və s.) birbaşa asılılığı çıxış edir. Amerikanın ştatlarında, məsələn, əsas inzibati-ərazi vahidləri sayı üç mindən çox olan qraflıqlardır. Onlar əhalinin sayına və ərazilərin ölçülərinə görə forqlənilərlər. Bir sıra ştatlarda qraflıqlar taunlara və taunşiplərə, yəni yiğcam şəhər və kənd yaşayış məntəqələrinin sərbəst növlərinə bölünür.

Amerikanın şəhərləri, bir qayda olaraq, bütün ölkənin əhalisinin təxminən üçdəki hissəsinin yaşadığı bələdiyyə korporasiyalarına aid edilir. Amerika Birleşmiş Ştatlarında, inzibati-ərazi təşkil ştatlarında, həmçinin xüsusi bölmələri – xüsusi dairələri nəzərdə tutur. Bu xüsusi dairələr yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərindən istisna edilmiş yerli həyat istiqamətlərinin idarə edilməsi üçün yaradılır. Xüsusi dairələr əhali tərəfindən seçilən və ya ştatlar, yaxud qraflıqlar tərəfindən təyin edilən öz idarəetmə orqanlarına və ya komisiyalarına malikdir, buna görə də onlar ştatın və ya qraflığın ümumi siyasetinin yeridicisi kimi çıxış edirlər (məsələn, məktəb dairələri). Məktəb dairələri məktəblərin idarə edilməsi və onların maliyyələşdirilməsi üçün yaradılır. Bundan başqa, məktəb dairələri məktəblərin siyasi partiyaların təsiri altından çıxarılması məqsədiyle yaradılır. Xüsusi dairələr həmçinin on müxtəlif funksiyaların yerinə yetirilməsi üçün yaradıla bilər: yanğından mühafizə, mənzil tikintisi, su təchizatı, nəqliyyat xidmətləri və s. Belə dairələr, adətən, yerli özünüidarəetmə orqanlarının müəyyən səbəblərə görə, əhalini bu və ya digar xidmətlərlə təmin etmək iqtidarında olmaması şəraitində təsis edilir. Böyük Britaniyada ərazi qraflıqlara, qraflıqlar isə həm şəhər, həm də kənd yaşayış məntəqələrini əhatə edən dairələrə bölünür. İngiltərədə aşağı ərazi bölmələri prixdollardır, Uels və Şotlandiyada isə icmalardır. Bütün ərazi-inzibati vahidlərdə, xırda prixdollardan başqa, seçkili yerli idarəetmə orqanları olan şuralar mövcuddur. Xırda prixdollarda yerli idarəetmə orqanlarının funksiyaları həmin prixdonun dövri olaraq çağırılan seçicilər yığıncaqları tərəfindən həyata keçirilir. Almaniya FR inzibati-ərazi bölgüsü torpaqların konstitusiyaları ilə müəyyən edilir. Torpaqların konstitusiyalarına uyğun olaraq ərazilər dairələrə, dairələr rayonlara, sonuncular isə icmalara bölünür. Rayonlar və icmalar öz seçkili yerli idarəetmə orqanları olan

müvafiq şuralara malikdirlər. Əhalisinin sayı az olan icmalarda seçkili şuralarla, yanaşı yerli idarəetmə məsələlərinin həlli məqsədilə dövri olaraq seçicilərin yığıncaqları çağırılır. Dairələrdə seçkili yerli idarəetmə orqanları mövcud deyildir.

Yaponiyada ərazi bölgüsü prefekturaları əks etdirir və burada prefekturalar yarım milyondan on iki milyonadək əhalinin sayına görə fərqlənir. Prefekturalara şəhərlər (50 mindən çox əhalisi olan məntəqələr), kəndlər və qəsəbələr daxildir. Yarım milyondan çox əhaliyə malik olan iri şəhərlər xüsusi statusa malikdir. Prefekturalarda, şəhərlərdə, kəndlərdə və qəsəbələrdə yerli idarəetmə orqanları qismində əhali tərəfindən seçilən müvafiq yığıncaqlar çıxış edir.

#### 1.4. Dövlət idarəetməsində islahatların məqsəd və vəzifələri

Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyyin bərpasından sonra yeni iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatinin, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formallaşması mərhələsinə başlanılır. Islahatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin Hüquqi islahatlar komissiyasının yaradılması haqqında Sərəncamının (1996) və Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında Fərmanının (1998) müstəsnə rolü olmuşdur.

Dövlət idarəetməsi anlayışı çoxnövlü və mürəkkəb olduğundan inzibati hüquqda onun vahid tərifi yoxdur. Idarəetməyə geniş mənada təşkilati fəaliyyət və idarə olunan obyekte məqsədönlü təsir kimi baxılır. Dövlət idarəetməsi əsas və birinci əlaməti inzibati hüquq predmeti kimi onun ümumi

xarakterli olmasına, Bu əlamətə görə ümumi idarəetmə özündə başqa idarəetmə sahələrindən fərqləndirən təşkilati, funksional və hüquqi aspektləri birləşdirir.

Azərbaycan Respublikasında aparılan hüquqi və iqtisadi islahatlar dövlət idarəetmə sisteminin köklü dəyişikliyinə səbəb olmuşdur. Respublikanın yeni Konstitusiyasında hakimiyyətlərin bölgüsü principinin təsbit olunması ilə (7-ci maddə) dövlət aparatinin aparıcı bölməsi olan dövlət idarəetmə orqanları icra hakimiyyəti subyektlərinə dəyişdirilmiş, əmək bölgüsü hakimiyyət bölgüsü ilə əvəz edilmişdir.

Qloballaşma prosesində dövlət idarəciliyindəki yeni paradigmalar dövlət qulluğu sisteminin də dəyişməsinə səbəb olmuşdur. Dövlət idarəciliyində əsas olaraq Yerli özünüidarəetmə, Ortaq İdarəciliy (governance), Yeni Dövlət İdarəciliyi (New Public Management), Davamlı İnkişaf (Sustainable Development) və digər paradigmalar ortaya atılmışdır.

Ötən asrin ikinci yarısından etibarən bütün dünyada qloballaşma, beynəlxalq rəqabət, informasiya, istehsal və xidmət sahələrindəki texnologiyaların sürətli inkişafı, kapitalistlöşmə həvəsi və modasının təsiri nəticəsində inkişaf etmiş və ya inkişaf etməkdə olan bir çox ölkənin iqtisadi, siyasi, sosial, mədəni, texniki və inzibati sistemlərində köklü dəyişiklikləri reallaşdırma yolunda əhəmiyyətli addımlar atılmışdır. Bu dəyişikliklər digər sahələrdə olduğu kimi dövlət idarəciliyi sahəsində də reallaşdırılması üçün müəyyən paradigmalar özüylə birlikdə götürülmüşdür. Ümumi olaraq dövlət idarəciliyi sahəsində yeni paradigmaların ortaya çıxarılmasının əsas səbəblərindən biri, mövcud idarəcilik sisteminin işləməsi nəticəsində meydana gələn siyasi, iqtisadi, hüquqi, sosial, mədəni və b. sahələrdəki böhranları aradan qaldırmaq və kapitalist sistemin (global kapitalizmin) təkmilləşdirilməsindən ibarətdir. Ancaq bu paradigmaların mənənət qayəsinin müəyyən subyektlərin mənafelərinə xidmət edə biləcəyini də gözardı etməmək lazımdır.

Konstitusiyaya taklif edilən bu və ya digər döyişikliklər Azərbaycanın inkişafı baxımından mühtüm islahatlar kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında 26 sentyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə növbəti döyişikliklər həyata keçirilmişdir. Konstitusiyanın 23 maddəsində döyişiklik edilmişdir və Konstitusiyanın mətninə 6 maddə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinə edilən döyişikliklər nticəsində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti 5 ildən 7 ilədək uzadılmışdır. Azərbaycan Respublikası Prezidentinə növbədən konar seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Vitse-prezidentlik institutunun təsis olunması da dövlət hakimiyyətini daha da möhkəmləndirmiştir. Azərbaycanda dövlətçiliyin güclənməsi, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmış növbəti təşəbbüs kimi bu layihə xüsusi əhəmiyyətə malikdir. Düşünürəm ki, istər parlament seçkiləri, istərsə da prezident seçkiləri ilə əlaqədar yaş həddinin götürülməsi demokratik prinsiplərin gücləndirilməsi deməkdir. Azərbaycan Respublikasında islahatların başlıca istiqamətini cəmiyyət üzvlərinin maraqlarına cavab verən, onların istək və tələblərini dəqiqliklə nəzərə ala bilən dövlət idarəetmə sisteminin yaradılması təşkil edir. Vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də demokratik islahatların vacib istiqamətlərindən birini təşkil edir.

Dövlət idarəciliyində islahatlar dedikdə elə məqsədyönlü döyişiklik və təkmilləşdirmələrin aparılması nəzərdə tutulur ki, bunun nticəsində dövlət idarəetməsinin tədricən yeni sistemi qurulmuş olur və ya mövcud sistemdə yeni keyfiyyatlar, yeni əlamətlər meydana çıxır. Ən ələməti şəkildə islahatların məqsədi hakimiyyət institutlarının potensialını inkişaf etdirmək, dövlət idarəetməsinə daha da sadələşdirmək və müasir tələblərə uyğunluğunu təmin etmək, dövlət aparatı ilə vətəndaşlar

arasında münasibətləri asanlaşdırmaq və dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Inzibati islahatların məqsədlərini, adətən, aşağıdakı dörd mexanizmin yenidən qurulması, layihələndirilməsi və sazlanması ilə əlaqələndirirlər:

1. **Dövlət xərcləri mexanizmi** – bura məcmu xərclərin mahdudlaşdırılması, vəsaitlərin xərclənməsinin prioritetliyinin müəyyənəlaşdırılması, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin təmin olunması, dövlət xərclərinin bölüşdürülməsinə, onlara nozarət edilməsinə və qiymətləndirilməsinə imkan verən mühəsibat uçotu və audit mexanizmləri daxildir.

2. **Kadrlara və əmək münasibətlərinə rəhbərlik mexanizmləri** – bura vəzifələrə toyin olunma və qulluqda irəliləməni müəyyənəlaşdırıran, dövlət məmurlarını ayrı-ayrı hərəkətlərdən çəkindirən, dövlət qulluqçularını ayrı-ayrı hərəkətlərə stimulasiyadan, ştatda olan əməkdaşların necə və nə vaxt işə təyin olunmasını müəyyən edən mexanizmlər aid edilir.

3. **Strukturların təşkili mexanizmləri** – bura hesabat sistemləri və hesabatlılıq mexanizmləri, onların cavabdehlik sferalarının müəyyənəlaşdırılması mexanizmləri daxildir.

4. **Dövlət idarəetmə sisteminin rolu və masuliyəti mexanizmləri** – bura dövlət hakimiyyətinin əsas vəzifələrinin yerinə yetiriləsi üzrə masuliyətin mərkəzi hökumət və aşağı idarəetmə səviyyələri arasında bölüşdürülməsi qaydaları, dövlətin funksiyalarının bir hissəsinin qeyri-hökumət təşkilatlarına ötürülməsi mexanizmləri daxil edilir.

Bu gün dünya dövlətlərinin bir çoxunda idarəetmənin yeni metod və formalarının axtarışı davam edir. Bu prosesdə ən başlıcası islahatların prinsiplərini və son nticələrini müəyyənəlaşdırırmakdan ibarətdir. Bu baxımdan dövlət idarəetmə islahatları aşağıdakılardır təmin etməlidir:

1. Qanunvericilik sahəsində islahatlar kompleks şəkildə həyata keçirilməli və hakimiyyətin bölgüsü prinsipinin reallaşdırılmasını, hakimiyyət qollarının razılışdırılmış qarşılıqlı

faaliyyətini, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin etməlidir.

2. İslahatlar dövlət idarəetməsinin səmərəliliyini və şəffaflığını təmin etməlidir.

3. İslahatlar çərçivəsində hakimiyyətin qeyri-mərkəzələşdirilməsi istiqamətində məqsədönlü siyaset həyata keçirilməlidir ki, bu da dövlət resurslarından səmərəli və rasiyalı istifadə üçün imkanlar yaratmalıdır.

4. İslahatların gedişində dövlət orqanları sistemi təkmilləşdirilməli, peşəkar dövlət qulluğu sistemi inkişaf etdirilməlidir.

5. İslahatlar dövlət idarəetməsinin səmərəliliyini artırmaqla yanaşı ölkənin siyasi, sosial və iqtisadi inkişafının mühüm amilləri olan demokratik institutların hərtərəfli inkişafını təmin etməlidir.

6. İslahatlar davamlı iqtisadi artıma və səmərəli bazar iqtisadiyyatının formalasdırılmasına şərait yaratmalıdır.

Dövlət idarəetmə islahatlarının vəzifələri ilə iki əsas yanaşma mövcuddur ki, onların arasında fərq əsasən şərtidir və çox vaxt bir-birini tamamlayır. Bunlardan biri funksiyaları və iş metodlarını təkmiləşdirmək yolu ilə mövcud çatışmazlıqların tədricən aradan qaldırılmasından, digəri isə cəmiyyətin galəcək tələbatlarını nozərə almaqla strateji məqsədlərə nail olmaq üçün dövlət idarəetməsinin inkişaf strategiyasının işlanıb hazırlanmasından ibarətdir. Sonuncu halda dövlətin və cəmiyyətin inkişafının müasir meyillerinin təhlil olunması, dünya təcrübəsinin ümumilaşdırılması, müasir dövrə dövlət idarəetməsinin parametrlərinin müəyyənlaşdırılması tələb olunur.

## 1.5. Dövlət idarəciliyində islahatlar

İnsanlar qrup (icma) halında birləşərək birgə faaliyyət göstərdikləri zamandan etibarən onların işini təşkil və koordinasiya etmək üçün idarəetməyə ehtiyac yaranmışdır. İdarəetmə pərakəndə halda faaliyyət göstərən insanları birləşdirərək səmərəli və möhsuldalar təşkilata çevirir. Dövlətin nəhəng təşkilat kimi yaranması və indiyə qədər yaşaması da, məhz idarəetmə sayasında mümkün olmuşdur.

Dövlət cəmiyyətin siyasi təşkilinin xüsusi forması kimi çıxış edir. Hər bir dövrdə və cəmiyyətdə dövlət idarəciliyinin əsas vəzifəsi mövcud ictimai rejimi və qaydalar qoruyub saxlamaqdır. Dövlət hakimiyyətindən istifadə edərək səxsi, kollektiv, dövlət və cəmiyyət maraqlarını uzalaşdırmaq üçün, onların faaliyyətinin, münasibətlərinin tənzimlənməsi və nizamlanması işlərini səmərəli şəkildə görməyə can atır. Dövlət hakimiyyəti müqavimətlərə rəğmən xüsusi iradəni həyata keçirməyə imkan verir.

Dövlət idarəciliyinin həyata keçirdiyi siyaset ölkədə bərqaşar olmuş milli ideologiyaya səykişənlədir. Siyaset dövlətin idarə olunması, milli əhəmiyyətli işlərin aparılması sənətidir. Milli ideologiyadan milli ideyalar yaranımalı və cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq dəyişməlidir. Dövlət idarəciliyi siyaseti milli ideyanı vətəndaşlara çatdırmalı və ona nail olmaq üçün yollar göstərməlidir.

Dövlət idarəciliyi və yerli özünüidarə ham birlikdə, ham də ayrı ləğda elmi araşdırmanın nisbətən yeni və sürətli inkişaf edən sahəsidir. Peşəkar dövlət və bələdiyyə qulluqçularının hazırlanmasına zəruri tələbin olması, son illərdə ölkəmizdə bu sahədəki tədqiqatlara maraqlı artırmışdır.

Bütün idarəetmə formaları içərisində dövlət idarəciliyi xüsusi yer tutur. Dövlət idarəciliyi dedikdə dövlətin öz hakimiyyət qüvvəsinə əsaslanaraq insanların ictimai həyat faaliyyətinə onu qaydaya salmaq, qoruyub saxlamaq və ya yenidən qurmaq

məqsədi praktiki, təşkiledici və tənzimləyici qarşılıqlı təsiri nəzərdə tutulur. Əlbəttə, mürəkkəb icimai hadisələrə verilən təriflər həmişə şərti və nisbatan məhdud xarakter daşıyır, hansısa vacib bir xüsusiyyət, qarşılıqlı əlaqə nəzərə alınır. Burada dövlət idarəciliyinə verilmiş tərif də belədir. Lakin dövlət idarəciliyinin belə müəyyən edilməsinin əsas məsələ cəhəti ondadır ki, dövlət idarəciliyinin tamlığını, sistemliliyini, geniş şəhər dairəsini əks etdirən üç cəhət nəzərə alınır:

- dövlətin sistemli təşkil olunmuş idarəetmə subyekti olması;
- insanların icimai həyat fəaliyyətinin idarəetmə təsirinə məruz qalması və bu təsiri qarşılıqlı surətdə qəbul etması;
- qarşılıqlı idarəetmə təsirinin özünün dövlətlə cəmiyyət arasında qarşılıqlı əlaqə yaratması.

Dövlət idarəciliyik sisteminin müəyyən edilməsində bir çox vacib amilləri nəzərə almaq lazımdır. Nəzəriyyədə fərz olunur ki, dövlət idarəciliyi, həqiqətən, sistem təşkil edir (digər tərəfdən dövlət quruculuğu prosesində məhz məqsədəmülvafiq bir sistem yaradılmalıdır) və bu sistem sosial sistemlər sinfinə aiddir. Sosial sistem dedikdə, elementləri sosial subyekt sayılan sistem nəzərdə tutulur. Sosial sistemin digər mühüm cəhəti məqsəd-yönüllü olmasından, yəni belə sistemin bir və ya bir neçə fəaliyyət məqsədləri vardır. Nəhayət, sistemin məqsədə çatması üçün fəaliyyəti idarə olunmalıdır. Beləliklə, dövlət idarəciliyik sistemi məqsəd-yönüllü və idarə olunan sosial sistem növüdür.

Dövlət idarəciliyik sistemi cəmiyyətdə icimai prosesləri idarə edən əsas subyektdir. Bununla yanaşı, icimai sistemi tökcə dövlət idarə etmir, icimai idarəetməni digər subyektlərlə birlikdə həyata keçirir. Beləliklə, dövlət idarəciliyik sisteminin müəyyənəşdirərkən nəzərə almaq lazımdır ki, belə sistemin nüfuz etdiyi təsir obyektlərinə digər subyektlər də təsir edə bilər. Digər tərəfdən isə belə dövlət idarəciliyik sisteminin bir neçə məzmunlu tərifini təklif etmək məqsədə uyğun olar.

İslahat qanun səviyyəsində həyata keçirilən dəyişikliklərdir. Bu dəyişikliklər yeni idarəetmə sisteminin yaradılması, yeni orqanın yaradılması, orqandaxılı struktur dəyişikliyinin baş vermesi və s. istiqamətdə aparılır. İslahatların həyata keçirilməsinin əsas məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bəzən dövlət orqanlarında məmər-vətəndaş mifnasıbətlərinə problemlər yaranır, şəffaflığın pozulması, süründürməçilik hallarına yol verilir. Bu kimi halların olması dövlət aparatının işinin səmərəli şəkildə həyata keçirilməsini çətinləşdirir. Buna görə də müəyyən dəyişikliklərin edilməsinə zərurət yaranır ki, bu dəyişikliklər islahatlar vasitəsilə həyata keçirilir.

İslahatların həyata keçirilməsi nticəsində Dövlət və Bələdiyyə idarəciliyini təkmillaşdırmaq, dövlət qurumlarını və yerli özünlüidarəetmə orqanları olan bələdiyyələrin fəaliyyətini optimallaşdırmaq, dövlət orqanları və bələdiyyələr tərəfindən göstərilən xidmətlərin səmərəliliyini artırmaq, budeca vəsaitlərindən səmərəli şəkildə istifadə edilməsini təmin etmək mümkündür.

Vətəndaşlara şəffaf, operativ xidmətlərin göstərilməsini, xidmətlərin daha olçatan və keyfiyyətli olmasını təmin etmək üçün dövlət və bələdiyyə idarəciliyində islahatlar həyata keçirilərək cəmiyyətin təlabatına uyğun dövlət və bələdiyyə idarəciliyik sistemi formalasdırılır.

Dövlətin, onun idarəetmə aparatının fəaliyyəti müasir dövlətin xüsusi institutu olan dövlət qulluğu tərəfindən həyata keçirilir. Dövlət qulluğu institutunun fəaliyyətinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi dövlət idarəetmə islahatlarının ən vacib istiqamətlərindən biridir. Dövlət qulluğu institutu həm də islahatların strategiya və taktikasının reallasdırılmasında xüsusi rol oynayan ən mühüm dövlət mexanizmlərindən biridir ki, cəmiyyətin bütün sistemlərinin (siyasi, iqtisadi, sosial, mədəni, elmi) fəaliyyətinin səmərəliliyi, son nticədə isə hər bir

vətəndaşın hüquq və azadlıqlarının real təmin olunması həlliəci dərəcədə möhz bu mexanizmdən asildir.

Azərbaycan Respublikasında dövlət qulluğu qədim köklərə malikdir. Əsrlər boyu torpaqlarımızda müxtəlif dövlətlər, hər bir dövlətin isə öz idarəciliyənənələri olub. İlk dəfə kadrlar sistemli şəkildə Azərbaycan Xalq Cümhuriyyətində hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyətinin erkən səqutu bu prosesin inkişafını longitməyib. Sovet dövründə isə dövlət qulluğu sistemi ağır mərhələlərdən keçib.

Azərbaycan XX əsrin sonunda öz müstəqilliyini yenidən bərpa etməklə dünya dövlətləri sırasında özünə layiq yer tutdu. Yeni yaranmış dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zəruriliyi meydana gəldi. 1995-ci ildə ümumxalq referendumunda ölkə Prezidenti Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və beləliklə, ölkənin gələcək inkişafı üçün müasir dünya tələblərinə cavab verən demokratik, sivil, hüquqi dövlətin əsası qoyuldu.

Milli qanunvericilikdə "dövlət qulluğu" termini ilk dəfə olaraq 1995-ci il tarixində ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada hüquqi cəhətdən təsbit olundu. Azərbaycan Respublikasının Konstitusiyası ölkədə hüquqi tənzimləmənin başlıca prinsiplərini formalasdırıb və təsbit edən bütün respublika qanunvericiliyinin əsası olan, ali hüquqi qüvvəyə malik aktdır. Hər bir dövlətin qanunvericilik sistemi ilk növbədə onun konstitusiyasına əsaslanır. Konstitusiya ümuman məcburi əhəmiyyətə malik olub, başqa normativ aktlar üzərində üstünlük hüquqi qüvvəyə və müstəqil təsir qüvvəsinə malikdir. Konstitusiya bir növ vətəndaşla dövlət arasında bağlanan və onun fəaliyyətini nizamlayan ictimai müqavilənin mətni kimi çıxış edir. Onun normaları heç bir qanunla dəyişdirilə bilməz. Ədəbiyyatda göstərildiyi kimi, Konstitusiya ictimai münasibətlərin geniş dairəsini, bunlardan bütün cəmiyyət üzvlərinin, bütün

vətəndaşların köklü, maraqlarını əhatə edən daha vaciblərini tənzimləyir.

Azərbaycan Respublikasının Konstitusiyası müasir sivil dünyada qəbul edilmiş normaya uyğun olaraq hakimiyətin üç hissəyə bölfünməsini təsdiqləməklə dövlət idarəciliyinin ümumi prinsiplərini da müəyyən etdi. Beləliklə, Azərbaycanda dövlət idarəciliyinin və dövlət qulluğu sisteminin yaradılmasına start verildi. 1996-ci ildə Azərbaycan Respublikası Prezidentinin səroncamı ilə təşkil edilmiş Hüquqi İslahat Komissiyasının səyləri ilə müstəqil dövlətin öz qanunvericilik bazasının yaradılması prosesi başlandı, komissiya üzvlərinin qarşısında qoyulmuş başlıca məqsəd – Azərbaycanda Avropa və dünya ölkələrinin hüquq sistemini tam uyğun olan sistemin yaradılması məqsədi qoyuldu. Zaman göstərdi ki, Hüquqi İslahat Komissiyası və onun bütün üzvləri, həqiqətən da, bu məqsədə nail olmaq üçün yüksək səyələ işləmişlər.

Dövlət qulluğu institutunun islahatlarının məqsədi əslində peşəkar, yüksək ixtisasi, stabil və nüfuzlu dövlət qullığının yaradılmasından ibarətdir. Azərbaycanda dövlət institutu kimi dövlət qullığının əsas məqsədi və vəzifələri aşağıdakılardan ibarətdir:

- konstitusiyalı quruluşun qorunması, açıq vətəndaş cəmiyyətinin qurulması üçün şəraitin yaradılması, insan və vətəndaş haqlarının və azadlıqlarının müdafiəsi;
- cəmiyyətə və dövlət orqanlarının siyasi rəhbərliyinə peşəkar idarəetmə xidmətləri göstərmək yolu ilə dövlət orqanlarının səlahiyyətlərinə uyğun səmərəli fəaliyyətin təmin edilməsi.

29 dekabr 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında dövlət sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın yaradılması dövlət idarəetməsində səmərəliliyin artırılması, cəmiyyətin demokratikləşməsi və bazar münas-

bötlərinin təkmilləşdirilməsi üçün mühüm addım idi. Bu fərمان-dan başlayaraq bir çox fərman və sərəncamlar imzalanmış, eləcə də bir səra qanunlar qəbul olunmuşdur.

Qəbul edilmiş mühüm normativ-hüquqi aktlardan biri də 21 iyul 2000-ci il tarixində qəbul edilmiş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu mühüm dövlət sənədi yeni əsrdə Azərbaycanın idarəə olunmasını, onun müstəqilliyyinin möhkəməndirilməsini, insanın, sırazi vətəndaşın rifahının yaxşılaşdırılmasını təmin edən kadr siyasetinin həyata keçirilməsinə, əhalinin geniş bir tabəqəsini təşkil edən dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin daqiq müəyyənləşdirilməsinə xidmət göstərir və əməkdaşlıqda dövlət qulluğu ilə bağlı bütün məsələləri tənzimləyir. Bu qanun Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq bilavasitə dövlət qulluğu və dövlət qulluqçusu məshumlارının mahiyyətini açıqlamışdır. Qanunda xüsusiilə dövlət qulluğu sahəsində dövlətə məmurlar arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı bir çox məsələlər tənzimlənir.

Dövlət idarəetmə sisteminin islahatları konsepsiyasının layihəsində peşəkar dövlət qulluğu institutunun formalasdırılması ən vacib məsələlərdən biri kimi qarşıya qoyulmuşdu. Bu məqsədla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu işlənib hazırlanaraq 21 iyul 2000-ci il tarixdə qəbul olunmuş və 2001-ci ilin sentyabr ayından qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 2001-ci il 13 fevral, 2002-ci il 2 iyul və 3 dekabr 2002-ci il, 24 iyun 2009-cu il, 20 aprel 2012-ci il, 11 aprel 2016-ci il tarixli Qanunları ilə ona dəyişikliklər edilmişdir.

"Dövlət qulluğu haqqında" qanun dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaratmışdır. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin osasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtalif

kateqoriyalı dövlət qulluqçuları arasında daqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiyalarını və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəhləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaranan nəzarət sisteminin formalasdırılmasına imkan yaratmışdır. Qanun funksiyalarının mözəmunundan, səlahiyyətlərinin mənboyindən və tutulma qaydalarından asılı olaraq dövlət qulluğu vəzifələrini siyasi, inzibati və yardımçı vəzifələrə bələd, inzibati və yardımçı vəzifələrin təsnifatını müəyyənləşdirir. Qanunda dövlət qulluğunun cəmiyyət qarşısında cavabdehliyini və cəmiyyətə xidmət göstərməyə yönümlülüyünü, şəffaflığını, peşəkarlığını, etikliyini təmin edən prinsiplər müəyyənləşdirilmişdir.

"Dövlət qulluğu haqqında" qanunda kadrlarla iş prosesinin mühüm məsələləri də öz əksini tapdı, kadr siyasetinin əsas istiqamətləri, kadrların komplektlaşdırılmasının prinsipləri və tisulları təsbit olundu. Qanun qəbul edildikdən sonra 2001-2005-ci illər ərzində onun icra mexanizmını yaradıldı, dövlət qulluğunun bir çox məsələlərinin hüquqi cəhətdən tənzimlənməsi üçün müvafiq normativ hüquqi aktlar qəbul olundu.

2002-ci il 29 mart tarixli Qanunla Azərbaycan Respublikasının "Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamə təsdiq olundu. Vahid dövlət kadr siyasetinin formalasdırmasında iştirak, dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəzifəyətinin və səmərəliliyinin təhlil edilməsi, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi və s. Şuranın funksiyalarına aid edildi.

Dövlət qulluğu haqqında qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etmək, bütövlükdə Azərbaycanda dövlət qulluğu ilə bağlı problemlərin

həlliini təmin etmək üçün 18 nəfər üzvdən ibarət Dövlət Qulluğunu idarəetmə Şurası təşkil olunmuş və fəaliyyətə başlamışdır. Şuranın tərkibi bərabər sayıda (hər biri altı nəfər təyin etmək) ölkə Prezidenti, Milli Məclis və Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir. Belə bir müstəqil orqanın yaradılması dövlət qulluğuna qəbul, qulluqda irəliləmə, dövlət qulluqçularının attestasiyası, onların maddi təminat və nizam-intizam məsələlərinin həlli zamanı istifadə olunan müxtəlif proseduraların səmərəliliyini, şəffaflığını və obyektivliyini təmin etməkdə çox mühüm rol oynamalıdır.

Dövlət Qulluğunu idarəetmə Şurasının hayata keçirdiyi əsas funksiyalar bunlardır:

- vahid dövlət kadr siyasetinin formallaşmasında iştirak;
- dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi;
- dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi;
- dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ-hüquqi aktların və metodiki göstərişlərin layihələrinin hazırlanması və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
- dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodiki işinin əlaqələndirilməsi;
- qanunda nəzərdə tutulmuş hallarda dövlət qulluqçularının şikayətinə baxılması;
- dövlət qulluqçularının peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması;
- dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi;
- dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlıqda iştirak.

Dövlət Qulluğunu idarəetmə Şurasının fəaliyyətinə onun tərkibindən üzvlərinin sadə səs çoxluğu ilə seçilən sadə rəhbərlik edir. O, Şuranın işini təşkil edir.

Əsasnamənin 3.6 maddəsinə görə Şuranın qərarının məcburiyi dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri və Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin olunur.

2002-ci il avqustun 24-ü müstəqil Azərbaycanın tarixində mühüm siyasi hadisə ilə daxil oldu. Həmin gün respublika vətəndaşları Prezident Heydər Əliyev tərəfindən təklif olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" aktının layihəsinə ümumxalq səsverməsində fəal iştirak etdi. Referenduma çıxarılan məsələlərin son dərəcə aktual olduğuna və Azərbaycanın dövlət quruculuğundan hüquqi əsasını təkmilləşdirilməsinə və möhkəmləndirilməsinə yönəldiyinə əmin olan Azərbaycan vətəndaşları vaxtında irəli sürülmüş bu təşəbbüsə öz müsbət münasibətlərinin nümayiş etdirərək dövlətin siyasi xəttini müdafiə etdilər. Referendum müstəqil Azərbaycanın inkişafı yolunda, xüsusən insan hüquqlarının müdafiəsi və demokratik proseslərin genişlənməsində yeni mərhələnin tamolunu qoymuşdu.

Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 4 avqust tarixli fərmanı ilə "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu" təsdiq edilmişdir. 2003-cü ilin avqustunda inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq olunduqdan sonra qanunun icrasına dair intensiv müzakirələr başlandı. Layihənin köməkliyi ilə strategiyalar programı hazırlanıb və Dövlət Qulluğunu idarəetmə Şurasının birinci iclasında müzakirəyə çıxarıldı. Programda dövlət qulluğu sahəsindəki problemlə məsələlər, islahatların əsas məzmunu barədə faydalı xülasə əks olunurdu.

Heydər Əliyevin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən islahatlar həmə aydın göstərdi. İstər iqtisadiyyatda, istər dövlət idarəçilik sistemindəki islahatlarımız

və on başlıcası, milli-mənəvi dəyərlərimizə Heydər Əliyev tərəfindən olan qayğı – bunların hamisi son illərdə əldə etdiyimiz böyük nailiyyətlər oldu. Məhz bunların sayısında xalqımızın milli şüru xeyli yüksəldi, müstəqilliyyət olan inam möhkəmləndi. Xalqımız müstəqil yaşamağı, bazar iqtisadiyyatı şəraitində yaşamağı öyrəndi. Biz bu nailiyyətləri daim töbliğ etməli, gənclərin şüuruna, qalbinə çatdırmağa çalışmalıyıq.

Heydər Əliyev Azərbaycana rəhbərliyə başladıqdan sonra on böyük nailiyyətimiz, bizim on böyük tərəqqimiz milli oyanışımız oldu. Xalqımızın dünyaya baxışı dəyişdi. Biz ətrafımıza yenidən baxmağa başladıq. Məhz həmin illərdə nəinki iqtisadi yüksəliş nail olduq, eyni zamanda bizim milli ruhu ziyahlarımız yetişdi.

Heydər Əliyevin milli inkişaf siyasatında ədalətli cəmiyyət və sosialyöntümlü dövlət, ələkə vətəndaşlarının sosial-iqtisadi və mənəvi tələblərinin dolğun təminatı, sosial rifahının yaxşılaşdırılması, mövcud maddi resursların ələkə daxilində insan potensialının inkişafına yönəldilməsi prinsipi mühüm yer tuturdu.

Milli dövlətçilik vahid məqsəd uğrunda – dövləti möhkəmləndirmək, iqtisadiyyatı modernləşdirmək və galəcək nəsillər üçün daha mükəməl şərait yaratmaq naməni bütün millətin, bütün cəmiyyətin rəmziidir.

Dövlət idarəciliyi sistemində çox qabiliyyətli, milli ruhu kadrlarımız yetişdi. Əgər bu gün biz müstəqil Azərbaycanı cəmi 28 il ərzində bu ərsəyə gətirib çatdırıbildiksa, xalqımızın başına gələn bu qədər müsibətlər şəraitində, iqtisadiyyatımıza dəyən zərbələr şəraitində biz bunları edə bildiksa, bu onun nəticəsidir ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə milli ruhu ziyahılar, kadrlar yetmişdi.

1993-cü ilin iyun günlərində Azərbaycana rəhbərliyi yenidən öz üzərinə götürən böyük siyasetçi Heydər Əliyevin zəngin dövlət idarəciliyə təcrübəsi, böyük idarəciliyə maharəti nəticəsində Azərbaycan onun üzfləşdiyi fəlakətlərdən, mövət olmaq təhlükəsindən, etnik parçalanmalardan xilas edildi, sabit sosial-

iqtisadi, siyasi və mədəni inkişaf yoluna qədəm qoydu və qısa bir zamanda çox böyük nailiyyətlər qazandı. Heydər Əliyev siyasetini dövrün, zamanın ruhuna uyğun yaradıcılıqla davam etdirən canab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf edərək bütün sahələrdə yeni uğurlar qazanır.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 180 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı.

Komissiya dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçiləsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiyası və sosial müdafiəsi sahəsində və bu sahədə yaranan digər məsələlər barəsində respublika qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasetin həyata keçirilməsini təmin edən mərkəzi icra həkimiyəti orqanıdır.

Komissiyanın funksiyaları aşağıdakılardan ibarətdir:

- dövlət qulluğunun təkmilləşdirilməsinə dair programların və digər sənədlərin hazırlanmasının və həyata keçirilməsinin təşkili;
- dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət;
- dövlət qulluğu vəzifələrini tutmaq üçün müsabiqələrin keçirilməsi qaydalarının hazırlanması və təsdiqlənməsi, müsabiqələrin düzgün və şəffaf keçirilməsinə nəzarət etmək;
- təlim tələbatlarını müzəyyənləşdirmək və dövlət qulluqçularının təlim strategiyasını hazırlanmaq;
- dövlət qulluqçularının hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması məsələləri üzrə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək;

➤ dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək və müvafiq normativ-hüquqi aktların layihəsini hazırlamaq;

➤ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəciliy Akademiyasının cəlb etməkə dövlət qulluğu sahəsində olan problemlərə dair tədqiqatlar aparmaq;

➤ müsahibənin keçirilənini qaydasını müəyyənləşdirmək, dövlət qulluğu haqqında qanunvericiliyin pozulması ilə qəbul edilmiş dövlət orqanlarının qərarlarının lağvinə dair təklif vermək və s.

Komissiya öz fəaliyyətində qabaqcıl ölkələrin dövlət qulluğu və kadrların idarə edilməsi sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycanın dövlət idarəciliyi sistemində tətbiqi məsələlərinə xüsusi yer ayırır. Bu məqsədə Avropa Şurası, BMT-nin İnkişaf Programı, Avropa Birliyinin TACIS programı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin ölkəmizdəki nümayəndəlikləri ilə işgülər əlaqələr qurulmuşdur. BMT-nin İnkişaf Programı ilə birgə "Dövlət qulluğunda islahatlar vasitəsilə yaxşı idarəciliyin təşkili layihəsi" həyata keçirilmişdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində "İnstitusional islahatlar və yaxşı idarəcilik" üzrə işçi qrupunda Komissiya Azərbaycanı təmsil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul tarixli 532 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalasdırılması Qaydaları" təsdiq edildi. Qaydalar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa, dövlət qulluğu və kadrlarla iş sahəsinə aid olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanı. Bu qaydalarla dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalasdırılması işi tənzimlənməyə başlandı.

Bələliklə, ehtiyat kadrların formalasdırılması dövlət orqanlarının kadr siyasetinin tərkib hissəsi kimi qəbul olundu. Bu işin

öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm olaraq hərtərəfli inkişaf etdirilməsi üzərində qurulmasına önəm verilməyə başlandı. Ehtiyat kadrların formalasdırılmasında məqsəd - müvafiq dövlət orqanlarında analoji vakant vəzifələr yarandıqda siyahıya daxil edilmiş namizədlərin müsabiqədənkənar həmin vəzifələrə təyin ediləsi üçün dövlət orqanına təqdim edilməsini təmin etməkdən ibarətdir.

2009-cu il 24 iyun tarixli Fərmanla "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları" təsdiq olundu. Yeni qaydalara əsasən, dövlət qulluğuna qəbulla bağlı test nümunələrinin hazırlanması, ekspertizasi, təsdiqi, test imtahanının təşkili, keçiriləsi, qiymətləndirilmənin aparılması qaydalarının və inzibati vəzifələrin təsnifikasi nəzərə alınmaqla keçid ballarının müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya həvalə edildi.

Artıq test imtanında namizədlərin dünyagörüşü, yəni dünya-nın, əsasən da, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə biliklərinin yoxlanılması nəzərdə tutuldu. B. Xəlilovun qeyd etdiyi kimi, bu yenilikdə əsas məqsəd ondan ibarətdir ki, dövlət qulluğuna dövlətimi sevən, onun tarixini, coğrafiyasını bilən, bu gün baş verən prosesləri izleyən və onları təhlil edə bilənlər gəlsin.

Qaydalar qəbul olunduqdan sonra müsabiqədən keçid balları inzibati vəzifələrin təsnifikasi nəzərə alınmaqla fərqləndirildi. Belə ki, əvvəllər test imtahanında bütün inzibati vəzifələr üçün eyni keçid bali müəyyənləşdirilmişdi. Qaydalarla əsasən, inzibati vəzifələrin təsnifikasi üzrə keçid balları fərqləndirildi.

Komissiya sədrinin 2009-cu il 1 oktyabr tarixli əmri ilə təsdiq edilən "Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizasi Qaydaları"na uyğun olaraq Komissiya tərəfindən

test imtahani zamam namizədlərin dönyanın əsasən da Azərbaycanın tarixi, coğrafiyasi, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik biliklərinin yoxlanılması məqsədilə ümumiləşdirilmiş proqramlar və metodiki vasaitlər hazırlanırdı.

Həmçinin 24 iyun 2009-cu il tarixli "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"nın təsdiq edilməsi barədə fərmanı, 01 iyul 2011-ci il tarixli "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisası uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqdə dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddasında nəzərdə tutulmuş üstünlüyüնün həyata keçirilməsi Qaydasi"nın təsdiq edilməsi barədə fərmanı və s. kimi normativ-hüquqi aktların müasir dövlət qulluğunun formallaşmasında mühüm rol olsudur.

Müasir dövrda strateji inkişaf xottı kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş əmumumbəşəri dəyərlərdən faydalanağına çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Azərbaycanda dövlət qulluğu sistemində həyata keçirilən islahatlar bütövlükdə idarəetmə sahəsində bir sırə mühüm yeniliklərə imza atılmasını şərtləndirir. Bunlardan ən mühümü kimi dövlət idarəciliyi sahəsində fəaliyyətin nəticələrinin proqnozlaşdırılması, daha optimallı nəticələrin əldə olunmasına hesablanmış tədbirlərin həyata keçirilməsi, insan resurslarından daha düzgün istifadə mexanizmlərinin işləniləbiləcək hərəkətlərin hazırlanması və s. qeyd etmək mümkündür. Dövlət qulluğu sistemində fəaliyyətinin təşkili və həyata keçirilməsində müasir texnologiyalardan və innovasiyalardan maksimum istifadə

məsələsi xüsusi diqqət mərkəzindədir. Belə ki, hazırkı mərhələdə ölkədə, demək olar, bütün dövlət idarəciliyi orqanlarında elektron xidmətlərin göstəriləşməsinin təmin olunması üçün ardıcıl addımlar atılmışdır. Azərbaycan dövlət qulluğu sisteminde innovativ möqam olan elektron xidmətlərin tətbiq olunması və genişlənməsi üçün müvafiq hüquqi əsas yaradılıb. Belə ki, 2011-ci ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlərin göstəriləşməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Sərəncamına əsasən dövlət orqanlarında elektron xidmətlərin göstəriləşməsinə start verilib və qısa zaman kəsiyində bu xidmətlərin göstəriləşməsi geniş vüsət almış və elektron xidmətlərin istifadəsi dövlət orqanlarının işinin effektivliyinin və şəffaflığın yüksəldiləşməsi ilə yanaşı, vətəndaşların da məmənunluğunu artırılmışdır.

Azərbaycan Respublikasında "elektron hökumət"lə bağlı ideya ilkin olaraq "Azərbaycan Respublikasının inkişafı namənə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012-ci illər)" sənədində ifadə olunub. 2004-cü ildə Rabita və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Nəqliyyat, Rabita və Yüksək Texnologiyalar Nazirliyi) məhz bu mühüm strategiyanın həyata keçirilməsi üçün yaradıldı. Belə ki, nazirlik "Azərbaycan Respublikasının inkişafı namənə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyası"nın həyata keçirilməsi istiqamətində 2005-2008-ci illər və 2010-2012-ci illər üçün "Elektron Azərbaycan" Dövlət proqramlarını reallaşdırıb. Bu proqramlar informasiya cəmiyyətinin formalşdırılması və elektron hökumət quruculuğu istiqamətində mühüm addım olmaqla, Azərbaycanda dövlət qulluğu sistemində innovasiyaların tətbiqi baxımından olduqca əhəmiyyətli idi.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata

keçirilmesi dövlət qulluğunun qarşısında duran vəzifələrdən biridir. Bu səbəbdən də idarəetmədə aparılan islahatlar prosesində dövlət orqanlarının faaliyyətində şəffaflığın artırılması daim diqqət mərkəzindədir.

Dövlət orqanlarının faaliyyətində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyat səviyyəsinin aşağı olması, dövlət xidmətlərinin göstərilməsi zamanı standartların pozulması halları fiziki və hüquqi şəxslərin dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən göstərilən xidmətlərdən narazı qalmasına, vətəndaş məmənunluğunu təmin olunmamasına və nəticədə dövlət qulluğunun nüfuzunun zədələnməsinə səbəb ola bilən mühüm təzahürlərindən.

Vətəndaşlara xidmətlərin göstərilməsi prosesində bürokratik süründürməçilik, sünə inzibati maneolərin yaradılması dövlət qulluğunun nüfuzunu zədələməklə yanaşı, "vətəndaş-dövlət qulluqçusu münasibətlərində inzibati mübahisələrə də yol açıbilər.

Əhalinin dövlət aparatına olan münasibəti dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətin keyfiyyətindən, rahathlılıqdan və müyəssərliyindən birbaşa asılıdır. Buna görə də cəmiyyətdə mövcud olan sosial strukturların mürəkkəbliyəsi, vətəndaş cəmiyyətinin taşşkülü dövlət qulluğu, idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütarəqqi inkişafı, əhalinin dövlətə və dövlət qulluğuna inamının artırılması, dövlət orqanlarının faaliyyətində səmərənin və çevikliyin artırılması üçün yeni mexanizmləri müəyyənlaşdırmaq islahatlar prosesində mühüm məqamlardan biridir.

Dövlət idarəetmədə aparılan ardıcıl islahatlar nəticəsində ölkədə "vətəndaşa, insan faktoruna yönümlü" dövlət qulluğu modeli formalasdırılır. Qurulan yeni modeldə "dövlət qulluğu" anlayışı "cəmiyyətə, xalqa qulluq" mənasını ifadə edir. Bu səbəbdən də islahatlar prosesində əhaliyə dövlət xidmətlərinin

istehlakçısı kimi, onun məmənunluq səviyyəsinə isə dövlət tərəfindən göstərilən xidmətlərin, eləcə də dövlət qulluqçularının faaliyyətinin qiymətləndirilməsi meyari kimi yanaşılır.

Hazırda dövlət qulluğunun təkmilləşdirilməsi və islahatı dövlət idarəetməsinin modernizasiyası prosesi ilə qarşılıqlı əlaqədə aparılır. Respublikamızda bu yönündə həyata keçirilən mühiüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Agentlik dövlət orqanlarının faaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rəhat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmənunluğunu təmin olunmasının zəruriliyi nəzərə alınaraq yaradılmışdır.

Agentliyin yaradılması vətəndaş – "dövlət qulluqçusu" münasibətlərinin səmərəli inkişafı, vətəndaşlara dövlət xidmətlərinin asan şəkildə müyəssər olması, dövlət qulluğunun müsbət imicinin artırılması üçün tədrīcən dövlət orqanlarında vəzifəli şəxslərdə yeni etik xüsusiyyətlərin, təşkilati mədəniyyətin faaliyyət üslubunun formalasdırılması yönümüzə həyata keçirilən mühüm tədbirdir. Bir neçə dövlət orqanının səlahiyyətinə aid olan xidmətləri bir orqanda vətəndaşlara təqdim edən "Asan xidmət"in yaradılması ilə dövlət idarəetmə sistemində yeni prinsipin – "rəqabət" prinsipinin tətbiqinə başlanılmışdır. Idarəetmədə rəqabət prinsipi vətəndaş məmənunluğunu təmin olunması, korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının faaliyyətində səmərənin və çevikliyin artırılması üçün dövlət orqanları arasında sağlam rəqabətin yaradılmasını nəzərdə tutur.

Dövlət Agentliyi faaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərinə faaliyyət göstərən mərkəzi və ya yerli icra

hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılaşlı integrasiyəsini, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Harvard Universitetinin professoru Andrey Sleyfer və Robert Vişni haqlı olaraq yazırlar ki, korrupsiya ilə mübarizədə rəqabətdən istifadə edilməsi müsbət nəticələrə, korrupsiya hallarının azalmasına gətirib çıxara bilər. Həqiqətən də əgər eyni xidmətləri göstərmək hüququna bir neçə dövlət orqanı eyni zamanda malik olarsa dövlət orqanları arasında sağlam rəqabət mühiti yaranar ki, bu da korrupsiya hallarının qarşısını almaqla yanaşı, dövlət orqanlarının fəaliyyətində əcəvikkiliyin, şəffaflığın təmin olunmasının təzahürü kimi vətəndaş məmənnunluğunun səviyyəsinin yüksəldilməsinə və büdcə vəsaitlərinin qənaət olunmasına real zəmin ola bilər. İdarəetmədə rəqabət resurslardan da daha rasional istifadəyə kömək edə bilər. Belə ki, eyni xidmətləri göstərən qurumlardan hansı daha yaxşı göstəricilərə nail olarsa, vətəndaş məmənnunluğunu daha yüksək səviyyədə təmin edərsə, büdcə vəsaitlərinin də həmin quruma yönəldilməsinə, həmçinin bürokratik aparata daha real nəzarətin təmin olunmasına nail olmaq olar.

İslahatlar dövlət idarəetmasının ənənəvi funksiyalarına proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, insan resurslarının idarə olunması kimi yeni funksiyaların əlavə olunmasına, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadənin təmininə də sabab olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün 2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" icra edilmiş, Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət

Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur. Dövlət qulluğuna şəffaf seçim və irəliyiş qaydası fəaliyyət göstərir, ehtiyat kadrların formalasdırılmasında, əlavə peşə təhsilinin təşkilində və ümumilikdə dövlət orqanlarının fəaliyyətində, xidmətlərin təqdim olunmasında şəffaflığın təmin olunması əzəri əhəmiyyət kəsb edir. Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.

"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılmışdır.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmiş və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilmişdir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçiləməsi, təşkilati-

hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinin, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Mərkəzin əsas fəaliyyət istiqamətlərinə aşağıdakılardır aid edə bilərik:

- Dövlət qulluğu sahəsində dövlət siyasetinin formalasdırılmasında iştirak edilməsi və bu siyasetin həyata keçirilməsinin təmin edilməsi;
- Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanından keçən şəxslər sertifikatın verilməsi;
- Dövlət qulluğu üzrə verilmiş sertifikatların uçotunun aparılması;
- Dövlət orqanının yaratdığı müsahibə komissiyasının tərkibinə nümayəndələrin töqdim edilməsi;
- Dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin öyrənilməsi və bu barədə hesabatın hazırlanması;
- Dövlət qulluqçuları tərəfindən etik davranışın qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatların əmumiləşdirilməsi;
- Dövlət qulluqçularının reyestrinin aparılması və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestərə daxil edilməsinin təmin edilməsi;
- Müvafiq sahədə kadr hazırlığının təmin edilməsi, həmcinin mütəxəssislərin əlavə təhsili üçün tədbirlərin görülməsi;
- Peşəkar mühəsib sertifikatının verilməsi məqsədilə imtahanların keçirilməsi və imtahandan müvəffəqiyyətlə keçən şəxslər sertifikatların verilməsi;
- Abituriyentlərin biliyinin qiymətləndirilməsinin həyata keçirilməsi və s.

Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Nizamnamasını rəhbər tutur.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nöfər üzvdən ibarət Direktorlar Şurasıdır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavini və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların solahiyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 (bir) milyon manatdır.

Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Dövlət qulluğuna qəbulun test imtahani mərhələsi Mərkəz tərəfindən inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (ali kateqoriya dövlət orqanları və yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati orzı dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yedinci təsnifatına uyğun olan vəzifələr üzrə

höyata keçirilir. Test imtahani inzibati dövlət qulluğu vazifələrinin növü üzrə aşağıdakı qruplara uyğun keçirilir:

1. A növü – inzibati rəhbər (idarəetmə) vazifələr üzrə:

- AA qrupu;
- AB qrupu;
- AC qrupu.

2. B növü – inzibati icraçı vazifələr üzrə:

- BA qrupu;
- BB qrupu.

Test imtahani mərhələsində namizədlər qapalı tipli test tapşırıqları, açıq və esce tipli tapşırıqlar təqdim olunur. Test tapşırıqlarının məzmunu, növü, ümumi sayı, sahələr və çətinlik dərəcəsi vazife altqruplarına uyğun olaraq müxtəlif olur və Mərkəz tərəfindən müəyyən edilir. Test imtahani programları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. Test imtahani Mərkəzin qərarı ilə kağız daşıyıcılarında və ya kompüter vasitəsilə aparılır.

Test imtahanında iştirak etmək üçün namizədlər Mərkəzin portalı vasitəsilə onlayn qeydiyyatdan keçir. Portal vasitəsilə ona qeydiyyatdan keçdiyimi tövsiyə edən elektron bildiriş və namizədin hüquq və vazifələrinin oks olunduğu yaddaş kitabçası göndərilir. İmtahanın keçiriləcəyi yer və vaxt haqqında məlumat test imtahannıa on azı 5 gün qalmış Mərkəzin portalında yerləşdirilir. Bununla yanaşı, namizəd test imtahannıa iştirakla bağlı məlumatı özündə oks etdirən imtahana buraxılış vərəqəsini portal vasitəsilə çap edərək əldə edir. Namizəd imtahana gələrkən şəxsiyyəti tövsiyə edən sənədi və imtahana buraxılış vərəqəsini götürür. Inzibati vazifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları aşağıdakı cədvəldə göstərilmişdir:

Cədvəl 1.

**Inzibati vazifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə kecid balları**

| Vazifa qrupu | Vazifa alt qrupu | Alt qrupa daxil olan vazifələr   | Keçid ballı (%-da) |
|--------------|------------------|--|--------------------|
| AA           | AA1              | Inzibati vazifələrin 1-ci təsnifikasi üzrə: dövlət orqanlarında aparat rəhbəri   | 85                 |
|              | AA2              | Inzibati vazifələrin 2-ci təsnifikasi üzrə: dövlət orqanlarında aparat rəhbəri, dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdürü, Mərkəzi icra hakimiyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktor | 80                 |
|              | AA3              | Inzibati vazifələrin 3-cü təsnifikasi üzrə: Şöbə müdürünin müavini, dövlət orqanının rəhbərinin müşaviri, köməkçi, dövlət orqanlarında aparat rəhbəri, Korruptionaya qarşı mübarizə üzrə Komisiyanın katibi, Tarif Surasının katibi  | 75                 |
|              | AA4              | Inzibati vazifələrin 3-cü təsnifikasi üzrə: Mərkəzi icra hakimiyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərinin müaviləri, fondların icraçı direktorunun və direktorunun müavini, dövlət orqanlarında aparat rəhbərinin müavini                           | 70                 |
| AB           | AB1              | Inzibati vazifələrin 4-cü təsnifikasi üzrə: Şöbə müdürü, sektor müdürü, regional bölmənin rəhbəri  | 85                 |
|              | AB2              | Inzibati vazifələrin 4-cü təsnifikasi üzrə: Şöbə müdürünin müavini, dövlət orqanının rəhbərinin müşaviri, köməkçi, regional bölmələrin rəhbərinin müavini  | 80                 |
|              | AB3              | Inzibati vazifələrin 5-ci təsnifikasi üzrə: Şöbə müdürü, sektor müdürü   | 75                 |
|              | AB4              | Inzibati vazifələrin 5-ci təsnifikasi üzrə: Şöbə müdürünin müavini   | 70                 |

| Vəzifə qrupu | Vəzifə alt qrupu | Alt qrupa daxil olan vəzifələr   | Keçid ballı (%-la) |
|--------------|------------------|--|--------------------|
| AC           | AC1              | Inzibati vəzifələrin 5-ci təsnifikasi üzrə:<br>Yerli bölmələrin rəhbərləri, mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərləri   | 80                 |
|              | AC2              | Inzibati vəzifələrin 6-ci təsnifikasi üzrə:<br>Şöbə müdürü, sektor müdürü, yerli bölmələrin rəhbərləri   | 75                 |
|              | AC3              | Inzibati vəzifələrin 6-ci təsnifikasi üzrə:<br>Yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdürünin müavini, mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavini | 70                 |
|              | AC4              | Inzibati vəzifələrin 7-ci təsnifikasi üzrə:<br>Sektor müdürü   | 65                 |
| BA           | BA1              | Inzibati vəzifələrin 4-cü təsnifikasi üzrə:<br>Baş maslahatçı, baş mühasib, böyük maslahatçı   | 85                 |
|              | BA2              | Inzibati vəzifələrin 4-cü təsnifikasi üzrə:<br>Aparıcı maslahatçı, maslahatçı  | 80                 |
|              | BA3              | Inzibati vəzifələrin 5-ci təsnifikasi üzrə:<br>Baş maslahatçı, baş mühasib, böyük maslahatçı   | 75                 |
|              | BA4              | Inzibati vəzifələrin 5-ci təsnifikasi üzrə:<br>Aparıcı maslahatçı, maslahatçı, hakim kümökçüsü, məhkəmə iclasının katibi   | 70                 |
| BB           | BB1              | Inzibati vəzifələrin 6-ci təsnifikasi üzrə:<br>Baş maslahatçı, baş mühasib, böyük maslahatçı   | 80                 |
|              | BB2              | Inzibati vəzifələrin 6-ci təsnifikasi üzrə:<br>Aparıcı maslahatçı, maslahatçı, hakim kümökçüsü, məhkəmə iclasının katibi   | 75                 |
|              | BB3              | Inzibati vəzifələrin 7-ci təsnifikasi üzrə:<br>Baş maslahatçı, baş mühasib, böyük maslahatçı   | 70                 |
|              | BB4              | Inzibati vəzifələrin 7-ci təsnifikasi üzrə:<br>Aparıcı maslahatçı, maslahatçı, hakim kümökçüsü, məhkəmə iclasının katibi   | 65                 |

Dövlət qulluğuna qəbul zamanı test mərhələsində iştirak ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasının Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarına əsasən vəzifələr üzrə test imtahanında 1 iştirak üçün aşağıdakı qiymətlər müəyyənləşdirilmişdir:

**Cədvəl 2.**  
**Test imtahanında iştirak üçün ödəniş**

| Vəzifə qrupları | Tarif (ƏDV-siz, manat) |
|-----------------|------------------------|
| AA vəzifə qrupu | 110                    |
| AB vəzifə qrupu | 100                    |
| AC vəzifə qrupu | 90                     |
| BA vəzifə qrupu | 80                     |
| BB vəzifə qrupu | 70                     |

Test imtahanlarında vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal Mərkəz tərəfindən müəyyən edilir. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları Cədvəl 1-də öz əksini tapmışdır.

Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin portalında yerləşdirilir. Namizəd test imtahanlarının nəticələri ilə razi olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə müraciət edə bilər.

Dövlət idarəciliyinin səmərəliyinin artırılması və daim inkişaf etdirilməsi üçün islahatların davamlı olması zəruri olan bir prosesdir. "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya" dövlət idarəetməsinin an mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədi ilə əsas hədəfləri

və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələləri tədbirləri müəyyən edən sənəddir.

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəciliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalasdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiyanın icrası 2019-2021-ci və 2022-2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir.

Qurulan yeni modeldə "dövlət qulluğu" anlayışı "cəmiyyətə, xalqa qulluq" mənasını ifadə edir, vətəndaşla məmər arasında münasibətlərdə yeni düşüncə tarzı formalasdırılır. Əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmənunluq səviyyəsinə isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi meyan kimi yanaşılır. Qiymətləndirmə və nəzarət sistemində də müvafiq dəyişikliklər edilir, içtimai rəy, şəffaflıq, əmək, xidmətlərin göstərilməsində keyfiyyət, fasılısızlıq ön plana keçir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixində imzaladığı "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına əsasən DOST Agentliyi yaradıldı. DOST Agentliyi Dayaniqli və Operativ Sosial Təminat Agentliyi adlanır ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədi DOST Agentliyinin fəaliyyətinin təşkili, "DOST" mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixində imzaladığı Sərəncamında mühüm yer tutur.

"Dayaniqli və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi" haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 10 dekabr

tarixli 387 nömrəli Fərmanı ilə "Dayaniqli və Operativ Sosial Təminat Agentliyinin Nizannaması" və "Dayaniqli və Operativ Sosial Təminat Agentliyinin struktur" təsdiq edildi.

Dayaniqli və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində "DOST" mərkəzlərinin fəaliyyətini təşkil edən publik hüquqi şəxsdir. DOST Agentliyinin fəaliyyətinin məqsədi "DOST" mərkəzlərində xidmətlərin göstərilməsini təmin etməkdən, "DOST" mərkəzlərinin idarə edilməsindən, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirməkdən, müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın artırılmasını təmin etməkdən ibarətdir.

"DOST" mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər "bir ponçə", operativlik, vətəndaş məmənunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahalıq prinsipləri əsasında həyata keçirilir. Həmçinin "DOST" mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər sayyar formada da təşkil edilir.

DOST Agentliyinin idarəetmə orqanları Müşahidə Şurası və idarə heyətidir. DOST Agentliyinin Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Müşahidə Şurası, onun sədri də daxil olmaqla 7 üzvdən ibarətdir. Bunlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri;
- Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri;

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnnişafı Agentliyinin idarə Heyətinin sədri;
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri;
- Azərbaycan Respublikası Sahibkarlar Milli Konfederasiyasının Prezidenti;
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir nümayəndəsi.

## 1.6. Yerli özünüidarəetmə sahəsində islahatlar

Hakimiyyət orqanlarının idarəetmə obyektins yaxınlaşdırılması yerli xüsusiyyətləri maksimum nazərə almaqla optimall idarəetmə qərarları qəbul etməyə və bununla da sosial və iqtisadi sahədə vəziyyətə səmərəli təsir göstərməyi imkan verir. İnnişaf etmiş ölkələrin tarixi təcrübəsi göstərir ki, ölkənin dayanıqlı inkişafına nail olmaq üçün cəmiyyətin, iqtisadiyyatın sistemli şəkildə dəyişdirilməsinin müraciətə məsələləri yalnız hakimiyyətin bütün səviyyələrində səmərəli idarəetmə sisteminin mövcud olduğu şəraitdə mümkün ola bilər.

1970-ci illərin sonundan etibarən, yerli özünüidarəetmələrin inzibati və maliyyə muxtarlıyətlərinin artırılması və yerliləşmə meyilləri yenidən ön plana keçmişdir. Qatı mərkəziyyətçi xüsusiyyətlərini 1980-ci illərə qədər qoruyan Fransada belə, yerliləşmə sayıları bu tarixdən etibarən genişlənmişdir. Dünyada desentralizasiya düşüncəsi və subsidiyarita (xidmətdə Yerlilik) prinsipi çərçivəsində yerliləşmə siyaseti geniş bir şəkildə hökumət proqramlarına girmiş və tətbiq olunmağa başlanılmışdır.

Yerli özünüidarəetmənin əsasını bir ərazinin sakinlərinə əzələrinin ortaq və əmumi maraq və ehtiyaclarını lazımlıca qoruya bilmək üçün bu mənafeləri öz orqanları vasitəsilə müəyyən etmək və bunlardan zəruri hesab etdiklərini yerinə yetirmə sahəsində muxtarlıyətin (müstəqiliyyətin) verilməsi təşkil

edir. "Yerli özünüidarəetmə" anlayışı yalnız o zaman mənə kasb edir ki, yerli hakimiyyətin qayğısını öz üzərinə götürəcəyi qanunla müəyyən olunmuş vəzifələr mövcud olsun, onların icrası üçün məsuliyyət daşışın, vəzifələrini yerinə yetirmək üçün həm qorar qəbulunda, həm də vasitələrin xərclənməsində müstəqilliyyət malik olsun.

Geniş mənada yerli özünüidarəetmə məhdud ərazilə məskunlaşmış insanların hüquq və azadlıqlarının qorunmasını, onların yerli problemlərin həllində faal və mütaşəkkil iştirakını təmin edən demokratik prinsip və yerli əhalinin fəaliyyətinin təşkili sistemi kimi vətəndaşların rifahının yaxşılaşdırılması namına yaradılır. Yerli özünüidarəetmənin hər bir demokratik quruluşun əsasını təşkil etdiyini, dövlətin görməli olduğu bir sıra işlərin bülavasılı yerli özünüidarəetmə orqanları vasitəsilə həyata keçirilməsinin həm siyasi, həm də iqtisadi baxımdan daha olverişli olduğunu indi əksər tədqiqatçılar qəbul etməkdədir. Belə ki, bütün məsələlərin mərkəzdən idarə ediləsi, bütün qərarların mərkəzdə qəbul olunması an aži rasional deyildir, çox vaxt, hətta imkan xaricindədir. Elə məsələlər var ki, bunlar obyektiv olaraq, mərkəzləşdirilmiş vasitə və resursları colb etmək yolu ilə yalnız ümumdüvlət səviyyəsində həll oluna bilər.

Yerli idarəetmə, bu gün bir çox ölkədə ümumi idarəetmə və konstitusiya nizamının bir parçası olmaqla birləşdə mahalli səviyyədə şəhər, ilçə, qəsəbə və kənd kimi müəyyən bir bölgənin rəhbərliyini, təmsilini və xidmətətməni reallaşdırırı muxtar vahidlərdət.

Yerli idarəetmə anlayışı, yerli səviyyədəki demokratik hayatı və yerli idarəetmə praktikasını ifadə edən bir məzmunlu və yerli demokratianın işləyişini xarakterizə edən bir mənada istifadə edilmişdir. Bu anlayışlar artıq yerli hökumət adəbiyyatlarında öz yerlərini tapmışdır. Yerli demokratiya anlayışı əsliyədə Kamal Görmezin də ifadə etdiyi kimi, "demokratik dəyərlərin yerli özünüidarəetmə üçün etibarlı olmasından" başqa bir şey

deyil. Bu çerivada, yerli rəhbərliklərin, fəaliyyat, demokratiya və qoşulma kimi bir çox dəyərlə birlikdə nəzardan keçirilməsi və ölkənin demokratikləşməsindəki müzakirəsiz funksiyaları, yerli demokratiya olaraq adlandırılmalarını haqlı etmişdir.

Respublikamızda dövlət idarəetmə sisteminin əks-mərkəzləşdirilməsi siyasetinin reallaşdırılması yolu ilə yerli özünüidarəetmə sisteminin formalasdırılması prosesi ölkədə demokratianın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilməlidir.

Azərbaycanda həyata keçirilan əks-mərkəzləşdirmə siyasetinin əsas məqsədi dövlət idarəetməsi əsaslarının demokratikləşdirilməsindən, ölkənin sosial-iqtisadi inkişafının ham cari, həm də perspektiv məsələlərinin həlli zamanı uyğun idarəetmə səviyyalarında dövlətin öz funksiyalarının səmərəli şəkildə yerinə yetirilməsinə şərait yaratmaqdən, demokratik dövlətin əsası kimi yerli özünüidarəetmənin tətbiqi və real inkişaf etdirilməsindən ibarətdir. Mərkəzi hakimiyətin əks-mərkəzləşdirilməsi və yerli hakimiyət strukturlarının yaradılması siyasi sabitlik, xidmətlərin göstərilməsinin səmərəliliyi, yoxsulluğun azaldılması və idarəetmə qərarlarının işlənib hazırlanması və qəbulu baxımdan müümət əhəmiyyət kəsb edir.

Müstəqillik qazandıqdan sonra respublikamızda iqtisadi və siyasi vəziyyətin dəyişməsi, mülkiyyət formalarının çoxnövülüyünün yaranması, təsərrüfat əlaqələrinin mürəkkəbəşəşməsi, hakimiyətin əks-mərkəzləşdirilməsi, idarəetmə funksiyalarının müxtəlif hakimiyət və idarəetmə səviyyələri arasında yenidən bölüşdürülməsi və müayyən funksiyaların yerlərə örtülməsi zərurətini yaratmışdır.

Müstəqiliyimizin ilk illərində mövcud olan mərkəzləşdirilmiş dövlət idarəetmə sistemi mərkəzi dövlət aparatının ayrı-ayrı mamurlarına ölkənin müxtəlif ərazilərinin inkişafını müayyənləşdirmək imkanı verirdi ki, bu da özünü, ilk növbədə

maddi və maliyyə resurslarının bölüşdürülməsində göstərirdi. Belə şəraitdə ayrı-ayrı ərazilərin inkişaf proqramlarının reallaşdırılması həmin məmurların yerli icra hakimiyətlərinin nümayəndələri ilə şəxsi münasibətlərində asılı olurdu ki, bu da yerlərdə real özüñüinkışafdan və özüñüidarəetmədən danişmağa imkan vermirdi. Bundan başqa, müayyən ərazidə yaşayan konkret insanlar da öz hüquq və azadlıqlarını reallaşdırmaqdə möhdudiyyətlərə rastlaşırı ki, bu da nəinki mərkəzi dövlət hakimiyəti orqanlarının tərafından qəbul olunan qərarların, hətta məzmunu əsasən, mərkəzi hakimiyət tərafından müayyən olunan yerli əhəmiyyətli mühüm qərarların qəbuluna təsir imkanlarını heçə endirir. Mərkəzin təsirlərinin dominantlığı şəraitində dövlət idarəetmə sisteminə faktiki olaraq ən ali dəyər kimi insan, onun sağlamlığı, şərəf və ləyaqəti, hüquq və azadlıqları deyil, dövlət maraqları adlandırılın məfhüm qəbul olundur. Lakin konkret insandan, konkret ərazi qurumundan ayrıca götürülmüş ümumdövlət maraqları anlayışı boş abstraksiyadan başqa bir şey deyildi.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyətə qayıdışı bu prosesləri sürətləndirdi və onun rəhbərliyi altında Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunması bu prosesin başlangıcını qoydu. Respublikamızda bir çox istiqamətlərdə olduğu kimi, yeni əks-mərkəzləşdirilmiş və demokratik dövlət idarəetmə sisteminin formalasdırılması istiqamətində də genişmiyəyə İslahatlara başlandı. Dövlət idarəciliyində mərkəzdən asılılıq vəziyyətinin bəzi sferalarda hələ də praktik olaraq qalmamasına baxmayaraq, bu gün artıq Azərbaycanın dövlət suverenliyi və müstəqiliyi İslahatlar yolu ilə demokratiya, dünyəvilik və hüquqi dövlətlə xarakterizə olunan yeni keyfiyyətlərə transformasiya olunmaqdadır. İslahatların başlıca məqsədi dövlət idarəetməsinin əks-mərkəzləşmə-

sinin osas istiqamətlərini, yollarını və üsullarını müəyyənləşdirmək və səmərəli yerli özünüidarəetmə sistemini formalasdırmaqdan ibarətdir ki, bu da Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun zəruri şərtlərindən biridir.

Ölkəmizdə bələdiyyələrin yaranması, formalasması və hüquqi bazası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi statusumun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalasmağa başladı – bələdiyyələrin hüquqi bazasını formalasdırın normativ aktlar qəbul edilməyə başlandı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və digər məqamlar öz əksini tapdı.

Respublikada yerli özüntüidarəetmə sisteminin hüquqi bazasının yaradılması Milli Məclisin işinin tərkib hissəsi olmuş, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə edən mühüm qanunlar işlənilərə hazırlanmış və qəbul edilmişdir. Bu qanunlar, hüquqi-normativ aktlar, əsasnamələr bələdiyyə həyatının bütün sahələrini əhatə edir.

Qanunvericiliğdə yerli özüntüidarəetmənin çox mühüm məsələləri – yerli büdcənin formalasdırılması, təsdiqi və icrası, yerli vergi və ödönçlərin müəyyən edilməsi, yerli sosial müdafiə, yerli iqtisadi, ekoloji proqramların işlənilərə hazırlanması və reallaşdırılması, mülkiyyət münasibətlərinin formalasdırılması, ərazi məsələləri və s. öz əksini tapmışdır.

Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olalar da, ancaq onlara verilmiş bu müstəqillik bələdiyyələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənardə qalması demək deyil. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət

daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 12 noyabr 1995-ci il tarixində fümmuxalq səsverməsi yolu ilə qəbul olunması ilə Dövlət və bələdiyyə idarəciliyində islahatların həyata keçirilməsinin əsasını qoyma. Azərbaycan Respublikası Konstitusiyasında yerli özüntüidarəetmə orqanları olan bələdiyyələrin yaradılması, onların fəaliyyət istiqamətləri ilə bağlı bir sıra məsələlər öz əksini tapdı. Azərbaycanda yerli idarəetmə orqanları olan bələdiyyələrin fəaliyyət istiqamətləri, onların səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanunları qəbul edildi.

2 iyul 1999-cu ildə "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanuna əsasən Azərbaycan Respublikasında yerli özüntüidarəetməni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları çoxmandlı seçki oraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sorbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilərlər. Bu qanunla Azərbaycanda Bələdiyyələrin səlahiyyət müddəti, bələdiyyələrə seçkilərin təyin edilməsi, Seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı xərclər və s. məsələlər öz təsdiqini tapdı.

2 iyul 1999-cu ildə "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanuna əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yerli özüntüidarəetməni həyata keçirən bələdiyyələrin yaradılması prinsipləri, rolü, yerli özüntüidarəetmənin hüquqi, iqtisadi və maliyyə əsasları, onun həyata keçirilməsi üçün dövlət təminatları müəyyənləşdirildi.

Yerli özüntüidarəetmənin həyata keçirilməsinin mühüm formalarından biri də bələdiyyə seçkiləridir. Seçkilər xalqın öz iradəsini bildirməsinin daha kütləvi formasıdır. Yerli özüntüidarəetmə orqanları seçkilər vasitəsilə yaradılır. Bu zaman yerli özüntüidarəetməyə rəhbərlik edən şəxslər öz səlahiyyətlərini

seçkilər yolu ilə bilavasitə əhalidən alırlar. Seçkilər həm də yerli özünüidarəetmə orqanlarının faaliyyətinin əhali tərəfindən qiymətləndirilməsinə və istiqamətləndirilməsinə, vaxtı çatmış problemlərin aşkarla çıxarılb həll olunması üçün tədbirlər görülməsinə imkan verir, əhalinin sosial faallığının artmasına kömək edir. Yerli özünüidarəetmənin həyata keçirilmə forması kimi seçimlər, demək olar ki, bütün demokratik dövlətlərdə geniş tətbiq olunur. Respublikamızda bələdiyyə seçimlərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş "Bələdiyyələrə seçimlərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil etmişdir.

Bələdiyyə seçimləri 5 ildən bir ümumi, barabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilir. Siyasi partiyaların, siyasi partiya bloklarının da bələdiyyə seçimlərində iştirakı qanunvericiliklə müzəyyən olunmuşdur.

Azərbaycan Respublikasında bələdiyyələrə seçimlərin hazırlanmasını və keçirilməsini əsasən Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları təmin edirlər.

15 oktyabr 1999-cu ildə qəbul edilmiş "Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunuна əsasən Bələdiyyənin Hüdudları, Bələdiyyənin Faaliyyətinin Təşkili, Bələdiyyə Sədri Və Sədr Müaviniinin Səlahiyyət Müddəti, Bələdiyyə Aktlarının Qəbul Edilməsi Və Qüvvəyə Minməsi Qaydası, Bələdiyyə Üzvlərinin Səlahiyyətlərinə Xitab Verilməsi Əsasları Və Qaydası və s. məsələləri müzayyanlaşdırıldı.

30 noyabr 1999-cu ildə "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi ki, bu qanunla da Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası öz təsdiqini tapdı.

30 noyabr 1999-cu ildə "Yerli rəy sorğusu haqqında" Azərbaycan Respublikasının Qanunu, 7 dekabr 1999-cu ildə "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul edildi.

Müstəqil Azərbaycan Respublikasında 1999, 2004, 2009, 2014 və 2019-cu illərdə bələdiyyə seçimləri keçirilmişdir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçimləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. Bu seçimlərdə 74 dairə və 4683 məntəqə seçki komissiyası yaradılmışdır. Seçkilərin təşkili ilə 90,5 min insan məşğul olmuşdur. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən bir sıra partiyalar bu seçimlərdə aktiv iştirak etmişlər. Məntəqə seçki komissiyalarının tərkibi 18% və 30%, uyğun olaraq siyasi partiyaların və ictimai təşkilatların nümayəndələrindən tərtib edilmişdir. Məntəqə seçki komissiyalarına 21 siyasi partiyadan 5 mindən çox namizəd daxil edilmişdir. 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min insan qeydiyyata alınmışdır. Səsvermədə 4.312.265 ölkə seçicilərindən 52,6% iştirak etdi. Seçkilər nəticəsində 20456 bələdiyyə üzvü seçildi. Bəzi dairələrdə seçimlərin nəticələri seçicilərin faallığının zəifliyinə və ya qanunvericilik pozuntularına görə ləğv olundu.

14 aprel 2000-ci ildə "Bələdiyyələrin birgə faaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında", "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunları qəbul edildi. Qanunlara əsasən Bələdiyyələrin birləşməsinin və ayrılmışının möqsədi, Bələdiyyələrin birleşmə qaydası, Bələdiyyələrin ayrılması qaydası, Birləşmiş, yaxud ayrılmış bələdiyyələrə seçimlərin keçirilməsi, Birləşmiş, yaxud ayrılmış bələdiyyənin statusu, Birləşmiş, yaxud ayrılmış bələdiyyənin mülkiyyəti, Bələdiyyələrin birgə faaliyyət

göstərməsi, Bələdiyyələrin daimi və başqa komissiyaları ilə bağlı məsələlər öz təsdiqini tapdı.

18 aprel 2000-ci ildə "Bələdiyyə üzvünün statusu haqqında", "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunları, 13 iyun 2000-ci ildə isə "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

2001-ci ildə Azərbaycan Respublikasında Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakı qanunlar qəbul edildi:

- "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi barədə (17 aprel 2001-ci il);
- "Bələdiyyələrin məhəllə komitələri haqqında" Nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə (8 may 2001-ci il);
- "Bələdiyyələrin su təsərrüfatı haqqında" (29 iyun 2001-ci il);
- "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" (29 iyun 2001-ci il);
- "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə (5 oktyabr 2001-ci il);
- "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr edilməsi barədə (12 oktyabr 2001-ci il);
- "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" (27 dekabr 2001-ci il).

8 may 2001-ci ildə qəbul edilmiş "Bələdiyyələrin məhəllə komitələri haqqında" Nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələrin məhəllə komitələri (bundan sonra məhəllə komitələri)

bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədilə vətəndaşların yaşayış yeri üzrə öz toşəbbüsü ilə yaratdıqları könlük birliliklərdir.

29 iyun 2001-ci ildə qəbul edilmiş "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında bələdiyyələrin ərazilərində yerləşən su təsərrüfatı obyektlərinin istifadəsi və onların mühafizəsi ilə əlaqədar bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər arasında münasabatların hüquqi əsaslarını müəyyənlaşdırır.

29 iyun 2001-ci ildə qəbul edilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibatlarını tənzimləyir.

27 dekabr 2001-ci ildə qəbul edilmiş "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibatları tənzimləyir.

2002-ci ildə Azərbaycan Respublikasında Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakı qanunlar qəbul edildi:

- "Bələdiyyə torpaqlarının ayrılmamasına dair sənədlərin hazırlanması və razılışdırılması qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə (15 mart 2002-ci il);
- "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydasi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik

aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında (19 aprel 2002-ci il);

➤ "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavə edilməsi haqqında (23 aprel 2002-ci il);

➤ "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə (3 dekabr 2002-ci il);

➤ "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə (3 dekabr 2002-ci il);

➤ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarını dəyişikliklər və əlavələr edilməsi haqqında (3 dekabr 2002-ci il).

2003-cü ildə Azərbaycan Respublikasında Yerli özünü-idarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilmesi, onların fəaliyyətinin təkmilləşdirilmesi üçün aşağıdakı qanunlar qəbul edildi:

➤ "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" (13 may 2003-cü il);

➤ Azərbaycan Respublikasının Lənkəran rayonu ərazisində Lüvəsər bələdiyyəsinin yaradılması haqqında (15 may 2003-cü il);

➤ Bakı şəhərinin Binaqədi rayonu ərazisində Xocəsən bələdiyyəsinin yaradılması haqqında (17 iyun 2003-cü il);

➤ "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin təsdiq edilməsi barədə (17 iyun 2003-cü il);

➤ "Yerli ray sorğusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının

bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə (12 oktyabr 2003-cü il).

17 sentyabr 2004-cü ildə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısına əlavələr və dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının Ağstafa, Ağsu, Saatlı və Tərtər rayonlarında bələdiyyələrin yaradılması haqqında, 14 dekabr 2004-cü ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş" Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunları qəbul edildi.

17 dekabr 2004-cü ildə növbəti bələdiyyə seçkiləri keçirildi. Bu seçkilər dövründə 4.551.346 insan səsvermə hüququna malik idi. Bunlardan bələdiyyə seçkilərində 2 milyon 109 min 267 nəfər - 46,34% səs verdi. Bələdiyyə seçkilərində 2731 bələdiyyədə 21613 vakansiyaya 38041 qeydə alınmış namizəd seçildi. Bələdiyyələrdə çox yeri hakim partiya olan Yeni Azərbaycan Partiyasının nümayəndələri aldı.

29 mart 2005-ci ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na əlavələr və dəyişikliklər edilməsi barədə, 3 may 2005-ci ildə Bələdiyyələrin regional assosiasiyanın Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə, 20 sentyabr 2005-ci ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunları qəbul edildi.

16 fevral 2007-ci ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə, 9 oktyabr 2007-ci ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan

Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə, 23 oktyabr 2007-ci ildə Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunları qəbul edildi.

1 aprel 2008-ci ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə, 25 aprel 2008-ci ildə "Bələdiyyələrin birgə faaliyyəti, birləşməsi, ayrılması və lağv edilməsi haqqında" və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavə edilməsi barədə, 28 oktyabr 2008-ci ildə Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunları qəbul edildi.

2009-cu ildə Azərbaycan Respublikasında Yerli özünü-idarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların faaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakı qanunlar qəbul edildi:

- "Bələdiyyələrin birgə faaliyyəti, birləşməsi, ayrılması və lağv edilməsi haqqında" və "Bələdiyyələrin faaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə (17 mart 2009-cu il);
- "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (17 mart 2009-cu il);

➤ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın yeni redaksiyada verilməsi barədə (29 may 2009-cu il);

➤ "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" (29 may 2009-cu il);

➤ "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş barədə (9 iyun 2009-cu il);

➤ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi barədə (19 iyun 2009-cu il);

➤ "Naxçıvan Muxtar Respublikasında Bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" (19 iyun 2009-cu il);

➤ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə (26 noyabr 2009-cu il);

➤ "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamə təsdiq edilməsi barədə (29 dekabr 2009-cu il).

2009-cu ilin dekabrında keçirilmiş növbəti bələdiyyə seçkilərində fərqli xüsusiyətlər müşahidə edildi. Belə ki, əksər ərazilərdə bələdiyyələrin "iriləşdirilməsi" prosesi baş verdi, yeni bələdiyyə bölgüsü "sovət" döñəmindəki yerli ərazi inzibati vahidlərin miqyasına yaxınlaşdırıldı. Bunun nəticəsində bir neçə kənd bələdiyyə şurası sədrinin və onun aparatının maliyyə məsəflərinin əvəzində yalnız ümumiləşdirilmiş bələdiyyə şurasının sədri və aparatının maliyyə məsəfi saxlandı.

2009-cu il bələdiyyə seçkilərində 31 minə yaxın namizəd 1718 bələdiyyə üzrə 15 min 682 yer uğrunda mübarizə apardı. Namizədlərin 16 min 755-i siyasi partiyaların siyahıları üzrə, 14

min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürüldü. Seçkilarda 1 milyon 466 min 734 seççi səs verdi. Bu, tūmurni seçcilərin 32,04 faizini təşkil etdi. Bələdiyyə üzvü seçilmiş namizədlərin sayı 15 591 nəfər təşkil etdi.

22 iyun 2010-cu ildə "Bələdiyyələrin ərazi və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə, 30 sentyabr 2010-cu ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər və əlavə edilməsi barədə 22 oktyabr 2010-cu ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunları qəbul edildi.

2011-ci ildə Azərbaycan Respublikasında Yerli özünü-idarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakı qanunlar qəbul edildi:

- "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə (11 fevral 2011-ci il);
- "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə (24 iyun 2011-ci il);
- "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (25 oktyabr 2011-ci il);

➤ "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (25 oktyabr 2011-ci il);

➤ "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (25 oktyabr 2011-ci il);

➤ "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında (25 oktyabr 2011-ci il);

➤ "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (25 oktyabr 2011-ci il);

➤ "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (25 oktyabr 2011-ci il);

➤ "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (25 oktyabr 2011-ci il);

➤ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (13 dekabr 2011-ci il).

2012-ci ildə Azərbaycan Respublikasında Yerli özünü-idarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakı qanunlar qəbul edildi:

➤ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə (14 fevral 2012-ci il);

➤ "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (20 aprel 2012-ci il);

- "Bələdiyyaların əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə (22 may 2012-ci il);
  - "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (22 may 2012-ci il);
  - "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (22 may 2012-ci il);
  - "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə (29 iyun 2012-ci il);
  - "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (16 oktyabr 2012-ci il).
- 2013-cü ildə Azərbaycan Respublikasında Yerli özünü-idarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilmesi üçün aşağıdakı qanunlar qəbul edildi:
- "Pirallahi rayonunun ərazisində Pirallahi bələdiyyəsinin yaradılması haqqında" (5 mart 2013-cü il);
  - "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (5 mart 2013-cü il);
  - "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə (30 aprel 2013-cü il);
  - "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə (30 aprel 2013-cü il);

- "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (30 sentyabr 2013-cü il);
- "Ekstradisiya haqqında" Avropa Konvensiyasının Üçüncü Əlavə Protokoluna qoşulmaq barədə (30 sentyabr 2013-cü il);
  - "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə (30 sentyabr 2013-cü il);
  - "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (22 noyabr 2013-cü il).
- 2014-cü ildə Azərbaycan Respublikasında Yerli özünü-idarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilmesi üçün aşağıdakı qanunlar qəbul edildi:
- "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (4 aprel 2014-cü il);
  - "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" (30 may 2014-cü il);
  - "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (30 may 2014-cü il);
  - "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (20 iyun 2014-cü il);
  - "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (20 iyun 2014-cü il);

- "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (30 sentyabr 2014-cü il);
  - "Bələdiyyələrin oraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (28 oktyabr 2014-cü il);
  - "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (28 oktyabr 2014-cü il);
  - "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (16 dekabr 2014-cü il);
  - "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (16 dekabr 2014-cü il);
  - "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (16 dekabr 2014-cü il);
  - Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"da dəyişiklik edilməsi barədə (16 dekabr 2014-cü il);
  - "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (16 dekabr 2014-cü il).
- 2015-ci ildə Azərbaycan Respublikasında Yerli özünü-idarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakı qanunlar qəbul edildi:
- "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (13 fevral 2015-ci il);
  - "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (3 aprel 2015-ci il);
  - Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında (28 aprel 2015-ci il);
  - "Bələdiyyələrin oraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (29 may 2015-ci il);
  - Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ sayılı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmamasına dair sənədlərin hazırlanması və razılışdırılması" qaydaları haqqında Əsasnamə"da dəyişiklik edilməsi barədə (30 sentyabr 2015-ci il);
  - "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (30 sentyabr 2015-ci il);
  - "Bələdiyyələrin oraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə (20 oktyabr 2015-ci il);
  - "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (29 dekabr 2015-ci il);
  - "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (18 dekabr 2015-ci il).
- 12 fevral 2016-ci ildə "Bələdiyyələrin oraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə, 14 oktyabr 2016-ci ildə "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan

Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, 29 noyabr 2016-ci ildə "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunları qəbul edildi.

2017-ci ildə Azərbaycan Respublikasında Yerli özünü-idarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakı qanunlar qəbul edildi:

- "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (7 aprel 2017-ci il);
- "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (7 aprel 2017-ci il);
- Bələdiyyə üzvlərinin etik davranışlı qaydaları haqqında (31 may 2017-ci il);
- "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (31 may 2017-ci il);
- "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (13 iyun 2017-ci il);
- "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (31 may 2017-ci il);
- Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə (17 noyabr 2017-ci il);
- "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (15 dekabr 2017-ci il);

➤ "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (29 dekabr 2017-ci il);

➤ "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (29 dekabr 2017-ci il).

2018-ci ildə Azərbaycan Respublikasında Yerli özünü-idarəetmə orqanları olan bələdiyyələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakı qanunlar qəbul edildi:

➤ "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (13 fevral 2018-ci il);

➤ "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (1 oktyabr 2018-ci il);

➤ "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (1 oktyabr 2018-ci il);

➤ "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (30 oktyabr 2018-ci il);

➤ "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (30 oktyabr 2018-ci il);

➤ "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (30 oktyabr 2018-ci il);

➤ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə (30 noyabr 2018-ci il).

Bələliklə, günümüzdə ölkəmizdə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və

hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalasmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır.

Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada kadr və struktur islahatları mükəmməl şəkildə reallaşdırılmışdır. Cənab Prezident İlham Əliyevin sosial, iqtisadi və s. sahələrdə apardığı çoxsaylı islahatlar birbaşa xalqın rifahı və dövlətin daha güclü olmasına hesablanır.

Dövlət idarəciliyinin əsasını insanlar – səriştəli və peşəkar idarəetmə işçilərindən ibarət dövlət qulluqçuları təşkil edir. Buna görə də dövlət idarəetməsinin mərkəzi problemi idarəetmə kadrlarından ibarət olur ki, onların da səriştəliliyi, bacarığı və peşəkarlığı dövlət idarəetməsinin səmərəliliyinə təsir göstərir. Azərbaycanda demokratik islahatların taleyi, onların sosial bazasının möhkəmləndirilməsi dövlət qulluğunun inkişafı ilə sıx bağlıdır. Dövlət idarəciliyinin səmərəli fəaliyyətini təmin etmək və qarşıda duran problemlərin müvəffəqiyətli həlli üçün yüksək ixtisəsi, siyasi cəhətdən neytral, qanunla müdafiə olunan, camiyyətin maraqları namına fəaliyyət göstərən, ləyaqətli, açıq, informasiyadan istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən mütəxəssislərin dövlət qulluğuna cəlb olunması tələb olunur.

Bələdiyə, dövlət qulluğu institutunun formalasdırılmasının başlıca məqsədi dövlətin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətli keyfiyyət dəyişikliklərinə nail olmaqdandır, dövlət idarəciliyində səmərəli idarəetməni təmin etməkdən, bazar iqtisadiyyatının formalasdırılması prosesinə və iqtisadi tərəqqiye yardım etməkdən, göstərilən dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdən, dövlət resurslarından istifadəni rasionallaşdırmaqdandır ibarətdir.

Dövlət idarəciliyində səmərəli idarəetmənin həyata keçirilməsi, dövlət orqanlarında xidmətlərin vətəndaşlara şəffaf, keyfiyyətli, rahat və effektiv şəkildə göstərilməsi və vətəndaş

məmənnuluğunun təmin edilməsi üçün daima yeniliklər tətbiq etmək lazımdır. Bunu da yalnız islahatlar vasitəsilə həyata keçirmək mümkündür. Cəmiyyət daim inkişaf edir və bu inkişafla ayaqlaşmaq üçün daim islahatlar aparmaq lazımdır. Islahatların həyata keçirilməsi heç bir zaman dayanır, oksinə, ardıcıl olaraq həyata keçirilir.

Dövlət idarəetmə sisteminin əks-mərkəzləşdirilməsi siyasetinin reallaşdırılması yolu ilə yerli özünüidarəetmə sisteminin formalasdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addimlardan biri kimi qiymətləndirilməlidir.

Ölkə ərazisində idarəetmənin səmərəliliyinin, vətəndaş məmənnuluğunun təmin edilməsi dövlət idarəciliyində islahatların həyata keçirilməsi ilə yanaşı, həmçinin bələdiyyə idarəciliyində də islahatların həyata keçirilməsi, vətəndaşların tələbatına uyğun sistemin yaradılması üçün qanunların qəbul edilməsi lazımdır. Belə ki, yerli əhəmiyyətli məsələlərin, problemlərin həll edilməsi yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin üzərinə düşür.

Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ərazilərində yaşayan əhali ilə yaxşı, sıx münasibətlər qurmaları, onların problemlərini öyrənməli, yaranmış problemlərin aradan qaldırılması müəyyən işlər görməlidir. Bələdiyyələr vətəndaş məmənnuluğunu təmin etmək üçün onlarla maraqlanmalı, bələdiyyə üzvləri, bələdiyyə sədri daima xalqın arasında olmalı, onların problemlərini vaxtında öyrənməli və effektiv şəkildə həll etməlidirlər.

Vətəndaş məmənnuluğunun təmin edilməsi, vətəndaşlara şəffaf, keyfiyyətli, rahat və effektiv xidmətlərin göstərilməsi, Dövlət və bələdiyyə idarəciliyində səmərəli idarəetmənin təmin edilməsi, vətəndaşyonümlü, vətəndaşların tələbatına uyğun sistemin yaradılması daima islahatların aparılması, yeni

qanunların qabul edilmesi, mövcud qanunlara dəyişikliklərin edilmesi yolu ilə mümkündür.

### **1.7. Dövlət orqanları regional inkişafın idarə olunmasının əsas subyektidir**

Regional inkişaf problemlərinin (bu məsələ növbəti fəsillərdən birinə tam açıqlanacaq) həlinin təmin olunmasında idarəetmə subyektlərinin rolü çox böyükdür. İnzibati amirlik sistemində regional inkişafın idarə olunmasının yeganə subyekti kimi dövlət çıxış edirdi, bu prosesin idarə olunması bütövlükdə dövlət tərəfindən həyata keçirildi və bu məsələyə dövlətin müdaxiləsi tam aydın şəkildə həll olunmuşdu. İstehsal vasitələrinin total qaydada dövlətinkiləşdirilməsi və mərkəzləşdirilmiş bögü sistemi hakimiyət orqanlarının regional inkişaf üzərində tam nəzarətini təmin edirdi. Bu nəzarət yalnız istehsal üzərində deyil, həm də məhsul və xidmətlərin reallaşdırılması üzərində həyata keçirildi. Həmin dövrdə üstünlük verilən "kiçik dövlət, böyük bazar" prinsipi əslində bu sahədəki münasibətlərin pozulmasına və sonrakı neqativ halların yaranmasına səbəb olmuşdu. Bazar iqtisadiyyatı ölkələrinə gəldikdə isə burada regional inkişafın idarə olunmasında dövlət mühüm rol oynayır. Hətta müxtəlif ölkələrdə bu məsələyə münasibətdə yanaşmalar fərqli olsa da, müşahidə olunan ümumi meyil dövlət müdaxiləsinin güclənməsindən ibarətdir. Bu müdaxilə əsasən inzibati-amirlik sistemindəkindən fərqli olsa da, bəzi məsələlərdə, xüsusilə istənilən ölkədə dövlətin həlli dəci rol oynadığı sosial əhəmiyyətli "qeyri-bazar" sahələrində (müdafia, ümumi təhsil, sosial təminat və s.) müçyyən oxşarlıq da mövcuddur.

Iqtisadi məntiq baxımından bu heç də tamamilə mənfi hesab oluna bilməz, çünki integral effekt əksər hallarda lokal effektlərin cəmindən çox olur. Lakin bu halda ərazilərin öz potensiallarına müvafiq səviyyədə inkişafi, bu inkişafda iştirak

edən tərəflərin maraqlarının nəzərə alınması və təmin olunması mümkün olmurdur. Bazar iqtisadiyyatı şəraitində isə regional inkişafa bu tipli meyarlarla yanaşma məqbul hesab oluna bilməz. Çünki iqtisadi inkişafın resurslara uyğunluğu "mülkiyyətçinin pay almada üstünlüyü" prinsipi ilə uzlaşmalıdır. Başqa sözlə, hər bir regionun imkanları müçyyən mənada daha geniş maraqların ödənilməsinə xidmət etməli, regional inkişafda maraqlı olan və bu prosesdə iştirak edən bütün subyektlərin maraqlarını təmin etməlidir. Regional inkişafda bu və ya digər dərəcədə həm dövlət hakimiyət orqanları (mərkəzi və regional), həm yerli özünüidarəetmə orqanları, həm konkret təsərrüfat subyektləri (sahələr, müəssisələr), həm də əhali maraqlıdır. Beləliklə, onlar mahiyyət etibarilə regional inkişafın mənəviyi kimi çıxış edirlər və uyğun olaraq bu inkişafın subyektləri rolunu oynamalıdır. Bu mənada regional inkişafın idarə olunmasına əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması və tələbatlarının ödənilmə səviyyəsinin yüksəldilmesi, iqtisadi sferada keyfiyyət dəyişiklikləri, ətraf mühiti qorumaq kimi strateji məqsədlərə nail olmaq üçün regionda baş verən proseslərə müxtəlif subyektlərin razılışdırılmış təsiri kimi baxmaq olar. Regional inkişafın idarəetmə subyektlərinin funksiyalarını və idarəetmədə iştirak xüsusiyyətlərini aşağıdakı cədvəldən görmək olar:

- birinci, regionlar ümumi subsidiyalardan ibarətdir ki, bu da fiskal tarazlama mexanizmlərindən, galir və xərclərin ərazi bölgüsündən irəli galır;
- ikinci, sahə siyasəti məqsədlərinə xidmət edir ki, bura təhsil, sahiyyə, sosial xidmətlər kimi ümumdövlət yönümlü, lakin müxtəlif regionlara istiqamətlənmiş tədbirlər aid olunur, üçüncü, seçilmiş ərazilərin inkişafına yönəlmüş regional iqtisadi siyaset. Ümumi transferlərdən və subsidiyalardan ibarət birinci qrupun məqsədi müxtəlif regionların galir bazası arasında obyektiv fərqləri qismən tarazlaşdırmaqdandır ibarətdir. Səhə siyasəti (təhsil, sahiyyə, sosial xidmətlər, infrastruktur və

s.) çərçivəsində reallaşdırılan proqramlar əslində bütünlükdə ölkəni şəhər edir. Belə siyaset investisiya xərclərini özündə saxlasa da çox vaxt cari xərcləri maliyyəlaşdırmayı nəzərdə tutur. Bu siyaset konkret ərazilərin inkişafına yönəlməsi də müəyyən manada regional xarakter daşıyır, cünki mövcud sosial-iqtisadi vəziyyətdən asılı olaraq müxtəlif regionlar üçün nəzərdə tutulmuş yardımının həcmi müxtəlif ola bilir.

| Nö | Subyektlər  | Əməkvi funksiyalar   | İdarəetmədə iştirak   |
|----|---|--|---|
| 1  | Dövlət hakimiyyət orqanları                             | Hüquqi məkanın formalşdırılması, makroiqtisadi planlaşdırmanın və nəzarətin həyata keçirilməsi                                   | Inkişafın prioritet istiqamətlərinin selektiv dəstəklənməsi   |
| 2  | Region administrasiyası (bələdiyyələr də daxil olmaqla) | Inkişafın proqnozlaşdırılması və planlaşdırılması, cari problemlərin həlli, nəzarət funksiyası                                   | Mövcud inkişaf potensialından səmərəli istifadaya diqqət yetirilməsi, idarəetmə subyektlərinin qarşılıqlı fəaliyyətinin taşkili, "yeni inkişaf yollarının" axtarışı |
| 3  | Təsərrüfat subyektləri                                  | Əhalinin möhsullarla, xidmətlərə və iş yerlərinə tələbatının ödənilməsi, əzələnin investisiya siyaseti haqqda qərar qəbul etməsi | Inkişaf programlarının işlanıb hazırlanması və reallaşdırılmasında regional idarəetmə orqanları ilə əməkdaşlıq etmək  |
| 4  | Əhali   | Seçkilərdə iştirak etmək, öz davranış tipini və hakimiyyətə dialoq formasını seçmək  | İdarəetmə təsirlərinə maruz qalan obyekt vəziyyətindən subyekt mövqeyinə kecid  |

Məlumdur ki, dövlətin müxtəlif istiqamətlərdə həyata keçirdiyi siyaset tədbirləri regional inkişafə təsir göstərir.

Onları şərti olaraq üç qrupda birləşdirmək olar:

- Üçüncü qrupa daxil olan regional iqtisadi siyaset isə yalnız müəyyən regionlara aid olur. Büdcə vəsaitlərinin məhdudluğu onun ərazicə cəmləşdirilməsini tələb edir və buna görə də bu siyaset sahəsi çox da böyük olmayan seçilmiş əraziləri şəhər edir. Bu ərazilər onların böhran vəziyyətini aydın xarakterizə edən meyarlar əsasında seçilmiş olurlar. Belə siyasetin başlıca məqsədi çox vaxt geri qalmış regionların iqtisadi bazasının inkişaf etdirilməsinə köməklik göstərilməsindən ibarət olur.

Regional inkişafın idarə olunmasında mərkəzi hakimiyyətin tənzimləyici təsirləri ilə yanaşı regional idarəetmə orqanlarının da təzərino olduqca böyük vəzifələr düşür. Regional idarəetmədə istonilon soviyyə (iqtisadi rayon, inzibati rayon, şəhər, qəsəbə, kənd, bələdiyyə) idarəetmə orqanları iki əsas funksiya yerinə yetirirlər:

- sakinlərə və müəssisələrə xidmətlərin göstərilməsi;
- təbeçiliklərində olan ərazinin sosial-iqtisadi inkişafının idarəedilməsi.

#### Ədəbiyyat siyahısı:

1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı 1995
2. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli Fərmanı.
3. Azərbaycan Respublikası Prezidentinin İslər İdarəsinin Prezident Kitabxanası, "Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanunları";
4. Abdullayev E.İ., Hüseynova N.Ş. Dövlət qulluğu. B.: ABU, 2007
5. "Dövlət idarəçilik nəzəriyyəsi". Dörslik. Bakı, 2010, "Elm və təhsil", 552 s.

6. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 21 iyul 2000;
7. “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?”, Dövlət İmtahan Mərkəzi, Bakı, 2017.
8. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 31 may 2007.
9. Ələkbərov Ə., İbrahimov F. Mənecment. Ali məktəblər üçün dərslik. Bakı, 2004. s.14.
10. Əsgərov V. “Dövlət qulluğunda etika”. Bakı, 2014.
11. Həsənov Ə.M. “Azərbaycan Respublikasının Milli İnnəfət və Təhlükəsizlik Siyasəti”. Bakı, 2018.
12. Həsənov M.I. “Azərbaycanda dövlət qulluğunda islahatların yeni mərhələsi”. Bakı, 2018 // <http://az.strategiya.az/news.php?id=143562>
13. Həsənov M.I. “Azərbaycanın dövlət qulluğu sistemində islahatlar”. Bakı, 2018.<https://azertag.az/xeber/1174192>
14. Hüseynova N.Ş. “Dövlət qulluğu və kadr siyaseti”. Bakı, 2013.
15. Hüseynova X. Regional idarəetmə programları: nəzəri və praktik məsələlər. Bakı, “Ozan”, 2012, 224 s.
16. Hüseynova N.Ş. “Dövlət qulluğu və idarəetmə”. Bakı, 2017.
17. İlham Əliyev. İnnəfət məqsədimizdir. IV kitab. Bakı, Azərnəşr, 2009, 400 s.
18. İlham Əliyev. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümüne həsr olunmuş rəsmi qəbulda çıxış // Dövlət idarəciliyi: nəzəriyyə və təcrübə, №4(56), sah.8.
19. Qandilov S.T., “Dövlət İdarəciliğin Nazariyyəsi”. Bakı, 2010.
20. Quliyev T.Ə. Menecmentin (idarəetmənin) əsasları. Bakı, Qəranfil, 2006, 591 s.
21. Məmmədov F.T. İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi. Bakı, Apostroff, 2013, 672 s.
22. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı.
23. MDB Parlamentlərarası Assambleyasının Beynəlxalq Institutunun Bakı Filialı, “Yerli Özünü idarəetmə Orqanlarının Fəaliyyətində Azərbaycan Respublikası Milli Məclisinin Rolu”. Bakı, 2014.
24. Nuriyev Ə. Regional idarəetmənin əsasları.
25. Rzayev Ə.H. Azərbaycan Respublikasında dövlət qulluğu: nəzəriyyə və praktika. - B.: Elm, 2005.
26. Şahbazov K.A., Həsənov H.S., Məmmədov H.M. Dövlət və bələdiyyə idarəciliyi. Bakı, 2011.
27. Yanq R., Şabanov R., “Azərbaycanda müasir dövlət qulluğu modeli axtarışı”. Bakı, 2004.
28. Yanq R., Azadov E. “Dövlət idarəetməsində islahatlar: nailiyyətlər, problemlər, perspektivlər”. Bakı, 2005.
29. [www.e-qanun.az/framework/40918](http://www.e-qanun.az/framework/40918).
30. [www.e-qanun.az/framework/32559](http://www.e-qanun.az/framework/32559).
31. Bilal Eryılmaz Kamu Yönetimi, Okutman Yayıncılık, İstanbul, 2012.
32. Kemal Görməz (1997), Yerel Demokrasi ve Türkiye, Vadi Yayınları, Ankara.
33. Alan Norton, International Handbook of Local and Regional Government: A Comparative Analysis of Advanced Democracies, Edward Elgar Press, Cheltenham, 1994.
34. Dulman G.A. Good public servant, who doesn't exist // Rossiiskaja Gazeta, 2005, November.
35. Асеев В.Г. Мотивация профессиональной деятельности государственных служащих // Психология и

- акмеология профессиональной деятельности кадров государственной службы. М.: РАГС, 1998. – с.8-27.
36. Атаманчук Г.В Теория государственного управления. М., 1997.
  37. Атаманчук Г.В. Государственное управление. М., 2000, с.204.
  38. Бурганова Э.О. Внедрение ключевых показателей эффективности // Персонал Микс, 2005, №6, с. 6-16.
  39. Бутова Т.В., Щукин И.А. Современные методы повышения эффективности государственного управления. <http://www.sociosphera.com>.
  40. Василенко И.А. Государственное и муниципальное управление. М., Юрайт, 2011, 416 с.
  41. Глазунова Н.И. Система государственного управления. М., 2002, 453 с.
  42. Кушлин В.И. Государственное регулирование экономики. М., Экономика, 2013, 496 с.
  43. Литвак Борис. Государственное управление. Лучшие мировые практики. М., Синергия, 2012, 224 с.
  44. Мэннинг Н. Реформа государственного управления: международный опыт, М., Изд-во «Весь Мир», 2003, 127 с.
  45. Пронкин С.В. и др. Государственное управление зарубежных стран: учебное пособие. Москва, 496 с.
  46. Социальные технологии: толковый словарь, 2-е изд., М., 1995, с. 45.
  47. Холопов В.А. Государственное и муниципальное управление. М., Феникс, 2013, 368 с.

## FƏSİL 2. YENİ İQTİSADI SİSTEMƏ TRANSFORMASIYA VƏ DÖYİŞİKLİKLƏRİN İDARƏ OLUNMASI

- 2.1. Döyişikliklər prosesinin təhlilinin metodoloji aspektləri: döyişikliklərin idarəedilməsi sistemli yanaşma tərzı kimi
- 2.2. Döyişikliklərin idarə edilməsinin prinsipləri, soviyyələri və həyata keçirilməsi stil
- 2.3. Döyişikliklərə qarşı müqavimət və döyişikliklər programının nailiyəti (D. Gleicher, R. Beckhard, R. Harrisin döyişikliklər formulu)
- 2.4. Döyişikliklərin idarəedilməsi modelləri
- 2.5. Klassik və neo-klassik iqtisadi nəzəriyyədə insanın iqtisadi məhiyyəti
- 2.6. İnsan potensialı müasir konsepsiyalarda
- 2.7. İnsan potensialı XX əsrin ikinci yarısı və XXI əsrin övvəllərində

### 2.1. Döyişikliklər prosesinin təhlilinin metodoloji aspektləri: döyişikliklərin idarəedilməsi sistemli yanaşma tərzı kimi

Yaşadığımız dünya sürətlə döyişir, iqtisadi globallaşma siyasi və korporativ təfəkkürdə hökmranlıq edir. Yeni kaşflor və ixtıralar standart iş üsullarını müntəzəm olaraq aradan qaldırır. Başqa sözlə iş həcmnin əsas hissəsini stabilliyin saxlanmasına sərf edən təşkilatlar üçün bugünkü döyişən şəraitdə mövcudluqlarını saxlamaq getdiyən çatınlaşır. Müasir dövrdə menecerlər həll edilməmiş çoxsaylı problemlərlə karşılaşırlar. Bütün döyişikliklər və kaşfların ardınca çatdırmaq isə mümkün olmur. Pol Evans (2000) XXI əsrə döyişikliklərin idarə olunmasının çatınlıklarından bəhs edərək döyişikliklərə yanaşmaların və döyişikliklər prosesinin idarə olunması yolların təpiləsi imkanlarının möhdudluğunu göstərir. Çalışığımız və eləcə də bizim tələbatlarımızı ödəyən digər təşkilatlar da öz strateziyalarının və struktur sisteminin sərhədlərini dəfələrlə dəyişir.

Müasir iqtisadi ədəbiyyatlar yeni iqtisadiyyatın və onu formallaşdırın proseslərin çoxsaylı hərəkətverici qüvvələrini aşağıdakı üç əsas qrupda ümumiləşdirməklə nəzərdən keçirməyə imkan verir.



**Şəkil 1. Yeni iqtisadiyyatın üç hərəkətverici qüvvəsi**

Müasir biznes prosesləri dəyişən şəraitin təsirlərinə maruz qalır, dəyişikliklərin təsirindən faydalanañ qabiliyyəti isə öz növbəsində rəqabətqabiliyyəti biznesin mahiyyətini müəyyən edir.

Sosial-iqtisadi və yeni texnoloji mühit iqtisadi faaliyyət sferasına getdikcə daha sürətli təsir edir və onun nəticələrinin qiymətləndirilməsini obyektiv şəkildə qarşıya qoyur. Təşkilati dəyişikliklər təsərrüfat faaliyyət sahələrinin öz mövcudluğunun saxlanması və möhkəmləndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsini zəruri edir. Biznes praktikasında və elmi tədqiqat faaliyyətində müasir dəyişikliklərin təhlili və idarəedilməsi metodlarına daha geniş diqqət yetirilir və layihələrin idarə olunmasında müasir Change management (CM) yanaşmasından istifadəyə maraqlı artırır. Sistemli yanaşma tərzi kimi dəyişikliklərin idarəedilməsi konsepsiyası sosial-iqtisadi sistemlərdə (dövlət və özəl müləssisələr də daxil olmaqla) istehsal prosesləri və strategiya sahəsində bütün planlaşdırılan və nəzarət olunan dəyişiklikləri əhatə edir.

Təşkilatların bazar tələbinə uyğunlaşması, səhmdar kapitalının artırılması və iqtisadi strategiyanın təmin edilməsi üçün dəyişikliklərin aparılması təşəbbüsleri zoruridir. UNPAN-in (United Nations Public Administration Network) yanaşmasına görə təşkilatların stabilliyini, balanslı iqtisadi artımı və fasılısız inkişafi qoruyub saxlamaq üçün hər zaman dəyişikliklər təşəbbüsündə olmaq və həyata keçirmək lazımdır.

#### Müəssisənin xarici mühitlə bağlı dəyişiklikləri

- malik olduğu aktivlər, bazarlara çıxış, malik olduğu nişanlar, mürşətilər, maliyyə təşkilatlarıla əlaqələr, məlğəndərənlər və tənzimləyici orqanlarla münasibatlarda dəyişikliklər

#### Koordinasiya mexanizmlərində dəyişikliklər

- Struktur dəyişikliklər

#### Müəssisə üzərində nəzarətdə dəyişikliklər

- Siyasi situasiyada dəyişikliklər – idarəedici koalisyonun tərkibində, mülkiyyətçilərin və idarəedici təşkilatların maraqlarında dəyişikliklər

**Şəkil 2. Dəyişikliklərin üç forması**

Cədvəl 1.

## Döyişikliklərin idarə edilməsi anlayışının üç əsas təyinatı

| Döyişikliklərin idarə edilməsinin üç əsas təyinatı | Xarakteristikası  |
|--|---|
| Birinci  | Birinci təyinatda - bu anlayış idarəetmənin mənasını şəhər edir. Döyişikliklərin idarə edilməsi praktiki baxımdan idarəetmənin müəkkəb formalarından biridir.<br>Öz növbəsində ar az iki ölçülü malik olan termin hesab edilir. Birinci ölçülü əsasən planlaşdırılan, sistemli və nazarət olunan döyişikliklər iddir. Yeni metod və sistemlərin fəaliyyət göstərən müəssisəcə dəha səmərəli təhlükəni nəzərdə tutur. İdəia olumluşu zaruri olan və müəssisə tövəfindən nazarət olunan döyişikliklər daxildir. Lakin bu döyişikliklər xarici amillərlə təhrif edilir.<br>İkinci ölçü yeniliklərə reaksiyon şəhər edir, həmçinin ki müəssisələr onlarıñ fizikəndə zəif nazarət imkanına məhkəmədir və ya heç bir nazarət imkanında deyildirlər. Döyişikliklər qanunvericilik, sosial və siyasi hadisələrin, həmçinin iqtisadi proseslərin mərhələlərinin nəticələri ilə bağlıdır.<br>Birinci və ikinci ölçülü müvafiq olaraq pro-aktiv və reaktiv kimi de xarakterizə olunur. |
| İkinci   | İkinci təyinatda döyişikliklərin idarə edilməsi profesional praktikaya əsaslanır və bu terminin başqa bir təyinatına əsas verir. Müştəqil mədəniyyətlər öz mətişərlərinə kömək etmək üçün agent rolündə çıxış edə bilir və onlara proaktiv yanaşmadan faydalanaqla qazanın döyişikliklərin idarə edilməsi məsələlərin öz üzərlərinə göstərirler. Bütün hallarda döyişikliklər prosesi konkret situasiyada individual yanğınamış təsdiq edir. Professional agentlər döyişikliklərin sparılışmasında müəssisənin mənecəcələri və işçilərə əməkdaşlıq əsasında döyişikliklərin idarə edilməsi prosesinin mənasını üzərinə göstərirler.   |
| Üçüncü   | Üçüncü təyinatla isə döyişikliklərin idarə edilməsi predmet və məmənə əsaslanır. Hər şeydən əvvəl döyişikliklərin idarə edilməsi praktikəni təşkil edən model, metod və texnologiyalar, alətlər, vədişlər və digər biliq formalarını birləşdirir. Biliq strukturasının bu komponentləri Ümumi Nəzəriyyə Sisteminin bir səri konsepsiya və prinsiplərində integrasiya olunmuşdur.  |

\* United Nations Public Administration Network materialı əsasında müəllif tərəfindən tərtib edilmişdir.

Texnoloji tərəqqi şəraitində kompaniyaların rəqabət fəaliyyətinin mezo və makro səviyyələrlə əlaqəsi güclənir, ölkədəki sosial və institutional mühitdə asılılığı artır. Yeni mətbəhdə dövlətin ayrı-ayrı sahələrə və iri firmalara yönəldiyi bir səra dəstək formalarının əhəmiyyəti azalır. Çünkü bir tərəfdən – radikal texnoloji döyişikliklər davam edir və digər bir tərəfdən isə iqtisadi döyişikliklərin təsiri ilə milli rəqabət üstünlükleri asanlıqla itirilə bilir. Bu baxımdan ölkə iqtisadiyyatının rəqabətliyinin yüksəldılması və rəqabətə davamlılıq siyasətinin perspektivləri aşağıdakılardır: əzində birləşdirməlidir: strateji komponentlər (intellektual güc və mühit); strategiyanın reallaşdırılması metodologiyası və rəqabətliyin yüksəldilməsi programı. Döyişikliklərin idarə edilməsi – təşkilatın istanilan hər hansı struktur hissəsinin modifikasiya etmək və bu əsasda daim döyişən mühitdə onun effektiv fəaliyyətinə imkan yaradılması prosesidir. Buraya modifikasiyaların razılışdırılması və dəstəklənməsi üzrə zəruri fəaliyyətlər daxildir. Tasadüfi deyildir ki, döyişikliklərin idarəedilməsi konsepsiya və praktikası son illərdə müxtəlif müəssisələr üçün çox populyardır.

"Döyişikliklərin idarəedilməsi" nəzəri və praktiki fəaliyyət sahəsi kimi – təşkilati, kommunikasiya, informasiya və mütəxəssis aspektləri də daxil olmaqla müəssisələrin idarəedilməsinin spesifik məsələləri ilə məşğul olur.

UNPAN-in diqqət yetirdiyi müasir istiqamət elektron hökumət fəaliyyəti ilə bağlı döyişikliklərdir. Elektron hökumət cari fəaliyyətin sadəcə kompüterləşdirilməsi prosesi olmayıb, hökumətin fəaliyyətinin transformasiyasını ifadə edir. Bu həm də hökumətin rekonstruksiyası və yenidən təşkil prosesi olub öz növbəsində əhəmiyyətli döyişikliklərə səbəb olur. Beləliklə, döyişikliklərin effektiv idarə edilməsi elektron idarəetmə

strategiyasını tətbiq edən bütün hökumətlər üçün böyük məsələ və mühüm zərurətdir<sup>1</sup>.

İşgütərənəmdə dəyişikliklər anlayışı bir neçə mənədə nəzərdən keçirilir.

Xarici mühitlə bağlı dəyişiklikləri ifadə edərkən – dəyişikliklər anlayışı texnologiyaların əvəzlənməsi, rəqiblər, istehlakçılar, bazar struktur, sosial və ya siyasi amillərlə bağlı mənə daşıyır (Təşkilati dəyişikliklər probleminə həsr edilən mənbələrdə «dəyişikliklər» anlayışına yaxın olan və proseslərlə bağlı olan «transformasiya» və «irəliləyiş» məfhumları da işlədir).

Dəyişikliklər anlayışı ilə daxili dəyişmələr də ifadə edilir. Təşkilatın fəaliyyət göstərdiyi mühitə adaptasiya zərurətindən baş verən dəyişikliklər nəzərdə tutulur. Təşkilati dəyişikliklərin vaxtında həyata keçirilməsi təşəbbüsleri idarəetmədə program əsaslı yenidən qurma zərurəti yaradır.

Təyinatlardan göründüyü kimi ilk iki yanaşmada dəyişikliklərin mahiyyəti nəzərə alınırsa, üçüncüdə isə dəyişikliklərin reallaşdırılması prosesi başa düşülür. Təşkilati dəyişiklikləri R.

<sup>1</sup> Birleşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin İctimai Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi 1999-cu ilin sonunda Baş Assambleya tərəfindən "Birleşmiş Millətlər Təşkilatının Dövlət idarəetmə Şəbəkəsi (UNPAN)" adlı şəhəriyyəti bir program layihəsi kimi Birleşmiş Millətlər Təşkilatının İctimai idarəetmə və Maliyyələşdirmə üzrə Online Şəbəkəsi kimi istinad edilir.


UNPAN inkişaf etməkdə olan ölkələrə və keçid iqtisadiyyatlı ölkələrin hökumətlərinə, xüsusilə də zəngin və yoxşal ölkələr arasında «rəqəmsal uğurumunu» aradan qaldırmış və inkişaf məqsədlərinə nail olmaq üçün qarşılaşdığı çətinliklərlə bağlı kömək emək məqsədiñənəzərdə tutulmuşdur. UNPAN-in məqsədi dövlət idarəciliyinə həsr olunmuş regional və mili qurumları birləşdirən internet şəbəkəsinə osaslanan şəbəkə yaratmaqdır, beləliklə, məlumat və tacrübə məbədiləsi dövlət sektorununda siyaset və idarəetmə sahəsində təlimlər təşkil edir. Bir sözə, UNPAN-in missiyası dünya məqyasında informasiya, IKT, iqtisadi siyaset, effektiv dövlət idarəciliyi və səmərəli dövlət xidmətləri vəsaitilə, üzv dövlətlər arasında qabaqcıl tacrübə məbədiləsi üzrə aləşqərin yaradılmasıdır.

Daft (Richard L.Daft) an ümumi formada «kompaniyanın yeni ideyəni və davranış modelini mənimşəməsi» kimi müəyyən edir. Təşkilati dəyişikliklərin bu iki mühüm tərkib hissəsi fərqlədirilməlidir:

Məzmun kimi (nə dəyişir?)

Proses kimi (necə dəyişir?).

Dəyişikliklər prosesini təhlil edərkən həmçinin üç mühüm aspektin nəzərdən keçirilməsi zəruridir:



Dəyişikliklər necə keçirilməlidir?

Qənan kimlər həyata keçirməlidir?

Bələliklə, qeyd olunanlara müvafiq surətdə menecmentində dəyişikliklər prosesinin təhlilinin aşağıdakı dörd əsas ölçüsünü də qeyd etmək olar:

- Strategiya (strategiyanın dəyişməsi);
- Struktura (strukturun dəyişməsi);
- Mədəniyyət (dəyərlərin dəyişməsi);
- Adamlar (adamlarla iş).

**Döyişikliklərin idarə edilməsinin əsasları.** Döyişikliklərin həyata keçirilməsi obyektiv və zəruri əsaslara malikdir. Burada principcə vacib hesab olunan məsələlərə prof. Norbert Thom (Institut für Organisation und Personal Universität Bern) aşağıdakılardır daxil edir: «dez-tez, qeyri-müntəzəm və praktiki olaraq qeyri-müəyyən baş verən xarici mühit döyişikliklərinə qarşı müəssisə necə dayanır, önləyici tədbirlərin köməyi və ya cavab reaksiyası ilə öz həyat qabiliyyətini necə saxlayır və qoyulmuş məqsədlərə necə çata bilir».

Cədvəl 2.

### Döyişikliklərin səbəbləri

| Başlıca səbəblər                  | Praktiki nəticələr və ya təzahür formaları (misallar)  |
|-----------------------------------|--|
| Bazarda tələb                     | Konkret növ mal və xidmətlərin satış hacmının azalması   |
| Mal gəndərişlərində döyişikliklər | Dəyarın artması və malgəndərişlərinin hacminin azalması  |
| Iqtisadi amillər                  | Kompaniyaların satış fəaliyyətinin ümumi aktivliyinin azalması.<br>Valyuta kurslarının dəyişməsi.  |
| Sosial amillər                    | Ictimai prioritetlərin dəyişməsi, misal üçün, istehsalın ekoloji təmizliyinə münasibətin dəyişməsi |
| Texnoloji amillər                 | Istehsal sferasında və informasiya sistemlərində yeni texnologiyaların rolunun artması             |
| Siyasi amillər                    | Siyasi situasiyada və idarəetmə strukturlarında döyişikliklər                                      |
| Təsadüfi amillər                  | Müxtəlif təbii hadisə və proseslərlə bağlı döyişikliklər   |

Döyişikliklər müəssisələr üçün ona görə zəruri hesab olunur ki, bazarda rəqabətliyini qoruyub saxlaya bilsinlər və daim daha təcərübəli mütəxəssis korpusunun formalasdırılmasına yönəsləşsinlər. Bu prosesin realasdırılması üsuluna və səmərəli idarə

edilməsinə təkcə xarici mühitdə cavab reaksiyası kimi deyil, eyni zamanda müvəffəqiyyətli daxili hazırlanq tədbirləri kimi da baxla bilər. Təsadüfi deyil ki, təşkilatların döyişikliklər «dalğasına» dözlümündə onun ən əsas gücünü əməkdaşların səriştəsi təşkil edir.

Bu yanaşmanın əhəmiyyəti aşağıdakı iki göstəricinin nisbətində daha da aktuallaşdır:

- kompaniyaların 93%-i döyişikliklər prosesindən keçir (Forbes, 2014);
- 70%-dək döyişikliklər uğursuzluğa məruz qalır (McKinsey, 2013).

Döyişikliklərin idarəedilməsi – individual və ya təşkilat səviyyədə biznesin irəlilədilməsi və ya öz strateji məqsədlərinə istiqamətləndirilməsi üçün transformasiya strategiyasının tətbiqidir. Müəssisənin döyişikliklərə təhrik edə bilən bir sıra mühüm və çoxsaylı amillər mövcuddur. Bu amillər əsas etibarılı başlangıcıını aşağıdakı daxili və xarici mənbələrdən götürür:

- rəqabət üstünlüklerinin yaradılması;
- bazarda mövqenin dəyişməsi;
- yüksələmə, birləşmə və yeni imkanların əldə edilməsi;
- hüquqi, siyasi və ya iqtisadi döyişikliklər.

Döyişikliklərin səbəblərini və onun realasdırılması üsullarını daha anlayışlı qəbul edən motivasiyalı əməkdaşların mövcudluğu döyişikliklərin müvəffəqiyyətinin əsas amillərindən birini təşkil edir. İşçilərin döyişikliklərə əzif adaptasiyası və inansızlığı halları isə döyişikliklərə qarşı mənfi münasibətin əsas səbəblərindən biri kimi biznes praktikasında mövcud haldır. Belə halların nəticəsi işçilərin rifahi və müəssisənin effektiv fəaliyyəti üçün hayatı əhəmiyyət kəsb edir.

Müvəffəqiyyətli döyişiklik programının ilk addımı zəruri döyişikliklərin təyin edilməsindən başlayaraq məqsədlərin formalasdırılması ilə tamamlanır və daha konkret qiymətləndirilmələri zəruri edir:

- müəssisə öz imkanları ilə biznes məstəvisində hansı nöqtədəyərləşir;
- hansı nöqtəyə çatmağa çalışır;
- və bu işdə hansı problemlər mövcuddur.

Bu əsaslar fəaliyyətin ötən dövründə nəzərən geriliyinin aradan qaldırılması istiqamətlərini müəyyən edir.

Dəyişikliklərin üstünlüklerindən uzunmüddətli dövrdə istifadə edilməsi üçün irəliləyişlərə müntəzəm nəzarət edilməsi və müəyyən məqamlarda korrektə edilməsi zəruridir. Fəaliyyət proqramlarının müntəzəm yenilənməsi isə dəyişikliklər strategiyasının etibarlılığının təmin edilməsinin mühüm məsələsini təşkil edir.

Müəssisə ətraf mühitin əsas komponentlərini daim izləməli və dəyişikliklərə münasibətdə öz tələbatına müvafiq nöticələr çıxarmalı və vəzifələrini müəyyənlaşdırılmalıdır. Adətən, bu prosesdə zəruri komponentlər kimi aşağıdakıların qiymətləndirilməsinə üstünlük verilir:

- iqtisadi (bazarların globallaşması və ya bazarların regional differensiyasi);
- texnoloji (yeni texnologiyaların süratla yayılması);
- siyasi-hüquqi (qanunvericiliklə bağlı dəyişikliklər);
- sosial-mədəni (demografik dəyişikliklər, dəyərlər sistemində dəyişikliklər);
- fiziki-ekoloji (iqlim şəraiti, ekosistema təsirlər).

Dəyişikliklər zərurəti qarşısında olan müəssisəyə daha çox istehsal və müttəxəssis hazırlığı parametrləri təsir göstərir. Birincilərə strateji təsərrüfat sahələri, istehsal proseslərinin gedişi və təşkili, firma mədəniyyəti, tətbiq olunan texnologiyalar və mülkiyyətə münasibət aid olunur. Kadr parametrləri içərisində isə müəssisə üzvlərinin dəyişiklərin qəbulu məsələsində psixoloji qabiliyyətlər, şəxsi ambisiyalar, professional inkişaf imkanları, kooperasiyaya hazırlıq dərəcəsi on mühüm əhəmiyyətə malikdir.

Bir qayda olaraq, qarşıya çıxan böhran situasiyaları dəyişikliklərə təhrif edir. İqtisadi nöqtəyi-nəzərdən və firmanın hansı sahələrdə məqsədlərinə çatmasına mane olmasından asılı olaraq böhranları forqlondurmak lazımdır (Likvidlik böhranı və Nailiyyət böhranı, bax şəkil 6).

Likvidlik böhranı real olaraq tədiyyə qabiliyyətinin itirilməsi deməkdir. Buna görə də bu halda tacili tədbirlərin görülməsi tələb olunur, cünki müəssisə bazardan çıxmamaq məcburiyyətində qala bilər.

Nailiyyət böhranı planlaşdırılan vəziyyətdən neqativ konarlaşma hali kimi xarakterizə olunur (misal üçün, satış göstəriciləri üzrə, pul daxil olmalarında, galirlərin, rentabelliyyətin, xərclərin səviyyəsində və s.). Belə böhranın yaranmasına səbəb isə bazarın tədqiqində, istehsalda, kapital qoyuluşlarında, kadr siyasetində yol verilən nöqsanlar ola bilər.

Əvvəlcədən çox az göründüyü malik olan və ya baş verən bilavasitə hiss olunmayan böhran isə strateji böhrandır. Hazırkı vəziyyətdə firmanın vəziyyətinin çox qənaətboxş görünüməsinə baxmayaraq, əgər müəssisənin inkişafında fasılələr yaranırsa, nailiyyət potensialı azalırsa, rəqəbat mübarizəsində müdafiə imkanları zəifləyirsa, böhranın baş verə bilməsini diaqnostika etmək lazımlı galır. Ehtimal olunan və arzu olunan nöticələr arasında qeyd olunan fərqlər yalnız əvvəlki istiqamətin dəyişməsi və ya yeni orientasiya ilə aradan qaldırıla bilər. Burada yeni bazarlara çıxışdan, texnoloji innovasiyalardan söhbət gedir, belə dəyişikliklər isə bir qayda olaraq bir neçə ilə hesablanır.

Dəyişikliklərin idarə edilməsinin əhəmiyyəti və üstünlükleri. Dəyişikliklərin idarə edilməsinin faydası əsas etibarılı risklərin azaldılması və nöticələrin keyfiyyətinin yüksəldilmesi ilə bağlıdır:

- informasiya-texnoloji dəstəyin təmin edilməsi və bəzi itkiləri azaltmaq mümkün ola bilir;

- dəyişikliklərin idarə edilməsi kommunikasiyaların effektivliyini yükseltməyə imkan verir. Təşkilatda yaxşı kommunikasiyalar isə biznes-prosesin komponentlərinin əlaqəsi üçün mühümdür;

- dəyişikliklərin idarə edilməsi əməliyyatların və informasiyaların vaxtında həyata keçirilməsinə kömək edir;

- təhlil metodlarını genişləndirməklə mal və xidmətlərin dəyərinin aşağı salınması və gəlirlərin artımına şərait yaranır.

Bütün bunlara baxmayaraq, dəyişikliklərin idarə edilməsi praktikada idarəetmənin müsrəkkəb formalarından biri kimi qalmaqdadır. Dəyişikliklərin idarə edilməsində çətinlik həm də onunla izah olunur ki, belə idarəetmə insan davranışlarında dəyişikliklərə gətirir (və ya gətişə bilər). İnsan davranışlarının xarakterinin dəyişməsi üçün höcmli təlim prosesləri və yeni bacarıqların alda edilməsi zəruridir. Təşkilatlılıq mədəniyyətinin və vərdişlərin uğurlu dəyişiklikləri üçün daha six komanda fəaliyyəti tələb olunur.

## 2.2. Dəyişikliklərin idarə edilməsinin prinsipləri, səviyyələri və həyata keçirilməsi stili

Dəyişikliklərin idarə edilməsinin uzun və höcmli proses olması hər şeydan əvvəl onun principial əsaslarla uyğunluğunu və nəticəyönlüyünü tələb edir. Nəticələr isə bütün hallarda müəssisələrin həyat qabiliyyəti üçün həllədici amildir. Bu baxımdan gözlənilən nəticələri alda etmək hər şeydan əvvəl dəyişikliklərin həyata keçirilməsi prinsiplərinə uyğunluğu tələb edilir. Dəyişikliklərin belə baza prinsipləri kimi aşağıdakılardan qeyd etmək olar:

Dəyişikliklərin məqsədlərinin dəqiq müəyyənləşdirilməsi və ya məqsədilik prinsipi. Dəyişikliklərin idarəedilməsi üçün qarşıya qoyulan məqsədlərə istiqamət götürülməlidir. Individual səviyyədə dəyişikliklərin məqsədi təşkilati dəyişikliklərə

uyğunlaşdırılmalıdır. Öks halda təşkilati dəyişikliklər individual səviyyədə kifayət dərəcədə dəstəklənə bilməsi riski yarada bilər.

Zərurilik və faydalılıq prinsipi. Yalnız zəruri və faydalı dəyişikliklər həyata keçilməlidir. Aparılan dəyişikliklər nəticə etibarılı personala faydalı olmalıdır.

Mövcud işlərin (prosesin) gedisiñin dəqiq anlaşılması və ya sövqedici amillərin müəyyənliliyi prinsipi. Təşkilat hüdudunda dəyişikliklərin istiqamətləri qarşıqliq asılılıq və bağlılıq malikdir. Bu prosesdə personallı işlərin yerinə yetirilməsinə məhz hansı amillərin sövq etməsini bilmək zoruridir.

Dəyişikliklərin planlaşdırılması və ya planlı fəaliyyət prinsipi. Dəyişikliklərin effektiv idarə edilməsi plan tərtib edilmədən mümkün deyil. Bu prinsip nəzərdə tutulan təşkilati dəyişikliklərin reallaşdırılması üçün mümkün çətinlikləri, füstünülükləri və alternativləri müəyyən etməyə imkan yaradır.

Personalin məlumatlandırılması və ya informasiyaları əldə etməsi prinsipi. İnfomasiyalardan təcridolunma qarşıya qoyulan məqsədlərə yönəlmədə mənfi nəticələrə səbəb ola bilər. Adamlar dəyişikliklərin tətbiqi prosesində gözləntilər üçün daha çox infomasiyalara malik olmağa çalışırlar. Məqsədlərin aydın olmaması həli personalin narahatlıq səviyyəsini artırıb ilər. Buna görə də aparılan dəyişikliklər və gözlənilən nəticələrlə bağlı əməkdaşların müntəzəm məlumatlandırılması zəruri prinsipdir.


Bu prinsiplərin həyata keçirilməsi rəhbər heyatla personalin səmərəli ünsiyyət mexanizmini və mühitini əsaslanır. Əməkdaşlar nailiyyətlərə bütün hallarda həvəsləndirilməli və stimullaşdırılmalıdır. Belə ünsiyyət mexanizmləri yeni iş metodlarının tətbiqində imkanları artırmaqla, keyfiyyət sistemini yüksəltməyə imkan verir.

Dəyişikliklərin idarə edilməsi keyfiyyət sisteminin tətbiqinin həllədici amilidir. Buna görə də ilk işlərdən başlayaraq prosesə nəzarət edilməli və layihənin tətbiqinin gedisiñə zəruri düzəlişlər edilməlidir. Nəzarət olunmadıqda dəyişikliklər prosesi

keyfiyyat sisteminin tətbiqini ləngidə və ya onu tamamilə uğursuz edə bilər. Keyfiyyat sisteminin tətbiqi zamanı döyişikliklərin idarə edilməsi təşkilatın bütün əsas elementlərini əhatə edir: personal, proseslər, texnologiyalar, təşkilati sistem (struktur, qarşılıqlı əlaqələr), korporativ biliklər, müxtəlif idarəetmə sistemləri və s. Bu elementlər üzrə döyişikliklərin idarə edilməsi vahid prinsiplərlə təşkil olummasına baxımayaraq, müxtəlif metod və yanaşmaların tətbiqi əsasında həyata keçirilir.

Personal və korporativ biliklərlə bağlı elementlərin döyişikliklərinin idarə edilməsi sosial psixoloji yanaşma əsasında qurulmalıdır.

Təşkilati strukturla bağlı elementlərin, proseslərin, texnologiyaların, idarəetmə sistemlərinin və s. döyişikliklərinin idarə edilməsi layihə yanaşması əsasında təşkil olunmalıdır.



**Səkil 4. Döyişikliklərin idarə edilməsi səviyyələri və elementləri**

Döyişikliklərin həyata keçirilməsinin əsasən aşağıdakı beş stili fərqləndirilir:

**Rəqabət stili.** Öz güc və imkanlarına davamlı əsasda istinad edilməsidir.

**Kənarlaşma stili.** Rəhbərlik israrlıq etmir və döyişikliklərə nəzəri personalla əməkdaşlıq yollarının axtarışına çalışır.

**Kompromiss stili.** Döyişikliklərin aparılmasında öz yanaşmalarına israr edərkən, müqavimət göstərən tərəflərlə kooperasiyaya cəhd göstərir.

**Uyğunlaşma stili.** Döyişikliklərin yerinə yetirilməsi variantlarına zəif yanaşma halında rəhbərlik işçilərlə əməkdaşlıq yaradılmasına cəhd edir.

**Əməkdaşlıq stili.** Bütün işçi personalla əməkdaşlığı çalışmaqla rəhbərlik döyişikliklərin idarə edilməsində öz yanaşmalarını həyata keçirməyə çalışır.

### 2.3. Döyişikliklərə qarşı müqavimət və döyişikliklər programının nailiyyəti (D.Gleicher, R.Beckhard, R.Harrisin döyişikliklər formulu)

Döyişikliklərin ilk orijinal formulu Devid Gleytçer (David Gleicher) tərəfindən verilmiş və aşağıdakı kimi ifadə edilmişdir:

$$C = (ABD) > X \dots \quad (1)$$

Burada:

- C – döyişiklikləri,
- A – cari vəziyyətdən nərazılığı,
- B – galəcək vəziyyətin dərk olunmasını,
- D – arzu olunan vəziyyətə çatmaq üçün praktiki addımları,
- X isə – aparılacaq döyişikliklərin dəyərini ifadə edir.

Ketlin Dannemiller (Kathie Dannemiller) döyişikliklər formulunu sadaləşdirməyə cəhd etmiş və 1980-ci illərdə

məsləhətçilər və menecerlərə daha anlaşıqlı olması üçün bir qədər dəyişdirilmiş formada təqdim etmişdir.

Təşkilati dəyişikliklər programının nailiyyət və uğursuzluqlarına təsir edən qüvvələrin qiymətləndirilməsi modelini təsvir edən empirik formul Amerika mütəxəssisləri R.Beckhard və R.Harris tərəfindən aşağıdakı kimi formalasdırılmışdır:

$$D \times V \times F > R \dots \quad (2)$$

Göründüyü kimi aparılacaq dəyişikliklərin uğurlu olması üç faktorla bağlıdır: D , V və F faktorları.

Burada:



D – cari situasiyadan nərazılıq dərəcəsi (Dissatisfaction)

V – gələcəyə baxış bucağı (Vision)


F – ilk konkret addimlar (First steps)

R – dəyişikliklərə müqavimət (Resistance)

Dəyişikliklər



Qeyd olunan üç faktorun hasilini ( $D \times V \times F$ ) müqavimətdən ( $R$ ) çox olmalıdır.



Bu üç faktordan birinin olmaması və ya təsir dərəcəsi səviyyəsinin çox aşağı olması müqavimətin yarana bilməsi riskini aradan qaldırır. Bu elementlərin hər hansı birinin olmaması (defisi) aşağıdakı kimi xarakterizə oluna bilər:

D olmadıqda – işlərin indiki gedisi ilə razılıq;

V olmadıqda – baxmayaraq bugünkü işlərin gedisi tam qanecidi deyil, onları necə yaxşılaşdırmaq təsəvvürleri yoxdur;

F olmadıqda – nəyin istəniləyi bilinir, fəaliyyətə necə başlamaq bilinmir.

Dəyişikliklərin uğurlu keçirilməsi üçün ilk mühüm addimların müəyyənləşdirilməsi üçün strateji düşüncə tərzə tələb olunur. Dəyişikliklərə tələbatı müəyyənləşdirmək üçün qabaqcıl praktikaları, trendləri və rəqibləri təhlil etmək lazımdır.

**Dəyişikliklərə qarşı müqavimət.** Yeni texnologiyaların bir sıra təşkilatlarda tətbiqinin templəri bir çox halda zəif ola bilir. Praktikada bunun rast gəlinən bir sıra sabobları mövcuddur.

**Texnologiyalardan "ehtiyatlılıq".** Yeni texnologiyalara aid məhdud biliklər, köhnə idarəetmə biliklərinin dominantlıq problemi yeni texnoloji dəyişikliklərə və elektron idarəetmə sisteminin inkişafı prosesinə təsir edir. Bu situasiyani yuxarı

idarəetmə səviyyəsinin qararlığı və qətiyyəti saycında dəyişmək mümkündür.

**Fəaliyyət vərdişləri.** İşçilərin qərarlaşmış műəyyən bir konkret fəaliyyət üsuluna alışması bu fəaliyyətə yeni yanaşmalara qarşı müqavimət meyli əmələ gətirir. Komfort hissi ilə bağlı davranışlara zəruri müşahidə və nəzarətin olmaması dəyişikliklərə münasibətdə ciddi deqradasiyaya və yeni yanaşma üçün zəruri biliklərin əldə edilməsində sistematik imtina hallarına səbəb ola bilər.

**Yeni texnologiyaların öyrənilməsinə vaxt məhdudiyyəti.** Müasir dövrdə məhdud resurslar və zaman şəraitində müraciəkəb sistemlərin sayı sürətlə artmaqdə davam edir. Bu hər şeydən əvvəl provayderlərin və sistemlərin işinə təsiri artırır. Bir sırada təşkilatlarda vaxt məhdudiyyəti personalin zəruri təlimlər keçməsinə imkan vermir.

**Texnologiyaların rəqabəti.** İlbaıl yeni texnologiyaların sayı artır. Bir çox hallarda isə texnologiyaların arasında rəqabət halları qeyd olunur. Mahiyyətinə görə oxşar olan, lakin müxtəlif terminologiyalara əsaslanan çoxsaylı texnologiyalar arasında seçim edilməsi də istisna edilmir. Problem texnologiyaların "qarşı qoyulmasında" deyil, daha çox yeni alət və texnologiyaların seçim meyarlarındadır.

**Mühitlə uyğunluq.** Təklif olunan yeni sistem çərçivəsində məhsuldarlığı artırın alətlərin bir çoxu daha effektlidir.

**Daimi köhnəlmə sindromu.** İnforsasiya texnologiyalarının durmadan artması nəticəsində yeni istifadə olunan məhsullar gündəlik olaraq bazara daxil olmaqdadır. Hər bir yeni məhsul əvvəlkilərlə müqayisədə bəzi fəaliyyət metodlarını yaxşılaşdırır. Qərar qəbulu prosesində tərəddüdlər dəyişikliklərə qarşı öz təsirini göstərə bilir. Köhnəlmə sindromu göstərir ki, yeni elektron idarəetmə sistemi düzxətti proses deyil və düşünülmüş əhəmiyyətli cəhətləri tələb edir.

## 2.4. Dəyişikliklərin idarəedilməsi modelləri

Təşkilati dəyişikliklərin öyrənilməsinə idarəetmə elminin ayrıca istiqaməti kimi ikinci Dünya müharibəsindən sonra başlanılmışdır. İstehlakın xarakterinin dəyişməsi, yeni texnologiyaların və bazarların yaranması kompaniyaların yeni mühitə adaptasiyasını zəruri etmiş, dəyişikliklərin uğurlu hayata keçirilməsi elmi problem kimi tədqiqatçıların diqqatına və marağına səbəb olmuşdur.

İlk nəzari işlər dəyişikliklərin proses kimi mözmununa yönəlməyə başlamışdır. Bir neçə onilliklər ərzində Levin yanaşması (1951) üstünlük təşkil etmişdir. "Buz donunu açma – dəyişmə – dondurulma" ya əsaslanan üçmərhələli sxem bu gün də yeni yayılmış təşkilati dəyişikliklərin "resepti" kimi qalmaqdadır.

Dəyişikliklərin idarəedilməsi praktikası bir sıra modellərdən istifadəyə əsaslanır. Dəyişikliklərin idarə edilməsi bir neçə məlum nəzari və metodoloji əsaslarla tətbiq olunur. Biznes praktikası individual və bütövlükdə kollektiv səviyyəsində bu metodologiyanın bir çox hallarda kifayat qədər effektli olmasını təsdiq edir. Nisbatən geniş tətbiq edilən dəyişikliklərin idarəetmə metodologiyasına aşağıdakılardır: ADKAR modeli, AIM (Accelerated Implementation Methodology), Bekhard və Harris modeli, Ulyam Bricini keçid modeli, Con Kotterin keçid modeli, Kubler-Rossa modeli və Kurt Levin modeli.

**ADKAR modeli.** ADKAR ingiliscə dilində Awareness, Desire, Knowledge, Ability, Reinforcement (dərk etmə, istək, biliq, bacarıq, möhkəmlənmə) sözlarının ixtisar olunmuş formasıdır. Bu model individual dəyişikliklərin idarə edilməsini yaxşı təsvir edir. Bu modelin mahiyyəti ondan ibarətdir ki, işçilərin motivasiyası və davranışlarında dəyişikliklər bir neçə mərhələdən keçir. Əvvəlcə əməkdaşlar dəyişikliklərin zəruriliyini dərk edir, bundan sonra onda dəyişiklikləri dəstəkləmək və bu

prosesdə iştirak istəyi yaranır. Növbəti mərhələ dəyişikliklərin necə aparılması haqda biliklərin əldə edilməsidir. Daha sonra əməkdaşlar dəyişiklikləri reallaşdırır və bu işdə öz bacarıqlarını göstərirler. Sonuncu mərhələdə həyata keçirilən dəyişikliklərin möhkəmlənməsi baş verir.

**AIM (Accelerated Implementation Methodology).** Bu model bütün dəyişikliklərin idarə edilməsində tətbiq edilir; individual, kollektiv, təşkilati. Metodologiya dəyişikliklərin effektiv idarə edilməsi prosesinə imkan verə bilən on addımı nəzərdə tutur. Sözlü gedən on addım dəyişikliklərin aparılmasının üç mərhələsində baş verir – bunlar planlaşdırma mərhələsi, tətbiq mərhələsi və alınan nəticələrin monitorinqi mərhələləridir.

**Dəyişikliklərin idarə edilməsinin Bekhard və Harris modeli.** Bu modelə əsasən individual dəyişikliklərin uğurlu aparılması; o halda mümkün ola bilir ki, insanı dəyişikliklərə sövq edən amillər qrupu bu dəyişikliklərə müqavimət yaradan amillərdən gicili olsun. Belə güclü səvqədici amillərə qane etməmə, istək və praktiklik.


**Ulyam Bricin keçid modeli.** Bu model 1991-ci ildə dəyişikliklərin idarə edilməsi sahəsində konsultant Ulyam Bric tərəfindən işlənilmişdir. Modelin məhiyyəti ondan ibarətdir ki, dəyişikliklərin idarə edilməsinin gedişində insan mövcud olanı dəyişdirməli deyil, o yeni iş üsuluna keçməlidir. Burada əsas fərqliyə «dəyişikliklər» və «keçid» anlayışlarındanadır. Dəyişikliklər insanlarda baş verir, hətta onlar bununla razı olmadıqları halda belə. Keçid insanların şüurunda yaranır və daxilən bununla razılaşır və dəyişiklikləri qəbul edir.

**Con Kotterin keçid modeli.** Bu model dəyişikliklərin həyata keçirilməsi üzrə səkkiz ardıcıl addımdan ibarət tədbiri nəzərdə tutur. Kifayat qədər sadə olması istənilən tip və ölçüdə müəssisədə tətbiq üçün olverişli edə bilər.

**Kubler-Rossa modeli.** Individual səviyyədə tətbiq üçün kifayət qədər populyar hesab olunur. Bu modelə görə insanların davranışlarında dəyişikliklər dörd mərhələdə baş verir. Birinci mərhələdə əməkdaşlar istənilən dəyişikliklərə mənfi münasibət göstərir, sonradan (ikinci mərhələ) insanlarda dəyişikliklərin nəticələrinə ehtiyatlı yanaşma əmələ gelir. Üçüncü mərhələdə əməkdaşların dəyişikliklərə adaptasiyası baş verir, dördüncü mərhələ isə əməkdaşların dəyişikliklərin qəbul edilməsi və yeni şəraitdə aktiv fəaliyyəti ilə xarakterizə olunur.

**Kurt Levin modeli.** Bu model ötan əsrin 40-ci illərində işlənilmişdir, lakin əvvəlki kimi dəyişikliklərin idarə edilməsinin çox aktual aləti olaraq qalmaqdadır. Modelin əsasında dəyişikliklərin aparılmasının üç fazası dayanır. Birinci faza «buzu açma» adlandırılır. Bu fazada insanlar tərəfindən dəyişikliklərə müqavimətin azaldılmasına cəhdər edilir. İkinci faza – «dəyişikliklərin aparılması» adlanır. Bu fazada insanların dəyişikliklər prosesinə cəlb edilməsi fəaliyyəti göstərilir (davranış, dəyərlər və baxışların yeni modeli işlənilir). Üçüncü fazada («dondurulma fazası») işçilərin əvvəlki iş üslubu və metodlarına qaytınmaları üçün dəyişikliklərin aparılmasının dəstəklənməsi həyata keçirilir.

Dəyişikliklərin idarə edilməsinin nəzəri və metodoloji aspektləri iki yanaşmanı əhatə edir – proses və sistemli yanaşma. Bir səra modellərdə bu yanaşmalar integrasiya olunur. Yüksəliş keçid dövr modelində təşkilatın indiki səviyyədən arzuolunan səviyyəyə doğru hərəkəti kimi baxılır.



**Şəkil 5.** Taşkilati dəyişikliklərin idarə edilməsi modeli

Situasiyanın təhlili və proqnozu modelin həlliçi elementidir. Cari vəziyyətin təhlili və qiymətləndirilməsi məqsədə çatmaq üçün fəaliyyət planını təmin edir. Situasiyanın öyrənilməsi məqsəd üçün zəmin yarada və fəaliyyət programının işlənilməsinə kömək edə bilər.

Gələcək dedikdə təkilatın bir sistem kimi çatmalı olduğu məqam başa düşülür. Rəhbər heyət və menecerlər bu istiqaməti müəyyən etməlidir. Keçid dövrü modelinin mahiyyəti belədir ki, idarəedici heyətdə gələcək model haqqında aydın təsəvvürlər yoxdursa, o halda tədrisi artım modelindən istifadə oluna bilər (Şəkil 5). Bu model dəyişiklikləri addim-addim aparmağa və hər addimdə öz fəaliyyətini korrektə etməyə imkan yaratır. Keçid modelinin bir füstünlüyü da ondan ibarətdir ki, modeldən istifadə prosesində bəzi sınaq və eksperimental addimlar atmayı mümkün edir. Hər bir addimdə yeni informasiyalardan istifadəyə zəmin yaranır.

Transmilli firmalar rəqabət apardıqları və strategiyalarını reallaşdırıldıqları mühitdə baş verən dəyişikliklərə uyğunlaşmaq üçün öz arxitekturasını müətəzəm surətdə dəyişmək məcburiyyətindədirler. Yenidən galırlı bir şirkətə çevrilmək üçün Philips

NV 1990-cı ildə getdikcə daha sürətlə qloballaşan elektron sənayedə rəqabət mühitinin tələblərinə uyğunlaşmaq üçün strategiyasını və arxitekturasını dəyişmək məcburiyyətində qaldı. Baxmayaraq ki təşkilati dəyişikliklərin təsvili ilə nəzərdən keçirilməsi bir kitab çərçivəsindən kənara çıxır, təşkilatların ətalətliyinin qaynaqları və təşkilatların arxitekturasında dəyişikliklərin aparılması strategiyası və taktikasına münasibətdə bir neçə konkret şəhərlər kifayətlənmək olar.

### Cədvəl 3. Dəyişikliklərin idarəedilməsi kontekstində böyük və kiçik müəssisələrin fərqli xarakteristikaları

| Böyük müəssisələr   | Kiçik müəssisələr                                       |
|---|---|
| Miqyas effekti  | Çeviklik və cəld reaksiya                               |
| Qlobal bazarın əhatə edilməsi   | Regional bazarların zəbt edilməsi                       |
| Şəquli iyerarxiya   | Müstəvi və üzvi struktura                               |
| Mürəkkəb struktura  | Sadə struktura  |
| Stabil bazarlar   | Özüñü bazar nişasının axtarışı                          |
| Adamlar – təşkilatların daxili mühitinin əsasıdır (Transformasiya prosesinin əsas resursudur) | Sahibkarlar – Transformasiya prosesinin əsas resursudur |


Təşkilatların arxitekturasının dəyişməsi ona görə çətinlaşa bilir ki, burada ətalət gücү böyük təsirinə malikdir və bu güc bir neçə mənbələrdən formalaşır. Ətalətliyin belə mənbələrindən biri təşkilatda mövcud idarəetmə sistemində təsir gücү və mövqə bölgüsüdür. Konkret menecerlərin istifadə etdikləri təsir gücü təşkilati iyerarxiyada bələşdirdikləri mövqelərlə müəyyənləşir. Təşkilatda daha çox dəyişikliklər isə onun strukturunu ilə bağlı olur. Təşkilati dəyişikliklərin nəticəsində bir idarəedici individin hakimiyyəti və təsiri güclənir, digərlərində isə zəifləyir. Misal

Üçün, 1990-cı ilda Philips NV özünün qlobal mal bölmələrinin rolü və səlahiyyətlərini artırdı, xarici tərəmə müəssisələrinin rolü və səlahiyyətlərini azaltdı. Bu o demək idi ki, qlobal mal bölmələrinin menecerləri daha çox təsir gücü əldə etdilər, tərəmə müəssisələrinin menecerlərinin isə əksinə, belə təsir imkanları azalmış oldu. Bu da gözlənilən idi ki, bir sıra tərəmə müəssisə menecerləri dəyişikliklərə neqativ münasibət göstərsinlər və onun həyata keçirilməsi yubadılsın. Təsir imkanlarını qismən itirən menecerlər dəyişikliklərin fayda verməməsini sübut etməyə çalışırdılar. Onların belə cəhdlerindən asılı olaraq bu arqumət təşkilatda ətalətliyin mənbələrindən birinə çevrilməklə, dəyişiklikləri dayandırmağa xidmat edirdi.

Ətalətliyin digər mənbəyi isə dəyərlər sistemi və normalarında əks olunan mövcud mədəniyyətdir. Dəyərlər sistemi dərin kök salmışsa, onun dəyişməsi çətinlaşır. Əgər təşkilatda uzun dövr ərzində formal və qeyri-formal sosiallaşma mexanizmləri dəyərlər sisteminin şəhəriyyətini özündə əks etdirmiş, irəliləyişlər və stimullar bu dəyərləri daha da möhkəmləndirmişdir, belə halda qorarlaşmış dəyərlərin gələcək üçün yararsızlığı və onun dəyişməsi zaruriyinin elan edilmesi işçilərin nəzərəti və müqavimətinə səbəb ola bilər. Misal üçün, Philips NV təcrübəsində olduğu kimi, şirkət ənənəvi olaraq xarici filial müəssisələrinin avtonomluğuna böyük şəhəriyyət verirdi. 1990-cı illərin məlumat dəyişiklikləri nəticəsində filialların müstəqilliyyətinin azalması kompaniyanın dəyərlər sistemini ziddiyət təşkil etmişdi.

Təşkilatların dəyişikliklərə ətaləti həmçinin top-menecerlərin biznes modeli və uyğun paradigmə təsəvvürleri ilə də şərtlənə bilir.

Dəyişikliklərin idarə edilməsinə iki fərqli yanaşma. İstehsal proseslərinin strukturunda və strategiyada dəyişikliklər tədricən kiçik addımlarla və ya radikal, daha böyük sıçrayışlarla həyata keçirilə bilər. Buna müvafiq olaraq iqtisadi ədəbiyyatlarda təkamülənlü və inqilabi dəyişiklik modelləri qeyd edilir.



Şəkil 6. Dəyişikliklərin idarə edilməsinin differensiya və integrasiya çərçivəsi

"Tasarrufat faaliyyetinin reinjinirinqi" çerçevesinde inqilabi döyişiklikler. Menecment sahəsində Amerika mütəxəssisləri M.Hammer və C.Campi 1993-cü ildə biznesin reinjinirinqi konsepsiyasını əsas cəhətlər üzrə formalasdırdılar. Onların mövqeyinə görə tasarrufat reinjinirinqi – müəssisənin fundamental şəkildə yenidən nəzərdən keçirilməsi və onun mühüm proseslərinin köklü surətdə yenidən layihələndirilməsidir. Burada xərclərin komiyyətə qiyamətləndirilməsi, keyfiyyət, xidmət və müddət göstəricilərinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması döyişikliklərin nəticəsi kimi gözlənilir. Bu konsepsiyada müəssisənin bütün dəyər zəncirində dərin yenilmələrindən danışılır. Əsaslı döyişikliklərə həmcinin müştərilərin tələbatlarının ödənilməsi prosesi də daxil edilir. Belə bir məqsədlərə nail olunmasının əsasında istehsal proseslərinə, müştərilərə, eləcə də səriştəli əməkdaşlar tərəfindən iş prosesində yeni informasiya texnologiyalarından yaradıcı istifadəyə istiqamətlənmə dayanır. Yeni qararların hayata keçirilməsi prosesi tam demokratiyani nəzərə alır, nəzərdə tutulan döyişikliklərin tez və qısa müddətdə aparılması baxımından prosesə nəzarət bir neçə idarəedici şəxslərin əlində cəmləşir.

Həlliədici proseslər kimi nələrin əsas götürülməsi müəssisənin strategiyasından asılı olur. Əsas diqqət bu proseslərdən bir neçəsi üzərinə yönəlir, məsələn, yeni məhsulların işlənilməsi, logistika, integrasiya və s. Kəməkçi proseslər müştəsnə dərəcədə bu kimi həlliədici proseslərin ehtiyaclarını nəzərə almaqla optimallaşdırılır.

Müasir mərhələdə əsas diqqət informasiya texnologiyalarına yönəldilməkdədir. Onun tətbiqində əsas məqsəd müştərilər və istehsal haqqında informasiyaların tam emalıdır. Başqa sözlə, söhbət sadəcə proseslərin avtomatlaşdırılmasından deyil, informasiyaların yeni tətbiq istiqamətlərindən gedir. Məlumat

bankından, ekspert sistemlərindən, telekommunikasiya şabakasından məqsədyönlü istifadə hesabına əməkdaşların vəzifələrini genişləndirmək mümkündür. Digər tərəfdən, personalın səriştələrini dəyişmədən (yəni təkcə vəzifə və öhdəlikləri deyil, ixtisas parametrlərini da həmçinin) on mükəmməl informasiya bazası belə gözlənilən nəticələri vero bilməz.

Tasarrufat reinjinirinqi konsepsiyasının müəllifləri bununla əlaqədar "səlahiyyətli" əməkdaşların "prosesin professionallanması" na çevrilmişindən bəhs edirlər. Bu zaman kadər menecmentində digər döyişikliklərin, xüsusilə yeni kompensasiya bazasının (əmək ödənişlərinin) zəruriliyini də nəzərə alırlar. Stimullaşdırma sistemi əməkdaşların təkcə əvvəlki xidmətlərinə deyil, faktiki qabiliyyətlərinə yönəldilməlidir.

Təşkilatın inkişafında təkamülyönlü döyişikliklər. Təşkilati inkişaf planlaşdırma, sövqetmə və geniş iştirakçılar dairəsinə cəlb etməkla döyişikliklərin həyata keçirilməsi konsepsiyası kimi başa düşülür. Təkamülyönlü konsepsiyanın tərəfdarlarının yanaşma və möqələrinə görə ilk növbədə sosiotexniki sistemin üzvlərinin baxışları, davranış modeli və dəyərlərə münasibəti dəyişməli, daha sonra sistemin özü dəyişməlidir (sistem-institusional anlamda başa düşülür). Təşkilati inkişaf uzunmüddətli, hərtərəfli döyişikliklər və inkişaf prosesi kimi nəzərdə tutulur. Proses praktiki təcrübənin və birbaşa əlaqələrin hesabına bütün əməkdaşların təlimləndirilməsinə əsaslanır. Əmək məhsuldarlığının və əməyin keyfiyyətinin eyni vaxtda yüksəldilməsi döyişikliklərin əsas məqsədidir. Bu təyinat təşkilati inkişafın başlıca normativ əsaslarını özündə əks etdirir. Döyişikliklər müəssisənin əməkdaşlarının geniş iştirakı ilə həyata keçirilməli, firmadaxili və kənar maslahatçılardan isə (döyişikliklər üzrə agentlər) kəməkçi qüvvələr qismində iştirakı nəzərdə tutulur. Bəzən bu «öz gücünə əsaslanma» postulatında

ifadə edilir. Bu yolla təşkilati inkişaf əməyin demokratikləşməsinə imkan yarada bilir. İearxiyanın artıq hesab olunan pillələri ləğv edilir və idarəetmə münasibətləri qarşılıqlı inama əsaslanan əməkdaşlıq səviyyəsində inkişaf edir.

Bir qədər də genişləndirilməklə təşkilati inkişaf konsepsiyası struktur və kadr aspektlərini əhatə edir. Struktur yanaşmada təşkilati tənzimləmədə dəyişikliklərin köməyi ilə (təşkilati planlar, rol və fuksiyalar) inkişafın məqsədlərinə nail olunmasının olverişli şəraitinin yaradılmasına cəhd edilir. Kadr yanaşması əməkdaşların ixtisasının yüksəldilməsi (personalın inkişafı) üzrə tədbirlərin hayatı keçirilməsini oks etdirir. Şübhəsiz ki, təşkilati inkişafda iqtisadi və sosial effektivlik baxımından məqsəd qoyuluşu hər iki yanaşmanın kombinasiyasına əsaslanmalıdır.

Təşkilati inkişaf öz növbəsində bir neçə mərhələdə həyata keçirilir. Yəni əvvəlcə sosial sistemin «buz donu açılır». Məhsuldarlıq, innovasiya aktivliyi, əməyin humanistləşdirilməsi kimi məqsədlərə nail olunmasına yararlığı baxımından sistemin əzvlərinin davranış modellərinin ekspertizası aparılır. İkinci mərhələdə dəyişikliklər istiqamət götürülür. Personalın təlimi və öyrədilməsi prosesində təşkilati tənzimləmə və yeni davranış modeli sinəqdan keçirilir. Proseslərin uzun müddət davam etdi bilməsini nəzərə alaraq dəyişikliklər prosesi məntiqi yekunlaşdırmanı tələb edir. Yeni davranış modelləri və təşkilati qaydalar stabillaşdırılarak və səfərbər olunaraq dəyişikliklərin növbəti mərhələsində dondurulur.

Dəyişikliklər prosesi məntiqi yekun tələb edir, belə ki proses bir qayda olaraq xeyli uzana bilər. Bu baxımından davranış modellərinin və təşkilati qaydaların razılışdırılması və möhkəmləndirilməsi zəruridir. Yuxarıda nəzərdən keçirildiyi kimi, bu, dəyişikliklərin nəticələrinin dondurulması mərhələsində baş verir.

**Cədvəl 4.**  
**Dəyişikliklərin idarəetmə metodlarının bir neçə parametrlər üzrə müqayisəsi**

| Metodun mənbəyi                 | Mühəndis elmləri, menecment üzrə məsləhat praktikası   | Sosial psixologiya, sosiologiya üzrə məsləhat praktikası   |
|---------------------------------|--|--|
| Ösas ideya                      | Radikal baxış və müəssisənin istehsal faaliyyətinin yenidən layihələndiriləsi                                    | Müəssisənin inkişafının və onun üzvlərinin hərtərəfli dəyişiklikləri   |
| Meyar                           | Reinjiniring   | Təşkilati inkişaf  |
| Menecerlərin principial mövqeyi | Diskret kateqoriyalara əsaslanan döşkincə “Dəyişikliklər nə üçün lazımdır” və tərəfdarların prosesə cəlb ediləsi | Üzvləri öz yerlərində saxlamaq<br>Öz gücünə arxalanma<br>Dəyişikliklərin aid olduğu adamları prosesə cəlb etmə |
| Dəyişikliklərin xarakteri       | Dərin və hərtərəfli dəyişikliklər  | Uzun təlimlər və inkişaf prosesi   |
| Dəyişikliklərin obyekti         | Bütövlükdə müəssisə və ya həlledici proseslər  | Bütövlükdə müəssisə və ya onun hissələri   |
| Məqsədlər                       | Rentabelliyyin yüksəldilməsi və iqtisadi effektivlik   | Rentabelliyyin yüksəldilməsi və əməyin humanistləşməsi (sosial effektivlik)                                    |
| Dəyişikliklərin strategiyası    | Yuxandan aşağı   | “Yuxarıdan aşağı”<br>“Aşağıdan yuxarı”<br>“Bipolyar”<br>“Çoxnöqtəli”   |

| Metodun mənbəyi | Mühəndis elmləri, menecment üzrə məsləhət praktikası  | Sosial psixologiya, sosiologiya üzrə məsləhət praktikası   |
|-----------------|---|--|
| Metodiki aspekt | Müasir informasiya texnologiyalarının tətbiqi<br>Personalin inkişafı və yeni əmək ödənişi metodları | Struktur və kadr yanaşması (əməkdaşların davranış modellərinin dayışması, ayni-aynı şaxslər və qruplar üçün ixtisasartırma tədbirləri) |
| Güclü tərəflər  | Tədbirlərin konseptual vahidliyi<br>Rentabelliyyin yüksəldilməsi şansları                           | Sistemin inkişafında üzvlərin qabiliyyətinin nəzərə alınması<br>Döyişikliklərə müqavimətin aradan qalxması                             |
| Zəif tərəflər   | Döyişikliklər strategiyasının alternativlərinin istisna olunması<br>(Yalnız yuxarıdan aşağı)        | Reaksiyalann sürətinin kifayət etməməsi<br>Kompromiss axtarışlarının zəruriliyi  |

Təşkilatın inkişafı konsepsiyası çərçivəsində döyişikliklər prosesi təşkilati iyerarxiyanın hansı səviyyəsində müəyyənləşdirilməsi əhəmiyyət daşıyır, çünki bu sonradan bütün sosial sistemi əhatə etməlidir. Nəzərdən keçirilən konsepsiya bu məsələdə təsərrüfat reinjinirininq konsepsiyasından əsaslı şəkildə fərqlənir. Sonuncu konsepsiyada "yuxarıdan aşağı" hərakət xarakteridir, təşkilati inkişaf konsepsiya variant seçimi daha

geniştir, "aşağıdan yuxarı" və ya hər ikisi eyni zamanda mümkündür (bipolar strategiya). Həmçinin proses müxtəlif xüsusi sahələrdə və iyerarxiq səviyyələrdə baş verə bilər ("çox nöqtəli" strategiya). Qeyd etmək lazımdır ki, sözgedən döyişikliklər metodu müasir müəssisələrin praktikasında geniş surətdə öz tətbiqini tapmaqdadır.

## 2.5. Klassik və neoklassik iqtisadi nəzəriyyədə insanların iqtisadi mahiyyəti

**İnsan və onun əmək fəaliyyəti, bacarıqları antik və orta əsrlərdə.** İnsan potensialı möcürü iqtisadi potensialın növlərindən biri kimi konkret və keyfiyyət xüsusiyyətləri ilə diqqəti cəlb edir. Əhalinin əmək fəaliyyəti müyyən keyfiyyət göstəriciləri ilə (ixtisas hazırlığı səviyyəsi və sosial strukturu) diqqəti cəlb edir, əhəmiyyətli resurs kimi çıxış edir. Qeyd etmək lazımdır ki, insan potensialı resurs kimi mövcud olmadan heç bir milli iqtisadiyyatın inkişafı və formallaşması mümkün deyil. Bu səbəbdən də təzkizbedilməz fakt kimi bütün nəzəriyyəçi və praktiklər tərəfindən qabul olunmuşdur ki, insan potensialının təminatlılıq səviyyəsi na qədər yüksəkdirsə, milli iqtisadiyyatın iqtisadi artımı meylliliyi bir o qədər yüksəkdir. Göründüyü kimi insan potensialına yaranmış marağın bir sıra sosial-siyasi, ideoloji, həmçinin dərin qneseoloji kökləri vardır. Bu səbəbdən də məsələ ilə əlaqədar ilk elmi fikirlər hələ qədim zamanlardan başlayaraq formallaşmağa başlamışdır.

Məlum həqiqətdir ki, insan potensialı ilə əlaqədar elmi mühəkimələr irəli sürərkən ilk addımdan mürekkebə nəzəri və metodoloji problemlə qarşı-qarşıyayıq. Bütün bunlar isə hər şeydən öncə "insan" anlayışının özü ilə əlaqədar səslenən çoxlu mühəkimələrlə əlaqədardır. İqtisadi ədəbiyyatlarda belə bir fikir mövcuddur ki, insan – açıq və mürekkeb sistem kimi, bir neçə yarım sistemlərin sintezi kimi diqqəti cəlb edir: mənəvi

(transental), bioloji (fiziki), intellektual (zəka), bioloji-sosial sistem. Eyni zamanda qeyd etmək lazımdır ki, insan anlayışı sisteminin strukturuna daxil olan hər bir elementin də öz növbəsində özünün mürəkkəb strukturu vardır, müəyyən qanunlara əsasən fəaliyyət göstərir və inkişaf edir.

Lakin müəyyən ümumiləşdirilmələr əsasında belə qənaətə gəlmək olar ki, burada insan potensialı dedikdə, hər şeydən öncə göz öñünə maddi nəmətlər istehsal edən, körpülər və evlər tikən, şəhərləri abadlaşdırın sosial və bioloji varlıqdan və xüsusən də onun bu işləri yerinə yetirmək bacarığından, qüvvəsindən, daha doğrusu, potensialından gedir. Göründüyü kimi tarixən "insan", "əmək", "əmək qabiliyyəti", "insan cəmiyyəti" anlayışları arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Lakin insan potensialının mögzini təşkil edən əmək və əmək qabiliyyətləri anlayışları, homin anlayışlarının hüdudları digər anlayışlardan daha çox diqqəti cəlb edir.

"İnsan potensialı" anlayışının ikinci tərkib hissəsi kimi potensial sözü diqqəti cəlb edir. İqtisadi ədəbiyyatlarda "potensial" anlayışının məzmununa – cəmiyyətdə müəyyən möqsədlərə nail olmaq üçün istifadə edilən mənbələr, imkanlar, vasitələr, ehtiyatlar başa düşülür. Müvafiq olaraq qeyd etmək lazımdır ki, insan potensialı dedikdə bu və ya digər fəaliyyət sferasında öz imkanlarını reallaşdırmağa imkan yaradan funksional keyfiyyətlərin möcəmusu kimi başa düşmək olar. Maraqlı sual yarınır: "İnsanın qabiliyyət və bacarıqları, bütünlükdə potensialı ilə əlaqədar təsəvvürlər hansı inkişaf yolu keçmişdir?" Suala cavab vermək üçün öncə sivilizasiyamın barbarlıq dövrü kimi xarakterizə edilən tarixi inkişaf mərhələsində insana və insan əməyinə olan münasibətə diqqət yetirilməsi yerinə düşərdi. Barbarlıq dövründə cəmiyyət, adətən, mühərribələrdən əldə edilən qənimətlər, talanlar hesabına yaşayırırdı və bu səbəbdən də homin dövrünün insanların şüurundan hərbi iş əmək fəaliyyətindən, döyüşçülər sonatkarlardan,

əkinçilərdən daha prestijli hesab olunurdular. Azad insana şərəf və hörmət götürəcək məşguliyyət kimi hərbi iş hesab olunurdu.

Eyni zamanda qeyd etmək lazımdır ki, insan potensialından istifadə problemi ən qədim dövrlərdən başlayaraq cəmiyyəti narahat edən məsələlərdəndir və müvafiq olaraq həls ən qədim cəmiyyətlərdə mütəfəkkirlər insan potensialı və insan resurslarından istifadə olunması məsələləri ilə əlaqədar fikirlər irəli sürmüşlər.

Qədim dövrlərin mütəfəkkirləri cəmiyyətdə yaranan problemlərin əsas səbəbi kimi insanların norma və qaydalara əmək etməmək, rəhbər və ağısaqqallara qulaq asmamaq meyillərinin güclü olması ilə əlaqələndirirdilər. Artıq antik dövrdən etibarən istehsal fəaliyyətinin gedisi zamanı insan kütləsinin əməyindən daha yaxşı istifadə olunması forma və üsullarının axtarılması diqqəti cəlb edir.

Məsələn, qədim cəmiyyətlərdə əməyin təşkili nümunəsi kimi Xeopsun (b.e.ə. 2575-2465-ci illər) piramidasının tikintisində yüz minlərlə çalışan insanlar və qurğular haqqında məlumatların tarixin atası Herodot məlumatlar verirdi. Təkzibədilməz fakt kimi qeyd olunmalıdır ki, qədim dövrlərdə belə iri tikinti layihələrinin reallaşdırılması bir sırə problemlərin də həllini tələb edirdi: məşğulluq, iş bölgüsü, iş saatlarının bölgüsü, işçilərin qidalanması və əməkhaqlarının ödənilməsi, müəyyən xəta və oyintılara görə coşalar və s.

Qədim cəmiyyətlərdə insan və onun iqtisadi qabiliyyətləri ilə əlaqədar formallaşan fikirlərə Babilistan hökməarı Xammurapinin də (1792-1750) qanunlarında da rast gəlmək mümkündür. Sözlə gedən qanunlarda muzdalu işçilərin əməkhaqlarının həcmi, istehsalçı haqlarının hüquqi təminatı və s. kimi məsələlər öz əksini tapmışdır.

İnsan potensialının ümumi nəzəri prinsiplərinin sosial araşdırılmasına Aristotelin fəlsəfi mühakimələrində rast gəlmək mümkündür. Aristotelə görə insanın potensial imkanlarının tərkibinə iki element daxildir: sağlamlıq (fiziki qüvvə və

uzunömürülük) və əməli salehlilik (mənəvi sərvət, zövqlərdən irəli gələn tələbatlar). Aristotel insanın potensial imkanlarını insanın səhəhindəki vəziyyəti yanaşı, onun əməli salehliyindən asılı olduğunu da iddia edirdi.

Eyni zamanda qeyd etmək lazımdır ki, insan inkişafı ideyasının məqsəd kimi təsbit olunması ideyasına antik müəlliflərdə rast gəlmək mümkündür. Antik mütəfəkkirlər dövlətin, cəmiyyətin, insanın inkişafı haqqında fikirlər söyləmişlər. Heç də təsadüfi deyildir ki, Aristotel sərvət haqqında demişdir ki, sərvət – bizim əldə etdiyimiz nemətlərdən daha böyük mazmun daşıyan anlayışdır.

Daha bir maraqlı fakt qismində xüsusi olaraq qeyd etmək yerinə düşərdi ki, antik dövrədə əməyə, insanın fiziki əməyinə birmənalı olmayan dəyər verilməyə başlanıldı. Nümunə üçün qeyd etmək lazımdır ki, sivilizasiyanın son antik dövründə fiziki əməkla məşğıl olan əhalinin təbiotinin aşağı səviyyədə olması barəsində düşüncələr formalasılmışdı.

Müvafiq olaraq antik mənbələrdə "əmək" kateqoriyasının strukturuna bir qədər ətraflı diqqət yetirilməsi zarurəti hiss olunur. Bunun üçün isə bir sira mənbələrdəki informasiyanın təhlil olunması tələb olunur. Qədim yunan narrativ ənənələrində – Aristotelin, Platonun, Herodotun, Ksenofontun, Esxilin, Sfoklun və başqalarının əsərlərdəki məlumatlar, həmçinin romat narrativ mənbələri qismində - T.Livinin, Tasitin və b. əsərləri göstərilə bilər.

Ən ümumi və geniş mənada qədim yunanlar *ergon* anlayışından istifadə edirdilər. Həmin termin, adətən, fiziki əməyin təsvir olunması üçün istifadə olunurdu. Romalılarda daha çox mətnlərdə "labor" – bütün növ əmək fəaliyyətlərini ifadə edən söz kimi işlədirildi. Roma mənbələrində cənə zamanda opus termininə də rast gəlmək mümkündür. Həmin anlayış azad insanın layiqli əmək fəaliyyəti kimi başa düşülfürdü.

Bir mühüm nüansa da diqqət yetirilməsi yerinə düşərdi ki, antik cəmiyyətlərdə əsas istehsalçı qul, kölə idi. Kölə qədim Yunanistanda danışan alət kimi dərk olunurdu.

Aristotel deyirdi ki, elə insanlar var, onlar öz təbiatlarına görə müstəqil fəaliyyətlə məşğıl ola bilmir, azad yaşaya bilmirlər. Onlar ancaq başqalarının əmələrini yerinə yetirmək üçündürərlər. Onlar o dərəcədə digərlərindən fərqlənilər ki, bu fərqli ruhun bədəndən, insanın heyvandan olduğu qədərdir.

Əməyə və bütünlükdə insan potensialına olan münasibətdəki dəyişikliklərin başlanğıcını, Avropada xrisitianlığın, Şərqdə isə islami dünyagörüşün formalasması ilə əlaqələndirmək olar. İnsana və onun əməyinə olan belə bir pozitiv yanaşma mənəvi və əxlaqi normalardan çıxış edərək insani öz bacarıqlarını yüksəltməyə sövg edirdi.

Müvafiq olaraq, müsəlman şərqi və xüsusən də Azərbaycanda orta əsr mütəfəkkirlərinin bəzi ideyalarına da diqqət yetirilməsi yerinə düşərdi.

Orta əsr Azərbaycan mütəfəkkiri N.Tusinin də iqtisadi fikirlərində insan potensialının bu və ya digər aspektini özündə əks etdirən müəyyən dayarlınlımlara rast gəlmək olar. Məsələn, N.Tusi "Əxlaqi Nasırı" əsərində yazırı ki, insanın qidası sənət və peşə olmadan, əkmək, biçmək, təmizləmək, güytürmək, yoğurmaq və bişirmək olmadan mümkün deyildi. Bunun üçün isə köməkçi işlər, kənd tosərrüfatı ləvazimatının düzəltməyi və işlətməyi bacarmaq, uzun müddət böyük əmək sərf etmək lazımdır. Daha sonra «mal» anlayışı xüsusi kateqoriya kimi cəhatları ilə Tusinin əsərində təhlil edilir və bildirilirdi ki, gəlir sababı istedad və təşəbbüsə bağlı olur, ya da yox (Birinci, sənət və ticarət kimi, ikinci, miras, baxşış və hədiyyə kimi ticarət maya ilə əlaqədə olduğundan mayaya zərər nəticəsində əldən çıxa bildiyindən, peşə və sənətdəki sabitlik və davamlılıq onda ola bilməz.

Müsəlman Şərqində insanın bacarıq və qabiliyyətlərini ifadə edən, elmi, fəlsəfi, bədii fikirdə geniş əks olunan anlayış

qismində – “insan fəzilətləri” anlayışı xüsusü olaraq qeyd olunmalıdır. Burada insan fəzilətləri – aql, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı kimi təqdim olunurdu. Fəzilətlər insanın kamil olması, fikir və düşüncələrindəki ideallarına, cəmiyyətdəki yüksəlmək istədiyi mövqeyə gələsi üçün insanı xüsusiyyət və qabiliyyətlərdir.

İnsan fəzilətlərinin əhəmiyyəti ilə əlaqədar Nizamülmülk “Siyasətnamədə” adamların qadır-qiyamatının, fəzilət, istedad və elm sahiblərinin mövqeyinin təyin edilməsi bacarığının ölkənin və dövlətin idarə olunmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edirdi.

N.Tusi peşə və sənətlərin təsnifatını da vermişdir. Burada o, vəzirlik, kətiblik, natiqlik, tibb, həndəsə və s. kimi elmlərlə məşğul olan alimlərin sənətini, cəngavarlıq və hərbçi sənətini yüksək; möhtəkirlik, sehrbazlıq, təlxaklık, mütrüblik, qumarbazlıq, hacəmötçilik, dabbəqliq, süpürgəçilik sənətlərini alçaq peşələr kimi qiymətləndirirdi. Eyni zamana alim-mütəfəkkir hesab edirdi ki, yüksək və alçaq peşələrlə yanaşı orta sənətlər də mövcuddur ki, bu sənətlərdən bəziləri zəruri – əkinçilik, bəziləri qeyri-zəruri – rəngsazlıq, bəziləri sada – dülgərlik, bəziləri mürəkkəb – qapançılıq, biçaqcılıq kimi sənətlərdir.

**Klassik və neoklassik iqtisadi nəzəriyyədə insannın iqtisadi mahiyyəti.** İnsanın iqtisadi mahiyyəti ilə əlaqədar ilk elminəzəri mühakimələr öz əksini klassik siyasi iqtisadın baniləri U.Petti, A.Smit, D.Rikardo, R.Ouen və b. əsərlərində tapmışdır.

Ulyam Petty (1623–1687) özünün “Siyasi hesab” (1676) əsərində ilk dəfə olaraq insan potensialının hesablanmasına cəhd göstərmişdir. İngilis siyasi iqtisadının banisi milli sərvətin tərkibində insanı maddi dəyərlərdən üstün dəyər hesab etmişdir. O, həmin dövrda İngiltərə ahalisinin dəyərini 417 milyon funt sterlinq, maddi sərvətinin dəyərini isə 250 milyon funt sterlinq hesablamışdır. Göründüyü kimi U.Petti “Əhalini-sərvətlə” eyniləşdirir. Pettinin əsərlərində ilk dəfə olaraq insanın

məhsuldar qüvvələrinin qiymətləndirilməsinə cəhdər edilir. Burada əmək qabiliyyəti olan insanın, hamçinin insanların əsas kütləsinin dəyərinin qiymətləndirilməsinə cəhd göstərilirdi. Hesablamalarda insanların dəyəri onların illik gəlirinin iyirmi mislinə bərabər sayılırdu. Heç də təsadüfi deyildir ki, U.Pettini insanın istehsal xüsusiyyətlərini qiymətləndirməyə çalışan ilk iqtisadçılardan hesab edirlər. O, sərvətin təbiəti haqqında mübahimələrində belə bir qənaətə gəlməşdir ki, sərvətin mənbəyi məhsuldar əməkdir. Məhsuldar əmək o zaman mümkündür ki, işçidə müəyyən ixtisas hazırlığı soviyyəsi və əmək alətləri var. Müvafiq olaraq qeyd olunurdu ki, ölkədə real mənfaət gətişən insanların sayı, həmçinin məhsuldar əməkla möşğul olanların sayı na qədər azdırsa həmin ölkənin sərvəti də bir o qədər azdır.

Daha sonra A.Smitin fikirlərinə diqqət yetirilməsi yerinə düşərdi. A.Smit “Əxlaqi münasibətlər nəzəriyyəsi” (1759) və “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat”ında insan potensialı ilə əlaqədar konseptual fikirlər irəli sürmüştür. A.Smit hesab edirdi ki, insanlar öz təbiətlərinə görə fərqli təbii bacarıqlarla dünyaya gəlirlər. Tarbiyə və təhsil hər bir individuumun qabiliyyətlərinin spesifikləşdirilməsinə xidmət edir. Əgər insan öz təyinatını düzgün başa düzürsə, o zaman həmin sahədə ixtisaslaşır, bu sahədən daha çox gəlir əldə edir, cənki həmin sahədə onun müqayisəli üstünlükleri vardır. Əmək bölgüsü həmin spesifikasiyanı dərinləşdirir və möhkəmləndirir. A.Smit insanın əmək aləti istehsal etməsi ilə (tool-making animal) yanaşı mübadilədə iştirakına diqqəti yönəldir. O, xalqların sərvətinin başlıca mənbələrindən biri kimi bütün cəmiyyət üzvlərinin qabiliyyətlərinə əsas diqqəti yönəldir. Burada insan təkcə istehsal faktoru deyil, cyni zamanda ictimai sərvətin mühüm hissəsi kimi təqdim olunurdu.

K.Marks kapitalın artması üçün canlı əməyin (insan potensialının) istehsal vasitələri ilə birləşməsini vacib şərt hesab edirdi.

Göründüyü kimi artıq yeni dövrdə qərb iqtisadi fikrində insanların iqtisadi qabiliyyat və statusu ilə bağlı müstəqil nəzəri yanaşmalar formalşamışa başladı. Bu yanaşmanın ideya qaynaqları kimi U.Petti, A.Smit, C.S.Mill, K.Marks və b. fikirlərini qeyd etmək olar. Mahz sözügedən mütəfəkkirlər ilk dəfə olaraq əsas istehsal vahidi kimi insanı iqtisadi model çərçivəsində nəzərdən keçirməyə başladılar – “iqtisadi insan”. Burada insan mexaniki canlı qüvvə kimi, mənfaat və maddi nemətlər istehsal edən qüvvə olaraq nəzərdən keçirilirdi. Eyni zamanda insana olan müfinasibətlərin aşağıdakı cəhətləri xüsusi olaraq diqqəti çəlb edir: insan özünün bilikləri, qabiliyyətləri, psixi xüsusiyyətləri ilə iqtisadiyyatda müəyyən ictimai model kimi çıxış edir; texniki inkişafın soviyyasından asılı olaraq insanın təhsil soviyyasının, aqli və fiziki əməyinin əhəmiyyəti də artır.

Marksist paradigmada ictimai istehsalın ikili şorhi də xüsusi maraq kəsb edir. Burada səhbat bir tərəfdən insanın yaşaması üçün tələb olunan predmetlərin – qida, geyim, mənzil və s. istehsalından, digar tərəfdən insanın özünün təkrar istehsalından gedir. K.Marks “Kapital” əsərində yazırkı ki, iş qüvvəsinin istehsalı individün özünün təkrar istehsalı və yaşaması üçün lazımdır. K.Marks insanın əmək qabiliyyətləri ilə yanaşı digər qabiliyyətlərinin mövcudluğuna, yaradıcılıq və sosial aktivliyinə diqqət çəkirdi.

Daha sonra qeyd etmək yerinə düşərdi ki, K.Marks iş qüvvəsinə, işçinin ustalığı və ixtisas hazırlığı, əməyin yaradıcı xarakteri ilə əlaqədar əhəmiyyətli dərəcədə töhfələr verərək insan potensialı nəzəriyyəsinin inkişafı üçün xeyli iş görmüşdür. K.Marks tərəfindən dövriyyə kapitalı ilə əlaqədar mühakimələr irəli sürülmüşdür və bu fikirlər məzmunca insan potensialı konsepsiyasının müddələrinə olduqca yaxındır.

Nəzəri mühakimələr daha sonra C.Mill və A.Marşallın elmi nəzəri fikirləri ilə daha da zənginlaşmışdır. Bu əsərlərdə əmək qabiliyyət, təlim-tərbiyə və təhsil prosesində formalşan,

istehsal və əməkhaqlarının ödənilməsi ilə təkrar istehsal prosesində sərf edilən iş qüvvəsi kimi dərk olunurdu. Daha sonra sırf sınıf mövqedən dəyər və izafi dəyər mənbəyi kimi K.Marks tərəfindən nəzərdən keçirilmişdir.

Sonrakı dövrdə nəzəri iqtisadiyyatda əmək cəmiyyət üçün faydalı nemətlərin istehsal faktoru kimi, əmək subyekti isə iş qüvvəsinin mənbəyi kimi nəzərdən keçirilməyə başlanıldı. Kembrie məktəbinin və neoklassik istiqamətin banilərindən A.Marşall insanın iqtisadiyyatda rolü ilə əlaqədar bir çox ideyaları sintez edərək, sərvətin toplanılmasını birbaşa insanın inkişafı ilə əlaqələndirdi. O, qeyd edirdi ki, “sərvətin istehsalı – insan hayatının dəstəklənməsi, onun tələbatlarının təmin olunması və qüvvəsinin (fiziki, aqli, mənəvi) inkişafı vasitəsidir. Lakin insanın özü bu sərvətin istehsalının əsas vasitəsidir və o, sərvətin son məqsədlərinə xidmət edir”.

A.Marşall kapital dedikdə maddi nemətlərin istehsalı və mənfaatın əldə edilməsi üçün toplanılmış istehsal vasitələrini hesab edir və həmin ehtiyatların, adətən, gəlirlərin bir hissəsinin olduğu qeyd olunur. Burada kapitalın əhəmiyyətli hissəsini bilik və təşkilatçılıq təşkil edir ki, onların bir hissəsi xüsusi mülkiyyətdir, digar hissəsi isə deyildir. İnsanın əmək qabiliyyətlərini, ixtisash əməyin zaman hüdudlarında döyişikliklərini nəzərdən keçirərək A.Marşall onların istehsal prosesindəki müstəsna roluna xüsusi əhəmiyyət verirdi. O, “ümumi qabiliyyət” termini dövriyyəyə daxil edərək bu anlayış altında biliklərin yayılmış səviyyəsi, düşünmək bacarığı adlandırdı. A.Marşall hesab edirdi ki, ancaq təhsil vasitəsilə texnikanın, texnologiyanın, incəsənətin, ustalıq və qabiliyyətin inkişafında yüksək səviyyəyə nail olmaq mümkündür. O, təhsili “milli investisiya”, çoxlarına potensial qabiliyyətlərini müəyyən etməyə imkan yaradan vasitə kimi nəzərdən keçirirdi. A.Marşall özünün fundamental əsəri “Principles of Economics” əsərində yazırkı: “İstehsal sərvətdir – bu ancaq insanların yaşaması üçün,

onun tələbatlarının tömən olunması, fiziki qüvvələrinin inkişafı üçündür və eyni zamanda sərvətin son məqsədi kimi çıxış edir".

**Marjinalizmə** – inkişaf nəzəriyyəsinin konseptual əsasında insanın tələbatlarının ön plana çəkilməsi dayanır.

XX əsrin 30-cu illərində C.M.Keyns iqtisadi artımın əsas şərti kimi insan qabiliyyətinin inkişafı və reallaşdırılmasını, onun şəxsi seçim imkanlarının genişlənilməsini hesab edirdi. Eyni zamanda uzun illər ərzində, yəni industrial transformasiya dövründə iqtisadi fikir bütünlükdə maddi yiğimla bağlı fikirlərin təsiri altında idi. Kapital və maddi-əşyavi faktorlar tərəqqinin universal və müəyyənədici faktorları kimi müəyyənəldirildi. Qeyd etmək lazımdır ki, məhz sözü gedən faktorların təhlili alımları insanın iqtisadi rolu və mahiyyəti haqqında yeni biliklərin axtarılmasına sövq etdi.

XX əsrin 30-40-ci illərində Keynes nəzəriyyəsinin çıxǎlandığı bir vaxtda Harvard Universitetinin əməkdaşı C.Uoş 1935-ci ildə "Kapital konsepsiyasının insana tətbiqi" məqaləsində təhsilin və professional bacarıqların insana məxsus kapital olması ilə əlaqədar araşdırmaqlar aparmışdır. O, hesab edirdi ki, təhsilə çəkilən xərcləri və gələcəkdə təhsil səviyyəsinin yüksək olmasına görə əldə edilən mənəfətlər, həmçinin professional vərdişlərə investisiya qoyuluşları və maddi kapital gəlir əldə edilməsinə eyni səviyyədə səbəb olur.

O, iddia edirdi ki, məhz bu diapozonda kapital konsepsiyası insana tətbiq edilə bilər.

Avstriya iqtisadi məktəbinin fundamental əsəri kimi İnsan fəaliyyəti: İqtisadi nəzəriyyə üzrə traktatda (Human Action: A Treatise of Economics, 1949) – İnsan fəaliyyəti xüsusi olaraq diqqəti cəlb edir. Mizes yazırı ki, məmurlar hər gün milyonlarla insanın iqtisadi qorarları haqqında məlumat əldə edə bilməzlər. Bu qorarları istehlakçılarından yaxşı heç kim yaxşı bilmir.

Yuxarıda deyilənlərə bəzi əlavələr də edərək ümumişdirmələrin aparılması əsasında insana, onun bacarıq və

qabiliyyətlərinə yeni dövrdə aşağıdakı yanaşma modelləri diqqəti cəlb edir:

- A.Smit tərəfindən irəli sürülen "səbatlı egoist" və yaxud "iqtisadi insan" – öz marağı üçün hərəkət edən, özlünün iqtisadi maraqlarına nail olmaq üçün müəyyən səriştə və düşüncəsi, istehsaldakı rolundan və sinfi mənsubiyətindən asılı olaraq fəaliq səviyyəsinə görə fərqlənir;
- C.S.Millin mühəkimələrində kapitalist məqsədyönü və yaradıcı fəaliyyət göstərən iqtisadi insan deyil əməyə ikrəh hissi ilə yanaşan, maksimum xoşbəxtliyə, öz sərvət ehtirası və hərisliyinin tömən olunması vasitələrinin əldə olunmasına çalışan insan kimi təqdim olunur;
- Alman tarixi məktəbində (B.Hildebrant, K.Kins) iddia edirdilər ki, iqtisadi nəzəriyyədə insan – həmrəylilik və ədalət hissələri ilə nəcibləşən egoistdir;
- K.Marks insanların ictimai mahiyyətindən irəli gələn təsəvvürlər irəli sürürdü. İqtisadi münasibətlərin əsas figuru kimi kapitalist və fəhləni, izafə dəyər vasitəsilə işçinin istismar olunması və s. mexanizmləri irəli sürmüdü.
- Marjinalist nəzəriyyədə (S.Cevons, K.Menger, L.Valras) rasional maksimallaşdırıcı, istehlakin rasionallaşdırıcısı, nemətlərin pul ekvivalenti ilə mübadiləsində rasional ölçülərə nail olmağa çalışan fərd kimi təqdim edilir.
- A.Marşalın sintez nəzəriyyəsində iqtisad elminin comiyyətdə fəndlərin normal həyat fəaliyyətləri ilə məşğul ola bilmək imkanını müəyyənəldirilənmiş məsələsinə diqqət çəkiridi;
- Keynes hesab edirdi ki, natamam informasiyası olan, qeyri-müəyyən vəziyyətdə iqtisadi subyekt – situasiyanın rasionallaşdırılması: üçün informasiyalasdırılmış dövlətin yardımına can atır.

## 2.6. İnsan potensialı müasir konsepsiyalarda

Müasir dövrde iqtisad elmi açısından duran asas vəzifələrdən biri kimi insan potensialı və insan resursları ilə əlaqədar bütün və kompleks elmi dünyagörüşü sisteminin formalşdırılmasıdır. Çünkü insan potensialının məzmunu haqqında müxtəlif şəhər mövcuddur. Müxtəlif şəhər və yanaşmalar sözügedən anlayışın məzmununun şəhəri ilə yanaşı, problemin araşdırılmasının aktuallığının əsaslandırılmasına qədər bir tematik arealda diqqəti cəlb edir. Sosiooloqlar cəmiyyətdə insan potensialının sosioloji cəhətdən spesifik araşdırılmasının əhəmiyyətini xüsusi olaraq qeyd edirlər. Sosioloji kontekstdə insan potensialının mahiyyəti tam olaraq öz izahını tapmamışdır. Müasir dövrde bu fenomeni araşdırıran sosioloqlar onun metodoloji principlərlə əsaslandırılmış elementlərinin sayılması ilə kifayətlənirlər. Bu sabəbdən də insan potensialının fənlərəsəsi tədqiqat məvzusuna çevriləməsi dövrün reallığına çevrilmişdir. Şərti olaraq insan potensialının nəzərdən keçirən konsepsiyaları üç paradigmə qrupuna bölmək olar: ümumi nəzəri, sosial-iqtisadi, sosioloji.

Ümumi nəzəri istiqamətdə tədqiqatçılar əsas diqqətlərinin insanın sosial mahiyyətinə, onun sosial tərəqqi faktoru kimi çıxış etməsinə imkan yaradan potensial xüsusiyyətlərinin araşdırılmasına yönəltmişlər. Burada insan potensialı ümumi sosial tərəqqi konsepsiyası çərçivəsində nəzərdən keçirilir. Burada əsaslandırılmağa çalışılır ki, sosial tərəqqi bir tərəfdən – sosial nəticəyə doğru hərəkətdir, digər tərəfdən – sosial tərəqqi əhalinin potensialının transformasiyalı modernləşdirilməsidir. Yəni burada söhbət insan potensialının toplanmasının müasirləşdirilməsi və təkmilləşdirilməsindən, qabiliyyətlərin yenilənərkəz azad subyektlərin öz bacarıq hüdudlarını aşmasından, ləngidici əngollərin aradan qaldırılmasından və s. gedir.

V.Zombart insan potensialının kompleks xüsusiyyətlərinin genişləndirilməsinin vacibliyi fikrini irəli sürmüdüdür. O, təklif edirdi ki, insan potensialı əhalinin dayanğılı və artıq kök salmış

sosial vərdişləri və adətlərinin qiymətləndirilməsi vasitəsilə nəzərdən keçirilsin. Zombart xüsusi olaraq qeyd edirdi ki, insan potensialının nəzərdən keçirilən forması sosial və iqtisadi transformasiyalar prosesində tarixən dəyişilir.

Q.Zimmel insan potensialının sosial və iqtisadi təzahürünün reallaşdırılmasının qarşılıqlı əlaqələrini konkretləşdirir və qeyd edir ki, insanın qabiliyyətlərinin ümumi nəzəri araşdırılmasını ayrı-ayrı müstəqil sosial-iqtisadi müddəələrlə tamaşa etmə lazımdır. Təsərrüfatçığın bazar iqtisadiyyatı formalarında insan potensialı həm sosial, həm də iqtisadi kontekstlərdə təzahür edir. İqtisadi baxımdan məhz pullar istanilən növ insan potensialının inkişaf mənbəyi kimi çıxış edir. Pulların əldə olunması eyni zamanda son məqsəd kimi kapitalist cəmiyyətinin mütləq məqsədi olaraq diqqəti cəlb edir.

20-ci illərdə sosioloq Pitirim Sorokin insan potensialının xalqın əsas xüsusiyyəti kimi təqdim etmişdir. O yazırkı ki, istanilən cəmiyyətin taleyi hər şedyən öncə onun üzvlərindən asılıdır. Xalqların çıxırları və mövhibət təzahürlerinin diqqatla öyrəniləməsi əsasında malum olmuşdur ki, əsas səbəblərdən biri əhalinin keyfiyyətindəki dəyişikliklər olmuşdur.

Bələliklə, ümumi nəzəri yanaşma çərçivəsində müasir sosioloji nəzəriyyənin əsas nəzəri müddəələri formalşmışdır. Nəzəriyyəçilər elmlərəsəsi səviyyədə insan potensialının əhəmiyyətli xüsusiyyətlərini müəyyənəşdirərək onu insmanın iş və əmək qabiliyyəti ilə cənilişdirirlər. İnsan potensialının formalşdırılması insanın mahiyyətinin formalşdırılması, sosial potensialın yüksəldilməsi ilə (sosial qabiliyyətlər) cənilişdirilir. Tədqiqatçılar insan potensialının iki əsas təzahür formaları üzərində dayanırlar: 1) insan məcmusunun sağlamlığı və uzun ömürlülüyü (sosiumun fiziki bədəni və qabiliyyətlərinin inkişafı); 2) insan məcmusunun mənəviyyəti, onun tələbatlarının inkişaf etməsi zənginliyi (insannın intellektual fəaliyyətlər üçün şürə və potensial qabiliyyətlərinin inkişafı).

Lakin analitiklər hesab edirlər ki, müasir səsioloji kontekstdə ümumi nəzəri yanaşmaların çatışmazlıqları vardır.

Birinci, bu tədqiqatlar çərçivəsində həmin təzahürlər üzərə ancaq ümumi nəzəri nəticələr öz əksini tapmışdır. İnkişaf faktoru və onun yarımsistemlərinin komponentləri ilə əlaqədar konkret araşdırmalar yoxdur. İkinci, insan potensialının səsioloji qiymətləndirilməsi parametrləri də nəzərə çarpınır. Həmin sistem təzahürünün praktikada necə qiymətləndirilməsi məsələsi qeyri-müyyən olaraq qalır.

Catışmazlıqlar qismən insan potensialı ilə əlaqədar sosial-iqtisadi konsepsiylər çərçivəsində aradan qaldırılır. İnsan potensialı kateqoriyasının sosial-iqtisadi şəhər səmərəli ictimai fəaliyyət və həmçinin ictimai inkişafın dayanıqlı inkişaf konsepsiyası ilə əlaqədardır. Həmin konsepsiylər insan potensialının sosial-iqtisadi qiymətləndirilməsində iqtisadi və səsioloji yanaşmaları özündə birləşdirir. Tədqiqatçılar - kifayət qədər ciddi bir məqsədə nail olmayı hədəf seçmişlər. İnsan potensialının sosial-iqtisadi konsepsiylərini şərti olaraq iki qrupa bölmək olar.

1. Sosial-iqtisadi konsepsiylərin birinci sistemi. İnsan potensialının inkişaf konsepsiyası cənə zamanda iqtisadi insanın keyfiyyət xarakteristikası kimi çıxış edir, sosial-iqtisadi məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərir, öz inkişafını gözlöyir, qabiliyyətlərini mənətiqi cəhətdən dəqiq əmək fəaliyyəti prosesində reallaşdırır. Burada insan potensialı hər şeydən önce intellektin səviyyəsi ilə qiymətləndirilir.

U.Bouen sözləndən mühakimələrə bir qədər də aydınlıq gətirərək iddia edir ki, sosial-iqtisadi baxımdan insan potensialının inkişafı özündə insana və onun ailə mühitində sərf edilən investisiya prosesini əks etdirir. Insana sərf edilən investisiyalar boz mühüm möqamlarına görə fiziki kapitala sərf edilən investisiyalara bənzəyir. Onların hər ikisi iqtisadi resursların sərf edilməsi ilə toplanır, onlardan bəziləri digər əmtəə və xidmətlərin cari istehləki üçün istehsalda istifadə olunur.

2. Sosial-iqtisadi konsepsiylərin ikinci sistemi. İnsan potensialının inkişaf etdiriləməsi konsepsiyası səsioloji insanların keyfiyyət xarakteristikası kimi təqdim olunur. Burada insan-iqtisadi fəaliyyətin səsioloji subyektidir, onun özünəməxsus fikirləri, qarvayıçı və fəaliyyət xüsusiyyətləri vardır. Öz potensialının sosial rolunu icra etdərək sosiallaşdırılmış aktor kimi çıxış edir. Bu zaman insan potensialı hər şeydən önce təhsil, intellektual, şəxsi xüsusiyyətlərin inkişaf etdirilməsinin məcmusu çərçivəsində məliyyənənəkdirilir. Xüsusi olaraq qeyd olunur ki, şüur sosial potensial forması kimi insani hevvandan forqləndirir. Şüurun inkişafı sosial prosesdir, insanın intellektual fəaliyyəti üçün potensial qabiliyyətlərinin inkişaf etdirilməsi prosesi ilə biləvəsito bağdır. Eyni zamanda şüurun inkişafı - iqtisadi proses, sosial sferaya və ictimai insanların həyat fəaliyyətinə investisiya qoyuluşları kimi də nəzərdən keçirilir. Beləliklə, sosial-iqtisadi konsepsiylər çərçivəsində insan potensialı iqtisadi və dar sosial təzahürler çərçivəsində təqdim olunur.

Göründüyü kimi, müasir sosial-iqtisadi istiqamət çərçivəsində insan potensialı sistem anlayışı kimi şəhər olunur. Tədqiqatçılar adətən müyyən iqtisadi hərəkətlərin icrasına istiqamətlənmüş potensialların müxtəlifliyinə osaslanırlar. Bütün bunlar osasında isə belə qanadə golurlar ki, qabiliyyətlər, imkan və insan hüquqları insan potensialının daşıyıcıları kimi ikili xarakter daşıyır. Bir tərəfdən onlar insana andan olduğu vaxtdan verilmişdir (bu insan potensialının birinci hissəsidir: fiziki). Digər tərəfdən onlar sosial-iqtisadi və sosial-qarşılıqlı təsir sistemində inkişaf edilər (insan potensialının ikinci hissəsi: mənəvi). Tədqiqatçılar asas vurgunu insan potensialının inkişafının mənəvi hissəsi üzərinə yönəldirlər. Müvafiq olaraq insan potensialının sosial-iqtisadi konsepsiylərini iki yarımsistemlərə bölmək mümkündür: mənəvi və iqtisadi.

Birinci sistem qrupu: iqtisadi insan potensialı. Dar iqtisadi çərçivədə insan potensialının investisiya, dəyər və qiymət

təzahürləri araşdırılır. İnsan potensialının qiymatlondırılması investisiya, işçiyə iqtisadi yatırımların dayar möcmusu, pul kütlesi axınının nisbatları və əmək məhsuldarlığı artımı indikatorları vasitəsi ilə müəyyənləşdirilir.

İkinci sistem qrupu: mənəvi insan potensialı. Həmin istiqamət çərçivəsində əmək potensialının əsasən intellektual təhsil komponenti araşdırılır: intellektual inkişaf, peşə təhsili bilikləri, işçinin bacarıq və əmək vərdişləri. Burada səbuta yetirilir ki, müasir dövrdə işan potensialının mənəvi tərəfinin çox böyük əhəmiyyəti vardır. Hipotez qismində insan potensialının tərkibinə mənəvi-əxlaqi komponentlər daxil edilir. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, sosial-iqtisadi istiqamətli konsepsiyaların bir sıra çatışmazlıqları da vardır. Birincisi sosial-iqtisadi konsepsiyalar çərçivəsində dar iqtisadi diskurs üstünlük təşkil edir. Müəlliflər insan potensialı sisteminə sadələşdirməyə çalışırlar, insan qabiliyyətlərini, imkan və tələbatları cəmiyyətin təsərrüfat sisteminin iqtisadi məqsəd və vəzifələrinin reallaşdırılması sistemi vasitəsi ilə nəzərdən keçirirlər. İkinci sosial-iqtisadi çalışmalarda insanı iqtisadi sistemin mexaniki olavası kimi nəzərdən keçirirlər, onun sosial xüsusiyyətlərini simasızlaşdırır və mexaniklaşdırırlar. Üçüncüsü həmin istiqamət çərçivəsində insan potensialının sosial sağlamlıq və sosial mədəni tərkibi ətraflı araşdırılmayaraq elmi əsaslarla tədqiq olunmur.

İnsan potensialının sosioloji konsepsiyaları çərçivəsində həmin çatışmazlıqlar aradan qaldırılır, onun əsas sosial formalarının inkişaf prosesi tədqiq olunur. Sosioloji kontekstdə insan müəyyən spesifik instiktliyi ilə dünyaya gələn spesifik subyekt kimi təhlil olunur. Onun insan potensialı sağlamlıq (fiziki potensial), şəxsiyyətin sosiallaşması prosesində yaranan intellektual və təhsil qabiliyyətləri ilə xarakterizə edilir. İnsan potensialının sosioloji doktrinası T.Parsonsun sistemli metodologiyasına əsaslanır. Burada sosial istehlak aktorlarının insan potensialının inkişafına xidmat edən həyatı vasitələrin məqsədyönlü istifadəsi

kimi təqdim olunur. Səbuta yetirilir ki, insanların sosial tələbatları insan potensialının inkişafının mühüm komponentləridir. Çünkü sosial hərəkətlərin mühüm hissəsi tələbatlardır. İnsan potensialının araşdırılması çərçivəsində maddi və qeyri maddi sosial tələbatlar araşdırılır.

Bu səbəbdən sosial fəaliyyət aməkçinin istehlakçı ruhunun reallaşdırılması forması kimi nəzərdən keçirilir. Müvafiq olaraq hakimiyət və sosiumun münasibətləri insan potensialının sosial yığımı üçün şərait olaraq başa düşülür. O.I.Qenisaretski, N.A.Nosov, B.Q.Yudin həmin yanaşmanın müasir dövrdə ardıcılları hesab olunur. Onlar hesab edirlər ki, insan potensialı - insanın müxtəlif sosial fəaliyyət göstərə bilmək qabiliyyətləridir. Eyni zamanda - obyekt kimi çıxış edir və aşağıdakı xüsusiyyətləri ilə diqqəti cəlb edir: 1) insan keyfiyyətlərinin hər hansı bir tarzda təqdimatı; 2) dövlət, xalq, ölkə haqqında təsəvvürleri formallaşaraq xüsusi bir tarzda özünə diqqəti cəlb edir; 3) kiçik və böyük hündürlərdə sosial təsəvvürlerin formallaşması. Belə bir kontekstdə insan potensialı ilk növbədə ölkə əhalisi və iri sosial qruplar haqlında təqdim olunmuşdur.

Daha bir istiqamət kimi İnsan potensialının inkişafi hərəkatı (Human Potential Movement) - qeyd olunmalıdır - ABŞ-da XX əsrin 40-ci illərində yaranmış içtimai hərəkatdır. Hərəkatın ideologiyasının əsasını fərdi inkişaf və ekstraordinar qabiliyyətlərin inkişaf etdirilməsi konsepsiyası təşkil edir.

Heç də təsadüfi deyildir ki, 1948-ci ildə BMT Baş Assemblyası tərəfindən İnsan Hüquqları haqqında Ümumi Bayannamənin qəbul edilməsi müasir dövrdə inkişafın əsas məqsədinin möhz insan rifahi olməsini təsdiq etdi. Sonrakı illərdə BMT-nin bir sıra forumları və konfransları insan inkişafının müxtəlif aspektlərinə həsr olundu və insanlara yönəlmış inkişaf prinsipi döñə-döñə vurğulandı.

Humanist psixologiyanın ciddi təsiri altında XX əsrin 60-70-ci illərində daha da populyarlaşdı. 1962-ci ildə Kaliforniyada Esalen İnstitutu yaradıldı və həmin institutda humanist alternativ

təhsil mərkəzi fəaliyyət göstərməyə başladı. İnsan potensialı uğrunda hərəkat ABŞ-da Nyu-York hərəkatına təkan verdi. Nəticədə çox sayılı psixoterapevtik treninqlər yarandı. 70-ci illərin sonlarında hərəkat zəiflədi.

**İnsan resursları iqtisadi araşdırılmalarda müstəqil istiqamət kimi.** İqtisadi araşdırılmalarda müstəqil istiqamət kimi insan resurslarının inkişafı məsələlərinin araşdırılmasına XX əsrin əvvəllərindən başlanılmışdır. Lakin ayrı-ayrı məsələlər iqtisadiyyat elminin təşəkkül taplığı bütün tarixi inkişaf dövrlərində tədqiq olunmuşdur.

XIX əsrin sonlarında yeni istehsal prosesləri və üsulları, müəssisələrin müxtəlif təşkilatı formaları və kütləvi istehsal hamənin dövrə qədər mövcud, ənənəvi istehsal prosesləri ilə ziddiyət təşkil etməyə başladı. Bütün bunlar isə müvafiq olaraq insanın cəmiyyətdə yeri, iqtisadi möziyyətləri və inkişafı ilə əlaqədar iqtisadi ədəbiyyatlarda səslənən fikirlərə də öz təsirini göstərməyə başladı. Bu xüsusda insan inkişafı ilə bağlı konsepsiyanın genezisində üç mərhələ diqqəti cəlb edir. Bunlar aşağıdakılardır: klassik, humanist, harmoniyalaşdırılmış mərhələlər.

Klassik mərhələ XX əsrin əvvəllərindən 80-ci illərin əvvəllərinə qədər olan bir dövrü şəhərdir. Bu mərhələdə tədqiqatçılar tərəfindən əsasən muzdlu əməkklə möşgül olanların təşkil edilməsi, sosial qruplar arasında münasibətlər öyrənilir və eyni zamanda strateji yanaşmalar və insan resurslarının idarə olunması məsələləri birmənalı olaraq qiymətləndirilmirdi.

Bu xüsusda qeyd etmək lazımdır ki, əməyin elmi təşkili nəzəriyyəsinin banisi F.Taylor hələ XIX əsrin 90-ci illərində müəssisələrdə əməyin sərt reglamentləşdirilməsi sistemini tətbiq etdi və bu sistemdən konveyer istehsalının tətbiqindən sonra daha geniş istifadə olundu. Ümumiyyətlə Q.Ford tərəfindən yaradılan konveyer istehsalı işçilərin qabiliyyətlərinin inkişaf etdirilməsi və reallaşdırılmasına mane olurdu. Onlar ancaq istehsal prosesində konkret və məhdud əməliyyatlar yerinə

yetirir, qabiliyyət və bacarıqlarının inkişaf etdirilmesi üçün heç bir maraqları qalmırırdı. Belə bir şəraitdə E.Meyonun "insan münasibətləri" nəzəriyyəsi formalşəməga başladı. İnsan münasibətləri nəzəriyyəsinin ardıcılıarı hesab edildilər ki, əməyin sosial-psixoloji aspektlərinin öyrənilməsi mühüm yer tutmalı, lakin bununla yanaşı maddi həvəşləndirmə məsələləri də diqqət mərkəzində olan əsas məsələlərdən idi. XX əsrin ortalarında meydana çıxan motivasiya nəzəriyyələrinin (A.Maslou, F.Qersberq, D.Mak-Kleland) məzmununa insanın tələbatının strukturunun öyrənilməsinə yönəldilmişdi. Burada V.Vrum, S.Adams, D.Makreqor tərəfindən məsələnin prosessual baxından araşdırılması zamanı motivasiyaya xarici faktorların təsirinin öyrənilməsi öz növbəsində şəxsiyyətlər arasında münasibətlərin inkişafı, işçi və şirkətin maraqları arasındakı ziddiyətlərlə əlaqədar bəzi anlayış və elementlərin də tədqiq edilməsinə başlanıldı.

**Cədvəl 1.**  
**R.Laykertin insanların idarə olunması üsulları üzrə modelləri**

| Sistemlərin adları | İnam səviyyəsi                           | Əsas stimul                                     |
|--------------------|--|---|
| Sistem № 1         | Rəhbərliyə sərt tabeçilik                | Cəzalandırma təhlükəsi, məcburiyyət, qorxu      |
| Sistem № 2         | Az əhəmiyyətli funksiyalar həvalə edilir | Potensial cəza təhlükəsi                        |
| Sistem № 3         | Xüsusi funksiyaların həvalə olunması     | Sistematiq mükafatlandırma, məhdud cəzalandırma |
| Sistem № 4         | Rəhbərin işçisinə tam etibar etməsi      | Mənəvi stimullaşdırma                           |

XX əsrin 50-ci illərindən etibarən insan münasibətləri nəzariyyəsinin müddəələri əsasında davranışları nəzariyyəsi formalalaşdı. Söyügedən nəzariyyədə əsas məqsəd ayrı-ayrı işçinin əməyinin səmərəliliyinin yüksəldilməsinə nail olunmasıdır. Bu ərafdə insan resurslarının idarə olunması konsepsiyasının inkişafında diqqətəlayiq fikirlər F.Hersberq, Mak-Qreqor, R.Laykert və b. tərəfindən irəli sürülmüşdür.

F.Hersberq tərəfindən "iki faktorlar nəzariyyəsi" formalasdırılmışdır. Burada iş şəraiti və işçinin işinə olan münasibətinin iki faktorlar qrupundan asılılığına xüsusi diqqət yetirilirdi. Bu faktorlar qrupu: motivlaşdırıcı (professional yüksəlim, şəxsi uğur) dəstəkləyici (əmək haqqı, əmək şəraiti ictimai status).

Mak-Qreqor iqtisadi ədəbiyyatlara "X" və "Y" nəzariyyəsinin müəllifi kimi daxil olmuşdur. Burada insanın iş prosesində öz öhdəliklərindən yayınmaması üçün müəyyən sərt tədbirlərin həyata keçirilməsinin vacibliyi zəsəndirilirdi.

R.Laykert insan resurslarının idarə olunmasının dörd sistemə diqqəti çəkirdi.

Humanist mərhələ XX əsrin 80-ci illərinin əvvəllərindən başlanır, bu mərhələdə biliklərin mənimşənilməsi, reallaşdırılmasının təşkili və idarəedilməsi konsepsiyaları meydana çıxmışdır ki, söyügedən yanaşmalarda bilavasitə innovasiyalarla bağlı olaraq, insan resurslarının əhəmiyyətinin qarvanılması da xüsusi olaraq hiss olundu.

Qeyd etmək lazımdır ki, hələ ötən əsrin 70-ci illərində "əməyin humanistləşdirilməsi" (O.Jelinye, I.Delamot) nəzariyyəsi inkişaf etməyə başlamışdır və burada psixoloji faktorlara bir qədər da diqqət artaraq, humanistləşdirmə xüsusi diqqət yetirilirdi. Burada humanistləşdirmə dedikdə əməyin təşkilinin rasionallaşdırılması və dəyişilməsi, əmək fəaliyyəti şəraitinin şəxsiyyətə uyğunlaşdırılması və s. başa düşüldür. Eyni zamanda C.Koulun "istehsal demokratiyası" nəzariyyəsi də meydana gəldi və burada işçilərin müəssisələrinin fəaliyyəti ilə

əlaqədar qərarların qəbul edilməsi və idarə olunmasına xüsusi yer verildi.

Bu ərafdə ABŞ və Qərbi Avropada T.Şultsun "insan kapitalı" nəzariyyəsi yayılmağa başlayır və bu nəzariyyədə insan müəssisələrinin insan kapitalı kimi, əmək məhsuldarlığını müyyənləşdirən keyfiyyətlərin məcmusu, ayrı-ayrı insanlar, müəssisələr və bütün cəmiyyətin galir mənbəyi kimi nəzərdən keçirilir. Lakin qeyd etmək lazımdır ki, müəyyən keyfiyyətlərin məcmusu əmək potensialının formalasdırır, kapitala istehsal prosesinə qoşulduğu zaman, bilavasita reallaşdırılması prosesində çevrilir. Təbiiidir ki, insan kapitalının konsentrasiyası (cəmlənməsi), dövriyyəsi anlayışlarının tədqiq edilməsi zərurətinin hiss olunmasına başlanılır. Belə bir zəminda insan kapitalının inkişafı təşkilati biliyin artması prosesi kimi nəzərdən keçirilməyə başlanılır (K.Barxam, L.Xeliz, S.Kuper M.Devidson).

Harmoniyalaşmış mərhələ XX əsrin sonlarından başlanır və bu mərhələnin başlıca xüsusiyyətləri odur ki, iqtisadçılar daha çox fəaliyyət məqsədlərinə, prosesin çevik təşkilinə, əməyin təhlükəsizliyinə, sistemlər menecment tələbatına, əməyin xarakterinin fasılısız olaraq dəyişilməsi şəraitində istehsal müəssisələrində harmoniyaya nail olunmasına diqqət yetirirdilər. Müvafiq olaraq bir neçə elmi ideyalar yarandı (C.Meqqison, C.Braun, A.Mamford, P.Sadler) və həmin ideyalar insanın cəmiyyətdə resurs kimi çıxış etməsi və inkişafı praktikasına, müəssisələrin uğur əldə etməsinə təsir göstərmişdir. Onların reallaşdırılması kimi şirkət işçilərinin əməyinin məhsuldarlığının yüksəlməsinə və işçinin öz bacarığını reallaşdırmasına xidmət edən biznes təyinatlı təhsil, fərdi plan əsasında işçinin inkişaf etdirilmesi və s. göstərilə bilər.

İnsan resursları konsepsiyalarının formalasdığı hər üç tarixi mərhələdə (klassik, humanist, harmoniyalaşdırılmış mərhələlər) səslənən nəzəri fikirlərin təmamiləşdirilməsi əsasında belə qənaəətə golmək mümkündür ki, insan resursları konsepsiyaların

mahiyyətini iş qüvvəsinin cəlb edilməsi və inkişaf etdirilməsinin təşkili ilə əlaqədar kapital qoyuluşlarının iqtisadi baxımdan məqsədə uyğunluğunun əsaslandırılması təşkil edir. İnsanlar müəssisə və təşkilatların, bütünlükdə cəmiyyətin on qiyməti resursu kimi nəzərdən keçirilir. Müvafiq olaraq insan resurslarının idarə olunmasının analitik, texnokratik, iqtisadi, humanitar, inzibati üsulları meydana çıxır (Cədvəl 2).

İnsan resurslarının inkişaf etdirilməsi konsepsiyasının möqsədi işçi və şirkətin tələbatları arasındaki ziddiyətləri aradan qaldırmaq, əməyin xarakterinin daimi olaraq dəyişilməsi şəraitində istehsal münasibətlərində harmoniyanın əldə olunmasına nail olunmasıdır. Müasir dövrədə insan resurslarının səmərəli inkişaf kriteriyası kimi təhsilin fasiləsizliyinin tömən olunması çıxış edir.

Cədvəl 2.

### İnsan resurslarının idarə olunması konsepsiyalarının təkamülü

| İllər                    | Konsepsiya                         | Konsepsiyanın mahiyyəti   |
|--------------------------|------------------------------------|---|
| XX əsrin 20-40-ci illəri | Kadrların idarə olunması           | İşçi əmək funksiyasının daşıyıcı kimi, maşınların canlı əlavəsi kimi nəzərdən keçirilir |
| XX əsrin 50-ci illəri    | Personalin idarə olunması          | İşçi əmək münasibətlərinin subyekti, şəxsiyyət kimi nəzərdən keçirilir                  |
| XX əsrin 80-90-ci illəri | İnsan resurslarının idarə olunması | İşçi müəssisələrin əsas strateji resursu kimi təqdim olunur.                            |
| XX əsrin əvvəlləri       | Humanist konsepsiya                | İşçi müəssisə üçün deyil, müəssisə işçi üçündür   |

### 2.7. İnsan potensialı XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində

XX əsrin ikinci yarısında industrial inqilabdan sonra və industrial cəmiyyətin formallaşması ilə insanın cəmiyyətdə rolü daha da artmağa başladı. İstehlak, iqtisadi insana istiqamətlənmüş cəmiyyətdən başarıyyat tədricən elmlı, təhsilli, mədəni, maddi və mədəni planda məmənun və təminatlı cəmiyyətə doğru yönəldi. Müasir dövlətlərin siyaseti təhsil, səhiyyə və mədəniyyətin yaxşılaşmasına istiqamətlənmişdir. Söyügedən sahələr insanların inkişafına onun potensialının aşkarlanmasına təsir göstərir. Lakin hələ o, zaman insan potensialının səviyyəsinin qiymətləndirilməsi füsülu təm olaraq mövcud deyildi.

Məsələ burasındadır ki, konseptual olaraq iqtisadi fikir insan potensialının inkişafına, insan inkişafına "insan kapitalı" anlayışı vasitəsi ilə galib çıxdı. Söyügedən konseptual yanaşmanın yaranmasına təkan amerika iqtisadçısı T. Şultsun hələ 50-60-cı illərdə apardığı tədqiqatlar olmuşdu. Şults əmək məhsuldarlığının artım mənbələrini axtararkən müstəqil faktor kimi mühəmməli parametrləri irolu sürdü və həmin parametrlər avvalca "qaliq faktoru" adlandırıldı. Daha sonra həmin faktor insanların əldə etdiyi, inkişaf edən əmək qabiliyyəti adlandırıldı. T. Şultsun və onun ardıcıllarının tərəfdarlarının söyləri ilə "insan kapitalı" konsepsiyası formalasdı.

Ümumiyyətlə isə insan potensialı problemino müasir yanaşmanın banisi amerika psixoloqu A. Maslou hesab edirdi ki, hər bir insanda əhəmiyyətli dərəcədə potensiya vardır, lakin onu ölçmək çətindir. Burada on mühüm aspekt insanda reallaşdırılmayan çox böyük potensialın mövcudluğu ilə əlaqədar formalaşan fikir idi.

Daha bir maraqlı fakt kimi qeyd olunmalıdır ki, inkişafın yalnız pul vahidləri ilə ölçüləşsinə alternativ kimi 1970-ci illərdə Morris Devid Morrisin təklif etdiyi həyatın fiziki keyfiyyəti indeksi körpə ölümü səviyyəsi, böyükler arasında

savadlılıq səviyyəsi və gözlənilən ömür müddəti göstəricilərinə əsaslanır.

Bu yanaşmanın əsas prinsipi ondan ibarət idi ki, inkişafın məqsədi istehsalın genişləndirilməsi deyil, insanları seçim edə bilmək, daha uzun ömürlü olmaq, xəstəliklərdən qoruna bilmək, bəşəriyyətin əldə etdiyi biliklərdən istifadə etmək imkanlarının verilməsidir. Amartya Sen qeyd edir ki, son nəticədə inkişaf azadlıq məsələsidir. Hind iqtisadçısı A.Sen öz araştırmalarında insan potensialı dedikdə genişləndirilmiş kompetensiyalar vasitəsi ilə inkişaf prosesini başa düşürdü. O, hesab edirdi ki, hər bir şəxslə bu və ya digər məqsədin, həyat tərzinin içərisində on münasib olamı seçmək hüququ olmalıdır.

N.Sazonova dönya müharibəsi və inqilab zamanı bəşəriyyətin itkilərini hesablayaraq insan potensialının keyfiyyəti ideyasını formalasdıraraq, xalqın sərvətinin əsas keyfiyyəti kimi xarakterizə etmişdir. O, iddia edirdi ki, istənilən cəmiyyətin taleyi cəmiyyət üzvlərinin xüsusiyyətdən asılıdır.

XX əsrin 80-ci illərində insan potensialının inkişafına yeni yanaşmanın formalşması diqqəti cəlb edir. 80-ci illərin ikinci yarısında artıq çox aşkar dərk olunmağa başlanıldı ki, elmin, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı- insan inkişafını, onun fiziki və mənəvi sağlamlığını, yaradıcılıq qabiliyyətlərinin, bilik və peşəkarlığının inkişafını, bütünlükdə ictimai tərəqqini təmin edən əsas faktorlardır. Bu dövrda insan potensialının inkişafının intellektual təməli qoyuldu. 80-ci illərin sonlarına doğru insan və insan potensialının inkişafı ideyası bir çox mütərəqqi alımların əsərlərində yer almağa başladı (Mahbub ul-Haq, Kleyn Griffin, Con Nayt). Müvafiq olaraq sonrakı illərdə insan inkişafı nazarıyyəsi inkişaf etmeye başladı.

XX əsrin 90-ci illərində insan potensialının daha geniş konseptual məzmununun şərh olunmasına başlanıldı. Bu yanaşmada insanın inkişaf imkanları və heç də hər zaman reallaşdırılmayan imkanlar kimi təqdim olunmağa başlanıldı. Burada söhbət takcə hansısa keyfiyyətlər möcmusundan deyil,

insanın inkişaf imkanlarından gedir. Bu xüsusda qeyd edilməsi yerinə düşərdi ki, hər il insan potensialının ölkələr üzrə inkişaf göstəricilərini özündə əks etdirən hesabatlar nəşr etdirilir. Hesabatlarda ölkələr üzrə insan potensialının müqayisəli integrallı inkişaf indeksi öz əksini tapmışdır. Həmin indeks 1990-ci ildə Məhbub əl-Haqqın rəhbərliyi ilə iqtisadçı qrupu tərəfindən hazırlanmışdır.

İnsan İnkışafı İndeksi (III)- əhalinin rifahını ÜDM-in artımı ilə müqayisədə daha geniş şəkildə özündə ehtiva edir. III insan inkişafının üç ölçütünü özündə birləşdirir:

- uzun və sağlam ömür (orta ömür müddəti əsasında hesablanır);
- təhsil səviyyəsi (böyükələr arasında savadlılıq, həmcinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);
- layiqli yaşayış standartları (aliciliq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır).

Bundan sonra hər bir ölkədə insan inkişafı strategiyası, onun məqsəd və vəzifələri, proqramları işlənilib hazırlanırdı. Qeyd etmək lazımdır ki, insan inkişafına həsr edilmiş ilk milli məruzələr Bangladeşdə, Kamerunda, Pakistanda, Filippində 1992-1995-ci illərdə nəşr olunmağa başlanıldı. İllik hesabatlar hər il Şərqi Avropa və postsovet ölkələrində də nəşr olunur. 1998-ci ildə artıq 100 ölkədə milli məruzələr hazırlanmışdır. Eyni zamanda Hindistanın, Boliviyanın və Bolqarıstanın regionları üçün də submilli məruzələr hazırlanırdı. İndiki dövrda insan inkişafı üzrə 170 ölkədə milli məruzələr hazırlanır.

Eyni zamanda yuxarıda qeyd edilən üç istiqamətin hər biri üzrə indekslər hesablanır. Hesablamalar 0-dan 1-ə qədər standartlaşdırılır, orta həndəsi adəd insan inkişafı indeksinin 0-1 diapozonunda göstəricisi sayılır. Bu göstərici əsasında dövlətlər sıyahıda sıralanır. Yekun reytingdə İnsan İnkışafı İndeksinə görə dövlətlər dörd kateqoriyaya bölünürler:

1. Çox yüksək İnsan İnkışafı İndeksi olan ölkələr;

2. Yüksek İnsan İnkışafı İndeksi olan ülkeler;
3. Orta İnsan İnkışafı İndeksi olan ülkeler;
4. Aşağı İnsan İnkışafı İndeksi olan ülkeler;

İnsan İnkışafı İndeksinin ölçülmesi üssülleri, aynı zamanda insan inkişafı ilə bağlı irləri surlən əlavə indekslər 1990-ci ildən başlayaraq bu günə qədər ciddi döyişikliklərə məruz qalaraq, öz inkişafında xeyli məsəfə qot etmişdir. Nümunə üçün göstərmək olar ki, 2010-cu ilə qədər İnsan İnkışafı İndeksi (1) ömür müddəti göstəricisi, (2) yaşılı əhalidə arasındakı savadlılıq səviyyəsi (üçdə-iki) və ümumi qeydiyyat əmsalına əsasən (üçdə bir hissəsi) ibarət olan təhsil indeksi, (3) aliciliq qabiliyyəti pariteti ilə adambaşına düşən ümumidaxili məhsulun natural loqarifması ilə hesablanır. Lakin 2010-cu ildən metodologiyada döyişikliklər edildi. Bir daha qeyd etmək yerinə düşordu ki, burada söhbət aşağıdakı indekslərin hesablanmasından gedir :

1. Gözənlənilən ömür müddəti indeksi (Life Expectancy Index, LEI) müəyyən dərəcədə ölkədəki səhiyyə sisteminin və sosial müdafiənin vəziyyətini əks etdirir;
2. Təhsil indeksi (Education Index, EI) ölkədəki təhsil sisteminin əksi kimi təhsil almaq imkanlarını səciyyələndirir;
3. Ümumi milli gəlir indeksi (Gross National Income Index, GNII) və ya həyat səviyyəsi indeksi adambaşına düşən ümumi milli gəlir (ÜMG) (milli valyutaların aliciliq qabiliyyətinin paritetinin [AQP] ABŞ dolları ilə) əsasında ölkə vətəndaşlarının gəlir səviyyəsini əks etdirir.

Qeyd etmək lazımdır ki, İnsan İnkışafı İndeksinin ətrafında, hesablama metodologiyaları ilə əlaqədar tənqid fikirlər səslənmişdi. Tənqid yanamlarada hesablamaların ancaq üç parametraq əsaslanılması qeyri möqbul hesab olunurdu. İndeksədə öz əksini tapmayan məsələlər qismində aşağıdakılardan xüsusi ilə qeyd olundur: Mənəvi-emosional rıfah; Sosial

münasibətlər; Siyasi azadlıqlar; Siyasi və iqtisadi stabililik; mədəni inkişaf və s.

Lakin tənqidin yanaşmalara, statistik-metodoloji çərçivə kimi insan inkişafı indeksinin müəyyən məhdudiyyətlərinə baxmayaraq yənə də qeyd etmək yerinə düşordu ki, İnsan İnkışafı İndeksi ölkənin iqtisadi inkişafına nail olmaq üçün yalnız iqtisadi artımın deyil, eyni zamanda əhalinin və onların imkanlarının da başlıca meyar olduğunu göstərmək məqsədilə tətbiq edilmişdir.

Təşkilati çərçivənin yaradılması – İnsan potensialı ilə əlaqədar yeni yanaşma özünün ideya gücünə görə çox keçmir Birleşmiş Millətlər Təmkinatı çərçivəsində rəsmiləşdirildi. 1990-ci ildən başlayaraq hər il buraxılan "İnsan potensialının inkişafı" məruzəsi işan potensialının inkişafı anlayışının mözmununu bir qədərdə zənginləşdirdi. Qeyd etmək lazımdır ki, Məhbub al Haqq ilə çalışan məsləhətçilər qrupuna iqtisadi inkişaf üzrə mütəxəssislər qrupu daxil olmağa başlandı. İnsan potensialı ilə əlaqədar hər bir məruzə dünyada bu sahədə mövcud vəziyyəti özündə əks etdirir. Onun müəllifləri müntəzəm olaraq insan potensialının inkişafındakı təməylləri; təzahürlərin kəmiyyət ölçüsünün müəyyənləşdirilməsi üçün xeyli işlər görür; hər bir məruzənin sonunda müfəssal statistik əlavələr vardır. Deyilənlərlə yanaşı hər bir cilddə beynəlxalq əhəmiyyətli, ciddi müzakirə və diskussiyalarla müşaiyət edilən, konkret problem nəzərdən keçirilir. "İnsan potensialının inkişafı maruzəsinin" birinci buraxılışında (1990-ci il) insan potensialının inkişafının ölçüləşməsinə həsr olunmuşdu. Burada əsas ideya qismində qeyd olunmalıdır ki, iqtisadi artım ilə insanların imkanlarının avtomatik olaraq artması arasında heç bir əlaqənin olmadığı bildirilirdi. Növbəti ildə tender faktorunun nəzərə alınması ilə İnsan Potensialının İnkışafı İndeksi dövriyyəyə daxil edildi, insan azadlığı anlayışı ətrafında ciddi

mübahisələr oldu. İnsan azadlığı indeksi nəşr olundu və burada qeyd olunurdu ki, insan azadlığı ilə insan potensialının arasında sərt korrelasiya mövcuddur. Bəzi inkişaf etmiş dövlətlər insan azadlığı indeksinin nəşr olunmasına qarşı çıxdılar və hesabatların dərc olunmasının dayandırılması təhlükəsi yarandı. Lakin 1992-ci ildə üçüncü buraxılışdan sonra inkişaf etməkdə olan dövlətlərin mövqeyində bir qədər yumşalmalar oldu. Burada əsasən Şimal-Cənub ölkələrinin münasibətlərinə yer verilmişdi, başlıca məqsəd ölkələrin inkişaf səviyyəsindəki bərabərsizliyin aradan qaldırılması üçün əməkdaşlıqların genişləndirilməsi idi. 1993-cü ildə nəşr edilən Məruzədə bazar mexanizmlərinə daha çox arxalanmaq, instituional və ədalət məsələlərinə daha az diqqət yetilməsi tövqid olunurdu. 1994-cü ildə nəşr edilən məruzədə Kopenhagendə müzakirə edilən məsələlərə, yoxsulluğun masstabının azaldılması, iş yerlərinin yaradılması, sosial integrasiya məsələlərinə həsr olunmuşdu. Məruzədən yeni mövzular meydana çıxdı: insanların təhlükəsizliyinin təmin olunması, soyuq müharibənin bitməsi ilə sülhün yaratdığı maliyyə imkanlarından sosial proqramların reallaşdırılması üçün yararlanmaq imkanları nəzərdən keçirildi.

1995-ci il məruzəsi Pekin sülh konfransı ərəfəsində buraxılmışdı, qadınların inkişafı, hüquq bərabərsizliklərinin aradan qaldırılması məsələlərinə həsr olunmuşdu.

1996-ci il məruzəsinin əsas mövzusu iqtisadi artım və insan potensialının inkişafı nisbətləri, 1997-ci ildə yoxsulluğun insanlara seçim hüququnun verilməsindən imtina halları, 1998-ci ildə insan potensialının inkişafı ilə istehlak strukturunun nisbəti, 1999-cu ildə qloballaşmadan insan inkişafı üçün istifadə edilməsi məsələlərinə həsr olunmuşdu. Aparılmış analitik müşahidələr zamanı ədlə edilmiş nəticələr, informasiya həddindən artıq zəngin və geniş məzmunlu idi. Bütün bunlar isə həmin

materialların xüsusi nəşr orqanında dərc olunması zərurətini yaratdı. Müvafiq olaraq 2000-ci ildən "İnsan potensialının inkişafı jurnalı"-nın (Journal of Human Developmnet) nəşr olunması ideyası meydana çıxdı. Sen və Şüts tərəfindən irəli sürürlən elmi fikirlər, nazarı mühakimlərin artıq praktiki reallaşdırılması diqqəti gerçəkləşdirildi.

XX əsrin 90-cı illərində rus iqtisadi fikrində insan potensialının kompleks araşdırılmasını qarşıya məqsəd qoyan akademik istiqamət xüsusi ilə diqqəti cəlb edir. Bu səbəbdən də fəlsəfə, demografiya, psixologiya və iqtisadiyyat elmləri sahələri üzrə mütəxəssislər insan potensialı ilə əlaqədar elmi araşdırımaların koordinasiya ediləsi və uzlaşdırılması qərarını qəbul etdilər. Kompleks yanaşmada diqqəti cəlb edən nüanslardan biri insanların potensialının baza və ixtisaslaşdırılmış strukturu haqqında mühakimələrin təqdim olunmasıdır - müvafiq olaraq tərkibinə demografik, sağlamlıq, təhsil, əmək, manavi-əxlaqi, mədəni, mülki və şəbəkə komponentləri daxil edildi. Burada insanların kapitalının ixtisaslaşdırılmış strukturu baza strukturu əsasında spesifik fəaliyyətlərin (iqtisadi, siyasi, hərbi və s.) yerinə yetirilməsi üçün formalasdırılır.

Nəticədə müasir rus iqtisadi fikrində insan potensialı müxtəlif kapital və resursların məcmusu kimi: resurs-aktiv-kapital-potensial məntiqi ardıcılığı ilə verilir. İnsan kapitalı və insan potensialının məzmun nisbətləri müəyyənləşdirilir. Qeyd etmək lazımdır ki, iki istiqamət xüsusi ilə diqqəti cəlb edir: birinci istiqamətin ardıcılları insanların kapitalını insanların potensialının struktur elementinin tərkib hissəsi; ikinci istiqamətin ardıcılları isə insanların kapitalını insanların təcəssümü olduğunu bildirirlər. Birinci istiqamət çərçivəsində insanların kapitalı dedikdə - kapitalın digər formaları - resurslar üzrə müəyyənləşən iqtisadi, fiziki (fizioloji), mədəni, sosial, inzibati (hakimiyyət), siyasi, simvolik formaları kimi təcəssümü olaraq şəhər edilir. İddia

olunur ki, kapitalın göstərilən formaları dönerlik (konvetasiya) xüsusiyyətləri vardır. Bir vəziyyətdən və yaxud formadan digərinə keçid.

Ümumiyyətlə, müasir rus iqtisadi fikrində insan potensialı əlaqədar səslənən fikirlərin ümumiləşdirilməsi əsasında aşağıdakı tezistəri qeyd etmək olar:

1. insan potensialı cəmiyyətin hayatı qabiliyyətlərinin integral xarakteristikası, özünü təkrar istehsal edən subyekt, digər tərəfdən ictimai inkişafın məqsədi və perspektivi kimi çıxış edir.

2. İnsan potensialı – insan imkam və qabiliyyətlərinin perspektivliyi ölçüsüdür. İnsan potensialının qiymətləndirilməsi uzun müddəti sosial-iqtisadi inkişafın pronoqlaşdırılmasına imkan yaradır. T.İ.Zaslavskii qeyd edir ki, insan potensialı instituional sistemin təhlili və sosial-qrup strukturunun keyfiyyəti ilə birlikdə sosial islahatların somarəliliyi və ictimai dəyişikliklərin perspektivini müəyyənləşdirir.

3. İnsan potensialı daha ətalətli sosioetal xüsusiyyətləri vardır, onun artımı üçün uzun müddət tələb olunur.

4. İnsan potensialının xüsusi cəhətlərindən biri gizli insan ehtiyatlarının təzahür etməsi etibarlı və bunların sosial-iqtisadi sistemi fəaliyyət göstərməsi üçün istifadəsidir. Müvafiq olaraq insan potensialının faktiki (reallaşdırılan), perspektiv (reallaşdırılması proqnozlaşdırılan) latent (qeyri müəyyən, hələ gizli potensialdır) səviyyələri qeyd olunur.

5. İnsan potensialının sistem xüsusiyyətləri vardır, struktur komponentlərinin qarşılıqlı əlaqələrinin spesifikasını özündə əks etdirir və sadəcə olaraq əhalinin keyfiyyət xüsusiyyətlərinin sayılması hesab edilə bilər.

6. İnsan potensialı bütün əhalinin hayatı səviyyəsi və rüfahının ümumi xarakteristikasıdır.

7. Özünün reallaşdırılması prosesində insan potensialı digər potensiallardan fərqli olaraq azalmaq əvəzinə çoxalır.

8. İnsan potensialının formallaşması və reallaşdırılması üçün bir sıra xarici faktorlarında xüsusi əhəmiyyəti vardır. Bütün bunları nəzərə alaraq insan potensialı modelinə "resurs-aktiv-kapital-potensial-şərait" komponentləri daxil edilir.

"İnsan potensialı" anlayışının istifadə edilməsi fərqlərinə və həmçinin onun iqtisadi təzahür kimi nəzərdən keçirilməsindəki fərqlərə görə insan potensialının strukturunun fərqli şəhərləri diqqəti cəlb edir.

- B.Q.Yudin BMT-nin və Rusiya Elmlər Akademiyasının İnsan İnstitutunun hazırladığı layihələrin müqayisəli təhlilini vermişdir. BMT-nin təklif etdiyi insan potensialı indeksində üç əsas parametr diqqətələb edir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);

- təhsil səviyyəsi (böyükklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbatı əsasında hesablanır);

- layiqli yaşayış standartları (ahciliq qabiliyyəti pariteti/AQP, galir əsasında hesablanır).

Rusiya Elmlər Akademiyasının təklif etdiyi parametrlərə 1) insanın ümumi həyat qabiliyyətini təmin edən sağlamlıq (fiziki və mənəvi); ailə həyatına və uşaqların təbiyəsinə hazır olmaq; cəmiyyətin sosial infrastrukturuna adaptasiya olmaq; mədəni-dəyər təməyüllülük və psixoloji sabitliq.

Bəzi alimlər insan potensialının *səviyyə strukturunu* fərqləndirməyi təklif edirlər: fiziki, sosial, psixi sağlamlıqdan ibarət *baza səviyyəsi*; fizioloji, psixoloji, intellektual, sosial və mədəni potensialı özündə birləşdirən *faaliyyət səviyyəsi*.

T.İ.Zaslavskyanın təqdim etdiyi insan potensialı kifayət qədər daha geniş anlayışdır: 1) insan potensialının *sosial-demografik komponenti*: əhalinin sayı, insanların yaşı,

cinsiyət, fiziki və psixoloji sağlamlığı, orta ömür uzunluğu, doğum və ölümün nisbəti, nıgah və boşanmalar və s. üzrə hesablanır;

2) *sosial-iqtisadi komponent*: əhalinin əmək fəaliyyəti ilə maşğulluğu, insanın işçi və peşəkarlıq keyfiyyəti, əməkçə və xidmətlərin istehlakı xüsusiyyəti.

3) *sosial-mədəni aspekt* – təhsil və mədəniyyət səviyyəsi, əmək və ictimai fəaliyyətin mürəkkəbliyi və intellektuallığı, mentaliltetin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri (inam, hüquqi təsəkkürün üstün tipi, əxlaq və mənəviyyət, motivasiya komplekslərinin strukturu və s.).

4) *innovasiya-fəaliyyət* potensialında millətin kiçik sahibkarlıq, elm və incəsənətin müxtəlif istiqamətləri, sosial və siyasi fəaliqlərməndə əks olunan energetikası qeyd olunur.

İnsan potensial müasir Çin iqtisadi fikrində-Çində insan potensialı ilə əlaqədar araşdırma müləffifi kimi Van Tunsyun, Lo Xunte, E.Çunjhay, Li Yanin, Xan Çisyan, Den Syaopin və b. adlarını çökmək olar. Müvafiq olaraq Çin iqtisadi ədəbiyyatlarında insan potensialı ilə əlaqədar formallaşan təsəvvürlərə bir qədər ətraflı diqqət yetirilməsi zərurəti hiss olunur. Həmin sistemin tərkibinə üç konsepsiya daxildir: "insan resursu-birinci resursdur", "hər bir şəxs istedadlı ola bilər".

1. "*İnsan resursu-birinci resursdur*" (*jensay čzyuan și di və čzyuan*). Həminkonsepsiyyada insan potensialının rolü müasir dövrde Çində transformasiya proseslərində yeri müəyyənləşdirilir. Xan Tsiyan qeyd edir ki, cəmiyyətin sosial inkişaf resurslarının tərkibinə insan qüvvələri, kapital, maddi resurslar və informasiya daxildir. Lakin cəmiyyətin inkişafının əsasını insan intellekti və qabiliyyətlər formasında insan resursları təşkil edir. Öz növbəsində maddi resurslar, kapital və informasiya ardıcıl olaraq cəmiyyətin inkişafını üç əsas mərhələsində əsas resurlardır: ənənəvi, industrial, informasiya. Müasir mərhələdə

bilik cəmiyyətinə keçid dövründə insan potensialı sosial inkişafda əsas rol oynayır.

1. *Hər bir şəxs istedad ola bilər* konsepsiyasında- insan potensialı nə deməkdir sualına və onun qiymətləndirilməsi kriteriyaları hansılardır sualına cavab axtarılır. Çin elmi fikrində insan potensialı ənənəvi "jensay" termini prizmasından nəzərdən keçirilir. Həmin termin 2500 il bundan əvvəl işlədilmişdir. İlk dəfə Şıçzində istifadə olunmuşdur. Qədim dövrlərdə jensay termini istedad, əməli saleh, kişi mənasında özünün dar mənasında işlədiirdi. Sun sülaləsinin hakimiyyəti dövündə daha geniş məzmunda işlədildi. İnsanın əxlaqi və qeyi adı qabiliyyətləri kimi işlədilməyə başlandı. Çin lügətində Jensay sözlərinin mənası aşağıdakı kimi verilmişdir. *Jensay* – özündə manavi və işgüzar və bir sırada digər keyfiyyətləri olan, ikinci gəzəl görkəmi olan şəxs kimi də başa düşüldür. Göündüyü kimi, burda söhbət birincisi manavi və işgüzar keyfiyyətləri olan, ikinci bilikli və təhsilli, üçüncüsü cazibəli insan kimi başa düzültür. Çin iqtisadi fikrində insan potensialının (Jentsay, jenlay tsyanen) termininin məzmununa bir tərəfdən görkəmlə və istedahı insanların məcmusu, digər tərəfdən isə qabiliyyətlər, nəliyyətlər, insanların keyfiyyətləri başa düşülür.

Professor Li Yanpin insan potensialını daha geniş məzmunda, üç məna səviyyəsində şərh edir.

*Birinci səviyyədə* – insan potensialı şəxsi təcrübə və yaxud təhsil prosesində əldə edilməsindən asılı olmayaraq müəyyən bilik və ustalığın məcmusu başa düşülür. Bilik insan potensialının ilk xüsusiyyətidir.

*İkinci səviyyədə* – cəmiyyət üzvlərinin indiki vaxtda və yaxud galacəkdə olunmasından asılı olmayaraq cəmiyyət üzvlərinin əmək qabiliyyəti kimi şərh edirlər.

*Üçüncü mərhələdə* – cəmiyyət üzvlərinin öz ölkələrinin və bütünlükdə bəşəriyyətin inkişaf üçün xidmətə istiqamətlənmiş yüksək əxlaqi keyfiyyətlərin olması göstərilir.

3 İ. Jen vey ben - Mühüm olan insandır- konsepsiyyada insan potensialının artım tempinin saxlanması haqqında təsəvvürler var, burada insan potensialının inkişaf istiqamətləri müəyyənlaşdırılmışdır.

Bəsləliklə, insan potensialı ilə əlaqədar konsepsiyalara diqqət yetirdikdə çox aşkar görünür ki, elə ilk addimlardan nəzəri və metodoloji baxımdan mürakkəb problemlə qarşılaşıraq. Burada terminin məzmun və strukturunun şəhri ilə əlaqədar kifayət qədər rəngarəng mühakimələr vardır. Digər tərəfdən qeyd edilməsi yerinə dişərdi ki, insan potensialına yaranmış marağın bir sira sosial-siyasi, ideoloji, həmçinin praktiki amilləri vardır. Bu səbəbdən də məsələ ilə əlaqədar fikirlər hələ qədim zamanlardan başlayaraq formallaşmağa başlamışdır.

Müasir dövrə bazar iqtisadiyyatı münasibətlərinin bərqaşar olduğu cəmiyyətlərin iqtisadi nəzəriyyəsi yeni iqtisadiyyatın vəzifələrinin nəzərə alınması ilə yenilənməkdədir. Qərb ölkələrinin mütəxəssisləri elmi dövriyyəyə sosial kapital, insan kapital, mədəni kapital, siyasi kapital anlayışlarını daxil etdilər. Müvafiq olaraq daha abstrakt anlayışlar: sosial, insan, mədəni, siyasi, iqtisadi potensial anlayışları ilə də əlaqədar xeyli fikirlər səslənməkdədir. İnsan potensialı anlayışına yaranmış yeni münasibətlər dövrün insana olan yeni çağışlıları ilə əlaqədardır. Bəzi analitiklərində haqlı olaraq qeyd etdikləri kimi, insan kapitalı və insan potensiali anlayışları Adam Smitin hələ yeni dövrə təqdim etdiyi istehsal və cəmiyyət üçün tələb olunan fərdlərə məxsus spesifik xüsusiyyətləridir. Həmin dövrən müasir dövrə kimi insan potensialı ilə əlaqədar iqtisadi fikirlər çox böyük inkişaf yolu keçərək, sözügedən mücərrəd anlayışın

səviyyəsinin hesablanmasına qədər yol keçmişdir. Burada səhəbat İnsan İnkışafı İndeksindən gedir.

- İqtisadi reallıqlar və iqtisadi ədəbiyyatlardan da çox aşkar görünür ki, XXI əsrə insan resursu, insan potensialı və kapitalı bəşəriyyətin inkişafı üçün on mühüm resursdur. Artıq dünyanın əksər dövlətlərinin milli gəlirlərinin mühüm komponenti kimi çıxış etməkdədir (BMT-nin qiymətləndirmələrinə görə 60-75%);

- İnsan potensialının müasir dövrə səmərəli istifadə olunması hər şəydən öncə onun keyfiyyətindən asılıdır;

- Müasir cəmiyyətin inkişafında fərqli cəhət və üstün təməyül sosial məkanın çox böyük dərəcədə texnologiləşdirilməsidir. Müvafiq olaraq insan potensialının da baş verən təməyüllərə istiqamətlənməsi zərurəti dövrün on mühüm çağrışı hesab oluna bilər;


Məlum həqiqətdir ki, iqtisadiyyatda subyektiv faktor problemi, insanların sosial-iqtisadi münasibətlərdə, xüsusən də əmək münasibətlərində rolü və mövqeyi nəzriyyəçi və praktiklərin diqqət mərkəzindədir. Müvafiq yanaşmalar formallaşmışdır və həmin yanaşmalar içərisində dörd yanaşma üzərində xüsusi olaraq dayanılmışdır. Birinci yanaşma kimi siyasi-iqtisadi yanaşması və yaxud iqtisadi nəzəriyyənin kriteriyaları baxımdan yanaşmanın qeyd olunması yerinə düşərdi. Sözügedən yanaşmada əsasən iş qüvvəsi və onun xüsusiyyətləri təhlil və dəyərləndirmələr obyektinə çevrilmişdir. Ikinci yanaşma sosioloji və psixoloji yanaşmadır ki, bu yanaşma çərçivəsində insanın cəmiyyətdə, müxtəlif sosial sferalarda, xüsusən də əmək fəaliyyəti prosesində davranış aktlarının sosial-psixoloji əsasları təhlil edilərək dəyərləndirilir.

Üçüncü, yanaşma kimi texnokratik yanaşmanı qeyd etmək olar ki, həmin istiqamətin ardıcılları personal, kadrlar, işçilər və s. kimi anlayışlardan istifadə edirlər. Nəhayət əm diqqəti cəlb

edən yanaşmalar qismində antroposentrist mövqedən dəyərləndirmələr xüsusi olaraq qeyd olunmalıdır. Bu istiqamətin ardıcılıarı “insan resursları”, “insan kapitalı” və bilavasitə “insan potensialı” anlayışlarını işlətmışlar (cədvəl 3).

Cədvəl 3.

### İnsan potensialına iqtisadi yanaşmalarda əsas istiqamətlər



Göründüyü kimi, birinci yanaşmada bütün dəyərləndirmələr iş qüvvəsi kateqoriyasının üzərində qurulmuşdur. Əmək qabiliyyəti, insan məxsus fiziki və intellektual qabiliyyətlər, bir sözdə insanın maddi və mənəvi nemətlər istehsalı üçün istifadə etdiyi bacarıqlar tədqiq olunur. İnsan öz potensialı ilə müzəyyən istehsal münasibətləri sistemində fəaliyyət göstərərək cəmiyyətin əsas möhduldar qüvvəsi kimi möhsuldar qüvvələrin müəyyənləşdirici qüvvəsi kimi nəzərdən keçirilir. Çox aşkar görünür ki, iş qüvvəsi anlayışı əsasən maddi məzmun və xarakter daşıyır, insan potensialının digər aspektlərinə daha az diqqət yetirilir (bu yanaşma əsasən klassik və neoklassik nezəriyyəcılarda özünü bürüzo vermişdi).

Cədvəl 4.

### İnsan potensialına metodoloji yanaşmaların inkişafı

| İnsan potensialına metodoloji yanaşmanın mahiyəti | Yaranmasının və fəal elmlə istifadəsinin tarixi çərçivəsi         | Yanaşmanın spesifik xüsusiyyətləri  |
|---|---|---|
| 1. Əmək potensialı                                | XX əsrin 70-ci illərinə qədər                                     | Araşdırma mədəniyətdə əsas vurğu onun təlabatları və əmək səfərasında maraqları üzərinə yönəldilir  |
| 2. İnsan resursları                               | XX əsrin 70-80-ci illəri  | İnsan ictimai sərvətin elementi kimi təqdim olunur, təkrar istehsalı bozı zəruri şərtlərdən asılıdır.   |
| 3. İnsan potensialı                               | XX əsrin 80-ci illərinin ikinci yarısı və 90-ci illərin əvvəlləri | İnsan onun daxili qabiliyyətləri və xarici imkanlarının vəhdətində birincilərin reallaşdırılması üçün araşdırılır                                 |
| 4. İnsan kapitalı                                 | XX əsrin 90-ci illəri və İndiya kimi                              | İnsan iqtisadi artım faktoru, investisiya qoyuluşları obyekti kimi nəzərdən keçirilir   |
| 5. Sosial kapital                                 | XXI əsrin əvvəlləri   | İnsan özünün sosial əlaqələri kontekstində nəzərdən keçirilir, fördi və ictimai faydalaların əldə olunması üçün başlıca faktor kimi təqdim olunur |
| 6. İntellektual kapital                           | XX əsrin əvvəlləri  | İnsan özünün intellektual qabiliyyətlərinin reallaşdırılması üçün mövcud ictimai şərait prizmasından nəzərdən keçirilir.                          |

Mənbə: müəllif tərəfindən tərtib edilib

Texnokratik yanaşmada diqqət mərkəzində "personal", "kadrlar", "içilər" anlayışları işlədir. Həmin istiqamətin ardıcılıarı insanları əsasən müəyyən vahid nəticəyə nail olmaq üçün insanları bir istehsal sistemində (müəssisə və təşkilatlarda) birləşdirirlər. İqtisadi ədəbiyyatlarda "personal" anlayışı geniş yayılmışdır və məzmununa müəssisə və təşkilatlarda çalışan işçilərin məcmusu daxildir. Yəni burada diqqət mərkəzində müəssisə və təşkilatların səroncamında olan bütün işçilərin məcmusu başa düşür.

Antroposentrist konsepsiyalarda mühüm möqam insanın sosial iqtisadi sistemlərin bütün səviyyələrində aparıcı roluna xüsusi diqqət yetirilir. Bu yanaşma ardıcılıarı insanın biloji, sosial, fərdi komponentlərinin üzvü vəhdət halında nəzərdən keçirir. Eyni zamanda həmin konseptual istiqamət çərçivəsində araşdırılan kateqoriyanın strukturu ilə çox spektrli və rəngarəng fikirlər mövcuddur. Onların ümumiləşdirilmiş xüsusiyyətləri aşağıdakı cədvəldə öz əksini tapmışdır.

Nəhayət dördüncü istiqamət sosiloji və psixoloji istiqamətin ardıcılıdır ki, bu istiqamət barəsində əvvəlki paraqrafda ətraflı məlumat verilmişdir.

Lakin sonunda bir məsələni xüsusi olaraq vurgulamaq yerinə düşərdi ki, bütün bu yanaşmalar içorisində antroposentrist yanaşma və həmin istiqamət içorisində insan potensialının geniş məzmunda tədqiqi və şəhəri ilə maşğıl olanlar ən müasir və ən məqbul fikir və ideya sahibləri olaraq təqdim etmək olar. Heç də təsadüfi deyildir ki, müasir araşdırmalarda insan potensialının tədqiqi "insan inkişafı" konsepsiyası çərçivəsində tədqiq olunur.

### Ədəbiyyat siyahısı:

1. Ələkbərov U.K. Davamlı insan inkişafının əsasları. Bakı, Tahsil, 2007.- 132 s.
2. Hüscunova X.M., Quliyev M.Y., Qlobal rəqabətlilik, "Müəllim" nəşriyyatı, Bakı 2016, s.80-81
3. Nəsrəddin Tusi. «Öxlaqi-Nasiri», Bakı, 1989, s.149
4. Автономов В.С. Модель человека в экономической науке [Текст] / В.С. Автономов. - СПб.: Экономическая школа, 1998. - 230 с. - С. 28.
5. Алчиан А. Стоимость [Текст] / А. Алчиан // Вехи экономической мысли. Рынки факторов производства. - СПб.: Экономическая школа, 2000. - Т.3. - 489 с.
6. Анохин П.К. Принципиальные вопросы общей теории функциональных систем [Текст] / П.К. Анохин // Принципы системной организации функций. -М.: Наука, 1975.-316с. - С. 39.
7. Аристотель. Политика. Афинская полития [Текст] / Аристотель. — М: Мыслъ, 1997.-458 с.
8. Батракова Л. Г. Эволюция научных взглядов на понятие «человеческие ресурсы» и его современная специфика, Вестник Ленинградского государственного университета им. А.С. Пушкина Вып. № 2 / том 6 / 2011 стр. 5
9. Беккер Г. Человеческое поведение: экономический подход [Текст] / Г. Беккер. - М.: ГУ ВШЭ, 2003. - 672 с.
10. Боудинг К. Экономическая наука и социальные системы [Текст] / К. Боудинг // Панорама экономической мысли конца XX столетия — СПб: 2002.-T.2.- 1055 с.
11. Вальрас Л. Элементы чистой политической экономии М.: Издограф, 2000. 448 с.

12. Вареникин А. О. Человеческий капитал: концептуальные основания и особенности проявления. // США - Канада: экономика, политика, культура. 2005. № 3, стр. 15-21.
13. Васильев В. С. Экономист с «человеческим лицом» (Взгляды и концепции проф. Л. К. Туру) // США: Экономика. Политика. Идеология. № 10. 1991.
14. Вебер М. Избранные произведения. М., 1990.
15. Веблен Т. Теория праздного класса [Текст] / Т. Веблен. - М.: Прогресс, 1984.-398 с.
16. Винер Н. Кибернетика, или управление и связь в животном и машине [Текст] / Н. Винер. -М.: Наука, 1983. - 344 с.
17. Выбор профессии: чему учились и где пригодились? [Электронный ресурс] / В. Гимпельсон, Р. Капелошников, Т. Карабчук, З. Рыжикова, Т. Биляк: Препринт ЧУРЗ/2009/03. М.: ГУ ВШЭ, 2009. -64 с.
18. Всемирный банк. Доклад об экономике России № 17 // Экономическая политика. 2008, № 6., стр. 94-106.
19. Генисаретский О. И., Носов Н. А., Юдин Б. Г. Концепция человеческого потенциала: основные положения // Человек. 1996. № 4.
20. Гибало Н. П. Человеческое поведение и человеческий капитал экономической теории Г. Беккера // «Экономика образования». 2003. № 1
21. Голубев В. Коробейников А. Человеческий капитал для социогуманитарного развития / В. Голубев, А. Коробейников // Российская Федерация сегодня. 2009.
22. Горшков М. К. Российское общество в социологическом измерении / М. К. Горшков // Мир России. 2009. № 2., Аристотель. Этика. Политика. Риторика. Поэтика. Категории / Аристотель.Ми., 1998.-139 с.
23. Громов А. Медведев и человеческий капитал // Эксперт № 14 (555), 09.04.2007.
24. Гумилев, Л.Н. Этносфера: история людей и история природы [Текст] / Л.Н. Гумилев. - М.: Экопрос, 1993. - 544 с.
25. Гэлбрейт, Дж. Новое индустриальное общество [Текст] / Дж. Гэлбрейт. - М.: АСТ, 2004. - 602 с.
26. Даниленко Н.Н. Формирование человеческого капитала / Н.Н. Даниленко. - М.: БГУЭП, 2009. - (119 с.), с.15Демсец, Х. Еще раз о теории фирмы [Текст] / Х. Демсец // Природа фирмы. — М.: Дело, 2001.-360 с.
27. Добрынин А.И. и др. Человеческий капитал в транзитивной экономике: формирование, оценка и эффективность использования [Текст] / А.И. Добрынин, С.Дятлов, Е.Д. Цырнова . - СПб.: Наука, 1999. - 309 с.
28. Доклад о человеческом развитии 2013. Доклад Программы ООН по человеческому развитию, Издательство «Весь Мир», М, 2013 г.- 216 с.
29. Друкер П. Задачи менеджмента в XXI веке [Текст] / П. Друкер. - М.: Вильяме, 2004. - 272 с.
30. Дятлов С. А. Основы теории человеческого капитала. СПб.: Питер. 1994., Марцинкевич В. Инвестиции в человека: экономическая наука и Российской экономика (что скрывается за термином «человеческий капитал») // Мировая экономика и международные отношения. 2005. № 9.
31. Завальный П.А., Силантьев В. Модели управления в крупных компаниях [Текст] / П.А. Завальный, В.Силантьев // Общество и экономика. — 2006. - №9.-С. 188-200.

32. Зарецкий А. Д. Современная парадигма отечественных экономических исследований // Национальные интересы. Приоритеты и безопасность. 2009. № 6 (39).
33. Зарецкий А. Д. Человеческий капитал в гносеологическом контексте социально-гуманитарного знания. Рыбинск - Сыктывкар, 2006. - 188 с.
34. Заславская Т. И. Человеческий потенциал в современном трансформационном процессе // Общественные науки и современность. 2005. № 3., стр. 3-16
35. Зомбарт В. Современный капитализм. М., 1992. Т. 3. С. 514.
36. Иванов О. И. С., Человеческий потенциал (формирование, развитие, использование) / ИПРЭ РАН. СПбГУ. — СПб.: Скифия-принт, 2013. —(336 с.) с. 261-262
37. Иноземцев В. Модели постиндустриализма: сходства и различия [Текст] / В. Иноземцев // Общество и экономика. - 2003. - № 4-5. — С. 51-96.
38. История экономических учений [Текст]: учебное пособие / Под ред. В. Автономова, О. Ананьина, Н. Макашевой. - М.: ИНФРА-М, 2002. - 784 с.,
39. Капельщикников Р. И. Теория человеческого капитала: Институт, свободы Московский Либертарийум. [Электронный ресурс] — режим доступа: <http://www.libertarium.ru/l0624>
40. Кастельс И. Информационная эпоха [Текст] / И. Кастельс. - М.:ГУ ВШЭ, 2000.-607 с.
41. Квашницкий В. Истоки эволюционной экономики [Текст] / В. Квашницкий // Истоки: из опыта изучения экономики как структуры и процесса. - М.:ГУ ВШЭ, 2006. — 533 с.
42. Кейнс Дж. М. Общая теория занятости, процента и денег. М., 2002.
43. Кендрик Дж. Совокупный капитал США и его формирование. М.: Прогресс. 1978.
44. Кириянов А. В. Виды инвестиций в человеческий капитал и их эффективность// Экономика России: основные направления совершенствования Выпуск № 7 Межнузовский сборник научных трудов 29.03.2005. [Электронный ресурс] - режим доступа: <http://www.cfin.ru/bandurin/article>
45. Клейнер Г.Б. Стратегия предприятия [Текст] / Г.Б. Клейнер. - М.: Дело, 2008.-568с.
46. Ковалева О.О. Человеческий потенциал в контексте исследований Китайских ученых// с. 96.
47. Коуз Р.Фирма, рынок, право [Текст] / Р. Коуз. — М.: Новое издательство, 2007.-224 с.
48. Кошанов А., Хусаинов Б. Национальные экономики и мирохозяйственные связи [Текст] / А. Кошанов, Б. Хусаинов // Общество и экономика. - 2006. - №9.-С. 51-99.
49. Крекова М.М. Теоретико-методологические основы регулирования развития человеческих ресурсов в условиях модернизации экономики//Автореферат диссертации на соискание ученой степени доктора экономических наук, Москва – 2011, -53с.
50. Левин К. Теория поля в социальных науках [Текст] / К. Левин. — СПб.: Сенсор, 2000.-368 с.
51. Линдсей П., Норманин, Д. Переработка информации у человека [Текст] / П. Линдсей, Д. Норманин. - М. : Мир, 1974. - 550 с.
52. Павлова А.В. Курс лекций Управление организационными изменениями// 2\_izm.pdf əsasında müəllif tərtibatında təqdim edilir

53. Чарльз Хилл, Международный Бизнес, 8-е издание  
ПИТЕР, 2013
54. Эстер Камерон и Майк Грин, Управление изменениями: модели, инструменты и технологии организационных изменений Москва, Добрая книга 2006
55. <http://unpan1.un.org/intradoc/groups/public/documents/.pdf>
56. [ecsocman.hse.ru](http://ecsocman.hse.ru)
57. <https://www.thomasinternational.net/ru-ru/business/our-approach/change-management/>
58. Beckhard, R., & Harris, R.T. (1977). Organizational transitions: Managing complex change (1st ed.). Addison-Wesley series on organization development. Reading, MA: Addison-Wesley Publishing
59. Cady, S.H., Jacobs, J., Koller, R., & Spalding, J. (2014). The change formula: Myth, legend, or lore. OD Practitioner, 46(3), 32–39.
60. Wheatley, M. J., Tannebaum, R., Yardley, P. Y., & Quade, K. (2003). Organization development at work: Conversations on the values, applications, and future of OD (pp. 62–64). San Francisco, CA: John Wiley & Sons.

### FƏSİL 3. DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏCİLİYİNDE İKT-NİN TƏTBİQİ: RƏQƏMSALLAŞMA, AĞILLI (SMART) ŞƏHƏR İDARƏCİLİYİ

- 3.1. Müasir dövlət idarəciliyində rəqəmsallaşma
- 3.2. Elektron hökumət xidmətləri və onların üstünlükleri
- 3.3. Azərbaycanda elektron hökumətin əsas komponentləri
- 3.4. Azərbaycanda elektron hökumət qurulğunun çağdaş durumu və "elektron bələdiyyə"
- 3.5. Urbanlaşma və şəhər idarəciliyinin (ağill şəhər) nəzəri əsasları
- 3.6. Urbanlaşma və yerli özünüidarəetmə

#### 3.1. Müasir dövlət idarəciliyində rəqəmsallaşma

Elektron hökumətin qurulmasında əsas məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın, informasiya azadlığının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, demokratiyənin inkişafı və insan hüquqlarının təmin olunması, vətəndaşların fiziki imkanlarından asılı olmayaraq dövlətin idarə olunmasına yaxından iştirakı, online mühitdə dövlət xidmətlərinin göstərilməsidir.

Demokratik prinsipləri, bazar iqtisadiyyatını qəbul etmiş, vətəndaş cəmiyyəti və hüquqi dövlət yolu seçmiş ölkələr üçün universal xüsusiyyətlərə malik konseptual model mövcuddur. E-hökumətin konseptual modeli e-icra hakimiyyəti, e-qanunvericilik hakimiyyəti, e-mahkəmə hakimiyyəti, e-bələdiyyədən ibarətdir. Yeni model idarəciliyində əqli cəhat istismar edilməklə, hətta məhdud imkanlı şəxslər də dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında fəaliyyət göstərmək imkanlarına malik olacaqlar. Elektron hökumətin qurulması üçün qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaq tövdiyalayıqdır. Bu istiqamətdə kompleks problemlərin (texnoloji, normativ-hüquqi baza, kadrların təhsili və s.) həlli

zəruridir. E-hökumətin kommunikasiya-şəbəkə infrastrukturunun yaradılmasında e-hökumətin tərkibinə daxil olan hər bir qurumun fəaliyyət planı olmalıdır, bu prosesin menecmenti həyata keçirilməli, fasiləsiz və ya müəyyən dövrlər üzrə monitorinqi aparılmalı, cənə zamanda e-hökumətin baza və spesifik indikatorlar sistemi işlənilməlidir. Şəbəkə mühitində qərarların qəbulu, ictimai rəylərin öyrənilməsi, referendumların və seçimlərin keçirilməsi texnologiyalarının işlənilməsi və tətbiqi, e-dövlətin tərkibinə daxil olan hər bir qurumun situasiya mərkəzinin yaradılması vacibdir. Ölkə üzrə vətəndaşların e-hökumət orqanlarına çıxışını təmin etmək üçün yaşayış məntəqələrində ictimai Internet mərkəzləri və məntəqələri infrastrukturunun formalasdırılması (bankomatlar şəbəkəsi kimi) zəruridir. Əhalinin kompüter biliklərinə yiyələnməsi (e-vətəndaş) e-hökumətin qarşısında duran ən mühüm problemlərdən biridir. Bu istiqamətdə dünyada mövcud olan təcrübələrdən istifadə edərək yeni tədris mexanizmlərinin işlənilməsi zəruridir.

#### **Elektron hökumət subyektləri arasındaki əlaqələr**

Əksər ölkələrin e-hökumət portalları aşağıdakı subyektlər arasında münasibətlərə əsaslanır: hökumət, vətəndaş, sahibkar. Bu münasibətləri sxematik olaraq aşağıdakı kimi göstərmək olar:



Bu baxımdan elektron hökumət 5 növ qarşılıqlı əlaqəni özündə birləşdirir: 1. Hökumətdən-vətəndaşa; 2. Hökumətdən-sahibkara; 3. Hökumətdən-hökumətə; 4. Vətəndaşdan-hökumətə; 5. Sahibkardan-hökumətə.

İndi də bu münasibətlərə konkret olaraq hansı məsələlərin daxil olduğunu göstərək.

| Münsabat | Əlaqədən Məsələ  | Növü   | Vəsaiti  |
|----------|--|--|--|
| Hökumət  | <ul style="list-style-type: none"> <li>1. Mərkəzi və yerli hakimiyət arasında qarşılıqlı əlaqə.</li> <li>2. Hökumət quruları və idarəələr arasında münasibətlər.</li> <li>3. Hökumət və dövlət qulluqçuları arasında əlaqələr.</li> </ul>        | <ul style="list-style-type: none"> <li>1. Informasiya xidmətləri; qaydu və cəsənnəmələr, qanunvericilik, fərmanlı, nəzəncəmlər.</li> <li>2. Biznes xidmətləri: lisenziyalar, sertifikatlar, nozərət.</li> <li>3. Bütənşəhər inkişafı, xırda sahibkarlıq daşıyıcı.</li> </ul> | <ul style="list-style-type: none"> <li>1. Informasiya xidmətləri.</li> <li>2. Qeydiyyat xidmətləri: doğum, nikah, sərtifikasiya və s.</li> <li>3. Məcləblər, xəstəxanalar, kitabxanaların unvanları və s.</li> </ul> |
| Vətəndaş | <ul style="list-style-type: none"> <li>1. Müxtəlif vergilər, formalar, statistikalar.</li> <li>2. Dövlət layihələri, müqavilələr, mal və xidmətlər üçün tenderlər.</li> <li>3. Dövlət və əzəl sektor arasında əməkdaşlığın qurulması.</li> </ul> | <ul style="list-style-type: none"> <li>1. Vergilər, ödəmələr, carimələr, siyahıyaalma və s.</li> <li>2. Dövlət sənədinin formalasdırılması və qərar qobulecənədə işlək.</li> </ul>   |  |
| Sahibkar |  |  |  |

## Ənənəvi və elektron hökumət arasındaki fərqlər

|                       |                                       |   |
|-----------------------|---------------------------------------|---|
| Əməliyyat<br>prinsipi | Bürokratik prinsip<br>(telefon, faks) | IT-dən istifadə<br>(kompüter, Internet)   |
| Xidmət saatları       | Həftəçi, iş saatları<br>daxilində     | 7/24                                      |
| Məkan                 | İdarə, ofis                           | İnternete çıxışın<br>olduğu istənilən yer |
| Vasitələr             | İş yerinə ziyarət,<br>faks, telefon   | Web portal                                |

Göründüyü kimi, elektron hökumət müxtəlif səviyyələrdə həm hökumətin, həm vətəndaşın, həm də hüquqi şəxslərin mənafələrini qorumağa istiqamətlənmişdir. Lakin bununla bərabər, elektron hökumətin reallaşdırılması uzun müddət, resurs və vasitə tələb edildiyindən onun tətbiqi prosesində bir sıra problemlər meydana çıxır.

Azərbaycanda e-hökumətin tətbiqi prosesində meydana çıxan problemlər və onların həlli istiqamətində həyata keçirilən tədbirlər. E-hökumətin effektivliyi prioritet hesab olunan iki kriteriya fonunda formallaşır:

Dövlətin təklif etdiyi asas elektron xidmətlərdən onlayn istifadə imkanları;

### Istifadəçilər tərəfindən bu xidmətlərdən istifadə dərəcəsi.

Bu nisbətin məlumatı edilməsi elektron hökumətin tətbiqi ilə əlaqədar meydana çıxan maneə və çətinliklərin dəyərləndirilmasında mühüm rol oynayır. Dünya təcrübəsində istənilən dövlətdə elektron hökumətin implementasiyası ilə bağlı bir sıra texniki, maliyyə, təşkilati və sosial maneələr özünü bürüza verir və bu problemlər elektron hökumətin Azərbaycan modelində də məlumatlı səviyyədə özünü göstərir.

**Texniki çətinliklər.** E-hökumətin üzərində texniki maneələrdən başlıcası müvafiq İKT infrastrukturunun çatışmazlığı və ya onun zəif inkişafı, təmumi standartların olmaması, gizlilik və informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı meydana çıxan çətinliklərdir. Məlumdur ki, telekommunikasiya və Internet şəbəkələri ilə nisbətən zəif təmin olunan regionlarda şəhərin Internetə çıxışı da çətinlaşır. Regionlarda bu göstərici şəhərlərə müqayisədə aşağıdır. Bu baxımdan, Azərbaycanda elektron hökumətin reallaşması və ya bütövlük, Azərbaycanın elektronlaşmasının ilkin texniki şərtləri hələlik tam olaraq ödənməsə də, bu istiqamətdə tədbirlər görülür.

**Təşkilati məsələlər.** Elektron hökumətin tətbiqi ilə bağlı problemlər daha çox təşkilati xarakterə malikdir. Dünya təcrübəsində təşkilati məsələlərlə bağlı olan problemlərə elektron hökumətin qurulması və inkişafına hökumət nümayəndələrinin dəstək verməməsi, elektronlaşmaya qarşı müqavimət göstərən təbəqənin mövcudluğu, hökumət qurumları, dövlət və özəl sektor arasında qarşılıqlı əməkdaşlığın zəif olması, bu sahədə ixtisaslaşmış mütəxəssislərin olmaması və s. misal göstərmək olar. Məlumdur ki, İKT-nin inkişafı istiqamətində ən mühüm addımlardan biri ulu öndər Heydər Əliyevin sərəncamına əsasən, "Azərbaycan Respublikasının inkişafı naməzə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"-nın qabul olunmasıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında rabita və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" qəbul edilməsi və 2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması elektron hökumətin Azərbaycan modelinin qurulmasına dövlət dəstəyinin güclü olduğunu bariz nümunəsidir.

Bununla belə, yeni fenomen kimi elektron hökumət ənənəvi üsullardan elektron mühitə keçidi özündə ehtiva etdiyindən onun müqavimətlə qarşılıqlılaşması da təbii hal hesab olunmalıdır.

Bələ ki, dövlət məmərisi olardan çalışan qulluqçu və məmurların bir qismi elektron hökumətin gətirdiyi yenilikləri öz mövqeləri üçün təhdid hesab edir və iş yerlərini itirmək qorxusu ilə üz-üzə qalırlar. Qəbul etmək lazımdır ki, İKT-nin inkişafı daim innovasiya və dəyişikliklər etməyi tələb edir və dövlət qulluqçuları e-hökumətin yeniliklərinin tətbiqi ilə əlaqədar olaraq dəyişən rollarına adaptasiya olmalıdır. Bunun üçün isə istənilən dövlət qulluqçusunun dövlət idarəetməsinin elektronlaşmasına tutduğu vazife prizmasından deyil, vətəndaş statusu ilə yanaşması üçün sosial-psixoloji mühit yaradılmalı və bütövlükda, cəmiyyətin yeni münasibətlərə transformasiyası həyata keçirilməlidir. E-hökumət sahəsində ixtisaslaşmış kadrların az olması da onun tətbiqində mane olan əsas məqsədlərdən biridir. Bunun üçün təhsil proqramlarının hazırlanması və təlimlərin təşkil olunması prioritet istiqamət kimi müəyyən olunmalıdır. Qeyd etmək lazımdır ki, bu problemin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mənşəfləndirme kurslarının təşkil edilməsi töqdırəlayiq hal hesab olunmalıdır.

E-hökumət sahəsində qarşıya qoyulan məqsədlər bir sira vəzifələri şərtləndirir:

Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi;

Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi;

İctimai qararların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron füssullarla həyata keçirilməsi.

#### **Elektron hökumətin strukturu**

Elektron hökumət dövlət idarəetmə orqanları ilə vətəndaşlar və kommersiya fəaliyyəti subyektləri arasında müraciətə qarşılıqlı əlaqələr kompleksi olub əsasən üç istiqaməti əhatə edir:

G2B/B2G - Government to Business, dövlət-biznes/biznes-dövlət;

G2G - Government to Government, dövlət-dövlət;

G2C/C2G - Government to Citizens, dövlət-vətəndaş/vətəndaş-dövlət.

Bu cür bölgü müəyyən mənada şartdır, çünki bəzən adı çəkilən funksiyalar cəmi bir elektron hökumət strukturları tərəfindən də yerinə yetirilə bilər. Lakin bu istiqamətlərin möqsədləri müxtəlidir. G2B/B2G istiqamətinin inkişafı qanunvericilik informasiyasına (qanunvericilik aktları, standartlar, təlimatlar) açıq onlayn-giriş hesabına kommersiya strukturları ilə hökumət arasında qarşılıqlı əlaqələri yüngülləşdirəcək, internet vasitəsilə nəzarətedici orqanlara hesabat vermək imkanını təmin edəcəkdir. G2G istiqamətinin əsas təyinatı həkimiyətin dövlət və yerli orqanları arasında qarşılıqlı əlaqələri yaxşılaşdırmaqdır. G2C/C2G istiqaməti isə vətəndaşlara informasiya və xidmətlərə rahat və cəld çıxış imkanlarını təmin etməlidir. Başqa sözlə, elektron hökumət bir tərəfdən normativ hüquqi informasiyaya girişə açır, digər tərəfdən isə vətəndaşlara və kommersiya strukturlarına internet vasitəsilə kommunal hesabların ödənilməsindən başlamış dövlət orqanlarına hesabat verməyədək bütün əməliyyatları həyata keçirməyə imkan verir.

Bəzən elektron hökumətin strukturunu aşağıdakı cədvəl formasında təsvir edirlər:

|                   | Vətəndaş | Hökumət | Biznes | Üçüncü sektor | Biliklər |
|-------------------|----------|---------|--------|---------------|----------|
| Vətəndaş (C)      | C2C      | C2G     | C2B    | C2N           | C2K      |
| Hökumət (G)       | G2C      | G2G     | G2B    | G2N           | G2K      |
| Biznes (B)        | B2C      | B2G     | B2B    | B2N           | B2K      |
| Üçüncü sektor (N) | N2C      | N2G     | N2B    | N2N           | N2K      |
| Biliklər (K)      | K2C      | K2G     | K2B    | K2N           | K2K      |

Hər bir dövlət bu sahədə uğur qazanmaq üçün ilk növbədə e-hökumətin strateji strukturunu yaratmalıdır. Bu struktur e-hökumət strategiyasına ümumi abstraksiya kimi xidmət edir.

Elektron hökumət strategiyası dedikdə, dövlətin elektron hökumət sistemlərini dəstəkləyən, təşkilati məqsədlərinin idarəciliq qabiliyyətini arturan infrastruktur planı hesab etmək olar. Bu plan – strateji istiqamətlər, məqsədlər, prinsiplər və onların həyata keçirilmə qaydaları haqqında bəhs edən sənədlər toplusundan ibarətdir. Bu sahədə aparılan strategiya tez-tez istinad olunaraq istifadə ediləcək bir baza hesab olunduğu üçün, tam anlaşılıqlı olmalıdır. Bəzi ölkələr öz strategiyalarına müvafiq diaqramları daxil etsələr də, bu e-hökumətin strateji struktur nəzəriyyəsini həyata keçirmək kimi hesab edilə bilər. Bu strukturun adekvat şəkildə e-hökumətin strategiyasından uzaqlaşması mümkünüsüzdür. Çünkü struktur komponentlərinin görülə bilən, hərəkət nöqtələri və əsas təminəciciləri var. E-hökumət strateji strukturunu daxil edən və bu istiqamətdə qəbul edilmiş prinsiplərə cavab verən ölkələrlərə aşağıdakılardı misal göstərmək :

**1. Singapur.** Singapurun elektron hökumət sisteminin tətbiqindəki əsas məqsədi hər cür ictimai xidmətlərdəki bürokratiyanı ortadan qaldıraraq idarəetməni Internet vasitəsilə həyata keçirməkdir. Dövlət tərəfindən hazırlanın və xüsusi sektorda çalışan "Singapur-One" adlı şəbəkaya bütün xidmətlər üçün yüksək sürətli çalışan, Internetlə təmin olunmuşdur. Məktəblərdə Internet təhsilini öns çıxarmaq məqsədilə işlər görülmüş, yaşılı, işsiz və əllillər üçün pulsuz Internet tövsiyələri verilir. 5 yaşından yuxarı hər vətəndaş pulsuz elektron poçt ünvanları ilə təmin olunur. Ümumi olaraq baxdıqda, Singapurun yeni iqtisadiyyat yarışında geri qalmaq istəməməsi açıq-aydın görünür.

**2. İngiltərə.** İngiltərə demək olar ki, bütün dövlət xidmətlərini Internet mühitində reallaşdırılmışdır. Sağlamlıq, turizm, iqtisadiyyat kimi mövzularda online məsləhət xidməti

verən saytda bütün xidmətlər əlibə sırası ilə düzülmüşdür. Ölkədə bu vəb sayta Internet çıxışı olmayan vətəndaşların telefon vasitəsilə dövlət xidmətləri haqqında məlumat əldə etməsi üçün xüsusi qaynar xəttlər mövcuddur.

**3. Avropa Birliyi ölkələri.** İlk növbədə Avropa birliyi haqqında məlumat almaq istəyən hər kas üçün 1995-ci ildə xüsusi bir sayt yaradılmışdır. Yarandığı zaman cəmi 1,5 milyon sonnədin araşdırması ilə məşğul olan portal, hər gün yenilənir. Portalda e-ticarətin gücləndirilməsi üçün, ağılı kart sistemi ilə etibarlı girişin təminini, əllillər üçün bütün xidmətlər və kağız vasitəsilə həyata keçirilən bütün əməliyyatlara dair xidmətlər tam fəaliyyət göstərir.

Elektron hökumət artıq günün reallığı kimi XXI əsrə dünya dövlətlərinin fəaliyyətini təmin edən, onun səmərəliliyini artırın mexanizmlərdəndir. Dünyanın bir sıra ölkələrində elektron hökumət artıq qurulub, bir sıra ölkələr isə bu nadir imkanın atributlarından hələ yenica istifadə etməyə başlayıblar. Keçmiş sovet respublikalarında elektron hökumətin əsasını təşkil edəcək layihələr reallaşdırılır: gömrük, maliyyə, vergi sahələrində korporativ sistemlər geniş istifadə edilməyə başlayır; əhalinin reyestri formalasdırılır, digər kadastr və reyestlər yaradılır.

Elektron hökumət konsepsiyasının həyata keçirməsi təkcə dövlət aparatının işinin səmərəliliyini artırır, mahiyyət etibarilə prinsipcə yeni demokratiya modelinin – rəqəmsal demokratianın formallaşmasına şərait yaradır. Burada nəzərdə tutulur ki, vətəndaşlar dövlətin idarə edilməsində, müxtəlif məsələlərin həllinda birbaşa, yəni online səsverməsi yolu ilə iştirak edirlər. Elektron hakimiyət vətəndaşlarının dövlətin idarə edilməsindəki rolunu yüksəltməklə dövlət idarəciliyinin səmərəliliyini daha da artırır.

Dünya təcrübəsində dövlət orqanlarının qarşılıqlı əlaqəsini yaratmaq məqsədilə "pançərə" sxemindən istifadə olunur. Hal hazırda e-hökumətin 4 modelindən istifadə edilir:

Dövlət təşkilatları ilə vətəndaşlar (fiziki şəxslər) arasında (G2C – Government to Citizen);

Dövlət təşkilatları ilə sahibkarlar (hüquqi şəxslər) arasında (G2B – Government to Business);

Müxtəlif dövlət orqanları arasında (G2G – Government to Government);

Dövlət təşkilatçıları ilə onların işçiləri arasında (G2E – Government to Employee).

Bu modellər praktiki olaraq ABŞ, Avropa, Asiya-Sakit okean hövzəsi ökələrində tətbiqini tapmışdır. Onları şərti olaraq belə adlandırırlar: Kontinental-avropa modeli, İngilis-amerikan modeli və Asiya modeli.

Elektron hökumətin kontinental-avropa modeli aşağıdakılarda xarakterizə olunur:

Dövlətə təsir edəcək institutların (Avropa Parlamenti, Avropa Komissiyası, Avropa məhkəməsi) mövcud olması və onların tövsiyələrinin Avropa Birliyi üzvləri üçün keçərli olması ilə;

Avropa xalqlarının və dövlətlərinin yüksək integrasiya səviyyəsi ilə (vahid valyutanın, vahid informasiya məkanının olması ilə, yeni vahid Konstitusiyanın hazırlanması ilə, kaptalı, enerjinin, informasiyanın blokdaxili sərbəst hərəkəti ilə);

Avropa informasiya məkanının cərəyan edən informasiya axınları və informasiya münasibətlərini tənzimləyən sərt qanunlarla.

İdarəetmənin bu növü istehlakçıya (seçiciyə, vətəndaşa, ictimaiyyətin nümayəndəsinə) imkan verir ki, real vaxt rejimində dövlətə məxsus informasiyalardan xəbərdar olsun, özünün vətəndaşlıq borcunu yerinə yetirərk elektron səsvermədən, vergi və cərimələrin ödənilməsinin dövlət xidmətlərindən istifadə etsin.

İngilis-amerikan modeli ABŞ-da, Kanadada və Böyük Britaniyada inkişaf etmişdir. ABŞ-da əsas diqqət informasiya supermagistrallarının yaranmasına yönəlmışdır. Onlar vətəndaşları bu sahədə universal xidmətlərlə və dövlət idarəciliyi

problemləri ilə əlaqədar məlumatlarla təmin edirlər. Burada hakimiyyət məmurları ilə vətəndaşlar arasında dialog xidmətlərinin qurulmasına üstünlük verilir, şəffaflıq, açıqlıq və cavabdehlik ön plana çəkilir. Böyük Britaniyanın elektron hökumətinə gəldikdə isə onun fəaliyyətini qısa olaraq bu cür xarakterizə etmək olar: elektron vətəndaş, elektron biznes, elektron dövət, cəmiyyətə xidmət. Programda e-hökumətin həll edəcəyi əsas məsələlər bunlardır:

Dövlət tərəfindən təqdim edilən xidmətlərin çeşidinin genişləndirilməsi;

Dövlət idarəciliyində sosial informasiyalardan daha səmərəli istifadə edilməsi;

Əhalinin bütün töbəqlərinin dövlət xidmətləri ilə əhatə etmək üçün texniki və təhsil xarakterli şəraitlərin yaradılması.

Böyük Britaniyada əsas diqqət məmurların yorucu işlərdən azad olunmasına yönəlmüşdür.

Asiya modeli idarəetmənin icrarxik piramida principinə əsaslanan xüsusi tərzinə, korporativ mədəniyyətin asiya tipinə və çoxsəviyyəli sistemə əsaslanır. Məsələn, Cənubi Koreyada e-hökumətin yaranmasında əsas diqqət əhalinin informasiyaya olan tələbatlarının ödənilməsinə, IKT-nin mədəniyyət və təhsil sistemini tətbiqinə yönəldilmişdir. Bu ölkənin vətəndaşları özlərinin malik olduğu dəyərləri, dövlətin və cəmiyyətin idarəedilməsində rollarının vacibliyini dərk edirlər. Demokratiyanın əsası olan "xalq – hakimiyyətin mənbəyi və daşıyıcısıdır" prinsipi dövlətin mövqelərini möhkəmlədir.

**Şəkil. Müəssisə idarəetməsinin avtomatlaşdırılmış sistemi (ACYII)**



### Beynəlxalq aləmdə elektron hökumət modelləri və arxitekturasi

E-hökumət quruculuğunda dövlətin siyasi strategiyası bu sahədə müəyyən edilən ümumi siyasetin tərkib hissəsidir. Dövlət öz möqsəd və funksiyalarını - ictimai siyasetini işləyib hazırlayaraq həyata keçirməklə reallaşdırır. Dövlət siyaseti (ictimai siyaset) vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə dövlət, yaxud bolədiyyə orqanları tərəfindən işlənib hazırlanın və həyata keçirilən məqsədlər, məsələlər, prinsiplər, strateji proqramlar, planlı tədbirlər kompleksidir. Dövlət orqanlarının bu məqsədönlü fəaliyyəti müəyyən ictimai problemlərin həllinə imkan verir. Bu fəaliyyət zamanı dövlət onun ixtiyarında olan ehtiyatlardan, hüquqi, iqtisadi, administrativ və digər metod və vasitələrdən istifadə edir. E-hökumət texnologiyaları dönyanın 200-ə qədər ölkəsində tətbiq edilir.

Hazırda elektron hökumətin formalasmasında dövlət siyasetinin ümumiyyətlə 2 modeli mövcuddur: Qərb və Şərqi modeli.

E-hökumətin yaradılması və fəaliyyət göstərməsi sahəsində dövlətin siyasi strategiyasının "demokratik modeli" olan amerikan e-hökumətinin yaradılmasının vacibliyini nəzərə alaraq bu sahədə layihənin işləniliməsinə 1998-ci ildən başlamışdır. ABŞ-da "Birinci hökumət" adlı portalı - [www.firstgov.gov](http://www.firstgov.gov) 2000-ci ilin sentyabrında açıldı. Hazırda portal həm mərkəzi, həm də yerli hökumət orqanlarının olmaqla 10 minlərlə sayt – sahifədən ibarətdir. Portal G2G, G2B və G2C mövzuları üzrə dəqiq bələndməs və vətəndaşa istənilən hökumət informasiyasını almağa imkan verir. ABŞ-da 2001-ci ildən maliyyə portalı ildə büdcəyə daxil olan 80 milyon ödənişlərini səmərəli surətdə aparır. Həmçinin, ildə 450 milyard dollaradək cərimələri həyata keçirən layihə artıq reallaşdırılırlaraq fəaliyyət göstərir. Hazırda federal təşkilatların 20 min saytlarını özündə cəmləşdirən vahid hökumət portalı mövcuddur (<http://www.firstgov.gov>).

İKT sahəsində ABŞ hökumətinin ümumi prinsiplərinin analizləri hökumətin bu sahədə ciddi nüticələr gözlədiyindən məlumat verir: hökumət vətəndaşlarının dövlət təşkilatları ilə qarşılıq münasibətlərində rahatlıq yaradılmasında maraqlıdır, dövlət iqtisadiyyatın elektronlaşdırılmasında, o cümlədən, elektron kommersiyanın inkişafında aparıcı rolü öz üzərinə götürür, vətəndaşlar tərəfindən özünün fəaliyyətinə nəzarəti milli təşəbbüsələr çərçivəsində yenidən qurur. Eyni zamanda e-hökumət sferasında dövlət siyaseti vətəndaş cəmiyyəti institutlarının və yerli hakimiyyət orqanlarının aktiv iştirakı ilə aşağıdan formalasmağa başlayır. Bu siyasetin möqsədi isə cəmiyyətin əksər sosial qruplarının və təbəqələrinin mənafeyi nəzərə alınmaqla ümummilli xarakterli problemləri həll etməkdir.

ABŞ-in federal hökumətinin xüsusi diqqət yetirdiyi sahələr bunlardır: dövlət bölməsində elektron ticarət, dövlətin ehtiyaclarını ödəmək üçün malların götürülməsi və xidmətlərin göstərilməsinin müsabiqəli elektron ticarəti, əhalinin hökumət və administrasiya informasiyasına çıxışı, smart-kartlardan istifadə (hətta federal hökumət səviyyəsində), müxtəlif növ məsələlərin (hökumət veb-saytlarından rəsmi sənədlərin almması, vergilərin ödənilməsi, dövlət aparatının əhali ilə işinə dair statistik məlumatların alınması və s.) həlli, tibbdə İKT-nin tətbiqi. ABŞ-in bu sahədəki hökumət strategiyası elektron servis növlərinin inkişafını və tətbiqini nəzərdə tutur: xidmətlər mobil əlaqə, rəqəmsal tv, Internet və çağırışlara xidmət mərkəzləri vasitəsilə göstərilə bilir. ABŞ mobil hökumət (m-hökumət) programı çərçivəsində 300-dən artıq mobil hökumət xidmətləri göstərilir.

E-government strategiyası ABŞ-da federal hökumətin işinin səmərəliliyini artırmaq məqsədini güdürlər: informasiya servisinin sadələşdirilməsi, bir-birini təkrarlayan və artıq səviyyəli dövlət idarələrinin loğvi, vətəndaşların, sahibkarların, hökumət və federal qulluqçuların informasiya axtarışlarının və onun federal hökumətdən alınmasının asanlaşdırılması, hökumət strukturlarının vətəndaşların ehtiyaclarının daha tez ödənilməsinə çalışması. Bu strategiyada əsas məqsəd kimi federal səviyyədə vətəndaşların hökumət agentliklərinə çıxışını asanlaşdırmaq, artıq xidmət və təşkilatların saxlanılmasına çəkilən xərcləri azaltmaqdır. E-hökumət sferasında Qərb strategiyasının əsas ideyalarından biri də odur ki, e-hökumət demokratianın inkişafına kömək edən bir alət kimi çıxış edir. Məhz bu səbəbdən də qorbdə "e-hökumət" və "e-demokratiya" terminləri sinonim kimi də işlədir. Demokratiyaya çatmağın daxili inqilabi dəyişikliklər və xaricdən güc təsiri ilə yanaşı hazırda dünyada gedən informasiya inqilabı üçüncü bir yoluñ mövcudluğunu da

göstərir: dövlət sahəliyyətlərinin və bir sıra idarəetmə funksiyalarının könfüllü surətdə cəmiyyətin xeyrinə onunla bələşdürülməsi.

İKT-dən istifadə etməklə vətəndaşların dövlət tərəfindən qəbul edilən qərarlarda iştirakı demokratiyani daha da inkişaf etdirməklə bərabər, əhalinin əvvəllər siyasi passiv hissəsini də dövlət idarəciliyinə cəlb edir. Avropa e-hökumət modelimin fərqli cəhəti e-hökumətin qurulması zamanı cəmiyyətdəki mövcud sosial mədəni və dil çoxçalarlılığı nəzərə almışdır. Avropa İttifaqı səviyyəsində bu ittifaqa daxil olan ayrı-ayrı ölkələrdəki e-hökumət vətəndaşları 12 və biznesə isə 8 elektron xidmət göstərir. Fransada e-hökumətin inkişafını nəzərdə tutan "Rəqəmsal Fransa 2012" planı 2008-ci ilin oktyabrından həyata keçirilir. Lakin dövlət portalı öz vətəndaşlarına on ildən çoxdur ki xidmət göstərir. Hazırda bu portaldan 53 milyon nəfər istifadə edir. Fransada ildə 10 milyon vergi deklarasiyası Internetdə doldurulur və ölkə vətəndaşları, lazımi sənədlərin 80%-ni elektron variantda alırlar. 1 milyondan çox fransız öz vacib sənədlərini "elektron seyfə" saxlayırlar. Hazırda Fransada 700-dən çox hökumət portalı fəaliyyət göstərir. Fransa hökuməti iki yeni layihəni işə salmışdır: Etatlab milli platforması və Datapublica.

Niderlanda e-hökumət quruculuğuna 1994-cü ildə qəbul edilmiş elektron magistrallar sahəsində Milli Fəaliyyət Proqramının qəbulu ilə başlanılmışdır. 1998-ci ildə e-hökumət sahəsində Fəaliyyət Proqramı və 1999-cu ildə isə "Elektron delta" proqramları qəbul edilmişdir. E-hökumət proqramının reallaşmasına 1999-2002-ci illərdə Niderland hökuməti 12 milyon dollar maliyyə vəsaiti sərf etmişdir. Yeni nəsil sənədlərin (şəxsiyyət vəsiqəsi, xarici pasport və s.) hazırlanması məqsədilə kiçik miqyaslı layihələr həyata keçirilir. Bundan sonra isə bu sahədə daha iri miqyaslı layihələrin reallaşdırılması nəzərdə tutulur. "Dövlət qulluğunun Internet şabəkəsi"nə (RYX) 150 min dövlət qulluqçusu qoşulmuşdur.

Bələliklə, Qərb dövlətlərinin təcrübəsinin təhlili göstərir ki, dövlət orqanlarının e-hökumət modelinə müvafiq reformasiyastı prosesi dövlət orqanlarının reorganizasiyası və innovasiyayla menecment texnologiyalarının tətbiqi ilə sıx əlaqədardır. Bütün bunlar isə kommersiya və qeyri-kommersiya sektorları ilə müqayisədə dövlətin göstərdiyi xidmətlərin keyfiyyətini artıraraq rəqabətə döziümlü etməlidir. Bu tədbirlər isə kommersiya sektorunda işlədirilən və "dövlət menecmenti" (yaxud "yeni dövlət idarəciliyi") adlanır: audit, nəzarət, informasiyalasdırma, məqsəd-məsraf-noticə xərclərinin hesablanması və s.

Nəzəri cəhətdən informasiya Cəmiyyəti konsepsiyasına söykənən e-hökumət quruculuğu dövlət idarəciliyində müvəqqəti, "dəbdə olan" bir layihə olmayıb, hər bir ölkənin dövlət idarəciliyində müasir informasiya texnologiyalarından istifadə edən və zamanın tələblərindən doğan bir idarəetmə füsuludur.

E-hökumət quruculuğu dinamik bir proses olub, bir neçə mərhələdə həyata keçirilir.

E-hökumət dövlət idarəciliyində İKT-nin potensial üstünlüklerindən istifadə etməklə reformalar aparmağa imkan verir.

E-hökumət layihəsinin reallaşması ənənəvi inzibati proseslərə xas olan çatışmazlıqları aradan qaldırmaqla dövlət idarəciliyini keyfiyyətə yeni bir mərhələyə qaldırır.

Ənənəvi dövlət strukturu baxımından e-hökumətdə siyasi və inzibati komponentlər ayırd edilir.

Yuxarıda qeyd etdiyimiz komponentlər baxımından dünya çapında e-hökumət quruculuğunun Qərb və Şərqi modeli formalasılmışdır.

Hər bir ölkədə e-quruculuğu üçün müəyyən vacib şərtlərin olması vacibdir.

E-hökumət yaratmaq üçün hər bir ölkənin öz strategiyası olur. Bu strategiya daxili, yaxud xarici fəaliyyətə istiqamətlənmiş olur. Ekspertlərin fikrincə, e-hökumət strategiyasının səmərəliliyi daxili siyasi istiqamət, problemlərin tam görünməsi, e-hökumətin yaradılması üçün səmərəli layihənin olması, bu

layihənin səmərəli idarə olunması, lazımi səlahiyyətin olması və adekvat texnoloji infrastrukturun olması kimi bir sıra şərtlərdən asıldır.

Səmərəli fəaliyyət göstərən e-hökumətin qurulması dövlətin ali rəhbərliyinin siyasi iradəsi və bu prosesdə iştirakı, texniki təchizatın kifayətedici səviyyəsi və əhalinin kompüter savadlılığının qaneeidici səviyyəsi kimi bir sıra şərtlər tələb edir. Bu vacib şərtlərdən biri də davamlı və stabil maliyyə mənbələrinin olmasıdır.

### 3.2. Elektron hökumət xidmətləri və onların üstünlükleri

Elektron formada göstərilən dövlət xidmətləri nədir? Bu işin princip və mexanizmi nədən ibarətdir? Bu suallara cavab tapmaq üçün avvəcə dövlət və bələdiyyə xidmətlərinin nədən ibarət olduğunu tam təsəvvür etmək lazımdır. Dövlət və bələdiyyə xidmətləri – dövlətin, hakimiyyətin regional və bələdiyyə orqanlarının, bündədən öndər dövlət fondlarının və digər təşkilatların bu orqanlar üçün qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət dairəsidir. Xidmətlərin konkret adlarına gəldikdə isə, onlar yuxarı təşkilatlarda elektronlaşdırılması nəzərdə tutulan maksimal sayıda dövlət xidmətləri özündə ehtiva edən siyahılarda öz oksini tapırlar. Həmin xidmətlərin həyata keçirilməsi prosedurunu aşağıdakı kimi təsvir etmək olar: xidmət haqqında informasiya dövlət və bələdiyyə xidmətləri reyestrində və vahid portalda yerləşdirilməli; həmin portalda xidmətlərin elektron formada göstərilməsi və noticələrin alınması təmin olunmalıdır. Elektron formada dövlət xidmətlərinin göstərilməsi və xidmətin göstərilmə prosesinin təmin olunması informasiya texnologiyalarından aktiv şəkildə istifadə olunmasına əsaslanır. Burada texnologiyalar müxtəlif ola bilər: dövlət xidmətləri portalı, infomat (elektron kiosk) və s. Dövlət xidməti alıcısı çox funksiyalı xidmət mərkəzinə şəxsan da

müraciət edə bilər. Bunun özü də xidmətin elektron formada göstəriləşsinin bir növüdür. Burada asas vacib olan odur ki, xidmətin icra prosesi elektron formada həyata keçirilsin. Verilənlərin hər hansı bir yoxlanılması tələb olunarsa, bu əmlaliyyatın özü də dövlət xidmətinin iştirakı olmadan avtomatik rejimdə həyata keçirilməli və elektron əmlaliyyatın məmənə yarınız nəticəsi təqdim olunmalıdır. Bundan əlavə, xidmətin göstəriləşməsi prosesinə, xidmətin göstəriləşməsində zəif yerlərin axtarılmasına və optimallaşdırma aparılmasına, mümkün qayda pozulmalarının aradan qaldırılmasına şəffaf nəzarət mexanizmi olmalıdır.

Dövlət xidmətlərinin elektronlaşdırılması zamanı ifrata varmaq lazımdır. Kağız sənədlər hələ çox "yaşayacaqlar". Bəzi hallarda onlar zəruri olacaqlar. Bundan başqa bəzən xidmətin nəticəsini əldə etmə üçün şəxslən müraciət tələb oluna bilər. Buna görə də "100% - elektron xidmət" in sayı bir o qədər də çox deyil. Xidmətin alıcısı nöqtəyi-nazərində "dövlət maşınının" daxilində kağız və ya elektron prosesin getməsinin o qədər əhəmiyyəti yoxdur.

Dövlət xidmətlərinin elektronlaşdırılmasında İKT aşağıdakı məsələlərin həllində istifadə olunmalıdır:

İşlərin gedisi və göstəricilərin alınmasında;

İnformasiya mübadiləsində və uzaq məsafədə tənsiyyətdə;

İnsan fəaliyyətinin səməliyini artırmaq məqsədi ilə ideyaların, məsələlərin, planların, müraciətlərin, incidentlərin qeydiyyata alınmasında.

Teknologiyam isə hər şeyin möhök daşı hesab etmək lazımdır. Belə bir arzu keçən əsrin ikinci yarısının romantikası idi. Hesab olunurdu ki, xoşbəxtlik mütləq baş verəcək, yəni vaxt galacak ki, hər yerdə insanın əvəzinə robotlar işləyəcək.

Elektron hökumət dövlət xidmətlərinin göstəriləşsinin və dövlət funksiyalarının yerinə yetirilməsinin elə bir üsuludur ki, bu zaman hər hansı xidməti almaq istəyənlər dövlət arasında

şəxsi kontakt minimallaşdırılır və informasiya texnologiyalarından maksimal olaraq məhsuldar istifadə olunur.

Elektron hökumətdə vətəndaş və biznes nöqtəyi-nazərindən birinci dərəcəli xidmətlər hesab olunan pasport alınması, tibbi xidmətlərə qoşulmaq, vergi hesabatlarını vermək və s. kimi məsələlərə tələbat çox böyük olur.

Digər tərəfdən dövlət funksiyalarının yerinə yetirilməsində elektron polisin yaradılması, dövlət işlərinə xarici mündəxilərin qarşısının alınması, dövlət əmlakının keyfiyyəli qotunması və s. məsələləri yaddan çıxarmaq olmaz. Düzdür, bu məsələlər hələlik layihə formasında mövcuddurlar, lakin buna gedilir.

Elektron hökumət cəni zamanda dövlət xidmətlərinin elektron formada işlənməsi, müəssisə daxili elektron qarşılıqlı əlaqələr və müəssisə daxili kağızsız sənəd dövriyyəsi deməkdir.

Əgər xidmət alıcıları nöqtəyi-nazərində diqqət dövlətin vətəndaşlarla və hüquqi şəxslərlə qarşılıqlı əlaqələrin elektron formada olmasına yönəldilirsə, məmər nöqtəyi-nazərindən dövlət idarəetmə sisteminin transformasiyasına gətirib çıxaran İKT dövlət fəaliyyətinin bütün sferalarında geniş tətbiq olunmalıdır.

Istanılan halda dövlət xidmətinin elektron formada göstəriləsi "elektron hökumətin" vacib (bozı mütəxəssislərin fikrincə, ən vacib) məsələsi kimi nazərdən keçirilməlidir. Prinsipcə, e-government konsepsiyanının yaradılması ideyasının və onun funksiyalarının mözəzi elə bundan ibarətdir.

İKT-nin tətbiqi yeganə məqsəd kimi qoyulmamalıdır. İKT insan fəaliyyətinin səmərəliliyinin artırılması üçün yalnız vasitə olmalıdır.

Hökumət fəaliyyətinin xarici təzahürü olan dövlət xidmətlərindən fərqli olaraq "elektron hökumət" i daxili mətbəx adlandırmaq olar. Qeyd etmək lazımdır ki, hökumətin elektronlaşdırılmasının standartlaşdırılması hələlik sənədlərin elektron mübadiləsi məsələsində baş tutmuşdur. Özü də bu sahədə vəziyyət bütün dünyada cənidir. Bu sahənin özündə də

müəyyən çatışmayan cəhətlər də vardır. Aşkardır ki, elektron texnologiyaların dövlət idarəetməsində tətbiqinin müasir mərhələsi qoyulan məsələlərə uyğun deyildir. Obrazlı desək, bu sahədə işlərin səmərəliliyi «paravozun səmərəliliyini» aşınır. Şəhər və regionlarda bir çox istiqamətlərdə səmərəlilik faizi birraqmılı ədədlərlə ifadə olunur. Bir çox hallarda elektronlaşdırma kağız sənədin skanı olunmuş surətlərinin mübadiləsinə gətilib çıxarırlı. Elektronlaşdırma hələ ki, məsəlonun idarəetmə mahiyyətinə toxunmur. Qərar qəbul etmə prosesinin cansızıcı əməliyyatları hələ ki, əvvəlki metodlarla həyata keçirilir.

Kağız sənədlaşdırma dövründə qərarqəbuletmənin (idarəetmənin) sürəti həyatın tələblərinə uyğun idisə, indi idarəetmə obyektlərinin dayışma müddəti çox vaxt idarəetmə sisteminin reaksiya müddətindən aşağı olur. Sənədi oxumaqla onu başa düşə düşmək, sənəd müəllifinin nəyi nəzərdə tutduğunu yalnız insan müəyyən edə bilər. Sonra yeni sənədin yaradılmasına başlanır ki, nticədə mövcud sənədlərə ziddiyət əmələ gəlir. Deməli, neqativ momentləri yadda saxlamaq və periodik olaraq onları aradan qaldırmak lazımdır.

Elektron dövlət xidmətləri deyəndə adətən G2C ("Government to Citizen" – dövlət-vətəndaş), G2B ("Government to Business" – dövlət-biznes) qarşılıqlı münasibətləri nəzərdə tutulur. Əlbəttə ki, dövlət xidməti altında birinci növbədə dövlət-vətəndaş münasibətləri nəzərdə tutulmalıdır. Dövlət-biznes münasibətləri isə daha çox dövlət xidməti deyil, dövlət funksiyası (akkreditasiya, lisenziyaverme, icazəsi verilən iş və s.) hesab olunmalıdır. Elektron hökumət çərçivəsində bunların hər ikisi mövcud olmalıdır. Dövlət xidmətinin elektron formada göstəriləşsinin on mürakkəb və on vacib növü G2C hesab olunur, ona görə ki, indiyədək onun tam işlənmiş reqlamenti yoxdur. Problem ondadır ki, G2C və G2B tamamilə müxtalif istiqamətlərdir. G2B az-çox ənənəvi dövlət və biznes qarşılıqlı əlaqələrinə bənzəyir, bu əlaqələri çoxdan "elektron resə" qoymağa çalışırlar. Dediymizə misal olaraq

vergi deklarasiyasının elektron formada təqdim olunmasını göstərmək olar. G2C isə yeni bir konsepsiya olduğu üçün burada çox şeyi sıfırdan başlamaq lazım gəlir.

G2C münasibətlərində söhbətin əsasən dövlət-vətəndaş qarşılıqlı münasibətlərindən getdiyinə baxmayıq əsas kimi G2S ("Government to Society" – dövlət-səmərəlilik) götürülməlidir. Belə ki, dövlət hakimiyətinin əksər xidmət və resursları birinci növbədə cəmiyyətin bütövlükdə dəstəklənməsinə və inkişafına istiqamətlənir, bundan sonra biznes və iqtisadiyyata və yalnız sonda konkret bir fərdə xidmət edir. Bu isə hökumətin "pis niyyətliyi" səbəbindən baş verir. Belə ki, məhz cəmiyyət birinci növbədə hakimiyət orqanları tərəfindən "mütərrad şəxs" kimi dəstəklənir, çünki insanların həyatında əsas rol elə cəmiyyətə məxsusdur. Sonra mütərradlıkdən konkretliyə gedən yolda təşkilatlar gəlir. Ən son səviyyə artıq konkret fərdə aid olur.

Dövlətlə qarşılıqlı əlaqələr kanalının seçiləsi dövlət xidməti istifadəçilərinin yaşıdan deyil, üstünlük verilən informasiyanın ötürülməsi kanalından asılıdır, yəni istifadəçilər məntiqli, vizuallar, audiallar, kinestetiklər ola bilərlər. Dövlət xidmətini Internet vasitəsi ilə alması imkanları ilə birinci növbədə texnoloqlar və həmçinin, məntiqi təfakkür stilinə mailik olanlar, yəni həyatlarında kompüterin böyük rol oynadığı adamlar maraqlanırlar.

Vətəndaş elektron xidməti həm dövlət xidmətləri portalı vasitəsilə dövlətlə tam elektron formada qarşılıqlı əlaqələr qurmaqla, həm də çoxfunksiyalı mərkəzə müraciət etməklə (əgər onun üçün elektron qurğularla işləmək çətinlik yaradırsa) ala bilər.

Elektron dövlət xidmətlərinin göstəriləşsinin əsas məqsədi biznes üçün alverişli şərait yaratmaq və ənənəvi bürokratik prosedurlarla bağlı olan qeyri-mahsuldar vaxt və resurs itkisinin qarşısını almaq yolu ilə milli iqtisadiyyatın rəqabətədayaklılığını yüksəltməkdir. Ağlılı təşkil olunmuş elektron dövlət

xidmətləri cəmiyyətin siyasi stabilliyini də yaxşılaşdırır. Həmçinin, yaddan çıxarmaq lazımdır ki, elektron texnologiyaların mənimşənilməsi bütənənin və şəhərlərin ixtisarı şəraitində getdikcə artan yükün öhdəsindən galmayın yeganə yoludur.

Fərdi sahibkarlara və kommersiya təşkilatlarına göstərilən xidmətlər dərhal öz iqisadi səmərəsini verir, lakin bu xidmətlər siyaset və piar nöqtəyi-nazərindən vətəndaşlar üçün daha əhəmiyyətli görünə bilər.

Bir çox hallarda mövcud prosesləri elektron formaya keçirmək yox, yeni elektron xidmət formaları yaratmaq daha faydalı olur. Milyonlarla kağız sənədləri elektron formaya salmaqdansa, onlarsız ötüşməyə çalışmaq lazımdır. Məsələn, ölkədə vətəndaşların və təşkilatların hüquqları vəzifələrini qeydə alan dövlət informasiya verilənləri bazalarını, teyestrələrini, registrərini yaratmaqla əksər arayış formaları (və uyğun olaraq onları təqdim edən dövlət xidmətləri) artıq lazımsız olduğuna görə aradan çıxır.

Bir qədər də avtomatlaşma, daha doğrusu onun məqsədləri haqqında. Dövlət xidmətlərini elektron formaya çevirmək avtomatlaşdırmanın yalnız başlangıç mərhələsidir. Əsas məqsəd çoxoxşlik ənənələri "rağəmlərdə" təkrar etmək deyil, İKT-dən əsas alət kimi istifadə etməklə dövlət maşınınə köklü dəyişikliklər aparmaqla onu yeni şəraitə uyğunlaşdırmaqdır.

Sual oluna bilər: nə vaxt hesab oluna bilər ki, dövlət xidməti elektron formaya keçirilib? Bunun üçün iki meyar vardır. Birinci meyar – bu xidmətlər üzrə və onların keyfiyyətini əks etdirən əsas xarakteristikaları üzrə informasiyanın olmasına. Burada xidmətin keyfiyyəti dedikdə aşağıdakılardan başa düşülür: əzvaxtndılıq, xidmətin alınmasının sadəliyi, nəticə, nə vaxt mənfi nəticəni aşkarlamaq, axtarmaq və onları əmələ gətirən səbəbləri aradan qaldırmaq olar. İkinci meyar – bu qarşılıqlı

əlaqə imkanıdır, belə ki, qarşılıqlı əlaqə kanalı (şəxsi müraciət, kağız sənəd, telefon, Internet) olaraq xidmət alıcısının üstünlük verdiyi və verilmiş situasiyaya daha yararlı oları seçilib. Burada yeganə göstərici vətəndaşın xidmətin alınması haqqında Internet vasitəsilə əriza verdiyi andan xidməti alanadək dövlət strukturuna getməməsidir. Reallıqda göstərilən xidmətin tam elektron formada olması o deməkdir ki, vətəndaş dövlət müəssisəsinə konkret sənədi (məsələn xarici pasportu) almaq üçün yalnız bir dəfə getmalıdır. Başqa sözlə bu xidmətin texnologiyası belədir.

Adı çəkilən göstəricini hesablamaq üçün aşağıdakı standart meyarlar təklif olunur:

1) Dövlət müəssisəsinə getmələrin sayı: 0 dəfə - ideal; 1 dəfə - optimal; 1 dəfədən çox – pis (hesab olunur ki, xidmət hələ elektron formaya keçirilməmişdir).

2) Məmərun kağız şəklində olan sənəd müraciət etmə sayı: 0 dəfə - xidmət tam olaraq elektron formaya keçirilmişdir; 1 - 2 dəfə - praktik nəticə əldə olunmuşdur; 2 dəfədən çox – hesab olunur ki, xidmət hələ elektron formaya keçirilməmişdir.

3) Məmər digər müəssisələrdən informasiyani və digər sənədləri operativ ala biləmi: bütün zəruri olanları öz sistemindən bir neçə saniyəyə ala bilər – hə; başqa müəssisələrə sorğu göndərmək lazımdır, elektron formada operativ cavab alınır – qismən; kağız cavab gəlir və ya elektron formada cavabı çox gözləmək lazımdır – yox.

Burada bir şeyi də qeyd etmək lazımdır ki, elektron xidmət təkcə xidmət üçün müraciət edən tərəfindən deyil, həm də hakimiyət orqanı tərəfindən qiymətləndirilməlidir. Ərizəçi zahirən keyfiyyətli görünən xidmət dövlət orqanının daxilində böyük məsəflər hesabına başa gələ bilər, ona görə də xidmət o zaman elektron formada hesab olunmalıdır ki, onun dəyəri dövlət orqanı üçün mümkün minimal qiymətə başa gəlsin.

**Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili.** Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəciliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasetinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. "Azərbaycan Respublikasında Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Programı (Elektron Azərbaycan)", eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır.


Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaranan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Bu məqsədlə 23 may 2011-ci il tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyev "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanı imzalamışdır. Bu fərmanın icra olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin özünün 21 noyabr 2011-ci il tarixli "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarı ilə Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və bu elektron xidmət növlərinin tam siyahısını təsdiq etmişdir.

Bu Prezident fərmanın və Nazirlər Kabinetinin qərarlarının mənşəti davamı olaraq 2012-ci ilin aprelində əsas məqsədi əlkədə keyfiyyətli elektron xidmətlər göstərməkdən ibarət olan "Elektron hökumət" portalı – e-gov.az yaradılmışdır. Portalın əsas texniki-texnoloji infrastrukturunu Nəqliyyat, Rabitə və

Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablaşdırma Mərkəzində quraşdırılmışdır və hal-hazırda da Məlumat Hesablaşdırma Mərkəzinin dəstəyi və böyük səyi nticəsində uğurla fəaliyyət göstərir. Bu portal müasir informasiya texnologiyalarından istifadə etməkdə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayış bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmənunluğundan yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. E-gov.az vətəndaşların dövlət orqanları ilə temaslarının daha münasib şəkildə təşkil olunmuş və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi bir virtual məkandır. Bütün dövlət qurumları bu portalıdan bəhraləşənərək vətəndaşlara, biznes strukturlarına və dövət orqanlarına elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.

Elektron xidmətlər portalına daxil olmaq üçün vətəndaşara parol və kodun verilmesi onun yaşayış yerinə yaxın olan müvafiq poçt şöbələri tərəfindən həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunan həmin kod və parolların Internet vasitəsi ilə də əldə olunması mümkündür. Elektron xidmətlər portalına daxil olma və autentifikasiya prosesi daim sadələşdirilir. Portala daxil olma qaydalarında bəzi kateqoriyalı vətəndaşlar üçün (məsələn, müsəlliimlər üçün) xüsusi güzəştlər nəzərdə tutulmuşdur.

Əlamətdar hal odur ki, www.e-gov.az portalında göstərilməsinə qeydiyyatdan keçmək tələb olunan elektron xidmətlərlə bərabər göstərilməsi üçün heç bir qeydiyyat tələb olunmayan qeydiyyatsız xidmətlər də mövcuddur.



Misal üçün, 9 noyabr 2017-ci il tarixinə portalda göstərilən 438 elektron xidmətin 102 (23%) alınması üçün heç bir qeydiyyat tələb olunmur.

Qeyd edək ki, dövət xidmətləri elektron xidmətlər portallarından başqa mərkəzi icra organlarının saytları tərəfindən də göstərilir. Bəzi xidmətlər həm "Elektron hökumət" portalı ([www.e-gov.az](http://www.e-gov.az)), həm də mərkəzi icra organlarının elektron xidmətlər portalları üzərində təqdim olunur. Hər bir rayonun icra hakimiyyəti saytında "Elektron hökumət" bölümü mövcuddur.

Ümumilikdə isə ölkə üzrə elektron xidmətlər göstərilməsinin 9 noyabr 2017-ci il tarixinə statistikası aşağıdakı kimidir:


**443** Təsdiq olunmuş xidmətlərin sayı

**336** Buniardan portala integrasiya olunmuşlar


**505** Dövlət saytlarında olan xidmətlər

**440** Portalda olan xidmətlərin sayı


Şəkil 2. Hökumət intraneti



Şəkil 4. Elektron hökumət organı nümunəsi




Şekil 5. Hükümet intranetinin sxemi



### 3.3. Azərbaycanda elektron hökumətin əsas komponentləri

E-hökumət layihəsi "Azərbaycan Respublikasının inkişafı naməsi informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illar)" əsasən hazırlanmış və "Elektron Azərbaycan" Dövlət Programı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (IKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, vətəndaş-məmur münasibətlərinin yeni müstəvi də qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır. Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqlandırıcı olaraq, "Elektron hökumət"in formallaşması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət göstərir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmış, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuş və 2012-ci ilin aprel ayında "Elektron hökumət" portalı ([e-gov.az](http://e-gov.az)) istifadəyə verilmişdir. Portalın əsas texniki-texnoloji infrastrukturunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablaşdırma dəstəklənməsi həyata keçirilir. Portalın istifadəçiləri tərəfindən Mərkəzdə quraşdırılmışdır və hal-hazırda da Məlumat Hesablaşdırma Mərkəzi tərəfindən bu portalın fəaliyyətinin texniki verilən sualların operativ cavablandırılması, portalda baş verən yeniliklərlə bağlı vətəndaşların məlumatlandırılması məqsədi ilə Məlumat Hesablaşdırma Mərkəzi tərəfindən Facebook və Twitter sosial şəhəkərlərində də portalın müvafiq səhifələri yaradılmışdır. Portalın fəaliyyəti və inkişafı barədə analitik və statistik məlumatları özündə əks etdirən aylıq bülletenlər çap olunur.



"Elektron hökumət" portali (e-gov.az) vətəndaşların dövlət orqanları ilə temaslarını daha münasib şəkildə təşkili üçün "bir

pəncərə" prinsipi əsasında təşkil edilmişdir. Portal dövlət orqanlarının göstərdikləri elektron xidmətləri kompleks şəkildə özündə cəmləşdirir. E-gov.az dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinin şərait yaradır. Portala təqdim edilən e-xidmətlər dövlət qulluqçuları və vətəndaşlar arasında "məsafon" maksimum azaltmasına, münasibətlərin sadələşməsinə və şəffaflaşmasına xidmət edir.

Azərbaycanda elektron hökumət quruculuğu dövlət siyasetinin vacib bir elementi olaraq aşağıdakı məsələləri əhatə edir:

E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalasdırılması;

Dövlət idarəciliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi;

E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması;

"Bir pəncərə" prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi;

Dövlət qulluqçlarının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyosunun yüksəldilməsi;

E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fördi məlumatların mühafizəsinin təmin olunması;

Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyosunun artırılması, e-hökumət xidmətlərinin çıxışının təmin olunması.

Bu məsələlərin həlli nöqtəyi-nəzərindən aşağıdakıları E-hökumət infrastrukturunun əsas komponentləri hesab etmək olar:

- Dövlət orqanlarının vahid şəbəkə infrastruktur

- E-hökumət portalı

- E-hökumət şlüzü
- İnformasiya resursları və sistemlərinin dövlət reyestri
- E-imza üzrə milli infrastruktur
- E-sənəd dövriyyəsi üzrə milli infrastruktur
- E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır)

Elektron hökumət portalının fəaliyyət prinsipləri aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi; informasiyalasdırma sahəsində dövlət siyasetinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması; istifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması; dövlət qurumları səlahiyyət və mösuliyyət bölgüsü.

Ösas məqsədləri dövlət orqanlarında müasir İKT-dan istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsindən, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsindən və ictimai qərarların qəbul ortalısının edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsindən ibarət olan elektron hökumət portalın cəmiyyət hayatındakı əhəmiyyəti aşağıdakılardan ibarətdir:

Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması;

Büdcə vasitələrinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması;

Dövlət orqanlarının vahid informasiya fəzəsinin formallaşması və təhlükəsizliyinin təmin olunması;

Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması;

Vətəndaşların dövlət idarəciliyində fəal iştirak etməsi;

Vətəndaşların dövlət orqanları ilə temaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi; informasiya tələbatının dolğun ödənilməsində rahatlıq; Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi.

Elektron hökumət portalından istifadə etmək üçün təklif olunan autentifikasiya vasitələri aşağıdakılardır:

NRYTN tərəfindən verilən e-imza kartı ilə – fiziki və hüquqi şəxslər NRYTN tərəfindən onlara təqdim edilən e-imza sertifikatları vasitəsilə autentifikasiyadan keçərək, elektron xidmətlərdən istifadə ədə bilarlar.


Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə – fiziki və hüquqi şəxslər, o cümlədən dövlət qulluqçuları "elektron hökumət" sistemi tərəfindən onlara təqdim edilən kod vasitəsilə autentifikasiyadan keçərək, elektron xidmətlərdən istifadə ədə bilarlar.

Mobil autentifikasiya sertifikatı ilə – yalnız mobil imza sertifikatlarının sahibləri autentifikasiyadan keçərək, elektron xidmətlərdən istifadə ədə bilarlar (smartfon və planşetlər üçün).

QR kod vasitəsi ilə – fiziki şəxslər mobil qurğulardan istifadə etməklə autentifikasiyadan keçərək, elektron xidmətlərdən istifadə ədə bilarlar.


ASAN imza vasitəsi ilə – fiziki və hüquqi şəxslər tərəfindən onlara təqdim edilən ASAN imza sertifikatları vasitəsilə autentifikasiyadan keçərək, elektron xidmətlərdən istifadə ədə bilarlar.

Qeyd edək ki, e-imza və elektron sənəd dövriyyəsi sistemləri başqa dövlətlərdə olduğu kimi Azərbaycanda da elektron hökumətin ösas atributlarıdır. Bu iki infrastruktura haqqında növbəti mövzularda danışacaqıq.




Şekil 6. Internet vasitəsi ilə elektron ödəmə sistemi

Hal-hazırda elektron sənədin mühafizə olunması üçün aşağıdakı atributları elektron sənədin xüsusi hissəsinə əlavə edirlər. Bu atributlar adətən aşağıdakılardan ibarət olur: elektron möhür, imza (imzalar), müəllif haqqında məlumat, müəssisə, yer və vaxt göstəriciləri və s. Elektron möhür elektron sənəddə icazəsiz dəyişikliyi, elektron imza isə müəllifin həqiqiliyini müəyyən etmək üçün tətbiq edilir.



**Elektron möhür.** Elektron möhür sənədin tamlığına (dəyişikliyə) nəzarət üçün kriptoqrafiq Hash-funksiyalar vasitəsi ilə alınan məlumatın qısa məzmununu (daycesti) hesab olunur. Sənədin daycesti onun məzmununu yeganə olaraq xarakterizə edən işarələr ardıcılığıdır.



Hash-funksiyaların xassələri.

Möhür= Hash(Sənəd)

Sənəd istənilən həcmə ola bilər;

Möhür (heş-kod) kiçik və standart ölçülüdür (alqoritmdən asılıdır);


Funksiya (heşin hesablanması) yüksək sürətlidir;

Funksiya çevrilən deyil (birtərəfli funksiyadır, yəni möhürü gərə sənədi tərtib etmək mümkün deyil);

Kolliziya cətimalı yox dərəcəindədir (yəni, iki müxtalif sənədin eyni möhrü (heş-kodu) olmamalıdır :

$\text{Hash}(S1) \neq \text{Hash}(S2)$ .

Elektron möhürün yaradılması. Möhür (Heş-kod) hesablanaraq yaddaşa saxlanılır. Yoxlama zamanı yadda saxlanılmış və təkrar hesablanan heş-kodların fərqlənməsi sənəddə dəyişikliyin baş verməsini göstərir. Belə yoxlama informasiya şəbəkələrində tələb olunan ünvanlara sənəddə birləşdirilən möhürün göndərilməsi hesabına sənədin qəbul olunduğu tərəfdən aparıla bilir.



Elektron imzanın yaradılması. Sənədin möhürünün (heşinin) müəllifin məxfi açarı (Key) ilə şifrələnməsi elektron imzanı yaradır.

Bələdliklə, e-imzanın əsas üstünlüklerinin aşağıdakılardan ibarət olduğu qənaətinə gəlirik:

Məxfilik(confidentiality);


Tamlıq (integrity);

Tanınma (authentication);


İnkar edilməzlik (non-repudiation).

Elektron sertifikat. Asimetrik metodlardan istifadə etdikdə, [istifadəçi, açıq açar]

cütünün həqiqiliyinə zəmanət tələb olunur. Bu məsələnin həlli üçün elektron sertifikatdan istifadə edilir. Elektron sertifikat xüsusi sertifikasiya mərkəzləri tərəfindən verilir. Sertifikat onu verən sertifikasiya mərkəzinin elektron imzası ilə təsdiq edilir.



Açıq elektron sənəd mübadiləsi.




Məxfi elektron sənəd mübadiləsi.

Sertifikat - imza sahibini identifikasişdirmək üçün nəzərdə tutulan və elektron imzam yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəddir.



<sup>1</sup>Rivest-Shamir-Adleman

### SERDİFİKAT MƏRKƏZİ



**Elektron sertifikat mərkəzi.** Sertifikat xidmətləri mərkəzi (Mərkəz) dedikdə elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə qanunla müəyyən edilmiş digər xidmətləri göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür. Mərkəzlər imzamın istifadəsi ilə bağlı aşağıdakı xidmətləri göstərə bilər:

sertifikatın verilməsi;

sertifikatın qüvvəsinin dayandırılması, bərpə edilməsi və sertifikatın lağış edilməsi;

sorğulara əsasən sertifikatlar barədə qanunvericilik ilə müəyyən olunmuş məlumatların verilməsi;

vaxt göstəricilərinin qeyd edilməsi;

elektron imzanın yaradılması;

imzanın istifadəsi üzrə məsləhətlər verilməsi;

**Elektron imza sahibi.** Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs elektron imza sahibi sayılır.

İmza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identifikasişdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmışlığını müəyyən etməyə imkan verən elektron imza gücləndirilmiş elektron imza hesab olunur.


#### Elektron imzanın tətbiq sahələri

E-Dövlətin əsas komponentlərindən biri olan e-imza, bütün dünyada aşağıda adları qeyd olunan elektron sahələrdə tətbiq olunur:


- ✓ İctimai tətbiq sahəsi
- ✓ Dövlət hakimiyyəti orqanlarına müraciətlər (məs: Ərizələr, Pasport qeyd və.s)
- ✓ Qruplararası əlaqələr
- ✓ Sosial müdafiədə tətbiqi (Təqaqid, ÜSY və.s)
- ✓ Tibbi tətbiqi (Tibbi personal, Xəstələr, Apteklər)
- ✓ Vergi ödəmələri
- ✓ Təhsildə tətbiqi (E-məktəb)
- ✓ Elektron səs vermə və.s
- ✓ Biznes sahəsi
- ✓ Internet bankçılıq

- ✓ Elektron sigorta
  - ✓ E-sifariş və E-sözleşmələr və s.
- Xidmətlər sistemində informasiya mübadiləsi zamanı qarşıqliqlı inamı, informasiyanın tamlılığını və gizliliyini təmin edir.

### Hakimiyyət və biznes strukturlarında elektron imzadan istifadə




### E-Bankçılıq



Bank işlərində elektron imza aşağıdakı imkanları verir:

- 1) Maliyyə problemlərinin azalması
- 2) Qarşıqliqlı işləmək imkanı
- 3) Standart istifadə
- 4) İş vaxtının azalması
- 5) Xidmətin yaxşılaşması
- 6) Kağızların azalması

## Hakimiyyətdə və biznesdə elektron imzamın istifadəsi



### E-imzanın iqtisadiyyatda tətbiqi


E-dövlətin və e-ticarətin əsas etibarlı nöqtəsi olan e-imza, Internetin və informasiya texnologiyalarının inkişafı, dünyada artan istifadəçilərin və sağlam rəqabətin yaranmasında əsas rol oynayır.

Bu səbəbdən iqtisadiyyatda və biznesdə gedən elektron prosesslərin hüquqi qaydalara cavab verəməsi və təhlükəsizliyin təminini mühüm məsələdir. Internetin açıq şəkildə olması aparanın bütün elektronik ticari əməliyyatların nə dərəcədə təhlükəli olduğunu ortaya çıxarıır.

Elektron iqtisadiyyatın və biznesin bu çatışmazlıqlarını e-imzaya vasitəsilə aradan qaldırmaq mümkündür.

E-imzanın elektron iqtisadiyyata əsas təsirləri aşağıdakılardır:

- Minimum maddi xərclər
- Qarşılıqli işlədilmə (təşkilat daxili)
- Qarşılıqli işlədilmə (qurumlar arası)
- Standart həllər
- İş müddətinin yaxşılaşdırılması
- İş günündən düzgün istifadə
- Kağız işlərinin azalması
- Elektron müraciətlərin azalması
- Gelirlərin artması



### 3.4. Azərbaycanda elektron hökumət quruculuğunun çağdaş durumu və "elektron bələdiyyə"

Azərbaycan e-hökumət layihəsinə yeni başlayan ölkə sayılır. Buna görə bu sahədə olan dünya təcrübəsinin öyrənilməsi əhəmiyyətli rol oynayır.

Yuxarıda da qeyd edildiyi kimi hal-hazırda elektron hökumət quruculuğuna başlayan yeni başlayan ölkələr əsasən üç inkişaf modelindən istifadə edirlər:

Kontinental Avropa modeli (Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələri);

İngilis-Amerikan modeli (ABŞ, Kanada, Böyük Britaniya);  
Asiya modeli (Cənubi Koreya, Singapur).

Kontinental Avropa modelinin elektron hökuməti aşağıdakılara xarakterizə olunur:

Qanunların həyata keçirilməsini yüksəldən və effektivliyini artırıran bələşdirmə;

Dövlətdə öz partnyorunu görməli olan vətəndaşa diqqət;

Bütün Avropa informasiya sistemini idarəetməyə yönələn ciddi qanunvericilik;

#### **Dövlət xidmətlərinin təkmilləşdirilməsi.**

Son 10 ildə ölkəmizin bu sahədə mühüm nailiyyətlər əldə etməsi ilə əlaqədar, BMT-nin elektron hökumət üzrə son hesabatında Azərbaycan 28 pillə irəliləşərək 193 ölkə arasında hazırda 68-ci yerdə qərarlaşmışdır. Azərbaycan peykinin orbita çıxarılması isə 10 ilin nailiyyətləri arasında xüsusü yer tutduğunu da qeyd etməliyik. Təbii ki, inkişaf üçün müəyyən addimları atılsa da, yənə də iş prosesini gücləndirmək və əhaliyə keyfiyyətli iş təklif etmək üçün beynəlxalq təcrübədən maksimum dərəcədə yarananlığıq. Bütün görünlən işlərə təkan vermek məqsədi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixində qəbul etmiş № 118 sayılı qərarına əsasən "Elektron hökumət" portalına qoşulması olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısının və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"ın təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu qərara əsasən "Elektron hökumət" portalına qoşulması olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı", "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron

xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər" təsdiq edilmişdir. Eyni zamanda, Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının siyahıda nəzərdə tutulan informasiya sistemlərinin və ehtiyatlarının "Elektron hökumət" portalına qoşulması üçün zəruri tədbirlər həyata keçirilməsi ilə bağlı göstəriş verilmişdir.

Elektron xidmətlər göstərilməsi sahəsində uğurlu addimlardan biri kimi ölkədə rabitə və kommunal xidmətlər üzrə Internet vasitəsilə aparılan qeyri-nəğd ödənişlərin sayının artması ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablaşdırma Mərkəzi Golden Pay şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan –"Elektron pul kisəsi" layihəsini qeyd etmək lazımdır.


Ölkəmizdə elektron hökumət quruculuğu sahəsində bir çox əhəmiyyətli işlərin görüləsinə və uğurların qazanılmasına baxmayaraq etiraf etmək lazımdır ki, bu işlərin görüləməsi gedişində bir çox problemlər və elektron hökumətin inkişafına mane olan amillər vardır. Bu sahədə mövcud olan problemlərin həzilərini nəzərdən keçirək.

**1. İnterneta kütləvi çıxışın təmin edilməməsi.** Avropa Birliyi və ABŞ sakinləri əsasən ev kompüterləri vasitəsilə Internetə çıxışı varsa, aşağıdakı şəkildə göründüyü kimi Azərbaycanda yalnız 40,9% ev kompüterləri vasitəsilə daxil olurlar, digər hissəsi məktəblər, Internet kafe, iş yerləri istifadə edir. Buna görə də, vətəndaşların e-hökumət portallarına rahat çıxışının təmin edilməsində bu fakt nəzərə alınmalıdır.

**2. Məhdud maliyyəlaşma.** Bir çox ölkələrdə bu layihənin maliyyəlaşması bütün infrastrukturun yeniləşməsini tələb etdiyindən çox maliyyəlaşma tələb olunur, buna görə də uyğun və sərfəli yol tapılmalıdır. Bu istiqamətdə aparılan işlərdə Rumuniya hökumətinin təcrübəsindən faydalanaq yaxşı olardı. Burada hökumət orqanları kiçik və orta bizneslə Internet vasitəsilə əlaqə qurur və on yaxşı variant elektron satınalma və

tenderlər sayılır. Bu sistemdən istifadə nəticəsində 50%-ə qədər vəsaitə qənaət edilmişdir.

#### İstifadəçilərin Internetdən istifadə yerlərinə görə bölgüsü



Şəkil. E-hökumət portallarına çıxışın təmin edilməsi


**3. Siyasi irada və bürokratik əngəllər.** Elektron hökumətin qurulması üçün əsas şərt kompüterlərin alınması və web saytlarının qurulması deyildir. Bu yalnız əməliyyatları avtomatlaşdırmağa və "kağız dünyasından" çıxmaya kömək edəcək. Elektron idarəetmədə daha çox hökumətin transformasiya olunmasıdır: o planlaşdırma, siyasi irada və lazımlı resursların formallaşmasını tələb edir. Öz-özlüyündən yeni texnologiyaların alınması, nə çətin proseslərin

avtomatlaşdırılması dövlət idarəciliyini inkişaf etdirə və ya dövlət idarəciliyində iştirak səviyyəsini artırı bilməz. E-hökumət layihəsi yalnız dövlət məmurlarının iştirakı ilə həyata keçirilə bilər. Yalnız bu halda maliyyə resursları, müvafiq qanunvericiliyin qəbul edilməsi təmin edilir. Texnoloji inqilab qısa müddətdə köhnə fikirli idarəedicilərdən imtina olunmasını tələb edir. Hər bir məmür bu sistemin özü və dövləti üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlamalı və gələcək inkişaf namına bir çox köhnəyönlü fikirlərinlərindən al çəkərək dövlətin elektronlaşdırılmas proseslərinə kömək etməlidirlər.

**4. İnzibati informasiya sistemlərinin keyfiyyəti.** Dövlət orqanları ilə cəmiyyətin qarşılıqlı virtual əlaqəsi albəttə müxtəlif icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin keyfiyyəti, tamlığı və bütövlüyündən asılıdır. Sistemlərin əlaqəsi, informasiya resursları üçün ümumi standartların qəbulu, üfüqi səviyyədə informasiya mübadiləsi üçün imkanların təmin edilməsi, dövlət informasiya cəhriyatlarında sadə axtarış e-hökumətin inkişafında mühüm məsələlərdəndir.

**5. Internetdən istifadə üçün əlavə motivasiya.** Estoniyada Dünya Bankı tərəfindən aparılan tədqiqatlar göstərir ki, hətta inkişaf etmiş Internetə çıxış sisteminin olması belə vətəndaşların hökumət orqanlarına geniş müraciətinə zamanot vermir. Buna görə bu sistemdən istifadə üçün hər hansı motivasiya tədbirləri yaratmaq olar. Məsələn, vergiləri daima online ödəyən ödəyicilərə müyyən faiz gizəst edilə bilər. Aşağıdakı şəkildən də göründüyü kimi əhalinin elektron vasitələrlə hökumət orqanlarına müraciət və xidmətlərdən istifadə yalnız 12-faiz təşkil edir ki, bu da tabii ki, çox azdır.

Istifadəçilərin Internetdən istifadə məqsədlərinə görə bölgüsü



Şəkil. Əhalinin elektron vasitələrlə həkumət orqanlarına müraciət və xidmətlərdən istifadə

**6. Baladıyyə problemi.** "E-hökumət" portalı idarəetmə orqanları ilə vətəndaşlar və hüquqi şəxslər arasında qarşılıqlı əlaqəni təmin edir. Dövlət orqanlarının çoxu artıq "E-hökumət portalına" integrasiya olunsalar da baladıyyələrdən hələ təsəssüflər olsun ki, heç bir yenilik yoxdur. Baladıyyələr xüsusi hallar nəzərdə tutulmayıbsa, baladıyyələrin fəaliyyəti haqqında tam məlumatları, baladıyyə üzvləri tərəfindən 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabatlar verilməsini, bütün iclasların protokollarının saytda yerləşdirilməsini təmin

etməlidirlər. Ancaq bütün bunlara baxmayaraq hələ də baladıyyələrin elektronlaşması arzu olunan səviyyədə deyildir. Yalnız baladıyyələrin elektronlaşması və yolu ilə onlar vətəndaşa və digər qurumlara Internet vasitəsilə böyük miqyasda keyfiyyətli xidmət göstərilməsini, qurum daxilində işçilərin kompüter şəbəkələri ilə öz aralarında fəaliyyətlərinin qurulmasına, həmçinin, qurumdan kənar lazımi təşkilatlarla informasiya mübadiləsi fəaliyyətlərini təmin etdə bilərlər. Baladıyyələrin portalı keçidin üstünlüyü ondan ibarətdir ki, ərazidə yaşayan vətəndaşı maraqlandıran informasiya, yaxud müraciətinə cavab baladıyyə tərəfindən baladıyyənin saytında yerləşdirilmiş olsun. Bu zaman baladıyyəyə müraciət etməyə ehtiyac qalmır, hər kas özüne lazım olan informasiyاسını portaldan operativ olaraq əldə etdə bilər. Burada ham vətəndaş, həm də baladıyyə tərəfindən zaman itkisini yol verilmir, növbələrdə durmağa ehtiyac qalmır, vətəndaş bürokratiya ilə qarşılaşır, operativlik təmin olunur. Baladıyyələrdə vətəndaşlar bürokratiya ilə qarşılaşmamalıdır, bütün görülən işlər şəffaf olmalıdır. Baladıyyələrin portalı integrasiyasından əvvəl baladıyyələrin özünün elektronlaşması təmin edilməli sonra issa bu sistemin integrasiyası təmin edilməlidir. Baladıyyələrin elektronlaşması programı 3 mərhələdə gerçəkləşdirilməlidir: 1) baladıyyələrin tam kompüterləşdirilməsi, Internet saytlarının yaradılması, yerli özünüidarəetmə maliyyə-büdcə kompüter proqramlarının tətbiqi olunması; 2) baladıyyələrdə elektron sənəd dövriyyəsinin tətbiq olunması və ön ofisin elektronlaşdırılması; 3) kommunal xidmətlərin elektronlaşdırılması.

**7. E-hökumətin təhlükəsizliyi.** "E-hökumət" portalında vətəndaş qeydiyyatdan keçərkən vətəndaşın sənədlərlə identifikasiya olunması tədqiqət layiq hərəkət olsa da iş bununla bitmir. Informasiya təhlükəsizliyi ilə vətəndaşın məlumatları portalda qeydiyyatdan sonra da təmin olunmalıdır. Çünkü gələcəkdə e-hökumət portalında vətəndaşları məlumatları və əməliyyatları daha geniş təsvir olunacaq və bu tip məlumatlara digər bir şəxsin

kiber hücum nəticəsində malik olması həmin vətəndaşı və ya müəssisəni tamamilə müflis edə bilər. E-problemlər təhlükəsizliyin 2 istiqamətdə pozulmasından yaranı bilər:

- Daxildən sistemin dağılıması (bu sistemə sistəmə daxildən girişi olan insanlar tərəfindən edilə bilər);

- Xarici təhlükə (bu sistemə xaricdən müdaxilə edilməsidir ki, asasən kibercinayatkarlar tərəfindən həyata keçirilir).

Qeyd etmək lazımdır ki, təhlükəsizliyin pozulması hamçinin, təbii amillər nəticəsində də baş verə bilər. Məsələn, sistəmə girişin dayandırılması maqnit dalğasının yaranması nəticəsində baş verə bilər.

"E-hökumət" təhlükəsizliyin daha güclü qorunması baxımda vətəndaşın istəyi ilə "sahibin səs dalğası" texnologiyasından istifadə edilməsi məsləhətdir. Çünkü səs dalğası insanın əl izləri və göz qişası strukturunu kimi idendifikidir. Əl izini kompüter vasitəsilə göndərməyin çatın, göz qişası strukturunun skaner aparatının isə çox bahalı olmasını nəzərə alaraq "sahibin səs dalğası" texnologiyası digərləri ilə müqayisədə daha səmərəlidir və demək olar ki, hər bir kompüter insanın səs dalğası nümunəsini götürə bilir.

Digər təhlükəsizlik tədbiri viruslardan müdafiədir. Hələ hazırda gündə 10-15 yeni virus yaradılır və bu say artımı həndəsi silsilə ilə artır. Bu cəhətdən da, "E-hökumətin" təhlükəsizliyi üçün hər hansı bir güclü antivirus şirkəti ilə əməkdaşlıq müqaviləsinə bağlanmasına böyük ehtiyac vardır. Misal üçün qeyd eək ki, www.mail.ru elektron poçt saytı "Kaspersky Lab" antivirus şirkəti tərəfindən müdafiə olunur və bu istifadəçilərdə məmənunluq və güvənlilik hissi yaradır.

**8. Elektron hökumətlə bağlı digər problem** bu sistəmə cavabdeh olan şəxslərin hələ də elektron sistemi və ya İKT sistemini tam öyrənməməsidir. Buna görə də, Portalın istifadə edilməsinin və keyfiyyətə idarə olunmasının artırılması üçün tədris mərkəzləri açılmalıdır. Tədris mərkəzləri həm Bakı, həm də rayonları əhatə etməli və bunlar vahid mərkəzdən idarə

olunmalıdır. Burada həm elektron hökumət sektorunu üzrə çalışan, həm də maraqlı olan hər bir fiziki və hüquqi şəxslər təhsil ala bilərdi. Belə bir layihənin yaxşı bir nümunəsi mövcuddur. Vergilər Nazirliyi öz əməkdaşlarının daim təkmilləşdirilməsi üçün Şamaxı rayonunda yüksək keyfiyyətli Tədris Mərkəzi inşa edib. Vergi orqanlarının əməkdaşları mütəmədi olaraq həmin Mərkəzin təmkillişdirmə kurslarından keçirlər.

9. Qərb dövlətlərində olduğu kimi Azərbaycanda da vətəndaşların informasiyadan yararlanmaq kimi konstitusion hüququnun reallaşmasına nəzarət edən xüsusi dövlət bir dövlət vəzifəsinin yaradılması yaxşı olardı. Məlumat üçün bildirək ki, ABŞ-də bu vəzifə "İnformasiya üzrə əsas nəzarətçi" (Chief information officer), Böyük Britaniyada "Elektron elçi" (e-envoy) adlanır.

İKT-nin inkişafına görə konsepsiya vəzifələrinin həyata keçirilməsi üçün aşağıdakılardan təklif olunur:

1. İKT, informasiya və elm – texnoloji vasitələri istehsal edən müəssisələrinin inkişafı üçün vergi və gömrük dərəcələrində güzəştlər tətbiq etmək.

2. İKT bazarında müəssisələrin rəqabəti üçün eyni şəraitin yaradılması. Burada əsas problem bütün informasiya və telekomunikasiya sahəsində antimonopoliya siyasetinin yaradılmasıdır.

3. İKT-yə aid qanunvericiliyin təkmilləşdirilməsi. İnformasiya texnologiyalarının inkişafını təmin etmək üçün biz keçən əsrin 90-cı illərin informasiya qanunlarından imtina edərək yeni qanunvericilik bazası yaratmalı və daima təkmilləşdirməliyik.

4. İKT texnologiyalarının öyrənilməsi üçün məktəblərdə "1 şagird 1 kompüter" layihəsini gerçəkləşdirməkələ universitetlərimizdə də elektron vasitələrlə tədris keçməkələ (kompüter, elektron lövhə, proyektor və s.) yanaşı öyrəndilmə və öyrənilmə səviyyəsində də təkmilləşdirmə aparmaq lazımdır.

5. Yüksek rangoqlu informasiya vasitələrinin hazırlanması və təkmilləşdirilməsi üçün bu sahəyə aid mütəxəssislərin hazırlanması.

### 3.5. Urbanlaşma və şəhər idarəciliyinin (ağlılı şəhər) nəzəri əsasları

Urbanizasiya latınca "urbanus" sözündən yaranmışdır; şəhər, şəhərləşmə mənasını verir və cəmiyyətin inkişafında şəhərlərin rolünün artması və şəhər həyat tərzinin geniş yayılması prosesidir. Məhz bu səbəbdən urbanizasiya şəhərlərin idarə edilməsi prosesi ilə birbaşa bağlı olan prosesdir. Deməli, urbanlaşma və şəhər idarəciliyinin vəhdətdə öyrənilməsi mənşəti əsaslıdır.

Bütövlükdə başlıca inkişafın tarixi inkişafının qanunauyğun nəticəsi olan urbanizasiya həm də cəmiyyətə öz arınca hall edilməsi o qədər də asan olmayan ciddi sosial-iqtisadi, demografik, ekoloji və s. problemlər də gətirir. Odur ki, bu istiqamətdə təhlillərin aparılması, elmi nəticələrin şəhər idarəciliyində nəzərə alınması vacibdir.

Qeyd edək ki, XIX-XX əsrlərin və müasir dövrün ən böyük hadisələrindən hesab edilən və çoxsaylı elmi araşdırmacların, beynəlxalq elmi konfransların mövzusu olan urbanizasiya prosesinin əsasən iki mənada nəzərdən keçirilir: A. geniş mənada - əhalinin sosial-peşə və demografik strukturunu, onun həyat tərzini, mədəniyyətini əhatə edən, özündə əmək bölgüsünün dərinləşməsi, məskunlaşma və s. problemləri əks etdirən, o cümlədən cəmiyyətin inkişafında şəhərlərin rolünün artması ilə müşahidə olunan tarixi proses kimi. B. dar mənada - şəhərlərin, xüsusilə böyük şəhərlərin çoxalması, ölkədə şəhər əhalisinin xüsusi çökisinin artması, şəhərlərin daha geniş əraziləri əhatə etməsi.

Urbanizasiya ilk növbədə müxtəlifliyin təcəssümüdür. Urbanizasiyanın belə təbiəti cəmiyyəti mərkəz və ucqarlar

olmaqla iki qütbə ayırrı. Urbanizasiyanın birinci fazasında iqtisadi və mədəni potensialın iri şəhərlərdə təmərküzləşməsi baş verir və natiçələr ucqarlara öz təsirini göstərir. Məsələn, şəhər həyat tərzinin kənd yaşayış məskənlərində yayılması və həm də əks təsirlər. Ədəbiyyatlarda da bu proses urbanizasiya fenomeni (Rurbanization, rural urbanization) adlanır. İkinci fazada isə, bu dəyişikliklər kiçik və orta şəhərlərə yaymaqla bu şəhərləri zaman keçdikcə, tədricən iri şəhərlərə çevriləməsini stimullaşdırır, urbanizasiya səviyyəsinin artmasına impuls verir.

Qeyd edək ki, urbanizasiya səviyyəsi dedikdə aşağı, orta və yüksək səviyyəli urbanizasiyanın mövcud olması nəzərdə tutulur. Aşağı səviyyəli urbanizasiya dedikdə əlkə əhalisinin 20 faizinin, orta səviyyəli urbanizasiya dedikdə əhalinin 20-50 faizinin, yüksək səviyyəli urbanizasiya dedikdə isə əhalinin 50 faizdən artıq hissəsinin şəhərlərdə yaşaması nəzərdə tutulur.

Urbanizasiya dövriyin müxtəlif əlkələrində, müxtəlif tərzdə və müxtəlif dövrlərində baş vermişlər özünü göstərir. Mütxəssislər urbanizasiyanı yaradan amillərin üç əsas mənbəyini qeyd edirlər:

- a.kənd yaşayış məntəqələrinin şəhərlərə çevriləməsi;
- b.geniş şəhər zonalarının formallaşması;
- c.kənd məskənlərindən insanların şəhərə axını.

Lakin bu prosesdə həm də ümumi cəhətlər mövcuddur. Bu ümumi cəhətlər aşağıdakılardır:

1. Şəhər əhalisinin sürətli artımı. 1950-ci ildə dünyada şəhər əhalisinin sayı 730 milyon nəfər idisə, 2001-ci ilin məlumatına görə bu rəqəm 4 dəfədən çox artmışdır.

2. Təkcə əhalinin deyil, təsərrüfat fəaliyyətlərinin də iri şəhərlərdə təmərküzləşməsi. Belə iri şəhərlər insanların yalnız maddi deyil, mənəvi ehtiyaclarını da tamamilə təmin edə bilirlər. Qeyd edək ki, böyük şəhərlər arasında əhalisi 1 milyondan çox olan milyonçu şəhərlərin sayı 470-ə çatır.

3. Kompakt şəhərlərdən şəhər aglomerasiyalara, şəhər və kənd məskənlərinin ərazi qruplaşmalarına kecid. Mexikoda,

Tokioda, San Pauluda, Seulda, Mumbayda (Bombey), Nyu-Yorkda iri şəhər aqlomerasiyaları yaranmışdır.

Göründüyü kimi, ilk baxışdan urbanizasiyanın inkişafı ümumi əhalilə məskunlaşmasında şəhər əhalisinin artımı ilə yanaşı, şəhər hayat tarzına uyğunlaşma prosesi başa düşülür. Buradan müxtəlif suallar meydana çıxır: Şəhər nödir? onun hansı amilləri kənd həyatından fərqlənir, hansı yaşayış məntəqələrini və nəyi şəhər statusuna, şəhər tipologiyasının mözmununa aid etmək olar?

Müasir qərb, həmçinin keçmiş Sovet ədəbiyyatında elmi cəhətdən şəhər termininin müəyyən edilməsinə, «şəhər» anlayışına, onun miqyasına, yerinə yetirdiyi funksiyanın xarakterinə dair kifayət qədər məlumatlara baxmayaraq bu sahədə hələ də xeyli fikir ayrılığı mövcuddur.

Ərazi aspektində urbanizasiyanı təhlil edərkən şəhərin təkcə qeyri-kənd təsərrüfatı fəaliyyəti ilə bağlılığını deyil, eləcə də sıx əhalilə urbanizasiyasına malik olan, yaşayış və sair binaların cəmləşdiyi mərkəzləşdiyi ərazi hesabına iri məntəqə kimi formallaşması onu fərqləndirir.

Yeri gölmüşkən qeyd edək ki, Y.Qorinski şəhər hayat tarzının özünəməxsus əlamətlərini belə qeyd edir: a) qeyri-kənd təsərrüfat əməyi; b) iş və yaşayış yerlərinin sərbəst seçiləsi; c) sonaye, sənətkarlıq təməyllü iş fəaliyyətinin genişləndiriləsi; ç) yaşayış mühitinin sərbəst seçiləsi və ondan asanlıqla ayrılmama imkanı; d) müəyyən vaxt müddətində nizamlanan və planlaşdırılan iş vaxtı.

Sosial baxımdan müasir urbanizasiya böyük şəhərlərə məxsus yaşayış tarzının, adət və ənənəsinin, kiçik şəhərlərə, kəndlərə geniş yayılmasının hərəkətverici amilidir.

Bu mənada şəhər anlayışı funksional, yaşayış, mənzil-məişət, sonaye və ticarət məməssisələri, xidmət sahələri şəbəkəsinin fəaliyyətinin genişləndiyi mərkəz deməkdir. Şəhərlər məskunlaşmanın fonunda ətraf rayonların miqrasiyası hesabına «urbanizasiya yaradıcı» obyektidir, iş qüvvəsinin hərəkətinin

xəritələrdə formalasdırıldığı fokus «məqtəsidir». Daim inkişafda olan urbanizasiyanın təsiri altında ərazi aspektində baş verən dəyişikliklər hesabına «şəhər-rayon», «şəhər-qəsəbə» və s. kimi urbanizasiya zonasını daha da genişləndirir.

«Şəhər aqlomerasiya» ən çox keçmiş Sovet və Fransa ədəbiyyatında, «ekonurbasiya», o cümlədən, Azərbaycanda onlar bir-birini əvəzedici sinonim kimi qəbul edilir, çünki hər ikisi şəhər mühitinin özünəməxsus quruluşunu, əraziini, məskunlaşma sistemini, istehsal və qeyri-istehsal sahələrinin təmərküzlaşmasını əks etdirir.

Bu halda şəhərə yaxın və onun mühitinin təsiri altında olan yaşayış məntəqələrindən əhalilə şəhərə köçür, digər tərəfdən, uzun müddət şəhərlərə məxsus yaşayış tərzi ondan uzaqda yerləşən əhalil davranışına daxil olur. Göstərdiyimiz qarşılıqlı vəhdət şəhərlə kənd arasında sosial-mədəni, elm, təhsil, sahiyyə fərqlərini yaxınlaşdırır.

Şübhəsiz ki, bütün bunlar şəhər mühitini formalasdırduğu kimi onun idarəedilməsinə də böyük təsir edir, onun tənzimlənməsini tələb edir.

Urbanizasiya prosesinin dərindən dərək edilməsi üçün bir sıra anlayışların nəzərdən keçirilməsi zaruridir.

Suburbanizasiya – İEÖ-in əksariyyətində iri şəhərlərin ekoloji vəziyyətinin pisləşməsi nəticəsində şəhər əhalisinin bir hissəsinin şəhər ətrafinə köçməsidir. ABŞ-da mövcud olan aqlomerasiyalarda yaşayan əhalinin 60% şəhər ətrafinda yaşayır. Bununəsas səbəbi şəhərlərdə ekologiyانın düzülməz halda olması və infrastruktur xidmətlərin bahalaşmasıdır.

Rurbanizasiya – şəhər həyat tarzının və formalarının kənddə yayılması, urbanizasiyaya əks prosesidir.

“Yalançı urbanizasiya” İEOÖ-də kənd yerlərində minlərlə işsiz əhalinin iri şəhərlərə, aqlomerasiyalara galib məskunlaşması adlanır. Müasir dövrə yalançı urbanizasiya ətraf mühitin dəyişməsinə təsir edən ən mühüm amillərdən biridir. Yalançı urbanizasiya Latin Amerikası ölkələri üçün

xasdır. Latin Amerikası və bir sıra Cənubi Asiya ölkələrinə məxsusdur. Burada iş yerləri, şəhərə məxsus infrastruktur mövcud deyildir.

Şəhər - əhalisi sayına görə böyük, mərkəzləşdirilmiş və orazicə məhdud yaşayış məntəqəsidir. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. Şəhərlərin sakıntıları etnik, dil, sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola bilər. Şəhərlər elmi baxımdan mədəniyyətlərin yaxınlaşmasının ideal hələ sayılır. Adambaşına düşən ərazi çox az olur. Bir qayda olaraq özünəməxsus mədəniyyət və ciddi sosial təbəqələşməyə malikdir. Bu xüsusiyyətlər onları kəndlərdən və ya xüsusi məqsədlər üçün insanların cəmləşdiyi yaşayış məntəqələrindən ciddi fərqləndirir.

Fabrika (latınca-istehsal sahəsi mənasını verir) – emalatxanalardan fərqli olaraq çox sayıda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sıfarişlə deyil, müntəzəm şəkildə məhsul istehsal edən iri sənaye müəssisəsidir. XIX əsrə hər bir müəssisənin fabrik hesab edilməsi üçün bir sıra şərtlər var idi. Məsələn, Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçi olmalı idi. Fabrika ilə manufakturaarasındaki fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikada isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar töbəq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabrikaların yaranması və sürətli inkişafı əsasən sənaye inqilabından sonra təsadüf edir.

Megapolis [yunanca meqa böyük, polissahar] – böyük şəhər mənasını verir. Megapolis şəhərlərin birləşməsi və urbanizasiyanın pik mərhələsidir. Qeyd edək ki, Tokio [36 mil.] Vaşington [40 miln], ocumluşdan, Boston, Nyu-York və s. ən böyük megapolislər hesab edilir. Yeri gölmüşkən qeyd edək ki, hazırda Çində 95, ABŞ-da 44, Hindistanda 43, Rusiyada – 16,

Braziliyada 21, Meksikada 12 meqapolis – yəni əhalisi 1 mln.-dan artıq olan şəhərlər-meqapolislər mövcuddur.

Suburbanizasiyanın nöticələri aqlomerasiyaların formalşemasıdır. Onlar şəhərlərin ətrafında başdan-başa şəhər tikintisinin həyata keçirilməsi sahəsində meydana gəlir və meqapolisin ən çox yayılmış növüdür. Əhlisi 1 mln.-dan artıq olan hər bir şəhər aqlomerasiya adlandırılara bilər. BMT-nin 2018-ci il hesablamalarına görə dünyada 467 aqlomerasiyaların mövcuddur. (World Urbanization Prospects: The 2018 Revision, Online Edition.) Onlardan dördünün əhalisi 20 milyondan, səkkizinin əhalisi 15 miliondan artıqdır. BMT-nin statistik məlumatlarına əsasən, hazırda dünyanın ən böyük aqlomerasiyası Tokaydo hesab edilir. Əgər Xansu adasının şərqi sahilləri və Tokio birlikdə götürülərsə Tokaydo aqlomerasiyasında əlkə əhalisinin 60 faizi, sənaye istehsalının isə 2/3-sicamlanmışdır. ABŞ-da Bostav [Boston-Vaşington] aqlomerasiyası 50 milyon, San-San [San Fransisko – San Diyeqo] Aqlomerasiyasında 20 milyon əhalisi cəmlənmişdir. Həmçinin, Cənubi Amerikada San-Paulo, Buane-Ayris, Rio-de-Janeiro, Şimali Amerikada Los-Anceles, Cikaço, Seul, Cakarta, Dehli, Manilava Şanxay, Avropada Paris və London, Afrikada Qahirə məhz bu qəbildən olan ən iri aqlomerasiyalar hesab edilir.

Təmərküzləşmə konsepsiyanının tərəfdarları və bir sıra digər müəlliflər şəhərlərin özünəməxsus xüsusiyyətlərini onların mərkəzi funksiyalarının səviyyəsi, regional mərkəz xidmət rolu kimi qiymətləndirirlər. Buna Belçika coğrafiyasının Lefevrini göstərmək olar. O, coğrafi cəhətdən şəhəri six əhalisi maskunlaşan, sakıntıların şəhər funksiyasını, onun ətrafi ilə birlikdə ticarət, sənaye, xidmət, inzibati vəzifələrinin yerinə yetirildiyi məntəqə kimi qəbul edir.

Mürakkəb təmərküzləşmə öz başlangıcını məzmun etibarılı «şəhər maskunlaşma» hərəkatından alır. Bunun da əsasında müvafiq ərazilədə «əvhid maskunlaşma prosesi», ərazi-iqtisadi, sosial, demografik sistemdə bütün yaşayış məntəqələrinin

karşılıklı əlaqələri durur. Müasir şəhərin iqtisadi-inkişaf konsepsiyası ilə əlaqədar urbanizasiyanın məzmununu, təmərküzləşmə, integrasiya və yaşayış yerləri funksiyasının gərginlaşdırıcı obyekt-ərazi kimi başa düşür.

Əhali məskunlaşmasının və urbanizasiyasının, ərazi inkişafının problemlərindən biri iqtisadi-coğrafiya elmində geniş yayılmış «sistemi yanaşma» üsuludur. Qeyd etmək lazımdır ki, «məskunlaşma sistemi»ndə olduğu kimi sistem ierarxiyası haqqında vahid fikir birliyi yoxdur. Məşələn, polşalı coğrafiyasınas Boleslav Maliş sistem əmələgətirici alaməti əmək tətbiqi yeri kimi qəbul edərək məskunlaşma sistemini dörd tipə ayırmışdır: a) iş yeri olan müəssisə daxilində məskunlaşma; b) kənd-şəhər məskunlaşma; c) müxtəlif qrup halında birləşən, çox tətbiqli və aparıcı mərkəzə tabe olan, bir neçə yaşayış məntəqəsini birləşdirən aqlomerasiya; ç) çoxpilləli mürsəkkəb intensiv istehsal, əmək, texniki tutumlu istehsal əlaqələri olan sistemli məskunlaşma;

Əhali məskunlaşması, urbanizasiya, noqliyyat və iqtisadi əlaqələrin inkişafında yuxarıda göstərilən ierarxiya təbəciliyinə uyğun inkişaf edir və istehsalın ərazi-sahəvi sisteminin «məkan karkasını» təşkil edir.

Ərazi məskunlaşmasında, urbanizasiya sistemində iyerarxiya dedikdə o da nəzərdə tutulur ki, onların səviyyəsi, intensivliyi, yerleşdiyi rayonların iqtisadi, sosial inkişafı səviyyəsinə uyğun galır. O, mənada ki, ictimai əmək bölgüsündə əmək qabiliyyətli əhalinin məskunlaşması ilə əmək tətbiqi sahələrində uygun-suzluq yaratmasın.

Məhşur şəhərşünas alim B.S.Xorev yazdı ki, ...Ölkənin məhsuldar qüvvələrinin ərazi konsepsiyasını düzgün izah etmədən urbanizasiya və məskunlaşma proseslərini dərk etmək mümkün deyil. Bunların idarə edilməsi iqtisadi rayonlaşma aparmadan həyata keçirilə biləz.

Onu da əlavə etmək lazımdır ki, məskunlaşma sistemində yaşayış məntəqələrinin həcmi (böyüklüyü), ictimai istehsalın

tələbatı iqtisadi, coğrafi-ekoloji səviyyəyə uyğun obyektiv imkanlarla müəyyən edilməlidir. O halda ki şəhərşünas müəxəssislər tərəfindən məskunlaşma sistem kimi qəbul edilir, onda bu ideyanı əsas tətqiqat problemləri kimi qəbul etmək lazımdır. Bu mənada, ərazi-məskunlaşma sistemi dayaq obyekti kimi yaşayış məntəqələrinə doğru sömətləşdirilməlidir. Lakin bu o, demək deyil ki, kəndlərin müəyyən hissəsi şəhərə çevriləlməlidir. Burada sosial-iqtisadi, mədəni, elm-texniki baxımdan məkan, zaman daxilində aslı olaraq kəndlərin «şəhərləşməsi» nəzərdə tutulur.

Bunlardan əlavə, şəhərlərdə olduğu kimi, kəndlərdən də yeni mülkiyyət formalarının faaliyyəti, istehsal münasibətlərinin təkmilləşdirilməsi proseslərində sahibkarlıq baxımından kənd təsərrüfatının idarə edilməsi çoxpilləli sistemdir. Bu iqtisadiyyatın əsasən aqrosənaya sahərinin inkişafı təməyülünə yönəldirilməsini tələb edir.

Fikrimizcə, ərazi tutumluğu və əhalinin miqdarı baxımından kənd yaşayış məntəqələrinin şəhər sistemi istiqamətinə yönəldiləcək çalışmaq lazım deyil. Belə ki, kəndlərin özlərinə məxsus vəzifəsi, şəhərlərdən seçiləsim, yeni mülkiyyət formaları, torpaqların təbii sərvətlərin mönimsonılması, münasib texnika və onları idarə edən kadrlar tələb edir. Bu proses şəhərlərə kənd arasında six əlaqə yaradır. Regional daxili məskunlaşma arasında fərqli olduğu kimi, onların təşkili arasında da qeyri-mütənasiblik mövcuddur. Regional sistemlə qarşılıqlı-faaliyyətdə olan kənd və şəhər yaşayış məntəqələri ictimai-iqtisadi baxımdan vahidlik təşkil edir, şəhərlərin peyki olan mikrorayonlar onun vahid ərazi sistemini daxildir. Lakin bu o demək deyil ki, istehsalın ixtisaslaşması, sənayənin inkişafı şəhərdaxili rayonlaşma səviyyəsinin şəhər ətrafi ərazisidə six sırtda aparılmasını tələb etsin.

Şəhər əhalisinin ixtisasının artması işçi qüvvəsinin milli təsərrüfat kompleksində və ərazi-istehsal sistemində mütərəqqi təməyüləndir. Bu və ya digər ərazidə mövcud olan, şəhər

daxilində baş verən təmərküzləşmə, əhali urbanizasiyası müasir dövrün mütərəqqi prosesi kimi qiymətləndirilir. Bunların müasir vəziyyəti və gələcək inkişafı, əməkdən istifadədə optimal şəraitin yaradılması, əmək qabiliyyəti əhalinin işlə təminini, əhalinin çoxışlılıq mallara, ərzaq məhsullarına olan tələbatının ödənilməsi, ekoloji-mühitin nizamlı inkişafı və ətraf mühitin mühafizəsi kimi problemlər irəli sürür.

Son 50 ildə baş verən elmin, texnikanın, sənayenin istehsalının inkişafı şəraitində əhali artımı, mütərəqqi təməyülün təhlili gələcəkdə şəhər aqlomerasiyasının, urbanizasiyasının artacağını göstərir. İqtisadi, sosial inkişaf, elmi-texniki tərəqqinin təsiri altında baş verən bu proses şəhərlərin şəhərli və ülfəqi istiqamətində genişlənməsinə şərait yaradan mühüm amildir.

Şəhər mərkəzlərinin əlaqəli öyrənilməsi mühüm nəzəri və praktiki əhəmiyyətə malikdir. Tədqiqat obyekti kimi əsas məsələlərdən biri olan şəhər təsərrüfatının səmərəli fəaliyyətini indiki tələblər səviyyəsində elə qurmaq lazımdır ki, əhalinin normal yaşayışını təmin etsin.

Orta kiçik şəhərlərdə əhalinin işlə təmin edilməsi qarşısında duran əsas məsələ yerli şəraitə uyğun kənd təsərrüfatı məhsullarını emal edən yeyinti, yüngül sənaye mühəssənlərində ixtisaslı işçi qüvvəsinin möşğulluğu, bazar tələbatına uyğun məhsul istehsalını təmin etsin. Bu sahədə şəhərlər üstünlüyü malikdir, ona görə ki, burada göstərilən məqsədlər üçün əmək tətbiqinə geniş imkanlar mövcuddur, intellektual səviyyəli işçi qüvvəsi boldur.

İri şəhərlərin üstünlüyünü qeyd edərkən deməliyik ki, onların hipertrofiya (həddən artıq inkişafına) hərəkətinə yol vermək sərfəli deyil. Əhalisinin geniş ərazidə yerləşdiyi Çin, Hindistan, Rusiya Federasiyası, texniki-iqtisadi möşğulluq baxımından daha üstün şəraitdə yaşayan Yaponiya, Koreya üçün belə şəhərlərin olması müəyyən qədər qanunauyğundursa, kiçik ərazidə müxtəlif istehsal, xidmət sahəri intensiv inkişaf etdirilən, iqtisadi geriliyə malik ölkələrdə məqsədəmənəvafiq deyildir.

Ümumiyyətlə, yüksək inkişaf etmiş dövlətlərdə elm-texniki tərəqqinin enerji, əmək, elm tutumlu sənayenin inkişafı şəraitində böyük şəhərin fəaliyyəti müsbət hal kimi qiymətləndirilir. Lakin bu da o halda özünü doğrudur ki, böyük şəhərlər peykləri ilə yanaşı əhalini iş yeri, ərzaq məhsulları, çox işlənən mallarla, istirahət yerləri təmin etməkdə normal şəraitə və imkanlara malik olsun.

Urbanizasiya prosesinin yaranmasında iqtisadi, texnoloji, siyasi və sosioloji amillərin böyük rolü vardır. İqtisadi amillərdən birincisi kəndliləri yaşadıqları kəndlərdən şəhərlərə istiqamətləndirən miqrasiya amilidir. Belə ki, zaman keçdikcə, kənd təsərrüfatında texnoloji avadanlıqların tətbiqi ilə ibtidai üsulların aradan çıxmazı, kapitalist sənayenin kənd təsərrüfatına sırayet etməsi, bu sahədə işçi qüvvəsinə tələbatı və iş yerlərini xeyli azaltmışdır. Digər tərəfdən, xüsusilə az inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının məhsuldarlığı aşağıdır və sahədəki istehsaldan əldə olunan gəlirin fərd başına düşən gəliri də azdır. Qeyd edək ki, torpağın qeyri-bərabər bölünməsi və torpaqların eroziyası, iqlim dəyişikliyi və s. amillər də urbanizasiyanın təşəkkül tapmasına təsir edən amillərdir.

Urbanizasiyanın sürətlənməsinə təkan verən amillərdən digəri iş şəhərə miqrasiya amilidir. Daha dəqiq desək, kəndlilərin firavan və təminatlı həyat tarzı əldə etmək və şəhərin yüksək mədəni, sosial, iqtisadi mühitindən yararlanmaq və istifadə etmək ümidi ilə kəndlərdən şəhərə axını start götürməyə başlamışdır.

Sənayeləşən ölkələrdə şəhərlərin iş imkanları daha geniş olur. İqtisadiyyatın inkişafı ilə birləşdə, fərd başına düşən gəlir artıraq, şəhərlərdə istehsal olunan əmək və xidmətlərə olan tələbat kənd təsərrüfatı mallarına olan tələbatı üstələyir.

Urbanizasiyanın texnoloji amilləri bilavasitə XVII əsrin sonunda buxar qatarının icadı ilə bağlıdır. Buxar "güclü" bir çox sənaye sahəsinin sürətli inkişafına təkan verməklə yanaşı, insanın şəhərlərdə yerləşən sənaye obyektlərinin ətrafinda

məskunlaşması ilə nəticələnmişdir. Buxar "gütünün" əhalini sıxlığından təsirinə əlavə olaraq, elektrik enerjisinin də sənayedə istifadə edilməyə başlanması həm sənayenin, həm də əhalinin müəyyən mərkəzlərə ətrafında toplanmasına səbəb olmuşdur. Quru, dəniz və hava nəqliyyatı vasitələrinin inkişafı da urbanizasiyaya təkan verən nəiliyyətlərdəndir. Əsrimizin son nəiliyyətlərindən olan kommunikasiya və informasiya texnologiyalarının urbanizasiyaya təsirini isə zaman göstərəcək.

Müxtəlif səviyyələrdə verilən siyasi qərarlar, idarəetmə quruluşunun xüsusiyyətləri, hüquqi təsisatlar, beynəlxalq münasibətlər, səyahət, məskunlaşma və ticarət sərbəstliyini təmin edən qanunların qəbul edilməsi, torpaq üzərində mülkiyyətlə əlaqəli qanunlar, sənayeləşməni dəstəkləyən sosial - iqtisadi inkişaf proqramları və torpaq islahatları da urbanizasiyanı sürətləndirən amillərdir.

Sosial - psixoloji amillər isə kənd yaşayış tərzini və səviyyəsini ilə şəhər hayatı arasındaki mühüm forqlərdərdir. Rahat və fıravən yaşamaq arzusu, şəhər hayat tərzinin rahatlığından, kommunal infrastrukturun faydalalarından baharolunmək istəyi sosial-psixoloji amillərdir.

Bundan əlavə, sürətli inkişafın tələb etdiyi investisiyalar şəhərlərdə cəmləşdiri üçün, sənaye və xidmət sektorunun tələb etdiyi inkişaf mühiti də şəhərdə olduğu üçün, urbanizasiya prosesi həm də ölkənin tarəqqisini də xidmət edə bilər.

Adətən, qeyd olunanları nəzərə alaraq urbanizasiyanın əsas şərtlərini aşağıdakikimə siralayırlar:

- ✓ Şəhər sənayesinin inkişafı;
- ✓ Şəhərlərin mədəni və siyasi funksiyalarının artması;
- ✓ Ərazi bölgüsünün dərinləşməsi.

Mütəxəssislər urbanizasiyani şərtləndirən mənfi və müsbət amilləri forqləndirirlər: əhali artımının təzyiqi; torpaq çatışmazlığı və torpaq bölgüsündə ədalətsizlik; gizli işsizlik, yetərsiz iş təminatı; aşağı məhsuldarlıq; kənd təsərrüfatında mexanikləşdirme; bəzi mövəsümlərdə iqtisadi fəaliyyətin

yetərsizliyi; təbii fəlakətlər; kənd təsərrüfatı icraatları; kənd təsərrüfatı orazilərinin xüsusiyyətləri; iqlim şəraitini və eoziya və s. mənfi amillər hesab edilir.

Urbanizasiyanı doğuran müsbət amillər isə aşağıdakılardır. Buraya:

1. kənd və şəhər arasındaki gəlir müxtəlifliyi;
2. daha yaxşı və mütəraqqi təhsil imkanı;
3. şəhər həyatının cazibəsi, daha yüksək həyat standartı;
4. iş imkanları, nəqliyyat imkanları;
5. müasir sahıyyə xidmətləri və s. daxildir.

Inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Belə ki, inkişaf etmiş ölkələrdə urbanizasiya prosesi sənayeləşmə ilə qovuşmuş şəkildə inkişaf edir və ümumi inkişafın qanuna uyğun nəticəsi kimi özünü biruza verir, aha doğrusu sənayeləşmənin məhsulu kimi çıxış edir və "sənayeləşmə urbanizasiyanı doğurmuş" müddəası da məhz qeyd olunan göstəricidən baharolunmışdır.

Inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrdə isə bunun əksinə olaraq urbanizasiya prosesinin sənayeləşmədən daha sürətli özünü göstərir. Qeyd olunanlardan göründüyü kimi, urbanizasiya ilə iqtisadi inkişaf və ictimai tərəqqi arasında birbaşa əlaqələr mövcuddur. Tərəzli urbanizasiya prosesində urbanizasiya sənayeləşmənin nəticəsi olduğu üçün bu proses iqtisadiyyata təkanverici təsira malikdir.

Bələdliklə, birinci qrup ölkələrdə, yəni urbanizasiyanın sənayeləşmənin nəticəsi olduğu ölkələrdə carşyan edən urbanizasiya prosesi tərəzli urbanizasiya, ikinci qrupdakı urbanizasiya isə nətaraz urbanizasiya adlanır. Təbii qanuna uyğunluq əsasında carşyan emayon nətaraz urbanizasiyanın ölkənin iqtisadi, ictimai-siyasi və mədəni hayatı mənfi təsirləri olduğunu isə daha əvvəl qeyd etmişik.

Inkişaf edən ölkələrin şəhərləşmə dinamikasını inkişaf etmiş ölkələrin urbanizasiya prosesindən ayıran xüsusiyyətlərdə biridə, XX əsrin bir «demografik partlayış»ına şahidlik etmişidir.

Bunun nticisinde inkişaf etməkdə olan ölkələrdə urbanizasiyanın sürətlənməsi demografik xüsusiyyətə malik olmuşdur. II Dünya müharibəsindən sonra tibbdəki nailiyyyətlərin də təsiri ilə, doğum nisbəti xeyli artmışdır. Bu nisbat inkişaf edən ölkələrdə daha yüksək olmuşdur. Başqa tərəfdən ölüm nisbətinin də kəndlərə nisbətdə şəhərlərdə daha aşağı olması şəhərlərdə tabii əhali artımının tempini yüksəltmişdir.

Inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Belə ki, inkişaf etmiş ölkələrdə urbanizasiya sənaye ilə qovuşmuşdur. Burada sənaye urbanizasiyanı doğurmuşdur. Oksinə az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə urbanizasiya sənayeləşməni qabaqlamış və onu ötüb keçmişdir. Birinci qrup urbanizasiyanın sənayeləşmənin nticisi olduğu ölkələrdə urbanizasiya prosesi taraz, ikinci qrup ölkələrdə cərəyan edən urbanizasiya prosesi nataraz urbanizasiya adlanır.

Tarazlı və nataraz urbanizasiyanı bir-birindən ayıran mühüm iqtisadi amillər də var. Tarazlı urbanizasiya prosesindən keçən ölkələrdə bu proses daha əvvəl də vurgulandığı kimi, sənayeləşməyə paralel olaraq kənd təsərrüfatının artıq iş qüvvəsinin şəhər sənayesində işə cəlb olunması nticisində baş verir. Lakin inkişaf edən ölkələrdə bu proses sənayeləşmədən daha sürətlə olmuşdur.

Urbanizasiyanın xüsusiyyətlərindən biri də, cəmiyyətin ictimai həyatında və ictimai quruluşunda dəyişikliklərə səbəb olmasıdır. Şəhərdə meydana gələn yeniliklər sürətlə ətrafa yayılır və beləliklə, şəhər yenilik mərkəzi halını alır. Lakin eyni şeyi inkişaf etməkdə olan ölkələr üçün söylemək çətindir. Bu ölkələrdə urbanizasiya ictimai dəyişikliklərə yol açan bir faktor deyil. Burada böyük və çox böyük şəhərlər, orta və kiçik şəhərlər nisbətdə daha sürətlə böyüyür və burada regional bərabərsizliklər hökm sürür. Şəhərləşmə prosesi bəzi regionlarda çox güclü, bəzilərində isə çox zəif tempdə olur. Şəhər infrastrukturun səviyyəsi çox aşağı olduğundan, xidmətlər tam

yerinə yetirilə və tələbat tam ödənə bilmir. Xüsusilə, artan əhalinin mənzilli təmin edilə bilməməsi, gecəqonduların yaranması prosesini sürətləndirir. Nəqliyyat infrastrukturunun yetərsizliyi də böyük problem yaradır. Bu ölkələrdə urbanizasiyanın sənayeləşmədən daha sürətlə olması nticisində yaranan artıq işçi qüvvəsinin işə təmin edilə bilməməsi, onların marginal sektora yayılmasına səbəb olur ki, bu da iqtisadi rifahə xidmət etmir.

Nataraz urbanizaiyinin ortaya çıxardığı əsas problemlərdən biri ssizlik və işsizlərin marginal sektorda cəmləşməsi, sektorlararası bərabərsizlik, infrastruktur xidmətlərinin keyfiyyətsizliyi, gecəqonduların sürətlə artımı şəklində bürüzo verir. İctimai müssküllərə göldikdə isə, ətraf mühitin təhrif oluması, fiziki plansızlıq və plansız moskunlaşma, gəlirlərin ədalətsiz bölgündürüləsi, ictimai sinifləşmənin artması, mədəni forqlılışma və mədəniyyət boşluğu nümunə verilə bilər. Müasir dövrün ən aktual olan məsələlərindən olan urbanizasiyanın ümumilikdə həm müsbət, həm də mənfi cəhətlərini sadalamaq olar. Şəhərlərin böyüməsi nticisində şəhər həyatının müxtəlif sahələrində yaranan çətinliklərə şəhər həyatının yaşınamaz hala gəlməsi insanlarda psixoloji gərginliyə səbəb olur. Dörd bir tərəfdən hündür və nahəng binaların əhatəsində sıxlaraq töbiətdən və hər növ tabii mühitdən ayrı qalan insanlar estetik zövqdən, tabiiyidən uzaqlaşır. Tibbi təminatın yetərsizliyi nticisində xəstəliklərin artma ehtimalı çoxalmaqla yanaşı işsizlik problemi də yoxsulluq dərəcəsini artırıb ki, bu da ölüm nisbətinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə mənzil ehtiyacının tam ödənə bilməməsi nticisində yaranan gecəqonduların yerləşdiyi ərazilərdə torpaq spekulyasiyası artıb ilər.

Lakin planlı və nəzarət altında olan, düzgün siyasetə əsaslanan urbanizasiyanın bir çox müsbət cəhətləri də vardır. Məsələn, elm və texnikanın səviyyəsi yüksəlir, icadların sayı artır, mədəniyyət və incəsənətin səviyyəsi yüksəlir, ticarət və

naqliyyat inkişaf edir, istehsal edilən əmək və xidmətlərin keyfiyyəti artır, fikir mübadilələrində axıslıq və canlanma yaranır, fikir müxtəlifliyinin inkişafı ilə məhsuldar bir təbəqə yaranır.

Yalançı urbanizasiya inkişaf etməkə olan ölkələr, birinci növbədə Latin Amerikası ölkələri üçün xarakterikdir. Bu cür urbanlaşma özündə şəhər əhalisinin sürətli artımılış yerlərinin çatışmazlığıarasındaki koskin uyğunluqla müşahidə olunur, əsl urbanizasiyadan fərqli olaraq şəhərin öz funksiyalarının yerinə yetirilməsi qeyri-mümkün olur. Yalançı urbanizasiyamın əsas mənbəyi əhali artıqlığı ilə seçilən aqrar bölgələrdən əhalinin şəhərlərə axını hesab olunur. Beləliklə, ümumi əhalinin çökisi istehsal və ya qeyri istehsal sahəsində çalışan insanların çökisini üstləyir. Deməli, əhali artıqlığı iş yerlərinin möhdudluğunu səbəbindən şəhərdə işsizliyin tuğyan etməsinə, yaşayış binalarının yetərliliyi miqdarda olmaması isə şəhərtrafi sahələrdə heç bir antisanitar normaların əməl olunmadığı, infrastrukturun [məktəb, uşaq bağçası, xəstoxana, poçt, teleqraf, nəqliyyat və s.] lazımı səviyyədən qat-qat aşağı olduğu yaşayış məskənlərinin, gecəqondu mahallələrin [bəzən burlara «trüssobalar» da deyirlər] meydana çıxmasına götürib çıxarıır. "Yalançı urbanizasiya" İEOÖ-də kənd yerlərindən minlərlə işsiz əhalinin iri şəhərlərə, aqlomerasiyalara gölib məskunlaşması adlanır. Müasir dövrdə yalançı urbanizasiya ətraf mühitin dəyişməsinə təsir edən ən mühüm amillərdən biridir.

Göründüyü kimi, urbanizasiyanın ən əsas cəhətlərindən biri onun standart "resept" üzrə inkişaf etməməsidir. Regional xüsusiyyətlər, ölkələrin tarixi inkişaf yolu, sənayenin, iqtisadiyyatın vəziyyəti, demografik göstəriciləri və s. bir çox təsirlər mövcuddur. Məhz bu səbablardandır ki, müxtəlif ölkələrdə urbanizasiyanın səviyyəsi, növü, inkişaf sürəti, inkişaf tarixi və s. bir-birindən fərqlənir. Lakin bütün burlara baxmayaraq, urbanizasiya prosesinin əməni cəhətləri də vardır:

1. Bütövlükdə mütarəqqi proses olan urbanizasiya prosesində şəhərlərdə sənayenin mərkəzləşməsinin güclənməsinə yol açılır;


2. İqtisadiyyatın inkişafına xidmət edən yeni-yeni kadır potensialı əmələ gəlir, əhalinin sağlamlığı, mədəni səviyyəsinin yüksəlməsi və məişət şəraitinin yaxşılaşmasına imkan yaranır;

3. Müasir urbanizasiyanın atributlarından olan təhsil, ticarət, tibbi müəssisələr, mədəni-məişət obyektləri, sənaye müəssisələri, tikinti, nəqliyyat və s. bu kimi obyektlərin iri şəhərlərdə təmərküzləşməsi nticəsində insanların normal həyat şəraiti üçün geniş imkanlar açılır və mütarəqqi icimai münasibətlərin formalşılması reallaşır.

Deməli, urbanizasiyanın ümumi cəhətləri və oxşar qanuna uyğunluqları mövcuddur. Bu qanuna uyğunluqlar xaosdan nizamlı cəmiyyətə keçid prosesini əks etdirən sinergetika prosesini xatırladır. Belə ki, hər iki haldə iki proses-inkişaf və böhran bir-birini əvəz edir. Lakin sinergetikadan fərqli olaraq urbanizasiya yeni, zamanın və ümumi inkişafın çağrılarınına cavab verən qanunların qəbul edilməsini təsdiq edir. Sinergetikada isə cəmiyyət özü özünü tənzimləyir, nizamlı cəmiyyətə insanlarda ehtiyac yaranır və onlar buna can atırlar.

#### "Ağlılı şəhər" ("Smart Cities") sistemi

- |   |   |
|---|---|
| <ul style="list-style-type: none"> <li>• Şəhər idarəetməsi</li> <li>• İntellektual mənzil-kommunal təsərrüfatı</li> <li>• Şəhər mühiti üçün innovasiyalar</li> <li>• İntellektual şəhər nəqliyyatı</li> </ul> | <ul style="list-style-type: none"> <li>• İctimai təhlükəsizlikdə intellektual sistemləri</li> <li>• Ekoloji vəziyyətin intellektual sistemləri</li> <li>• Rabitə şəbəkələrinin infrastrukturu</li> <li>• Turizm və servis</li> <li>• Rəqəmsal ev</li> </ul> |
|---|---|



### "Ağlılı şəhər"in funksional sahələri

|                             |  |
|-----------------------------|--|
| Ağlılı enerji sahəsi        | <ol style="list-style-type: none"> <li>Elektrik təchizatın ağlılı saygıcıları</li> <li>İstehlakın(təchizatın) idarə edilməsi</li> <li>Elektrik nəqliyyatının infrastrukturunu</li> <li>Paylanmış generasiyanın integrasiyası</li> <li>Koqenerasiya</li> </ol>  |
| Ağlılı nəqliyyat sistemləri | <ol style="list-style-type: none"> <li>İntellektual nəqliyyat sistemi</li> <li>İnfrastruktur istifadəsinin ödəmə sistemi</li> <li>Ağlılı parking</li> <li>Şəhər əhalisinin məlumat xəbərdarlığı</li> <li>Zəif tullantıların səviyyəsi olan avtomobillər və ekoloji-ictimai nəqliyyat</li> </ol>  |
| Ağlılı "su-qaz" təchizatı   | <ol style="list-style-type: none"> <li>Ağlılı su-qaz təchizatının saygıcılarına nəzarət</li> <li>Sizmanın səviyyəsinin aşkar edilməsi və azaldılması</li> <li>Fövqələdə halların idarə edilməsi</li> <li>Təmizlənmə prosesinin innovativ üsulları</li> <li>Ağlılı enerji sahəsi</li> </ol>   |
| Ağlılı şəhərin ətraf mühəti | <ol style="list-style-type: none"> <li>Ağlılı videomüşahidəsi və təhlükəsizliyi</li> <li>Ağlılı işçılardırma sistemi</li> <li>Səmərəli tullamların təkrar emalı</li> <li>Şəhərsalınma prosesinin və torpaq istifadəsinin idarə edilməsi</li> <li>Elektron təhsil və sohñaya</li> <li>E-elm və texnologiya</li> <li>Sosial xidmətlər</li> </ol> |
| Ağlılı "mənzil-həyat"       | <ol style="list-style-type: none"> <li>İnteqrasiya olunmuş avtomatlaşdırma</li> <li>Binanın və mənzilin uzaqdan idarə edilməsi</li> <li>Ağlılı cihazlar</li> <li>Ağlılı əlavələr və IT xidmətləri</li> <li>Köhnə biliklərin barpaşı</li> <li>Müasir layihələndirmə</li> <li>Mikromühitin və iqlimin idarə edilməsi</li> </ol>                  |

## "Ağlılı şəhər" in xüsusiyyətləri

- Həyatın keyfiyyəti
- Məbillik
- Sosializasiya
- Virtualizasiya
- İnfrastrukturun modernizasiyası
- Urbanizasiya
- Ağlılı texnologiyalar
- İnsanın, qrupun, cəmiyyətin sosial-mədəni inkişafı

## Komponentləri

- Videomüşahidə və videoanalitika
- Situasiya mərkəzləri
- İntellektual nəqliyyatın idarəolunması
- Biometriya və əhalinin təhlükəsizliyi
- Verilənlər bazası və təhlili
- Geoinformasiya sistemləri və naviqasiya
- Ağlılı energetika

## 3.6. Urbanlaşma və yerli özünüidarəetmə

Şəhərlərin idarə edilməsini yerli dövlət icra hakimiyyəti ilə yanaşı, həm də yerli özünüidarəetmə orqanları tərfindən həyata keçirir. Qeyd edək ki, dünya praktikasında bu prosesdə özünüidarəetmə orqanlarının səlahiyyət və imkanları daha böyükdür. Məhz bu səbəbdən urbanizasiyanın ortaya çıxardığı problemlərin böyük əksəriyyəti idarəetmə orqanlarının, xüsusilə də yerli özünü idarəetmənin üzərinə düşür. Şəhər idarəciliyinin mühüm bir hissəsinin yerli özünüidarəetmə üzərinə düşməsi qanunvericiliklə tənzimlənir. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə dövlət işlərinin bir hissəsini yerinə

yetirmək imkanı verilir. Ədəbiyyatda bu idarəetmə ərazi idarəetməsi də adlandırılır. Bundan əlavə, Konstitusiyanın 142-ci maddəsinə əsasən ölkədə yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları Konstitusiya ilə müəyyən edilir [maddə 142]. Bələdiyyə – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə səlahiyyətlərinə aid edilmiş yerli əhamiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr hərəkətli əsasında qurulur və fəaliyyət göstərirler [maddə 2.1].

| Urbanlaşma  | Yerli idarəetmə  |
|---|--|
| Yeni yaşayış məkanlarının yaradılması;                                  | Müasir texnologiyaların və innovasiyaların tətbiqi;<br>Idarəetmə mədəniyyətinin yüksəldilməsi;           |
| Şəhərlərin genişləndirilməsi;   | Yeni seçki və idarəetmə formalarının yaradılması;<br>Yerli problemlərin səmərəli həll olunması;          |
| Qeyri-şəhər yaşayış məkanlarının "küçük şəhər" tipinə transformasiyası. | Yerli ekoloji və iqtisadi davamlı zonaların və obyektlərin yaradılması;<br>Tolerant mühitin yaradılması. |

Şəhərlərdə artan əhalinin minimal həyat standartlarının təminatı, başqa sözə, yaşayış yerlərinin təşkili, su, qaz, enerji, nəqliyyat, kanalizasiya sistemləri kimi kommunal ehtiyacların təminini bilavasita yerli idarəetmə ilə bağlı vəzifələrdir. Funksional mənada da yerli idarəetmə, müəyyən bir coğrafi ərazidə (kənd, şəhər, qəsəbə) yaşayan əhalinin özü tərəfindən bu ərazinin ümumi ehtiyaclarını təmin etmək üçün seçilən, xalqa ən yaxın olan quruluşlardır.

Dəməli, şəhərleşmə prosesi genişləndikcə, əhalinin sayı artırıqca onların ehtiyac duyduqları ortaq tələbat da artır, bu da öz növbəsində yerli idarəetmənin üzərinə düşən vəzifələrin və məsuliyyətin artmasına gətirib çıxarır. Buradan da göründüyü

kimi, yerli idarəetmə və şəhərlaşma problemləri bir çox yöndən ortaqdır. Yerli idarəetmə və şəhərlaşma dünya gündəmində uzun zamandan bəri yer tutmaqdadır. 1970-ci illərdən etibarən intensivliklə artan dünya əhalisinin məhdud olan təbii sərvətləri sürətlə istehlak etməsi nəticəsində xüsusilə şəhər və kənd yerlərində, həyat tərzinin keşkin şəkildə aşağı düşməsinə səbəb olmuşdur. Bu mövzuda iş birliyini inkişaf etdirmək və tacili tədbirlər planı hazırlanmaq məqsədi BMT HABITAT 3-cü iclasını dünya şəhər sammiti adı altında 1996-cı ildə İstanbulda keçirmiştir. Bununla bərabər, BMT nəzdində fəaliyyət göstərən Avropa İqtisadiyyat Komissiyası İnsan Yerləşmələri Komitəsinin son zamanlardakı gündəmində davamlı və müntəzəm olaraq yaşayışa əlverişli şəhərlər mövzusu durur.

Beynəlxalq təşkilatların bu diqqətinə baxmayaraq hal-hazırda urbanizasiya problemləri artan tempdə davam edir. Dünya miqyasında şəhər əhalisinin 1/6-nı, kənd əhalisinin isə %-ni "gecəqondu"larda yaşayır. BMT-nin məlumatına görə hal-hazırda dünyada təxminən bir milyard olan və yoxsul təbəqəni təşkil edən "gecəqondu" sakinişinin sayı lazımi tədbirlər görülməzsa, 2030-cu ildə iki milyard ola bilər. Qıtalararası mülqayisələrdə an çox "gecəqondu" Asiya qıtəsinin payına düşür. Asiya, Latin Amerikası və inkişaf etməkdə olan digər ölkələrdə şəhər əhalisinin 60%-i "gecəqondu"larda yaşayır. Bütün bunların nəticəsində yerli idarəetmə orqanlarının işi, təbii ki, mürəkkəbləşir.

Hər şeydən əvvəl, şəhərə cəmlaşan əhalinin yaşayış yeri ilə təmin oluna bilməməsi, bu əhalinin alternativ yaşayış məskənləri tapmağa sövq edir ki, bunun da on asan yolu "gecəqondu"lardır. "Gecəqondu"ların şəhərin baş inkişaf planına uyğun olmayan ərazilərdə, dövlət əhəmiyyətli ərazilərdə, yüksək gərginlikli elektrik xələrinin altında, qaz, su və neft kəmərlərinin, su anbarlarının yaxınlığında yerləşmələri həm şəhərin əməniyiyyətini, həm də əhalinin sağlam mühitdə yaşaması baxımından təhlükəlidir. Bu problem eyni zamanda

torpaq spekulyasiyasının yüksəlməsinə səbəb olur. Buna görə də yerli idarəetmə bu məsələyə ciddi yanaşmalıdır. Yerli idarəetmənin urbanizasiya nəticəsində qarşılaşılan başqa bir problem də, sosial mədəni problemlərdir. Belə ki, meydana gələbiləcək yoxsulluq, işsizlik, əhalinin şəhərlə bütünləşməsini çatınlaşdırırmakla cinayət işləmə dərəcəsini artırır bilər. Urbanizasiya zonalarında mərkəzi idarəetmə ilə yerli idarəetmə orqanları ilə, xüsusilə yerli dövlət idarəetmə orqanları və yerli özünü idarəetmə orqanları ilə sıx əməkdaşlıq tələb olunur. Çünkü bütün bu problemləri nəzərə almaqla həmin orqanlar şəhərin gələcəyini müsəyyənləşdirəcək strateji qərarlar qəbul etməlidirlər.

Urbanizasiyanın sürətlənməsi ilə maliyyə problemləri də yerli idarəetmə üçün əlavə problemlər yaradır. Çünkü artan şəhər əhalisinə daha çox xidmət göstərilməli, daha çox infrastruktur təmin edilməlidir ki, bu da külli vəsait tələb edir. Burada yerli idarəetmə bazasında olan ehtiyatlardan on səmərəli və əsrafız istifadə yolları araşdırılmalıdır. Müasir dövrdə izdihamdan boğulan və nataraz şəkildə böyükən şəhərləri optimallı xidmət səviyyəsinə çatdırmaq üçün yerli idarəetmə orqanları qoruyucu və yaxşılaşdırıcı tədbirlər həyata keçirirlər. Qoruyucu tədbirlərdə məqsəd şəhərin böyüüməsinin qarşısını almaq, yaxşılaşdırıcı tədbirlərdən məqsəd isə sıxlığı azaltmaqla şəhəri optimallı ölçüyə çatdırmaqdır. Böyüümənin əsas səbəbləri həm də kənd əhalisinin şəhəri on səmərəli əmək bazarı kimi görməsi ilə bağlıdır. Sözləndən əhalidaim şəhərin üstün imkanlarından faydalananmağa can atmışlar ki, bu hallar onların şəhərə köçməyə meylini gücləndirir. Bunun manfi cəhətlərini aradan qaldırmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

- daha əvvəl şəhərlərin mərkəzində inşa edilmiş və yeni sənaye obyektlərini xüsusi sənaye bölgəsi quraraq buraya köçürmək;
- yeni şəhərlərin, yəni böyük şəhərlərin əhalisinin müləyyən bir qismının köçürülməsi və böyük şəhərlərin ətrafında yeni

şəhərlərin salınması. Bunun ən bariz nümunəsi olaraq Fransada Parisi əhalinin sixlığından xilas etmək üçün görülən tədbirləri, İngiltərədə bu istiqamətdə aparılan bazı işləri göstərmək olar.

Əhalinin sixlığının azaldılması tədbirləri isə urbanizasiyaya qarşı yerli idarəetmə orqanlarının apardığı başqa bir siyasetdir. Şəhəri "boğulmaqdan" xilas etməyin bir yolu şəhərdə tamər-küzləşmə meyillərinin sosial və iqtisadi faktorlarını öyrənmək və onları aradan qaldırmaqdır. Məsələn, ölkə qanunvericiliyinin yol verdiyi dərəcədə əhali maskunlaşan şəhərlərdə başqa şəhərlərə nisbotan daha ağır maskunlaşma vergisi tətbiq oluna bilər, yerli satış vergiləri artırıla bilər. Yeni inşaat üçün icazələrin verilməməsi, sonaye təsislərinin şəhər kənarına köçürməyi köməkli qəbul edən sənayeçilərə, ucuz torpaq verilməsi, aşağı vergi tətbiq edilməsi və aşağı faizli kreditlərin təqdim olunması, şəhər kənarında yeni yaşayış massivlərinin salınması, bu işlə maşgıl olan özəl sektora vergi endirimlərinin tətbiqi və s. görülə biləcək tədbirlərdəndir. Əhalisi az olan kiçik yaşayış yerlərinin müxtəlif fəaliyyətlərlə canlandırılaraq iqtisadi və sosial baxımdan inkişaf etdirilməsi və yaşayış üçün əlverişli mərkəzlərə çevriləməsi də müümət əhamiyət kəsb edir.

Urbanizasiya şəraitində yerli özünüidarəetmə orqanlarının fəaliyətinin təmin edilməsinə birbaşa təsir göstərən amil onların maliyyə cəhətdən güclü olması məsələdir. Başlıca funksiyası yerli əhaliyə xidmət göstərməkdən ibarət olan bələdiyyələrin öz vəzifələrini yerinə yetirməsi onun maliyyə vəziyyəti ilə birbaşa bağlıdır. Bələdiyyə maliyyəsi bələdiyyənin başlıca hərəkətverici manbəyidir və belə mənbənin olmaması və ya zəif olması bələdiyyələrin fəaliyyətinə ən ciddi təsir göstərən amillərdəndir. Bələdiyyə maliyyəsi geniş anlayışdır və buraya bələdiyyənin bütün iqtisadi resursları və fəaliyyəti daxildir. Qanunvericiliyə müvafiq olaraq bütövlükdə bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və budecdənəkənər fondları, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyətdən голən голirlər bələdiyyələrin maliyyəsinin iqtisadi əsaslarını təşkil edir.

vəbədəcların tətibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. Şəhər bələdiyyələrinə vəsaitin daxil olması qanunvericiliklə tənzimlənir və əsasən aşağıdakı mənbələrdən formalasılır: bələdiyyə üzrə ayrılmış müvafiq zəruri maliyyə vəsaiti, bələdiyyə əmlakının özallaşdırılmasından, bələdiyyə əmlakının icarəyə verilməsindən, yerli lotereyalardan, bələdiyyə mülkiyyətində olan torpaqlardan toplunan vergilərdən, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə daxil olan ödənişlərdən, bələdiyyə müəssisə, idarə və təşkilatları mənfaətindən tutulan vergilər, dotsasiyalar, subvensiyalar, transfert ödənişləri, qanuna və bələdiyyələrin qərarlarına müvafiq surətdə digər mədaxil, habelə bələdiyyələrin fəaliyyəti nəticəsində yaranan başqa vəsaitlərdən. Edir. Bələdiyyələr yerli büdcələrin vəsaiti barəsində müstəqil sərəncam verirlər. Yerli büdcələrin mədaxil və məxaric hissələrində yerli əhamiyyətli məsələlərin həllinin və bələdiyyələrə qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən verilən səlahiyyətlərin həyata keçirilməsinin maliyyəlaşdırılması ayrılıqda nəzərdə tutulur [maddə 40].

Qanunvericilikdə Bələdiyyələrin investisiya cəlb etmək imkanları da açıq şəkildə göstərilmişdir. Bu vəsait adından da göründüyü kimi kommersiya yolu ilə vəsaitin əldə edilməsi olmaqla, bələdiyyə büdcəsi maliyyə baxımdan güclənməsinə xidmət edir. Investisiya (ing. investment) — galir (mənfaət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əməknləri, kreditlər, parylər, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.

Bələdiyyələrin investisiyaların cəlb edilməsi yollarından ən geniş yayılmış forması bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququdu. Qanunda bildirilir ki, Bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququ vardır. Qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş

başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər [maddə 34].

Bələdiyyələr yaratdıqları hüquqi şəxslərin fəaliyyət məqsəd-lərini, şərtlərini və qaydasını müəyyənləşdirir, onların məhsulunum (xidmətlərinin) qiymətlərini və tariflərini tənzimləyir, nizamnamələrini təsdiq edir, rəhbərlərini təyin və azad edir, fəaliyyətinə dair hesabatlarını dinləyirlər. Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərin rəhbərləri ilə münasibətləri mülki və əmək qanunvericiliyinə uyğun olaraq qurulur.

Bələdiyyələrə investisiyaların cəlb edilməsinin ikinci mühüm yolu onların kreditlər götürüb sahibkarlıq fəaliyyətinə dəstək vermə hüququndur.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bələdiyyələr bələdiyyə lotereyaları buraxa bilər, kreditlər ala bilərlər. «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Qanun bələdiyyələrin maliyyə-kredit və siyorta təşkilatları ilə əlaqələrinə dair münasibətləri tənzim edir. Bələdiyyələrin kredit təşkilatları ilə əlaqələrində hər hansı ərazi məhdudiyyəti yoxdur. Bələdiyyələrlə kredit və siyorta təşkilatları arasında qarşıqli münasibətlər müqavilə əsasında həyata keçirilir [maddə 14.2].

Yəni bələdiyyələr investisiyaların cəlb edilməsi üçün ölkəni istənilən ərazisində fəaliyyət göstərən rezident kredit və siyorta təşkilatları ilə işgüzər münasibətlərdə ola bilərlər. Bələdiyyələr kredit-siyorta təşkilatları ilə münasibətlərdə aşağıdakı hüquqlara malikdirlər: özünün hesablaşma və kassa əməliyyatlarının aparılması üçün müvəkkil bankı seçmək və xəzinədarlığı yaratmaq; Azərbaycan Respublikasının rezidenti olan banklardan və digər kredit təşkilatlarından qisamüddətli və uzunmüddətli kreditlər almaq; bələdiyyə mülkiyyətində olan

obyektlərin, bələdiyyə qulluqçularının siğortalanması haqqında qərar qəbul etmək. Qanunvericilik bələdiyyələrin kredit təşkilatları qarşısında öhdəliyinə görə məsuliyyəti bələdiyyələrin öz üzərinə qoyur. Dövlət heç bir halda bələdiyyələrin kredit təşkilatları qarşısında öhdəliklərinə görə məsuliyyət daşımir.

Bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə də olan münasibətləri müqavilələr əsasında qurulur. Qanuna uyğun olaraq bələdiyyə orqanları bələdiyyə ərazisinin kompleks sosial-iqtisadi inkişafında hüquqi və fiziki şəxslərin iştirakını əlaqələndirə bilərlər. Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, bələdiyyələr hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyəti üçün məhdudiyyətlər müəyyənləşdirə bilməzler [maddə 36].

Bundan əlavə, bələdiyyələr investisiya cəlb etmək məqsədi ilə, yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər. Yerli bündə dedikdə bələdiyyə budcası nəzarət tutulur [maddə 38].

Şəhər idarəciliyində yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin başlıca xidmətləri aşağıdakılardır:

Iqtisadi infrastruktur xidmətləri – magistral yol, körpü, sututar və liman kimi iqtisadi infrastruktur tipli xidmətlər mərkəzi idarə tərəfindən həyata keçirilir. Ancaq şəhərdaxili yolların baxımı və tamiri, kəndlərdə kiçik və basit körpülər tikilməsi, şəhərdaxili parkların salınması və onlara qulluq və s. kimi xidmətlər yerli özünüidarəələr tərəfindən həyata keçirilir.

Səhiyyə xidmətləri – sahiyyə xidməti ümumiliklə mərkəzi idarənin vəzifələri arasında yer alır. Lakin yerli özünüidarəələr öz imkanları daxilində xəstəxanalar açmaqla, yoluxucu xəstəliklərlə mübarizəyə qoşulmaqla sanitariya, dispanser və doğum evi kimi qurular yarada bilərlər.

Təhsil xidmətləri – təhsil ümumilikdə dövlətin nəzarəti altındadır. Əksər ölkələrdə orta məktəblər soviyyəsində xidmətlər yerli özünüidarəələr tərəfindən həyata keçirilir. ABŞ-da isə hətta orta ixtisas məktəbləri də yerli özünüidarəələrə tabedir. Təhsilə

birlikdə mədəniyyət ocaqları olan teatr, kitabxana, muzey və başqa xidmətlər həm mərkəzi, həm də yerli özünüidarəələr tərəfindən həyata keçirilir.

Sosial yardım xidmətləri – vətəndaşlar arasında ayrı-seçkiliyi və bərabərsizliyi aradan qaldırmaq üçün kasib, xəstə və kimsəsizlərə yardım sosial dövlətin, yəni mərkəzi idarəənin vəzifəsidir. Yerli özünüidarəələr isə öz əraziləri daxilindəki kasib və kimsəsizlərə imkanları daxilində yardım edirlər.

Yerli özünüidarəələr tərəfindən reallaşdırılan digər xidmətləri nəzərdən keçirək.

Tullantıların toplanması, yanğınsöndürmə xidmətləri, kommunal xidmətlər, şəhərdaxili nəqliyyat, əyləncə və istirahət yerlərinin təmizlik, keyfiyyət və qiymətinə nəzarəti ilə bağlı xidmətlər, muzeylərin açılması və tarixi abidələrin qorunması ilə əlaqəli xidmətlər, hər növdən qida və içki məmulatlarının təmizlik və qiymətləri ilə bağlı xidmətlər, inşaat fəaliyyəti ilə əlaqədar nəzarət xidmətləri.

Yuxarıdakı xidmətlər müəyyən qədər əhəmiyyətsiz görünü bilər. Lakin bu xidmətlərin birinin və ya bir neçəsinin əskikliyi və ya lazımı səviyyədə görülməməsi yerli sakinlərin narahatlığına və haqlı narazılığuna səbəb olar. Qeyd olunan xidmət növlərinin reallaşdırılması son nəticədə müəyyən maliyyə vəsaitinin sərfinə gətirib çıxarıır ki, bunların da möcmusu bütçənin xərclər hissəsini formalaşdırır.

Şəhər əhalisində göstərilən xidmət mərkəzi və yerli özünüidarəələr arasında bölüşdürüldüyüündən, bu xidmətləri həyata keçirmək üçün maliyyə vəsaitləri də bölünməlidir. Yerli bütçənin yuxarıda göstərilən gəlir mənbələrini on ümumi mənada məxsusi və tənzimlənən gəlirlərə ayırmak olar. Məxsusi gəlirlərə yerli vergiləri, həmçinin uzun müddətə bələdiyyələrə təhkim edilmiş öz əmlaklarından galan gəlirlərin, müəssisə və təşkilatlarından əldə etdikləri gəlirləri aid etmək olar.

Tənzimlənən gəlirlərə isə dövlət vergilərindən payları, dövlət yardımlarını (dotasiya və subvansiyası), həmçinin, borc (kredit)

gəlirlərini də aid etmək olar. Yerli özünüidarəetmə orqanlarının vergi yolu ilə gəlir əldə etmələrinin nəzəri cəhətdən beş metodu var:

1. Qeyri-məhdud vergiqoyma səlahiyyətinin verilməsi;
2. Vergi mənbəyinin paylanması;
3. Dövlət orqanları tərəfindən toplanan bəzi vergilərin sonradan idarəələr arasında bölünməsi;
4. "Yüzəbirlər metodu" ilə gəlir əldə etmək;
5. Dövlət orqanlarına aid vergilərin bəzilərindən müxtəlif miqdarda pay verilməsi.

Yuxarıda sadalanan metodların praktikada tətbiqi nəticəsində yerli bütçənin özünəməxsus və tənzimlənən gəlirlər hissə formalaşır.

Yerli özünüidarəetmə orqanları öz fəaliyyətlərində yerli bütçənin vəsaiti ilə yanaşı yerli bədcədənkanar fondlarının vəsaitindən də istifadə edirlər. Bələdiyyə bədcədənkanar fondları məqsədli xarakter daşıyır və bələdiyyə nümayəndəli orqan tərəfindən yaradılır.

Şəhər və rayon bələdiyyələr bələdiyyələrinin bədcədənkanar fondları aşağıdakı mənbələr hesabına formalaşa bilər:

- vətəndaşların, mələssisələrin, təşkilatların könüllü ianasi və maliyyə yardımçıları;
- ətraf mühitin qeyri-rasional istifadəyə, onun çirkəndirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş təbiətin mühafizəsi qaydalarına əməl etməməyə görə inzibati qaydada cərimələrdən;
- mədəni-tarixi obyektlərə ziyan vurmağa və onları mahv etməyə görə cərimələrdən;
- qanunvericiliyi zidd olmayan digər mənbələr.

Bələliklə, urbanizasiyanın getdiyə genişlənməsi şəraitində şəhər idarəəciliyi prosesində bələdiyyələrin fəal iştirakının tomin edilmesi bələdiyyələrin maliyyə imkanlarının səviyyəsi ilə birbaşa bağlındır. Bu baxımdan bələdiyyələrə əlavə investisiyaların cəlb edilməsi faydalı ola bilər. Fikrimizcə, bunun üçün on yaxşı üsullar bələdiyyələrin hüquqi şəxslər yaratması, onlarla müqavilə əsasında münasibət qurması, kreditlər götürərək

bələdiyyə ərazilərində istehsal sahələrinin yaratması, büdcə-dənəkənar fondların yaradılması və s. ola bilər. Belə olan halda bələdiyyələrin iqtisadi gücü artmış olar. Bu isə bələdiyyələrin şəhər idarəciliyində sərbəst fəaliyyətini təmin edir.

#### Ədəbiyyat siyahısı:

1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı 1995
2. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" AR Qanunu, dekabr 1999
3. Bələdiyyələr statusu haqqında" AR Qanun. Bakı iyul 1999
4. Ələkbərov U. Dinamik davamlı inkişaf əsas prioritetdir. Azərbaycanın inkişafı beynəlxalq təşkilatların hesabatlarında təqdim olunur. // "Azərbaycan" qazeti, 14 iyul 2016
5. Əliquliyev R.M., Kazimov S.E., E-dövlətin informasiya təhlükəsizliyi indikatorları, informasiya təhlükəsizliyi problemləri üzrə I Respublika elmi-praktiki konfransı, Bakı, 2013, s.89-91
6. Fikret Elma, Desentralizasiya və Azərbaycan bələdiyyələri, Desentralizasiya və yerli idarəetmə mövzulu konfransı, Bakı-2003
7. Hacıçəhimova M.Ş., Elektron sənəd dövriyyəsi sistemlərinin təhlükəsizliyinin bəzi aspektləri, Informasiya Cəmiyyəti Problemləri, AMEA Informasiya Texnologiyaları İnstitutu, Bakı, 2015, 2, 50-58
8. Urbanizasiya. Coğrafiya tarixi. <http://kayzen.az/>
9. Yaşar Bahri Ergin, Şəhircilik, Ankara, Yüksek Teknik Öğretmen Okulu Mətbəası, 1981
10. Yerli icra hakimiyyətləri haqqında Əsasname, Bakı şəhəri, 16 iyul 199
11. Dinler Zeynel, Bölgesel İqtisad, Bursa, Ekin Kitabevi, 1994
12. [http://www.toki.gov.tr/html/metinler/tmmobkonutkurultayı\\_03.doc](http://www.toki.gov.tr/html/metinler/tmmobkonutkurultayı_03.doc)
13. Kogan L. Урбанизация, глобализация и городская политика. // Философия профессии №12 . - 2007 - С.2-12

#### FƏSİL 4. DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏCİLİYİNİN İQTİSADI ƏSASLARI

- 4.4. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dövlət tənzimlənməsi
- 4.5. Milli iqtisadiyyatın modernlaşmasında aparılan investisiya siyaseti
- 4.6. Dövlət və bələdiyyə idarəetməsində büdcə sistemi və vergi inzibatilığı
- 4.4. Dövlət və bələdiyyə büdcəsinin xərcləri, büdcə kosrinin maliyyələşməsi
- 4.5. Büdcədənəkənar fondlar: iqtisadi əsasları və fəaliyyət istiqamətləri
- 4.6. Kəyfiyyətli məhsul təminatında dövlət siyasetinin formalşeması və innovativ üsullar

#### 4.1. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dövlət tənzimlənməsi

Iştar nəzəri tədqiqatlar, istərsə də dünya təcrübəsi göstərir ki, dövlətin iqtisadi inkişafı iqtisadiyyatın dövlət tənzimlənməsi, iqtisadiyyata dövlət müdaxiləsi ilə reallaşdırılır. Müəyyən sosial-iqtisadi məqsədlərə nail olunmasına istiqamətlənmış qanunverici, icra və nəzarət xarakterli tədbirlər sistemi iqtisadiyyatın dövlət tənzimlənməsini əhatə edir. Təsadüfi deyil ki, məşhur ingilis iqtisadçısı C.M.Keyns "Məşgulluq, faiz və pulun ümumi nəzəriyyəsi" adlı əsərində iqtisadiyyatın dövlət tənzimlənməsinin vacibliyini belə izah edir: iqtisadiyyat yalnız özünü tənzimləmə qabiliyyətindən əsaslanarsa, onun müvəffəqiyyətli inkişafına nail olmaq qeyri-mümkündür; böhranlar avtomatik surətdə aradan qalxır; geniş təkrar istehsalın tsikliyini aradan götürmək, işsizliyi ləğv etmək və "tam məşgulluq" a nail olmaq üçün iqtisadiyyata müdaxilə etmək zəruridir, başqa sözlə, iqtisadi proseslər dövlət tərəfindən tənzimlənməlidir. Keyns təklif edir ki, fəal investisiya fəaliyyətinin köməyi ilə istehsalın həddi genişlənsin, həmçinin,

pul-kredit tənzimlənməsi metodlarının təkmilləşdirilməsinin zəruriliyini asaslandırır və qeyd edir ki, tənzimlənmənin asas vasitəsi maliyyə siyasəti olmalıdır. Keyns hesab edirdi ki, bu ideyanın praktiki cəhdən reallaşmasına milli gəlir, məcmu təklif, məşğulluq, yığımlar, investisiyalar kimi aqreqat kəmiyyətlərin qarşıqliq asılılığının təhlilini tələb edən makroiqtisadi metodların tətbiq edilməsi vasitəsi ilə nail olmaq olar.

Digər bir nəzəriyyəçinin, professor B.A.Rayzberqin fikrincə, bazar təsərrüfatçılıq sisteminin normal, səmərəli və kompleks inkişafının təmin edilməsi məqsədi iqtisadiyyatın dövlət tənzimlənməsinin aşağıdakı aspektlərinə üstünlük verilməlidir: iqtisadiyyatın ayrı-ayrı sahələrinin perspektiv inkişafının dövlət tənzimlənməsi, həmin sahələrin dövlətin strateji maraqlarına və dəyişən beynəlxalq bazar münasibətlərinə uyğun olaraq idarə edilməsi; vergi tənzimlənməsi; pul-kredit tənzimlənməsi; sosial-iqtisadi proseslərə fəal bütçə müdaxiləsini nəzərdə tutan bütçə tənzimlənməsi; əmək şəraitinin, əmək münasibətlərinin və əməkhaqqının tənzimlənməsi; qiymət tənzimlənməsi; dövlətin sosial sigortası daxil olmaqla sosial tənzimlənmə; ekologiya və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi; məhdudiyyətlər, qadağalar, kvota və lisenziyalasdırmanın tənzimlənməsi.

Alman alimi Lüdviq Erhardın nəzəriyyəsində də dövlətin müdaxiləsi mütləq sayılır, sahibkarlığın inkişafına müvafiq şəraitin yaradılması, bu istiqamətdə dövlət tərəfindən qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyi göstərilir. L.Erhard istehsalın stimullaşdırılması üçün aşağı vergilərin, azad xüsusi investisiya qoyuluşları üçün güzəştlərin, daxili bazarın xarici rəqiblərdən qorunması üçün möqbul iqtisadi mexanizmlər tətbiqinin əhəmiyyətini asaslandırırırdı.

Dövlət iqtisadi siyaset məqsədlərinə nail olmaq üçün iqtisadiyyatın tənzimlənməsinin aşağıdakı vasitə və formalarından birbaşa və dolayı metodlarla istifadə edir. Birbaşa

metodlar inzibati və iqtisadi təsir vasitələri ilə, dolayı metodlar isə yalnız iqtisadi vasitələrlə həyata keçirilir. İnzibati vasitələr özündə aşağıdakıları birləşdirir:

- məqsədlərin reallaşdırılması üçün əlavə maddi stimulların yaradılması;
- məqsədlərin reallaşdırılması vasitəsi kimi dövlət hakimiyyətinin gücü və nüfuzu;
- qadağalar, məhdudlaşdırılmalar və digər vasitələr;
- dövlət sektorunda fəaliyyət göstərən dövlət mülkiyyəti müləssisələrinin idarə edilməsi.

Iqtisadi təsir vasitələri isə özündə aşağıdakıları əks etdirir:

- dövlətin iqtisadi prosesləri proqnozlaşdırması;
- dövlətin iqtisadi prosesləri programlaşdırması;
- bütçə-vergi siyasəti;
- pul-kredit siyasəti;
- valyuta siyasəti;
- gömrük siyasəti.

Məlum olduğu kimi hər bir dövlətin, normal cəmiyyətin fəaliyyəti və inkişafi üçün hüququn, hüquqi nizamasalmanın mövcudluğu zəruri haldır. Bu baxımdan müxtəlif ictimai münasibətlərlə yanaşı, iqtisadi münasibətlərin tənzimlənməsi da hüquq müstəvisində reallaşır. Iqtisadi islahatlar üçün hüquqi bazanın yaradılmasında cəmiyyətin və dövlətin mənafeyinin qorunmasına görə qəbul edilən qanunlar, fərمانlar, sərəncamlar, qararlar, normativ-hüquqi aktlar ən mühüm alət və vasitələrdir. Bu alət və vasitələrlə dövlət iqtisadi inkişafı, iqtisadiyyatın sistemli fəaliyyətini və iqtisadi tarazlığı təmin edir.

Müasir iqtisadi münasibətlər şəraitində özəl sektorun tənzimlənməsinin özünaməxsusluğu məhz biznes və sahibkarlıq subyektlərinin müstəqilliyi və onların fəaliyyətinin hüquqi tənzimlənməsi ilə səciyyələnir. Biznes və ya sahibkarlıq fəaliyyətini dövlətin hüquqi tənzimlənməsindən kənarda təsəvvür

etmək mümkün deyildir. Bu baxımdan özəl sektorun iqtisadi inkişafda rolünün artırılması üçün mövcud hüquqi bazannı təkmilləşdirilməsi, yeni iqtisadi sistemin tələblərinə uyğun qanunların qəbulu olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, biznes gəlir götürməyə yönəldilmiş, töbii nəmətlərin hasilatı, əmtəənin istehsalı, emal edilməsi, alqı-satqısı, xidmətlərin göstərilməsi üzrə fiziki şəxslərin, müəssisələrin və ya təşkilatların həyata keçirdikləri fəaliyyətdir. Digər tərəfdən biznes məqsədi gəlir əldə etmək olmaqla xammalların, materialların və hazır məhsulların alınması, sonradan isə onların mənfəət əldə edilməsi məqsədilə satılmasını nəzərdə tutan konkret iqtisadi fəaliyyət növüdür.

Biznes mühiti dedikdə əsasən biznesin nəzarəti və təsiri hündürlərindən kənarda olan, lakin biznesə həm müsbət, həm də mənfi təsir göstərə bilən siyasi, iqtisadi, sosial və texnoloji qüvvələrin kompleksi başa düşülür.

Biznesin fəaliyyət dairəsinə əmtəə və xidmətlər, istehsal vəsítələri, qiymətli kağızlar bazarında fəaliyyət, həmçinin, xarici ticarət fəaliyyəti, azad iqtisadi zonalarda fəaliyyət, mənfəət gətirən vasitəciliq fəaliyyəti aid edilir.

Sahibkarlıq isə fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə əzlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericilikdə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. İngilis iqtisadçısı F.A.Hayek sahibkarı maksimum mənfəət əldə etmək üçün yeni iqtisadi imkanları axtarılması və öyrənilmesi subyekti kimi göstərir: sahibkar əmtəə istehsalı və xidmətlərin göstərilməsi prosesində torpaq, kapital və əmək resurslarının cəlb edilməsi və birləşdirilməsi təşəbbüsünü öz üzərinə götürür, fəaliyyətin həyata keçirilməsində əsas qərarları qəbulu edir, sahibkar yeni məhsulun istehsalına,

yeni istehsal texnologiyalarının və biznesin təşkilində yeni mexanizmlərin tətbiqinə cəhd göstərir, bütün bu proseslərin reallaşmasında riskə gedir. Deməli, sahibkar həm də müəssisənin, o cümlədən şirkətin təşkili üçün vəsaitlər axtarın və bununla da sahibkarlıq riskini öz üzərinə götürən şəxsdir.

Biznes və sahibkarlıq arasında ümumi cəhat hər ikisinin bazarla sıx əlaqəli olması, hər ikisinin maksimum mənfəət götürmək istiqamətində baza da öz mövqeyini möhkəm-ləndirmək kimi prinsipə malik olmasınadır. Fərqli cəhət isə ondan ibarətdir ki, biznes fəaliyyəti həm də mənfəət əldə etmək məqsədilə yalnız alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş ticarət proseslərindən də ibarət ola bilər. Sahibkarlıq biznesdən fərqli olaraq bazar iqtisadiyyatında fasılısız bir proses olub onun mövcudluğunun və inkişafının əsas şartıdır.

Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratır, azad sahibkarlıq təminat verir. Bununla əlaqədar olaraq ölkədə sahibkarlığın inkişafına təkan verən bir sıra mühüm Fərman və Sərəncamlar imzalanmış, dövlət-sahibkar münasibətlərini tənzimlayan əsas prinsiplər müəyyənləşdirilmiş, yeni mərhələnin əsası qoyulmaqla müvafiq qurumlar yaradılmışdır. Görülən tədbirlərin davamı olaraq sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin sosial rifah halının yaxşılaşması məqsədilə ardıcıl olaraq inkişaf konsepsiyaları, dövlət proqramları qəbul olunmuş və uğurla reallaşdırılmışdır. Rəqabət mühitinin inkişaf etdirilməsi, ölkədə daha əlverişli biznes və sahibkarlıq mühitinin formalasdırılması, bürokratik angollorin xeyli aradan qaldırılması, vergi və gömrük rüsumlarının sadələşdirilməsi, istehlakçıların hüquqlarının qorunması istiqamətində möhkəm hüquqi baza yaradılmışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və galirin 50 fəzinin vergisini, müvafiq əmlakma görə əmlak vergisini və

mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə torpaq vergisini, həmçinin idxlə etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxlə olavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir. Sözügedən dəyişikliklərə əsasən sənaye, yaxud texnologiyalar parklarının istehsal sahələrinin, infrastrukturunun tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktur işlərinin görülməsi və istehsal məqsədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxlə rezidentlərə münasibətdə 7 il müddətinə, idarəedici təşkilata və ya operatora münasibətdə isə müddətsiz olaraq gömrük rüsumlarından azad edilmişdir.

Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə imzalanmış sərəncama görə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrdə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketing fəaliyyəti, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təsviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla oləqəli tədqiqat-inkişaf program və layihələrinə çəkiliş xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmlərinin yaradılması və ixrac yönümlü istehsala verilən kreditlərə olavə güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur.

Yerli istehsalın dəstəklənməsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaranan deməpinqli, subsidiyalasdırılmış və ya artmış idxlə qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydaları müəyyənləşdirilmişdir.

Bundan olavə ölkənin sosial-iqtisadi inkişafının dəstəklənməsi, əhalinin məşğulluğunun artırılması, kiçik və orta həcmli iqtisadi-təsərrüfat subyektlərinin maliyyə resurslarının çıxış imkanlarının genişləndirilməsi məqsədilə bank hüquq sahəsində qanunvericiliyin və normativ bazanın daha da təkmilləşdirilməsi və inkişafi istiqamətdə müvafiq tədbirlər həyata keçirilmişdir. Çünkü maliyyələşdirmə iqtisadi cəhətdən cəmiyyət üçün səmərəli, özək sektor subyektləri üçün stimul

yaratmalı, ziddiyyət təşkil etməməlidir.

Əksər xarici ölkələrdə olduğu kimi respublikamızda da kreditlərin verilməsi kredit İttifaqlarının, xüsusi fondların, kredit təşkilatlarının, kommersiya banklarının, kənd təsərrüfatı məhsullarının təchizatı və satış firmaları vasitəsilə həyata keçirilir. Məsələn, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) respublikada özəl strukturların yaradılması və inkişaf etdirilməsi istiqamətdə kiçik və orta sahibkarlığın dövlət bütçesinin vəsaiti hesabına güzəştli kreditlaşməsini həyata keçirən ilk milli maliyyə qurumudur. SKMF-nun məqsədi sahibkarlığın, xüsusi kiçik və orta sahibkarlığın inkişafına maliyyə dəstəyi vermek, investisiya layihələrini maliyyələşdirmək, sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə şərait yaratmaq, aqrar sektorda emal müəssisələrinin yaradılması, modernlaşdırılması, turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi, innovativ texnologiyalar osasında yeni istehsal və emal müəssisələrinin, logistik mərkəzlərin yaradılması, tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi, ənənəvi və milli manevi dayarları özündə aks etdirən qədim xalq sənətlərinin inkişaf etdirilməsindən ibarətdir.

Bundan başqa sahibkarlığın dəstəklənməsi, onların lazımi avadanlıqlar və materiallarla təmin olunmasını sürətləndirmək məqsədilə "Aqrolarizinq" ASC və kənd təsərrüfatına kredit qoyuluşunu həyata keçirən "Aqrarkredit" Şəhmdar Kredit Təşkilatı da fəaliyyət göstərir. Həmin təşkilatların strateji məqsədi Azərbaycan Respublikasında qeyri-neft sektorunun, o cümlədən, aqrar sektorun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq üçün kənd yerlərində əlverişli kredit xidmətini həyata keçirməkdir. Mövcud maliyyə institutlarının fəaliyyətinin nəticəsi olaraq ölkədə biznes və sahibkarlıq subyektlərinin sayı artmış, iqtisadi inkişafın dinamikasına, strukturuna, səmərəliliyinə təsir etmişdir.

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin səmərəsini qiymətləndirmək üçün ilk növbədə onun cəmiyyətin sosial-iqtisadi hayatı, məşğulluq probleminin həllində rolunu araşdırmaq lazımdır. Xüsusilə kiçik və orta biznes subyektlərinin mövcudluğu, onların sayının çox olması məşğulluğun artmasına, rəqabət mühitinin formallaşmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına və inkişafına kömək edir. Təsadüfi deyil ki, əsasən kiçik müəssisələrin, kiçik sahibkarlıq subyektlərinin çoxluq təşkil etdiyi iqtisadi sistem ideal hesab olunur və iqtisadi inkişaf dinamikası kiçik və orta sahibkarlığın formalşdırılması ilə baş verir. Qarib iqtisadçıları kiçik və orta sahibkarlıq subyektlərinin bazar münasibətlərinin formalşdırılmasında, müəssisələrin rəqabət qabiliyyətinin təmin edilməsində, böhran zamanı böhranın aradan qaldırılmasında, iqtisadi inkişafın yenidən öz ahənginə qayıtmásında ciddi rol oynadığını xüsusilə vurğulayırlarlar. Həmçinin, kiçik və orta sahibkarlıq subyektləri regionlarda mövcud müəssisələrin köməyi ilə regional fərqləri aradan qaldırmağa, daha az maddi vəsait sərf etməklə yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial rifah halındaki uyğunsuzluğun tənzimlənməsinə, təkrar emal oluna bilən maddi və təbii ehtiyatlardan istifadənin səfərbər olunmasına, işgüzar fəaliyyət üçün təbii resursların, əmək, torpaq resurslarının birləşdirilməsinə, gəlirlərin artmasına, regionlarda iqtisadi fəaliyyətin və iqtisadi infrastrukturun inkişafına, təkrar istehsalın, satış bazarlarının inkişafına əhəmiyyətli təsir edir.

Müasir dövrün ən qlobal, narahatlıq doğuran problemlərindən biri də məşğulluq problemidir. Belə ki, biznes və sahibkarlığın inkişafını şərtləndirən elmi-texniki təraqqi, yeni texnologiyaların tətbiqi məşğul olan əhalinin ixtisarını sürətləndirir, digər tərəfdən struktur döyişiklikləri yeni iş yerlərinin yaradılması ilə müşayiət olunur. İşçi qüvvəsinin bölüşdürülməsinin yaxşılaşdırılmasına və səmərələ məşğulluğun qorunub saxlamasına yönəlmış tədbirlər məşğulluq sahəsində

dövlət siyasetini özündə cəmləşdirir. Məşğulluğun mürkün qədər maksimum təmin edilməsi üçün dövlətin müəyyən ərazilərdə iqtisadi cəhətdən məqsədə uyğun və perspektivli iş yerlərinin açılmasına şərait yaratması, mikro, kiçik və orta sahibkarlığın geniş vüsət almasına, investisiya və digər məqsədli proqramların həyata keçirilməsi ilə investisiya fəaliyyətinin artmasına kömək etməsi vacib amil kimi qiymətləndirilir.

Bu baxımdan sosial-iqtisadi sahədə inkişafın davamlılığını təmin etmək üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərələ dövlət tənzimləməsi, fiskal siyasetin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, özəl taşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasetinin təkmilləşdirilməsi, yüksək əlavə dəyər yaradarı ixrac yönümlü iqtisadiyyata transformasiya məsələlərinə kompleks yanaşma prinsipləri əsas tutulur.

Azərbaycan Respublikasında dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitində dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması istiqamətində davam edən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-dan çoxdur, məşğul əhalinin işə təqribən 70%-i bu sektorda cəmləşmişdir. Xarici ticarət əlaqələrində köklü döyişikliklər edilmiş, biznes əlaqələrinin genişləndirilməsi nəticəsində Azərbaycan dönyanın 150-dan çox ölkəsi ilə iqtisadi əməkdaşlıq əlaqələri qurmuş, xarici ticarət dövriyyəsində müsbət saldo yaranmışdır.

Bu gün dünya iqtisadiyyatında çox mühüm rol oynayan ölkələrin hər birinin öz inkişaf konsepsiyası vardır. Azərbaycanın da iqtisadi inkişaf modeli onun iqtisadi qüdrətinin və siyasi nüfuzunun artmasında çox güclü bir amillə çevrilmişdir. Araşdırımlar göstərir ki, inkişaf modelinə uyğun olaraq qarşıya qoyulan prioritet məsələlərin həlli ölkəmizin inkişafı üçün həllədici olmuşdur. Azərbaycan dövləti "neft məqsəd" deyil,

digər sosial-iqtisadi, siyasi problemlərin həlli üçün vasitədir" konsepsiyasını əsas tutaraq qeyri-neft sektorunun inkişafı üçün sistemli tədbirlər hayata keçirir. Onu göstərmək kifayətdir ki, artıq ÜDM-in strukturunda qeyri-neft sektorunun xüsusi çəkisinin artması meyli sabit xarakter alır. Ölkanın qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədi ilə stimullaşdırıcı mexanizmlər tətbiq edilir, ixrac yönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı, dövlətlə özəl sektor arasında partnörlük münasibətləri inkişaf etdirilir.

Hazırda respublikamızda investisiya qoyuluşunun strukturunda böyük keyfiyyət dəyişiklikləri baş verib. Əvvəllər ancaq 70-80% neft sektoruna investisiya qoyulmuşdursa, indi artıq onun payı azalmışdır. Çünkü qeyri-neft sektoruna investisiya artır, istehsal xarakterli investisiyalar çoxalır. Bu kimi mütarəqqi meyillərin goləcəkdə daha da inkişaf etdirilməsi dövlətin prioritet məqsədi və iqtisadi siyasetinin əsasıdır. Dövlətin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilmesi və dünya təsərrüfat sisteminə səmərəli integrasiyası, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlığını təmin etməkdir.

Dünya təcrübəsi sübut edir ki, bazar iqtisadiyyatı şəraitində milli iqtisadiyyatın keyfiyyətli inkişafı innovasiyalı iqtisadiyyatın qurulması, bütövlükdə biznesin yeni iqtisadi sistemin tələblərinə uyğun idarəə edilməsi ilə şərtlənir. Bu kimi şərtlər ilk növbədə biznes mühitinin və sahibkarlıq fəaliyyətinin təşkilati-iqtisadi idarəetmə mexanizmlərinin işlənilərə həyata keçiriləşməni vacib edir. Bu yanaşma özünü real sektorun inkişafı, rəqabət qabiliyyətinin artırılması, ümumilikdə milli iqtisadiyyatın yüksəlməsinə nail olmaq üçün mövcud potensialından səmərəli istifadədə yeni mütarəqqi metod və motivasiya mexanizmlərinin tət-

biqində tapır. Müasir dövrə real sektorun inkişafı, biznes mühitinin və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə xidmət edən müasir təşkilati-idarəetmə mexanizmlərinin tətbiqi sosial-iqtisadi əhəmiyyət kəsb edir və bu istiqamətdə inkişaf meyillərinə yeni stimullar gətirir. Son vaxtlar həmin mexanizmlərin geniş yayılmış, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin ən effektiv forması biznes-inkubatorlardır. Biznes-inkubator yeni yaranmış və inkişaf mərhələsində olan kiçik və orta sahibkarlığı, biznes subyektlərini istehsal, informasiya, maliyyə və digar resurslarla təmin edən və onların səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilatı modeldir.

Bazar iqtisadiyyatı və rəqabət mühiti şəraitində fəaliyyətin uğurlu olması üçün biznesmen və ya sahibkar iqtisadi mühiti, sosial-psixoloji faktorları qiymətləndirmək, ağıllı rəqabət strategiyası qurmaq bacarığına malik olmalı, həmçinin, uzunmüddətli təcrübəsi, ya da idarəetmə qabiliyyəti olmalıdır. Çünkü bazar iqtisadi münasibətlərində kortəbii, qeyri-peşəkar fəaliyyət yolverilməzdir. İşini qeyri-peşəkar formada quran sahibkarlar mütləq bazarın sərt cəzalarına məruz qalaraq iflasa uğrayır. Məhz belə bir şəraitdə, innovasiya mərkəzlərinin və əsasən biznes-inkubatorların tətbiqi zəruridir. Biznes-inkubatorların mahiyyəti ondan ibarətdir ki, yeni fəaliyyətə başlayan biznes və ya sahibkarlıq subyekti 3-5 il ərzində biznes-inkubator daxilində fəaliyyət göstərmək istədiyi biznes sahəsi haqqında geniş informasiya əldə edir və bu sahənin əzellikləri nəzərə alınmaqla biznes strategiyası qurmaqdə onlara köməklik göstərilir. Sahibkar konkret sahədə fəaliyyətə başlamamışdan əvvəl bu sahənin risk faizi qabaqcadan bilir. Bu da, öz növbəsində, onu müflisləşmədən sığortalayır. Biznes-inkubatorun müvəqqəti xarakter daşımasına baxmayaraq, biznesin başlangıç mərhələsində biznes-planın qurulmasına, biznesdə xərclərin, maya dəyərinin aşağı salınmasına şərait yaradır, regionların iqtisadi aktivliyinin yüksəldilməsi, kiçik

müəssisələrin yaradılması, rəqabət qabiliyyətinin artırılması, bütövlükdə sahibkarlığın innovasiya yönümünün təmin edilməsi, müəssisələr arasında kooperasiya əlaqələrinin yaranması və möhkəmlənməsi, marketing işinin təşkili kimi mühüm məsələlərin həlli və xidmət edir. Təcrübədə biznes-inkubatorların aşağıdakı tətbiq formaları vardır:

- sahibkarlığın formallaşması və inkişafına yönəldilmiş biznes-inkubatorlar - yeni firmaların yaranması prosesini sürətləndirmək məqsədi sahibkarlıq fəaliyyətinə başlayanlara güzəştli şərtlərlə ofisləri icarəyə verir və müxtəlif xidmətlər göstərir;
- spesifik sahibkarlıq subyektlərinin inkişafına istiqamətlənmiş biznes-inkubatorlar - regionda bazarın zəif inkişaf etmiş müləyyən sektoruna xidmət göstərmək məqsədi daşıyır;
- yeni məhsul istehsalına istiqamətlənmiş texnoloji-biznes inkubatorlar - bu inkubatorlar yeni texnologiyaların inkişafına və onların tətbiqinin sürətləndirilməsinə xidmət edir;
- texnoloji biznes-inkubatorlar - iş adamlarına innovasiya fəaliyyətlərinin həyata keçirilməsi, yeni texnologiya əsasında istehsalın təşkili üzrə xidmətlər göstərir. Texnoloji biznes-inkubatorda fəaliyyət göstərəcək müəssisələr, əsasən iqtisadiyyatın öncül sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ola bilər.

Onu da qeyd edək ki, biznes-inkubatorlar müəssisə ilə xüsusi razılıq və ya müqavilə əsasında xidmət göstərirler. Yəni, müəssisənin galirindən biznes-inkubatorlara da pay düşür və onlar dövlət tərəfindən də maliyyələşirler. Dövlət biznes-inkubatorları maliyyələşdirməyə maraqlıdır ona görə ki, onlar da öz növbəsində ölkədə mövcud olan müəssisə və ya firmalara, regionlarda yeni fəaliyyətə başlayan sahibkarlara dəstək olsunlar.

Hazırda sahibkarların, xüsusi ilə mikro, kiçik və orta sahibkarların ən böyük problemi satışla, yəni satış lazımı səviyyədə reallaşdırma bilməmələri ilə bağlıdır. Qeyd edək ki,

kiçik və orta səviyyəli müəssisələrdə, təsərrüfatlarda marketoloqların olmaması, sahibkarın özünün bazarın təhlilini düzgün apara bilməməsi səbəbindən daha çox marketinqlə bağlı problemlərlə, əsasən də məhsul itkisi və ya ziyanla üzləşirlər. Bu çətinliklər sahibkarlığın inkişafına ciddi mane olur və marketinq fəaliyyətinin düzgün qurulması istiqamətində tədbirlərin həyata keçirilməsinə zəruri ehtiyac yaradır. Marketinqin əsas funksiyası bazarın kompleks şəkildə öyrənilməsi və təhlili, firmanın özünün istehsal və satış imkanlarının müəyyənləşdirilməsi, uzunmüddətli strategiyasının işlənilməsi, bazarın tələblərinə uyğun əmtəə və xidmətlərin təşkili, satışın təhlil edilməsi, satışın stimullaşdırılması üçün müvafiq taktikalardan istifadə edilməsi, yeni mallara olan reaksiyanın öyrənilməsi və rəqabətin aşkar edilməsidir.

Burada istehsalın bazarın tələbatlarına uyğunlaşdırılması zamanı müvəqqəti deyil, uzunmüddətli perspektivə istiqamətlənmiş təlob üçün şərait yaradılması nəzərdə tutulur, bazarın dərin tədqiqatı və seqmentləşməsi, satışa təsir göstərən səbəbləri müəyyən edilir. Bazarı, müştəriləri inandırmaq üçün bütün mümkün vasitələrlə onlara ardıcıl və məqsədyönlü təsir göstərilir və məqsədyönlü qiymət siyasəti həyata keçirilir, müvafiq marketinq planı işlənilir. Marketinq istehsal olunan məhsulun satışı üçün əlverişli zəmin yaratmaq, onun keyfiyyətini, çeşidini, istehsal höcmünü bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili, qiymətləndirilməsi, proqnozlaşdırılması ilə idarəedilməsidir. Bazarı öyrənmədən istehsal, ticarət və s. fəaliyyəti həyata keçirən sahibkar uğur qazana bilməz. Marketinq tədqiqatlarının köməyi ilə məhsullara və xidmətlərə tələbat, onların qiymətləri barədə məlumat təmin edilir, investisiya fəaliyyətinin istiqaməti müəyyən edilir, müəssisənin istehsal-maliyyə və elmi-texniki siyasətinin strategiyası işlənilir.

Bütün bunları nəzərə alaraq mikro, kiçik və orta sahibkarların marketinq işindən yararlanmaq üçün müəyyən zaman ərzində

biznes-inkubatorlarının daxilində fəaliyyət göstərmələri məqsədəyəndur.

Regional səviyyədə də biznes-inkubatorlar önəmli rola malikdir. Burada əsas məqsəd hər bir region üçün spesifik olan, lakin az inkişaf etmiş biznes sahələrini inkişaf etdirməkdir. Regionun iqtisadi inkişafında biznes-inkubator 4 funksiyam - yeni müəssisələrin yaradılması, digər regionlardan mövcud müəssisələrin cəlb edilməsi, artıq fəaliyyətdə olan müəssisələrin qorunub saxlanması, mövcud müəssisələrin daha da genişləndirilməsini həyata keçirir. Xüsusilə regional səviyyədə innovativ sahibkarlığın genişləndirilməsi, biznes-inkubatorların tətbiqinin ardıcıl xarakter alması, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maarifləndirilməsi, menecment və marketinq işinin təşkili, onların bazara çıxış imkanlarının təmin olunması istiqamətində bu kimi mexanizmlərin tətbiqinə dövlət dəstəyinin artırılması olduqca əhəmiyyətdir.

Müasir dövrdə inkişaf etmiş dünya ölkələrində, o cümlədən Azərbaycanda biznes mühitinin səmərəliliyinin və şəffaflığının yüksəldilməsi, yeni keyfiyyat tələbləri nəzərə alınmaqla təşkili milli, qlobal inkişaf problemlərinin həlli baxımından əhəmiyyət kəsb edir. Bütün bunlar iqtisadiyyatda, iqtisadi idarəetmə sisteminde bazar iqtisadiyyatının tələblərinə uyğun müasir mexanizmlərin tətbiqini ön plana çəkir. Hazırkı rəqabət mübarizəsində öz üstünlüklerindən istifadə etməkla strateji hədəflərin realaşdırılmasında, ölkələrarası iqtisadi münasibətlərin qurulmasında, həmcinin, milli iqtisadiyyatın inkişaf etdirilməsində və ölkələrin dünya təsərrüfat sistemində qoşulmasında mühüm rol oynayan Azad İqtisadi Zonaların (AİZ) yaradılması aktualıq kəsb edir. Azad İqtisadi Zonalar investisiyaların cəlbini və hərəkətinə, milli məhsulların rəqabətqabiliyyətinin artırmasına, müasir texnikanın son nailiyyətlərindən istifadə etməkla ixracyönümlü sənaye sahələrinin inkişafına təkan verən, ən əlverişli vergi, maliyyə, gəmrük şərtləri yaradılması ilə xarakterizə olunan modelidir.

Dünya ölkələrinin təcrübəsinə asaslanساq, AİZ-lərin tətbiqinə müasir texnologiyaların və idarəetmə metodlarının ölkəyə gətirilməsi, xarici investisiyaların cəlbinin həvəsləndirilməsi, istehsal və xidmət sahələrinin modernləşdirilməsi, təbii ehtiyatiardan və əmək resurslarından effektiv istifadənin təmin olunması, müasir infrastruktur obyektlərinin və müəssisələr şəbəkəsinin yaradılması, depressiv rayonların və iqtisadi inkişafdan geri qalmış ərazilərin reabilitasiyası və iqtisadi fəaliyətin yüksəldilməsi, əhalinin məşğulluluğunun gücləndirilməsi kimi mühüm iqtisadi prioritetlər daxildirlər.

AİZ təcrübəsinə dünya iqtisadiyyatında xüsusi mövqeyə malik olan Çina istinadən baxsaq, AİZ-in milli iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsi, yüksək standartlara malik məhsulların istehsalının çeşidinin artırılması və ixrac potensialının əhəmiyyətli səviyyədə gücləndirilməsi, ölkədə olan əmək ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində çox əhəmiyyətli iqtisadi alət olması kimi mühüm nəticəyə gəlmək olar.

Türkiyə AİZ-ində əldə edilmiş təcrübənin Azərbaycanda tətbiqi daha məqsədəyəndur. Türkiyə AİZ-nin strateji hədəflərində istehsal və emal sahələrinin yaradılması, bununla da milli ixracyönümlü məhsulların genişləndirilməsi daha çox yer almışdır.

Bu baxımdan, dünya ölkələrinin AİZ təcrübəsi əsasında Azərbaycanda AİZ-lər investisiya mühitini müasir tələblər baxımından xeyli yaxşılaşdırmaqla bərabər, eyni zamanda investisiya resurslarının və iri kapitalın ölkəyə gətirilməsi üçün fərqli iqtisadi mexanizm kimi çıxış edə bilərlər.

Milli iqtisadiyyatın yüksəldilməsi, ölkənin investisiya və biznes mühitinin əsaslı şəkildə yaxşılaşdırılması, xarici ticarət fəaliyyətinin səmərəliliyinin artırılması, rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsalına imkan verən sənaye və emal müəssisələri şəbəkəsinin təşkili, qeyri-neft sektoru sahələrinin iqtisadi potensialından daha səmərəli istifadə

olunması AİZ-ların Azərbaycanın milli iqtisadi sisteminə əlavə bir mexanizm kimi tətbiqinin zorurılıyını şərtləndirir.

Azərbaycanın xarici ticarət dövriyyəsinin dinamikasının təhlili deməyə əsas verir ki, ölkədən dünya dövlətlərinə ixractəyinə mahsullar göndərilməsinə baxmayaraq, iri ixrac tərəfdaşları əsasən neft və ya neft məhsulları ilə bilavasita bağlıdır, belə ki, mineral məhsullar, kimya məhsulları üzrə ixrac 80% təşkil edir. Ölkəmizin müxtəlif iqtisadi rayonlarında əlverişli torpaq və iqlim resurslarının, kifayət qədər əmək ehtiyatlarının mövcudluğuna baxmayaraq, bu regionlarda innovasiya əsası ixractəyinə iri istehsal sahələri azdır. AİZ-lorin inkişaf etdiyi ölkələrin tacirliyəsinə və əldə etdikləri uğurlara istinadən demək olar ki, bu modellərin tətbiqi iqtisadi rayonların ixrac potensialının artırılmasına əlavə stimullar verəcək, bu rayonlarda xarici ticarət iştirakçılarının sayı artaraq coğrafiyası genişlənəcək, ümumilikdə isə regionun iqtisadi fəaliyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək.

AİZ-lorin yuxarıda qeyd olunan müsbət cəhətlərini və xüsusiət milli iqtisadiyyatın inkişafindakı rolunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti 18 may 2018-ci ildə "Ələt azad iqtisadi zonası haqqında" qanun imzaladı. Qanun Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Dünya iqtisadiyyatında yaranan qlobal proseslərə, pandemiya ilə bağlı böyük iqtisadi və maliyyə çatışlıklarına baxmayaraq 2021-ci ilin iyul ayında Ələt azad iqtisadi zonasının təməli qoyuldu. Ələt İqtisadi Zonasının inkişafı istiqamətində dövlətin strateji hədəfləri bunlardır:

- ölkə iqtisadiyyatının davamlığının və iqtisadi artımın təmin edilməsinə əlavə stimulların verılması;
- milli iqtisadiyyatın strukturunun modernlaşdırılması və iqtisadiyyat sahələrinin innovasiyalasdırılması;

- ölkənin milli iqtisadiyyat sahələrinə yeni texnologiyaların gətiriləməsi və bu sahələrə qeyri-neft investisiyaların cəlbinin sürətləndiriləməsi;

- qeyri-neft sektorunun potensialının gücləndiriləməsi, ənənəvi iqtisadiyyat sahələrinin müasirləşdiriləməsi proseslərinin intensivləşdiriləməsi, bu sahələrdəki müləssisələrinin rəqabətqabiliyyətinin artırılması;

- müasir elm və innovasiya tutumlu iqtisadiyyat sahələrinin təşkilinin sürətləndiriləməsi və innovasiya məhsullarının həcminin artırılması, innovasiyaya mane olan amillərin aradan qaldırılması;

- idxləvəzədici istehsal sahələrinin yaradılması və ixractəyinə mahsulların çeşidinin artırılması üçün modern və yüksək texnologiya əsası müləssisələr şəbəkəsinin təşkili, bununla ölkənin ixrac potensialının, xüsusilə, qeyri-neft məhsulları üzrə ixracın artırılması və s.

Strateji hədəfləri əsas tutaraq müasir menecmentin, xüsusilə də maliyyə menecmentinin imkanlarından düzgün istifadə etməklə Ələt iqtisadi zonasına məhz sərmaya qoyacaq investorları cəlb etmək olar. Bunun üçün Ələt iqtisadi zonasının tətbiqində dünya elmi nailiyyətlərindən, dünya bazarının üstünlüklerindən geniş istifadə edilməli, baş verən bütün mənfi və müsbət tendensiyalar təhlil olunmalı, qiymətləndirilməlidir. Əsas cəhət ondan ibarətdir ki, bu zaman maliyyə şəffaflığı, korrupsiya hallarına qarşı mübarizə, xarici kapitalın axını və ondan gələn kapitaldan səmərəli istifadə üçün milli dövlət mənasəflərinə xaləl gatirməyən şərait yaradılmalıdır. Çünkü bu kimi nəhəng layihələrin reallaşdırılmasında şəffaflıq olmadan qazanılan iqtisadi uğurların davamlığını və sosial rifahı təmin etmək mümkün deyildir. Belə ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinin avadanlıq və materiallar almaq üçün tender axtarışları keçirilmələri və bundan irəli gələn digər məsələləri reallaşdırılmaları zamanı maliyyə vəsaitlərindən səmərəli istifadədə müəyyən və qeyri-müəyyən risklərin və ya

problemlerin müəyyənləşdirilməsi, hərtərəfli araştırılması vacibdir. Şəffaflığın artırılması və korupsiyaya qarşı mübarizənin səmərəliliyi iqtisadi inkişafın səviyyəsini və idarəetmənin uğurlu olmasını və davamlılığını şərtləndirir. Şəffaflığın artırılması və korupsiyaya qarşı mübarizədə maliyyə nəzarətinin rolunun artırılması xarici və yerli investorların fəaliyyətinin daha da təkmil olmasına yol açır.

Araştırmalar göstərir ki, ölkəmizdə qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət ya da yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər isə daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Əlet azad iqtisadi zonasında elə bir şərait yaradılmalıdır ki, xarici iş adamlarında qeyri-neft sektoruna sərmayə qoymağa stimul yaransın. Bunun üçün ilk növbədə iqtisadi, siyasi, hüquqi islahatlar qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməli, milli maraqların qorunması təmin edilməli, milli dövlət manafeləri ilə qloballaşma prosesi arasında ortaq məxsus təpilməlidir.

Digar tərəfdən işğaldan azad olmuş ərazilərdə də bu kimi təşkilati-idarəetmə mexanizmlərinin tətbiqi məqsədə uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" də özəl və dövlət sektorunda şəffaflıq səviyyəsinin on yüksək səviyyəyə çatdırılması, on əsaslı işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın təmin olunması, bu ərazilərdə biznes və sahibkarlıq subyektlərinin fəaliyyəti üçün lazımi dövlət dəstəyinin təmin olunmasının vacibliyi vurgulanır. Həmçinin, sənəddə neft amilindən asılılığın minimuma endirilməsi, dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsi, dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılması, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təşkilati-idarəetmə mexanizmlərinin tətbiq edilmesi və galirlilik

səviyyələrinin artırılması istiqamətində real hədəflər müəyyənləşdirilmişdir.

Sənəddə göstərilir ki, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət bütçəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir. Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. **Kölgə iqtisadiyyatı minimuma endirilməli**, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi on yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranışın mədəniyyətinin tətbiqi: genişləndirilməli və təşviq olunmalı, korupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalşmalıdır.

Eyni zamanda, həmin arazilərdə istehsal fəaliyyəti ilə möşğül olan sahibkarlar üçün xammal və materialların idxlə ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi, ekoloji təmiz texnologiyaları tətbiq edən, "yaşıl artım" yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi kimi vacib faktorlar öna çəkilir.

Göründüyü kimi, Azərbaycan dövləti investisiya mühitini da-ha da yaxşılaşdırmaq üçün problemlərə çox diqqət yetirir, xarici ölkələrin iş adamlarını maraqlandıran biznes mühiti ilə bağlı bütün incəliklərə həssaslıqla yanaşır.

Konsepsiyanın əsas prioritetlərindən irəli gələrkən işğaldan azad edilmiş rayonların potensial imkanlarını ölkənin ümumi iqtisadi dövriyyəsinə cəlb etmək milli iqtisadi təhlükəsizliyin təmin edilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edər, işsizlik və yoxsulluq səviyyələri və urbanizasiya azalar, burada

kond təsərrüfatının inkişafı ilə qida məhsulları sahəsində idkaldan asılılıq azalaraq ixrac potensialı artar, əhalinin adambəşinə faktiki orta illik istehlak göstəriciləri əsas məhsullar üzrə qida normallarına uyğunlaşar. Bu ərazilərdə təbii sərvətlərin hasilatı, emalı məqsədi ilə müəssisələrin təşkili üçün lazımi resurs və mühit vardır ki, həmin resurslardan səmərəli istifadə edilməsi, yeni istehsal müəssisələrinin, xidmət obyektlərinin yaradılması, yeni təsərrüfat strukturlarının təşkili həmin ərazilərə köçürüfünlən insanların məşğulluğunun təmin edilməsinə də tökan verir. Xüsusi zona statusundan istifadə etməklə bölgəyə investisiyanın cəlbini artırmaq olar. Bunun üçün də mütləq müvafiq ərazilədə hansı emal, hasilat və digər müəssisələrinin yaradılmasının məqsədə uyğunluğu araşdırılmalı, bu təsərrüfat strukturlarında işləmək üçün lazımlı olan peşə-ixtisas, təhsil, iş təcrübəsinə tələblər müəyyən edilməli, öz dogma torpaqlarına köçürülöcək işləmək imkanlarına malik insanların sayı, onların peşə-ixtisas, cins-yaş tərkibi, təhsil səviyyəsi öyrənilməlidir.

İşgaldən azad olmuş ərazilərdə inkişaf siyasəti respublikada aparılan sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsi olduğundan həmin ərazilərin özünəməxsus coğrafi şərait və həmin regionun əhalisinin tarixən məşğul olduğu sahə nəzərə alınmalıdır. İqtisadi rayonların əmək ehtiyatlarından, istehsalın maddi ünsürlərdən, müxtəlif təbii ehtiyatlardan, iqlim şəraitindən, maliyyə imkanlarından, xarici investisiya və elmi-texniki potensialdan, ən əsası dövlətin dəstəyindən səmərəli istifadə etməklə müxtəlif təsərrüfatçılıq formalarının inkişafına nail olmaq mümkündür. Bu istiqamətdə həmin regionların daxili imkanlarından və mövcud potensialından səmərəli istifadə həlledici amildir.

Həmin ərazilərdə biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın, fermər təsərrüfatlarının müxtəlif formalıları ilə universitet və elmi-tədqiqat institutları arasında əlaqələrin möhkəmləndirilməsi məqsədə uyğundur. Bütün bunlar işgaldən azad edilmiş ərazilərin gələcəkdə ölkənin

iqtisadi gücündə özünəməxsus rol oynamasında, hətta dünyada yeni Qarabağ brendinin tanınmasına imkan verir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bögəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayır.

Göründüyü kimi, ölkədə beynəlxalq əməkdaşlığın bütün səmərəli formalarından istifadə etməklə aparılan siyasətin ideologiyasının ana xəttini milli mənafələri qorumaqla dünya bazarına çıxmaq, qloballaşan iqtisadiyyatda dövlətin mövqeyini möhkəmləndirmək, açıq qapı siyasetini düşünülmüş şəkildə aparmaq təşkil edir. Belə olduğu təqdirdə xüsusi də işğaldən azad olunan bölgələrdə investisiya mühitini daha da yaxşılaşdırmaq, AİZ-lərin fəaliyyətini genişləndirmək üçün mövcud çətinliklərə diqqət yetirilməli, xarici ölkələrin iş adamlarını maraqlandıran biznes mühiti ilə bağlı bütün incəliklər, o cümlədən maliyyə şəffaflığının təmin edilməsinə, korrupsiyanın qarışısının alınmasına, ürümilikdə maliyyə mühitinin sağlamlaşdırılmasına həssaslıqla yanaşılmalıdır, bütün bunların nəticəsində ölkənin xarici ticarət dövriyyəsi artar, onun strukturunu təkmilləşər.

Qloballaşan dünya iqtisadiyyatında baş verən prosesləri, onların Azərbaycana təsirini obyektiv qiymətləndirmək, iqtisadi və hüquqi islahatların qarşılıqlı əlaqəli şəkildə həyata keçirmək, ölkənin iqtisadi qüdrətinin, maliyyə imkanlarının artlığı şəraitdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı yeni keyfiyyət mərhələsinə çatdırmaq, səmərəli icra mexanizmi yaratmaq, iqtisadi strukturlar arasında koordinasiya işini əhəmiyyətli dərəcədə yüksəltmək uğurunda səyləri artırmaq, yeni iqtisadi sistemin daha da təkmilləşməsinə və möhkəmlənməsinə zəmin yaradacaq.

#### **4.2. Milli iqtisadiyyatın modernləşməsində aparılan investisiya siyaseti**

Investisiya milli iqtisadiyyatın modernləşdirilməsinin, davamlı iqtisadi və innovativ inkişafın təmin olunması, dünya təsərrüfatı sisteminə integrasiyanın genişləndirilməsinin əhəmiyyətli amilidir.

Investisiya - gəlir (mənfaət) və ya sosial-iqtisadi səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər faaliyyət obyektlərinə qoyulan maliyyə vəsaiti, habelə maddi və intellektual resurslardır. Belə vəsait və sərvətlərə pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar, müvafiq qaydada rəsmiləşmiş elmi-təcrübə və digər intellektual mülkiyyət, bu və digər istehsal növünün təşkili üçün zəruri olan, texniki, texnoloji, kommersiya və digər biliklərin möcmusu («nou-hau») aid edilir (4).

Dünyada hər bir dövlətin sosial-inkişafının təmin edilməsində əsas faktorlardan biri daxili investisiya ilə bərabər xarici investisiyadır. Hər bir xarici investorun məqsədini daha çox investisiya galirinin əldə edilməsi təşkil edir. Investorlar tərəfindən ölkədəki siyasi durum, iqtisadi şərait, xüsusilə investisiya mühiti, infrastruktur və əmək resursları ilə təminatın vəziyyəti, nəqliyyat xərcəri və investisiya faaliyyətinin hüquqi bazası haqqında ətraflı məlumatlar öncədən araşdırılır və müvafiq strategiya müəyyənləşdirir.

Investisiya faaliyyəti investorlar tərəfindən hayata keçirilir. **Investor** - (ingilis dilində - əmanətçi), investisiya layihəsinin hayata keçirmək üçün, maliyyələşdirən tərəfdır. Investorlar dövlət və hələdiyyət orqanları, rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər və ya onların müxtəlif formalı birlikləri, qeyri-hökumət təşkilatları, fondlar və s. ola bilər.

Investisiya faaliyyətini gəlir əldə etmək üçün investisiya qoyuluşu ilə başlanan işgüzər proseslərin möcmusudur.

Investisiya faaliyyətini hayata keçirmək üçün ölkədə əlverişli investisiya mühiti yaradılmalıdır. Xarici investorlar tərəfindən hər hansı bir ölkəyə investisiya qoyuluşları ilk növbədə investisiya mühitinin əlverişliyi səviyyəsi ilə müstəsna dərəcədə şərtlənir. Bu baxımdan xarici investisiyam cəlb etmək üçün ölkədə investisiya mühiti yaradılmalıdır.

**Investisiya mühitinin** əsas şərtləri bunlardır:

- ölkədə siyasi və iqtisadi sabitliyin olması;
- investisiya resurslarının mövcudluğu;
- investisiyaların maliyyəlaşması imkanının olması (ehtiyat, borc və ya xarici kapital);
- investisiya resurslarından istifadə bacarığı;
- investisiya faaliyyətinin hüquqi bazasının mövcudluğu;
- xarici investisiyaların tətbiqindən əldə olunan galirlərinin ölkədən çıxarmaq imkanının olması;
- dövlət zamanəti.

Investisiya mühiti Dünya Bankı tərəfindən maliyyələşdirilmiş aşağıdakı reytinglərlə qiymətləndirilir.


**Investisiya reytingi** - ölkənin əsas makroiqtisadi göstəricisi olan iqtisadi artımın və investisiya cəlbediciliyinin, kredit resurslarını qaytarmaq qabiliyyətinin əsas göstəricisidir.

**Avtonom reyting** - ölkənin debitor və ya kreditor olmasına əks etdirir.

Investisiya faaliyyətinin subyekti investor olub, dövlətlər, rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər, beynəlxalq hökumətlərərəsi maliyyə təşkilatları və qeyri-hökumət təşkilatları və s. ola bilər. Investisiya faaliyyətinin əsas obyektlərinə aşağıdakılardır:

- ölkə daxilində olan müəssisə və təşkilatlar;
- 100%-li xarici investisiyalı müəssisə və təşkilatlar;
- müştərək müəssisələr;
- milli təsərrüfat sahələri.

**Sxem 1. İnvestisiya mühitinin formallaşması**



Ümumiyyətlə, investisiya prosesi yeni fəaliyyətə başlanılması, fəaliyyətin genişlənməsi, istehsalda yeni texnologiyaların, elmin yeniliklərinin tətbiqi və istehsalın genişləndirilməsi ilə bağlı məsələləri əhatə edir və bir qayda olaraq daha çox gəlirin əldə edilməsi məqsədi daşıyır. İnvestisiyanın məzmununa və həcmində təsir edən amillər müxtəlidir (sxem 4).


**İnvestisiyaların məzmunu** iki formada nəzərdən keçirilə bilər:

- Birincisi - maliyyə kapitalına (qiymətli kağızlara) qoyulan vəsaitdir ki, buna portfel investisiyası deyilir. Məsələn, lotereya, səhmlər, istiqraz vərəqələrinə və s. gəlir əldə etmək üçün digər investisiya qoyuluşları.

- İkincisi - real sektora qoyulmuş vəsaitlərdir (birbaşa investisiyalar). Bu investisiyalarda məqsəd gəlir əldə etməklə, ölkənin sosial-iqtisadi inkişafına nail olmaqdır. Məsələn, nəqliyyat və ya sosial infrastruktur sahələrinə dövlətin qoyduğu böyük məbləğdə investisiyalarda əsas məqsəd təmürü sosial-iqtisadi inkişaf xidmət sahələrinin inkişaf etdirilməsi və yeniləşdirilməsidir.

**İnvestisiyanın həcmində** təsir edən amillər subyektiv və obyektiv olmaqla iki hissəyə ayırmak olar. Subyektiv amillər investisiya fəaliyyətinə olan meyldir. İnvestisiya fəaliyyətində olan dəyişikliklər nəticəsində investorun gəlirində baş verən dəyişikliklərə bölməklə, subyektiv amil kimi, investisiyaya olan meyil müəyyənləşir (sxem 2).

## Sxem 2. Investisiyanın məzmununu və həcmi



Istər daxili, istərsə də xarici investisiya fəaliyyətində asas Obyektiv amillərə işə aididir:

- investisiya gəlirlərinin səviyyəsi;
- faiz norması - yəni investisiya fəaliyyətində iştirak edən tərəflərin qoyduqları investisiyaların ümumi məbləğdə payı; Faiz norması investisiya fəaliyyəti üçün tərəflərin bağlılıqları müqavilənin müddəalarından asılı olaraq ya barabər pay bölgülü və ya qarışq pay bölgülü (faizlər müxtalifdir - «Ösrin müqaviləsində» olduğu kimi) olur;

- istehsalın dəyişmə səviyyəsi - əlavə qoyulmuş investisiya nəticəsində istehsalın dəyişməsidir;


- kapital ehtiyatları - investisiya fəaliyyəti məqsədi üçün mövcud olan kapital eks etdirir. Investisiya kapitalı dövlət tərəfindən qoyulursa bu dövlət bütçəsinin və ya müvafiq dövlət orqanının vəsaitləridir. Əgər hüquqi və fiziki şəxslər tərəfindən fəaliyyətə investisiya qoyulursa bu ehtiyat vəsaiti və ya alınan kredit (borc kapitalı) ola bilər.

amil lazım olan maliyyə manbəyinin mövcudluğunun düzgün müəyyənləşdirilməsidir. Ümumilikdə, investisiya fəaliyyətinin maliyyə manbələrini daxili və xarici olmaqla 2 hissəyə bölmək olar (sxem 3):

Investisiya fəaliyyətində mənfaət investisiyasının maliyyələşdirilməsinin başlıca məqsədidir. Investisiya fəaliyyətində iştirak edən hüquqi şəxslərdə mənfaət müəssisənin kommerts fəaliyyətinin nəticəsinin ümumiləşdirici göstəricisidir. Müəssisədə əldə edilən mənfaətdən bütçəyə vergi və digər tədiyələri ödədikdən sonra xalis mənfaət qalır ki, onun bir hissəsini istehsal və sosial xarakterli kapital qoyuluşuna yönəltmək olar. Mənfaətin bu hissəsi investisiyaya yiğim fond tərkibində və ya müəssisədə yaradılmış digər analoji fondlar tərkibində istifadə edilir.


Müəssisələrdə investisiyanın maliyyələşdirilməsinin manbəyi amortizasiya ayırmaları da ola bilər. Müəssisədə dəyərcə kəhənələminin yüksəmi mütəmadi baş verir. Lakin əsas istehsal fondları hər bir təkrar istehsal nörhələsindən sonra natural formada ödənilməni tələb etmir. Nəticədə sərbəst pul vəsaiti formalasır (amortizasiya ayırmalarını istehsal xərclərinə daxil etmək yolu ilə) və bu, müəssisənin əsas kapitalının təkrar istehsalının genişləndirilməsinə yönəldilə bilər (sxem 3).

### Sxem 3. İnvestisiyanın maliyyə mənbələri



İnvestisiya resursları bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir (sxem 4).

### Sxem 4. İnvestisiya resursları



İnvestisiya fəaliyyətinin maliyyələşdirme mənbələrinəndən biri daxili və xarici kreditlərdir. Xarici kreditlər müxtəlif formalarda verilə bilər – investisiya kreditləri, ixrac kreditləri, tədiyyə balansını tənzimləmək məqsədi ilə verilən kreditlər.

İnvestisiya əsasında reallaşdırılan fəaliyyətə başlamaq üçün investor onun əsas komponentləri və riskləri haqqında ətraflı məlumatlar əldə edilməlidir. İnvestisiya komponentlərinə aşağıdakılardır:

- investisiya layihəsi;
- investor;
- investisiya ərazisi;
- investisiya informasiyası;
- investisiya effekti;
- investisiya resursları;
- investisiya mənbələri;
- investisiya mədəniyyəti.

İnvestisiya layihəsinin həyata keçirilməsi dövründə olverişsiz şərait və müvafiq nəticələrin yaranması ehtimalı bir çox risklərlə üzləşə bilər. Buna investisiyanın həyata keçirilməsi şəraiti, həmin layihədə iştirak edən müəssisələrin maliyyə vəziyyəti, investisiya layihəsinin əsas texniki-iqtisadi göstəriciləri barədə yarımqıq və ya dəqiq olmayan informasiyanın xassəsi aiddir. Adətən risklər aşağıdakı kimi fərqləndirilir:

- istehsal riskləri - investisiya fəaliyyəti zamanı bir çox subyektlərlə müqavilələr bağlanır. Bu müqavilələrin razılışdırılmış vaxtda yerinə yetirilməməsi, gecikmə və ya pozulması nəticəsində sərf olunmuş vəsaitdən nəzərdə tutulan gəlirin əldə edilməsi riskini yaradır.
- maliyyə riskləri - investisiya fəaliyyəti hər bir dövlət, yerli və xarici hüquqi və fiziki şəxslərin ehtiyat və borc kapital hesabına maliyyələşir. Nəzərdə tutulan maliyyə mənbələrindən investisiya fəaliyyəti üçün vəsaiti vaxtda çatdırılmaması, maliyyə böhran olması, fəaliyyətin baş tutmamasına səbəb ola bilər.
- bazar riskləri - investisiya fəaliyyəti nəticəsində istehsal olunan əmtəcaya və ya görünlən xidmətə bazaarda tələb olmadıqda və ya rəqabətqabiliyyətliliyi aşağı olduqda, onların realizə

olunmaması və müqabilində heç bir gəlirin əldə edilməməsi ilə bazar riski yaranır.

- siyasi riskləri - ölkədə siyasi vəziyyətin dəyişməsi, hakimiyyət çevrilişi, sosial gərginlik və s. investisiya fəaliyyətinin yerinə yetirilməməsinə və ya heç bir gəlirin əldə edilməməsinə səbəb olur.

İnformasiya - investisiya fəaliyyətinə başlamaq üçün əldə edilən informasiyalarda qeyri-dəqiqlik və çatışmamazlığın olması nəzərdə tutulan istehsal və xidmətin yerinə yetirilməməsi ilə nəticələnir.

Müddətinə görə investisiyalar - qısa müddətli - bir ilə qədər, orta müddətli - 2-5 il və uzun müddətli - 5 ildən çox investisiyalara bölünürler.

İnvestisiya fəaliyyətindən əldə edilmiş vəsaitlərin hesablanması görə:

- ümumi gəlir - investisiya fəaliyyətindən alınan gəlirdir;
- xalis gəlir - investisiya fəaliyyətinə çəkilən bütün xərclər, vergi, kredit və digər ödəmələr ümumi gəlirdən çıxıldıqdan sonra qalan gəlirdir.

İnvestisiya layihəsi - investorun həyata keçirilməsi nəzərdə tutulan investisiya fəaliyyətinin əsas sənədidir. Hər bir investisiya fəaliyyəti investisiya layihəsi tərtibi ilə başlayır (4). Investisiya layihələri olduqca müxtalif qruplara və növlərə bölünür ki, onlara aşağıdakılardır aid edilir (sxem 5):

#### Daxili investisiya layihələri:

Bu layihələrdə investisiya obyektləri ölkə daxilində olur. Məsələn, küləvi yaşayış və küləvi ictimai sahələrdə tikinti infrastruktur və kənd təsərrüfatının inkişaf layihələri.

Xarici - investisiya layihələri - başqa bir dövlət ərazisində yerləşən obyektlərə yatırılması üçün tərtib edilir. Məsələn, ARDNS Gürcüstan, Türkiyədə və s. dövlətlərə investisiya layihələri fırza fəaliyyəti.

İnvestisiya layihələrinin növləri isə aşağıdakılardır:

- Elm tutumlu investisiya layihələri - bu elmi tədqiqatların natiyətçilərinin istehsal və xidmət sahələrinə tətbiqi, innovasiya və s. üzrə investisiya layihələridir.

- İstehsal-texniki investisiya layihələri - yeni texnika və texnologiyaların istehsalata tətbiqi ilə əmək məhsüldarlığının artırılması üçün tərtib edilmiş layihələrdir ki, burada məqsəd daha çox məhsul istehsalıdır.

- Tikinti - investisiya layihələri - dövlətin, hñquqı və fiziki şəxslərin, həmçinin xarici investorların hesabına tikinti işlərinin yerinə yetirilməsi üçün tərtib edilir. Tikinti-investisiya layihələri yaşayış evlərinin, müəssisə və təşkilatların tikintisi üçün tərtib edilir və reallaşır.

- Ticarət investisiya layihələri - Bu layihələrin reallaşması ilə investisiya gəlirləri tez oldu olunsa da riskli fəaliyyətdir. Ticarət investisiya layihələri çox şaxəli olmaqla bərabər onların daxili və xarici kimi növləri mövcuddur.

- Beynəlxalq neft-qaz investisiya layihələri. Bütün dövlətlərdə, iştənilən sahədə və əhalinin yaşayışının təminatında neft-qaz resurslarının emal məhsullarından geniş istifadə olunur. Lakin bu yeraltı sərvət bütün dövlətlərdə olmadığından, onlarla təminat dövlətlər üçün daimi problem məsələ olmaqdadır. Investisiyanın neft-qaz sahələrinə ehtemal edilməsi və layihələrinin reallaşması bu sahələrin inkişaf etdirilməsi ilə bərabər qeyri-neft sektorunun inkişafı və əhalinin sosial təminatı üçün zəruridir.

- Beynəlxalq neft - qaz ixrac boru marşrutları investisiya layihələri. Enerji təhlükəsizliyinin aradan qaldırılması üçün belə investisiya layihələri XX-XXI əsrin ən aktual və ən problemləri məsələlərinəndəndir. Belə beynəlxalq boru marşrut layihələrinin reallaşması idxləçi ölkələrdə enerji təhlükəsini aradan qaldırmaqla bərabər dövlətlər arasında qarşılıqlı münasibətlərə və birgə əməkdaşlığı əsas verir (məsələn, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və s. neft - qaz beynəlxalq ixrac boru kaməri marşrutları).

- Keyfiyyətin yaxşılaşdırılması üzrə investisiya layihələri - innovasiyalı istehsal və xidməti əhatə edərək, rəqabətqabiliyyətli əmtəə istehsalı və xidmət üçün çox əhəmiyyətliidir. Bu layihələr qloballaşma şəraitində dünya bazarında əmtəə satışının əsas şərtidir.

- Su təminatı investisiya layihələri - əhalinin, bütün istehsal sahələrinin, xidmətin həyata keçirilməsinin əsas şərtlərindəndir. Su təminatı xüsusən kənd təsərrüfatı məhsul istehsalı və emalının, ərzaq təhlükəsizliyinin əsasdır,

- İnfrastruktur investisiya layihələri - bütün sahələrin inkişaf etdirilməsinə xidmət üçün tərtib edilir.

Bu layihələrin bir neçə növü mövcuddur,


a) Nəqliyyat-kommunikasiya infrastruktur layihələri - bilavasitə yolların, körpülərin təmiri və yenidən, dünya standartlarına uyğun təkliməsi üçün həyata keçirilir. Nəqliyyat infrastruktur layihələrinin reallaşması əhalinin hərəkəti və bütün sahələrin inkişafının vacib şərtidir.

b) Sosial - infrastruktur layihələri - əhalinin sosial tələblərini təmin etmək üçün həyata keçirilir. Hər bir dövlətin sosial-iqtisadi inkişafında əsas məqsəd ölkənin iqtisadiyyatını möhkəmləndirmək və əhalinin maddi rifah halını yaxşılaşdırmaq olduğundan, bu layihələr müümət əhəmiyyət kəsb edir.

c) İstehsal infrastruktur layihələri - tez bir vaxtda gəlir götürməklə bərabər, ölkənin sosial-iqtisadi inkişafına nail olunur.

İstehsal infrastruktur layihələri istehsal prosesində iştirak etməyib, onun həyata keçirilməsinə xidmət edən sahələri əhatə edir. Yəni istehsal fəaliyyətinin davamlılığı və nəzardə tutulmuş qaydada həyata keçirilməsi tiçün nəqliyyatın, su, elektrik, informasiya-kommunikasiya texnologiyasını və s. aramsız və yüksək səviyyədə təminatı istehsal infrastruktur layihələrində əks olunur.

**Sxem 5. Investisiya layihələrinin növləri**



Investisiya layihələrinin qiymətləndirməsi nəticəsində investisiya layihəsinin səmərəliliyinə təsir göstərən amillərin əks olunduğu hesabatı alda edir. Hesabatın öyrənilməsinin yekunları üzrə o layihədə iştirak edib etməmək barədə qərar qəbul edir. Investisiya layihələrinin səmərəliliyi bütövlükdə layihənin onun iştirakçılarının maraqlarına uyğunluğunu əks etdirən göstəricidir.

Investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsində başlıca göstəricilər bunlardır:

- layihəyə vəsait qoyuluşunun rentabelliyi;
- investisiyalarının qaytarılması müddətləri;
- nəticəyə əhəmiyyətli təsir göstərə risk dərəcəsi və amilləri.

Investisiya layihələrinin həyata keçirilməsi üçün təşkil edilən tenderdə iştirak etmək istəyən tərəflər öz biznes-planını təklif edirlər.

Bazar iqtisadiyyatı şəraitində dövlətin investisiya faaliyyətini tənzimlənməsi iki metodla həyata keçirilir: 1) inzibati, 2) iqtisadi. Bu tənzimləmədə səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəndilən əsaslı vəsait qoyuluşunda avadanlıq və maşınlar üçün məsəlin xüsusi çəkisini yüksəltməkdən, informasiya və kommunikasiya texnologiyalarının bütün sahələrdə tətbiqindən, infrastruktur sahələrinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsindən, elm tutumlu istehsalın inkişaf etdirilməsindən, istehsal fondlarının yeniləşməsindən ibarətdir.

Müasir dövrə bu istiqamətdə hər bir dövlətin iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər aparılır və dövlətin investisiya faaliyyətinin tənzimlənməsinin formallaşmasına diqqət daha da artırır. Investisiya qoyuluşları vasitəsilə dövlət iqtisadiyyatın strukturunda əhəmiyyətli keyfiyyət dəyişiklikləri həyata keçir ki, bu da təsərrüfat mexanizminin təkmilləşdirilməsində və iqtisadi inkişafda mühüm əhəmiyyət kəsb edir. (6)

İnvestisiya faaliyyətinin dövlət tənzimlənməsi, investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrdə cəmləşdirilməsi üzrə kompleks tədbirlərinin müəyyən edən təsərrüfat qərarlarının möcəməsu olmaqla bərabər iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldilməsi və milli gəlirin artması və onların həyata keçirilməsi həmcinin, beynəlxalq iqtisadi münasibətlərinin tənzimlənməsini təmin edir. Dövlətin investisiya faaliyyətinin tənzimlənməsində on mühüm vəzifəsi mövcud ehtiyatlardan səmarəli istifadə etməkdir, dövlətin həlli vacib layihələrini reallaşdırmaq, informasiya kommunikasiya yeniliklərini təmin edən sahələri inkişaf etdirməkdən və lazımdırda maliyyələşdirməkdən ibarətdir.


İnvestisiya layihələrinin reallaşdırılmasının əsası maliyyə təminatıdır. Məhz buna görə də, dövlət bündə vəsaitindən də əlavə investisiya mənbələrindən də istifadəni tənzimləyir. Investisiya proseslərinin göləcək inkişafı üçün dövlətin aşağıdakıları tənzimləməsi zəruridir:

- investisiya prosesində iştirakını təmin və rifahını yaxşılaşdırmaq üçün əhalinin pul vəsaitlərinin cəlb edilməsinə şərait yaradılması;
- əmtəə istehsalçıları və xidmət sahələrində çalışanlara vergilərin azaldılması və differensiasiyası;
- banklarda investisiya faaliyyəti üçün verdikləri kreditlərinin faizinin azaldılması;
- sahibkarlar tərəfindən bəzi investisiya layihələrinə maliyyə dəstəyinin edilməsi;
- əhalinin intellektual səviyyəsinin artırılması üçün elmi, təhsilə innovasiyaların tətbiqinə investisiya qoyuluşunun artırılması.

Dövlətin investisiya faaliyyətinin tənzimlənməsindəki müüm məsələ uzunmüddətli investisiya faaliyyəti və xarici investisiyanın cəlb edilməsi üçün müvafiq iqtisadi şəraitin yaradılmasıdır ki, bu da müvafiq investisiya mühitinin

gerçəklənməsi ilə reallaşır. Investisiya faaliyyətinin dövlət tənzimlənməsinin formaları aşağıdakılardır (bax sxem 5):

**Sxem 6. Investisiya faaliyyətinin dövlət tənzimlənməsi formaları**



Xarici investisiyaların xüsusiyyətləri, həyata keçirilmə dərəcəsindən və məqsədlərindən asılı olaraq hərəkətinin iki forması - birbaşa xarici investisiyaları (BXİ) və portfel investisiyalarmı (PI) fərqləndirirlər.

Birbaşa xarici investisiyalar uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ixracatçısı tərəfindən qəbul edən ölkənin ərazisində istehsalın təşkilini və ya idarəedilməsini nəzərdə tutur. Birbaşa xarici investisiyalar praktik olaraq özəl

sahibkar kapitalının ixracı ilə əlaqədardır. Birbaşa xarici investisiyaların tərkibinə aşağıdakılardaxil edilir:

- şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları;
- birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfaətin həmin müəssisəyə reinvestisiya edilməsi;
- baş müəssisə və onun xarici filialları arasında şirkətdaxili kapital köçürmələri.

Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir.

Birinci, onlar əmtəə və xidmət istehsalına kapital qoyuluşunun sabit mənbəyi kimi çıxış edirlər, texniki yardım, nou-hau, idarəetmənin və marketinqin qabaqcıl metodlarının transferlərini təmin edirlər.

Ikinci, xarici investisiyalar xarici borclardan və kreditlərdən fərqli olaraq ölkənin xarici borcuna əlavə yük olmur, əksinə onun ödənilməsi üçün vəsaitlərin əldə edilməsinə şərait yaradır.

Üçüncüsü, birbaşa xarici investisiyalar milli iqtisadiyyatın dünya iqtisadiyyatına daha səmərəli integrasiyasına (xarici əlaqələrin artması, müxtəlif çeşidli istehsal və elmi-texniki əməkdaşlıq vasitəsi ilə) imkan verir, ixracın şaxələndirilməsinə şərait yaradır.

- Birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsirini aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar:

- Transmilli şirkətlərin «qız» müəssisələrinin və filiallarının yaradılması iqtisadiyyata kapital qoyuluşlarını artırmasına səbəb olur ki, bu da əmək məhsuldarlığının artım və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir.
- Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır.

- Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir, belə ki, transmilli şirkətlər tərəfindən digər dövlətlərin daxili bazarlarına əmtəə ixracı kanalı kimi aktiv surətdə istifadə edilir.

- Transmilli şirkətlər filiallarının potensial zərərlərini tam örtmək qabiliyyətinə malikdirlər. Əgər filialların əməliyyatları qeyri-rentabellidirsə, onda gəlirlər repatriasiya edilir və deməli, kapital qoyuluşları əldə edilmiş mənfaət hesabına özünü doğruldu.

Birbaşa xarici investisiyaların mənfi təsirini kimi aşağıdakılardı göstərmək olar:

- Yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi üzərində nəzarətin itirilməsi. İstehsalın müəyyən sahələri üzrə nəzarət faktiki olaraq xarici şirkətlərin əlinə keçir ki, bu da inkişaf strategiyasının müəyyən edilməsinə öz təsirini göstərir.

- Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri ədalətli rəqəbat əsasında daxili bazardan çıxara bilər.

- Birbaşa xarici investisiyalar, əgər filialların istehsalı iri həcmli idxlə təlab edirsə, kapital idxlə edən ölkənin tədiya balansına mənfi təsir göstərə bilər. Bu zaman istehsal xarici bazara deyil, daxili bazara daha çox istiqamətləndiyi halda mənfi effekt dəha güclü olacaq.

Azərbaycan Respublikasında makroiqtisadi sabitliyə, dinamik sosial-iqtisadi tərəqqiyə nail olunmasında, habelə davamlı inkişafın təmin edilməsində investisiyanın dövlətin tənzimlənməsinin rolü böyükdür. Enerji daşıyıcılarının əhəmiyyətinin artdığı müasir dövrdə, Azərbaycanın xarici investorlara etdiyi güzəştlər ölkəyə investisiya, əsasən neft-qaz sənayesinə və bununla bağlı sahələrə qoyulmasına səbəb olmuşdur. Neft strategiyasının reallaşdırılan «Ösrin müqaviləsi» və digər müxtəlif mərhələlərdə verilən bonuslar, vergilər və s. vasitələrlə ölkədə tədricon iqtisadi tənəzzüldən tərəqqiyə keçid başlamış və müasir yüksək iqtisadi inkişaflı ölkəyə çevrilmişdir.

Cədvəl 1.

## İqtisadiyyata yönəldilən investisiyalar

Azərbaycan Respublikasında həyata keçirilən investisiya fəaliyyətinin dövlət tənzimlənməsinin əsası aşağıdakılardır:

- Xarici investisiyaların böyük gölirlər vəd edən sahələrə cəlb edilməsi. Buraya əsasən mineral ehtiyatlarının və cəmləşdiyi yataqların işlənməsi ilkin emalı daxildir;
- dövlət vəsaitlərinin investisiya məqsədləri üçün (ARDNF, Dövlət Investisiya Şirkəti) toplanması;
- sosial, strateji məqsədlər, infrastrukturun inkişafı və yenidən qurulması istiqamətində dövlət investisiya layihələrinin həyata keçirilməsi;
- qeyri-neft sahələrinə investisiyaların cəlb edilməsi.

Ölkə iqtisadiyyatına xarici investisiyanın cəlb olunması dünya kapital bazarda investisiya resursları üçün kaskin qorabət şəraitində gedir. Azərbaycan rəqabət müburizasında müvəffəqiyyətə nail olmaq üçün xarici kapitala açıq ölkə modelinin yaradılması və möhkəmləndiriləcək istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir.

İnvestisiya fəaliyyətinin hüquq bazasının yaradılması üçün «İnvestisiya fəaliyyəti haqqında» (1995-ci il) ildə isə «İnvestisiya fondları haqqında» (1999-cu il) qanunlar qəbul edilmişdir.

1997-ci ildə Azərbaycan Respublikasının «Dövlət sektoruna investisiya qoyuluşunun orta müddətli programı»nın (1998-2000-ci illər) qəbul edilməsi ilə xarici investisiyaların qorunmasına dair dövlət təminatının veriləməsi, qanunla tənzimlənən xarici investorların fəaliyyətinə tam təminatın veriləməsi, digər məsələlər üzrə əsaslı işlər yerinə yetirilmişdir.

Azərbaycan iqtisadiyyatının investisiyalara tələbatı və bütün mənbələr üzrə tətbiqi əhəmiyyətli dərəcədə inkişaf etmişdir (cədvəl 1).

|   | 2005    | 2006    | 2007     | 2008     | 2009     | 2010     |
|---|---------|---------|----------|----------|----------|----------|
| Bütün mənbələr üzrə investisiya qoyuluşları (xarici investisiyalar nəzərə alınmaqla): |         |         |          |          |          |          |
| mln. manat  | 6 733,4 | 7 415,6 | 10 353,9 | 13 328,0 | 10 475,0 | 14 118,9 |
| mln. dollar   | 7 118,5 | 8 300,4 | 12 066,1 | 16 066,0 | 13 033,5 | 17 591,4 |
| Xarici investisiyalar:  |         |         |          |          |          |          |
| mln. manat  | 4 628,5 | 4 514,2 | 5 727,2  | 5 625,8  | 4 395,1  | 6 619,7  |
| mln. dollar   | 8 893,2 | 5 052,8 | 6 674,3  | 6 847,4  | 5 468,6  | 8 272,8  |
| Daxili investisiyalar:  |         |         |          |          |          |          |
| mln. manat  | 2 104,9 | 2 901,4 | 4 626,7  | 7 702,2  | 6 079,9  | 7 499,2  |
| mln. dollar   | 2 225,3 | 3 247,6 | 5 391,8  | 9 374,6  | 7 564,9  | 9 343,6  |

|   | 2011     | 2012     | 2013     | 2015     | 2015     | 2016     |
|---|----------|----------|----------|----------|----------|----------|
| Bütün mənbələr üzrə investisiya qoyuluşları (xarici investisiyalar nəzərə alınmaqla): |          |          |          |          |          |          |
| mln. manat  | 17 048,8 | 20 251,1 | 21 448,2 | 21 890,6 | 20 057,4 | 22 868,5 |
| mln. dollar   | 21 588,9 | 25 777,8 | 27 340,0 | 27 907,5 | 19 547,2 | 14 329,5 |
| Xarici investisiyalar:  |          |          |          |          |          |          |
| mln. manat  | 6 849,8  | 8 102,7  | 8 269,3  | 9 175,7  | 10 998,9 | 16 216,1 |
| mln. dollar   | 8 673,8  | 10 314,0 | 10 540,9 | 11 697,7 | 10 719,1 | 10 161,1 |
| Daxili investisiyalar:  |          |          |          |          |          |          |
| mln. manat  | 10 199,0 | 12 148,4 | 13 178,9 | 12 715,0 | 9 058,5  | 6 652,4  |
| mln. dollar   | 12 915,0 | 15 463,8 | 16 799,1 | 16 209,8 | 8 828,1  | 4 168,4  |

Mənbə: <https://www.stat.gov.az/source/finance/>

2004-cü ildən başlayaraq regional Dövlət Proqramlarına uyğun olaraq, naqliyyat, istehsal və sosial infrastrukturlara investisiya qoyuluşu artmışdır.

Dinamik iqtisadi inkişaf sahəsində artıq öz modelini yaradan Azərbaycan mühüm investisiya layihələrinin reallaşması üzrə

qazamlan uğurların miqyasının daha da genişlenməsini iqtisadiyyatın dövlət tənzimlənməsində prioritet istiqamətlərdən biri kimi qarşıya qoyulub. Respublikadakı mövcud sosial-iqtisadi inkişaf və innovasiyalı iqtisadiyyatın, ehtiyat valyutanın artması (16 milyard dollara qədər) investisiya layihələrinin həyata keçirilməsinə imkan yaratmışdır. Belə ki, 2003-2008-ci illərdə ölkə iqtisadiyyatın 250 milyard dollar məbləğində investisiya qoyulmuşdur ki, bu da müstəqillik illərində ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 93 faizini təşkil edir.

Hazırda ölkəmizin sərhədlərindən kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) investisiyaların müxtəlif xarici dövlətlərdə ölkə kapitalı əsasında fəaliyyət göstərən iqtisadi obyektlərin sayı ilə bəil çoxalmaqdadır. Qarşıdakı dövr ərzində ölkəmizin investisiyu qüdrətinin artacağı isə on nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən da qeyd edilir. Məsələn, Dünya Bankının proqnozlara görə, «Ortamüddəli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək».

Ölkəmizin investisiya qoyduğu əsas dövlətlər sırasında Gürcüstan, Türkiye, Rusiya, Rumıniya, Belarusiya, Çin və s. dövlətləri gəstirmək olar. Investisiya qoyulacaq dövlətlər və investisiya üçün hansı obyektlərin seçilməsində Azərbaycan müstəqil və sərbəst olub, dövlət tərəfindən tənzimlənir.

#### **4.3. Dövlət və bələdiyyə idarəetməsində bütçə sistemi və vergi inzibatçılığı**

Spesifik ictimai xüsusiyyətə malik olan, habelə cəmiyyətdə mövcud real iqtisadi əlaqələri əks etdirən maliyyə, bir iqtisadi kateqoriya kimi pul vəsaitlərindən istifadənin təşkili formasını ifadə edir. Qərb iqtisadi ədəbiyyatlarında ittiqotlarda maliyyə sözünün etimologiyasının özünaməxsus transformasiyası qeyd olunur; latin sözü «Finiss» qədim fransız dilində «Finaunce» və ingilis dilində «Finance» kimi miqrasiya etmişdir.

Maliyyə bir iqtisadi anlayış kimi, pul vəsaitlərinin və fondların yaranması, bölgüsü və istifadəsini əks etdirən münasibətlərdən ibarətdir. Maliyyə bütünlükdə məhsulun dövriyyəsini, mübadiləsini təmin edən pul vəsaitlərinin hərəkətini ifadə edir. Maliyyə ölkələrin mərkəzi banklarının, dövlət krediti və bütçə siyasetinin vəsaitəsilə formallaşan pul vəsaitlərinin məcmu dəyarıdır. Maliyyə bir çox fonda – dövlət bütçəsinə, bank fonduna, siğorta fonduna və s. cəlb olunan və istifadə olunan pul vəsaitidir.

Pulun dövriyyəsini əks etdirən maliyyə münasibətləri pul münasibətlərindən fərqli olaraq bir neçə xüsusi keyfiyyətlərə sahibdir. Bunlara aşağıdakılardır:

1. Maliyyə münasibətlərinin bölgü xarakterini sahib olması.

Maliyyə ölkədə ümumi milli məhsulun, həmçinin milli gəlirlərin bölgüsü və yenidən bölgüsünü həyata keçirən bir anlayışdır.

2. Maliyyə münasibətlərinin bilavasitə dövlətlə bağlı anlayış olması.

Başqa sözlə, maliyyə münasibəti imperativ xüsusiyyətə sahibdir. Maliyyə münasibətləri dövlətlər əlaqəli yaranan imperativ pul münasibətlərini özündə ehtiva edir.

3. Maliyyə münasibətlərinin pul fondlarının formallaşması və istifadəsi üzrə prosesləri əhatə etməsi. Maliyyə müxtəlif səviyyələrdə (dövlət, bələdiyyə, müəssisə və s.) pul fondlarının meydana gəlməsi və bunlardan istifadə zamanı yaranan iqtisadi münasibətlər sistemini əks etdirir.

Yuxarıda göstərilən xüsusiyyətlərdən başqa bütünlükdə maliyyənin mərkəzləşdirilmiş ictimai maliyyə ilə biznes maliyyəsindən ibarət olduğunu qeyd etmək olar. İctimai maliyyə öz növbəsində mərkəzi hökumətlərin (dövlət bütçəsi, bütçədən-kənar dövlət fondları və s.), yerli hakimiyət orqanlarının (yerli bütçələr), dövlət agentliklərinin və müəssisələrin maliyyəsindən ibarətdir. Biznes maliyyəsi isə özəl sektorun sahib olduğu müxtəlif maliyyələri əhatə edir.

Dövlət və bələdiyyə maliyyəsinin mahiyyəti onun reallaşdırıldığı funksiyalarla müəyyən edilir. Bu funksiyalara əsasən təsərrüfat proseslərinin pul vasitələri ilə təmin edilməsi funksiyası, bölgü funksiyası, nəzarət funksiyası və tənzimləmə funksiyası aid edilə bilər. Ölkədə dövlət və bələdiyyə maliyyəsi vasitəsilə bölgü funksiyası reallaşır, istehsal və qeyri-istehsal sahələri arasında, habelə bu sahələrin daxilində milli gəlirin bölgüsü baş verir. Maliyyə mexanizminin köməyi ilə iqtisadiyyatın müəyyən sferasından əldə olunan gəlir başqa bir sferaya yönəldilir. Dövlət və bələdiyyə maliyyəsinin digər funksiyası nəzarət funksiyasıdır və iqtisadi prosesin başqa bir tərəfini, maliyyə resurslarının hərəkətinə nəzarəti formalasdırır. Maliyyə resurslarının təsərrüfat subyektlərinin bütçələrinə zamanında daxil olması nəzarət funksiyası vasitəsilə reallaşaraq, maliyyənin bölgü funksiyasının effektivliyinin qiymətləndirilməsinə imkan verir. Maliyyənin bölgü funksiyası hüquqi qayda və normalara əsasən formalasdır və icra edilir. Qüvvədə olan qanun, qayda, hüquqi aktlar, normalar maliyyə fəaliyyətini, eləcə də istehsal prosesini nizamlaması hesabına həyata keçirilir.

Dövlət və bələdiyyənin iqtisadi və sosial siyasetinin reallaşdırılmasının əsas mexanizmi bütçə sistemidir. Bütçə vasitəsilə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vasitəi fondları qurulur və istifadə edilir.

Azərbaycan Respublikasında dövlət və bələdiyyə bütçəsinin əsas məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vasitənin toplanmasını və istifadəsini təmin etməkdir.

Bütçə prosesləri bütçə qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasında bütçə qanunvericiliyi dedikdə Azərbaycan Respublikasının Konstitusiyası, "Bütçə sistemi haqqında" Azərbaycan Respublikasının qanunu, "Bütçə sistemi haqqında" qanuna uyğun olaraq qəbul edilən dövlət bütçəsi

haqqında qanunlar və digər normativ-hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərdə tutulur.

"Bütçə sistemi haqqında" Azərbaycan Respublikasının qanununda bütçə, Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazımlı olan pul vasitənin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi kimi tərif edilmişdir. Yəni bütçə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərlərinə düşən vəzifə və funksiyaları yerinə yetirirlər. Belə ki, dövlət və bələdiyyələr öz bütçələri hesabına idarəetmə aparatını, sosial-mədəni tədbirləri maliyyələşdirir, iqtisadiyyati tənzimləyir və inkişaf etdirir.

Azərbaycanda dövlət bütçəsi kimi yerli bütçələr da müstəqilliya sahib olub öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli bütçə vasitə barədə sərəncam vermək hüququ ilə təmin edilmişdir. Azərbaycan Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin bütçə fəaliyyətinə müdaxiləsinə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir. Bələdiyyələr yerli bütçənin maliyyə ilinin sonunda bütçədə qalmış qəliqlərindən sərbəst istifadəyə müstəqil olaraq sərəncam verir. Bələdiyyə yerli bütçəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil formada tərtib, müzakirə, təsdiq və icra edir, daha sonra isə onun icrasına nəzarəti həyata keçirdir.

Bütçə iqtisadi kateqoriya olaraq, maliyyə sisteminin tərkib hissəsidir və maliyyə münasibələrini özündə təzahür etdirir. O, bir sıra mühüm funksiyaları özündə əks etdirir. Bütcənin əsas funksiyalarına aşağıdakılardır:

- ümumi daxili məhsulun yenidən bölgüsü,
- iqtisadiyyatın tənzimlənməsi və təşviqi,
- sosial siyasetin həyata keçirilməsinin maliyyə təminatı,

• pul vəsaitləri fondlarının formallaşması və istifadəsinə nəzarət.

Azərbaycan Respublikasında bütçə sistemini Azərbaycan Respublikasının dövlət bütçəsi, Naxçıvan Muxtar Respublikasının bütçəsi və yerli bütçələr təşkil edir. Bütçə sisteminin vahidliyinin təmin olunması üçün ölkədə eyni bütçə təsnifatı, bütçə sənədləri və formalarından istifadə olunur. Bütçələrin icrasına dair müntəzəm hesabat və icmal bütçə hesabatının hazırlanması və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Dövlət və bələdiyyə bütçələrinin müstəqiliyi mövcud qanunvericiliyə uyğun olaraq vahid bütçə təsnifatı çərçivəsində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququ ilə təmin edilir.

Bütçə gəlirləri, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əvəzi ödənilmədən və qaytarılmadan dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının soroncamına verilən pul vəsaitləridir. Dövlət və bələdiyyənin pul vəsaiti fondlarının formallaşması prosesi dövlət və bələdiyyə ilə müəssisə və əhali arasında əmək gələn iqtisadi münasibətləri əks etdirir.

Dövlət və bələdiyyə bütçəsinin gəlirləri – vergilərdən, qrantlardan və digər gəlirlərdən ibarətdir. Dövlət və bələdiyyə bütçəsinin gəlirlərinin yiğimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

Müasir demokratik cəmiyyətdə ictimaiyyətin tələblərini somarəli şəkildə təmin etmək üçün zamanın şərtlərinə uyğun dövlət idarəetməsinin tətbiqini zəruri edir. Dövlət idarəetməsi cəmiyyətdə ədalətin təmin edilməsinə, bütün sosial qrupların mənafələrinin müdafiəsinə, habelə cəmiyyətin davamlı inkişafı üçün zəruri şərt və tələblərin yerinə yetirilməsinə xidmət etməlidir.

Sıralanan bu məqsədlərə çatmaq üçün dövlət idarəetmə sistemi ən optimal şəkildə təşkil edilməli və onun bütün alt sistemləri

effektiv faaliyyət göstərməlidir. Dövlət idarəetməsinin önemli alt sistemlərindən biri vergi inzibatçılığıdır.

Vergi inzibatçılığı yalnız vergi yiğan bir orqanı deyil, habelə vergi dərəcəsi, tarifi və güzəştərinin müəyyənləşməsi, tətbiqi, hesablanması, toplanması və nəzarəti kimi bir çox faaliyyətləri əhatə edir. Bu faaliyyətin hər bir mərhələsində rezident və qeyri-rezident vergi ödəyiciləri ilə yaranan münasibətlər də vergi inzibatçılığına daxil edilir. Bu idarəetmə sahəsi ölkənin inkişafının təmini, beynəlxalq əməkdaşlığının genişlənməsi və rəqabətqabiliyyətinin yüksəldilmesi üçün mühüm olduğundan tədqiqi mütəmadi xarakter daşıyır. Bu səbəbdən hər ölkə üçün vergi inzibatçılığının müasir meyllərinin öyrənilməsi və yeni tələblərə uyğunlaşdırılması zəruridir.

Vergitutmanın klassik funksiyası dövlət xərclərini maliyyəlaşdırmaq üçün gəlirin təmin edilməsidir. Dövlət toplanan vergi gəlirləri ilə cəmiyyətə təhlükəsizlik, infrastruktur, təhsil, sahiyyə və sosial barış kimi faydası iqtisadi cəhətdən bilavasita ölçülü bilməyən ictimai mal və xidmətlər təqdim edir. Stabil və planlaşdırılmış vergi gəlirlərinin əldə edilməsi isə yaxşı təşkil edilmiş və yetkin şəkildə həyata keçirilə bilən vergi inzibatçılığı təlob edir.

Vergi inzibatçılığı vergi orqanı və ya vergi siyasəti anlayışlarından daha geniş mənaya sahibdir. Çünkü bu anlayış, vergitutma prosesi müəyyən bir faaliyyət və ya dövr üçün başa çatdıqdan sonra onun göstərə biləcəyi təsirlər nəticəsində yaranacaq vergi münasibətlərin idarəedilməsinə qədər geniş bir faaliyyəti əhatə edir.

Vergi inzibatçılığı vergilərin ən az xərclə və qanunda təsbit olunmuş ən təsirli metodlarla yiğilmasını təmin edən vasitə, qaydalar və tədbirlər məcmusudur. Digər tərəfdən isə o, vergiya könüllü əməkletməni asanlaşdırıran, vergidən yayınmanın qarşısını alan və vergi qaćaqçılığı ilə mübarizə tədbirlərdən ibarət bir sistemdir.

Vergi inzibatçılığında – giriş (input) "insan və informasiya" olduğu halda, çıkış (output) idarəcilik baxımından "gəlir", vergi ödəyiciləri baxımından isə "ədalət" olan bir anlayışdır. Bu nəticələrin ən optimal şəkildə əldə edilməsi isə vergi inzibatçılığı modelinin düzgün seçimində asıldır.

Vergitutma sistemində fəaliyyət göstərən təşkilatların effektiv və təsirli fəaliyyəti üçün onlar kifayət qədər solahiyətlərə, muxtarlıyyətə və resurslara sahib olmalıdır. Dövlətin qanun və qaydalarına, davranış kodeksinə tabe olan vergi orqanları ədalətli və qarəzsiz şəkildə fəaliyyət göstərməli, eyni zamanda fəaliyyətin icrasının nəticələrinə uyğun məsuliyyət daşımalıdır. Bu fikirlər çərçivəsində vergi inzibatçılığının optimal təşkili üçün bəzi mühüm sualların cavablandırılması zəruridir. İlk sual, "Vergi inzibatçılığında ən optimal institusional və təşkilati tədbirlər hansılar olmalıdır?" formasında yaranır. İkinci sual isə "Vergi idarəsinə hansı səviyyədə muxtarlıyyət verilməlidir?".

Keçmişdən günümüze iqtisadi sistemlərin təhlili göstərmişdir ki, bütün ölkələr üçün standart yanaşmanın tətbiqi yolverilməzdir. Bu suallar hər ölkənin sahib olduğu cari iqtisadi, siyasi, sosial və mədəni şərait nəzərə alınaraq cavablandırılmalıdır. Burda diqqət edilməli nüanslar optimal vergi inzibatçılığı üçün hər bir dövrdə "açar subyektlərin" və "hədəf obyektlərin" müəyyənləşməsi və bu subyekt ilə obyektlərə təsir edən optimal institusional və təşkilati tədbirlərin həyata keçirilməsidir. Eyni zamanda bu tədbirlərin səməralı və effektiv təşkili və həyata keçirilməsi üçün vergi idarələrinə "yeterli səviyyədə muxtarlıyyət" verilməlidir.

Effektiv vergi inzibatçılığının necə təmin ediləcəyi ilə bağlı ən əhəmiyyətli mövzulardan biri vergitutma solahiyətlərinin müxtəlif idarəetmə vahidləri arasında bölüşdürülməsi ilə bağlıdır. Mərkəzi hökumət və yerli özünüidarəetmə orqanlarının öhdəliklərində olan xidmətləri yerinə yetirmək potensialı onların

bu xidmətlərə uyğun galir mənbələrinə sahib olmaqlarından asıldır.

Vergi inzibatçılığında dörd müxtəlif model qeyd olunur:

1. Mərkəzi hökumətin bütün vergiləri toplaması, sonradan yerli özünüidarəetmə orqanlarına gəlirlərin transferi;
2. Yerli özünüidarəetmə orqanlarının bütün vergiləri toplaması və daha sonra mərkəzi hökumətə transfer etməsi;
3. İdarəetmənin hər iki səviyyəsinə ayrılmış vergiləri öz fondlarına toplaması;
4. Mərkəzi hökumət ilə yerli özünüidarəetmə orqanlarının vergitutma gücünə sahib mərkəz olaraq inzibati məsuliyyətin bölgüsü və qarşılıqlı əməkdaşlıq.

Vergi inzibatçılığı modelləri araşdırıldıqda, hər bir modelin öz üstünlükleri və çatışmazlıqları olduğu məlum olur. Vergi inzibatçılığında hansı modelin tətbiq ediləcəyi isə bu modellərin əhəmiyyəti nəzərə alınaraq hər bir ölkənin iqtisadi, siyasi, sosial və mədəni şəraitinə uyğun müəyyən edilir.

Vergi inzibatçılığında həyata keçirilən islahatları iki istiqamətdə nəzərdən keçirmək olar – klassik islahatlar və modern islahatlar. Klassik islahatlar özü də iki qrupa ayrıla bilər. Bunlar: daha yüksək effektivliyə (effectiveness), yəni yüksək səviyyədə vergi tələblərinə əməledilməsinə (*tax compliance*) və effektivliyə (*efficiency*) nail olunması. Klassik islahatlara hər iki istiqamət üzrə yüksək nəticələrin əldə edilməsinə yönəlmüş islahatların həyata keçirilməsi aid edilir. Bu baxımdan effektivliyin yüksəldilmesi üçün tətbiq edilən islahatlardan bəziləri aşağıda qeyd edilə bilər.

Effektivliyin artırılması üçün həyata keçirilən islahatlar:

**1. Özünü qiymətləndirmə.** Bu prinsip minimum sayıda vergi məməru ilə daha çox vergi ödəyicisinə xidmət edən təsirli vergi inzibatçılığını nəzərdə tutur.

**2. Vergi ödəyicilərinin məlumatlandırılması.** Vergi inzibatçılığı vergi ödəyicilərinə vergi bəyannamələri barədə

sədə və qısa məlumat təqdim edir. Bu proses, vergitutma ilə bağlı yeni qanun və qaydalar tətbiq olunduqda xüsusişə vacibdir.

**3. Vergi bəyannamələri və ödəmələr ilə bağlı problemlərin vaxtında aşkarlanması.** Vergi bəyannamələrini təqdim etməyən, bəyannamələri yarımcıq dolduran və ya onu tələb olunan müddətdə təqdim etməyən vergi ödəyicilərinin aşkarlanması ilə bağlı tədbirlər.

**4. Nəzarətin gücləndirilməsi.** Vergi ödəyicilərinin vergi yayınmalarını önləmək üçün effektiv nəzarət sisteminin qurulması on ənənəvi tədbirlərdən biridir. Vergi inzibatçılığında "on böyük/güclü sahibkarlar" da daxil olmaqla hər bir vergi ödəyicisinin tam nəzarət altında olduğunu bütün vergi ödəyicilərinin inanması çox vacibdir. Bu onların göləcəkdə vergi əməletməsini stimullaşdıracaqdır. Ancaq nəzarət zamanı diqqət edilməsi lazımlı olan əhamiyyətli nüanslar vardır. Belə ki, mükəlləflər ilə münasibətdə iki davranış növü yaranıa bilər: (1) vergi əxlaqını yüksəldə biləcək hörmətli davranış; (2) vergi əxlaqını azalda biləcək avtoritar davranış. Yəni vergi nəzarəti gücləndirilərkən vergi mükəlləfləri ilə davranış tərzinə xüsusi diqqət edərək mükəlləfənin vergi əxlaqını azaldacaq davranışlara yol verməmək lazımdır.

**5. Müvafiq carimələrin tətbiqi.** Burada xüsusi qeyd etmək lazımdır ki, bəzən yüksək carimələr tətbiq edilərək vergidən yayınmanın qarşısının alınacağı düşünülür. Ancaq bəzən hallarda çox yüksək carimələr neqativ davranışların - rüşvət hallarının yaranmasına səbəb olur. Bu və bəzən halların baş vermeməsi üçün vergi inzibatçılığında tətbiq ediləcək carimələrin məbləği düzgün seçilməlidir.

Ümumiyyətlə, vergitutmanın təşkili həmşə mürəkkəb bir fəaliyyət olaraq görülmüşdür. Bunun qarşısının alınması və xərclərin mümkün qədər azaldılması vergi inzibatçılığında daima yeni yöntemlərin axtarışını və islahatların tətbiqini zəruri etmişdir. Əslində vergi inzibatçılığında səmərəliliyin, yəni vergi galirlərinin hər bir vahidinə düşən xərcin minimuma endirilməsi


iki yolla təmin edilə bilər. Birincisi, vergi galirlərinin məcmuu məbləğinin artırılması, ikincisi isə məcmuu xərclərin azalması ilə mümkündür.

Vergi inzibatçılığında səmərəliliyin artırılması üçün həyata keçirilən islahatlar əsasən aşağıdakı istiqamətdə qruplaşdırılmışdır:

1. Böyük müəssisələr üçün xüsusi bölmələrin yaradılması. Bu bölmələr aparıcı mütəxəssislərdən ibarət olub yüksək peşəkarlığa sahib əməkdaşları özündə cəmləyir.
2. Müəyyən vergilər üçün minimum həddin müəyyən edilməsi.
3. Kiçik vergi ödəyicilərinə alternativ vergitutmanın tətbiq edilməsi.
4. Mənbədən vergitutmanın tətbiqi mümkün olan hallarda bu yöntəmin tətbiqinə üstünlük verilməsi.
5. Vergi yığımı üçün bank xidmətlərindən istifadənin genişlənməsi və s.

Günümüzdə vergi inzibatçılığında geniş tətbiq edilən klassik islahatlar yerini modern islahatlara verməkdədir, daha doğrusu modern islahatlar klasik islahatları da əhatə edərək özünəməxsus geniş bir sistem yaratmışdır.

Bunun səbəbi isə global iqtisadi sistemdə baş verən meyllərə uyğun olaraq vergi inzibatçılığında paradigmaların yenilənməsidir. Vergi inzibatçılığına daha geniş "vergi ekosistemi"ndən baxılmağa başlanılmışdır. Yəni, vergi inzibatçılığı əvvəlk kimi yalnızca xərclərin azaldılması, mükəlləflərin vergi əməletməsini artırılması və vergilərin ödənilməsindən yaranan xərclərin azaldılması deyil, həm də iqtisadi artımı və investisiyanın təşviqini əhatə edən, vergi yükünün ədalətli bölgüsü üçün tədbirlər həyata keçirən bir sistem olaraq qəbul edilmişdir.



**Şəkil.** Vergi inzibatçılığı eko-sistemi

Mənbə: OECD (2017), Tax Administration 2017: Comparative Information on OECD and Other Advanced and Emerging Economies, OECD Publishing, Paris, s.28.

Verilən şəkildən göründüyü kimi vergi inzibatçılığında yeni paradigmə effektivliyin artırılması, eləcə də səmərəliliyin yüksəldilməsi üçün yeni texnologiyaların və yeni çatdırılma yanaşmalarının istifadə edilməsi ilə bağlıdır. Bundan başqa, vergi eko-sistemində monitoring və standart tənzimləmələr də daxil olmaqla ənənəvi yanaşma genişləndirilmişdir. Bunun üçün məlumat və xidmətlər təmin edən üçüncü tərəf təchizatçılarla yaxın əlaqələr qurulmuşdur. Nəticədə, vergi inzibatçılığı yalnızca daha effektiv və səmərəli daxili sistemləri deyil, daha geniş vergi eko-sistemini idarə olunmasını əhatə etmişdir.

Modern vergi inzibatçılığı yaşanan döyişikliklərə bağlı olaraq bu sistemin bütün subyektləri arasında koordinasiyanı təmin edərək - vergi boşluğunun (*tax gap*) daha da azaldılması və yeni iqtisadi sistemlərə uyğun vergitutma reformlarını əhatə edir. Bu

islahatlar - global bağlılıq, əməkdaşlıq və integrasiya, daha yaxşı vergi əməkletməsinə nailolma, effektiv işçi qüvvəsi, texnoloji cəhətdən təchizatlı sistem qurmaq istiqamətlərində aparılır.

"Vergi inzibatçılığının klassik islahatlarında yeni texnologiyalar, kadrlarla iş, beynəlxalq integrasiya və s. ilə bağlı hansı tədbir həyata keçirilməlidir?" sual yarana bilər. Belə ki, bir tərəfdə artıq klassikləşən e-dövlət və bu çərçivədə aparılan əməliyyatlar və istifadə edilən texnologiyalar, digər tərəfdə isə modern texnoloji təchizatlı islahatlar – "cognitive" hesablama, blockchain texnologiyası, sünə intellekt və robotlardan istifadə edilən texnologiyalar görülməkdədir. Bu texnologiyalar özü ilə birlikdə yeni kadr islahatlarını, beynəlxalq əməkdaşlığın yeni miqyasını, həmçinin bütün sistemin ən ənənəvi ünsürtü olan qanunvericiliyin islahatlara uyğunlaşmasını və ya əks (islahatların qanunvericiliyə uyğunlaşmasını) prosesi tələb edir.

Dünya iqtisadiyyatında baş verən döyişikliklər bu paradigmənin gələcəkdə daha da döyişəcəyini, şəkil 1-də göstərilən eko-sistemin daha da genişlənəcəyini və mürəkkəblaşacağıni göstərir. Məsələn, artıq bir Sünə intellekt Nazirliyinin fəaliyyət göstərməsi və ya bir robotun ölkə vətəndaşlığına qəbul edilərkən "vətəndaş" status alması günümüze qədər yalnız "insan vətəndaşlar" üçün filosoflar tərəfindən əsrlər boyu müzakirə edilən pozitiv və neqativ haqların, həmçinin hüquq və vəzifələrin yenidən işlənməsini tələb edir. Bundan başqa valyuta mərkəzlərində bitcoin istifadəsinin genişləndirək rəsmi şəkildə ABŞ dolları, avro, funt sterlinq və digər valyutalar kimi alınır satılması vergi inzibatçılığında beynəlxalq miqyasda yeni döyişikliklərin olacağına işarədir. Bu çərçivədə gələcəkdə vergi inzibatçılığında input (insan və informasiya) və outputun (gəlir, ədalət) də döyişə biləcəyi qaçınılmazdır.

Optimal vergi inzibatçılığı "ən çox vergi yığımı" kimi sadə məsələlərə əsaslanır. Vergi inzibatçılığı, bir tərəfdə dövlət, digər tərəfdə vətəndaş olan münasibətlərin həm ölkə daxilində, həm də beynəlxalq seviyyədə idarəedilməsidir. Bu çoxölçülü və

mürəkkəb xaraktera görə, vergi inzibatçılığı prosesində çox sayıda subyekt iştirak edir və bu say günbəgün artmaqdadır.

Vergi inzibatçılığında effektivliyin təmin edilməsi üçün ilkin şərt vergi ödəyicilərinin vergi əməletməsini yüksəltməkdir. Vergi əməletməsinin təmin edilməsi üçün zəruri olan tədbirlər - sadə və aydın qanun, vergi ödəyicisinə keyfiyyətli xidmət, sadə prosedurlar, təsirli fəaliyyət, müvafiq nəzarət və cəza sistemi, güclü monitorinqin təşkilidir. Vergi inzibatçılığında effektivliyin yüksəldilməsi ilə yanaşı səmərəliliyin artırılması üçün vergi orqanlarının strukturunun təkmilləşdirilməsi da zəruridir. Bunlarla yanaşı, beynəlxalq aləmdə baş verən yeni paradiqmaların dördündən öyrənilməsi və hər bir ölkənin özünəməxsus xüsusiyyətləri nəzərə alınaraq tətbiqi də çox önəmlidir. Qeyd etmək lazımdır ki, yaşanan dəyişikliklərə transformasiya çox asan deyil. Ancaq yeni paradiqmalar vergi inzibatçılığında sadəcə məhsuldarlığı artırmağa, onların səmərəliliyini yüksəltməyə deyil, eyni zamanda keyfiyyətə müxtəlif yeni imkanların müəyyənləşdirilməsinə və inkişafın yeni trendlərindən kənarda qalmamamağı imkan yaradır. Bu dəyişikliklərin geri dönüşü həm dövlət, həm vergi ödəyicisi, həm də iqtisadiyyat - bir sözlə bütün cəmiyyət üçün yüksəkdir.

Bir sözlə, effektiv vergi inzibatçılığı ətraf mühitdə baş verən dəyişikliklərə چevik şəkildə uyğunlaşmanı təmin etməlidir. Bu məqsədlə beynəlxalq aləmdə baş verən yeni meyillər daim öyrənilməli və buna uyğun infrastruktur əvvəlcədən hazırlanmalıdır. Bu addım, yəni proaktiv tədbirlərin həyata keçirilməsi sistemin göləcək mühitə adaptasiyasını asanlaşdıracaqdır.

Azərbaycanda dövlət və bələdiyyə vergiləri dedikdə, Vergi Məccəlo ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün əraziləsində ödənilməli olan vergilər nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycanda tətbiq edilən vergilərə aşağıdakılardır:

- fiziki şəxslərin gəlir vergisi;

- hüquqi şəxslərin mənfəət vergisi;
- əlavə dəyər vergisi;
- aksizlər;
- əmlak vergisi;
- torpaq vergisi;
- yol vergisi;
- mədən vergisi;
- sadələşdirilmiş vergi.

Vergi Məccəlo ilə bütün vergilərin dərəcələrinin ən yüksək hədləri müəyyən edilir. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Vergi Məcollasında müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət bütçəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər.

Bələdiyyə vergiləri dedikdə isə Vergi Məccələdə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində tasbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qarar qəbul edə bilərlər. Yuxarıda göstərilən vergilərin bir qismi bələdiyyə vergilərinə aiddir. Bunlara aşağıdakılardır:

- fiziki şəxslərin torpaq vergisi;
- fiziki şəxslərin əmlak vergisi;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Bələdiyyə bütçesinə toplanan dörd növ vergidən başqa digər vergilər dövlət bütçəsinə ödənir. Yuxarıda sıralanan vergilərdən başqa bələdiyyələrin digər gəlir mənbələrinə aşağıdakılardır:

- ◆ bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən açıq məkanda reklama görə ödəniş;
- ◆ kurort rüsumu, mehmanxana rüsumu, avtomobilərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər;
- ◆ Azərbaycan Respublikasının dövlət bütçəsindən verilən dotasiya, subvensiya və ssudalar;
- ◆ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;
- ◆ fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımçıları və qrantları;
- ◆ dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qararları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti;
- ◆ bələdiyyə vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar.

Azərbaycan Respublikasında Vergi Məcəlləyə uyğun olaraq xüsusi vergi rejimi tətbiq edilə bilər. Xüsusi vergi rejimi dedikdə, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur. Vergi Məcəllə ilə nazarda tutulmayan vergilərin müəyyən edilməsinə yol verilmir.

Azərbaycanda vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədaləti olmasına əsaslanaraq, ölkədə hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik tərəfdən vergilərin müəyyən edilməsinə yol verilmir. Bundan başqa Azərbaycan Respublikasının vahid

iqtisadi mökanını pozan vergilərin müəyyən edilməsinə imkan verilmir. Bunlara; ölkə ərazisində işlərin, xidmətlərin və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdırın və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdırın, yaxud maneçilik tərəfdən vergilər aiddir. Qanunvericiliyə əsasən heç bir şəxs əldə etdiyi mənfəət və ya galirdən cini növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasına gətirilən mallar üçün bu malların hansı ölkədən gətirilməsindən asılı olaraq Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq müxtəlisf gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür.

Vergitutmada əsas prinsiplərdən biri dəqiqlik prinsipidir. Bu prinsip nəzərə alınaraq qanunvericiliyin formallaşması zamanı hər kəsin hansı vergini, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiqli bilinməsi hədəflənir. Bu prinsip, iqtisadi tərəqqi üçün dövlət və bələdiyyə vergilərinin sahibkarlıq və investisiya fəaliyyətini təşviqinə imkan yaratmaqdadır. Bununla belə, agar vergilər haqqında qanunvericilikdə ziddiyyətlər və aydın olmayan məqamlar yaranırsa, bu hal bir qayda olaraq vergi ödəyicisinin xeyrinə şəhər edilir.

İndi isə dövlət və bələdiyyə bütçəsinin gəlirlərini formallaşdırın vergilər və onların dərəcələrinə ayrılıqda nəzər salaq.

### Fiziki şəxslərin gəlir vergisi

Vergitutmada ödəmə gücünün əsas göstəriciləri gəlir, xərc və sərvətdir. Yəni bu üç obyektin üzərinə qoyulan vergi ümumilikdə vergi sisteminin əsasını təşkil edir. Gəlir, vergi hüququnda yaranması baxımından müxtəlisf manbə və formalarda baş verir. Gəlir, fiziki şəxslərin gəlirləri ilə yanaşı hüquqi şəxslərin mənfiətini shəhər edir. Günümüzdə ham beynəlxalq miqyasda, həm də Azərbaycanda tətbiq edilən və sosial aspektləndə xüsusi əhəmiyyət daşıyan vergi fiziki şəxslərin gəlir vergisidir. Gəlir vergisinin subyekti rezidentlər və qeyri-rezidentlərdir. Azərbaycan Respublikasında və Azərbaycan

Respublikasının hüdudlarından konarda rezident şəxsin əldə etdiyi gəlirlər; qeyri-rezident vergi ödəyicisinin isə Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlər gəlir vergisinin obyektidir. Qanunvericiliyə əsasən fiziki şəxslərin əldə etdiyi gəlirlər aşağıdakı kimi qruplaşdırılır:

1. muzdlu işlə əlaqədar əldə edilən gəlir;
2. muzdlu işə aid olmayan faaliyyətdən əldə edilən gəlir;
3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.

Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirlərə əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirlər aid edilir.

Muzdlu işə aid olmayan faaliyyətdən gəlirlər isə öz növbəsində iki qrupa; sahibkarlıq və qeyri-sahibkarlıq faaliyyətindən gəlirlərə ayrılır. Vergi Məcəlosunu əsasən sahibkarlıq faaliyyətindən əldə edilən gəlirə aşağıdakılardır (Maddə 99.2):

1. sahibkarlıq faaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
2. sahibkarlıq faaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;
3. əsas vəsaitlərin təqdim edilməsindən alınan, habelə onun təqdim edilməsindən əldə olunan məbləğin həmin əsas vəsaitlərin qalıq dəyərindən artıq olduqda fərqindən yaranan gəlir;
4. galirdən çıxılan kompensasiya edilən məbləğlərdən (əvvəllər galirdən çıxılmış xərc, zərər və ya şübhəli borc ödənilirsə) və ya ehtiyatların azalmasından gəlir.

Qeyri-sahibkarlıq faaliyyətindən gəlirə isə faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royləti, vergi ödəyicisinə bağışlanmış borcun məbləği (istisnalar olmaqla), sahibkarlıq faaliyyəti məqsədləri üçün istifadə olunmayan

aktivlərin təqdim edilməsindən gəlir, həyatın yiğim siğortası üzrə siğorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən siğorta haqları ilə siğorta ödənişləri arasındaki fərq, xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduslar və s. aid edilir.

Fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən

Fiziki şəxslərin əldə etdiyi gəlirlər mənbələrinə görə qruplaşdırıldığı üçün fərqli dərəcələrdə vergiya cəlb edilirlər. Belə ki, fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri aşağıdakı kimi vergiya cəlb edilir:

Cədvəl 1.

| Vergi tutulan aylıq gəlirlərin məbləği | Verginin məbləği                                     |
|--|--|
| 2500 manatadək                         | 14 faiz  |
| 2500 manatdan çox olduqda              | 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi |

Ölkədə neft-qaz sahəsində faaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulacaqdır:

Cədvəl 2.

| Vergiya cəlb edilən aylıq gəlir | Verginin dərəcəsi                        |
|---------------------------------|--|
| 8000 manatadək                  | 0 faiz                                   |
| 8000 manatdan çox olduqda       | 8000 manatdan çox olan məbləğin 14 faizi |

Digər gəlir mənbələrinə nəzər salsaq, hüquqi şəxs yaratmadan sahibkarlıq faaliyyətini həyata keçirən fiziki şəxslərin

vergiya cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Xüsusi notariuslardan, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən gəlirlər 10 faiz dərəcə ilə vergiyə cəlb edilir.

### Hüquqi şəxslərin mənfaət vergisi

Hüquqi şəxslərin mənfaət vergisi birbaşa vergi növü olub, iqtisadiyyatın tənzimlənməsi prosesində geniş istifadə edilir. Azərbaycanda hüquqi şəxslərin mənfaət vergisi rezident müəssisə üçün onun mənfaətidir. Vergi ödəyicisinin bütün gəlirləri ilə Vergi Məcəlləsində göstərilən, gəlirdən çıxılan xərc arasındaki fərq onun mənfaətini formalasdırır. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfaətdən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu gəlirin əldə edilməsinə çəkilən xərcələr çıxıldığdan sonra qalan məbləğindən vergi ödəyir. Hüquqi şəxslər əldə etdiyi mənfaətdən 20 faiz dərəcəsi ilə vergi ödəyir.

Hüquqi şəxslərin mənfaət vergisi, habelə fiziki şəxslərin gəlir vergisi hesablanarkən əvvəlcədən qeyd edildiyi kimi, gəlirdən çıxılmayan xərcələrdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərcələr, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılmayan xərcələrə aşağıda xərcələr aid edilir (VM, maddə 109):

- ❖ Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərcələr
- ❖ Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərcələr, kapital xarakterli digər xərcələr
- ❖ Əyləncə və yemək xərcələri (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərcələr, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcələri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərcələr

- ❖ Əmək haqqı kartlarının alınmasına çəkilən xərcələr istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcələr
- ❖ Faktiki ezməsi xərcələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdiriyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır və s.

Yuxarıda göstərilən xərcələr gəlirdən çıxılmır. Bununla belə, bəzi xərc maddələri vardır ki, onlar gəlir və mənfaətdən çıxılır. Bu cür maddələrdən biri ümidsiz borclarla bağlıdır. Əgar məllərin təqdim edilməsi, işlərin görüləməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdir, vergi ödəyicisi onlara bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxməq hüququna malikdir. Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri gəlirdən çıxməq hüququna malikdir. Gəlir və mənfaətdən çıxılan digər maddə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktur işlərinə çəkilən xərcələrin gəlirdən çıxılmasıdır. Gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktur işlərinə çəkilən xərcələr (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərcələr, habelə kapital xarakterli digər xərcələr istisna olmaqla) gəlirdən çıxılır.

### Əlavə dəyər vergisi

Əlavə dəyər vergisi istehlak vergiləri arasında ən geniş yayılmış vergi növüdür. Bu vergi növü, mahiyyəti etibarilə hər yeni yaranan dəyərə tətbiq edilən vergidir. Vergi Məcəlləsində ƏDV, vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi qaimə-fakturalara və ya idxlalda ƏDV-nin ödənilməsini göstərən sənədlərə müvafiq surətdə əvəzəşdirilməli olan verginin məbləğinin arasındakı fərq olaraq göstərilmişdir. ƏDV eyni zamanda Azərbaycanın ərazisində istehsal olunan kənd

təsərrüfatı məhsullarının parakondə satışı zamanı ticarət əlavəsindən hesablanan verginin möbləğidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici məşəli) topdan və pərakondə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin möbləğ hesab edilir. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxslər hesab olunur.

Qanunvericiliyə əsasən, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən hər bir şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi hesab edilir. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs isə qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrən sonrakı hesabat dövrünün başlangıcından etibarən vergi ödəyicisi sayılır. Ölkəyə ƏDV tutulan malları idxlə edən şəxslər, həmçinin aksizli malların istehsalçıları və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. Azərbaycanda sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında/ayalarında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyə borcludur. Qeydiyyatdan keçmək məcburiyyəti olmayan və sahibkarlıq fəaliyyəti göstərən şəxslər könüllü olaraq vergi orqanında ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçə bilərlər.

Qanunvericiliyə əsasən vergi tutulan əməliyyatın dəyəri, vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan möbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Əgər vergi ödəyicisi vergi tutulacaq əməliyyatın evəzinə mal və ya xidmət alırsa, həmin mal və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilar və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir.

Azərbaycanda ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxlənin dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat dövri ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. ƏDV üzrə hesabat dövri təqvim ayı hesab edilir.

Digər vergilərdə olduğu kimi ƏDV ödəməkdən də azad olan mal və xidmətlər vardır. Bunlara aiddir (VM, maddə 164):

- ◆ özələşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi;
- ◆ maliyyə xidmətlərinin göstərilməsi;
- ◆ milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxlə edilməsi;
- ◆ matbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)
- ◆ və s.

Qanunvericiliyə əsasən bəzi mal və xidmətlər ƏDV-dən azad olmaqla yanaşı, "0" dərəcə ilə vergiye cəlb edilirlər (VM, maddə 165). Bu mal və xidmətlər: qrant müqaviləsi əsasında xaricdən alınan qrantlar hesabına malların idxləti, qrant üzrə resipiyyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi; Azərbaycan Respublikasının Mərkəzi Bankına qızıl və digər qiymətlilərin göndərilməsi və s. aiddir.

ƏDV-dən azadolmalar ilə sıfır dərəcəylə vergiye cəlbətmə arasındaki fərq ondan ibarətdir ki, "0" dərəcə ilə ƏDV tutulan

əməliyyatlar Vergi Məcəlləsinin müddəslarına uyğun olaraq əvəzəşdirilir.

**Aksızlıq.** İstehlak vergisinin tarixən ən qədim növlərindən biri olan aksız, aksızlı malların satış qiymətinə daxil edilən vergidir. Azərbaycanda istehsal edilən, yaxud ölkəyə idxl olunan aksızlı mallara aksız tətbiq edilir. Yəni, a) Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksızlı malların istehsal binasının hüdudlarından kənara buraxılması, b) idxl malları üçün Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksızlı malların gömrük xidmətinin nəzarətindən çıxmazı vergitutma obyektləridir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları üçün - vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən aldığı haqqın topdansatış bazar qiymətindən (aksız, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir. Ölkə ərazisində istehsal olunan digər aksızlı mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur. Idxl olunan aksızlı mallar üçün vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksız, yol vergisi və ƏDV çıxılmaqla). Bu idxl olunan malları siyahısında minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çəsidlənmiş, çərçivəyə salınmış və borkidilmiş almaz istisnadır. Idxl olunan minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat onların mühərrikinin höcmidir. Idxl olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş,

çəsidlənmiş, çərçivəyə salınmış və borkidilmiş almaza görə almazın karatıdır (VM, maddə 185).

Aksızlı mallara tətbiq edilən vergilərə nəzər saldıqda, ixrac olunan aksızlı malların sıfır dərəcə ilə vergiyə cəlb olunduğu görülür. Bəzi mallar isə ölkədə aksizdən azad edilmişdir (VM, maddə 188). Bura fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içki, 200 ədəd sıqaret, 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çəsidlənmiş, çərçivəyə salınmış və borkidilmiş 0,5 karat almaz idxlə, hömçinin Azərbaycan Respublikasına avtomobil lərə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq; Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar; Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxl olunan platin, qızıl və emal olunmuş, çəsidlənmiş, çərçivəyə salınmış və borkidilmiş almaz və s. daxildir.

Azərbaycan Respublikasında istehsal olunan, hömçinin də idxl olunan aksızlı məhsullara bu məhsulların spesifik göstəricilərinə əsasən müxtəlif aksız dərəcələri tətbiq edilə bilir. Məsələn, idxl olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarı 375 əyar olarsa hər qramına görə 1,5 manat; 500 olarsa hər qramına 2,0 manat; 585 olarsa hər qramına 2,4 manat; 750 olarsa hər qramına 3,0 manat; 958 olarsa hər qramına 5,0 manat; 999 olarsa hər qramına 6,0 manat aksız tətbiq edilir. Qızıldan fərqli olaraq, ölkəyə idxl olunan platinin hər qramına isə sabit 4,0 manat aksız tətbiq edilir (VM, maddə 190). Ödənilməli olan aksızlar üzrə hesabat dövri təqvim ayıdır.

**Əmlak vergisi.** Verginin sosial funksiyasının reallaşmasına xüsusi xidmat edən vergilar, sərvət üzərindən toplanan vergilərdir. Azərbaycanda sərvət vergisi olaraq tətbiq edilən ən mühüm vergi növü əmlak vergisidir.

Ölkədə əmlak vergisinin obyekti üç qrup əmlak təşkil edir. Bunlara a) rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi

mülkiyyatında olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (binalar), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; b) müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vasitələr; c) Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün yalnız daimi nümayəndəliklə bağlı olan əsas vasitələr təşkil edir. Fiziki şəxslər əmlak vergisini fiziki şəxsin xüsusi mülkiyyatında olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Bakı üzrə 0,4 manat, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 0,3 manat, digər şəhərlər və rayon mərkəzləri 0,2 manat, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə 0,1 manat tətbiq olunur. Əgər bina Bakı şəhərində yerləşirsə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilir (VM, maddə 198). Müəssisələr və fərdi sahibkarlar əsas vasitələrinin dəyərinə əsasən cəlb edildiyi əmlak vergisi orta illik qalıq dəyərin 1 faizini təşkil edir.

Azərbaycanda su nəqliyyatı vasitələrinə ödənən əmlak vergisi isə bu vasitənin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat; hava nəqliyyatı vasitənin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat, mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün onların bazar qiymətinin 1 faizidir.

Ölkədə dövlət hakimiyyəti orqanları, bündən təşkilatları və yerli özünlü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, maliyyə bazarlarına nəzarət orqanı, dövlət fondları və əlliyyi olan şəxslərin qeyri-hökumət təşkilatları əmlak vergisini ödəməkdən azaddır. Bu azadolmaya mikro sahibkarlıq subyekti olan şəxsləri (mülkiyyatında olan əsas vasitələrin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla), KOB klaster şirkətləri (7 il müddətinə), kənd

təsərrüfatı məhsullarının istehsal ilə məşğal olan (o cümlədən, sonnecə əsulu ilə) hüquqi və fiziki şəxslər (2014-cü il yanvarın 1-dən 10 il müddətinə) və s. addır (VM, maddə 199).

Qanunvericiliyə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyatında olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq vergi ödəyicisinə təqdim etməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) bütçəyə ödənilir.

Müəssisənin və fərdi sahibkarın əmlak vergisi üçün vergi dövri təqvim ili sayılır. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübüñ ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir. Əgər müəssisə əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmamışdırsa, onda cari ildə bu verginin ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübüñ ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmah olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdardında cari vergi ödəmələrini həyata keçirirlər.

Müəssiso əmlak vergisinin illik boyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir. Müəssisələrin əmlak vergisi dövlət bütçəsinə ödənilir.

**Torpaq vergisi.** Qədim dövrlərdən etibarən geniş tətbiq edilən torpaq vergisi, birbaşa vergi olub Azərbaycan ərazisində mülkiyyatında torpaq sahəsi olan və ya torpaqdan icarə ya da digər əsaslarla istifadə edən şəxslərə şamil olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilmişdir (VM, maddə

206.1). İstisnalar isə Vergi Məcəlləsinin 206.1-1-ci maddəsində qeyd edilmişdir. Qeyd edilən istisnaya əsasən, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Vergi Məcəlləsinin 206.1-ci və 206.1-1-ci maddələrinə nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə tətbiq edilən dərəcələr torpaq sahəsinin təyinatına və sahəsinə görə dəyişir (VM, maddə 206.3).

Ölkədə bəzi torpaqlara vergi azadolmaları tətbiq edilir. Bu torpaqlara yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlar; dövlət hakimiyyəti orqanlarının, bündən təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının, habelə Azərbaycan Respublikasının Dövlət Neft Fonduñun mülkiyyətində və ya istifadəsində olan torpaqlar; istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar; dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar və s. aid edilir və onlar vergiya cəlb edilmir.

Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərlərinə əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsündə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Müvafiq

organlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayıaraq onlara çatdırılır. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayıaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Müəssisələrin və kənd təsərrüfatı torpaqları üzrə fiziki şəxslərin torpaq vergisi (istisnalar olmaqla) dövlət bütçəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli bütçəyə (bağdatlıyyə bütçəsinə) ödənilir.

**Yol vergisi.** Azərbaycanda yol vergisinin ödəyiciləri iki qrupa ayrılır. İlkci, ölkə ərazisinə daxil olan və həmin ərazidən sənasiş və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslərdir. Digər qrup isə Azərbaycan Respublikasının ərazisində avtomobil benziniñin, dizel yanacağının və maye qazın istehsalı və ya idxlə ilə məşğul olan şəxslərdir.

İlk qrup, yəni avtonəqliyyat vasitələri onların növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxiarın sayından və avtonəqliyyat vasitəsinin yüksək birlikdə ümumi cəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklerin daşınmasından asılı olaraq yol vergisinin dərəcələri dəyişir. İkinci qrup isə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benziniñ, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksız daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. Bu məhsullar idxlə olunduqda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksız daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

**Mədən vergisi.** Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilir. Xam neft 26%, təbii qaz 20%, filiz faydalı qazıntılar isə 3%-lə mədən vergisine çalb edilir. Yerin təkindən çıxarılan digər faydalı qazıntılarının növündən asılı olaraq, hər kubmetri üçün müxtəlif mədən vergisi tətbiq edilir.

Mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonra ayın 20-dən gec olmayaraq vergi orqanına mədən vergisinin böyannaməsini verirlər. Neft və qaz istisna olmaqla, digər faydalı qazıntılarla görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

**Sadələşdirilmiş vergi.** Azərbaycanda sadələşdirilmiş vergi 2000-ci il yanvarın 1-dən tətbiq edilir. Bu vergi növünün tətbiqində əsas məqsəd, vergiların hesablanması tam və vaxtında bütçəyə ödənilməsinə dövlət nəzarətinin həyata keçirilməsini mümkün qədər sadələşdirmək olmuşdur. Vergi məcəlləsində *sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan şəxslər göstərilmişdir*. Bu şəxslərə aiddir:

1. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər;

Yuxarıda sıralanan iki bənddən asılı olmayaraq aşağıda göstərilən şəxslər *sadələşdirilmiş verginin ödəyiciləridirlər*:

1. mülkiyyətində və ya istifadəsində olan avtonomliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşılmalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər. Bura beynəlxalq yük və sərnişin daşımları daxil deyil;

2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının saticıları, habelə lotereya təşkilatçısı və lotereya biletlerinin saticıları olan şəxslər;

3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;

4. fəaliyyət zamanı işçi çalb edən fiziki şəxslər istisna olmaqla, fərdi foto, audio-video xidmətləri, saat, televizor, soyuducu və digər mösət cihazlarının təmiri, aşbaz, gözətçi və digər analoji işlər üzrə fərdi qaydada məşğul olan fiziki şəxslər;

5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər.

Ölkədə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna sahib olmayan şəxslərin siyahısına isə daxil olan subyektlərdən bazılarda aşağıdakılardır (VM, maddə 218):

1. aksizli mallar istehsal edən şəxslər;
2. kredit və siğorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
3. qeyri-dövlət pensiya fondları;
4. əmlakin icarəyə verilməsindən və roylərdən gəlir əldə edən şəxslər;
5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;
6. mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (istisnalar olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər;
7. publik hüquqi şəxslər;
8. rüb ərzində işçilərinin (faktiki işə çalb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər və s.

Sadələşdirilmiş vergi bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasılatının həcmindən) və satışdan kənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.

Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən aynda (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşo fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi 8 faiz dərəcə ilə hesablanır.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımaları bir oturacaq yeri üçün 1.8 manat, taksi ilə sərnişin daşınması 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manat, yüksəkdaşımazı üçün yüksəktürmə qabiliyyəti üçün hər tona 1 manat tətbiq edilir. Bununla yanaşı yüksək və sərnişin daşınmasının növündən və həyata keçirildiyi arazidən asılı olaraq, sərnişin və yüksəkdaşımazı vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinə əmsallar tətbiq edilir. Sadələşdirilmiş vergi üçün hesabat dövri rübdür.

Vergi Məcolləsi üzrə müəyyən edilmiş vergi gəlirlərindən başqa dövlət və bələdiyyə bütçəsinin digər gəlirlərinə qrantlardan və başqa gəlirlər aididir.

#### **4.4. Dövlət və bələdiyyə bütçəsinin xərcləri, bütçə kasrının maliyyələşməsi**

Bütçə xərcləri dövlətin və yerli özünü idarəetmə orqanlarının vəzifə və funksiyalarının icrasına yönəldilən pul vəsaitidir. Bütçə xərcləri, dövlət və bələdiyyənin pul vəsaiti fondunun formalasması və bu fondun sahə, məqsədli və ərazi təyinatı üzrə istifadəsilə bağlı yaranan iqtisadi münasibətləri ifadə edir.

Bütçə xərclərinin növləri bəzi amillərlə, idarəetmə səviyyələrinin xarakteri və funksiyaları ilə, dövlətin sosial və iqtisadi inkişaf səviyyəsi ilə, bu bütçələrin xalq təsərrüfatı ilə əlaqəsinin dərinliyi və başqa bir çox amillərlə müəyyən olunur. Bütçə xərclərinin formalası Azərbaycan Respublikası

tərəfindən müəyyən edilmiş vahid metodoloji əsaslara, minimum bütçə təminatı normativlarına və s. əsaslanır.

**Dövlət bütçəsinin xərcləri.** Bütçə xərcləri müəyyən əlamətlərinə görə təsnifləşdirilə bilər. Azərbaycanda dövlət bütçəsinin xərclərinə aşağıdakılardır:

- cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödanişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödanişlər, qrantlar, subsidiyalar və cari köçürmələr;
- əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması;
- kreditlər üzrə borclara, faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı.

Bütçə xərcləri müvafiq bütçə təsnifatına uyğun olaraq təsdiq olunmuş bütçə ayırmaları həddində cari, investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsini yönəldilir.

**Bələdiyyə bütçəsinin xərcləri.** Bələdiyyə bütçəsinin xərclərinin həcmi və istiqamətləri bələdiyyələrin özləri tərəfindən müəyyənləşdirilir. Yerli bütçələr bələdiyyənin idarəetmə xərcləri, sosial-maişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, hərçinin əhalinin ümumi istifadəsində olan küçə, həyat və bağların saxlanması xərcləri nəzərdə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalasdırılır. Bələdiyyələr ümumi - sosial müdafiə, sosial və iqtisadi inkişaf, ekoloji proqramlar ilə yanaşı spesifik, bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumuların dəfn və yas mərasimlərinin təşkilinə yardım və s. məqsədilə bütçədə zəruri xərclər nəzərdə tutu və təyinatı üzrə sarf edə blər. Bələdiyyə bütçəsinin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi bütçənin əlli faizindən çox ola bilməz.

Ümumiyyətlə, dövlət bütçəsindən dotsiya almaq istəyən bələdiyyə bütçəsinin xərclərinin hesablanmasında tətbiq olunan

normativlər dövlət bütçesinin xərclərinin proqnozlaşdırılması üçün tətbiq olunan xərc normativlərindən yüksək olmamalıdır.

Dotasiyanın maksimum həddinin hesablanmasında dövlət bütçesinin proqnozunda xərc normativləri və ərazin respublika maliyyə resurslarının formallaşmasında xüsusi çəkisi nəzərə alınır. Xərclərini öz gəlirləri ilə təmin edilməyən hissəsi, yəni boladıyyə bütçənin kəsiri dövlət bütçəsindən alınan dotasiya ilə örtülü bilər.

#### *Bütçə layihəsinin tətbiqi prosesi*

Ədəbiyyatlarda tez-tez rastlaşılan iki anlayışlı; bütçə prosesi və bütçə ili anlayışı bir-birindən fərqləndirmək lazımdır. Azərbaycan Respublikasının "Bütçə sistemi haqqında" qanunda bütçə ili yanvar ayının 1-dən dekabr ayının 31-ə qədər olan dövrü, yəni bir ili əhatə edir. Ancaq bütçə prosesləri növbəti il üzrə bütçə layihəsinin hazırlanmasından başlanmış hamis bütçə layihəsinin təsdiqi, icrası və icrası ilə bağlı hesabatın hazırlanması və ölkə rəhbəri tərəfindən bütçənin icrası haqqında qanunun imzalanmasına qədər olan geniş bir dövrü əhatə edir. Yəni, "bütçə ili" bütçə proseslərinin yalnızca bir həlqəsini təşkil edir.

#### *Dövlət bütçəsinin layihəsinin tətbiqi prosesi*

Azərbaycanda dövlət bütçəsi layihəsinin tətbiqi prosesi növbəti bütçə ilinə 11 ay qalmış başlanır və bütçə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günəndək olan dövrü əhatə edir.

Növbəti bütçə ili üzrə dövlət bütçəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının proqnozları, məqsədli programlar, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır. Dövlət bütçəsi layihəsinin tətbiqi prosesinə yanvar ayının üçüncü on günlüyü ərzində Nazirlər Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlamılır. Bu qərara uyğun olaraq fevral ayının sonundakı İqtisadiyyat

Nazirliyi tərəfindən tətbiq edilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozları dəqiqləşdirilir. Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarna müvafiq olaraq, cari ilin mart ayının 31-dək Maliyyə Nazirliyi tərəfindən növbəti il və sonrakı üç il üçün dövlət və icmal bütçələrin ilkin ortamüddətli proqnozu (galirlər, xərclər, kəsir və maliyyəlaşma) və İqtisadiyyat nazirliyi tərəfindən dövlət investisiya programının ilkin layihəsi tətbiq edilir.

Cari ilin aprel ayının 15-dək növbəti il üçün dövlət bütçəsinin ilkin layihəsi, bütçə-vergi siyasetinin əsas istiqamətləri, bütçə təsnifatının bölmələri səviyyəsində galir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritət xərclər, növbəti il və sonrakı üç il üçün icmal bütçə proqnozu, dövlət bütçəsinin tətbiqi və icrası prosesi üçün zoruri olan qanunvericilik aktlarının layihələri və müvafiq dövlət investisiya programının ilkin layihəsi Nazirlər Kabinetinə təqdim olunur.

Cari ilin may ayının 1 -dək Maliyyə Nazirliyi tərəfindən növbəti il üzrə dövlət bütçəsinin layihəsi və sonrakı üç il üçün icmal bütçə göstəricilərinin tətbiqinə dair talimat məktubu hazırlanır və bütçənin tətbində iştirak edən təşkilatlara göndərilir. Bu talimatda aidiyəti məlumatlarla yanaşı, təşkilatlar və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı bütçə təklifinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilmesi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumatlar verilir. Bütçə təşkilatlarının xərcləri müəyyən edilərkən onların bütçədən kənar vəsaitləri nəzərə alınır.

Dövlət bütçəsinin galirlərinin icrasını təmin edən orqanlar və Azərbaycan Respublikasının dövlət bütçəsindən maliyyəlaşan təşkilatlar təlimata uyğun olaraq hazırlanmış bütçə layihəsini cari ilin iyul ayının 1-ə qədər müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

Dövlət bütçəsinin gölirlərinin icrasını təmin edən orqanların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanlarının razılışdırıldığı formalara və cari il mayın 1-dək müvafiq icra hakimiyyəti orqanının təlimat məktubuna uyğun olaraq növbəti bütçə ili və sonrakı üç il üçün dövlət bütçəsinin gölirləri zərər proqnoz layihələrini cari il yunun 1-dək üvafiq icra hakimiyyəti orqanının yerli bölmələrinə təqdim edirlər. Avqust ayının 1-dək İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin altı yarının faktiki nəticələri nəzərdə alınmaqla, növbəti il və sonrakı çıl üzrə iqtisadi və sosial inkişaf proqnozlari və dövlət investisiya programı dəqiqləşdirilir.

Maliyyə Nazirliyi dəqiqləşdirilmiş iqtisadi və sosial inkişaf proqnozlara və hazırlanmış programlara əsasən dövlət bütçəsinin layihəsində gölirləri və xərcləri yenidən hesablayır.

Dövlət bütçəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanı iyul-avqust aylarında dövlət bütçəsinin gölirlərinin icrasını təmin edən orqanlarla və bütçə təşkilatları, həmçinin Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zərurət olduqda, bələdiyyələrlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış bütçə layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət bütçəsinin tərtibi üçün lazımlı olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət bütçəsindən, maliyyələşdirilən bütçə təşkilatlarından zərurət yarandıqda, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və bütçədən kənar dövlət fondlarından tələb oluna bilər.

Dövlət bütçəsində maliyyə yardımçıları almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək zəruri sənədləri və məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. Bunlara aşağıdakılardır:

- cari ilin gözlənilən və ötən ilin bütçəsinin faktiki nəticələri barədə arayış;
- növbəti bütçə ili üzrə yerli bütçələrin nəzərdə tutulan gölirləri və xərcləri, dövlət bütçəsinən ayrılaçq dətasiyanın və digər maliyyə yardımçılarının həcminin əsaslandırılması;
- ötən ildə yerli bütçənin icra vəziyyəti barədə auditor rəyi;
- müvafiq icra hakimiyyəti orqanının sorğusuna görə digər materiallar.

Növbəti bütçə ili üzrə dövlət bütçəsinin və icmal bütçənin layihəsi və sonrakı üç il üçün icmal bütçənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Nazirlər Kabinetinə təqdim edilir.

Növbəti bütçə ili üzrə dövlət bütçəsinin və icmal bütçənin layihəsi sonrakı üç il üçün icmal bütçənin göstəriciləri və bu Qanunla müəyyən edilən digər sənədlərlə birlikdə sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən təqdim edilir.

Növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabrın 15-dən gec olmayıaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci həndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. Növbəti il üçün dövlət bütçəsinin layihəsi müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc olunur. Növbəti bütçə ili üzrə dövlət bütçəsi layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq dövlət bütçəsi haqqında qanun üç oxunuşda qəbul edilir. Qəbul edilənə qədər bütçə layihəsi Milli Məclisin daimi komissiyalarında müzakirə edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının Milli Məclisinin iclasında növbəti bütçə ili üzrə dövlət bütçəsinin müzakirəsində icra hakimiyyəti orqanları

iştirak edir. Növbəti budge ili üzrə dövlət budecisi layihəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir. Milli Məclisdə təsdiq edilmiş dövlət budecisi haqqında qanun Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır.

#### Bələdiyyə budecisinin layihəsinin tərtibi prosesi

Bələdiyyə budecisinin tərtibi və icrası prosesində budec sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan budec təsnifatından istifadə olunur. Budec ili yanvarın 1-də başlanır dekabrın 31-də qurtarır. Bələdiyyələrin müvafiq komissiyalarında Bələdiyyə budecisi layihəsinin tərtibi və onun müzakirəsi prosesi növbəti budec ilinə 11 ay qalmış başlanır və budec layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Bələdiyyə budecənin layihəsi sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında tərtib edilir. Bələdiyyələrin müvafiq komissiyalarında budec layihəsinin tərtibi zamanı istifadə edilən normativ sənədlər göstərilir, budecənin tərtibinin əsas mərhələləri, budecənin gözlənilən icrasının qiymətləndirilməsi, maliyyə planları ilə smetaların tərtibi məsalələri xarakterizə edilir. Budecənin mədaxil və məxaric hissələrinin balanslaşdırılması üçün dövlət budecindən bələdiyyə budecələrinə verilən ayırmaların, dotsiya, subsidiya və subvensiya məbləğinin müəyyən edilməsi şərh edilir. Yaranmış budec kasiri, onun səbəbləri, habelə maliyyələşmə mənbələri izah olunur.

Növbəti budec ili üçün bələdiyyə budecisi haqqında qorar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Bələdiyyə budecisinin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin tamış olması məqsədilə dərc edilir. Növbəti budec ili üzrə

bələdiyyə budecisinin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayıaraq təsdiq edilir.

Bələdiyyə budecisi layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədla o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütaxəssisləri cəlb edə bilər.

#### Budec kəsri və onun maliyyələşməsi

Budecənin icrası, onun göstərilmiş xərclərinin planlaşdırılan gəlirlər hesabına tam ödənilməsini nəzərdə tutur. Təcrübədə budec galirləri xərclərdən artıq və ya əksinə aşağı ola bilir. Budec galirlərinin xərclərdən artıq olması budec profisiti adlanır. Qanunvericiliyinə əsasən bütün səviyyəli budecələr profisitsiz tərtib edilməlidir. Əgər budecənin tərtib və ya təsdiq edilməsi zamanı budecə profisit aşkar olunarsa, budecə təsdiq olunana qədər hamis profisit müəyyən ardıcılıqla ixtisar edilir. Belə ki, ilk əvvəl dövlət və bələdiyyə mülkiyyətinin satışından gəlirlər ixtisar edilməli, daha sonra dövlət ehtiyatlarının satışından planlaşdırılan galirlər ixtisar olunmalıdır, yənə profisit qalarsa budecə vəsaitlərinin borc öhdəliklərinin əlavə ödənilməsinə yönəldilməsinə yenidən baxılmalıdır və nəhayət budecə galirlərinin bir hissəsinin başqa səviyyəli budecələrə ötürülməsi ilə budecə xərclərinin artırılması aparılmalıdır.

Təcrübədə budecə profisitinin əksinə daha sıx rast gəlinən problem budecə kəsridir. Budecə kəsri maliyyə ilində dövlət budecəsinin xərclərinin onun galirlərindən artıq olan hissəsinə deyilir. Əgər budecə kəsri ÜDM-nin 3%-dən artıq deyilsə, onda bu kəsir müvəqqəti xarakter daşıyır. Digər göstərici budecə kəsri budecə galirləri ilə olan nisbatıdır. Budecə kəsri budecə galirlərinin 10%-na yaxın bir məbləğinə bərabərdirsə, bu yol verilən bir kəsir hesab edilir. Ancaq budecə kəsri galirlərin 20%-dən daha yüksəkdirsə, onda bu məbləğ təhlükəli bir hədd olaraq görülür.

Büdcə kasirinin höcmində nəzarət etmək məqsədilə onun həddi hər il müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının "Büdcə sistemi haqqında" qanununda öks olunduğu kimi bələdiyyə büdcələrinin cari xərcləri müvafiq büdcənin gölirlərinin höcmindən, dövlət büdcəsinin kasirinin höcmi isə bütçə investisiyasının və Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin höcmindən çox olmamalıdır.

Bələdiyyə büdcəsinin kasirinin höcmi digər səviyyəli büdcələrdən yardımını nəzərə almadan onun gölirlərinin höcmənin 3%-dən artıq olmamalıdır. Dövlət büdcəsinin kasiri isə ölkənin makroiqtisadi inkişaf durumunu, habelə dövlət maliyyə sistemini və dövlət büdcəsinin vəziyyətini xarakterizə edən başlıca göstəricilərdən biridir. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununa görə dövlət büdcəsinin kasirinin möbəlgə növbəti bütçə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilir. Büdcə kasirinin maliyyələşdirilməsi mənbələrindən daxil olmalar yalnız investisiya xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər və bələdiyyə borclarına xidmət edilməsi və ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün istifadə edilə bilməz. Dövlət büdcəsinin kasirinin maliyyələşdirilməsi mənbələri qanunvericilik orqanı tərəfindən cəlb edilmiş vasaitların əsas növləri üzrə bütçə haqqında qanunda təsdiq edilir. Dövlət büdcəsinin kasirinin maliyyələşdirilməsi dövlət krediti və digər mənbələr hesabına həyata keçirilir.

Yerli büdcələrin kasirinin maliyyələşdirilməsinin daxili mənboysi isə bələdiyyə qurumları tərəfindən buraxılan istiqrazlar və kredit təşkilatlarından alınmış kreditlərdən formalşa bilər. Beynəlxalq tacirhədə dövlət büdcəsinin kasiri daxili və xarici mənbələr hesabına maliyyələşdirilir. Daxili mənbələrə əsasən, daxili və ya xarici maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vasaitlər, ölkənin mərkəzi bankı tərəfindən verilən birbaşa kreditlər və s. daxildir. Xarici mənbələrə isə birbaşa xarici

kreditlər, xüsusilə beynəlxalq maliyyə institutlarının kreditləri aiddir.

Son dövrlərdə bir çox ölkənin əsas makroiqtisadi problemlərindən biri artan dövlət borcudur. Xüsusilə XX əsrin son onilliklərindən etibarən ölkə iqtisadiyyatlarının global miqyasda bütünləşməsi, ineqrasiya meyillərinin artması onların iqtisadi əlaqələrini genişləndirdi. Genişləyən iqtisadi əlaqələr bir çox dövlətlərin iqtisadi, siyasi təhlükəsizliyinə maneə yaratmışdır. Belə ki, ölkələrin borçları get-gedə artmağa davam etmişdir. Ölkədə sürətlə yüksələn borçların qarşısının alınması güclü fiskal, monetar, hamçinin xarici və maliyyə siyasetinin tətbiq edilməsini zoruri edir.

Azərbaycanda dövlət borcu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunundan, "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərafdar çıxığı beynəlxalq müqavilələrdən ibarətdir. Ölkədə dövlət borcunu Azərbaycanın sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kasirini örtmək, dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir. Dövlət borcu daxili və xarici borclara ayrılır.

Iqtisadiyyatın sabit inkişafı üçün dövlətin daxili maliyyə bazarlarından borçlanması daha olverişlidir. Daxili dövlət borcu dövlətin rezidentlər qarşısında yaranmış borc öhdəliklərinin möcəmusunu ifadə edir. Daxili borclar dövlət borçlarının ən mühüm tərkib hissəsini təşkil edir. Daxili borclar bir qayda olaraq milli valyuta ilə verilir. Daxili dövlət borcunu təşkil etmək, daxili dövlət borcunu daxili maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilə bilər:

- ❖ Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə kreditlərin alınması;
- ❖ daxili maliyyə bazarında yerləşdirilmək üçün dövlət qiymətli kağızlarının buraxılması;
- ❖ Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alınması.

Xarici dövlət borcu, qeyri-rezidentlərə əcnobi valyuta, əmtəə və ya xidmət şəklində ödənilməli olan dövlət borcudur. Hazırda dünyada xarici borc inkişaf etmiş ölkələr də daxil olmaqla əksər böyük iqtisadiyyatlara ciddi təsir etmişdir. Bu baxımdan, xarici borc sadəcə iqtisadi problem olmayıb, həm də ciddi sosial problemlər yaratmışdır. Ölkələr Dünya Bankının standart təyinatları olan kəskin və mülayim borclanma halına əsasən təsnifləndirilir. Kəskin borclanma, əsasən xarici borca xidmət xərcləri ÜDM-ni kəskin aşdıqda (220%) baş verir. Ölkələrin xarici borclarının vəziyyətini dəyarləndirən zaman əsasən 3 göstəricidən istifadə edilir. Bunlar:

- Xarici borcun miqdarının ixracın 200%-dən çox olmaması;
- Xarici borcun ÜDM-ə nisbətinin 40%-i aşmaması;
- Xarici borca xidmətlə əlaqədar xərclərin ÜDM-ə nisbətinin 5%-dən yüksək olması.

Azərbaycanda xarici dövlət borcraları aşağıdakı formalarda həyata keçirilir:

1. Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə kreditlərin alınması;
2. xarici maliyyə bazarlarında yerləşdirilmək üçün dövlət qiymətli kağızlarının emissiyası;
3. Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alınması;
4. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər əndlərin bağlanması.

Azərbaycan Respublikasının 01 yanvar 2018-ci il tarixinə xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

#### **4.5. Büdcədənəkənər fondlar: iqtisadi əsasları və fəaliyyət istiqamətləri**

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununda göstərildiyi kimi büdcədənəkənər dövlət fondları qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindənəkənər müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Başqa sözə bùdcədənəkənər dövlət fondları Dövlət büdcəsindən və Azərbaycan Respublikası subyektlərinin büdcələrinindən kənar yaradılan, vətəndaşların konstitusiya hüquqlarının tömin edilməsi, iqtisadi və sosial xarakterli bəzi tələbatlarının ödənilməsi üçün müəyyən edilmiş pul vəsaitləri fondlardır. Həmin fondlar bir növ ayrı-ayrı sosial, iqtisadi, kredit, sənaye və s. problemlərin həlli məqsədilə yaradılır. Ona görə də bùdcədənəkənər fondlarda toplanan vəsaitlər məqsədli xarakter daşıyır. Bu fondlar dövlət büdcəsi ilə müqayisədə avtonom (muxtar), müstəqil əhəmiyyət kəsb edir və deyildiyi kimi müəyyən tədbirlərin həyata keçirilməsinə xidmət edir. Lakin, bùdcədənəkənər fondların müstəqil formalasdırılması zəruri hallarda onların dövlət büdcəsində birleşməsini istisna etmir.

Büdcədənkənar fondlar – milli gəlirin müəyyən sosial və iqtisadi məqsədlər üçün yenidən bölgüsü və istifadə edilməsinin bir fondudur. Bütövlükdə istər dövlət büdcəsinin və istərsə də büdcədənkənar fondların mənbəyini ÜDM, birinci növbədə milli gəlir təşkil edir. Ancaq konkret mənbə baxımından götürüldükdə büdcədənkənar fondlar xüsusi vergi və yığımlar, habelə dövlət büdcəsi, bəzi ölkələrdə isə istiqrazlar, borclar hesabına formalaşır. Büdcədənkənar fondlara bəzi mənbələrdən vəsaitlər qaytarılmaq və qaytarılmamaq şərti ilə həyata keçirilə bilər. Büdcədənkənar fondlar mərkəzi və ya yerli hakimiyyət orqanlarının sərəncamında olur.

Büdcədənkənar dövlət fondlarının yaradılmasının zəruriliyi, maliyyə resurslarından daha səmərəli istifadə etmək və habelə sosial tədbirləri müfəvvəqiyətlə həll etməklə izah edilir. Büdcədənkənar fondlar müxtəlif əlamətərinə görə aşağıdakı kimi təsnifləşdirilir: müddətinə görə (daimi və müvəqqəti), məqsədinə görə (sosial müdafiə, iqtisadi və digər), mənsubiyətinə görə (mərkəzi dövlət və yerli fondlar).

#### *Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu*

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında məcburi dövlət sosial siğortası, pensiyalar və pensiyalara əlavə onunan müavinətlər sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Bu fondun pul vəsaiti dövlətə aiddir, digər fondların tərkibinə daxil deyildir və başqa məqsədlər üçün işlədilə bilməz. Fondun Naxçıvan Muxtar Respublikasında müvafiq idarəsi, Azərbaycan Respublikasının rayon və şəhərlərində şöbələri fəaliyyət göstərir. Fondun və onun yerli orqanlarının məcburi dövlət sosial siğorta vəsaiti Fondun vahid sistemində cəmləşdirilir. Fond və onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara malik olan hüquqi şəxslərdir.

Dövlət Sosial Müdafiə Fondu vəsaitləri aşağıda göstərilən mənbələr hesabına formalaşır:

- ❖ məcburi və kənfüllü (əlavə) sosial siğorta üzrə daxil olan siğorta haqqı;
- ❖ dövlət büdcəsindən ayırmalar;
- ❖ maliyyə sanksiyalarının və cərimələrinin tətbiqi nticəsində daxil olan məbləğlər;
- ❖ sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsait;
- ❖ bank kreditləri;
- ❖ qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər.

Mövcud qanunvericiliyə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün dövlət idarə, müəssisə təşkilatlarından, kooperativ, firma, birgə müəssisə və s. dini təşkilatlardan, xaricdə olan diplomatik və s. nümayəndəliklərdən, Azərbaycana məxsus xaricdə olan müəssisə və ya filiallardan, səhmdar cəmiyyətlərinən, siğorta təşkilatlarından, ictimai birliklərdən, siyasi partiyalardan və s. əməyin ödəniş fonduna hesablanan dərəcələrlə sosial siğorta haqqları tutulur. Başqa sözlə, məcburi dövlət siğorta haqqları əməyin ödənişinə və gəlirlərə faizlə hesablanıb tutulur. Əməyin ödənilməsinə və gəlirlərə bütün növ əmək haqqı, əmək haqqında əlavələr, mükafatlar, məzuniyyət haqqı, sahibkarlıq fəaliyyətindən əldə edilən manfaat və s. aiddir.

Məcburi dövlət siğortasında siğorta haqqı əmək ödənişinə (gəlirin) nisbatən faizlə müəyyən edilir və siğorta edilənin (olunanan) vəsaitləri hesabına ödənilir. "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanunun (18 fevral 1997-ci il, № 250-IQ) 14-cü maddəsinə əsasən seçkili orqanlar və bütün işəgötürənlər üçün hesablanmış əməyin ödəniş fondunun 22%-i miqdardında məcburi dövlət sosial siğorta haqqı ödənilir. Hər ay üçün hesablanmış siğorta haqqı sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə nağd və nağdsız hesablaşma qaydasında siğortaçıya ödənilir.

2018-ci il üçün Dövlət Sosial Müdafiə Fondu bəndə gəlirləri 3578,8 milyon manat proqnozlaşdırılmışdır. Bu

məbləğin 1300,0 milyon manatı dövlət bütçəsindən veriləcək transfert hesabına formalaşacaqdır. Dövlət Sosial Müdafiə Fonduun 2018-ci ildə xərcləri isə 3578,8 milyon manat olacaqı planlaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fonduun bütçəsinin 2018-ci il üçün planlaşdırılan gəlir və xərcləri 2017-ci ilə nisbətən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Dövlət Sosial Müdafiə Fonduun xərclərinin 36,3 faizi və ya 1300 milyon manatı dövlət bütçəsindən birbaşa transfert, 63,7 faizi və ya 2278,8 milyon manatı məcburi dövlət sosial siğorta haqları və sair daxilolmalar hesabına örtülməkdir.

#### *Azərbaycan Respublikasının Dövlət Neft Fondu*

Azərbaycan Respublikasının Dövlət Neft Fondu neft və qazın keşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsündə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə sərmayaçılardan arasında bağlanmış Sazişlərin həyata keçirilməsindən, habelə Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının keşfiyyatı və işlənməsinə dair digər bağlanmış Sazişlərin həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmarəli idarə olunması məqsədilə "Azərbaycan Respublikasının Dövlət Neft Fonduun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanına uyğun olaraq yaradılmışdır. Fond Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır.

ARDNF-nin fəaliyyəti ölkə qarşısındaki aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmüşdür:

1. Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;

2. Ölkənin sosial-iqtisadi tərəqqisi namənə mühüm əməkdaşlılıq maliyyələşdirilməsi;

3. Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında

barabər bölüşdürülməsi və galəcək nəsillər üçün ehtiyat vəsaitin planlanması.

Neft Fonduun investisiya portfelinin vəsaiti Böyük Yeddilər (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" (Standard and Poor's (S&P), Fiç(Fitch Ratings Inc.)) və ya "A2" (Mudiz(Moody's )) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər. Digər ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə Neft Fonduun investisiya portfelinin vəsaiti yalnız həmin valyutaların ABŞ dollarma qarşı məzənnə dəyişkənliliyi riskinin minimumuna endirilmesi (heçin) şərtlə yerləşdirilə bilər. Valyutaların investisiya portfelində müvafiq xüsusi çəkikləri Neft Fonduun investisiya siyaseti ilə müəyyən edilir.

Neft Fonduun investisiya portfelinə aşağıdakı aktivlər daxil olur:

- mərkəzi banklarda, kommersiya banklarında və digər maliyyə təsisatlarındakı depozitlər;
- investisiya dərəcəli kredit reytinqinə (Standard and Poor's, Fiç və ya Mudiz) malik dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların borc öhdəlikləri;
- dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların investisiya dərəcəli kredit reytinqinə (Standard and Poor's, Fiç və ya Mudiz) malik borc öhdəlikləri;
- beynəlxalq nüfuzlu sahəm bazarı indekslərinə daxil olan sahmlər;
- pay fondlarının, o cümlədən alternativ investisiya fondlarının sahmləri (payları);

- o London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr;
- o daşınmaz əmlak;
- o investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtiə qeyri-investisiya reytinginə malik, lakin reytingi "BB-" (Standard and Poor, Fiç) və ya "Ba3" (Mudiz) kredit reytingindən aşağı olmayan qiymətli kağızlar və ya təsisatlardakı depozitlər.

Neft Fonduun büdcəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Neft Fonduun qarşısında qoyulmuş məqsəd və vəzifələrin icrasını təmin etmək üçün tətbiq edilən və Neft Fonduun gəlir və xərclərini əks etdirən illik maliyyə programıdır.

2018-ci il üçün Dövlət Neft Fonduun xərcləri 11986,5 milyon manat, gəlirləri 10676,4 milyon manat olacaqdır.

Azərbaycan Respublikası Dövlət Neft Fonduun 2018-ci il üçün büdcəsinin gəlirləri 10676,4 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 137,5 milyon manat və ya 1,3 faiz azdır. Qeyd olunan məbləğin 9723,8 min. manatı və ya 91,1 faizi neftin və qazın satışından daxil olmalar təşkil edir.

Azərbaycan Respublikası Dövlət Neft Fonduun 2018-ci il üçün büdcəsinin xərcləri 11936,5 milyon manat təşkil edəcəkdir ki, bu da 2017-ci illə müqayisədə 3223,9 milyon manat və ya 21,2 faiz azdır. Azərbaycan Respublikası Dövlət Neft Fonduun xərclərinin 9216 milyon manatı və ya 76,9 faizi dövlət büdcəsinə nəzərdə tutulan transfer, 2754,3 milyon manatı və ya 23,0 faizi bir səra infrastruktur layihələrin maliyyələşdirilməsinə yönəldicəkdir.

#### **Bələdiyyə büdcədənəkənar fondları**

Bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müyyənənəşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənəkənar fondlar yarada bilərlər. Bələdiyyələr büdcədənəkənar fond yaratmaqla yerli miqyasda ictimai tələbatların daha əhatəli və

zamanında ödənilməsini təmin edə bilir. Yəni yerli ictimai tələbatlar, sosial, iqtisadi ekoloji problemlərin effektiv həlli yerli büdcədənəkənar fondlarda toplanılan və istifadə edilən pul vəsaitləri ilə mümkündür. Bu baxımdan bələdiyyə büdcədənəkənar fondları mahiyyəti etibarilə dövlət büdcədənəkənar fondlarından fərqlənmir. Ancaq dövlət və bələdiyyə büdcədənəkənar fondları spesifik xüsusiyyətlərə sahib olub bir-birindən fərqlənirlər. Belə ki, dövlət büdcədənəkənar fondları dəqiq gəlir mənbələrinə (bəzən məcburi ödənişlərə) malik olub, vəsaitlərini dəqiq məqsədlər üçün xərcləyir. Dövlət büdcədənəkənar fondlardan fərqli olaraq, bələdiyyə büdcədənəkənar fondlarının dəqiq müyyənənəşdirilmiş gəlir mənbələri yoxdur, onlar fiziki və hüquqi şəxslərin könüllü ianələri, müxtalif carimələr, birdəfəlik ödənişlər, hərraclardan gələn gəlirlər və s. hesabına formalşa bilir. Digər tərəfdən bələdiyyə büdcədənəkənar fondlarının təsnifatı dövlət büdcədənəkənar fondlarından fərqlidir və əsasən bələdiyyə büdcədənəkənar fondları müddətinə görə daimi xarakterə sahib olmur.

#### **4.6. Keyfiyyətli məhsul təminatında dövlət siyasetinin formallaşması və innovativ usullar**

Demokratik cəmiyyətin inkişaf tarixi belə bir həqiqəti təsdiq edir ki, bu cəmiyyətdə bazarın özünü tənzimləməsi nə qədər yüksək olursa olsun, bazar münasibətləri nə səviyyədə inkişaf edirsa etsin, fərqi yoxdur dövlətin cəmiyyətin həyatına, xüsusilə iqtisadiyyata tənzimləmə, istiqamət vermə xarakterli müdaxiləsi obyektiv zərurətdir. Lakin bu müdaxilənin xarakteri, istiqamətləri və səviyyəsi çoxsaylı amillərdən, xüsusilə məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, beynəlxalq əmək bölgüsünün inkişafı və ölkənin bu bölgüdə iştirakı dərəcəsindən, dövlətin ölkənin varidatında tutduğu xüsusi çəkidiən çox asılıdır. Dövlət özünün uzun müddəli sosial-iqtisadi inkişaf strategiyasını hazırlanır və bu onun siyasetinin müxtəlif formalarında

(struktur, investisiya, sosial-iqtisadi, regional, maliyyə-kredit və i.a.) reallaşdırılır.

Dövlət sahibkarların, müxtəlif istehsalçıların yüksək keyfiyyətli rəqabətə davamlı məhsul istehsal etmək təşəbbüsünü maraqla qarşılıyor və dəstəkləyir. Hər bir dövlətin keyfiyyətə, keyfiyyətli məhsula yanaşmaq və nəzarət etmək xüsusiyyəti var. Misal üçün Almaniya, Niderland, Yaponiya və Böyük Britaniyada dövlətin əsasi yardım ilə keyfiyyət üzrə milli proqramlar hazırlanır və həyata keçirilir. Bir çox digər dövlətlərdə (ABŞ, Singapur və i.a.) keyfiyyət üzrə xüsusi program hazırlanır. Lakin dövlət keyfiyyət məsələsi qarşıya qoyulan bütün programları dəstəkləyir. Bir çox dövlətlərdə keyfiyyət məsələsi müəssisə miqyasında diqqəti daha çox cəlb edir, dövlət belə müəssisələrə yardım göstərir.

Sovetlər İttifaqı dövründə keyfiyyətin idarə olunmasının bütün müəssisələrə aid olan ümumi prinsipləri işlənib hazırlanmışdır. Müəssisələrdə və iqtisadiyyat sahələrində KİOKS (keyfiyyətin idarə olunmasının kompleks sistemi) tətbiq olunmuşdu.

Keçmiş SSRİ-yə daxil olan respublikalar müstəqillik əldə etdikdən sonra bu məsələ bir müddət obyektiv səbəblərə görə diqqəti cəlb etməsə də 90-cı illərin ikinci yarısından başlayaraq keyfiyyətin yüksəldilməsilə bağlı tədbirlər həyata keçirilməyə başladı. Keyfiyyətə nəzarət üzrə xüsusi orqanlar yaranmağa başlandı. Keyfiyyətin yüksəldilməsi dövlət siyaseti səviyyəsinə qaldırıldı.

Hazırda keyfiyyətin idarə olunması və ona nəzarət dövlətin sosial-iqtisadi inkişaf siyasetinin tərkib hissəsidir və bir çox xüsusi prinsiplər üzərində qurulur. Bunlara misal olaraq keyfiyyətin yüksəlməsinin fasiləsizliyi, sabit hüquqi bazaya əsaslanması, məqsədyönlülük, idarəetmənin başqa növləri ilə sıx əlaqədə olmasını və i.a. göstərmək olar.

Keyfiyyətin idarə olunması müəyyən tələblərə cavab verməlidir: çeviklik, ölçülü bilən, konkretlik, əksəriyyət

tərəfindən qəbul edilən, məqsədyönlülük və ona çatmağın mümkün olması (reallığı).

Bununla yanaşı keyfiyyətin idarə olunması sosial-iqtisadi inkişaf siyasetinin əsas tərkib hissələrindən biri kimi götürülür.

Bəzə ki, hər bir dövlətin öz obyektiv şəraitinə uyğun sosial-iqtisadi inkişaf siyaseti olur. Burada dövlətin cari və perspektiv məqsədləri, bu məqsədlərin reallaşması üsul və vasitələri öz əksini tapır. Burada məhsulun keyfiyyətinin yüksəldilməsi siyaseti mühüm yer tutur. Keyfiyyətin yüksəldilməsi siyaseti və onun idarə olunması sosial-iqtisadi inkişaf siyasetinin həyata keçirilməsinə yönəldilmişdir. Idarəetmə obyektlərinin (həyat səviyyəsi, regional keyfiyyət, təşkilatın fəaliyyətinin keyfiyyəti və i.a.) özüne məxsus xüsusiyyətlərindən asılı olaraq idarəetmədə fərqlənəcəkdir. Eyni zamanda bu fəaliyyət növlərini keyfiyyətin idarə olunmasının strateji və taktiki məqsədlərinin formallaşması, eləcə də müxtəlif səviyyələrdə onlara nail olmağın mexanizmləri kimi qəbul etmək olar.

Keyfiyyət sahəsində siyasetin formallaşması prosesi müxtəlif mərhələlərdə həyata keçirilir.

Keyfiyyətə aid siyasetin formallaşmasının əsasında regionun, müəssisənin, sahənin, ölkənin sosial-iqtisadi inkişaf vəziyyətinin təhlili və ondan çıxan nəticələr durur. Keyfiyyət siyaseti hansı səviyyədə aparılırsa sosial-iqtisadi vəziyyət də həmin səviyyədə təhlil olunur. Şübhəsiz burada keyfiyyətin idarə olunması vəziyyətinin təhlilinə xüsusi diqqət yetirilir. Nəticədə tədqiq edilən obyektdə keyfiyyətin vəziyyəti və ona təsir göstərmək imkanları aşkarla çıxarıılır və sosial-iqtisadi inkişafın uzun müddətli məqsədi formalşdırılır. Sonrakı mərhələdə bu uzun müddətli məqsədi əldə rəhbər tutaraq keyfiyyətin idarə olunmasının prioritətləri müəyyənləşdirilir.

Prioritetləri müəyyənləşdirildikdən sonra, onları əldə rəhbər tutaraq keyfiyyət sahəsində siyasetin həyata keçirilməsi prosesində reallaşdırılması nəzərdə tutulan konkret tədbirlər və onların reallaşması mexanizmləri işlənib hazırlanır. Yalnız

reallaşma mexanizmləri mövcud olduğu və fəaliyyət göstərdiyi şəraitdə keyfiyyətə aid siyaset və nəzərdə tutulmuş tədbirlər reallaşa bilər. Siyasetin formallaşması və reallaşmasında vaxtaşın monitoring (yoxlama) keçirmək və onun nəticələrini obyektiv qiymatləndirmək müstəsna rol oynayır. Monitoring-arabir takrar olunan fasiləsiz bir prosesdir və siyasetin icrası başa çatana qədər müəyyən fasilələrlə (dövrdən dövrə, ildən-ildə) davam edir.

Keyfiyyətə aid siyasetin düzgünlüyüfinə və reallaşmasına aşağıdakı amillər də təsir göstərir:

- idarəetmə obyektinin düzgün seçilməsi;
- keyfiyyətin idarə olunması məqsədi;
- keyfiyyət idarə olunduğu sahələr;
- keyfiyyətin idarə olunması prinsipləri və mexanizmləri.

Müstəqillik illərində Azərbaycan Respublikasında məhsulun keyfiyyətinin yüksəldilmesi siyaseti hazırlanmış və həyata keçirilməsində mühüm nəiliyyətlər qızamılmışdır. Müstəqilliyyin ilk illərində əhalinin ərzaq təminatını yaxşılaşdırmaq və koskin ərzaq təhlükəsizliyini azaltmaq məqsədilə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər bu işdə mühüm rol oynadı. Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi siyaseti formallaşmışdır. Torpaq islahatlarının həyata keçirilməsi, torpağın bir hissəsinin özəlləşdirilib kəndlilərə verilməsi, aqrar sahəyə texniki, iqtisadi yardım mexanizmlərinin formallaşması, beynəlxalq təşkilatlarla aqrar sahədə maliyyə-kredit layihələrinin bağlanması bu işin başlangıcı oldu. Aqrar islahatları davam etdirməklə yanaşı 1995-ci ilin sentyabr ayında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun qəbul edildi.

Yalnız bundan sonra bu sahədə hüquqi bazanın tam şəkildə formalşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilməyə başlanılmışdır.

Uzunmüddətli axtarışlardan sonra bir çox xarici ölkələrin təcrübəsini öyrənmək, yerli şəraiti nəzərə almaqla 90-cı illərin

birinci yarısında Azərbaycan Respublikasının Dövlət standartlaşdırma sistemi işlənib hazırlanmış və 1998-ci ilə nəşr olunmuşdur.

Ölkəmizdə ərzaq məhsulları istehsalının artması və ərzaq təhlükəsizliyinin təmin edilməsində 2003-cü ildən başlayaraq qəbul və icra edilmiş proqramlar mühüm rol oynamışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında qəbul edilmiş "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)"; Prezident İlham Əliyevin rəhbərliyi altında qəbul və icra edilmiş "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları (2004-2008; 2009-2013 və 2014-2018-ci illər)", "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər)" əsas yer tutur.

Məhsulların keyfiyyətinin yüksəldilmesi və qlobal bazara çıxmaq üçün sahibkarlara metodiki-normativ köməkliyini yaxşılaşdırmaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Standartlar Fondu müxtəlif kateqoriyalı standartlarla zənginləşdirilmiş, onlardan istifadə qaydaları sadələşdirilmiş və xarici standartların azərbaycan dilinə tərcüməsi üçün tədbirlər görülməkdədir. Regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinin vergi qanunvericiliyinin tətbiqi mövzusunda 460-dan çox brifinq, seminar-məşğələlər təşkil edilmiş, KİV-də 400-dan çox çıxışlar, elanlar verilmiş, vergi ödəyicilərinə vergilərə aid 33000-dən çox buklet və səir kitabçalar paylanılmış, Vergilər Nazirliyinin internet sayti vasitəsilə çoxsaylı sorğu və suallar operativ qaydada cavablandırılmışdır.

Sahibkarların və iş adamlarının əmək qanunvericiliyi sahəsində maarifləndirilməsi ilə bağlı Lənkəran, Mingəçevir, Zaqatala, Biləsuvar və Bərdə şəhərlərində işagötürənlərə zona müşavirələri keçirilmiş, əməyin mühafizəsi üzrə müasir norma, qayda, standartlarla və bu sahədə beynəlxalq təcrübə ilə tanış

etmək məqsədi ilə Əməyin Mühafizəsi üzrə İformasiya Mərkəzi yaradılmışdır.

2004-2008-ci illərdə ərzaq məhsullarının, o cümlədən qida məhsullarının keyfiyyətinə nəzarətin başlıca vasitəsi kimi müasir tələblərə cavab verən bir çox laboratoriyalar yaradılmış və onların fəaliyyətinin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkışaf və Sənaye Nazirliyi xəttılı keyfiyyətə nəzarəti gücləndirmək üçün həmin nazirliyin İstehlak Mallarının Eksperтиzasi Mərkəzi bir çox rayon və şəhərlərdə (Şəki, Cəlilabad, Saatlı, Xaçmaz və i.a. rayonlarda, Bakı və Gəncə şəhərlərdə, Naxçıvan Muxtar Respublikasında və i.a.) arbitraj laboratoriyanan yaratmışdır. Sonrakı illərdə bu laboratoriyaların kadrları təminatının yaxşılaşması, maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində tədbirlər görülmüşdür. Yaradılmış laboratoriyaların əsas məqsədi ərzaq məhsullarının beynəlxalq, yerli və Respublika standartlarının tələblərinə cavab verəməsi vəziyyətini yoxlamaq, bu sahədə yol verilmiş nöqsanları, uyğunsuzluqları aşkara çıxarmaqdır. Bunun üçün laboratoriyalarda məhsulun bioloji, fiziki, kimyəvi tərkibi təhlil olunaraq istehlaka yararlılıq səviyyəsi müəyyənləşdirilir və xüsusi arayışlar verməklə təsdiqlənir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına (2004-2008 və 2009-2013-cü illər) uyğun olaraq keçən illərdə sahibkarlıq subyektləri üçün yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsinə xidmət edən metodiki vəsaitlər hazırlanaraq sahibkarlıq subyektlərinə paylanmasıdır.

Ərzaq təhlükəsizliyi probleminin həllində, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatında müstəsnə rolunu, habelə hazırda Azərbaycanın özünü taxıl və taxıl məhsulları ilə kifayət qədər təmin etmədiyini nəzərə alaraq taxılçılığın inkişafı və məhsullarının keyfiyyətinin yüksəlməsi istiqamətində tədbirlər kompleksi həyata keçirilmişdir. Bu tədbirlərdən mühümü "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin

həyata keçirilməsi qaydaları haqqında əsasnamə"nin qəbul edilməsidir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının birinci ilində ölkənin ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermər təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilmişdir. 2014-cü ildə sahibkarların maarifləndiriləsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilmiş, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunmuşdur. Sahibkarlığa Kəmək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmiş və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. (35)

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilini (2015) "Kənd təsərrüfatı ili" elan edilməsi, bu çərçivədə fermərlərə satılan gübrəyə, yanacaq və motor yağılarına görə subsidiyaların artırılması, "Aqrolizinq" xətti ilə gətirilən texnikaya yeni güzəştlörin tətbiqi və digər tədbirlər aqrar sahənin inkişafına mühüm töhfəsini verir. Ötan il, hamçinin aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyva-tərəvəz emalı, 9 süd emalı, 8 at emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artırmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub, ötan il əsas

ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi artmaqdə davam edib. (36)

Bazar iqtisadiyyatı şəraitində keyfiyyət yerli məhsulun rəqabət qabiliyətliliyinin, beynəlxalq bazarlara çıxışın təminatçısı olduğuna görə bizim ölkədə də bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. 1993-cü ildən Azərbaycan beynəlxalq təşkilatlarla və xarici müəssisələrlə əməkdaşlıq edir. Respublikada elə həmin vaxtdan beynəlxalq standartların istifadə olunmasına başlanılmışdır.

Dünya təcrübəsi göstərir ki, ISO 9000 beynəlxalq standartlarının tətbiq olunması səmərəli idarəetmə sistemlərinin qurulması, məhsulun rəqabət qabililiyyatlılığını artırması, ticarətdə maneşərin ləğv olunması və investisiyaların artırması üçün əlverişli şəraitin yaradılmasında vacib amildir.

Bundan başqa Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün də beynəlxalq standartlara keçid əsas şərtlərdən biridir. Bu səbəbdən 2003-cü ildən Azərbaycan ISO beynəlxalq təşkilatının tamhüquqlu üzvü oldu. ISO-nun əsas məqsədi üzv dövlətlərdə istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım edərək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması üçün ədalətli rəqabət mühiti qurmaqdır. Hazırda respublikada ISO-nun dəstəyi ilə sosial mülkiyyət üzrə Milli komitə yaradılmışdır. Son illərdə Azərbaycanın standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyi Beynəlxalq Təşkilatlar arasında əməkdaşlığı yüksək səviyyəyə çatmışdır. Hələ 2000-ci ildə 30-dan çox biznes qurumlarında və texniki komitələrdə azərbaycanlı ekspertlər fəal şəkildə iştirak etmişlər və yənə də edirlər. ISO 9000 standartı AZ9001ISO adı altında bizim milli standartımız kimi qəbul olunmuşdur.

Hazırda neft, tikinti, bank, ticarət sahələrində, yeyinti sənayesində 100-ə qədər müəssisələrin məhsulu sertifikatlaşdırımdan keçmişdir.

Son illərdə ölkəmiz və ISO arasında əməkdaşlıq daim genişlənir və bu istiqamətdə bir sıra tədbirlər görülmüşdür. Respublikamızda beynəlxalq keyfiyyət standartlarının qəbulu, tətbiqi ilə bağlı digər ölkələrlə məsləhətləşmələr, seminarlar, konfranslar keçirilir və lazımlı gələn hallarda müqavilələr bağlanır.

Bələ ki, 7 mart 2007-ci il tarixində Bakıda Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) Xüsusi Sektora Dəstək-Standartlaşdırma Programı çərçivəsində Layihənin Planlaşdırılması üzrə Seminar keçirilmişdir.

2007-ci il 15 mart tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına rəsmi sofari çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında «Standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahələrində əməkdaşlığı dair Saziş» imzalanmışdır.

Metrologiya və patent üzrə Dövlət Agentliyinin Standartlar Fondu müxtəlif kateqoriyalı standartlarla zənginləşdirilmiş, onların istifadə qaydaları sadələşdirilmişdir və xarici standartların azərbaycan dilinə tərcüməsi üçün tədbirlər görülməkdədir.

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır;

2007-ci ilda isə fonda müxtəlif sahələr üzrə Azərbaycanın 41 milli standartları, MDB Beynəlxalq Birliyinin 85, Rusyanın 60, Türkiyənin 26, Qazaxstanın 15, Belarusun 20, Özbəkistanın 4 və Moldovanın 2 standartları daxil edilmişdir. Bundan başqa, 167 sayda texniki şərt də qəbul olunub.

ISO-9000 seriyalı keyfiyyəti idarəetmə üzrə beynəlxalq standartlarının tətbiqini normativ və təşkilati cəhətdən təmin

etmək üçün milli auditor və ekspertlərin xaricdə hazırlanması işləri təşkil edilmiş, Azərbaycanın dövlət standartlarının işlənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün Yeyinti sənayesi üzrə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun bazasında Texniki Komitə yaradılmışdır. Türk standartları İnstitutu ilə birgə yaradılan və yüngül sənaye məhsullarının sınaqları üzrə ixtisaslaşan TSE-AZS laboratoriyasının gücünün artırılması və tam istifadə edilməsi nəzərdə tutulmuşdur.

2006-ci ildə Azərbaycan Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyi tərəfindən standartlaşdırma sahəsində müəyyən struktur dəyişiklikləri həyata keçirilərək Azərbaycan Standartlaşdırma İnstitutu yaradılmışdır.

Beynəlxalq standartların tətbiq olunacağı sahələri müəyyən etmək məqsədişə Standartlaşdırma İnstitutu ölkədə standartların tətbiqi üzrə monitorinqlər keçirir.

Institut həmçinin Azərbaycana məxsus olan bəzi məhsul növlerinə aid milli standartların tətbiqi üzrə müəyyən işlər də aparır.

Mütəxəssislərin fikrincə bu gün Azərbaycan Standartlaşdırma, metrologiya və patent üzrə Agentliyi tərəfindən istanılan Avropa standartlarının öz dilimizə çevriləməsi və onun qəbul edilməsi haqqında qərar verilməsi mümkündür. Lakin hazırkı dövrdə bu müəyyən çətinliklər yarada bilər. Belə hesab olunur ki, agar biz dərhal avropa standartlarına keçək, bu maşın-qayırmaya və başqa sahələrdə durğunluğun meydana gəlməsi ilə nəticələnə bilər.

Rəqəbat qabiliyyətli məhsul istehsalına nail olunması və istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən BMT-nin İnkışaf Programı ilə layihə hazırlanmış və onun icrasına başlanılmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tam hüquqlu üzvü olmuş, MDB çərçivəsində Dövlətlərərək Standartlaşdırma Təşkilatı və Bölgələrərək Standartlaşdırma

Birliyi ilə sazişlər imzalanmış və əməkdaşlıq əlaqələri genişləndirilmişdir. Britaniya Standartlar Institutunun təşkil etdiyi və on müasir dünya standartlarına cavab verən sınaq laboratoriyası fəaliyyətə başlamışdır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi 2007-ci ildən "Tvinninq" texniki yardım layihəsi çərçivəsində standartlaşdırma haqqında Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir. Komitə 2010-cu il yanvarın 1-dən etibarən Avropa Standartlaşdırma Komitəsinə (CEN) müşahidəçi qismində üzv olmuşdur.

Bunlarla yanaşı "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhlinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Programı"na (Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmişdir) uyğun olaraq yeyinti məhsullarına dair Kodeks Alimentarius ISO, NA-CCP sisteminin tətbiqi, Avropa İttifaqı standartlarının milli standartlar kimi istifadə edilməsi sahəsində müvafiq tədbirlər görülmüşür.

"2010-2013-cü illərdə ərzaq məhsulları üzrə 253 yeni standartın qəbulu planlaşdırılmışdır. Ümumiyyətlə 2010-2012-ci illərdə beynəlxalq standartlar əsasında sənayenin müxtəlif sahələri üzrə 378 standart (2010-cu ildə 162, 2011-ci ildə 77, 2012-ci ildə 139, bunlardan 40-dan çoxu yeyinti məhsullara aiddir) işlənilərən hazırlanmış və SMPDK tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Bunlarla yanaşı müxtəlif mülkiyyətdə olan 331 mütəxəssisədə metroloji təminat üzrə araştırma aparılmışdır. Araşdırma zamanı 141 mütəxəssisinin işi qeyri-qənaətbəxş hesab olunmuşdur. Akt tərtib olunmuş mütəxəssisə və təşkilatlara nöqsanları aradan qaldırmaq üçün tələbnamələr verilmişdir.

Eyni zamanda xarici ölkələrdə istehsal olunan və ölkəmizə idxlə olunan ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin müasir üsul və metodlarının tətbiqi məqsədişə

Komitə tərəfindən bir səra xarici ölkələrdə istehsal olunan müasir laboratoriya avadanlığı alınmışdır. Bu avadanlıqlar vasitəsilə bu məhsullarda beynəlxalq Standartlarda nəzərdə tutulan bir səra toksiki elementlərin, mikroorganizmlərin, qarışq olan və radioaktiv elementlərin, həmçinin insan hayatı və sağlamlığı üçün təhlükəli maddələrin mövcudluğunu, onların hazırlanmasında qeyri-ərzaq və sintetik mənşəli xammalın və köməkçi materialların istifadə olunması aşkar edilməsinə imkan verir. 2004-2007-ci illərdə 56 texniki şərt və beynəlxalq standartların tətəblərinə uyğunlaşdırılmış 27 ədəd milli standart işlanıb hazırlanmış və qəbul edilmişdir.

Laboratoriyalarda qida məhsullarının keyfiyyətinə ixtisash, düzgün nəzarət etmək məqsədi ilə, xüsusilə 2004-2008-ci illərdə xarici ölkələrdən təcrübəli kadrlar cəlb edilmiş, eyni zamanda məhsullarda olan zərərlə cəhətləri aşkara çıxarmaq üçün beynəlxalq sertifikatlara layiq görülmüş cihazlar, avadanlıqlar alınmış və tətbiq edilmişdir.

Ümumilikdə respublika üzrə maşınçayırma, yeyinti və kənd təsərrüfatı, neft-kimya və yüngül sənaye üzrə 2004-2008-ci illərdə 671 araştırma aparılmış, araştırma zamanı yol verilmiş nöqsanlara görə 291 müəssisənin fəaliyyəti mənfi qiymətləndirilmiş və nöqsanları aradan qaldırmaq üçün 182 müəssisəyə tətəbnamə, 273 müəssisəyə isə iradnamələr təqdim olunmuş və icrası təmin edilmişdir.

Respublika üzrə 2801 müəssisəyə xidmət göstərilmiş, 481719 ədəd ölçü vasitəsinin mövcud vəziyyəti araşdırıllaraq dövlət müqayisəli yoxlamasına təqdim edilmişdir. 150 ədəd ölçü vasitəsi dövlət reyestrinə daxil edilməmişdir.

Bələdiyə, Komitə tərəfindən aparılmış nəzarət, görülmüş tədbirlər mühüm iqtisadi natiçələr vermiş, keyfiyyətə nəzarət laboratoriyanın işini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış, keyfiyyətə nəzarət üzrə işçilərin məsuliyyətini, işgüzarlığını artırılmış, ərzaq təhlükəsinin azaldılması, regionların, müəssisələrin xarici bazarlara çıxış imkanlarını xeyli genişləndirmiş,

insanların dövlətin sosial-iqtisadi siyasetinin düzgünüyüntə inamını artırmışdır.

#### **Beynəlxalq əməkdaşlığın davam etdirilməsi**

2016-cı il ərzində komitə ilə Almaniya Fiziki-Texniki İnstитutu (PTB) arasında qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində bir neçə layihə həyata keçirilmişdir. Mart ayında PTB-nin 2014-2017-ci illər üzrə "Cənubi Qafqaz ölkələrində Ərzaq Sınağı və Metrologiya Sahələrinin Gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda adıçəkilən təşkilatın rəsmiləri ilə keçirilən görüşdə layihənin gələcək icrası perspektivləri müzakirə edilmişdir. Layihə çərçivəsində bir neçə dəfə əcnəbi mütəxəssislərin ölkəmizə səfəri baş tutmuşdur. Mart və may aylarında PTB-nin daha bir mütəxəssisi komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasının mütəxəssislərinə təlim keçmişdir.

Qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına uyğun olaraq ölkədə Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sistemini daxil edilmesi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Bu Komissiyada Sohiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun və yeyinti məhsullarının istehsah sahəsində ixtisaslaşmış özəl şirkətlərin nümayəndələri iştirak edirlər. 2016-cı il ərzində Kodeks Alimentarius Komissiyasının 2 iclası keçirilmişdir. Hesabat dövrü ərzində Kodeks Alimentarius standartları əsasında Komitə Kollegiyasının Qərarı ilə AZS 849-2016 "Bal" dövlət standartı təsdiq edilərək Hüquqi Aktlann Dövlət Reyestrinə daxil edilmişdir.

Artıq 2017-ci ildə Texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərərəsi və 966 milli standart mövcuddur. Onlardan 94 standart neft-kimya, 322 standart uyğunluğun

qiymətləndirilməsi, 148 standart sənaye, 22 standart xidmət, 249 standart aqrar və qida, 107 standart tikinti materialları sahələrinə aiddir. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilmişdir.

Azərbaycan Respublikası ərazisində qüvvədə olan standartların elektron bazası yaradılmış, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin serverində yerləşdirilmiş, hazırda ictimaiyyətə açıq şəkildə təqdim edilməsi üçün komitənin saytına integrasiya olunmaqdadır. Elektron bazada milli standartlarla yanaşı, beynəlxalq və dövlətlərərə, o cümlədən xarici ölkələrin standartları və digər texniki normativ sənədlər, onların əldə edilməsi şərtləri barədə məlumatlar, yerli müəssisələrə onlayn çatdırılması imkanları yaradılmışdır.

2017-ci ilin sentyabrın 7-də Komitənin təşkilatlılığı ilə "Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi" adlı Avropa İttifaqının Twinninq layihəsinin açılış mərasimi keçirilmişdir. Al və SMPDK-nin birgə icrasına başladıqları Twinninq layihəsi Almaniya, İtaliya və Latviya kimi qabaqcıl keyfiyyət infrastrukturuna olan ölkələrin təcrübəsindən bəhralanməklə icra olunmaqdadır. Layihənin uygunluğun qiymətləndirilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ISO standartlarının tətbiqi, yerli mütəxəssislərin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarda (ILAC, IAF və EA) müvafiq sahələr üzrə bilik və bacarıqlarının artırılması məqsədilə bir sıra seminar, təlim və təcrübə proqramlarında iştirakı, İnformasiya idarəetmə Sisteminin (İİS) yaradılması, akkreditasiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və milli akkreditasiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqının, Avropa Akkreditasiya Təşkilathının (EA), Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (International Laboratory Accreditation Cooperation - ILAC)

təşkilatının və Beynəlxalq Akkreditasiya Forumunun (IAF) tələblərinə uyğunlaşdırılması kimi bir sıra komponentləri var.

Layihənin əsas məqsədi akkreditasiya sahəsində standartlara, normalara və proseslərə dair Al və beynəlxalq təcrübəyə uyğun olaraq, akkreditasiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdən ibarət olmuşdur.

İstehlakçı hüquqlarının qorunmasına dövlətin verdiyi xüsusi önəmin bariz nümunəsidir ki, onların hüquqlarının dövlət tərəfindən qorunmasını təmin etmək və istehlak bazarında malların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini hayata keçirmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli, 504 nömrəli Fərmanı ilə İqtisadi Inkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti yaradılmışdır.

Yaranmasından qısa müddət ötməsinə baxmayaraq Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər hayata keçirilmişdir.

Bu qəbildən olan tədbirlərdən biri Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün keçirilmişdir. «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» mövzusundakı konfransda İqtisadi Inkişaf və Sənaye Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəhbəri çıxış edərək bildirmişdir ki, istehlakçı hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Xidmət rəisi istehlak bazarındaki mövcud vəziyyət və istehlakçıların hüquqlarının qorunması sahəsində sahibkarların qarşısında bir sıra vəzifələrin qoyulduğunu göstərdi: "Bu vəzifələr əmtəələrin istehlakçıların qanuni tələblərinə uyğun şəkildə istehsalı, onların qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılması, daşınması, saxlanması, qəbul edilməsi, satışı, hesablaşmaların aparılması zamanı mövcud

norma və qaydalara əməl edilməsi, qüsurlu malların dəyişdirilməsi və sair ilə bağlıdır".

İstehlakçıların hüquqlarının qorunması ilə bağlı ayrı-ayrı dövlət orqanları tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilən tədbirlərə baxmayaraq, hələ də istehlakçıların hüquqları pozulur. Bu cür hallara əsasən malların qablaşdırılması və etiketlənməsi, zəmanətlərin verilməsi, endirim kampaniyalarının keçirilməsi, hesablaşmaların aparılması, lazımi keyfiyyətdə olmayan və ya saxta malların geri qaytarılması zamanı rast gəlinir. Buna görə də bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün inzibati tədbirlərin gücləndirilməsi ilə yanaşı, təbliğat-təşviqat və maarifləndirmə işlərinin genişləndirilməsi və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

20 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əsərən edilib və Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilmişdir.

Əqli Mülkiyyət Agentliyi qarşısında duran vəzifələrin icrasına Müəllif Hüquqları Agentliyi kimi fəaliyyət göstərdiyi dövrə başlamışdır. Misal kimi Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladıqları "Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə"ni göstərmək olar. Həmin Layihənin icrası ilə bağlı 2017-ci ildə Agentliyin iştirakı ilə Təhsil Nazirliyi və ÜƏMT arasında Birgə Bəyannamə imzalanmış və bir neçə beynəlxalq konfrans və seminar keçirilmişdir. Həmçinin ÜƏMT-nin Baş direktoru cənab Frencis Qarrinin 2018-ci il 4 - 6 iyun tarixlərində Azərbaycan

Respublikasına rəsmi səfər Programı çərçivəsində "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi" mövzusunda keçirilmiş beynəlxalq konfransı və "Qeyri-maddi aktivlər və global dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalalarından necə yararlanır?" mövzusunda regional seminarı, universitet və elmi-tədqiqat institutlarında yaradılmış startapların nailiyyətlərini nümayiş etdirən sərgini qeyd etmək olar. Bu sərgidə 21 startap-layihə nümayiş etdirilmiş, onların 16-sı 7 yerli universiteti, 2-si özəl şirkəti, 3-ü AMEA-nı (Yüksək Texnologiyalar Parkı) təmsil etmişdir. (37)

2018-ci ildə yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün olverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması fiziki ölkəmizdə aparılan işlərə dəstək verilməsi məqsədi ilə Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən Agentliyin təşkilatçılığı və dəstəyi ilə kreativ iqtisadiyyat, əqli mülkiyyətin iqtisadi inkişafda rolü, elmi tədqiqat nəticələrinin praktiki tətbiqi və kommersiyalaşdırılması, yeni startapların yaradılması və nailiyyətlərin nümayişi və s. mövzuları əhatə edən 7 (onlardan 4-ü beynəlxalq, 3-ü milli) konfrans, regional seminar keçirilmiş, universitetlərdə və elmi-tədqiqat müəssisələrində yaradılan yeni startaplar arasından seçilmiş uğurlu startapların nailiyyətlərini nümayiş etdirən 2 sərgi təşkil olunmuşdur.

2018-ci il iyunun 5-də Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu" imzalanmışdır. Anlaşma Memorandumu Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2018-ci il tarixli 221 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

2018-2019-cu illərin göstəricilərinin müqayisəsi göstərir ki, sənaye mülkiyyəti sahəsində fəaliyyət aktivləşmiş, ixtiralara verilmiş patentlərin sayında 2018-ci illə müqayisədə artım baş vermişdir. Belə ki, 2019-cu ildə ixtira üzrə 167 iddia sənədi daxil olmuş, 102 ixtira patenti verilmişdir. Bu isə 2018-ci ildəkindən

32 patent çoxdur. 2019-cu ildə faydalı modellərə dair 58 iddia sənədi daxil olmuş, 16 patent verilmişdir. Əmtəə nişanlarına dair iddia sənədlərində və verilmiş qoruma sənədlərində də artım olmuşdur. Belə ki, 2019-cu ildə əmtəə nişanlarına dair 2317 (2018-ci ildə 1958) iddia sənədi daxil olmuş, 1114 qoruma sənədi (2018-ci ildə 1070) verilmişdir. İlk dəfə olaraq patent analitikası və patent landschaftlarına əsaslanaraq Azərbaycan ixtiraları vasitəsi ilə ölkənin texnoloji profili müəyyən edilib və patent üzrə aparıcı ölkələrin dünyada ən qabaqcıl istiqamətləri təqdim edilib.

Qlobal texnoloji trendlərin milli rəqabətqabiliyyətliliyə təsirinin elm və texnologiya sahisi üçün yeni çağrıqlar formalasdırıldıqın nəzərə alaraq, 2019-cu ildə ƏM-in kommersiyalaşdırılması və texnologiyaların transferi, bu sahədə müvafiq mərkəzlərin yaradılmasına dəstək verilməsi məqsədilə aşağıdakı istiqamətlərdə iş aparılmışdır. 1) Azərbaycanda texnoloji bazarın araşdırılması, kiçik və orta müəssisələrin innovativ fəaliyyətinin təhlili və qiymətləndirilməsi

2) Texnologiyaların kommersiyalaşması və transferi mərkəzlərinin yaradılması ilə bağlı işlər.

3) Texnologiyalara və İnnovasiyalara Dəstək Mərkəzlərin və əlaqəli şəbəkənin yaradılması

Əmtəə nişanları və sənaye nümunələri üzrə: Milli əmtəə nişanlarının qeydiyyatına dair 2317 və sənaye nümunələrinin qeydiyyatı ilə bağlı 78 iddia sənədi daxil olmuşdur. Ekspertizanın noticələri müsbət olan milli əmtəə nişanlarının sayı 1557, coğrafi göstəricilərin sayı 7, milli sənaye nümunələrinin sayı 67 olmuşdur. Haaqa sistemi vasitəsi ilə Sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair 154 bildiriş sənədləri daxil olmuş, onlardan 134-nün ekspertizası başa çatdırılıraq müsbət qarar qəbul edilmişdir.


Qeyd etmək lazımdır ki, dünyada yayılmış COVID19 koronavirus pandemiyası ilə əlaqədar Respublikamızda müəyyən edilmiş xüsusi karantin rejimi nəzarə alınırlaqla, 2020-

ci ildə Agentlik bir çox xidmətlərini onlayn rejimda göstərmişdir.


Agentliyin təşkilatçılığı ilə bir sıra tədbirlər təşkil edilmiş, Agentliyin nümayəndələri onənəvi, onlayn və hibrid formatda 18 milli və beynəlxalq seminar və konfransda iştirak etmişlər. İxtira və faydalı modellər üzrə 2020-ci il ərzində Əqli Mülkiyyət Agentliyinə ixtira və faydalı modellərin qeydiyyatı ilə bağlı 148, o cümlədən ixtiraya dair 108, faydalı modelə dair 40 iddia sənədi daxil olmuşdur. Beynəlxalq PCT proseduru üzrə göndərilməsi üçün milli iddia sənədlərinin sayı 5, Avrasiya Patent Təşkilatına göndərilməsi üçün milli iddia sənədlərinin sayı 24 olmuşdur.

#### İntellektual sistemlərə əsaslanmış keyfiyyətin idarə olunması prosesi.

Sxem 1. Keyfiyyətə nəzarətin statistik metodları



Sxem2. Keyfiyyatın ölçüləşməsinin xüsusi üsulları




1. Keyfiyyatın modelləşdirilməsinin alt sistemləri
2. Keyfiyyatın diaqnostikasının alt sistemləri
3. Əmaliyyat sistemləri
4. Data Mining, operativ verilənlər, OLAP (analitik nəzarət sistemi)
5. Bulud texnologiyaların keyfiyyatın verilənlərinin saxlanılmasında tətbiqi (Data Ware house)


Şəkil 1. Keyfiyyatın modelləşdirilməsinin alt sistemləri

Sxem 3. Keyfiyyatın idarə olunması.





Sxem 4. Keyfiyyatın nəzarətində məntiqi sistemlər.



Sxem 5. Keyfiyyatın ölçüləşməsinin (intellektual sistemlərə asaslanmış) ümumi sxemi.

## **İstifadə olunan ədəbiyyat:**

1. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2 fevral 2021-ci il.
2. «Dövlət sektoruna investisiya qoyuluşunun orta müddətli program» (1998-2000-ci illər). 1997-ci il.
3. «İlham Əliyev on beş illik Prezident dövrünün uğur səlnaması» kitabı, B-2018.
4. Abdullayeva Z.H., Kiçik sahibkarlıq subyektlərinin iqtisadiyyatın inkişafında rolü, Bakı, 2015, İqtisad Universiteti, 243 s.
5. Azərbaycan İqtisadçılar İttifaqı, 5 cildlik "Böyük İqtisadi Ensiklopediya", Bakı, 2012.
6. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)". Bakı, "Nurlar", 2004
7. Azərbaycan Respublikasının Dövlət Neft Fondu Haqqında Əsasnamə, Bakı, 29 dekabr 2000
8. Azərbaycan Respublikasının Dövlət standartlaşdırma sistemi. Bakı, Azardövlətstandart 1998, 222 s.;
9. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı 1995
10. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2002, 116 s.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Bakı, 11 iyul 2000-ci il
12. Azərbaydan Respublikasının «Xarici investisiyanın qorunması haqqında» Qanun, 15 yanvar 1992.
13. Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanunu
14. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu
15. Biznesin təşkili və idarə ediləsi, /darslik, Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznes inzibatçılığı" kafedrasının əməkdaşları tərəfindən hazırlanmışdır, Bakı, "İqtisad Universiteti" nəşriyyatı, 2011, 464 s.
16. Böyük İqtisadi Eksiklopediya (7 cild) - redaktor Z.Ə.Səmərdzadə, Bakı, 2013.
17. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunu, Bakı, 2 iyul 2002
18. D.Bağirov, M.Həsənli, Maliyyə, Bakı, 2011
19. D.Bağirov, Vergi nəzarəti, Bakı, 2006
20. Ələkbərov U. Dinamik davamlı inkişaf əsas prioritətdir. Azərbaycanın inkişafı beynəlxalq təşkilatların hesabatlarında təqdim olunur. // "Azərbaycan"qazeti, 14 iyun 2016
21. Əlirzayev Ə.Q., Sosial sferanın iqtisadiyyatı və idarə ediləsi, Bakı: "İqtisad Universiteti" nəşriyyatı, 2010. - 326 s.
22. Əliyev Ş.T. Qeyri-neft sektorunun inkişafında xüsusi iqtisadi zonaların təşkili masalaları. "AUDIT" jurnalı, 2014, № 3, s. 43-47.
23. Əliyev Ş.T., "Qloballaşma şəraitində xüsusi iqtisadi zonalar institutunun səmərəliliyini şərtləndirən mühüm amillər", Audit jurnalı 2014, № 1, 46 s.
24. Əliyev T., İşgaldən azad edilmiş ərazilərdə möşğulluğun tomin edilməsi problemləri, Audit, 2021, 2 (32).
25. Əliyeva R.Ə. - «Beynəlxalq iqtisadi münasibətlər» (Dörs vəsaiti), B-2013.
26. Əliyeva R.Ə. - «İqtisadiyyatın dövlət tənzimlənməsi» (Dörs vəsaiti), baki-2013.
27. Həsənov Ə.M. - «Neft strategiyası və Azərbaycanın xarici siyaset fəaliyyəti («Əsrin müqaviləsi») B-2004.
28. Həsənov Ə.M. «Xəzər-qara dəniz hövzəsi və Cənubi Qafqazın Geoİqtisadiyyatı: Azərbaycanın enerji siyaseti». Bakı, 2016.

29. İmanov Ə.Ş. Keyfiyyətin idarə olunması. Bakı: "İqtisad Universiteti" 2007, 283 s.(səh 4-6);

30. Qarayev N. İnnovasiya menecmenti, Bakı: "Elm və təhsil", 2011, 224 s.

31. M.Sadiqov, S.Məmmədov, Maliyyə, Dörslik, Gənəcə, 2010

32. OECD (2017), Tax Administration 2017: Comparative Information on OECD and Other Advanced and Emerging Economies, OECD Publishing, Paris, [http://dx.doi.org/10.1787/tax\\_admin-2017-en](http://dx.doi.org/10.1787/tax_admin-2017-en)

33. Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) (oktyabr 2008-ci il), statistik məcmua. ARDSK, Bakı-2009;

34. Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) (yanvar 2006-ci il), statistik məcmua. ARDSK-2006;

35. Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər), statistik məcmua. ARDSK, Bakı-2007;

36. Şahbazov K.A., Biznesin təşkili və idarə edilməsi, dörslik, Bakı, "İqtisad Universiteti Naşriyyatı", 2011, 464 s.

37. V.Zeynalov, Maliyyənin əsasları, Bakı, 2008

38. Z.Zeynalova, Vergi inzibatçılığı, Dövlət idarəciliyi: nəzəriyyə və təcrübə, 2017, 4(60), 297-304

39. Z.Zeynalova, Vergilərin gəlirin yenidən bölgüsünə təsiri, Azərbaycanın Vergi Jurnalı, 2017, 1(133), 101-112

40. [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

41. [www.economy.gov.az](http://www.economy.gov.az)

42. [www.stat.gov.az/source/finance/](http://www.stat.gov.az/source/finance/)

43. <http://anspress.com/index.php?a=2&lng=az&nid=186891>

44. <http://biosafety.ru/index.php?idp=116&idnt=84&idn=791>

45. [http://e-qanun.az/files/framework/data/15/f\\_15321.htm](http://e-qanun.az/files/framework/data/15/f_15321.htm)

46. [http://ru.wikipedia.org/wiki/Генетически\\_модифицированный\\_организм](http://ru.wikipedia.org/wiki/Генетически_модифицированный_организм)

47. [http://www.azstand.gov.az/index.php?option=com\\_content&task=view&id=201&Itemid=81](http://www.azstand.gov.az/index.php?option=com_content&task=view&id=201&Itemid=81)

48. [http://www.azstand.gov.az/index.php?option=com\\_content&task=view&id=201&Itemid=81](http://www.azstand.gov.az/index.php?option=com_content&task=view&id=201&Itemid=81)

49. <http://www.day.az/news/economy/68915.html>

50. <http://www.maliyye.gov.az/node/2134>

51. <http://www.meclis.gov.az/?/az/stenoqram/277>

52. [http://www.oilfund.az/az\\_AZ/about\\_found/meqsed-ve-felsefe.asp](http://www.oilfund.az/az_AZ/about_found/meqsed-ve-felsefe.asp)

53. <http://www.rus.cable.ru/doc/documentation/dok-iso.h>

54. <https://president.az/az/articles/view/14135>

55. <https://president.az/az/articles/view/17692>

56. <https://www.copat.gov.az/az/nav/hesabatlar>

57. Аристотель. Категории/ Аристотель.Этика.Политика.Риторика.Поэтика. Категории.Минск: Литература, 1998;

58. Байдов В.В. «Роль стандартизации в повышении качества продукции». «Стандарты и качество», Москва-1970, 271 с.;

59. Версан В.Г. О разработке концепции национальной политики в области качества//Сертификация.2000.№4

60. Гегель Г.В.Ф. Наука логики. В 3 т., М: Мысль, 1970; səh.132

61. Генри Нив. Организация как система: Принципы построения устойчивого бизнеса Эдвардса Деминга/Г.Нив.пер. с анг.-М.: Альпина Бизнес Букс, 2007, 370 с.;

62. Гличев А.В. Основы управления качеством продукции. М.:РИА «Стандарты и качество», 2001;

63. ГОСТ Р ИСО 9000:2001. Системы менеджмента качества. Основные положения и словарь.М: Изд-во Госстандарта, 2001;

64. Деминг У.Э. Выход из кризиса. Тверь: «Альба», 1994, 498 с.;

65. Ершов А.К. Управление качеством. учеб.пособие.-М.: Университетская книга: Логос, 2008.-288с.;

66. Исаенко А. Проблемы сертификации и международных стандартов. Босс-1997-№5-6;

67. Никитин В.А. Управление качеством на базе стандартов ИСО 9000-2000.2-е изд. Питер, 2004 г.;
68. Окремилов В.В. Управление качеством. 2-е изд. допол. и перераб. Экономика, 1998, 627 стр.;
69. Рыбалкин В.Е. – «Международные экономические отношения (Учебник), М-2008. (Учебник) М-2008.
70. Салимова Т.А. Управление качеством: учеб. 2-е изд., стер.-Москва: изд. «Омега-Л»,2008, 414 с.;
71. Управление качеством. учеб. для вузов., под ред. С.Д. Ильинской. 3-е изд.перер.и допол.-М:ЮНИТИ-ДАНА, 2007-352 с.;
72. Энгельс Ф. Диалектика природы //К.Маркс, Ф.Энгельс.Соч.М.: 1961 -Т.20;
73. Эфендиев Э.М. Управление качеством продукции. Баку, Чашынглу, 2002;

## FƏSİL 5. DÖVLƏTİN REGIONAL İQTİSADI SİYASƏTİ

- 5.1. Regional inkişaf ümumnəzəri yanaşmada
- 5.2. "Region" anlayışlarının məhiyyəti və məzmunu
- 5.3. Regionların təsnifatı
- 5.4. Azərbaycanda regionların inkişaf xüsusiyyətləri və təsnifatı
- 5.5. Regional inkişaf
- 5.6. Regional iqtisadi siyaseti elmi-nazari yanaşmalar
- 5.7. Program-məqsədli metod region iqtisadi siyasetin əsas metodu kimi

### 5.1. Regional inkişaf ümumnəzəri yanaşmada

Elmi ədəbiyyatda "regional iqtisadi siyaset" anlayışının hamiliqliq qəbul olunmuş tarifi yoxdur. Bu heç də təsadüfi deyildir, çünki regional iqtisadi siyaset anlayışı çoxcəhətli və çoxvariəntli olub çoxsaylı metodoloji yanaşmaları nəzərdə tutur. Ümumiyyətlə siyaset - insanların öz konkret maraqları ilə bağlı həll etmək istədikləri məsələlər və bu maraqların formallaşdırıldığı, müdafiə olunduğu və qorunduğu metodlar, vasitə və alətlərdən ibarətdir. Bu mənada regional siyaset sərf siyasi yanaşmada deyilir ki, regional siyaset dedikdə "sosial-ərazi birliklərinin sərhədləri çərçivəsində sosial qruplar arasında, həmçinin hakimiyət bölgüsü və hakimiyət solahiyətlərinin höyata keçirilməsi məqsədilə onların maraqlarını təmsil edən təşkilatlar arasında yaranan münasibətlər" başa düşür.

Qeyd edək ki, dövlət və yerli maraqların nishəni məsələsi regional siyasetin müəyyənləşdirilməsində çoxcəhətli əhəmiyyətə malikdir. Müxtəlif sosial qruplar, təbəqələr, əmək kollektivləri və regionlar müasir dövrdə cəmiyyətə sosial, iqtisadi, bəzən hətta ideoloji tələblərini getdikcə daha aktiv və sərt

şəkildə formalasdırıllar. Bu maraqlar bir tərəfdən, içtimai maraqların, tələblərin və dəyərlərin özünməxsus hissəsini, digər tərəfdən isə, regionun bu və ya digər sosial qrupunun maraqlarının özünməxsusluğunu ifadə edir. V.Leksin və V.Şvetsovun tərifinə görə "Regional siyaset - dövlətin regionlara münasibətdə maraqlarını və regionların özlərinin daxili maraqlarını reallaşdırıran niyyətlər və hərəkətlər sistemidir".

S.S.Artobolevskiyə görə isə "dövlətin müçyyən ərazi maraqlarına nail olunması məqsədlərinin şüurlu şəkildə on plana çıxmasına səbəb olan istənilən fəaliyyətini regional siyasetə aid etmək qanuna uyğundur". Bu tərif universal xarakterli olub həm planlı iqtisadiyyatda, həm də bazar şəraitində ərazi siyasetinin ixtiyarı tipinə tövbiq oluna bilər. Bu tərif həm də problemin mühüm idarəetmə aspektini də özündə əks etdirir.

Bəzi müəlliflərin fikrinə regional siyaset - "dövlətin və digər hakimiyyət orqanlarının seçilmiş inkişaf strategiyasına uyğun olaraq milli məkanın (ərazinin) təşkilinə (nizamlanmasına) yönəlmış siyasetin tərkib hissəsidir. Bir sıra müəlliflər isə belə hesab edirlər ki, regional siyasetin əsas məsələsi ölkənin və onun regionlarının ərazi strukturunu nəzərə almaqla daxili siyasetin istənilən tədbirlərində düzəlişlərinin aparılması zərurətindən ibarətdir. Məsələn, A.B.Savchenko qeyd edir ki, "regional siyaset - müçyyən içtimai qüvvələrin regionların formalasdırılmasına, inkişafına, köhnəlməsinə və ləğvinə yönəlmış siyasetidir".

Polsal tədqiqatçı S.Zavodski regional siyasetin vəzifələrini aşağıdakı kimi müəyyənləşdirmiştir: "regional siyaset həm iqtisadi, həm də sosial təbiəti müçyyən effektlər əldə etmək üçün hakimiyyətin mövcud vəsaitlərin ərazi üzrə yerləşdirilməsində üstünlük verdiyi seçimlərin ifadəsidir". Onun fikrinə "regional siyasetin məqsədi geri qalmış regionların inkişafı və onlar arasındaki sosial-iqtisadi fərqlərin aradan qaldırılması əsasında iqtisadiyyatın səmərəliliyinin və rəqabət qabiliyyətliliyinin artırılmasından ibarətdir".

B.S.Xorevin fikrinə regional siyaset - "cəmiyyətin və dövlətin sosial-iqtisadi siyasetinin əraziye proyeksiyasıdır ki, bu da həmin siyasetin müstəqil bölməsinə qədər böyüya bilir". ABS rəhbərliyinin rəsmi mövqeyinə görə isə regional siyaset - "tarazlı regional iqtisadi inkişafə nail olmaqdır ki, bu da ölkənin bütün regionlarının təbii, maddi və əmək resurslarının bərabər və səmərəli yerləşdirilməsini və istifadəsini nəzərdə tutur".

Kanadalı tədqiqatçı T.Bryuis hesab edir ki, regional siyaset - "işsizlik səviyyəsinin azaldılması, iqtisadi artımın və struktur dəyişikliklərinin gücləndirilməsi, yoxsullğun azaldılması, sosial ədalət və milli birliyin axtarışıdır". Bu tərəfdən çox da fərqlənməyən başqa bir tərifdə isə deyilir ki: "Regional siyaset - müxtəlif regionlarda işsizlik və əhalinin hər nəfərinə düşən gəlir göstəriciləri arasındaki əhəmiyyətli uyğunsuzluqların aradan qaldırılmasına yönəlmüş siyasetdir".

B.M.Şulberq və V.Q.Vvedenskinin fikrinə "Regional siyaset - dövlət hakimiyyət və idarəetmə orqanlarının ərazilərin optimal inkişafının təmin olunması, regionlararası və ümumdövlət xarakterli ərazi problemlərinin həlli sahəsində idarəetmə fəaliyyətidir. Regional siyasetin mahiyyəti əlverişli ərazi şərtlərindən və amillərindən bütün cəmiyyətin maraqları baxımından maksimum istifadə etmək, əlverişsiz təbii və iqtisadi şərtlərin ayrı-ayrı regionların sosial-iqtisadi vəziyyətinə neqativ təsirlərini minimallaşdırmaqdandır".

N.I.Larina qeyd edir ki, "Bazar iqtisadiyyatı ölkələrində regional siyasetin məqsədləri sosial münaqişələrin meydana çıxmasına zəmin yaradan, bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına və onun ayrı-ayrı hissələrinin və ya ölkə qruplarının (məsələn Avropa Birliyinin üzv-dövlətləri) yaxınlaşmasına maneqilik törədən bərabərsizliklərin minimuma endirilməsindən, yəni tarazlaşdırılmasından (balanslaşdırılmasından) ibarətdir". Qeyd edək ki, bazar iqtisadiyyatı ölkələrində əvvəllər regional siyaset dedikdə adətən həm mərkəzi hökumət orqanları, həm də ərazi idarəetmə orqanlarının depressiv və yeni mənimşənilən rayonların inkişafına, şəhərlərin rasional

şəbəkəsinin və onların ölçülərinin aşkar edilməsinə, ayn-ayrı müəssisələrinin və sənaye sahələrinin yerləşdirilməsinə yönəlmış müxtəlif qanunvericilik, inzibati və iqtisadi tədbirlər kompleksi başa düşüldür. İnzibati-amirlik sisteminde isə regional siyaset "Ölkənin ərazi baxımından iqtisadi, sosial və siyasi inkişafının idarəolunması sahəsində dövlətin fəaliyyət sferası" kimi, onun həyata keçirilməsinin başlıca təşkilat forması isə "ölkədə regional vahidlərin iqtisadi və sosial inkişafının idarə olunması üzrə tədbirlər və qanunvericilik aktları sistemi" kimi dövlət regional planlaşdırması qəbul olundur.

Yuxarıda verilən bütün bu təriflərin müxtəlifliyinə baxmayaraq onlar bir sıra ümumi cəhatlərə və bəzi əhəmiyyətli fərqlərə malikdirlər. Onların hər birisi üçün ümumi cəhat regional siyasetin idarəetmə və tənzimləmə aləti kimi qiymətləndirməsindən ibarətdir. Onların fərqli cəhati isə regional siyasetin iqtisadiyyatın idarə olunmasındaki rolunun qiymətləndirilməsi ilə bağlıdır. Bir sıra müəlliflərə görə regional siyasetin vəzifəsi yalnız istehsalın yerləşdirilməsinin tənzimlənməsindən ibarətdir. Digərləri isə regional siyasetin funksiyalarını bütövlükdə iqtisadiyyatın idarəolunmasına qədər genişləndirir və bu zaman regional siyasetin həm struktur dəyişikliklərinə təsir etdiyini, ümumiyyətlə cəmiyyətin ərazi təşkilinə təsir aləti olduğunu nəzərdə tuturlar.

Bələliklə, müəyyən sadələşdirmə aparmaqla regional siyasetə yanaşmada aşağıdakı kimi dörd mövqeyi fərqləndirmək olar:

1. *Regional siyaset* – dövlətin sosial-iqtisadi siyasetinin müstəsna olaraq dövlət maraqlarını və prioritetlərini nəzərə almaqla mərkəzdə müdəyyənləşdirilən və əyalətdə reallaşdırılan hissəsidir.

2. *Regional siyaset* – dövlətin vahid sosial-iqtisadi siyasetinin özünəməxsus qaydada işlənilər hazırlanan və tətbiq edilən nisbətən müstəqil bölməsidir (bu halda da o, mərkəzin siyaset aləti kimi fəaliyyət göstərir).

3. *Regional siyaset* – hər şeydən əvvəl regionun maraqlarını və reallığılarını nəzərə alan siyasetdir ki, bu zaman mərkəzə münasibətdə dövlət maraqlarına zidd olmamış prinsipinə əməl olummalıdır.

4. *Regional siyaset* – sərf yerli məsələ olub, yalnız lokal məsələlərin həllinə yönəlmış olur.

Yuxarıdakı tərifləri ümumiləşdirərək belə bir fikirlə razılışmaq olar ki, müasir dünya təcrübəsində regional siyaset dövlətlə regionlar arasında, regionların öz aralarında münasibətləri aks etdirməklə, bütövlükdə və regional baxımdan ölkənin siyasi, iqtisadi, sosial və ekoloji inkişafının idarə olunması sahəsində dövlətin fəaliyyəti kimi qəbul edilir.

Regional siyaset - dövlət siyasetinin xüsusi bir növü olub regionun sosial-iqtisadi inkişafının dövlət tənzimlənməsinə istiqamətlənmişdir. Region çərçivəsində sosial-iqtisadi münasibətlərin müxtəlif alt sistemlərinin məcmusu isə öz növbəsində regional siyasetin istiqamətləri çoxluğunu müəyyən edir.

Bütövlükdə, regional siyaset dövlətin bu və ya digər məqsədlərə nail olmaq üçün cəmiyyətin və (və ya) təsərrüfatın ərazi strukturunda şüurlu şəkildə dəyişiklər edilməsinə istiqamətləndirilən fəaliyyətidir. Bu siyaset vahid dövlət çərçivəsində regionların optimal inkişafi üçün siyasi, iqtisadi, sosial və digər şəraitin yaradılmasını nəzərdə tutur. Regional siyaset ümumdövlət əhəmiyyətli ərazi problemlərinin həllinə yönəlmüş olur və adətən dövlət bu məsələyə o zaman müdaxilə edir ki, qarşıya qoyulmuş məqsədlərə dövlətin yardımını olmadan nail olmaq mümkün deyildir. Bu siyaseti həyata keçirməklə dövlət bütövlükdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, təbii ehtiyatlardan istifadənin stimullaşdırılması və s. problemlərin həllinə nail olmağa çalışır. Dövlətin sosial-iqtisadi inkişaf baxımdan ərazi disproportionallarının aradan qaldırılmasına yönəldilmiş fəaliyyəti regional siyasetin istiqamətlərindən yalnız birini təşkil edir.

Dövlətin həyata keçirdiyi regional siyaset ümumdövlət əhəmiyyətli ərazi problemlərinin həllinə istiqamətlənmiş olur və

mərkəz tərəfindən regionların inkişaf maraqlarını nəzərə almaqla həyata keçirilir. Eyni zamanda regionların özlərinin fümurndövlət maraqlarını nəzərə almaqla regional idarəetmə orqanları tərəfindən həyata keçirilən daxili siyaseti da ola bilər ki, bunu çox vaxt yerli regional siyaset adlandıırlar. Beləliklə, dövlətin regional siyaseti - regionların fəaliyyət şərtlərinin və natiçələrinin balanslaşdırılmasına, məcmu regional resursların və imkanların istifadə olunmasının səmərəliliyinin artırılmasına, ayrı-ayrı regionların fəaliyyətinin səmərəliliyinin artırılması üçün şəraitin yaradılmasına yönəlmış məqsədli dövlət fəaliyyətidir.

Regionların daxili siyaseti isə - regional hakimiyyət orqanlarının əhalinin rifahının yüksəldilməsi üçün regionun bütün resurslarından daha səmərəli istifadəsinə, maddi istehsalın strukturunun təkmilləşdirilməsinə, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına, sosial-iqtisadi infrastrukturun inkişafına yönəlmış fəaliyyətidir. Qeyd edək ki, dövlətin regional siyaseti və regionların daxili siyaseti ayrı-ayrı hissələr deyil, bütöv bir tamlıq təşkil edir və bir-birini tamamlayırlar.

Regional siyasetinin tərkibində iqtisadi, sosial, elmi-texniki, ekoloji, demoqrafik, humanitar siyaset kimi bir sıra qarşılıqlı əlaqəli elementləri fərqləndirmək olar. Tədqiqatların əksariyyətində qeyd edilir ki, regional siyasetin əsas nüvəsini regional inkişafın iqtisadi məqsədlərinin reallaşdırılması təşkil edir. Lakin eyni zamanda regional siyaseti sərf iqtisadi hadisə kimi başa düşmək də düzgün olmaz. Bütün ölkələrin regional siyaseti sosial-iqtisadi xüsusiyyətlər daşıyır və ona siyasi və sosial amillərdən kənardə baxmaq olmaz. Belə ki, regional siyasetinin əsas istiqaməti hər bir regionun maraqlarını nəzərə almaqla bütünlükdə ölkə qarşısında duran iqtisadi, sosial və siyasi məsələlərin həlliə imkan yaratmaqdan və ölkənin iqtisadi potensialını inkişaf etdirməkdən ibarətdir.

Qeyd etdiyimiz kimi hər bir region digərlərindən təbii və iqtisadi şəraitinin özünməxsusluğunu ilə fərqlənir ki, bu da vahid təsərrüfat kompleksinin formalasdırılmasına və istehsalın

yerləşdirilməsinə öz təsirini göstərir. Dövlətin regional siyaseti yeni istehsal sahələrinin bunun üçün daha çox əlverişli şəraitin mövcud olduğu regionlarda yerləşdirilməsinin iqtisadi cəhətdən məqsədə uyğunluğunu nəzərdə tutur. Ölkənin təsərrüfat kompleksinin səmərəliliyini yüksəltmək üçün dövlət bir sıra sahələrin bu və ya digər rayonlarda yerləşdirilməsini stimullaşdırır və ya mahdudlaşdırır bilir. Regional siyasetin bir çox tədbirləri müxtəlif sahələrdən meydana çıxan regional iqtisadi qeyri-bərabərsizliklərin, ayrı-ayrı regionların inkişaf səviyyələri arasındaki fərqlərin aradan qaldırılmasına yönəlmüş olur. Lakin özlüyündə rayonlararası fərqlərin mövcudluğunu regional siyasetin həyata keçirilməsinin yeganə başlıca səbəbi hesab etmək olmaz. Regional siyasetin həyata keçirilməsi sahəsindəki praktiki fəaliyyətində mərkəzi hökumət regional problemlərin təkcə iqtisadi xüsusiyyətlərini deyil, həmçinin sosial və siyasi xüsusiyyətlərini də nəzərə alır. Əslində inkişaf etmiş ölkələrdə regional problemlər dövlət orqanlarının diqqətini ilkin olaraq sosial problemlər kimi özünə calb etmişdir. Geridə qalmış rayonlar (xüsusi ilə aqrar zonalarda) həm "gizli" formada, həm də depressiv şəhəre rayonlarına xas olan işsizliyin müxtəlif struktur formalarında çoxsaylı işsizlər ordusunu özündə cəmləşdirmiş olurlar. Bu vəziyyət həmin rayonları işsizliyin azaldılması və səmərəli tələbatın stimullaşdırılması sahəsində dövlətin tənzimlənmə obyektiñə çevirmiş olur. Eyni zamanda geri qalmış rayonlarda əhalinin gəlirləri bütünlükdə ölkə üzrə orta gəlir göstəricilərindən aşağı olur, bu isə bu regionlarda tələbat səviyyəsinin aşağı olmasına və onlarda yaşayan əhalinin yoxsulluq səviyyəsinin pisləşməsinə səbəb olur. Beləliklə, regional siyaset aşağıdakı kimi sosial problemlərin həllində də vacib əhəmiyyət kəsb edir:

- regionlar üzrə əhalinin həyat səviyyəsinin tarazlaşdırılması;
- regionların əhalisinin milli-mədəni xüsusiyyətlərinin nəzərə alınması;
- təbii cəhiyatların və ətraf mühitin mühafizəsi sahəsində

elmi cəhətdən əsaslandırılmış tədbirlərin işlənilər hazırlanması və həyata keçirilməsi;

- əhalinin ərazi üzrə məskunlaşma sistemlərinin işlənilər hazırlanması və s.

Sosial inkişafın regional xüsusiyyətlərinin nəzərə alınması hər bir regionda əhalinin həyat səviyyəsinin yüksəldilməsinə təsir göstərən amillərin müəyyənləşdirilməsi və təhlilində xüsusi əhəmiyyətə malikdir. Məlum olduğu kimi, sosial problemlər öz ifadəsini ölkənin siyasi həyatının xüsusiyyətlərində də əks etdirir. Regionlararası iqtisadi və sosial qeyri-bərabərlik nəinki regional siyasətin aparılması məsələsini zoruri edir, həm də onu aktiv siyasi mübarizə obyektiñə çevirir. Demokratiya şəraitində sosial problemlər siyasişmə xüsusiyyətinə malik olub partiyalarañası rəqabətə, seçkiqabağı mübarizə səhnəsinə çevrilirlər. İngilis regionalisti X. Klutun fikrinə "bütün regional problemlər mahiyyət etibarı ilə siyasi problemlərdir və şəhərlərin, rayonların, iqtisadi qrupların nümayəndələri öz maraqlarını nazirliklərdə və parlamentlərdə müdafiə etməklə iş yerlərinin artırılması və möşgulluq dərəcəsinin yüksəlməsinə səbəb ola biləcək müəssisə, mənzil, avtomobil yolları və s. tikintisi layihələrinin maliyyə cəhətdən təmin olunmasına çalışırlar". Beləliklə, təsərrüfat həyatının reallıqları regional siyasəti mürəkkəb kompleks xarakterli hadisəyə çevirir.

Bütün bunlarla yanaşı regional siyasətin iqtisadi cəhətlərini də qiymətləndirməmək olmaz. Rəsmi elan olunmuş məqsədlərin necəliyindən asılı olmayaraq bu siyasətin həyata keçirilməsi hər şeydən əvvəl iqtisadi resursların ərazi üzrə yenidən bölgüsünü təmin etmək məqsədi ilə iqtisadi vasitələrdən istifadə olunmasını nəzardə tutur.

Regional siyasətin inkişafının təhlili göstərir ki, onun məqsədləri zaman keçdikcə dayamlı iqtisadi artımın təmin olunması məsələləri ilə daha sıx bağlı olur. Regional iqtisadi siyaset dövlətin regional siyasətinin ümumi prinsipləri əsasında formalasdırılır və regional inkişafın idarəolunmasında aparıcı mövqeyə malik olur. Belə ki, regionun sosial, ekoloji, elmi-

texniki, demoqrafik və digər problemlərin həlli yalnız uyğun maliyyə, kredit və maddi resurslarla təminatının olduğu halda mümkün kündür.

*Regional iqtisadi siyaset aşağıdakılari özündə birləşdirir: bütçə və vergi siyasəti; regionda planlaşdırma və proqnozlaşdırma; məqsədli programların yaradılması və reallaşdırılması; regionun təbii ehtiyatlarından istifadə və mülkiyyətinə sərvət; məhsuldar qüvvələrin yerləşdirilməsi; istehsalın strukturunun idarəolunması; regional komplekslərin inkişaf siyasəti; nəzarət-analitik fəaliyyət; informasiya təminatı.*

Bütövlükda regional siyasətin məqsədləri ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, regional inkişafın xüsusiyyətləri ilə müəyyənləşdirilir. Bu baxımdan, regional siyasətin başlıca məqsədləri aşağıdakılardan ibarət ola bilər:

- dövlətin sosial-iqtisadi əsaslarının möhkəmləndirilməsi və ərazi bütövlüyünün, iqtisadi təhlükəsizliyinin və ekoloji dayanıqlığının təmin olunması;

- vahid minimal sosial standartların və bərabər sosial müdafiəsinin təmin olunması, yaşayış yerindən və regionun iqtisadi vəziyyətindən asılı olmayaraq vətəndaşların sosial hüquqlarına zəmanətlərin, sosial müdafiəsinin təmin edilməsi;

- ayrı-ayrı sosial qrupların həyat səviyyəsində sosial tarazlığın, onların maraqları ilə dövlətin sosial-iqtisadi siyaseti arasında balansın təmin olunması;

- regionlarda sosial yönümlü bazar iqtisadiyyatının, əhalinin sosial müdafiəsinin təmin edilməsi mexanizmlərin formalasdırılması;

- ölkənin müxtalif regionlarının əhalisinin həyat səviyyəsinin yüksəldilməsi;

- istehsalın, infrastrukturun (istehsal və sosial) inkişaf səviyyəsində regionlar arasında tarixən yaranmış kəskin fərqlərin tədricən aradan qaldırılması;

- regionların sosial-iqtisadi inkişaf şəraitinin tarazlaşdırılması, təbii-iqlim şəraitində maksimal istifadə

etməkla regionların iqtisadi bazasının möhkəmləndirilməsi üçün şəraitin yaradılması;

- yerli özünüidarəetmənin formallaşması və inkişafına zəmanətlərin təmin olunması.

Iqtisadi inkişafda insan kapitalının rolü artlığı şəraitdə insan və ona xidmət edən sahələrin də inkişaf etdirilməsi aktuallaşır. Belə proseslərin keyfiyyəti sosial infrastruktur sahələrinin inkişaf səviyyəsindən çox asılıdır. Sosial infrastruktur - insan və cəmiyyətin təkrar istehsalı məqsədlərinə xidmət edən bütün tələbat kompleksinin ödənilməsi üçün şərait yaranan maddi-əsya elementlərinin sabit məcməusudur. Bu baxımdan sosial sferanın təhsil, sahiyyə, mədəniyyət, rabitə, nəqliyyat, turizm və s. müəssisələrinin xidmətlərini əhatə edən sosial infrastrukturun regional aspekti də regional siyasetdə əsas istiqamətlərdən birinə çevrilmişdir.

Regional siyasetin prioritet *vəzifələrinə* aşağıdakılari aid etmək olar:

- iqtisadi islahatların inkişafına və dərinləşməsinə yardım etmək, regionda və ölkədə əmtəə, əmək və kapital bazarlarının, institusional və bazar infrastrukturunun formallaşması və inkişafına yardım etmək;

- regionların sosial-iqtisadi inkişafındakı dərin fərqlərin azaldılması, əzlərinin iqtisadi bazasının möhkəmləndirilməsi üçün mərhələlərlə şəraitin yaradılması, əhalinin rifah halının yüksəldilməsi, məskunlaşma sisteminin rasionallaşdırılması;

- regionların təsərrüfat strukturunun düzgün iqtisadi və sosial komplekslilik və rasionallıq səviyyəsinə nail olunması, onun bazar iqtisadiyyatı şəraitində həyat qabiliyyətliliyinin yüksəldilməsi;

- regionlararası infrastruktur (nəqliyyat, rabitə, informatika və s.) sistemlərinin inkişafı;

- ekoloji fəlakət rayonlarına, işsizlik, demoqrafiya və miqrasiya problemlərinin kəskin olduğu regionlara dövlət yardımının edilmesi;

- regionların xarici bazara çıxış imkanlarının genişlənməsi, ixrac faaliyyətinin yeni səmərəli istiqamətdə formallaşması;

- keyfiyyətli və rəqabət qabiliyyətli məhsullar istehsalının genişləndirilməsi və bu yolla region əhalisinin tələbatının ödənilməsi səviyyəsinin yüksəldilməsi.

Regional siyasetin məqsədlərinə nail olmaq üçün aşağıdakı kimi bir sıra məsələlərin həlli tələb olunur:

- hər bir regionda sosial-iqtisadi inkişaf məsələlərinin həllinə kifayət edəcək maliyyə-resurs potensialının yaradılmasına yardım edilmesi;

- regionlar arasında rasional iqtisadi əlaqələrin yaradılmasına kömək göstərilməsi;

- regional əmtəə, xidmət, kapital və işçi qüvvəsi bazarlarının integrasiya olunmuş sistemi kimi ümumdüvət bazarının inkişafı;

- iri mərkəzlərdə və sənaye rayonlarında işsizliyin sosial baxımdan təhlükəsiz hədlərdə saxlanması;

- iqtisadi rayonlaşdırılmanın təkmilləşdirilməsi;

- əhalinin miqrasiyasının tənzimləməsi üçün tədbirlərin görülməsi və s.

Hər bir region özünün inkişaf səviyyəsinə, təbii-resurs potensialına, istehsal ixtisaslaşmasına görə digərlərindən fərqləndiyinə görə regional siyasetin istiqamətləri bütün regionlar üçün standart şəkildə müəyyənəşdirilirə bilməz və konkret regionların məlumatları əsasında bu istiqamətlərin əlaqələndirilməsi zəruridir. Regional siyasetin əsas *istiqamətlərinə* aşağıdakılari aid etmək olar:

- həm ümumdüvət, həm də regional miqyasda idarəetmə səviyyələrinin qarşılıqlı faaliyyətinin əlaqələndirilməsi;

- regionun xüsusiyyətlərini nəzərə almaqla onun səmərəli ixtisaslaşma istiqamətinin müəyyənəşdirilməsi;

- depressiv rayonların iqtisadiyyatının dirçəldilmesi;

- resurs potensiallarını nəzərə almaqla yeni rayonların mönimləşdirilməsi;

- vahid sosial siyasetin yeridilməsi və s.

Regional siyasetə, onun məqsəd və vəzifələrinə kompleks baxış onun əsas növlərinin fərqləndirilməsini tələb edir. Regional siyasetin müxtəlif əlamətlərə görə aşağıdakı növlərini fərqləndirirlər:

- məqsədlərinə görə: regionların inkişaf səviyyəsinin tarazlaşdırılması; regionda sosial rolların spektrinin genişləndirilmesi; yerli resurslardan istifadənin rasionallaşdırılması; regionlararası əməkdaşlığın rasionallaşdırılması;
- məxanizminə görə: avtomatik (formula üzrə bölgü), problemli (xüsusi proqramlar üzrə), məqsədli (konkret regionlar üzrə);
- vasitələrinə görə: maliyyə (yardım, güzəşt, cərimə), inzibati (icazə və qadağa), infrastruktur (yolların tikintisi və s.);
- obyektiyinə görə: təsərrüfatın hadisə ixtisaslaşması ilə mübarizə, regionlararası rəqabətin tənzimlənməsi, "region-ölkə" ziddiyyətinin kəskinliyinin azaldılması, "varlı-kasib" regionlar arasında fərqlərinin azaldılması";

- ünvanlanmasına görə: regional hakimiyyət, müəssisə və təşkilatlar, vətəndaşlar.

Ümumiləşdirilmiş şəkildə regional siyasetin təsnifatını aşağıdakı cədvəldəki kimi ifadə etmək olar:

#### *Regional siyasetin növləri*

| Meyarlar   | Regional siyaset növləri   |
|--|--|
| 1. Regionun sosial-iqtisadi sisteminin müəyyən elementinə yönümlülük | <ul style="list-style-type: none"> <li>- iqtisadi;</li> <li>- sosial;</li> <li>- demoqrafik;</li> <li>- məskunlaşma;</li> <li>- ekoloji;</li> <li>- elmi-texniki.</li> </ul>                   |
| 2. Tətbiqi məqsədləri  | <ul style="list-style-type: none"> <li>- regionların sosial-iqtisadi inkişaf səviyyəsinin tarazlaşdırılması;</li> <li>- regional resurslardan istifadənin optimallaşdırılması və s.</li> </ul> |

| Meyarlar                  | Regional siyaset növləri   |
|---------------------------|--|
| 3. Reallaşdırma mexanizmi | <ul style="list-style-type: none"> <li>- avtomatik (kəmiyyət göstəricilərinə uyğun bölgü);</li> <li>- problemlı (xüsusi proqramlar üzrə bölgü);</li> <li>- məqsədli (konkret regionlar üzrə bölgü).</li> </ul> |
| 4. Reallaşdırma forması   | <ul style="list-style-type: none"> <li>- maliyyə (transfərlər, güzəştər, cərimələr);</li> <li>- inzibati (icazə, qadağa, lisenziyalasdırma);</li> <li>- infrastruktur və s.</li> </ul>                         |
| 5. Ünvanlanması           | <ul style="list-style-type: none"> <li>- şirkətlər;</li> <li>- vətəndaşlar;</li> <li>- sahə;</li> <li>- regional hakimiyyət orqanları</li> </ul>   |

Regional siyaset, yerli özünüidarəetmə orqanları da daxil olmaqla, regional inkişafın müxtəlif subyektlərinin birgə müzakirələrinin və razılışdirməlarının nəticəsi kimi formalasdırılmalıdır, bir regionda vəziyyətin digər regionların hesabına yaxşılaşdırılmasını deyil, hər bir regionun maraqlarını nəzərə almaqla bütünlükdə ölkə qarşısında duran iqtisadi və siyasi məsələlərin həllinə imkan yaratmalı və ölkənin iqtisadi potensialını inkişaf etdirməyə imkan verməlidir. Bu gün artıq regional inkişaf proqramları yalnız yuxarıdan aşağıya deyil həmdə bölgədiyyələrdən başlayaraq şəhər və rayonların, regionların strateji maraqlarını əks etdirərkən aşağıdan yuxarıya formalasdırılmalıdır. Proqramlar işlənib hazırlanarkən proqram məqsədli idarəetmənin baza prinsipləri nəzərə alınmalıdır, məqsədlər dəqiq müəyyənləşdirilməli, proqramların sayı və miqyası mövcud resurslara uyğun olmalıdır, layihələrin seçiləməsi dəqiq müəyyənləşdirilmiş meyarlar əsasında və müsbət yolu ilə həyata keçirilməli, proqramın icrası üçün cavabdehlik nəzərdə tutulmalıdır. Bu proseslərdə regional siyasetin başlıca alətləri kimi proqnozlaşdırma və planlaşdırmadan geniş istifadə olunmalıdır.

Regional inkişafın tənzimlənməsi sahəsində ilk addımlar hələ XIX əsrin ortalarında atılmışdı. O dövrə regional siyasetin əsasını "mərkəz - əyalət" nisbəti təşkil edirdi. XX əsrin əvvəllərindən başlayaraq regional inkişafın tənzimlənməsi və regional siyaset məsələlərinə diqqət tədricən artmağa başladı. *Regional siyasetin inkişafının bir neçə mərhələsini xüsusi qeyd etmək yerinə düşər:*

- **Birinci mərhələ** XX əsrin 20-40-ci illərini əhatə edir. Bu mərhələdə regional siyasetin əsasını böhranlı ərazilərə təcili yardımçıların göstərilməsi təşkil edirdi. 1929-1933-cü illərdəki dağidici böhrandan sonra iqtisadiyyatın regional inkişaf problemlərinin öyrənilməsinin vacibliyi və zəruriliyi hamılıqla qəbul olundu. Regionların inkişafı üzrə proqramlar işlənib hazırlanmağa və tətbiq olunmağa başladı ki, buna da daha çox İngiltərə və ABŞ-də rast gəlinirdi. Məsələn, 1933-cü ildə İngiltərədə dövlətin antiböhran siyasetinin hayata keçirilməsi üçün "xüsusi rayonlar" müəyyənləşdirilməyə başlandı, çünki sənayenin ənənəvi sahələrində və bəzi aqrar rayonlarda istehsalın azalması müşahidə olunurdu.
- **İkinci mərhələ** ötən əsrin 40-50-ci illərinin təsadüf edir və ikinci dünya müharibəsindən sonrakı iqtisadi böhranla bağlı idi. Bu dövr əsasən sənayenin ənənəvi sahələrində istehsalın azalması ilə xarakterizə olunur. Böhranın nəticələri Qərbi Avropa dövlətləri və onların regionlarında (Yeni İngiltərə, Elzas, Lotaringia, Fransanın şimal rayonları) özünü daha çox göstərirdi. İstehsalın aşağı düşməsi hökuməti zəif inkişaf etmiş rayonları daha aktiv mənimmsəməyə sövq edirdi (Alyaska, Skandinaviyanın və Kanadada şimal rayonları və s.).
- **Üçüncü mərhələ** - 1960-70-ci illər. Məhz bu dövrə regional siyaset sisteminin formalasdırılmasının səmərəliliyi etiraf olundu və inkişaf etmiş Qərb dövlətlərində sürətlə yayılmağa başladı. Bu mərhələ iqtisadi artımın regionlar arasında yenidən bögüsü vasitəsilə regional inkişafda tarazlığın təmin olunmasına, inkişaf qütiblərinin yaranmasına istiqamətləndirmişdi. Həmin illərdə regional programlaşdırma sistemi geniş tətbiq olundu, regional siyasetin alətlərinin təkmilləşdirilməsi həyata keçirilməyə başladı. Regional siyasetin tarixən ilk istiqaməti olan problemlə regionlara yardımlarla yanaşı iri şəhər aqlomerasiyalarının yükünün azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Dayanıqlı iqtisadi artım tempları regional programların maliyyələşdirilməsi üçün vəsaitlərin artırılmasına imkan verdi.
- **Dördüncü mərhələ** ötən ərin 70-ci illərinin ortalarından başlayaraq 1993-cü ilə qədərki dövrü əhatə edir. Bu dövrə iki müxtəlif istiqamətli meyl müşahidə olunurdu. Bir tərəfdən regional inkişafın tənzimlənməsi məsələləri geniş vüsət alır, digər tərəfdən isə yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının qəbul olunması yerli icmaların inkişaf məqsədlərinin reallaşdırılması istiqamətində yerli hakimiyyət orqanlarının fəaliyyətini aktivləşdirirdi. 1974-cü il böhranından sonra regional xarakterli məqsədlərdən daha çox makroiqtisadi xarakter daşıyan məqsədlər ön plana çıxdı. Bu mərhələdə əsas ideya hər bir regionun daxili potensialının maksimum istifadəsinə, kiçik və orta sahibkarlığın himaya olunmasına istiqamətlənərək neoklassik və texnoloji nəzəriyyələrə əsaslanmaqla regionların strukturunun yenidən qurulmasının həyata keçirilməsindən ibarət olmuşdur.
- **Beşinci mərhələ** 1993-cü ildən 2019-cu ilə qədər. Maastricht müqaviləsinin imzalanması ilə Avropa İttifaqı çərçivəsində yeni "dövlətüstü" regional siyasetin həyata keçirilməsinin əsası qoyuldu. Əsasən Avropa Birliyi ərazisində integrasiya proseslərinin aktiv inkişafi baş-

verdi ki, bu da "milli dövlətlər Avropasının" "regionlar Avropasına" çevrilməsi və rəqəmsallaşmanın regional idarəetməyə təsirləri ilə xarakterizə olunur.

- **Altıncı mərhələ** 2019-cu ildən başlayan COVID-19 Pandemiyası dövrü və postcovid dövrü, hal-hazırda qədər olan dövrü hesab etmək olar. Bu Yeni dünya düzəninin-Rəqəmsal era-qurulmasının ölkələrdə sürətlənməsi ilə xarakterizə olunur.

## 5.2. "Region" anlayışının mahiyyəti və məzmunu

Region termini regional iqtisadiyyatın əsas anlayışıdır və bu baxımdan onun iqtisadi-ərazi aspektinə diqqət yetirilməsi regional iqtisadiyyatda metodoloji yanaşmanın əsasını təşkil edir.

Elmi ədəbiyyatda "region" anlayışının hamiliqliq qəbul olunmuş dəqiqlik tərifi yoxdur.

Regionun mahiyyətinin müəyyən edilməsi və regionların təsnifləndirilməsi sahəsində də mübahisəli və problem xarakterli məsələlər çoxdur. Regional inkişaf problemlərinə həsr olunmuş elmi ədəbiyyatda regionun müəyyənləşdirilməsinə, hansı ərazinin region hesab olunmasına müxtəlif yanaşmalar mövcuddur. Bunun əsas səbəbi regional problemlərə, habelə regionların təsnifləndirilməsinə münasibətdə vahid metodologiyanın olmaması hesab olunur.

Elmi ədəbiyyatda tez-tez "region" və "rayon" terminlərindən istifadə edilir və çox vaxt onlar cyniləşdirilir. İlkən vaxtlarda fransız mənşəli "rayon" termini geniş yayılmışdı. Lakin tədricən bu termin özünün elmi dəqiqliyini itirməyə başladı və ingilis mənşəli "region" termini tədricən "rayon" termininə əvəz etmeye başladı. İndi artıq "rayon" terminindən daha çox müəyyən tip regionları, məsələn inzibati rayon, şəhərdaxili rayon, iri iqtisadi rayon və s. ifadə etmək üçün istifadə olunur.

Müxtəlif müəlliflər region anlayışına müxtəlif cür tərif verirlər. Məsələn, an çox istifadə olunan tərif aşağıdakı kimidir. "Region – təbii, sosial-iqtisadi, milli-mədəni və digər şərtlərin ümumiliyinə malik ərazi hissəsidir".

E.B.Alayevin tərifinə görə region səmərəli ixtisaslaşmaya malik ərazi-istehsal kompleksidir. N.N.Nekrasovun fikrincə isə region dedikdə ölkə ərazisinin müəyyən bircins təbii şəraitə və təbii resurslar kompleksi əsasında birləşmiş istehsal gücünün özünəməxsus istiqamətinə, uyğun olaraq mövcud və perspektiv maddi-texniki bazaya, istehsal və sosial infrastruktura malik iri hissəsi başa düşülür. S.S.Şatalin isə hesab edir ki, "region" anlayışı müəyyən sosial-iqtisadi orqanizmi xarakterizə və onun strukturu ictimai istehlak fondlarından istifadənin səmərəliliyinin yüksəldilməsini, sosial və istehsal infrastrukturun inkişafını təmin etməlidir. Bu halda regionun inzibati strukturla cyniləşdirilməsi mümkündür.

İ.M.Ayzinova və V.V.Nasiorkovski hesab edirlər ki, "region - əhalisi ilə daimi əmək və sosial-mədəni əlaqələri yaxşı qurulmuş, vəhdət təşkil edən və nisbətən yüksək inkişaf etmiş istehsal, naqliyyat və sosial infrastruktura malik inzibati ərazi birliyi". A.İ.Qavrilovun fikrincə isə "region – ölkə ərazisinin kompleksliliyi, tamlığı, ixtisaslaşması və idarəolunanhığı (yəni, inzibati idarəetmə orqanlarının olması) ilə xarakterizə olunan hissəsidir".

N.Y.Baklanov regionun iqtisadi mahiyyətini nəzərə alaraq təklif edir ki, "region" anlayışını açıqlayarkən "regional qapaklılıq" amilini, yəni resurs və istehlak həlqələrinin müəyyən ərazi çərçivəsində qapanması (lokallaşması) bacarığını da nəzərə almaq lazımdır. V.Y.Fedoritov və A.İ.Popovun birgə monoqrafiyasında isə qeyd edilir ki, "Regionun kateqoriya kimi əsas olamətləri istehsal tsiklinin nisbi qapalı olduğu sahələrarası strukturun formalasdırılmasına əsaslanan iqtisadi-coğrafi vəhdət və təkrar istehsal prosesinin tamlığından ibarətdir".

Qərb tədqiqatçıları "region" anlayışını fərqli şəhər edirlər. "Rayon" və "region" anlayışlarının başa düşülməsindəki

qarışılığı etiraf edən amerikan tədqiqatçıları P.Ceyms və C.Martin yazırlar ki, "adətən region dedikdə əsasında ərazinin müəyyən bircinsliliyi ilə fərqlənən, lakin dəqiqlik sərhədlərə malik olmayan bir hissəsi başa düşülür". Harvard universitetinin professoru Qare yazır: "Biz dövləti müəyyən edə bilirik. O, təşkilatlara, sərhədlərə və ada malikdir. O, yazılı tarixə malik olur. Lakin rayon nədir? Əlbəttə ki, bu nə siyasi, nə də inzibati vahiddir. Bu, onu qonşularından ayırmak üçün kifayət qədər xarakterik xüsusiyyətləri ilə fərqlənən ərazidir". ABŞ konqresinin rayonlaşdırma üzrə alt komitəsinin regionşünashlığı və iqtisadi rayonlaşdırma problemləri ilə məşğul olan müxtəlif elmi mərkəzlərdə keçirdiyi sorğuya belə cavablar alınmışdır: Çikaqo universitetinin professoru V.Cons: "Rayon - daxilində bir və ya bir neçə baxımdan bircinsliyə malik olan ərazidir". Şimali Karolina universiteti, professor Vufter: "Rayon - sərhədləri daxilində təbii və iqtisadi amillərin iqtisadi, sosial struktur bircinsliyi yaratmış olduğu ərazidir". Minnesota universiteti, professor P.Xortsxorn: "Rayon - sərhədləri daxilində ümumi landşaftda (təbii, mədəni) müəyyən dərəcədə bircinsliyin olduğu ərazidir".

Bir sıra tədqiqatlarda region anlayışını aşağıdakı kimi şəhər edirlər:

- region - şəhərdən böyük, lakin ölkənin ümumi ərazisindən kiçik və bir qrup özünməxsus xüsusiyyətləri olan ərazidir. Regionlar onları xarakterizə edən iqtisadi, fiziki və sosial xüsusiyyətlərə, idarəetməyə və ortaq problemlərə malikdir;
- P.Bouchet hesab edir ki, region bircins davranış sahəsidir. Camiyyətlər sənayeləşmə, istehsal və istehlak qarşısında müəyyən bir davranışlı ilə xarakterizə olunurlar. Region özünü təminetmə xüsusiyyətinə malikdir və onun sərhədləri əmtəə və xidmətlərin başqa yerlərdən satın alınmağa başlandığı yerlərdir;
- region - iqtisadi baxımdan ictimai istehsalın cənə elementi və komponentlərinin yerləşdiyi və inkişaf etdiyi ərazidir;
- region - sərhədləri dövlətin inzibati-ərazi bölgüsü ilə təyin

edilən, ancaq qarşılıqlı təsir baxımından bu sərhədləri aşan, yerində idarə olunan, demokratik iştirakçılıq prinsipinə əsaslanan idarəetməyə və büdcəyə malik tənzimləmə və ya idarəetmə vahididir.

Iqtisadi nəzəriyyədə "region" terminindən iri şəhərdəki kiçik bir rayondan başlamış qitənin böyük bir hissəsinə qədər an müxtəlif ölçülü hər hansı bir ərazini qeyd etmək üçün istifadə olunur. Çox vaxt region bu və ya digər milli dövlətin bir hissəsi ilə eyniləşdirilir. Eyni zamanda tədqiqatçıların əksəriyyəti etiraf edir ki, yer kürəsinin bircins xüsusiyyətlərə və müəyyən sərhədlərə malik hissəsi kimi region təkə milli dövlətin deyil, həm də beynəlxalq sistemin bir hissəsidir.

Regiona yalnız müəyyən coğrafi ərazi kimi deyil, həm də cənə zamanda təsərrüfatçılıq subyekti kimi, ərazi üzrə paylaşılmış məhsuldar qüvvələrin ümumi işçi qüvvəsi ilə birləşdirilməsi üsulunu ifadə edən müəyyən iqtisadi münasibətlər kimi baxışlar da mövcuddur. Qeyd edək ki, regiona təsərrüfatçılıq subyekti kimi yanaşıldığda bu ərazidə mövcud olan aşağıdakı kimi şərtlərin nəzərə alınması çox vacibdir: təsərrüfat kompleksinin əsası kimi ərazinin iqtisadi tamlığı; bazar mexanizmləri ilə müəyyənənəşdirilən daxili və xarici iqtisadi əlaqələrin xarakteri və darəcası (səviyyəsi); region ərazisində həll olunan iqtisadi, sosial, ictimai-siyasi məsələlərin ümumiyyəti; ərazinin səmərəli idarə olunma imkanı.

Bir sıra tədqiqatçılar regionu, hər şeydən əvvəl, özünün hakimiyyət orqanlarına və idarəetməsinə malik tam sosial-iqtisadi və maddi-ərazi sistemindən ibarət olan ərazi qurumu kimi qəbul edirlər. Bu zaman nəzərə alınır ki, region özünməxsus idarəetmə və özünütanzimləmə xüsusiyyətlərinə malik açıq iqtisadi sistemdir.

Bəzi müəlliflər region kimi ölkənin xalq təsərrüfatı kompleksinin coğrafi şəraitini və təbii-resurs ixtisaslaşması ilə fərqləndirən müəyyən bir hissəsinə qəbul edirlər. Bu rayonlar həm istehsal-tehniki, həm də iqtisadi baxımdan nisbotən qapalı olurlar. Bir qisim müəlliflər isə region kimi ölkənin inzibati

bölgü vahidlərini (diyar, vilayət, şəhər) qəbul edirlər. Çox vaxt regiona məhdud daxili resurslara, özünün istehsal strukturuna, müəyyən tələbatlara və ətraf mühitlə əlaqələrə malik mürəkkəb ərazi-iqtisadi kompleksi kimi baxılır. Eyni zamanda qeyd edilir ki, region dinamik sistem kimi daim inkişaf edir və bu zaman onun inkişaf məqsədləri və istiqamətləri döyişə bilir. Regionun vəziyyətinə çoxsaylı daxili və xarici mühit amilləri təsir göstərir. Buna görə region daimi ətraf mühitlə qarşılıqlı fəaliyyətdə olan, mühadilə üçün həmişə açıq olan mürəkkəb sistemdir.

Müxtəlif müəllif yanışmaları və qiymətləndirmələri iqtisadi region kateqoriyasının bu və ya digər cizgilərini açıqlayır: iri ərazi, müəyyən dərəcədə bircins təbii şərait, məhsuldar qüvvələrin xarakterik istiqaməti, xalq təsərrüfatı ixtisaslaşması və s. Lakin bu əlamətlər hələ regiondakı təkrar istehsal prosesinin tamlığını özündə əks etdirmir. Əslində iqtisadi regionların ən mühüm xüsusiyyəti məhsuldar qüvvələrin və istehsal münasibətlərinin təşkilinin tam sistemi olmasından ibarətdir. Bu baxımdan aşağıdakı təriflə razılaşmaq olar. "Region - hər şeydən əvvəl, əsası məhsuldar qüvvələrin ərazi üzrə təşkilindən ibarət olan, öz iqtisadi bazasına söykənərək inkişaf edən, təkrar istehsal prosesinin vəhdəti və tamlığı ilə xarakterizə olunan sosial-iqtisadi ərazi qurumudur".

Bir sıra tədqiqatçıların fikrincə region - əlaqəli müxtəlif əlamətləri özündə birləşdirən, bu əlamətlərə görə tamlıq təşkil edən və onlara görə digərlərindən fərqlənən ərazi hissəsidir. Bu tamlıq həmin ərazinin inkişafının obyektiv şərti və qanunauyğun nəticəsidir.

Regional təkrar istehsal prosesi ərazinin məhsuldar qüvvələrinin (təbii mühit, istehsal vasitələri, işçi qüvvəsi) geniş təkrar istehsalını və istehsal münasibətlərinin təkrar istehsalını özündə birləşdirir. Regionda istehsal amillərinin təkrar istehsal kompleks xarakter daşıyır. Bunun üçün həmin regionda təsərrüfatın ən rasional strukturunu əks etdirən, istehsal amillərinin inkişafının mütənasibliyinin (proporsionallığının) təmin olunması tələb olunur.

Elmi ədəbiyyatda konkret region tiplərinin və onların struktur həlqələrinin müxtəlif tariflərinə də rast gəlmək olur. Daha çox aşağıdakılardan region hesab olunması qeyd olunur: region - iqtisadi rayon; region - ərazi-istehsal kompleksi; region - inzibati rayon; region - bolədiyyə qurumu və s.. Ərazinin coğrafi mühitinin xüsusiyyətlərinə və iqtisadi xarakteristikalarına görə sənaye mərkəzləri, ərazi-istehsal kompleksləri, iqtisadi rayonlar və iqtisadi zonalar, əlkənin müəyyən regionları çərçivəsində formalasdırılan sahələrəsə komplekslər və s. fərqləndirilir.

Regionu bir çox hallarda əlkənin inzibati-ərazi bölgüstüne görə də müəyyənəldirilir (mənşə respublikalar, diyarlar, vilayətlər, şəhərlər, ayrı-ayrı rayonlar və s.). Lakin regionun sərhədləri heç də həmişə mövcud inzibati-ərazi sərhədləri ilə üst-üstə düşmür. Məsələn, Avropa Birliyinin sənədlərində region elə ərazi birlüyü kimi müəyyənəldirilir ki, burada varislik gözlənilsin; əhalisi müəyyən ortaq dəyərlərə malik olsun; mədəni, iqtisadi və sosial tərəqqi ni stimullaşdırmaq məqsədi ilə özünün bu dəyərlərini qoruyub saxlamağa və inkişaf etdirməyə çalışın.

Bir sırə tədqiqatlarda region anlayışına tərif verarkən onun beynəlxalq ixtisaslaşmasına, beynəlxalq əmək bölgüsündə iştirakına istinad edilir. "Hər bir ölkə ayrılıqda dünya birliyi baxımdan özlüyündə həm də müəyyən bir regiondur".

Bu gün region həm də iri siyasi-coğrafi zonalarda yaranan beynəlxalq iqtisadi münasibətlər sisteminin faktiki baxımdan etiraf olunan elementi hesab olunur. Müasir elmi ədəbiyyatda regiona belə baxışlar daha üstünlük təşkil edir. Regionların beynəlxalq fəaliyyəti aşağıdakı kimi sferalarda həyata keçirilir: ərazi idarəetmə sistemi; transsərhəd əməkdaşlığı; ekoloji və mədəni təhlükəsizlik, təhlükəsizliyin qeyri-hərbi aspektləri; regional proqramlar üçün beynəlxalq resursların çəlb olunması; iqtisadi və humanitar əməkdaşlıq.

Qeyd edək ki, regionların öz xarici iqtisadi maraqlarını reallaşdırılması onların dövlət hakimiyyəti çərçivəsində daxildən mərkəzi hakimiyyətə təsiri yolu ilə həyata keçirilir. Bu yanaşma dövlətin adət etdiyimiz roluna də təsir göstərir. İlk

baxışdan belə dəyişikliyi dövlətin roluun azalması kimi qəbul etmək olar. Lakin əslində müasir dövlət sadəcə olaraq iqtisadiyyatı idarəetmə aletlərini təkmilləşdirir.

Müasir tədqiqatlarda regionların iki qarşılıqlı əlaqəli formasını da fərqləndirirlər: dövlətdaxili və beynəlxalq regionlar. Birinci halda dövlətin daxilində regionun formalasdırılması prosesi baş verir ki, bu zaman dövlətin ərazisində müxtəlif subyektlərin birləşdiriləsi hayata keçirilir. İkinci halda isə dünya inkişafının vacib meyli ilə qarşılaşmış oluruq. Beynəlxalq regionlarla bağlı N.M. Mejeviç qeyd edir ki, müəyyən birliyi təmsil edən dövlətlər çoxluğunun "region" adlandırılmasında üçün aşağıdakı əlamətlərin hamisimən və ya bir qismının mövcud olması lazımdır: *tarixi tale birliyi; yalnız bu qrupa xas mədəniyyət xüsusiyyətləri (maddi və mənəvi); ərazinin coğrafi vəhdəti (birliyi); oxşar iqtisadiyyat tipi; beynəlxalq regional təşkilatlarda birgə iş.*

Region anlayışı həm də beynəlxalq birliklərə, dünya regionlarına da tətbiq edilir. Onlardan bir qismi fövqələmli (dövlətüstü) əlaqələndirmə və (və ya) idarəetmə institutlarına malik olur, məsələn, AB regionu, MDB regionu, Şimali-Amerika Sərbəst Ticarət Assosiasiyyası və s. Milli əmtəə, əmək, kapital, informasiya bazarlarının liberalasdırılması milli regionlar arasında münasibətlərin inkişaf etdirilməsini və transmilli regionların formalasdırılmasını stimullaşdırır. Başqa sözə desək müasir dünya – regionlar dünyasıdır. Bütövlükdə dünya istisna olunmaqla istənilən region müəyyən iyerarxiyaya malik regionlar sisteminin elementi kimi təsəvvür etmək olar.

#### Dünya birliyində Azərbaycan regionlarının iyerarxiyası

|           |  |
|-----------|--|
| 6 səviyyə | Dünya birliyi  |
| 5 səviyyə | Avroasiya və onun iqtisadi ittifaqları (MDB, ATƏT və s.) |
| 4 səviyyə | Azərbaycan Respublikası                                  |
| 3 səviyyə | Iqtisadi rayon   |
| 2 səviyyə | İnzibati rayon   |
| 1 səviyyə | İllkin region (bələdiyyə)                                |

Bəsliklə, dünyada çoxsaylı regional-dövlət iyerarxiyası mövcuddur. Lakin, həddən artıq mərkəzləşdirilmiş və totalitar dövlətlərdən başqa əksər dövlətlərdə regionlar açıq sistemlərdir və ölkədən kənardakı digər regionlar əlaqədə ola bildiyi üçün regionların iyerarxik sisteminin əlaqələndirici elementi yalnız şəxsi deyil həm də üfüqi əlaqələrdir.

Yuxarıdakıları ümumişdirək deyə bilirik ki, region termini aşağıdakı mənalarda işlədilə bilir: *dövlətin inzibati-ərazi vahidi; bir sira inzibati-ərazi vahidlərini özündə birləşdirən iqtisadi-coğrafi rayon; milli sosial-iqtisadi məkanın müəyyən hadisələri və ya onların məcmusu ilə xarakterizə olunan ərazi vahidi; beynəlxalq regionlar.*

Sovet ensiklopediyasında "region" termini "rayon" termininin sinonimi kimi işlədirilir.

Göründüyü kimi regiona verilən bütün təriflərdə onun coğrafi ərazi əlaməti bu və ya digər şəkildə vurgulanır. Lakin region yalnız coğrafi kateqoriya deyildir, yəni "region" və "ərazi" anlayışlarını eyniləşdirmək olmaz. "Ərazi" – quru yer səthinin məhdud bir hissəsi olub müəyyən sahəsi, coğrafi mövqeyi və digər əlamətlərlə xarakterizə olunur. Ərazinin müxtəlif əlamətlərə görə qeyri-bircinsliyi və ya böyük ölçüsü onun ayrı-ayrı hissələrə - regionlara bölünməsini zoruri edir. Təbii ki, ərazi əlaməti (tərkibi) istənilən region üçün əhəmiyyətlidir və həm onun formalasdırılması, həm də mövcudluğu üçün bazis rolunu oynayır. İstənilən region özlüğündə ərazidən ibarətdir, lakin təkcə bu element həmin ərazini region adlandırmaq üçün kifayət deyildir. Müəyyən ərazidə regionun formalasdırılması üçün zoruri şərtlər iqtisadi tərkibli xüsusiyyətlərin və təşkilişmənin olmasına təsdiq olunur. Burada bir aspekt də mövcuddur. Regionu formalasdırmaq üçün sadalanan xüsusiyyətlərə malik olmaq azdır, həm də onun mövqeyini müəyyənləşdirmək lazımdır. Bununla əlaqədar olaraq idarəetmə forması kimi regional menecment haqqında məsələ meydana çıxır. Regionun yaranması həm də müəyyən ərazi birliyinin praktiki özünüidentifikasiyası ilə bağlıdır.

Göründüyü kimi, çoxsaylı meyarların mövcudluğu regionun mahiyyətini bir tərifdə tam açıqlamığı çətinləşdirir. Belə ki, regiona eyni zamanda həm milli təsərrüfatın ərazi təşkilinin, həm məskunlaşma sisteminin, həm də cəmiyyətin sosial təşkilinin elementi kimi – insanların həyat təminatı və həyat fəaliyyətinin bütün sferalarının yeri kimi baxılmalıdır.

Bələliklə, ümumi anlamda "*region – digər ərazilərdən bir sıra əlamətlərinə görə fərqlənmə və müəyyən tamlığa, qarşılıqlı əlaqəli elementlər çoxluğuna malik müəyyən ərazidir*". Bu terminin konkretləşdirilməsi və məzmununun açıqlanması müəyyən region tiplərinin müəyyənləşdirilməsi zamanı həyata keçirilə bilər.

Region – öz strukturuna, funksiyalarına, ətraf mühitlə əlaqələrinə, tarixinə, əhalinin həyat şəraitinə malik tam sistemdir. Onu xarakterizə edən əsas əlamətlər aşağıdakılardan ibarətdir: çoxsaylı və lokal məqsədlərə malik qarşılıqlı əlaqəli müxtəlif tipli altsistemlər; idarəetmənin çoxkonturluluğu; strukturun iyerarxikliyi; elementlərinin yüksək dinamikliyi ilə yanaşı əlaqələndirici təsirlərin əhəmiyyətli dərəcədə gecikməsi; elementlərinin vəziyyətinin natamam müəyyənliliyi.

Regionun fəaliyyətində əhali, əmək kollektivləri müəyyənləşdirici rol oynayır. Sosial amili nəzərə almadan regionu, şəhəri səmərəli idarə etmək prinsipə mümkün deyil. Bu mürəkkəb sistemin elementləri arasındaki asılılıq xətti funksiyalarla ifadə oluna bilmir, çünki cəmiyyət həyata adətən, qeyri-xətti proseslərlə xarakterizə olunur.

Sosial-iqtisadi sistem kimi regionun tərkibində aşağıdakı kimi beş əsas alt sistemin ayırmalıdır: *sisteməmələğətişirən baza; sisteməidmət kompleksi; ekologiya; əhali; bazar infrastruktur*. Bu alt sistemlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı fəaliyyətini təmin edən, onları vahid sosial-iqtisadi sistemdə birləşdirən başlıca amil insanların fəaliyyətindən ibarətdir. "İnkişafın açarı insandır və onun bacarığı, davranışları, mənimsiyyəti dəyərlər inkişaf prosesini sürətləndirmək üçün dəyişdirilməlidir". İnsan bu alt sistemlərin hər birinin üzvi

tərkib hissəsidir. O, təbiətin bir hissəsi, milli təsərrüfatın məhsuldar qüvvələrinin əsas komponenti və nəhayət əhalinin bir hissəsidir və digər insanlarla əlaqə və münasibətlər vasitəsi ilə sosial-ərazi birliyini yaradır.

Regionu o halda, real mövcud hesab etmək olar ki, o iqtisadiyyat üçün təşkilati əsas formalasdırı bilsin. Ən ümumi şəkildə hesab etmək olar ki, region özündə iqtisadiyyatın ərazi strukturunun özünəməxsusluğuna, mədəni formalarına, təbii və əmək cəhiyatlarına əsaslanan təkrar istehsal proseslərini özündə cəmləşdirir. İnkişaf prosesində təkrar istehsalın tam mexanizmlərinin və strukturlarının yaranması orazinin bu və ya digər hissəsində lokallaşa bilən və təbii cəhiyatların müəyyən kompleksinə əsaslanan müxtəlif dərəcədə mürəkkəbliyə malik regionlar yarada bilər.

Hər bir region üçün aşağıdakılardan xarakterik hesab olunur: vahid dövlət orqanının olması; regionun ixtisaslaşmasını, təsərrüfatının iqtisadi tamlığını dəqiq müəyyənləşdirmək üçün əsasən bircins təbii şəraitin və resursların olması; ümumi (ortaq) tarixi inkişaf; regional və iri dövlət məsələlərini həll etməyə qabil çoxsəhəli təsərrüfat; digər regionlardan iqtisadi baxımdan nisbi müstəqilliyi. Sonuncu halda regional təkrar istehsal prosesi nisbatən tamamlanmış xarakter alır və tələbatların əhəmiyyətli bir hissəsinin yerli resurslar hesabına təmin olunmasına imkan verir.

Elmi tədqiqatlarda regionun aşağıdakı xüsusiyyətlərini də qeyd edirlər: kompleks sosial-iqtisadi və ekoloji inkişaf; kompleks sənaye inkişafı; istehsal və sosial infrastrukturun, məskunlaşma sisteminin inkişaf xarakteri; region əhalisinin ahəngdar (harmonik) inkişafı üçün təkrar istehsal bacarığı; digər regionların da tələbatlarını təmin edə biləcək məhsul istehsalı bacarığı. Bu xüsusiyyətlər daxili xarakterli olub həm dövlətin bir hissəsi kimi, həm də milli iqtisadiyyatın bir hissəsi kimi regiona aiddir. Bu halda ölkənin inkişafı bir sira sosial-iqtisadi regional problemlərin həlli ilə, xüsusi halda ayrı-ayrı regionların inkişafının təbii, iqtisadi və milli xüsusiyyətlərini nəzərə

almaqla iqtisadiyyatın strukturunun tənzimlənməsi və konkret sosial məsələlərin həlli ilə üzvi şəkildə bağlıdır.

*Region – həyat səviyyəsinin yüksəldilməsi istiqamətində idarəetmə institutlarının müəyyənədici rolü ilə fiziki-coğrafi, iqtisadi, siyasi-administrativ, etnik, sosial-mədəni, hüquqi, siyasi tərkib hissələrinin, onlara müvafiq olan sosial institutların daxil olduğu vahid struktura malik olan bütöv sosial-iqtisadi sistemdir.*

**Regionların təsnifati.** Göründüyü kimi region anlayışının mahiyyəti ilə bağlı yanaşmalar bir-birinə çox bənzəyir, ortada olan fərqliliklər isə sadəcə bu anlayışdan istifadə məqsədlərinin (istər tədqiqat, istərsə də dövlət siyaseti baxımından) və dövlətlərin idarəetmə quruluşlarının fərqli olmasından irəli gəlir.

Region anlayışının daqiqləşdirilməsi və onun təsnif edilməsi ilk növbədə iqtisadi siyaset baxımından əhəmiyyəthiçidir. Çünkü bu, həyata keçiriləcək siyasetin xarakterini, istiqamətlərini təyin etməyi və on əsası regionlara differensial yanaşmanı mümkün edir. Lakin region anlayışının təyin edilməsi və onun təsnifatı aparılarkən aşağıdakı məqamları nəzərə almaq lazımdır:

- region anlayışı zamana görə nisbidir: Çünkü zaman keçdikcə verilən tərifdə əsas götürülən meyarın dəyişməsi anlayışı da dəyişdirir;
- region anlayışı problemlə görə nisbidir: Hər hansı agrar problemi həll etmək üçün seçilmiş regionla, deyək ki, hər hansı bir sosial problemi həll etmək üçün seçilmiş region fərqli olabilir;
- region anlayışı miqyas baxımından nisbidir: Məsələn, üç inzibati rayon bir region olaraq qəbul edildiyi kimi, daha az və ya çox sayıda inzibati rayon da bir region kimi qəbul edilə bilər və s..

Bəlliqlik, region anlayışının mahiyyətinin müəyyənəldirilməsinə yanaşmaların çoxluğu onların çox müxtəlif əsaslarla görə təsnifləşdirilməsinə də gətirib çıxarmışdır. Bunların arasında aşağıdakı kimi dörd əsas təsnifat qrupunu göstərmək olar:

*I təsnifat qrupu* – yegana əlamətinə görə fərqləndirilən *sədə* regionlar. Belə regionlar kimi adəton, aşağıdakı əlamətləri qeyd edirlər: məcmu regional məhsulun höcmi; iqtisadi artım tempları; təsərrüfatın ərazi strukturunun tipi (qütbəşmiş və ya homogen); əhali sıxlığı əmsali; regionun təsərrüfat ixtisaslaşmasının xarakteri.

*II təsnifat qrupu* – müxtəlif əlamətlər çoxluğu əsasında fərqləndirilən *mürəkkəb* regionlar. Məsələn, elmi ədəbiyyatdan iki integral göstərici –investisiya potensialı və investisiya riskləri kimi göstəricilər əsasında aparılan təsnifat yaxşı malumdur.

*III təsnifat qrupu* - əsas regional inkişaf problemlərini müəyyənəldirmək əsasında aparılan təsnifat (*problemli regionlar*). Xüsusi halda aşağıdakı problemlər region tiplərini fərqləndirmək olar:

- depressiv - əvvəllor yüksək inkişaf tempları nümayiş etdirmiş regionlar;
- staqnasiya olunmuş - çox aşağı inkişaf tempları ilə fərqlənən regionlar;
- pioner regionlar – yeni mənimşənilən regionlar;
- program (plan) regionları – məqsədli sosial-iqtisadi inkişaf programlarının şamil edildiyi və konturları mövcud ərazi rayonlaşdırılmasının sərhədləri ilə üst-üstə düşməyən regionlar.

*IV təsnifat qrupu* regionun müstəqil iqtisadi siyaset həyata keçirmək imkanları baxımından aparılır. Qeyd edək ki, regional siyaset baxımından aparılan regional təsnifat aşağıdakı kimi bir sıra ortaq xüsusiyyətlərə əsaslanır bilər: fiziki ənsurlar və təbii cəhətlər; əhali və sosial mühit; regional iqtisadi inkişaf; urbanlaşma və şəhər planlaşdırılması; regionların tarixi, sosial-mədəni ənsurları; regional təhlillərdə istifadə olunan metod və texnologiyalar və s.

Regionların sosial-iqtisadi inkişaf səviyyəsinə görə təsnifləşdirilməsinin bir çox variantları mövcuddur. Regionların yuxarıda göstərilən şəkildə təsnifləşdirilməsi əsasən statik xarakterlidir. Lakin regional inkişaf baxımından dinamik

təsnifata da ehtiyac duyulur ki, bu da əsasən regionların iqtisadi inkişaf səviyyasına görə həyata keçirilir. Bəzən regionların statik və dinamik əlamətlərdən ibarət qarışq təsnifatını da aparırlar –

- 1) dövlət idarəetməsi və özünüidarəetmə regionları;
- 2) coğrafi iqtisadi regionlar;
- 3) problem regionlar;

4) güzəştli təsərrüfat fəaliyyəti regionları. Bu halda təsnifatın birinci iki əlaməti statik təsnifata, sonuncu iki əlaməti isə dinamik təsnifata aid edilə bilər.

Bütövlükdə elmi ədəbiyyatda mütəxəssislər dinamik təsnifat üçün iqtisadiyyatın və sosial sferanın vəziyyətinin keyfiyyətə müxtəlif xüsusiyyətlərinə görə regionların üç tipini fərqləndirirlər: istehsal səviyyəsinin, əhalinin həyat səviyyəsinin kifayət qədər yüksək olduğu *inkişaf etmiş regionlar*, orta iqtisadi potensiala malik regionlar, sosial-iqtisadi inkişaf səviyyəsi aşağı olan *problemli regionlar*. Sonuncu qrupda *depressiv* və *geri qalmış regionları* fərqləndirirlər.

*Inkişaf etmiş regionlar* ölkənin ümumi inkişaf səviyyasına görə seçilir. Bura, adambaşına düşən gəlir səviyyəsi və onun artım tempi ölkə üzrə orta göstəricilərdən yüksək olan regionlar aid edilirlər. Onların ümumi xüsusiyyətləri aşağıdakılardır: ümumi təhsil səviyyəsi yüksəkdir; infrastruktur imkanları lazımi səviyyədədir; səhiyyə xidmətləri tələbatlara tam cavab verir; sosial və mədəni xidmətlər intensivliyi ilə seçilir; doğum səviyyəsi aşağıdır; əhalinin böyük əksəriyyəti yüksək həyat standartlarına malikdir; istehsal və investisiya fəaliyyətləri intensiv şəkildə davam edir; regionda gəlirlərin böyük bir hissəsi sənaye və xidmət sektorundan əldə edilir; digər regionlardan bu ərazilərə əhali miqrasiyası yüksəkdir; digər regionlardan xammal və işçi qüvvəsi cəlb etdiyi halda onlara emal məhsulları və texnologiya transfert edir və s.

*Inkişaf potensialı olan regionlarda* adambaşına gəlir səviyyəsi ölkənin orta göstəricisindən aşağı olsa da, onun artım tempi yüksək olur. İstehsal-investisiya prosesləri getdikcə

genişlənir, yeni ərazilər məzənimənilərək inkişaf edir. Lakin ümumi inkişaf baxımından zəif inkişaf edən regionlardan yüksək, inkişaf etmiş regionlardan isə aşağıda dayanırlar.

*Problemlı regionların* aşağıdakı keyfiyyət əlamətlərini göstərmək olar:

- sosial-iqtisadi inkişafə təhlükə yaradan iri problemlərin mövcudluğu;
- milli iqtisadiyyat üçün xüsusi vacib olan resurs potensialının olması;
- ölkənin strateji maraqlarını reallaşdırmaq üçün regionun geosiyasi və geocoğrafi mövqeyinin xüsusi əhəmiyyəti;
- problemləri müstaqil həll etmək üçün regionun resurslarının kifayət etməməsi.

Qeyd etmək lazımdır ki, regionların problemləri həm sosial-iqtisadi göstəriciləri dinamikasının pisləşməsi ilə, həm də əksinə, həddən artıq yüksək inkişaf templəri ilə bağlı ola bilər. İkinci halda həddən artıq sürətli inkişaf problemlərə çevrilir, bəlkı, regionun sosial-iqtisadi sisteminin bütün elementləri eyni sürtələ inkişaf edə bilmir. Bir qayda olaraq regionun ixtisaslaşması ilə bağlı təsərrüfat sahələri daha aktiv inkişaf edir, regionda yaşayan əhalinin tələbatlarının ödənilməsi ilə bağlı olan qeyri-maddi istehsal sahələri, sosial sfera əksinə, geri qalır.

Problemlı regionları müəyyənləşdirmək üçün iki yanaşma mövcuddur: komiyyət və keyfiyyət meyarları əsasında. Komiyyət meyarlarına əsaslanan yanaşmada problemlı rayonlar vacib problemlərin əsaslılığı dərəcəsinin indikatorlar sistemi əsasında qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilir. Keyfiyyət meyarlarına əsaslanan yanaşma isə konkret regionun əsas sosial-iqtisadi inkişaf problemlərinin müəyyənləşdirilməsi yolu ilə təsnifləşdirməni nəzərdə tutur.

*Böhranlı regionların* müəyyənləşdirilməsi birinci yanaşma əsasında, yəni komiyyət meyarları əsasında həyata keçirilir. Bu halda regionlar əsas sosial-iqtisadi inkişaf göstəriciləri üzrə müqayisə edilir və bu göstəricilərin orta ölkə göstəricilərləndən və ya etalon göstəricilərdən pis tərəfə əhəmiyyətli dərəcədə

kanarlaşlığı regionları müəyyənloşdirir. Beləliklə, böhranlı regionlara əsas sosial-iqtisadi göstəriciləri ölkə üzrə orta göstəricilərdən əhəmiyyətli dərəcədə pis olan ərazilər aid edilir. Böhranlı regionların əsas problemlərinə aşağıdakılardır aid etmək olar: istehsalın aşağı düşməsi; yüksək işsizlik səviyyəsi; aşağı həyat səviyyəsi; aşağı büdcə təminatı; əhalinin artımının sürətlə aşağı düşməsi.

**Geri qalmış (zəif inkişaf etmiş) regionlar:** Bunlar inkişaf potensialını itirmiş, iqtisadi üstünlükleri olmayan regionlardır. Bu regionlar adambaşına görə səviyyəsi və onun artım tempini baxımından digər regionlardan geri qalır, iqtisadi məşğulluq, investisiya baxımından çox aşağı səviyyədədir. Nəticədə sosial-mədəni baxımından da digər regionlardan geri qalan bu ərazilər inkişaf etmiş ərazilərin fərqli xüsusiyyətlərə malik olur. Bu regionların fərqləndirilməsi problemləri rayonların müəyyənloşdırılmasına keyfiyyət yanaşmasının tətbiqinə misal ola bilər. Zəif inkişaf etmiş rayonların xarakterik cəhətləri aşağıdakılardır: uzunmüddətli durğunluq; təsərrüfat fəaliyyətinin intensivliyinin aşağı olması; iqtisadiyyatın sahə strukturunun az diversifikasiyalığı; zəif elmi-texniki potensial; sosial sferanın aşağı inkişaf səviyyəsi.

Beləliklə, bir sira regionların xroniki geri qalmasının aradan qaldırılmasının əsas yolu ərazilərin öz potensialından və rəqabət üstünlüklerindən istifadə əsasında özünü inkişafdan ibarətdir.

**Depressiv regionlar** – bu, sosial-iqtisadi inkişaf göstəriciləri ölkə üçün orta göstəricilərdən daha aşağı olan, lakin keçmişdə inkişaf etmiş, bəzi göstəricilər üzrə hətta aparıcı yerlərdə olmuş ərazilərdir. Bu regionların fərqli əlamətləri:

- toplanmış elmi-texniki potensialın yüksək səviyyəsi;
  - iqtisadiyyatın strukturunda sənayenin əhəmiyyətli paya malik olması;
  - kadrların nisbotan yüksək ixtisaslılığı;
- Regionun depressiv vəziyyətə düşməsi çox vaxt aşağıdakı əsaslardan baş verir:
- əsas məhsulun rəqabət qabiliyyətliliyinin aşağı düşməsi;

- dövlət sifarişi sistemində imtina və investisiya tələbinin azalması;

- mineral-xammal bazasının tükenməsi;
- ölkə iqtisadiyyatındaki struktur dəyişiklikləri.

Depressiv regionlar kimi köhnə sənaye, aqrar-sənaye və mədənixarma regionlarını fərqləndirir. Beynəlxalq təcrübədə geri qalmış və depressiv rayonları müəyyənloşdırmaq üçün göstəricilər və meyarlar sistemi işlənib hazırlanması tələb olunur. Bu isə böhran vəziyyətlərinin yaranmasının obyektiv əsaslarından və amillərdən, sosial-iqtisadi inkişaf prosesində hadisələrin xarakterindən, siyasi vəziyyətdən, toplanmış potensialdan, ümumi böhranın aradan qaldırılması yollarından asildir.

Regionlara ayırma prosesində onların sərhədlərinin təyin edilməsi də əsas məsələlərdəndir. Sərhədlərin dəqiq müəyyənloşdırılması üçün ilk növbədə regionların yuxarıda göstərdiyimiz xüsusiyyətlərinin mükəmmal təhlil edilməsi lazımdır. Bu təhlil ilk dəfə fransız tədqiqatçısı F.Perroux tərəfindən ortaya atılmış, xüsusilə də 1961-ci il Bellagio konfransında doğaqlaşmışdır. Bu məqsədlə konfransda üç tip region anlayışı qəbul edilmişdir: mövcud vəziyyətin tədqiqi baxımından "homogen region"; funksional əlaqələr baxımından "qütbəşmiş (polar) region"; regional inkişaf siyasetinin həyata keçirilməsi baxımından "plan-program (planlaşdırılan) regionu".

**Homogen (homogeneous) region:** Hər hansı bir dövlətdə, cənə inkişaf səviyyələrində olan qonşu ərazilər homogen region əmələ gətirirlər. Bu, regionların iqtisadi, sosial və digər xüsusiyyətlərinin birinin və ya hərisinin bircinsliyinə dayanır. Məsələn, aqrar regionlar, yüksək dağlıq regionları və s. Region o halda bircins və ya homogen hesab edilir ki, burada əsas region əməlagəti rəsəd əlamətlər (təbii şərait, əhalinin sıxlığı, adambaşına düşən görə və s.) üzrə böyük daxili fərqlər yoxdur. Qeyd edək ki, tamamilə bircins region yoxdur. Məsələn, regionda hətta bir xüsusi təbii obyektin (su mənbəyi, faydalı qazıntı yeri) olması

regionu bir çox əlamətlər üzrə qeyri-bircins edir. Bircins region anlayışı əsasən konseptual əhəmiyyət daşıyır. Xüsusi halda, regionların bircinsliliyinin mümkünlüyü gizli şəkildə makroiqtisadi nəzəriyyələrdə və regional inkişaf modellarında mövcud olur.

- Homogen region homogen sahə anlayışı ilə sıx bağlıdır. Ölkədə homogen sahələri təsbit etmək üçün bir çox göstəricilərdən istifadə olunur və bunlardan bəziləri aşağıdakılardır: təhsil səviyyəsi; sohiyyə və sağlamlıq səviyyəsi; işsizlik nisbəti; sənayeləşmə səviyyəsi; adambaşına düşən milli galir və s. Göründüyü kimi, ölkə səviyyəsində müxtəlif meyarlar baxımından homogenlik iqtisadi inkişaf səviyyəsini müəyyənləşdirən göstəricilərin köməyi ilə ölçülür. Başqa sözə desək, sadalanan göstəricilərdən hər hansı birini götürərək buna əsasən homogen sahə tədqiq oluna bilər. Beləliklə homogen sahə, cənə iqtisadi xüsusiyyətləri olan nöqtələrdən əmələ gələn bir vahiddir. Homogen region isə bir-birinə qonşu olan homogen sahələrin birliyidir. Yəni, homogen region - göstəriciləri bir-birinə mümkün qədər yaxın olan ərazi vahidlərindən əmələ gələn bir tamdır. Homogen region anlayışı regionlararası mövcud inkişaf fərqlərini, sosial-iqtisadi fərqliliyi aşkar etməklə "statik" bir qiymətləndirmə hesab olunur. Homogen region, ölkənin regional inkişaf fərqlərini azaltmaq istiqamətində aparılan iqtisadi siyasetin həyata keçirilməsi zamanı tədqiq olunan region tipidir.

- *Qütblaşmış (polarized) region*: Hər bir ölkənin regionları bir-biri ilə daim qarşılıqlı əlaqədə olurlar. Yaşayış mərkəzləri əhalisindən və böyükliyindən asılı olaraq bir-birlərini öz təsiri, cazibəsi altına salırlar. Yəni, kiçik şəhərlər böyük şəhərlərin, böyük şəhərlər isə daha böyük şəhərlərin (iri aqlomerasiya) təsiri altına düşürlər və ya qütblaşırlar. Özünən dinamikliyi ilə seçilən qütblaşmış (polar) region, bir və ya bir neçə kiçik yaşayış mərkəzlərini təsiri altına alan, cənə zamanda cazibə mərkəzinin - iri şəhərin də daxil olduğu bir ərazi sistemidir. Başqa sözə desək, qütblaşmış region, bir qütb və bu

qütbün təsiri altındaki yaşayış mərkəzləri arasındaki əlaqələri, bu əlaqələrin dərəcəsini əks etdirən, bir mərkəz və onun ətrafında, onunla sosial-iqtisadi baxımdan sıx şəkildə bağlı olan ərazilərdən ibarətdir. Həmin mərkəz əhalisinin sayca çoxluğu, möşğulluq, ticarət, infrastruktur, elm və mədəniyyətin yüksək inkişafı ilə seçilir. Qütblaşmış region bir və ya bir neçə döyüñ nöqtəsinə (mərkəzə) malik olur ki, bunlar da ərazinin digər hissələrini əlaqələndirirlər. Belə regionları ərazi strukturunda nöqtə, mərkəz, nüvə kimi bir sıra tipik elementləri ilə fərqləndirirlər.

- Regionun qütblaşma səviyyəsini müəyyənləşdirmək üçün onun aşağıdakı parametrlərini qiymətləndirmək olar:
  - regionlararası giriş-çixış (input-output) parametrlərinin təhlili; dəmir yolu nəqliyyatı və onun sıxlığı; avtomobil yolları və onların sıxlığı (nəqliyyat qovşağı); sənəsinin yaşayış mərkəzinə giriş-çixış nisbəti; daşınan yüklerin həcmi; regionlararası telefon, rəbitə əlaqələri; ərazilə istehsal olunan məhsulun həcmi, yayılması, istehləki və s.
  - *Plan-program (planning) regionu*: Regional siyasetin həyata keçirilməsi baxımından seçilmiş ərazilərdir. Əsas xüsusiyyəti vahid planlaşdırımı və idarəetməyə əsaslanmasıdır. Hər bir dövlət regional siyaset çərçivəsində müəyyən regional inkişaf planları hazırlayıb ki, bu da dövlətin ümumi iqtisadi inkişaf planının tərkib hissəsi hesab olunur. Beləliklə, plan-program regionu, regional inkişafda olan dərin fərqlərin, işsizliyin regional aradan qaldırılması, geri qalmış regionların inkişafı, miqrasiyanın qarşısının alınması və s. kimi problemlərin həll edilməsi üçün dövlətin planlaşdırıldığı ərazi vahidiidir.

Ərazinin regionlara ayrılması *rayonlaşdırma* adlandırılır. Bu proses hamisə məqsədli və problemyönümlü olur. Bir ərazilədə çoxsaylı rayonlaşdırma növləri tətbiq oluna bilər. İqtisadi regionlar ərazisinə, əhali sayına, iqtisadi potensialına görə

kəskin fərqlənsələr də eyni siyasi-inzibati statusa malik olduğu üçün dövlət rayonlaşdırmasının eyni səviyyəsinə aid olurlar.

Iqtisadi rayonlaşdırmanın əsasında ixtisaslaşdırmanın nəzərə alınması durur. Ölkənin müxtəlif hissələri bir-birindən təbii və iqtisadi şəraiti ilə əhəmiyyətli dərəcədə fərqlənir. Bir və ya bir neçə məhsul növünün istehsalı üzrə ixtisaslaşmaqla hər bir region çatışmayan məhsul və xidmətləri kənardan alır. Əməyin nəticələri isə mübadilə yolu ilə bəllişdirülür. Ölkənin ayrı-ayın əraziləri arasında coğrafi və ya ərazi əmək bölgüsü yaranır. Ərazinin ixtisaslaşması o zaman yaranır ki, əgər:

- istehsal olunmuş məhsulun dəyəri ölkənin digər regionlarından aşağıdır;

- bu məhsul rayona tələb olunduğuundan daha çox həcmde istehsal oluna bilər;

- bu məhsulun istehsalı resurslarla təmin olunmuşdur;

- istehsal olunan məhsul ölkənin xalq təsərrüfatı üçün lazımdır.

Ərazilərin ixtisaslaşması tarixi baxımdan yaranır.

Ixtisaslaşma göstəricisi  $K=M/\Theta$  formulu ilə müəyyənlenir.

Burada  $M$  – ölkənin bütün məhsul istehsalında regionun payı;  $\Theta$  – region əhalisinin ölkə əhalisindəki payı.  $K$  əmsali 1-dən böyük olduqda sahə ixtisaslaşma sahəsi hesab olunur.

Regional ixtisaslaşmanı müəyyənləşdirmək üçün istifadə oluna biləcək ən əhəmiyyətli göstəricilər aşağıdakılardır:

- sahələr üzrə regionun ixtisaslaşma səviyyəsi indeksi (verilən sahə üzrə ölkənin məhsul istehsalında regionun xüsusi çəkisinin həmin regionun ölkənin bütün sənaye və kənd təsərrüfatındaki xüsusi çəkisinə nisbəti);

- ixtisaslaşmanın səmərəliliyi indeksi (regionda xərc vahidinə düşən istehsalın həcmi, ölkə üzrə eyni göstəriciyə nisbəti);

- ümumi ixtisaslaşma indeksi (əvvəlki xüsusi indekslərin hasilini).

Inzibati ərazi vahidi olan regionlardan fərqli olaraq iqtisadi rayonun sərhədləri çox vaxt siyasi-inzibati sərhədlərlə üst-üstə

düşmür. İqtisadi rayonlarda adətən hər hansı daimi idarəetmə orqanları olmur. Onların idarəələnməsi bir qayda olaraq ayrı-ayrı regional layihələr, programlar və ya inkişaf sxemləri vasitəsi ilə həyata keçirilir. İqtisadi rayonlar daha kiçik inzibati-ərazi qurumlarına bölünür (inzibati rayonlar, şəhərlər, şəhər rayonları, şəhər tipli qəsəbələr, kənd nümayəndəlikləri).

**Regional inkişaf.** «İnkişaf» termini çox vaxt iqtisadi inkişaf, sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının inkişafı, regionun, şəhərin inkişafı kimi söz birləşmələri şəklində istifadə olunur. Bütün hallarda “inkişaf” sözü altında adətən ilk növbədə iqtisadi sferada baş verən ixtiyarı progressiv dəyişiklik başa düşültür. Əgər bu dəyişikliklər kamιyyat xarakterli olarsa, bu halda iqtisadi artımdan danışılır. Keyfiyyət dəyişiklikləri zamanı isə struktur dəyişikliklərindən və ya inkişafın mözmunundakı dəyişikliklərdən, yaxud da iqtisadi sistemin yeni xüsusiyyətlər əldə etməsindən danışılıha bilər. Çox vaxt inkişafın sifət iqtisadi xarakteristikaları ilə yanaşı onun sosial parametrlərinə də baxılır. Hətta belə demək olar ki, sosial xarakteristikalar artıq çoxdan istənilən regionun inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün istifadə olunan göstəricilər sistemina daxil olmuşdur.

Regional inkişaf bir sıra daxili və xarici amillərin təsirinə məruz qalır. Bu ilk növbədə regional iqtisadiyyatın strukturunun mürəkkəbliyi ilə, onu təşkil edən elementlərin müxtəlifliyi ilə, sosial qeyri-bircinslik və çox sayılı müxtəlif dərəcəli iqtisadi və sosial əlaqələrlə bağlıdır. Region iqtisadiyyatının strukturuna və onun potensialına coğrafi, ərazi, demoqrafik, nəqliyyat və regional idarəetmanın strukturunun özünəməxsusluğunu müəyyənləşdirən digər amillər də əhəmiyyətli dərəcədə təsir göstərir.

Regional inkişaf həmişə məqsəd və ya məqsədlər sistemini yönümlü olur. Əgər bu yönüm müsbətdirsə, onda tərəqqi haqqında, əgər mənfidirsə, onda regress (tanazzül) və ya degradasiya haqqında danışır. Başqa sözə desək regional inkişafın təbiəti həmişə müəyyən bir və ya bir neçə məqsədin


olmasını nözorda tutur. Bu baxımdan regional inkişaf prosesi adətən müxtəlif sosial və iqtisadi məqsədlər toplusu baxımdan araşdırılır. Hətta əgər səhbat iqtisadi inkişafdan gedərsə də ona adətən sosial inkişafla birgə baxılır. Sosial-iqtisadi inkişaf özündə aşağıdakı kimi aspektləri birləşdirir: istehsalın və gəlirlərin artımı; cəmiyyətin institutional, sosial və inzibati strukturlarındaki dəyişikliklər; ictimai şütrdəki dəyişikliklər; adət və anənələrdəki dəyişikliklər.

Regional inkişafının idarə olunması rasional iqtisadi və sosial strukturun formalasdırılması problemlərini həll etməyi tələb edir. Bu mənada regional sosial-istehsal kompleksi kimi baxmaq olar və onun inkişafı əhalinin əmək və həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını, uyğun olaraq iqtisadiyyatın təşkili, regional, bələdiyyə, xüsusi və qarışq mülkiyyət növlərinin əlaqələndirilməsini və s. tələb edir. İstehsalın samərəliliyi, onun stimullaşdırılması artıraq sosial tələbatların tam ödənilməsi, bu tələbatların reallaşdırılması üçün seçilmiş yolun qızılığı təmin edilir. Sosial-istehsal kompleksi kimi regional sistemin tərkib hissələrini və regional inkişafın idarəolunması prosesində onların qarşıqli əlaqələrini aşağıdakı şəkildəki kimi təsvir etmək olar.

Elmi ədəbiyyatda regional inkişafın üç əsas tipini forqləndirirlər: asimetrik, ahəngdar (harmonik), neytral.

Asimetrik regional inkişafda müəyyən dövrə bu və ya digər əlamətə görə nisbi üstünlüyü malik olan regionlar bu üstünlüyü daha da artırıb olur, nisbətən geri qalmış regionlarda isə geriləmə daha da dərinlaşır.

Ahəngdar (harmonik) regional inkişafda regional göstəricilər arasındakı forqlər azalmağa başlayır, neytral regional inkişafda isə regional göstəricilərin nisbi səviyyəsi bu müddət ərzində dəyişməz qalır. Qeyd edək ki, regional inkişaf tipləri yalnız dinamikada və yalnız konkret göstəriciyə görə müəyyənləşdirilir. Bu və ya digər regional inkişaf tipi apriori olaraq müsbət və ya mənfi hesab oluna bilməz.



Məsalən, asimetrik inkişafın nəticəsi uyğun sosial göstəricinin bütün regionlarda yaxşılaşması ilə, əksinə ahəngdar (harmonik) inkişafın nəticəsi isə regional göstəricilərin yaxınlaşması ilə yanaşı onların total pisləşməsindən ibarət ola bilər.

İstənilən regionun inkişafı çoxölçülü və çoxməqsədli prosesdir. Regionların inkişafının məzmunu bir-birindən güclü şəkildə fərqlənə bilər və bu fərqlər yalnız onların başlangıç inkişaf səviyyələri ilə deyil, həm də hər bir regionun xüsusiyyətləri, istehsal strukturu, coğrafi mövqeyi, istehsal ixtisaslaşması və s. amillərlə bağlı olur.

Tarixi baxımdan regional inkişafın idarəolunmasına zərurət regionlar arasında keşkin fərqlərin əmələ gəlməsi ilə, regional bərabərsizliyin meydana çıxməsi ilə bağlı olmuşdur. Dünya ölkələrində sənayeləşmə mərhələsinin başlaması ölkə həyatının bütün sahalarında olduğu kimi, regional inkişafda da təsirsiz keçməmişdir. Bu dövrda istehsalın ananəvi ekstensiv inkişaf tipi ilə yeni, intensiv inkişaf tipinin, kənd təsərrüfatı sektoru ilə yeni emal sahələrinin, kənd məskunlaşması ilə şəhərləşmənin birgə davam etməsi, istehsal amillərinin azad bazar prinsipləri əsasında bölgündürüləməsi, başqa sözə bazarın təyin etdiyi iqtisadi sektor və regionlarda toplanması baş vermişdir. Bütün bunlar regional inkişafda güclü fərqlərin əmələ gəlməsinə səbəb olmuş, ölkələrin sürətlə sənayeləşmiş regionları sosial-iqtisadi baxımdan digər regionları geridə qoymağa başlamışdır. Regionlar arasındaki bu bərabərsizlik XX əsrə iki dünya müharibəsi və baş verən sosial-iqtisadi böhranlar nəticəsində daha da ağırlaşmışdı. Yalnız II Dünya müharibəsindən sonra beynəlxalq səviyyədə dövlətlərin "hər kəsa layiqli həyat şəraitinin yaradılması" prinsipini qəbul etməsi və buna uyğun olaraq *rifah dövləti* anlayışının geniş yayılması nəticəsində artıq azad bazar şəraitində meydana gələn bir sıra disporsiyaların, eləcə də regional disporsiyaların azaldılması və bu sahada dövlətin tənzimləmə funksiyasının artırılması meyli güclənmişdir. "Məskunlaşma iqtisadiyyatı", "region

iqtisadiyyatı", "ərazi inkişafı" kimi terminlərdən istifadə olunmağa başlanılmış və bir sıra ölkələrdə regional inkişaf planlarının tətbiq olunması ilə iqtisadi siyasetin obyektinə çevrilmişdir. 1970-cı illərə qədər yalnız sənayeləşmiş ölkələrdə tətbiq olunan bu planlar, bu gün liberal bazar prinsipləri üzrə inkişaf edən və regional disbalansın yarandığı bütün ölkələrdə tətbiq olunur. Lakin 1970-80-cı illərdən bəri davam edən post-sənaye dövrünün reallıqları bu planları dövrün tələblərinə uyğun bəzi dəyişikliklərə məruz qoymuşdur.

Regionlar arasında fərqlərin yaranmasının bir sıra tarixi, təbii-iqtisadi və sosial-mədəni səbəbləri də göstərilir ki, bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

- *Təbii-coğrafi bərabərsizliklər*: Bu bərabərsizliklər birbaşa təbii resurslar və fiziki mühitlə əlaqəlidir. Əlverişli hava, su və quru nəqliyyatı üzərində yerləşən, zəngin faydalı qazıntı yataqlarının yerləşdiyi regionlar bu imkanlardan məhrum olan regionlara müqayisədə üstün inkişaf potensialına malikdir;

- *Iqtisadi-funksional bərabərsizliklər*: Bu, eyni istehsal amilinin müxtəlif regionlarda fərqli möhsuldarlıq və rentabelliyyət malik olmasından və istehsal amillərinin bu regionlar arasında qeyri-bərabər bölgüsündə irəli gəlir. Bununla yanaşı regionda hər hansı bir istehsal amilinin olmaması və ya məhdud məqdardada olması da istehsalın səmərəli şəkildə həyata keçirilməsinə mane ola bilər;

- *Sosial-mədəni bərabərsizliklər*: Bu, birbaşa insan kapitalı ilə bağlı məsələdir. Belə ki, insanların davranışları, sahib olduqları dəyərlər sistemi, təhsil səviyyəsi, fiziki sağlamlıqları arasındaki ümumi fərqlər də regionlar arasındaki qeyri-bərabər inkişafın səbəbləri arasındadır.

Bu baxımdan regional inkişaf tarixi, iqtisadi, resurs, demografik və digər amillərin təsiri altında həm regionda, həm də bütövlükdə ölkədə baş verən obyektiv proses hesab olunسا da, eyni zamanda həm də ilk növbədə regional idarəetmə orqanlarının, həmçinin mərkəzi dövlət hakimiyyət-idarəetmə orqanlarının təsiri altında baş verən subyektiv prosesdir.

Başqa sözlə desək, *regional inkişaf - ərazidə ətraf mühitin vəziyyətini pişlaştırmayan sosial və iqtisadi sferanın keyfiyyətə dəyişdirilməsindən ibarət olan, regionda minimal xərclərlə əhalinin tələbatlarının daha dolğun ödənilməsinə imkan verən idarəolunan prosesdir*.

Regional iqtisadi siyasetə müxtəlif elmi yanaşmalar mövcuddur. Regional inkişafın idarə olunması problemi müasir regional tədqiqatların ən əsas məsələlərindən biridir. Bu tədqiqatlarda isə ən planda regional siyaset məsələlərinin öyrənilməsi durur. Belə ki, regionun sosial-iqtisadi strukturunun dəyişdirilmesi kimi regional inkişaf regional siyasetə sıx bağlıdır. Regional inkişafın idarə olunması regionların təsərrüfat həyatına və onunla əlaqədar sosial proseslərə dövlətin məqsədönlü təsir prosesidir. Bu təsir prosesində dövlətin regional siyaseti reallaşır.

Qarşılıqlı əlaqəli sosial-iqtisadi və ərazi kompleksi kimi region əlkənin iqtisadi sistemində xüsusi yer tutur. Hər bir region ərazi əmək bölgüsü prinsipinə əsaslanaraq əlkənin təkrar istehsal prosesində müəyyən iqtisadi funksiyarı yerinə yetirir və təsərrüfat məsələlərinin həllində bilavasitə iştirak edir. Bu baxımdan hər bir regionda səmərəli istehsal əlaqələrinin və bütün ölkə təsərrüfatı daxilində uzlaşdırılmış inkişafının təmin edilməsi xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, hər bir region digərlərindən təbii şəraitinin müxtəlifliyi ilə, məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə fərqlənir və buna görə də qarşıya çıxan problemlərin bütün regionlarda eyni qayda ilə həlli qeyri-mümkündür. Coğrafi və iqtisadi vəziyyətindən asılı olmayaraq bütün regionlar əmək və təbii ehtiyatlardan səmərəli istifadə, sosial və istehsal infrastrukturların tarazlaşdırılmış inkişafı və s. bu kimi problemlərin həlli ilə qarşılaşırlar. Hər bir regionda məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, istehsal amillərindən düzgün və səmərəli istifadə edilməsi, iqtisadi və sosial məsələlərin həllinə kompleks yanaşma ideyaları əlkənin elmi şəkildə əsaslandırılmış regional siyasetinin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir.

Regional iqtisadi siyasetin zəruriliyini şərtləndirən amillər:

*Sosial ədalət və vətəndaşların hüquq bərabərliyi – regional siyasetin işlənib hazırlanmasının zəruriliyini əsas şərtləndirən sosial amillərdür. Dövlət əhaliyə yaşadığı regiondan asılı olmayaraq müəyyən həyat səviyyəsinin (minimal sosial standartlar) təmin olunacağına zamanot vermelidir. Bu mənada müasir regional siyaset əhalinin galirlərində, işsizlik səviyyəsində, sosial infrastrukturda, kommunikasiyalarda, ətraf mühitin vəziyyətində mövcud əilan regionlararası fərqləri aradan qaldırmaqla tərazlaşdırmağa yönəldilməlidir.*

*Iqtisadi amillər* istehsal amillərindən istifadənin və resurs axımlarının yenidən bölüşdürülməsinin səmərəliliyini təmin etmək məqsədi ilə regional inkişafın dövlət tənzimlənməsinin zəruriliyi ilə bağlıdır.

### 5.3. Regionların təsnifikasi

Iqtisadi və sosial inkişafın ərazi əsaslarının daha ətraflı öyrənilməsinin zəruriliyi nisbətən son dövrlərdə meydana çıxmışdır. Bu baxımdan hazırda iqtisadçıların tədqiqatlarının ən dinamik elementlərindən biri hesab edilən regional inkişaf nəzəriyyələri və konsepsiyaları xüsusi əhəmiyyət kəsb edir. Regional inkişaf nəzəriyyələrinin məqsədi – regional inkişaf problemlərinin həlli üçün kompleks mexanizmlər işləyib hazırlanmaqdandır, xüsusi halda, ayrı-ayrı regionların inkişaf səviyyələrinin bərabərəşdirilməsi, səmərəli istehsal komplekslərinin yaradılması, istehsalın və əhalinin rasionallı yerləşdirilməsi, regionun daxili ehtiyatlarından səmərəli istifadə məsələlərini həll etməkdən ibarətdir.

Regional inkişafla bağlı tədqiqatların üç əsas istiqamətini qeyd etmək olar:

- regionların ixtisaslaşmasını müəyyənlaşdırıran nəzəriyyələr;
- istehsalın yerləşdirilməsi prinsiplərini müəyyənlaşdırıran nəzəriyyələr;

- regional inkişafın dövlət tənzimlənməsi nəzəriyyələri.

Regional inkişafla bağlı tədqiqatların birinci istiqamətinin - *regionların istehsal ixtisaslaşması və regionlararası ticarətin nəzəri prinsipləri ilk dəfə formal olaraq beynəlxalq iqtisadi münasibətlər nəzəriyyəsində müəyyənləşdirilmişdir*. Bununla bağlı ingilis siyasi iqtisad elminin klassikləri A.Smit və D.Rikardonun, isveç iqtisadçıları E.Xekşer və B.Olinin xidmətlərini qeyd etmək lazımdır.

*A.Smit-D.Rikardonun mütləq və nisbi üstünlükler nəzəriyyəsi*. Siyasi iqtisad elminin bu klassikləri hesab edirdilər ki, regionlararası ticarət hər bir iştirakçı üçün fayda əldə etmək üsuludur. A.Smit hesab edirdi ki, regionlararası əmək bölgüsünün bu və ya digər regionun malik olduğu mütləq üstünlüklerini nəzərə almaqla həyata keçirilməsi məqsədə uyğundur. Hər bir region mütləq üstünlüyə malik olduğu məhsulun istehsalı və satışı fiziki ixtisaslaşmalıdır. Əgər bu region öz diqqətini yalnız mütləq üstünlüyə malik olduğu məhsulların istehsalında cəmləşdirərsə və mütləq üstünlüyə malik olmadığı digər məhsulların istehsalından imtina edərsə bu, əməkdaşlıq etdiyi regionlarda məhsul istehsalının və istehlakının həcminin artmasına gətirib çıxarıcaqdır. D.Rikardo A.Smitin bu nəzəriyyəsini daha da inkişaf etdirdi. O, isbat etdi ki, mütləq üstünlükler ümumi rasionəl əmək bölgüsü prinsipinin xüsusi halıdır. Vacib olan mütləq üstünlük deyil, nisbi (müqayisəli) üstünlükdür. Hətta daha yüksək istehsal xərclərinə malik regionlar xərclər arasındakı fərdən istifadə edərək ixtisaslaşma və mübadilədən qazana bilərlər. D.Rikardonun təhlillərindən iki nəticə çıxır:

- 1) mübadilə zamanı uduş mütləq üstünlüklerdən deyil, müxtəlif regionlarda xərclərin müxtəlif olmasından əldə edilir;

- 2) əgər regionlar nisbi üstünlüyə malik olduqları məhsulların istehsalı və ticarətində ixtisaslaşarsa bütün məhsulların istehsalı və istehlakı arta bilər.

*Xekşer-Olin nəzəriyyəsi*. A.Smit və D.Rikardonun nəzəriyyələrində istehsalın və mübadilənin rasionəl strukturunu

müəyyənəşdirən başlıca əmil əmək xərclərindən (məsrəflərindən) ibarətdir. XX əsrin 30-cu illərində İsvəç iqtisadçıları E.Xekşer və B.Olin regionlararası əmək bölgüsü nəzəriyyəsini inkişaf etdirərək tədqiqatlara qarşılıqlı avəz oluna bilən istehsal amillərinin (əmək, kapital, torpaq və s.) nisbətini da cəlb etmişlər. Onların əsas nəzəri müdddəələri aşağıdakılardan ibarətdir: 1) region-lar bol (nisbətən qit olmayan) istehsal amillərinin intensiv istifadə olunduğu məhsulları ixrac etməli və onlar üçün qit amillərin intensiv istifadə olunduğu məhsulları idxal etməlidirlər; 2) regionlararası ticarətdə uyğun şəraitdə əmək qiymətlərinin tarazlaşma meylləri mövcud olur; 3) məhsulların ixracı və idxali istehsal amillərinin hərəkəti (yerdəyişməsi) ilə avəz oluna bilər.

E.Xekşer və B.Olinin qonaqlarından belə çıxır ki, bir qayda olaraq güclü kapital qılığı və işçi qüvvəsinin bolluğu ilə qarşılaşan geri qalmış və inkişaf etməkdə olan regionlar əmək tutumlu məhsulların istehsalı və ixracı üzrə ixtisaslaşmalıdır. Faaliyyətdə olan iri kapital (o cümlədən elmi-texniki) toplamış inkişaf etmiş regionlar kapital tutumlu məhsulların ixracına çalışmalıdır. Geniş kənd təsərrüfatı məhsulları sahələrinə və əhalisinin aşağı sıxlığa malik olduğu regionlar kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsində maraqlıdır. Qeyd edək ki, torpaq və digər təbii cəhiyatlar qeyri-mobil amillərdir və yalnız onların istifadəsindən əldə olunan məhsullar hərəkət etdirilə bilər.

Bələliklə, onlar göstərmişlər ki, nisbi üstünlüklerin yaranmasının səbəbi regionların istehsal amilləri ilə təmin olunmasının müxtəlifliyidir. Xarici ticarətdə ixtisaslaşma elə məhsullar üzrə aparılmışdır ki, onların istehsal xərclərinin əsas hissəsi regionda bol olan resursların payına düşməş olsun. Məhsulların hərəkəti resursların yerdəyişməsinə məhdudiyyəti kompensə edir ki, bu da istehsal amillərindən gəlirlərin bərabarlaşmasına gətirib çıxarır.

Xekşer-Olin nəzəriyyəsinin əsas fəziyaləti və şəhərləri sonrakı oniliklərdə təftiş və düzəlişlərə maruz qalmışdır. Xüsusi

halda, məlum olmuşdur ki, idxl və ixracın məqsədə uyğun strukturunun seçilməsi üçün yalnız istehsal amillorının birbaşa xərcləri deyil, həm də istehlak olunan xammal və materiallarda cəmləşmiş dolayı xərclər də nəzərə alınmalıdır. Bu analitik məsələ çox sonralar V.Leontyev tərəfindən sahalararası balans metodu əsasında (*input-output analysis*) həll olunmuşdur. Onun əldə etdiyi nticələr V.Leontyev paradoxu adı ilə tanınır.

İkinci istiqamətdə aparılan ilkən tədqiqatlar *statik yerləşdirmə nəzəriyyələrinin* meydana gələsi ilə nticələndi. Bu istiqamətdə ilk nəzəriyyə *Y.Tyunenin kənd təsərrüfatı standortu* (standort - yerləşmə yeri) *nəzəriyyəsi olmuşdur*. Alman iqtisadçısı Y.Tyunen "Təcrid olunmuş dövlət kənd təsərrüfatı və milli iqtisadiyyatla münasibatlarda" kitabında (1876-ci il) ilk dəfə yerləşdirmə (lokallaşdırma) nəzəriyyəsinin əsaslarını vermişdir. Bu fundamental əsərin başlıca məzmunu kənd təsərrüfatı istehsalının yerləşdirilməsinin quruna uyğunluqlarını aşkara çıxarmaqdan ibarət olmuşdur. Y.Tyunen təcrid olunmuş dövlətin və onun mərkəzi şəhərində kənd təsərrüfatı məhsullarının satışı və sənaye məhsulları əldə etmək üçün yeganə bazarın mövcud olduğunu fərz edirdi. Bu dövlətin ərazisinin istənilən nöqtəsində hər bir məhsulun qiyməti şəhərdəki qiymətindən yüksək çəkisi və daşımına məsafəsinə düz mütlənasib müəyyənləşdirilmiş naqliyyat xərcləri həcmində fərqlənir.

Y.Tyunen məhsulun istehsal yerindən bazara daşınmasının naqliyyat xərclərini müqayisə etmək yolu ilə bu və ya digər kənd təsərrüfatı məhsullarının naqliyyat xərclərini minimallaşdırmaq baxımından daha olverişli yerləşdirilə biləcək zonalar müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, yuxarıda qeyd olunan fərziyyələr çərçivəsində kənd təsərrüfatı istehsalının yerləşdirilməsinin optimal sxemi mərkəzi şəhər ətrafında müxtəlif diametrlə konsentrik dairələr sistemi kimi təsvir edilə bilər ki, onlar da müxtəlif kənd təsərrüfatı fəaliyyətinin yerləşdirilməsi zonalarını bir-birindən ayırtır. Məhsuldarlıq yuxarı olduqca istehsal şəhərə daha yaxın yerləşdirilməlidir.

Eyni zamanda bu və ya digər məhsulun çəkisinin bir vahidi nə qədər baha olarsa, onun şəhərdən dəha uzaqda yerləşdirilməsi məqsədə uyğundur. Nəticədə şəhərdən uzaqlaşdıraqca təsərrüfatın intensivliyi azalmış olur.

Bu və ya digər kənd təsərrüfatı məhsullarının istehsal zonasının satış mərkəzindən məsafəsi aşağıdakı kimi sadə düsturla müəyyənləşdirilir. Fərzi edək ki, hər vahidinin galirliliyi uyğun olaraq  $m_1$  və  $m_2$  ilə ifadə olunan iki növ kənd təsərrüfatı məhsulu vardır. Birinci məhsulun istehsal həcmi  $v_1$ , ikinci məhsulun istehsal həcmi işə  $v_2$  ilə işarə edək. Naqliyyat tarifi (1 ton üçün)  $t$ -yə bərabərdir. Bu halda iki müxtəlif məhsulun səpən sahələrini bir-birindən ayıran zonanın mərkəzindən məsafəsini ( $r$ ) aşağıdakı tərtibdən ala bilərik.

$$v_1 m_1 - r t v_1 = v_2 m_2 - r t v_2; \quad r = \frac{v_1 m_1 - v_2 m_2}{t(v_1 - v_2)}.$$

**Sənayenin yerləşdirilməsi nəzəriyyələri.** Bu istiqamətdə tədqiqatların təməlini almanın alması V.Laundxart və A.Beber qoymuşlar. V.Laundxart *sənaye müəssisəsinin rasional standortu* nəzəriyyəsini işləyib hazırlamışdır. Onun əsas kəşfi ayrıca götürülmüş sənaye müəssisəsinin xammal mənbəyinə və məhsulun satış bazarlarına nisbətən optimall yerləşdirilməsi metodunu işləyib hazırlanmaqdandır (1882-ci il). Kənd təsərrüfatı istehsalının yerləşdirilməsindən fərqli olaraq sənayenin yerləşdirilməsi zamanı istehsal yerinə və xammalın mənbəyi olan yərə müxtəlif ərazi məntəqələri kimi baxılır. Y.Tyunen kimi V.Laundxart da istehsalın yerləşdirilməsinin həlli dəci amilinin naqliyyat xərcləri olduğunu qəbul edir. İstehsal xərclərinin ərazinin bütün nöqtələri üçün bərabər olduğu qəbul edilir. Müəssisənin yerləşdiriləcəyi optimall nöqtə daşınan yüklerin və məsafənin nisbətindən təpilir. Bu məsələnin həlli üçün V.Laundxart çəki (və ya lokasiya) ücbucagi metodunu işləyib hazırlamışdır.

V.Laundxardin baxışları A.Veberin *sənaye standartı nəzəriyyəsində* daha da inkişaf etdirildi. A.Veberin yanaşmasının V.Laundxardin yanaşmasından principial fərqi ondan ibarətdir ki, Veber yerləşdirmə məsələsini daha kompakt ifadə edə bilmışdır. A.Veberin fikrinə yerləşdirmə məsələsi ayrıca götürülmüş müəssisənin yalnız naqliyyat xərclərinin deyil, ümumi istehsal xərclərinin minimallaşdırılmasından ibarətdir. Bu məsələnin həlli üçün A.Veber istehsalın yerləşdirilməsi amillərinin təsnifatını vermişdir. Yerləşdirmə amilləri dedikdə o, təsərrüfat fəaliyyətinin yerinə yetirilməsindən asılı olaraq aşkar çıxarılan iqtisadi fayda başa düşürdü. Bu fayda müəyyən sənaye məhsulunun istehsal və satış xərclərinin azaldılmasından ibarət olub, uyğun olaraq həmin məhsulun hansısa bir yerdə digər yerlərə nisbəton daha az xərclərlə istehsal oluna biləcəyini göstərir. Beləliklə, A.Veber əvvəlcə istehsal xərclərindən müəssisənin yerləşmə yerindən asılı olmayan elementləri çıxarmış və nticədə üç amili saxlamışdır – işçi qüvvəsinə çəkilən xərclər, xammala çəkilən xərclər də daxil olmaqla naqliyyat xərcləri, müəssisənin yerləşdirilməsinə təsir göstərən bütün digər şərtlər (birleşmiş aqlomerasiya qüvvələri). Nticədə sənaye müəssisəsinin yerləşdirilməsinə üç amilin – naqliyyat, işçi qüvvəsi, aqlomerasiya amillərinin təsirləri araşdırılır və uyğun olaraq yerləşdirmənin üç istiqaməti müəyyənləşdirilir.

*Naqliyyata yönümlülük.* A.Vebero görə naqliyyat xərclərinin həcmi daşınan yükün çəkisindən və daşınma məsafəsindən asılıdır. Naqliyyat xərclərinin təsiri ilə sənaye müəssisələri istehlak mərkəzlərinin və xammal mənbələrinin yerləşdiyi yerlər nəzərə alınmaqla naqliyyat xərclərinin minimal olduğu məntəqəyə çəlb olunacaqdır. Bu məntəqə - naqliyyat standortudur. Onun təpiləsi üçün V.Laundxardin çəki (lokasiya) üçbucağından istifadə olunur ki, bu zaman iki göstərici - material indeksi və standort çəkisi göstəriciləri xüsusi əhəmiyyət kəsb edir. Məsələn, 10 ton məhsul istehsalı üçün 30 ton bir materialda, 20 ton isə başqa bir materialdan tələb olunur.

Bu halda, material indeksi  $(30+20):10=5$ . Standort çəki isə  $30+20+10=60$ (ton), və ya 1 ton hazır məhsula hesablandıqda 6-ya böyük olur. Bu halda standort çəki material indeksindən çoxdur. Lakin elə hal ola bilər ki, material indeksi 1-dən az ola bilər. Bu göstəricilərin nisbətində asanlıqla müəyyənləşdirmək olar ki, yüksək material tutumlu istehsal xərçənə və material istehsalı məntəqələrinə, aşağı material tutumlu istehsal isə istehlak mərkəzlərinə yaxın yerləşdirilməye meyllidirlər.

*İşçi yönümlülük.* İşçi məntəqəsi işçi qüvvəsinə çəkilən xərclərdəki fərqli nəzərə alınmaqla müəyyənləşdirilir. İstehsalın naqliyyat məntəqəsindən işçi məntəqəyə köçürülməsi o zaman baş verir ki, həmin məntəqədə işçi qüvvəsinə çəkilən xərclərə qənaət istehsalın köçürülməsi ilə bağlı naqliyyat xərclərindən çox olsur.

*Aqlomerasiyaya yönümlülük.* Aqlomerasiya amillərinin istehsal müəssisəsinin yerləşdirilməsinə təsirinin təhlili istehsalın iriləşdirilməsi hesabına əldə olunan qənaət effektinin qiymətləndirilməsinə asaslanır. Kiçik istehsalın iri istehsalla birləşməsi o zaman baş verir ki, müəssisələrin birləşməsindən əldə olunan qənaət kiçik istehsalın köçürülməsi ilə bağlı naqliyyat xərclərində artıq olsun. A.Veber aqlomerasiya şəraitində müxtəlif situasiyalar üçün standortun təpiləsi metodikasını konkretlaşdırılmışdır. O, aqlomerasiya effektləri üçün formulalar təklif etmişdir. Tutaq ki,  $M$  - hansısa iri istehsalın istehsal kütłəsidir. Aqlomerasiyadan məhsulun hər vahidinə əldə olunan qənaətin həcmi  $f(M)$  qənaət funksiyası ilə ifadə olunacaqdır. Bu halda bütün istehsalla qənaətin ümumi həcmi  $E_1 = M * f(M)$  olacaqdır. Fərzi edək ki, istehsal kütłəsi  $m$  olan kiçik istehsal iri istehsalla birləşir. Bu halda iki istehsal üçün ümumi qənaəti belə ifadə etmək olar:

$$E_2 = (M + m) * f(M + m)$$

Iki istehsalın birləşməsində əldə olunan qənaətin artımını müəyyənləşdirək:

$$E = E_2 - E_1 = (M + m) * f(M + m) - M * f(M)$$

A. Veberə görə kiçik istehsalın iri istehsalla birlaşması o zaman baş verir ki, müəssisələrin birlaşməsindən əldə olunan qənaətin miqdarı  $m$  istehsalının  $M$  istehsal məntəqəsinin köçürürləməsi ilə əlavə nəqliyyat xərclərindən çox olsun (və ya ondan az olmasın), yəni:

$$ARS = \frac{\Delta E}{m} = \frac{(M+m) \cdot \varphi(M+m) - M \cdot \varphi(M)}{m},$$

burada  $A$  - şəndort çəki;  $R$  - kənarlaşma radiusu;  $S$  - nəqliyyat tarifi dərəcəsi ( $t/km$ ).

Buradan iqtisadiyyat üçün yol verilən ən böyük kənarlaşma radiusunu hesablamaq olar. Yuxarıdakı funksiyanın birinci tərtib tərəməsini müəyyənləşdirək:

$$\varphi'(M) = ARS = \frac{d[M \cdot \varphi(M)]}{dm},$$

$$f(M) = ARS = \frac{d[M \cdot \varphi(M)]}{dm}.$$

Aqlomerasiya funksiyası adlandırılan  $f(M)$  funksiyası iri istehsalın səpələnməsi kiçik istehallar üçün cəzibə qüvvəsinin ifadəsi hesab oluna bilər.  $f(M) = ARS$  olduğu üçün  $R = f(M) : AS$  olacaqdır, yəni maksimum yol verilən kənarlaşma radiusu aqlomerasiya funksiyası ilə düz, şəndort çəki və tarif dərəcəsi ilə tərs mütənasibdir.

Aqlomerasiya üçün alınmış  $f(M) = ARS$  dəsturu özündə aqlomerasiyanın aslı olduğu üç amili birləşdirir. Burada daha bir şərtin – istehsal sıxlığının da nəzərə alınması tələb olunur. İstehsal sıxlığı dedikdə istehsalın verilmiş ərazidə məntəqəm paylanması şərti ilə  $R$  radiuslu sahənin hər vahidinə düşən məhsulun həcmi başa düşülür.  $\rho$  ilə istehsal sıxlığını işarə edək. Onda aqlomerasiya mərkəzinə cəzb olunan bütün məhsul kütlosu  $\pi R^2 \rho = M$  olacaqdır. Buradan

$$R = \sqrt{\frac{M}{\pi p}}.$$

Əvvəlki formula ilə müqayisə edərək aqlomerasiyanın yekun dəsturunu alarıq:

$$R = \sqrt{\frac{M}{\pi p}} = \frac{f(M)}{AS}, \text{ və ya } f(M) = AS \sqrt{\frac{M}{\pi p}}.$$

Qeyd edək ki, məhz A. Veber ilk dəfə kəmisiyyət təhlili metodlarına (riyazi modeləşdirmə) əsaslanmaqla sənaye müəssisəsinin yerləşdirilməsinin çoxamilli nəzəriyyəsini işləmişdir. O, da V. Launxardt kimi ayrıca götürülmüş bir müəssisənin yerləşdirilməsi problemindən kənara çıxmamışdır. Lakin onun tədqiqatları daha ümumi yerləşdirilmə nəzəriyyələrinin yaradılması üçün güclü stimul olmuşdur.

Yerləşdirilmə nəzəriyyələrinin inkişafında növbəti addım *yaşayış (maskunlaşma) məntəqələrinin yerləşdirilməsi nəzəriyyələrinin* meydana gəlməsi olmuşdur. Bazar məkanında yaşayış məntəqələri sisteminin funksiyaları və yerləşdirilməsi haqqında ilk nəzəriyyə V. Kristaller tərəfindən irəli sürülen "*Mərkəzi ərazilər nəzəriyyəsi*" olmuşdur. V. Kristaller, yalnız özünü deyil həm də ətrafindəki (satış zonasındaki) əhalini məhsul və xidmətlərlə təmin edən iqtisadi mərkəzləri **mərkəzi ərazilər** adlandırır. Kristallerə görə xidmət və satış zonaları zaman keçdikcə düzgün altibucaqlı (ari pətəyi) şəklində formalşma meylinə malik olur, bütün maskunlaşmış ərazi isə belə altibucaqlılarla tam örtülülmüş olur (kristaller şəbəkəsi). Bu, məhsul alqı-satqısı və xidmət üçün mərkəzdən olan orta məsafəni minimallaşdırmağa imkan verir.

Bu nəzəriyyə izah edir ki, nəyə görə bəzi məhsul və xidmətlər (ilkin zərurət malları) hər bir yaşayış məntəqəsində, digərləri - orta yaşayış məntəqələrində (adi paltar, əsas məişət xidmətləri və s.), üfüncülər isə - (teatr, muzey, ziynet əşyaları və s.) yalnız iri şəhərlərdə istehsal olunmalıdır (göstəriləməlidir). Hər bir mərkəzi ərazinin məxsus olduğu iyerarxiya səviyyəsi nə qədər yüksək olarsa onun satış zonası bir o qədər böyük olar. Mərkəz öz rənqinə uyğun zona üçün (öz altibucaqlılığı üçün) lazımlı olan

məhsuldan başqa, həm də özündən aşağı rəngli bütün mərkəzlər üçün də məhsul və xidmətlər istehsal edir (göstərir).

Iyerarxiya tipi bir mərkəzi əraziyə təbe olan daha aşağı səviyyəli mərkəzi ərazilərin sayı ilə müayyən olunur. Təbe mərkəzi ərazilərin sayını bir vahid artırmaqla  $K$  hərfi ilə işarə edək. İstanbul mərkəz həmişə ondan astılı olan daha aşağı səviyyədən olan eyni sayıda yaşayış məntəqələrinə malik olur. Məsələn, yaşayış məntəqələrinin şəhər-qəsəbə-kənd kimi üçpilləli iyerarxiyasına baxaq. Onda  $K = 7$  olarsa hər bir şəhərin ətrafında 6 qəsəbə, hər bir qəsəbənin ətrafında isə 6 kənd olacaqdır, yəni şəhərin ətrafında cəmi 6 qəsəbə və 36 kənd olacaqdır. Dördpilləli iyerarxiya (şəhər-şəhərtipli qəsəbə-qəsəbə-kənd) zamanı şəhərin ətrafında 6 şəhər tipli qəsəbə, 36 qəsəbə, 216 kənd olacaqdır və s. Bu asılılığı ümumi şəkildə aşağıdakı kimi ifadə etmək olar:

$$M_n = (K - 1)^n$$

burada  $M_n$  - iyerarxiya dərəcəsində asılı ərazilərin sayı;  $n$  - iyerarxiya pilləsidir.

Mümkün iyerarxiya tiplərinin sayı prinsipcə ixtiyarı ola bilər. Lakin V.Kristaller üç iyerarxiya tipinin və ya variantının ( $K = 3, 4, 7$ ) təhlilinə xüsusi diqqət yetirmişdir. Məskunlaşma sistemlərinin bu iyerarxiya variantları aşağıdakı kimi izah olunur.

$K = 3$  variənti bazar zonalarının (əhalisi məhsul və xidmətləri bu mərkəzdən əldə edən ərazilər) optimal konfiqurasiyasını təmin edir. Əraziyə xidmət mümkün olan ən az mərkəzi ərazilərlə təmin edilir. Bu zaman hər bir mərkəzi rayon özündən aşağı səviyyəli üç mərkəzi əraziyə xidmət edir və onlardan barabər məsafədə yerləşir.

$K = 4$  variənti nəqliyyat yollarının tikintisi üçün ən yaxşı şərait yaradır, belə ki, bu halda daha çox mərkəzi ərazilər ən iri şəhərləri birləşdirən yollar üzərində yerləşəcəkdir ki, bu da yolların tikintisini xərclərin minimallığını təmin edir, yəni verilən mərkəzi ərazi daha yuxarı iyerarxiya səviyyəsinə

mənsub iki ən yaxın mərkəzi ərazindən ən qısa məsafədə yerləşmiş olacaqdır.

$K = 7$  variənti dəqiq inzibati nəzarətin zəruri olduğu hallarda məqsədə uyğundur. Bu halda baş mərkəzi ərazidən asılı olan bütün mərkəzi ərazilər tamamilə onun nəzarət zonasına daxil olur.

Bu misallardan görünür ki, yaşayış məntəqələrinin funksiyaları müxtəlifdir və onlardan hər biri özünün təsir və cazibə radiusuna malikdir. Buna uyğun olaraq da məskunlaşma sistemlərinin ərazi təşkilinin müxtalif üsulları mümkündür ki, bu zaman hər hansı funksiyaların yerinə yetirilməsi üçün ən alverişli şərait yaradılır.

Baxılan üç halı məskunlaşmanın ərazi strukturunun formallaşdırılmasında bazar, nəqliyyat və inzibati yönümlülük kimi şəhər etmək olar. V.Kristallerin mərkəzi ərazilər nəzəriyyəsi çox mücərrəd xarakter daşısa da, bu və ya digər ərazidə məskunlaşmanın məqsədə uyğunluğu haqqında təsəvvür formalaşdırmağa imkan verir. Bu nəzəriyyəyə etalon məskunlaşma sistemi yaratmağa imkan verən ələt kimi baxmaq olar ki, mövcud məskunlaşma sistemlərini bu etalonla müqayisə etməklə onların təkmilləşdirilmə istiqamətlərini müəyyənləşdirmək olar.

Ösəsi Y.Tyurinen, V.Launxardt və A.Veber tərəfindən qoyulan istehsalı yerləşdirilməsi nəzəriyyələri XX əsrin birinci yarısında intensiv şəkildə davam etdirilərək *tasarrufatın ərazi təşkili nəzəriyyələrinin* yaransına gətirib çıxardı. Bu tədqiqatların üç əsas istiqamətini qeyd etmək olar:

- klassiklərin ənənələrini davam etdirən "xalis" nəzəriyyələr;
- yeni amilləri, şərtləri və aspektləri əhatə edən daha ümumi nəzəriyyələr;
- ərazi iqtisadi tarazlığı modelləri əsasında ümumi nəzəriyyənin qurulması.

Birinci istiqamətin - "xalis" yerləşdirilmə nəzəriyyələrinin yaradılmasının xarakterik əlamətləri nisbatən sadə situasiyaların və problemlərin (konkretlikləri və ikinci dərəcəli xüsusiyyətləri

nazərə almadan) seçilməsi, onun riyazi formalarının müəyyənəlaşdırılması ilə nöticələnən dərin kəmiyyət təhlili, xüsusi həndəsi yerin tapılması və ya dəqiq iqtisadi davranışın qaydalarının müəyyənəlaşdırılmasından ibarətdir. Qeyd edək ki, Y.Tyunenin "təcrid olunmuş dövlət" nəzəriyyəsi və ya V.Launxardtin "sənaye müəssisəsinin yerləşdirilməsi" nəzəriyyəsi məhz bu qaydada qurulmuşdur. "Xalis" nəzəriyyənin tipik nümunəsi kimi müəyyən tələb mövcud olduqda ərazinin hər bir vahidinə nəqliyyat xərclərini minimallaşdırmağa çalışıan istehsal müəssisələrinin optimal yerləşdirilməsi məsələsini göstərmək olar. Bu problemi V.Kristallerin ideyasından çıxış edərək A.Leş müəyyənəlaşdırmışdır. Bu məsələnin həllinin mahiyyəti aşağıdakindan ibarətdir. Şirkətlər kristaller şəbəkəsinin təpə nöqtələrində yerləşdirilməlidir və hər bir şirkət "özünü" düzgün altıbucaqlı çərçivəsində ahecillərə xidmət göstərməlidir. Digər tipik nümunə - X.Xotelling fenomenidir: ilk baxışdan sada yerləşdirmə məsələsini həll edən rəqib istehsalçıların (satıcıları) optimal davranışın qaydalarının əsaslandırılması. X.Xotelling 1929-cu ildə ikiqütbül bazar modelini araşdırmışdır. *A* və *B* kimi iki istehsalçı xətti bazar boyunca uyğun olaraq  $P_A$  və  $P_B$  qiymətinə bircins məhsul satışı ilə möşguldurlar. İstehsalçılar müntəzəm paylanmasıdır və hər biri vahid zamanda bir vahid məhsul alırlar. Hər bir istehsalçı bütün tələbi ödəyə bilər. Məhsulun hər vahidinin vahid məsafəyə daşınmasının nəqliyyat xərcləri  $c$ -yə bərabərdir. İstehsalçılar uzunluğu  $d$ -yə bərabər olan bazar boyunca sərbəst hərəkət edə bilirlər. Hər bir istehsalçıya rəqibdən aks tərəfdə bazarə nəzarət etməyə zamanat verilir, bu zəmanətli sahələrin uzunluğu uyğun olaraq  $a$  və  $b$ -yə bərabərdir. Lakin onların arasındaki bazar kollektividir: *A* üçün onun uzunluğu  $x$ -ə, *B* üçün isə  $y$ -ə bərabərdir. Bazar sahələri  $P_A + cx = P_B + cy$  tənliyi ilə müəyyənəşdirilir. Bu məsələnin tam təhlili iki şəxsin qeyri-kooperativ oyunu çərçivəsində aparılır.

İkinci istiqamət - daha ümumi nəzəriyyələrin yaradılmasına yerləşdirmə nəzəriyyələrinin banilərinin yanaşma və nöticələrinin tamamlayan və ümumiləşdirən tədqiqatlar aid edilir. Burada ilk növbədə almanın alımları O.Enqlenderin və Q.Ritçelin, isveç alımı T.Palanderin adlarını qeyd etmək lazımdır. Onlar öz tədqiqatlarında ayrıca və tacrid olunmuş sənaye müəssisələrini araşdırmaqdən qarşılıqlı əlaqəli müəssisələrin təhlilinə keçmiş, kənd təsərrüfatı və sənaye standortları nəzəriyyələrini birləşdirməyə çalışmışdır. Bu nəzəri istiqamət üçün xərclərin (təkər nəqliyyat deyil, həm də istehsal) minimallaşdırılmasından mənsəb və galirlərin maksimallaşdırılmasına kecid, dəyişkən qiymətlərin, rentanın, tələb və təklif funksiyalarının, dinamika elementlərinin araşdırılması xarakterikdir. T.Palander "ümumi" və "xüsusi" standort nəzəriyyəsini irəli sürmüştür ki, bunlardan birincisi region və ölkə üçün, ikincisi isə sahə müəssisələri və ya sahələr qrupu üçün nəzərdə tutulmuşdur. O, müəssisələrin yerləşdirilməsi və bazarların orası təhlili nəzəriyyələrini birləşdirməyə soy etmişdir.

Yerləşdirmə nəzəriyyəsinin inkişafının üçüncü əsas istiqaməti L.Valrasın klassik ümumi iqtisadi tarazlıq modeli, daha dəqiq desək onun məntiqi-riyazi strukturundan ibarətdir. Bu regional iqtisadiyyatın inkişaf nəzəriyyələrinin ümumi iqtisadi nəzəriyyə ilə birləşdiyini göstərir. Ərazi iqtisadi tarazlıq modelinin yaradılmasında ilk cəhdər Predel və Vayqman tərəfindən olmuşdur, lakin bu sahədə ilk tam nəzəriyyəni şübhəsiz ki, A.Leş yaratmışdır. A.Leşin modeli onun təsərrüfatın ərazi təşkiləti sahəsindəki çoxçəhətli təliminin kulminasiyası hesab olunur.

Alfred Leş özünün *təsərrüfatın ərazi təşkiləti haqqında təlimində* müəssisələrin yerləşdirilməsi zamanı baxılan amil və şərtlərin tərkibini və onların müxtəlif kombinasiyasını (vergilar, rüsumlar, inhiseçilik və olikopoliya effektlerini və s.) əhəmiyyətli dərəcədə genişləndirmiş yerləşdirmə nəzəriyyəsini mikroiqtisadiyyatın alətlərinin bütün rəngaranglılığını ilə zənginləşdirmiştir. O, rəqabat şəraitində şirkətlərin

yerleşdirilmesi situasiyalarını tohlil edir ki, bu zaman yerleşme arazisi yalnız har bir şirkətin öz mənşətini maksimallaşdırmaq səyləri ilə deyil, həm də bütün bazar mökanını dolduracaq şirkətlərin sayının artması ilə müəyyənlaşdırılır. Uyğun olaraq arazi qiymət amələgəlməsində aynı-ayn şirkətlər öz bazarlarını digər şirkətlərin müdaxiləsindən qorumaq üçün qiymətlərdə düzəliş etmək zərurəti ilə qarşılaşırlar. Ləş şirkətlərin heksoqenal (düzgün altibucaqlıının təpələrində) yerləşdirilməsinin optimallığını isbat etmişdir.

A.Ləşin on böyük elni nəqliyyatı arazi iqtisadi tarazlığı nəzəriyyəsinin principial əsaslarını işləyib hazırlamaqdan ibarətdir. O, bir iqtisadi dəyişənin arazinin müəyyyan nöqtəsi ilə bağlı olduğu istehsalçılar və istehlakçılar sisteminin bazar faaliyyətinin ətraflı şərhini vermişdir. Onun təklif etdiyi tarazlıq modelinin tənliklərinin əsas elementləri təlab və xərc funksiyalarıdır. A.Ləşə görə tarazlıq vəziyyəti aşağıdakı şərtlərlə xarakterizə olunur: 1) har bir şirkətin yerləşdiyi yer istehsalçılar və istehlakçılar üçün maksimum mümkin üstünlüklərə malikdir; 2) şirkətlər elə yerləşdirilir ki, arazidən tam istifadə olunur; 3) qiymət və xərclərin tarazlığı mövcuddur (izafə gəlir yoxdur); 4) bütün bazar zonaları minimal ölçülərə malikdir (altibucaqlı formasında); 5) bazar sahalarının sərhədləri etibarlı xətləri üzrə keçir (izoxətlər) ki, bu da A.Ləşə görə təplimləş tarazlığın dayanıqlığını təmin edir.

A.Ləşin tədqiqatları onun ardıcılları tərəfindən arazi iqtisadiyyatı üçün ümumi nəzəriyyənin işləniləb hazırlanmasına yol açmışdır.

50-ci illərin ikinci yarısında ümumi yerləşdirmə nəzəriyyəsi üzrə bir sıra tədqiqatlar meydana çıxdı ki, bu da regional iqtisadiyyatın bir elm kimi inkişafının yeni mərhələyə keçidiyi göstərirdi. Optimallaşdırma və iqtisadi tarazlıq modelləri əsasında yerləşdirmə nəzəriyyələri sahəsində aparılan tədqiqatlar arazi və regional iqtisadiyyat nəzəriyyələrinin müasir istiqamətlərindən birini təşkil edir.

Məqsər dövrdə xarici ölkələrdə regional inkişaf sahəsində tədqiqatlar aşağıdakı üç istiqamətdə aparılır: regionun yeni paradigmləri və konsepsiyaları; faaliyyətin yerləşdirilməsi; iqtisadiyyatın ərazi təşkilii.

**Regionun yeni paradigmləri və konsepsiyaları.** Regional iqtisadiyyatın bənilərinin əsərlərində regiona yalnız təbii resursların və əhalinin, məhsulların istehsalı və istehlakının, xidmət sferasının cəmləşdiyi ərazi kimi baxıldı. Regiona iqtisadi münasibətlərin subyekti, xüsusi iqtisadi maraqların daşıyıcı kimi baxılmırı. Əksinə müasir tədqiqatlarda region çoxfunksiyalı və çoxaspektli sistem kimi araşdırılır. Müasir tədqiqatlarda regionun dörd paradigməsi daha geniş yayılmışdır: region-kvazidövlət, region-kvazisirkət, region-bazar, regionsosium.

**Region kvazidövlət kimi.** Bu keyfiyyətdə region milli iqtisadiyyatın nisbətən əlahiddə sistemi kimi çıxış edir. Regionlar əvvəllər mərkəzə məxsus olan funksiya və maliyyə ehtiyatlarını getdikcə daha çox özündə cəmləşdirirlər. Ümumdövlət və regional hakimiyətlərin qarşılıqlı faaliyyəti, həmçinin regionlararası iqtisadi münasibətlərin müxtəlif formalan regional iqtisadiyyatın milli iqtisadiyyat çərçivəsinə faaliyyətini təmin edir.

**Region kvazisirkət kimi.** Bu keyfiyyətdə region mülkiyyətin (regional və boladıyyə) və iqtisadi faaliyyətin iti subyekti kimi çıxış edir. Bu halda region məhsul, xidmət, kapital bazarlarında rəqabət mübarizəsinin iştirakçısı (məsələn, yerli məhsulların ticarət markasının müdafiəsi, daha yüksək regional investisiya reytingi uğrunda yarış və s.) olur. İqtisadi subyekt kimi region mili və transmilli şirkətlərə qarşılıqlı faaliyyət göstərir. Şirkətlərin mənzil-qorargahlarının və filiallarının yerləşdirilməsi, onların qiymət amələgətirmə mexanizmləri, iş yeri və səfarişlərin bölüşdürülməsi, vergilərin ödənilməsi və s. regionun iqtisadi vəziyyətinə təsir göstərir. Regionlar müasir şirkətlərdən az olmayan əhəmiyyətli resurs potensialına və özünüñkişaf qabiliyyətinə malikdirlər. Regionların iqtisadi

müstəqilliyyinin genişləndirilməsi (iqtisadi hüquqların mərkəzdən ötürülməsi yolu ilə) baza islahatlarını ən başlıca istiqamətlərindən biridir.

*Region bazar kimi.* Regiona müəyyən sərhədlərə malik bazar kimi baxılması diqqəti iqtisadi fəaliyyətin ümumi şərtlərinə (işgüzər iqlim) və müxtəlif regional bazarların (məhsul və xidmət, əmək, maliyyə-kredit resursları, qiymətli kağızlar, informasiya, biliklər və s.) xüsusiyyətlərinə yönəldir.

Regionun bu paradiqmaları (region kvazidövlət kimi, region kvazişirkət kimi, region bazar kimi) bazar özünü tənzimləməsi, dövlət tənzimləməsi və sosial nəzarətin nisbəti problemlərinə toxunur.

*Region sosium kimi.* Regiona sosium kimi (müəyyən ərazidə yaşayan insanların birliyi) yanaşma sosial həyatın təkrar istehsalı (əhali və əmək resursları, təhsil, sahəyyə, mədəniyyət, ətraf mühit və s.) və məskunlaşma sisteminin inkişafı məsələlərini ön plana çıxarıır. Bu yanaşma iqtisadi yanaşmadan geniş olub regional sosiumun mədəni, təhsil, sağlamlıq, sosial-psixoloji, siyasi və digər aspektlərini özündə birləşdirir.

"Region kvazidövlət kimi" yanaşması makroiqtisadi nəzəriyyələrə daha çox uyğun gəlir. Mikroiqtisadi təhlil metodologiyasına isə daha çox "region kvazişirkət kimi" və "region bazar kimi" paradiqmalar uyğun gəlir.

Regional iqtisadiyyat nəzəriyyələrində digər ixtisaslaşdırılmış yanaşmalar da inkişaf edir, məsələn regiona informasiya cəmiyyətinin alt sistemi kimi və ya iqtisadiyyatın beynəmiləlləşməsi və qloballaşmasının bilavasitə iştirakçısı kimi baxılır. Qeyd edək ki, regionun inkişafı makroiqtisadiyyatın, mikroiqtisadiyyatın, institusional iqtisadiyyatın və iqtisad elminin digər müasir istiqamətlərinin nailiyətlərinə söykənir.

*Fəaliyyətin yerləşdirilməsi nəzəriyyələri.* Son onilliklərdə işlənib hazırlanan yeniləşdirme nəzəriyyələri kənd təsərrüfatı və sənaye müəssisələrinin yerləşdirilməsinin klassiklərinin və onların ardıcıllarının ırsından imtina etməməklə diqqəti yerləşdirilən fəaliyyətin digər növlərinə və yerləşdirme amillərinə yönəldirlər.

Nəzəriyyənin yeni obyektləri kimi artıq innovasiyaların, telekommunikasiya və kompüter sistemlərinin yerləşdirilməsi, yenidən strukturlaşdırılan və konversiya olunan sənaye-texnoloji komplekslərinin inkişafı çıxış edirlər. Yeni nəzəriyyələrdə diqqət ənənəvi yerləşdirmə amillərindən (nəqliyyat, material, əmək xəcələri) əvvəlcə infrastruktur təminatı, strukturlaşdırılmış əmək bazarı, ekoloji möhdudiyyətlər problemləri təzərinə, son onilliklərdə isə yerləşdirmənin qeyri-maddi amilləri üzərinə keçirilir. Bunlara mədəni fəaliyyətin və rekreasiya xidmətlərinin intensivliyi, müxtəlifliyi və keyfiyyət səviyyəsini, yaradıcı mühiti, insanların öz yaşayış yerlərinə bağlılığını və s. aid etmək olar. Qeyri-maddi amillərin kəmiyyətə qiyətləndirilməsi maddi amillərə nisbətən daha çətin olduğu üçün yeni informasiya-analitik alətlərin yaradılması tövbə olunurdu.

Əvvəlki nəzəriyyələr ya istehsalçıların, satıcıların və istehlakçıların özəl maraqlarının (qərəb məktəbi) ya da dövlətin maraqlarının (soviet məktəbi) ödənilməsinə yönəlmüşdi. Daha müasir nəzəriyyələr fərdi, qrup (korporativ, regional) və dövlət maraqlarının ziddiyətliliyi şəraitində yerləşdirmənin qanuna uyğunluğunu izah edirlər. Bundan başqa araşdırılan situasiyaların keçmiş determinist şəhərindən fərqli olaraq, yeni nəzəriyyələrdə risk və qeyri-müəyyənlilik şəraitində yerləşdirmə prosesinin iştirakçılarının davranışını təhlil edilir və proqnozlaşdırılır.

Yerləşdirme nəzəriyyələrinin inkişafında mühüm mərhələ innovasiyaların yaradılması və yayılması prosesinin araşdırılması olmuşdur. 1953-cü ildə T.Xequerstrand *innovasiyaların diffuziyası* nəzəriyyəsini irəli sürdü.

T.Xequerstranda görə müxtəlif iqtisadi innovasiyaların (yeni məhsul növləri, texnologiyalar, təşkiliyyət təcrübəsi və s.) diffuziyası, yəni ərazi üzrə yayılması və səpələnməsi üç tipdə ola bilər: genişlənmə diffuziyası (innovasiya yarandığı nöqtədən başlayaraq bütün istiqamətlərdə müntəzəm qaydada yayıldığı halda), yerdəyişmə diffuziyası (müəyyən istiqamətdə yayılma)

və qarışq tip diffuziya. O, qeyd edir ki, innovasiyaların meydana gəlməsi (generasiyası) dörd mərhələdən ibarət olur: yaranma, diffuziya, toplanma və doyma. T.Xequerstrandın nəzəriyyəsi innovasiyaların diffuziyasının dalğayıbənzər xarakterli olduğunu göstərir. İdeya baxımından bu N.D.Kondratevin böyük dövrlər ("uzun dalğalar") nəzəriyyəsinə yaxındır.

Innovasiyaların diffuziyası nəzəriyyəsi *regional hayat təkli nəzəriyyəsi* ilə sıx bağlıdır. Bu nəzəriyyədə məhsulun istehsalına bir neçə mərhələdən - yeni məhsulun meydana gəlməsi, onun istehsalının artımı, yetkinlaşması, ixtisarımdan ibarət proses kimi baxılır. Innovasiya mərhələsində geniş fərdi əlaqələr tələb olunduğu üçün innovasiyaların yerləşdirilməsi üçün an olverişli yer iri şəhərlər hesab olunurlar. Artım mərhələsində aktiv istehsal əyalət regionlarında da yerləşdirilə bilər, lakin bu, kiçik şəhərlər üçün risk yarada bilər, çünki məhsulun yetkinlik mərhələsindən sonra istehsalın həcminin azalması və ya dayandırılması baş verir. Bu nəzəriyyəyə görə regional iqtisadi siyaset çərçivəsində az inkişaf etmiş regionlarda innovasiya mərhələsi üçün daha olverişli şəraitin yaradılması ilə bağlı tədbirlər nəzərdə tutul-məlidir (texnopolislərin, təhsil mərkəzlərinin, elm şəhərciliklərinin yaradılması və s.)

*Iqtisadiyyatın ərazi təşkili.* Iqtisadi məkanın strukturlaşdırılması və səmərəli təşkili nəzəriyyələri istehsalın və əhalinin məskunlaşmasının ərazi təşkilinin formalarının - sənaye və nəqliyyat mərkəzlərinin, aqlomerasiyaların, ərazi-istehsal komplekslərinin, müxtəlif tip şəhər və qəsəbələrin funksional xüsusiyyətlərinə əsaslanır. Bu istiqamət çərçivəsində *artım qütbəri nəzəriyyəsi* xüsusi maraq doğurur. Fransız iqtisadçısı F.Perrou tərəfindən irəli sürülən artım qütbəri ideyasının əsasında iqtisadiyyatın sahə strukturunun, ilk növbədə yeni məhsul və xidmətlər yaradan lider sahələrin aparıcı rolu haqqındaki təsəvvürlər durur. Liderlik edən sahələrin müəssisələrinin yerləşdiyi mərkəzlər və iqtisadi ərazi arealları istehsal amillərdən daha səmərəli istifadəni təmin etdiyi üçün bu

amillər üçün cəlbedici qütbə çevrilirlər. Bu müəssisələrin təmərküzləşməsinə, iqtisadi artım qütbərinin formalasdırılmasına gətirib çıxarır. Tədqiqatçılar qeyd edir ki, artım qütbəri kimi yalnız liderlik edən sahələrin müəssisələr toplusunu deyil, həm də ölkənin və ya regionun iqtisadiyyatında innovasiya və tərəqqi funksiyasını yerinə yetirən konkret ərazilər (yaşayış məntəqələri) da qəbul oluna bilər.

*Regional artım qütbü* urbanlaşmış zonada yerləşən və özünün təsir rayonunda iqtisadi fəaliyyətin galəcək inkişafına səbəb olə biləcək inkişaf edən və genişlənən sahələrin toplusundan ibarətdir. Beləliklə artım qütbü iqtisadi aktivliyin coğrafi aqlomerasiyası və ya sürətlə inkişaf edən ixrac yönümlü istehsal komplekslərinə malik şəhərlərin toplusu kimi izah oluna bilər. Bu qütbərə ümummilli təsəvvüri yaratdığı impuls hesabına artır və bu impuls sonradan ikinci dərəcəli sahələrə ötürülür.

Artım qütbəri arasında *inkişaf oxları* formalasdırılır. Artım qütbəri arasında yerləşən və nəqliyyat rəbitəsini təmin edən ərazilər yüksək axınları hesabına inkişaf üçün əlavə impuls olda etmiş olurlar. Bu inkişaf oxları artım qütbəri ilə birlikdə iri regionun və ya ölkənin iqtisadi artımının ərazi çərçivəsini formalasdırmış olur.

Artım qütbəri haqqında məzəri müddəələr bir çox ölkələrdə ərazilərin inkişaf strategiyalarının işləniləşdirilməsində istifadə olunmuşdur. Bu zaman qütbəşmiş inkişaf ideyaları mənimşənilmiş və ya yeni mənimşəniləcək regionlara tətbiqindən asılı olaraq müxtəlif qaydada uyğunlaşdırılır. Birinci halda sənaye və agrar regionlarda qütbəşmiş modernlaşdırma və yenidən strukturlaşdırma, onlarda innovasiyalı istehsalın, mütəsəvisi istehsal və sosial infrastrukturun yaradılması yolu ilə həyata keçirilir. Belə yanaşmadan Fransa, Hollanda, İngiltərə, Almaniya kimi təsərrüfat fəaliyyətinin sıxlığının kifayət qədər yüksək olduğu ölkələrdə istifadə olunmuşdur.

İkinci halda isə sənaye mərkəzləri və xüsusi ərazi-sənaye kompleksləri artım qütbəri kimi çıxış edirlər ki, bunlar da infrastruktur obyektləri ilə birlikdə texnoloji həlqə yaradaraq

təbii resursların kompleks mənimsənilməsinə imkan verirlər. Əsas iqtisadi effekta təmərküzləşmə və aqlomerasiyanın köməyi ilə nail olunur. Müasir praktikada artım qütbəri ideyası azad iqtisadi zonaların, texnopolislərin, texnoparkların yaradılmasında istifadə olunur. İqtisadi məkanın funksional differensiasiyası prinsipindən mərkəz (növə) və əyalətlərin qarşılıqlı fəaliyyəti nəzəriyyələrində (konsepsiyalarda) da istifadə olunur.

Geniş etiraf olunan artım qütbəri nəzəriyyəsi V.Kristallerin mərkəzi ərazilər nəzəriyyəsini gücləndirməklə yanaşı həm də iqtisadiyyat elminin daha müasir nailiyyətlərindən (xüsusi halda V.Leontyevin "xərc-istehsal" metodu) istifadə edir.

Artım qütbəri nəzəriyyəsi *iqtisadi rayonlaşdırma nəzəriyyələri* ilə əlaqəlidir. Qeyd edək ki, son dövrlərdə məhsuldar qüvvələrin yerləşdirilməsi və iqtisadi rayonlaşdırma probleminə böyük diqqət yetirilir. Belə bir mövqə əsaslandırılır ki, ölkənin iri iqtisadi rayonlara düzgün bölünməsi (məsələn, Azərbaycanda 10 iqtisadi rayona) onların kompleks inkişafına (daxili kooperasiya yolu ilə) yardım edəcək, iqtisadiyyatlarının ixtisaslaşması prosesini gücləndirəcəkdir. Güman etmək olar ki, ümumi rayonlaşdırma prosesi ölkənin konservativ inzibati-ərazi bölgüsünün qüsurlarını aradan qaldırmağa və galəcəkdə iri iqtisadi rayonlar üzrə dövlət idarəciliyinə keçidə imkan verəcəkdir.

Iqtisadi rayonlaşdırmanın və onuna bağlı olan regional təsərrüfat komplekslərinin formalasdırılmasının nəzəri əsaslandırılması N.N.Kolosovskinin *istehsal-ərazi kompleksləri nəzəriyyəsində* geniş inkişaf etdirilmişdir. O, əsas müddəələri aşağıdakılardan ibarət olan iqtisadi rayonlaşdırma konsepsiyası işləyib hazırlamışdır.

- ölkənin bütün əraziləri istehsal əlamətlərinə görə iqtisadi rayonlara bölünür;

- hər bir iqtisadi rayon iqtisadi münasibətlərinin hərtərəfli inkişaf etdiyi, özündə təbii resursları, istehsal aparatını, əmək vərdişlərinə malik əhalini, naqliyyat kommunikasiyalarını və digər maddi dəyərləri on əlverişli qaydada birləşdirən və istehsal-ərazi birləyiş şəklində formalasdırılan ərazidir.

- əsas iqtisadi məsələlərin həlli hər bir iqtisadi rayonun ələ sahələrdə ixtisaslaşmasına götərib çıxarırlı ki, bu sahələr regionda əzəri sənaye, enerji, naqliyyat həlqələri də daxil olmadıqda daha tam və faydalı inkişaf edə bilər. Hər bir rayon yerli istehsal və istehlak ehtiyaclarının yerli xammal və enerji ehtiyatları hesabına daha dolğun ödənişini təmin etmək məqsədi ilə öz ərazisində təsərrüfatının kompleks inkişafını həyata keçirir.

- elmi-texniki siyaset iqtisadi rayonlar üzrə fördiləşdirilir. Ən yüksək səmərəliliyi istehsal-ərazi komplekslərinin yaradılmasına götərib çıxaran kombinə olunmuş texnoloji proseslərin (xammalın işlənməsi, enerjisin alınması, əməyin və avadanlıqların istifadə olunmasını birləşdirən) tətbiqi nəticəsində nail olmaq mümkündür.

- hər bir iqtisadi rayon üçün üç kateqoriyaya aid ola biləcək istehsal műəyyənləşdirilir: rayon əhəmiyyətli (məhsulları iqtisadi rayonun daxilində istehlak olunur), rayonlararası əhəmiyyətli (iqtisadi rayonlar qrupu üçün); ölkə əhəmiyyətli. İqtisadi rayonlar üçün həmçinin on faydalı satış zonaları müəyyənləşdirilir.

- hər bir rayonun inkişafı ələ formada həyata keçirilir ki, ölkənin bütün əhalisinin maddi və mənəvi inkişafına yardım etmiş olsun.

Iqtisadi rayonlaşdırmanıri nəzəri əsaslarının yaradılması üç əsas problemin həllinə kömək edə bilər. Birinci, yeni xammal və enerji mənbələrinin mənimsənilməsi, istehsalın inkişaf etdirilməsi yolu ilə əsas sənaye məhsulları ilə özünü təminetmə problemiinin həlli. Ikinci, rasionəl ərazi planlaşdırılmasından istifadə etməklə iqtisadi rayonların mülqayisli üstünlüklerindən maksimum istifadə olunması və naqliyyat xərclərinin minimallaşdırılması. Üçüncüsü, əlaqələndirilmiş fəaliyyətin təmin olunması üçün vahid informasiya və intellektual əsasların yaradılması.

Regionun inkişaf problemlərini səmərəli şəkildə təhlil etməyi imkan verən kifayat qədər məhsuldar konsepsiyalardan biri də *əsas və yardımçı istehsal konsepsiyasıdır*. İstənilən

regionda əsas sənayeni, yəni məhsulu əsasən regiondan kənara çıxarılan istehsalı və yardımçı istehsalı, yəni məhsulları əsasən region çərçivəsində istehsal olunan sənaye sahələrini farqlandırmak mümkündür. Nümunə kimi maşınqayırma zavoduna əsas istehsal kimi, ona xidmət edən bütün infrastruktur - poçt, uşaq bağçaları, məktəblər, banklar, sigorta təşkilatları, tikinti və s. sahələrə isə yardımçı istehsal kimi baxa bilərik. Adətən əsas istehsalın genişlənməsi ona xidmət edən bütün infrastrukturun gənişlənməsinə gətirib çıxanı, yəni *multilikativ effekt* adlandırılın hadisə baş verir. Beləliklə əsas istehsala iqtisadi artımın özünəməxsus sürətləndiricisi kimi baxmaq olar.

Əsas istehsal inkişafının yalnız sürətləndiricisi deyil, həm də tormozu ola bilər, xüsusi halda əsas istehsalın struktur dəyişiklikləri prosesində iş yerlərinin sayı azaldıqda inkişafi ləngidə bilər. Elmi-texniki tərəqqi ilə şərtlənən kifayət qədər sürətli struktur dəyişiklikləri zamanı regionun uğurlu inkişafının başlıca amili əsas istehsal deyil, yardımçı istehsal olur. Regionun uzunmüddətli inkişafı burada infrastrukturun nə dərəcədə inkişaf etməsindən və bunun öz üzərinə yeni əsas istehsal yükünü götürməyə hazır olmasına asılıdır. Infrastruktur (yardımçı istehsal) nə qədər inkişaf edərsə, regionun bütün iqtisadiyyatı bir o qədər çevik olur, onun iqtisadi inkişafı və çiçəklənməsi bir o qədər möhkəm əsasa söykənmiş olur.

Beləliklə, əsas istehsalatların sürətli dəyişdirildiyi şəraitdə dayanıqlı iqtisadi inkişafın başlıca amili bütün şəhər infrastrukturunun inkişaf səviyyəsi olur. Bu isə yardımçı istehsalatın roluna yeni qaydada baxmağa, onları iqtisadi inkişafın ilkin amili kimi qiymətləndirməyə əsas verir.

Regional inkişafın keyfiyyətinin təhlilində *B. Bellin artım mərhələləri nəzəriyyəsi konsepsiyasından* istifadə etmək faydalıdır. Bütün ölkələrdə və regionlarda iqtisadi inkişaf üç əsas mərhələni keçir: sənayeyə qədər, sənaye və postsənaye. Sənayecəqədərki inkişafın əsas sahələri mədən sahələri, kənd

təsərrüfatı, baliqçılıq, meşəçilik və dağ-mədən sənayesi hesab olunur. Sənaye mərhələsində emal sənayesi - maşınqayırma, yüngül və yeyinti sənayesi üstünlük təşkil edir. Postsənaye mərhələsinə isə iqtisadi inkişafın əsaslandığı başlıca sahələr qeyri-maddi istehsal sahələri olur: elm, təhsil, ticarət, maliyyə, sigorta, səhiyyə. Postsənaye cəmiyyətinin xarakterik əlamətləri əmtəə istehsalının nisbətən azalması və xidmət istehsalının nisbətən artmasından, elmtutumlu istehsalın artımından, heyətin peşkarlıq səviyyəsinin yüksəlməsindən ibarətdir.

Dünya iqtisadi inkişafının ümumi qanuna uyğunluqları bu və ya digər regionun yaxud şəhərin inkişafının əvvəlki tarixini və perspektivlərini keyfiyyətli qiymətləndirməyə imkan verir. Dominant sahə mənsubiyyətinə görə şəhərləri sənayeyə qədər, sənaye və postsənaye sahələrinə ayırmak olar. Müxtəlif inkişaf mərhələlərində olan şəhər və regionlarda mahiyyətcə müxtəlif proseslər baş verir və onlara iqtisadi inkişaf prosesinin idarəolunmasının müxtəlif reseptləri tətbiq oluna bilər.

Şəhərin və ya regionun inkişafının sənaye mərhələsində aparıcı sahələrin, «sənayenin lokomotivlərinin» rolu ilə müəyyən olunan qanuna uyğunluqlar fəaliyyət göstərir ki, bunlar məlumatlı effekt yaradır və bütövlükdə şəhərin və regionun inkişafının gedisi müəyyənləşdirir. Aparıcı sahə əlavə iş yerləri yaradır, şəhərin yerdə qalan bütün infrastruktur sənki əsas istehsala xidmət etmiş olur. Belə şəraitdə çox vaxt monosahəli struktura malik şəhərlər formalasır ki, bu zaman bir sahənin bir və ya bir neçə mənzisində bütün şəhərin iqtisadiyyatının və sosial sferasının vəziyyətini müəyyənləşdirmiş olur.

Postsənaye mərhələsində regionun və ya şəhərin inkişafının, onun rifah halını müəyyənləşdirən başlıca amil şəhər infrastrukturunun inkişaf səviyyəsi olur. Yollar, rabitə, mənzil sektor, xidmət sferası və əyləncə sənayesi nə qədər inkişaf etmiş olarsa, ofis otaqları nə qədər açıtan olarsa, cimayətkarlığın səviyyəsi aşağı olarsa və şəhərin ixtisaslaşmış kadrlarla təminatı nə qədər yüksək olarsa bütün bunlar postsənaye şəhərinin inkişaf

potensialını müəyyənləşdirir. Başqa sözlə, şəhərin bütün infrastrukturunu nə qədər yeni biznes növlərini və yeni insanları qəbul etməyə qadir olarsa və bu infrastruktur yeni şəraitə nə qədər sürətli və səmərəli şəkildə uyğunlaşdırıb ilərsə, bütün bunlar postsənayə inkişafının potensialını müəyyənləşdirir.

Müasir tədqiqatlarda *regionlararası qarşıqli iqtisadi fəaliyyət nəzəriyyəsi* də xüsusi yer tutur. Bu nəzəriyyə istehsalın və istehsal amillərinin yerləşdirilməsi, regionlararası iqtisadi əlaqələr, bölgü münasibələri haqqında xüsusi konsepsiyaları özündə birləşdirir. Burada ümumi iqtisadi tarazlıq və beynəlxalq iqtisadi integrasiya nəzəriyyələrinin nəticələrindən də istifadə olunur. Bu nəzəriyyənin riyazi bazasını çoxməqsədli optimallaşdırma, korporativ oyunlar və digər nəzəriyyələr təşkil edir.

Regionlararası qarşıqli fəaliyyətin sistemli təhlili ndə üç əsas anlayış mühüm rol oynayır: Pareto optimumu, nüvə, iqtisadi tarazlıq.

Coxregionlu sistəmdə *Pareto optimumu* dedikdə iqtisadiyyatın inkişafının elə variantlar çoxluğu başa düşülür ki, bu zaman digərlərinin vəziyyətini pisləşdirmədən heç bir regionun vəziyyətini yaxşılaşdırmaq mümkün deyildir. Lakin Pareto mənada müxtəlif optimum variantları ayrı-ayrı regionlar üçün heç də eyni dərəcədə əlverişli deyildir. Elə imkanlar mövcuddur ki, ayrı-ayrı regionlar müstəqil və ya digər regionlarla koalisiyada hərəkət etməklə özləri üçün daha əlverişli vəziyyətə nail ola bilərlər. Burada regionlar üçün qarşıqli faydalı variantın seçilməsində on vacib tələb, onların nüvəyə məxsusluğu şərtindən ibarətdir.


Coxregionlu sistemin *nüvəsi* elə inkişaf variantları çoxluğudur ki, onların reallaşdırılmasında bütün regionlar maraqlıdırlar və onların koalisiya yaradaraq sistemdən ayrılmazı heç bir region üçün faydalı deyildir. Əgər nüvə mövcuddursa o, yalnız Pareto mənada optimal variantlardan ibarətdir. Coxregionlu sistəmdə *iqtisadi tarazlıq* anlayışı çoxsaylı modifikasiyalara imkan verir. Məsələn, əgər hər bir region öz

əhalisinin maraqlarından çıxış edərək optimal həlli tapırsa, onda ümumi bazarın hansı şərtləri daxilində (mübadilə qiymətləri, tariflər, vergilər və s.) regional həllərin birləşdirilməsi bütün regionlar sistemi üçün balanslaşdırılmış həlli təmin edəcəkdir.

İkiregionlu sistəmdə faktiki, hipotetik və potensial vəziyyətlərin nisbətləri Şəkil 1.3-də verilmişdir. Fərzi edilir ki, region əhalisinin maraqları ifadə edən regional idarəetmə orqanları elə iqtisadi həlli tapmağa çalışırlar ki, mövcud imkanlarla əhalinin tələbatlarını daha dolğun ödəmək mümkün olsun.

Tutaq ki, 1-ci və 2-ci regionun əhalisinin tələbatlarının ödənilmə seviyyəsi  $f_1$  və  $f_2$  məqsəd funksiyaları və ya məqsəd göstəriciləri ilə ölçülür. Bu, məsələn, seçilmiş müəyyən makrogöstəricinin (ÜDM, son istehlak və s.) qiyməti ola bilər.

Əgər hər bir müstəqil (muxtar) fəaliyyət göstərisə (regionlararası əməkdaşlığı daxil olmur), onda məqsəd göstəricilərinin maksimum nail oluna biləcək qiymətləri  $f_1^*$  və  $f_2^*$  olacaqdır. E nöqtəsi hər bir regionun inkişafının avtarkik (müstəqil) vəziyyətini xarakterizə edir.



Şəkil 1.3. İki regiondan ibarət sistəmdə faktiki vəziyyət (F). Pareto sərhəddi (AB), nüvə (CD), iqtisadi tarazlıq (M)

Tutaq ki, F — müşahidə ilində əldə olunan faktiki vəziyyətdir. 1-ci region üçün  $f_1$ -in faktiki qiyməti  $Of_1^* + EH$ ; 2-ci region isə  $f_2$ -nin faktiki vəziyyəti  $Of_2^* - EH$  olacaqdır.

Burada ***EH*** 1-ci regionun 2-ci regionla kooperasiyadan əldə etdiyi effektin qiyməti (və ya 2-ci regionun 1-ci regionun məqsəd göstəricisine töhfəsi); ***EC*** - 2-ci regionun 1-ci regionla kooperasiyadan əldə etdiyi effektin qiymətidir (və ya 1-ci regionun 2-ci regionun məqsəd göstəricisine töhfəsi).

Məqsəd göstəricilərinin əldə oluna biləcək maksimal qiymətləri şəkil 1.1.-də ***AB*** əyrisinə ilə xarakterizə olunur. Bu Pareto mənada optimumdur. ***AB*** əyrisinin hər bir nöqtəsi digərlərinin vəziyyətini pisləşdirmədən heç bir region üçün yaxşılaşdırıla bilməyən variantdır. ***AB*** əyrisinə məxsus variantlar ***AOB*** çoxluğunun içərisində yerləşən bütün variantlardan əlverişlidir. Lakin 1-ci region üçün ***C*** nöqtəsindən solda yerləşən variantlar, 2-ci region üçün isə ***D*** nöqtəsindən aşağıda yerləşən variantlar faydalı deyildir. Regionlar yalnız onlara əlavə effekti təmin edəcək iqtisadi əməkdaşlıqda maraqlıdır. ***CED*** çoxluğunun variantları bu xüsusiyyətə malikdir. ***CD*** əyrisi iqtisadi əməkdaşlıqdan an çox uduşu olan variantları özündə saxlayır. Bu, ikiregionlu sistemin nüvəsidir.

Nəhayət ***M*** nöqtəsi iqtisadi tarazlığa uyğun gəlir (ticarət və tədiyyə balansları tarazlıq qiymətlərində sıfır saldoya malik olur). ***CD*** nüvəsinin digər nöqtələri qarşılıqlı faydalı, lakin ekvivalent olmayan mübadilə variantlarına uyğun gəlir. Bu zaman ***CD*** əyrisinin ***M*-dən** sağda yerləşən nöqtələri 1-ci region üçün daha əlverişlidir (xüsusi halda, bu 1-ci region üçün məhsul ixracı-idxlərinin mənfi saldosuna və 2-ci region üçün müsbət saldoaya uyğun gəlir). ***M*-dən** solda yerləşən nöqtələr 2-ci region üçün daha əlverişlidir (məhsulun ixrac-idxlə saldosunun işarələri dəyişir). Qeyd edək ki, ***OF*** şurasının Pareto sərhəddinin kəsişməsi olan ***K*** nöqtəsində ***f<sub>1</sub>*** və ***f<sub>2</sub>*** məqsəd göstəricilərinin nisboti faktiki vəziyyətdə olduğu kimidir.

Yuxarıda qeyd olunan optimal vəziyyətlərin və regionlararası qarşılıqlı fəaliyyət effektlerinin hesablanması üçün çoxregionlu və çoxsəhəli modellərdən istifadə olunur. Onların informasiya əsasını milli və regional sahələrarası balanslar təşkil edir. Regionlararası əmək mühadiləsinin regional iqtisadiyyatlara

təsir göstəriciləri bu modellərdə aparılan xüsusi eksperimentlərin köməyi ilə ölçülür.

**Regional inkişafın dövlət tənzimlənməsi və idarəolunması nazariyyələri.** Dövlət tənzimlənməsi nazariyyələri regional nazariyyələrin xüsusi hissəsini təşkil edir. Xarici elmi tədqiqatlarda onların yeri dövlətin praktiki fəaliyyəti ilə sıx bağlıdır.

Ərazilərin iqtisadi inkişafı üzrə ayrı-ayrı dövlət tənzimləmə tədbirləri müxtəlif ölkələrdə hələ XIX əsrin sonları – XX əsrin əvvəllərində həyata keçirilməyə başlamışdı. Lakin bu tədbirlər bir qayda olaraq epizodik xarakter daşıyır və məhdud dairələ məqsədlər güdürdür. Regional inkişafın məqsədyönlü tənzimlənməsinə yalnız birinci və ikinci dünya müharibələri arasındaki dövrdə başlanılmışdır ki, bu da əsasən 1929-1932-ci illərdəki ürənumdünəna iqtisadi böhəranından on çox zərər çəkmiş regionlarda xüsusi tədbirlərin həyata keçirilməsi zarurati ilə bağlı idi. Əton əsrin 20-30-cu illərinin en məşhur layihələrindən biri ABŞ-ın Tennessee çayı vadisi regionunun inkişafı programı hesab olunur. Təxminən həmin dövrdə 1934-cü ildə Böyük Britaniyada ərazilərin inkişafını tənzimləyən ilk xüsusi qanun qəbul olunmuşdur. Lakin regional inkişafın tənzimlənməsi artıq müharibədən sonrası dövrdə geniş vüsət almağa başlamışdır. Onu da qeyd etmək lazımdır ki, regional inkişafın dövlət tənzimlənməsi sahəsindəki ilkin tədbirlər əsasən sosial-iqtisadi problemlərə cavab kimi müəyyənləşdirilmiş və yalnız müəyyən zaman keçdiyindən sonra müxtəlif ölkələrdə daha yüksək iqtisadi səməralılıqə nail olmaq məqsədi ilə regional siyaset strategiyasına yenidən baxılmasına başlanılmışdır.

Regional inkişafın dövlət tənzimlənməsinin zəruriliyi bu gün artıq bütüni inkişaf etmiş ölkələrdə qəbul olunur. Regionların dövlət tənzimlənməsi çərçivəsində qarşıya qoyulan konkret məsələlərin həllinin zəruriliyi bu sahədə xüsusi nazariyyələrin işlənilə hazırlananmasına təkan vermişdir. Regionların iqtisadi inkişafının dövlət tənzimlənməsi sahəsində nazari tədqiqatlarının ilk müəllifləri S.R.Dennison və A.Leş hesab olunurlar. Onlar

regionların inkişafının tənzimlənməsinə iki prinsipcə fərqli yanaşmanın əsasını qoymuşlar. S.R.Dennison intensiv regional tənzimləmənin həyata keçirilməsinə, hər şeydən əvvəl daha problemli regionların inkişafına dövlət təsirlərinin göstərilməsinə tərəfdar çıxırı. A.Ləş isə məhdud dövlət müdaxiləsinə tərəfdar çıxırı ki, bu da kortəbi bazar qüvvələrinin təsirlərinin yumşaldılması, işçi qüvvəsinin miqrasiyası və investisiyaların stimullaşdırılması yolu ilə orası inkişafına azacıq dayışkiliyin edilməsindən ibarət olmalıdır. Regional inkişafın dövlət tənzimlənməsinin bu modeli sonradan adaptasiya modeli adlandırılmışdır.

**İqtisadi artım və inkişaf nəzəriyyələri.** II dünya müharibəsindən sonra regional inkişafın dövlət tənzimlənməsi sahəsində müxtəlif nəzəriyyələr və modellər irəli sürülmüşdür. Bu nəzəriyyələri ümumilaşdırılmış şəkildə iki qrupda birləşdirmək olar: *tarazlı (balanslaşdırılmış) regional inkişaf nəzəriyyələri*; *regional iqtisadi artım və inkişaf nəzəriyyələri*. Bunların içərisində on çox işlənilmiş *tarazlı (balanslaşdırılmış) regional inkişaf nəzəriyyələri* hesab edilir. Bu nəzəriyyələr inkişafa istər sektorlar, istərsə də regional aspektdə kompleks şəkildə nail olunmasının zəruriliyini irəli sürürler və iddia edirlər ki, mahz inkişaf etmiş ölkələrin bu səviyyəyə galmasında qeyri-barabar inkişafı tarazlı inkişafə çevirə bilmək bacarıqlarının böyük rolu olmuşdur. Belə hesab edilir ki, azad bazar özlüyündə disproportsiyaları həll etmək imkanına malik deyil, əksinə onları daha da dərinləşdirir, buna görə də bir-birini tamamlayan formada dövlət müdaxiləsinə ehtiyac vardır. Bu zaman əsas müdaxilə aləti kimi planlaşdırma qəbul edilir. Əsas tarazlı regional inkişaf modelləri aşağıdakılardır:

- **Rosenstein-Rodan modeli:** II Dünya müharibəsindən sonra Avropanın inkişaf etdirilməsi çərçivəsində P.N.Rosenstein-Rodan tərəfindən irəli sürülmüşdür. O, Şərqi Avropanın inkişaf etdirilməsi üçün iki yol görürdü. Birincisi, əmək ehtiyatlarının çox olduğu ərazilərdən kapital ehtiyatlarının

çox olduğu regionlara əhali miqrasiyasını təşviq etmək, ikincisi kapitalın geri qalmış regionlara yönəldilməsi. Birinci yolu ictimai balansı pozaca biləcəyi üçün elə də asan başa galmayacağını qeyd edən Rodan ikinci yola üstünlük verir və onu sonayelaşma modeli adlandırır. Bu model tamamlayıcı istehsal-investisiya fəaliyyətinə əsaslanır. Tamamlayıcı investisiyaların (bir istehsal vahidinin satın aldığı malları istehsal edən istehsal vahidi tamamlayıcı istehsal adlanır ki, bunlara qoyulan investisiyalar da tamamlayıcı investisiyalardır) sistemli və planlı şəkildə həyata keçirilməsi yüksək xarici effekta malikdir və bu zaman belə investisiyalar yeni investisiyalar üçün şərait yaratacaqdır. Rodanın görə bu prinsipə əsaslanaraq dövlət təsəbbüsü ilə təməl istehsal-infrastruktur sahələri yaradılmalıdır. Əvvəlcə domiryolları, avtomobil yolları, kanallar, su elektrik stansiyaları kimi sahələr qurulursa digər sahələr avtomatik olaraq bunları müşayiət edəcəkdir. Yəni dövlət investisiyalarının multiplikator effekti sonayelaşmaya təkan verəcək və bundan sonra həmin regionlarda xüsusi sahibkarlığa normal şərait yaratmaqla uğurla davam edən balanslı inkişafə nail olmaq olar.

- **Nurkse modeli:** Regionun inkişaf edə bilməsinin səbəbini görər, yığım və investisiya imkanlarının aşağı olmasına görən R.Nurkse "Yoxsulluğun çıxılmaz hal" teoremini irəli sürmüştür. Bu teoreminə görə geri qalmış regionlarda görə səviyyəsi aşağı olduğundan yığım mümkün deyil, bu haldə demək investisiya da yoxdur, investisiya da olmadığı halda həmin regionda təkrarən aşağı görə səviyyəsinin olması qəçilməzdir. Buna görə də Nurkse könardan bu regionlara investisiya axımının olmasının qəçilməz hesab edirdi. Dövlət bu investisiyaların planlı şəkildə, bütün sahələrdə deyil, bir sıra sahələrdə, lakin cyni vaxtda həyata keçirilməsini təmin etməlidir. Bu zaman bazar genişlənəcək, yığım və investisiya imkanları yüksələcək və nəticədə həmin region "çıxılmaz haldan" qurtulacaqdır;

*- Chenery modeli:* H.Chenery məsələyə zəif inkişaf edən ölkələrdə resurs bölgüsü ilə bazar arasındaki əlaqənin zəif olması problemindən yanaşır. Çünkü bu hal resurs-gəlir əlaqəsinin düzgün qurulmasına imkan vermir ki, bu da bir sırə disbalanslara gətirib çıxarır. Belə olduğu halda, istehsal amillərinin bazar qiymətləri onların sosial xərclərini oks etdirmir. Buna görə modeldə bazar şərtlərinə müdaxilə və planlı inkişaf yolu ilə tarazlı inkişaf strategiyasını irəli sürür. Chenery bu zaman investisiyaların marginal məhsuldarlığı və onlar arasında bir-birini tamamlama prinsipinə əməl etdilməsini da əsas şərt kimi qeyd edir.

Dünya iqtisadiyyatında iqtisadi inkişafla bağlı nəzəriyyələr uzun müddət iqtisadi inkişafda insan amilinin, başqa sözə insan kapitalının rolunu düzgün qiymətləndirə bilməmişdir. Onlar əsasən inkişafın fiziki amilləri üzərində (təbii resurs, kapital) dayanmış, insam isə sıradan bir istehsal amili kimi qiymətləndirmişlər. Nəhayət II Dünya müharibəsindən sonra başlayan qloballaşma, informasiya cəmiyyətinə keçid prosesləri klassik və neoklassik nəzəriyyənin yuxarıda göstərdiyimiz ənənəvi hakim yanaşmasını da dəyişdirdi və modern **iqtisadi artım və inkişaf nəzəriyyələri** belə bir fikri qəbul etməyə başladılar: "...inkişafın açarı insandır və onun bacarığı, davranışı, mənimsiyi dəyərlər inkişaf prosesini sürətləndirmək üçün dəyişdirilməlidir". Boeke, Hagen, Schultz, Lewis, Bowman və Mincer kimi tədqiqatçıları sayəsində "fiziki kapitaldan səmərəli istifadənin insan kapitalından asılı olduğu" fikri təmamilə qəbul olundu. İnsan kapitalı inkişafın əsas determinantlarından biri olmaqla, cəmiyyətin istor fiziki gücü, əstərədə zəhni fəaliyyətdə malik olduğu bilik və bacarıq kimi göstərilir. Hər hansı bir ölkədə və ya regionda yüksək keyfiyyətli insan kapitalı istehsal amillərindən istifadədə yüksək məhsuldarlıq, istehsalda daima yenilikçilik, yüksək texnologiya deməkdir ki, bu da müasir dövrdə iqtisadi rifahın təməlididir. Belə ki, inkişaf etmiş ölkələrdə bir işçiyə düşən kapital miqdarı, iş vaxtı və işçi sayında bir dəyişiklik olmadığı halda istehsalda əldə

etdikləri artım yalnız insan kapitalının yüksəlməsi hesabınadır. Beləliklə, iqtisadi inkişafda insan kapitalının rolu artdığı şəraitdə insan və ona xidmət edən sahələrin də inkişaf etdirilməsi aktuallaşır. Belə proseslərin keyfiyyəti sosial infrastruktur sahələrinin inkişaf seviyəsindən çox asılıdır. Sosial infrastruktur - insan və cəmiyyətin təkrar istehsalı məqsədlərinə xidmət edən bütün tələbat kompleksinin ödənilməsi üçün şərait yaranan maddi-əsya elementlərinin sabit məcmusudur. Bu baxımdan sosial sferanın təhsil, sahiyyə, mədəniyyət, rəbitə, nəqliyyat, turizm və s. müləssislərinin xidmətlərini əhatə edən sosial infrastrukturun regional aspekti də regional siyasetdə əsas istiqamətlərdə birinə çevrilmişdir.

Elmi cəhətdən əsaslandırılmış regional siyasetin işlənilə hazırlanması və reallaşdırılması çox çətin və mürəkkəb prosesdir. Bunun üçün ilk növbədə onun nəzəri-konseptual əsasları müəyyən olunmalıdır. Qeyd edək ki, regional inkişaf və regional siyaset nəzəriyyələri müxtəlif makroiqtisadi yanaşmalara əsaslanır. Burada iki konsepsiyanı fərqləndirirlər: mobillik amilləri və daxili artım amilləri.

Mobillik amilləri konsepsiyyasında iki fərqli yanaşmadan istifadə olunur: neoklassik və keynsçilik. Hər iki yanaşma mobillik amillərinin (kapital və işçi qüvvəsi) əhəmiyyətini qeyd edirlər. Neoklassik yanaşma belə bir hipotezə əsaslanır ki, regional inkişaf istehsal amillərindən asılıdır və bu zaman regionlararası mobillik imkanının olması çox vacibdir. Beləliklə, neoklassik yanaşmada istehsal amillərinin təklifi həlliəcə rol oynayır və bu yanaşmaya əsaslanan regional siyaset aşağıdakılardır nəzərdə tutur:

- zəif inkişaf etmiş regionlara investisiyaların artımı;
- istehsal infrastrukturunun təkmilləşdirilməsi;
- miqrasiya imkanlarına dəstək verilməsi.

Keynsçilik yanaşmasında isə tələb amilinin vacibliyi xüsusi qeyd edilir. Bu yanaşmaya əsaslanan on geniş yayılmış model məhsulların ixracına yönümlüdür. Model məhsulların bir regiondan digərinə ixracının vacibliyi qeyd etməklə

diqqəti sahə ixtisaslaşmasına yönəldir. Burada söhbət regionda artım templərini müəyyənləşdirən məhsula xarici tələbdən gedir. Bu nəzəriyyədə regional iqtisadiyyatın iki sektorunu fərqləndirilir: ixraca yönümlü əsas sektor (baza sektor); onu məhsul və xidmətlərlə təmin edən yerli (xidmətədici) sektor. Keynsçilik yanaşmasına əsaslanan regional siyasetdə aşağıdakılardır təklif olunur:

- regiondan ixraca tələbin stimullaşdırılması;
- ixraca yönümlü baza sektoruna kapitalın və işçi qüvvəsinin cəlb olunmasının stimullaşdırılması.

Daxili artım amilləri. 1980-cı illərdə məlum oldu ki, mobillik amilləri yanaşması regionlararası fərqləri aradan qaldırmaq imkanına malik deyil. İşçi qüvvəsinin mobilliyi azalır və geri qalmış regionların yeni şirkətlər və kapital cəlb etmək imkani olmur. Buna görə də yerli şirkətlər üçün şəraitin yaxşılaşdırılmasına diqqətin artırılması qərara alındı. Bu yanaşma daxili artım amilləri konsepsiyası adlandırılmalıdır. Yanaşmaya görə regional inkişaf regionun daxili cəhətiyatlarının səfərbər edilməsindən asılıdır. Hesab edilir ki, regional siyasetin iki əsas istiqamətini nəzərə almaq lazımdır: kiçik şirkətlərin inkişafı; yeni texnologiyalar.

Kiçik şirkətlərə yeni peşələrin inkişafına, sahibkarlıq mədəniyyətinin yaradılması və stimullaşdırılmasına ən geniş imkanları olan qurumlar kimi baxılır. Bu istiqamətin inkişafın vacib şərti biznes-inkubatorların yaradılması hesab olunur. Əgər yerli şirkətlər yeni peşələri mənimsəyə bilərlərsə yeni texnologiyaların tətbiqi vacibdir. Bu baxımdan diqqət kiçik və orta şirkətlər üçün tədqiqat və inkişaf, kadrlar hazırlığı və informasiyanın ötürülməsi kimi məsələlərə camloşdırılır.

Dünya tacribəsi göstərir ki, regional siyasetin metodoloji paradigməsi öz inkişafında bir neçə mərhələ keçmişdir. Regional inkişaf sahəsindəki praktiki təcrübənin ən maraqlı ümumiləşdirilməsinə və regional siyasetin mərhələli inkişaf konsepsiyasının hazırlanmasına C.Fridmanın tədqiqatlarında

rast gəlinir. Fridmanə görə mərhələlilik konsepsiyasının əsasında dövlətin regional siyasetinin mözmununun ölkənin iqtisadi inkişafının ümumi səviyyəsində uyğunluğu meyarı (kriteriyası) durur. Bu fərziyyəyə görə sənayeyəqədərki iqtisadiyyatda praktiki olaraq regional siyaset mövcud olmamışdır və bu dövrə dövlətin səyləri bazar təsərrüfatının ümumi şəraitini və şərtlərini formalasdırmağa yönəlmüşdi. Sənayeləşdirmə mərhələsində iqtisadi artımda müşahidə olunan bərabərsizlik və ziddiyətlər nəticəsində regional inkişaf amilləri milli iqtisadiyyata əhəmiyyətli təsir göstərməyə başlayır və regional inkişafın tənzimlənməsinə, xüsusi regional siyasetin işləniləb hazırlanması və reallaşdırılmasına zərurət yaranmış olur.

Regional siyasetin əsaslandığı nəzəri konsepsiyalardan biri kimi adətən M.Porterin tədqiqatları ilə əlaqələndirilən *rəqabət üstünlükleri konsepsiyasıdır*. Elmi ədəbiyyatda adətən beş növ rəqabət üstünlüklerini fərqləndirir: resurs, texnoloji, innovasiya, qlobal və mədəni rəqabət üstünlükleri. Burada principial vacib məqam ondan ibarətdir ki, rəqabət üstünlüklerinə yalnız ölkə aspektində deyil, həm də regional aspektə baxıla bilər. Bu konsepsiaya görə rəqabət üstünlüklerinə regional inkişafın başlangıç şərti kimi qəbul olunmalıdır.

Regional səviyyədə rəqabət qabiliyyətliliyi regionun həm mütləq, həm də nisbi üstünlükleri ilə şərtlənən amillər kompleksi ilə müəyyən olunur. Bu amilləri bütün sahə və regionlarda olan ümumi amillərə və ayrı-ayrı sahə və regionlara məxsus xüsusi amillərə ayırmalı olar. Hər bir amil qrupu da iqtisadi, tabii-coğrafi, sosial-mədəni amillərə ayrıılır. M.Porterin fikrincə sahə və regionlarm, şirkətlərin rəqiblərlərə yarışdakı uğuru əsasən onların yerləşdiyi ölkədə rəqabət üstünlüyünün aşağıdakı kimi dörd əsas parametri ilə xarakterizə olunan iqtisadi mühitin vəziyyəti ilə bağlı olur: *əmil şərtləri* ilə (tabii, əmək, texnoloji və investisiya resursları, infrastruktur və s.); *ölkədə sahənin məhsul və xidmətlərinə tələbin şərtləri* ilə; *beynəlxalq bazarlarda rəqabət qabiliyyəti* oxşar və dəstəkləyici

sahələrin olması ilə; şirkətin strategiyası, strukturu və daxili baza rəqabətin xarakteri ilə.

Rəqabətin ölçülümsi regionu və sahəni xarakterizə edən bütün amillərin (ərazi, iqtisadi, sosial) ölçülümsini tələb edir. Regional siyasetə həm bütövlükdə həm ölkənin, həm də regionların maksimum səmərəli inkişafına nail olmaq üçün mərkəzi və regional hakimiyət orqanlarının qarşılıqlı fəaliyyətinin optimallaşdırılması sahəsində dövlətin hüquqi, iqtisadi, sosial fəaliyyəti kimi də baxmaq olar.

#### 5.4. Azərbaycanda regionların inkişaf xüsusiyyətləri və təsnifatı

Hazırda, Azərbaycan ərazisi 10 iqtisadi rayona bölünmüştür. Hər bir iqtisadi rayon müəyyən inzibati rayonları qonşuluq prinsipinə əsasən özündə birləşdirir. Bu tipli regionlar statistik müşahidərin, iqtisadi təhlilin, proqnozlaşdırma və əlaqələndirmə formasında dövlət tənzimlənməsinin obyektidirlər.

Artıq qeyd etdiyimiz kimi müasir elmdə ölkə ərazisində regionların müəyyənləşdirilməsi sahəsində bu günə qədər də hamıhqla qəbul olunmuş vahid metodologiya mövcud deyildir. Dünyanın müxtəlif ölkələrində ərazi nə qədər böyük, coğrafi-iqtisadi, milli baxımdan nə qədər rəngarəngdirse orada müəyyən edilən regionların sayı və regional məsələlərə münasibət də o qədər müxtəlifdir. Bəzi müəlliflər müxtəlif ölkələrin şəraitini nəzərə almaqla regionları üç qrupa bölməyi məqsədə uyğun hesab edirlər:

I. **Inzibati regionlar:** Sərhədləri bu və ya digər xüsusiyyətləri nəzərə almaqla dövlət tərəfindən müəyyənləşdirilmiş və müvafiq idarəetmə aparıcı ilə rəsmiləşdirilmiş ölkə ərazilərdir. Müəyyən edilmə prinsiplərinə görə inzibati regionları iki qrupa bölmək olar:

a) milli dövlət regionları - geniş mənada müstəqil dövlətlər, muxtar respublika və muxtar vilayətlər, milli mahal və i. a.

b) inzibati-ərazi regionları (inzibati-ərazi vahidləri): inzibati

vilayət və diyarlar, inzibati rayonlar, respublika tabeli şəhərlər, şəhər rayonları və i. a.

II. **Coğrafi-iqtisadi regionlar:** Sərhədləri bu və ya digər əlamətləri (əsasən coğrafi-iqtisadi xarakterli) nəzərə alınmaqla şorti olaraq müəyyənləşdirilmiş, lakin müvafiq idarəetmə aparıcı ilə rəsmiləşdirilməmiş coğrafi ərazi hissələridir. Bu regionlar müxtəlif böyüklükdə əraziləri əhatə edə bilər. Dünya miqyasında yanaşıldıqda böyük əraziləri əhatə edən Yaxın Şərqi, Orta Şərqi və s. regionları qeyd etmək olar. Müstəqil dövlət miqyasında yanaşıldıqda iri iqtisadi rayonlar, respublikadaxili iqtisadi rayonlar, bu rayonların ərazi hissələri, bu və ya digər əlamətinə görə fərqlənən böyük tabii-coğrafi zonalar (məs.: Azərbaycanda Xəzər sahili zonası, və i. a.) aid edilə bilər.

III. **Xüsusi regionlar:** Regional inkişafi tənzimləmə praktikasında sərhədləri müəyyən məqsədlə müvəqqəti olaraq müəyyənləşdirilmiş ərazilər. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan çoxsaylı ölkələrində sosial-iqtisadi inkişafa stimul yaratmaq, böhran şəraitini aradan qaldırmaq, spesifik ərazilərin imkanlarından səmərəli istifadə etmək üçün xüsusi regionlar (zonalar) təşkil edilir və orada iqtisadi fəaliyyəti tənzimləmənin xüsusi forma və mexanizmləri tətbiq olunur. Belə müvəqqəti təşkil olunmuş regionlara misal olaraq problem zonaları (işsizlik yüksək olan zona, iqtisadiyyatının bərpasına, iqtisadiyyatının yenidən qurulmasına, ərazisinin kompleks mənimşənilməsinə və i. a. ehtiyac olan zonalar), xüsusi iqtisadi zonaları, o cümlədən müxtəlif növ azad iqtisadi zonaları, sahibkarlıq zonaları, müxtəlif istiqamətli texnologiya tətbiqi zonaları və i. a. göstərmək olar. Qeyd etmək lazımdır ki, son on illiklər ərzində demokratik dövlətlərin regional siyasetində və regional iqtisadi inkişafın tənzimlənməsində üçüncü qrup regionların təşkili və idarə olunması daha mühüm yer tutmağa başlamışdır.

**Azərbaycanda regionların təsnifləşdirilməsi** yuxarıda qeyd etdiyimiz ikinci qrupa uyğun olaraq coğrafi-iqtisadi əlamətlərinə görə müəyyənləşdirilən iqtisadi rayonlar kimi qəbul

olunmuşdur. İqtisadi rayonların Azərbaycanın müxtəlif tipli və funksional təyinatlı inzibati rayonlarını özündə birləşdirən integral ərazi-iqtisadi bölgüsünün elementi kimi qabul olunması aşağıdakılardı hayatı keçirmək üçün daha olverişli şərait yaratması səbəbindən məqsədə uyğundur:

- regional inkişafın mərkəzi dövlət hakimiyəti tərəfindən əlaqələndirilməsi və nəzarət edilməsini, ölkənin ərazi bütövlüyünü və tamlığını təmin etmək üçün;
- uzunmüddətli sosial-iqtisadi proqnozlaşdırma və planlaşdırma üçün;
- regional inkişafın əsas istiqamətlərini, taktiki və strateji siyaseti müəyyənləşdirmək üçün;
- xüsusi dövlət maraqlarının və sahibkarlığın inkişafını təmin etmək məqsədi ilə təsərrüfat fəaliyyətinin operativ və perspektiv tənzimlənməsi üçün.

Azərbaycanda iqtisadi rayonlaşdırma məsələlərinə A.A.Nadirovun, B.Ə.Budaqovun, A.K.Ələsgarovun, S.K.Hüseynovun və başqalarının tədqiqatlarında geniş yer verilmişdir. Respublika ərazisində iqtisadi rayonları hazırda tətbiq olunan təsnifatı da kiçik istisna ilə AMEA-nın əməkdaşları tərəfindən 1995-ci ildə verilmişdir.

Müxtəlif dövrlərdə Azərbaycanda iqtisadi rayonların təsnifatı fərqli olmuşdur:

Moşhur rus coğrafiyasıinas alimi Fiqurovski hələ 1916-ci ildə Azərbaycanda 16 təbii-coğrafi rayon, bir neçə il sonra Aliçevski 20 kənd təsərrüfatı rayonu müəyyən etmişdir. Alampiyev-Şixlinski 10 coğrafi iqtisadi rayon müəyyən etməklə elmi-tədqiqat və təsərrüfat işlərində hamın rayonların nisbatən kiçik regionlara bölgüsünün zəruriliyini qeyd etmişdi. 1924-1925-ci illərdə V.Şirinov, V.Aliçevski tərəfindən 19 kənd təsərrüfatı rayonu, sonrakı illərdə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya institutunun əməkdaşlarının tərəfindən 9 iqtisadi rayon, 1957-ci ildə 10 iqtisadi rayon, 1968-ci ildə P.M.Alampiyev və E.M.Şixlinski 10 iqtisadi rayon, 1963-cü ildə

Coğrafiya institutu tərəfində 13 iqtisadi zona müəyyənəşdirilmişdi. Rəsm statistikaya görə respublikanın ərazisində 1956-ci ildə 10, 1969-cu ildə 13 iqtisadi rayon müəyyənəşdirilmişdir. Mösbən, rəsmi statistik məlumatlara görə 1970-85-ci illərdə Azərbaycanda sənaye məhsulunun istehsalının regionlar üzrə bölgüsü (%-lə) aşağıdakı kimi olmuşdur.

*Azərbaycanda sənaye məhsulunun istehsalının regionlar üzrə bölgüsü (1970-85)*

| N   | Iqtisadi rayonun adı           | 1970  | 1985 |
|-----|--------------------------------|-------|------|
| 1.  | Abşeron iqtisadi rayonu        | 70,17 | 59,5 |
| 2.  | Gəncə iqtisadi rayonu          | 7,7   | 8    |
| 3.  | Qazax iqtisadi rayonu          | 1,2   | 4,2  |
| 4.  | Mil-Qarabağ iqtisadi rayonu    | 4,6   | 7,7  |
| 5.  | Muğan-Salyan iqtisadi rayonu   | 4,2   | 3,6  |
| 6.  | Şirvan iqtisadi rayonu         | 2,6   | 3,6  |
| 7.  | Şəki iqtisadi rayonu           | 2,5   | 3,2  |
| 8.  | Xaçmaz iqtisadi rayonu         | 1,0   | 1,0  |
| 9.  | Lənkəran iqtisadi rayonu       | 1,3   | 2,7  |
| 10. | Arazboyu iqtisadi rayonu       | 1,2   | 1,7  |
| 11. | Kalbəcər iqtisadi rayonu       | 0,03  | 0,2  |
| 12. | Naxçıvan iqtisadi rayonu       | 1,2   | 1,8  |
| 13. | Dağlıq Qarabağ iqtisadi rayonu | 2,3   | 2,8  |

Respublika ərazisində 1995-ci ildə 10 iqtisadi rayon müəyyənəşdirilmişdi. Burada Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Lənkəran-Astara, Düzənlik Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Gəncə-Qazax, Naxçıvan kimi iqtisadi rayonlar daxil idi. 2002-ci ildə isə Dövlət Statistika Komitəsi əlkədə 9 iqtisadi regiondan istifadə edirdi: Naxçıvan, Abşeron, Muğan-Salyan, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran-Astara, Şirvan, Qarabağ-Mil, Bakı şəhəri.

Sonra 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Programı"nda ölkə ərazisində 10 iqtisadi rayon müəyyən edilmişdir. Bakı şəhəri Azərbaycanın digər rayonları ilə müqayisədə daha yüksək inkişaf etdiyindən bu Programda onun inkişafı məsələlərinə toxunulmamış və bu baxımdan da Bakı şəhəri Abşeron iqtisadi rayonunun tərkibinə daxil edilməmişdir.

Müzəffər Azərbaycan ordusu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani İlham Əliyevin rəhbərliyi altında Qarabağda şəhər tarix yazaraq, torpaqlarımız erməni işgalçılardan azad olunmuşdur. Bu gün baş verənlər onu göstərir ki, Azərbaycan ötən illər ərzində sivil vətəndaş cəmiyyəti, güclü iqtisadiyyat və müzəffər ordu qurub, müstəqil dövlətçiliyini daha da gücləndirib, beynalxalq aləmdə siyasi və hüquqi müstəvidə Qarabağ məsələsində haqlı tərəf olduğunu isbat edə bildi. Artıq 44 günlük Vətən müharibəsində işgaldən azad olunmuş torpaqlarımızda dırçalış prosesina başlanılmışdır.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çəvikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb etmişdir.

*Həzirdə işgaldən azad edilmiş ərazilərin bərpası, galəcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəliliyi istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid program əsasında aparılmasının məqsədəməvəfiqliyi əraziləri işgaldən azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsüնə yenidən baxılmasını şərtləndirmiştir.*

*Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalamışdır.*

*Fərmanın əsasən, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb.*

*Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:*

- 1.1. Bakı iqtisadi rayonu (Bakı şəhəri);
- 1.2. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babek, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);
- 1.3. Abşeron-Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);
- 1.4. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);
- 1.5. Gəncə-Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);
- 1.6. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
- 1.7. Qazax-Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);
- 1.8. Quba-Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyazan və Şabran rayonları);
- 1.9. Lənkəran-Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
- 1.10. Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);
- 1.11. Mil-Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);
- 1.12. Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbəla, Oğuz, Şəki və Zaqatala rayonları);
- 1.13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);
- 1.14. Şirvan-Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Fərmandan qeyd edilib ki,

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərqi hissəsində, Ermənistana sərhəddə yerləşmiş və eyni coğrafi məskəndə, tarixən birlikdə, habelə uzun illar 1861-ci ildə yaradılmış Zəngəzur qazasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cabrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Barda rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkla yanaşı, həm də iqtisadiyyatını bütövlaşdırır. 30 il ərzində erməni terrorçuları Azərbaycanın kənd və qəsəbələrini, böyük şəhərlərini viran qoyublar, hər şeyi dağıdıblar, təbii sərvətlərini talan ediblər. İşğal nəticəsində 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi, 150 min yaşayış evi və mənzil, 927 kitabxana, 44 məhəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri, 6000 sənaye, kənd təsərrüfatı və digər müəssisələrini məhv edilib. İşğal olunmuş ərazilərdə vaxtilə 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən 127,7 min hektar suvarılan torpaq və 34,6 min hektar üzüm və meyva bağları var idi. Ancaq bütün bu vəhşiliklərə, talanlara baxmayaraq Azərbaycan dövləti işğaldən azad edilmiş kəndləri, şəhərləri yenidən bərpa etmək əzmindədir, bunun üçün ölkəmizin kifayət qədər resursları, iqtisadi potensialı var.

Şübhəsiz ki, Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və inkişaf etdirilmesi növbəti onilliklərdə Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcək. Bunu aşağıdakı xarakteristika daha aydın göstərir:

Qarabağ çox zəngin təbii cəhiyatlara malikdir. Bu regionun iqtisadiyyatının bərpası və yenidən qurulması Azərbaycan iqtisadiyyatının böyüməsinə tökan verəcəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, burada 160 müxtəlif qiymətli metal yatağı var. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərədə qızıl, gümüş, civa, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur. Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındaki qızıl, mis, sink filizi və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızalbulaq, Vəjnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunub. İndi bu zəngin və qiymətli yataqlar Azərbaycan dövlətinin sərəncamına qayıdır və onların yenidən istismarına başlaması investisiyaların cəlb olunmasına, qeyri-neft sektorunda yeni gölrlərin əldə edilməsinə, iş yerlərinin yaradılmasına, ixrac potensialımızın artırılmasına imkan verəcək.

Cox yüksək iqtisadi potensiala malik Qarabağın iqtisadiyyatının yenidən qurulması ilə burada sənayenin, xüsusiylə də emal sənayesinin, kənd təsərrüfatının, tikinti sektorunun, təhsil və səhiyyənin, turizmin inkişafı üçün böyük imkanlar açılacaq. İşğaldən əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizi qədərini bu regionun verdiyini nəzərə alsaq, onun iqtisadiyyatımızın göləcək inkişafındakı yerini və rolunu aydın təsəvvür etmək olar.

Heç şübhəsiz ki, torpaqlarımızın işğal olunması və uzun müddət işğal altında saxlanılması Azərbaycan iqtisadiyyatına çox böyük ziyan yarub. 1 milyona yaxın insan qacqın və məcburi köçkünlərə çevrilib, dövlət illərlə onların qayğısını çökib, milyardlarla manat vəsait xərclənib. İşğal altındaki maddi və mənəvi sərvətlərimiz talan olunmaqla yanaşı, 27 il ərzində ölkə iqtisadiyyatı Qarabağ regionunun iqtisadi potensialından yararlanmaq və galir əldə etmək imkanlarından da məhrum olub.

Öslinda Qarabağ və onun ətrafindakı rayonların hər biri

özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensial və inkişaf perspektivlərinə malikdir. Fikrimizcə, bu rayonların iqtisadiyyatının bərpası zamanı burada ənənəvi sahələrə üstünlük verilməlidir. Məsələn, vaxtilə Qubadlınin iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, üzümçülük, baramaçılıq və üzümçülük təşkil edib ki, bu gün də həmin sahələr perspektivli sayıla bilər. Rayonda 27-si mexanikiləşdirilmiş olan 31 süd-əmtəcə ferması, üzümün ilkin emalı üzrə 2 zavodu mövcud olmuşdur. Süd-əmtəcə fermalarının məhsulları yağ-pendir zavodunda emal olunurdu. İnkubator-quşçuluq fabriki və baliqyetişdirmə vətəgəsi rayon əhalisini ət və baliq məhsullarıyla təmin edirdi. Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və baliqyetişdirmə vətəgəsi rayon əhalisini ət və baliq məhsullarıyla təmin edirdi. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Ümumiyyətə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.

Füzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan — tarəvaz aparıcı rol oynayır. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıqçılıq, şəkər çuqunduru, üzüm və meyva istehsal edilirdi. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 70%-ni təşkil edir. Füzuli rayonunun sənayesi əsasən tikiş, qida məhsullarının istehsalı, elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi ilə xarakterizə olunur.

Cəbrayıł rayonunun ərazisi sement istehsalı üçün qiymətli xammal, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi ilə zəngindir, hətta neft yataqlarının olduğu da mölümndür. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda üzümün ilkin emah üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətə 8 sənaye obyekti mövcud idi.

Zəngilan, Laçın və Kəlbəcərin rayonlarının da

iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusi ilə də heyvandarlıq təşkil edir. Qoyunçuluq, maldarlıq, arıçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq kənd təsərrüfatının inkişaf etmiş sahələrində olmuşdur. Əkinçilik üçün olverişli şərait vardır. Sənaye müəssisələri yerli xammal növlərinin emalına əsaslanmışdır. İqtisadi rayonda ət və süd məhsulları emal edilirdi, xalça toxunurdu ki, bu sahələri yenidən bərpa etmək mümkündür. Kəlbəcər-Laçın iqtisadi rayonu ərazisində qızıl, cıvə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər.

Ağdam ağır, yeyinti və yüngül sənaye, habelə məhsuldar kənd təsərrüfatı potensialına malik olan bir rayondur. Rayon ərazisinin 1700 hektarı məşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıqdır. Qarabağ həm də zəngin mineral su ehtiyatlarına malikdir ki, onların istismarı və ixracının təşkili galır. Sahaya çevrilə bilər. Zəngin maddi abidələri və gözəl təbiəti Qarabağda turizmin inkişafı üçün böyük perspektivlər vad edir.

Qarabağ torpaqları Azərbaycan iqtisadiyyatı üçün yaxın gələcəkdə yeni potensial iqtisadi imkanlar və yeni iqtisadi güc deməkdir. Qarabağda iqtisadiyyatın bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması iqtisadi gücümüzə gücləndirəcək. İqtisadiyyatımızın nəzərə çarparı səviyyədə artacaq və böyüyəcək. Azərbaycan öz iqtisadi göstəricilərinə görə regionun lider dövləti rolunu daha da möhkəmləndirəcək, ölkəmizin dünya miqyasında nüfuzu daha da artıracaq, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyi, sosial-iqtisadi göstəricilər və bütövlük də əhalinin həyat səviyyəsi də yüksələcəkdir.

## 5.5. Regional inkişaf

Xarici ölkələrin müasir təcrübəsi göstərir ki, regional inkişafı müxtəlif formalarda idarə etmək və müxtəlif sahələrdə həyata keçirilən qarşılıqlı əlaqəli, çoxməqsədli, ən müxtəlif iştirakçılarla bağlı siyaset tədbirlərinin köməyi ilə stimullaşdırmaq mümkündür. H. Armstrong və J. Teylor bu formaları araşdıraraq regional inkişafın idarə olunması sahəsində həyata keçirilən siyaset tiplərini makrosiyasat, mikrosiyasat və əlaqələndirmə kimi təsnifləşdirmişlər.

Regional inkişafə təsir göstərən makrosiyasatə pul-kredit, vergi və xərclər, ticarətin tənzimlənməsi sahəsində regional differensial tədbirlər aid edilir. Regional inkişafda təstünlük təşkil edən mikrosiyasat isə iş yerlərinin və kapitalın böltüşdürülməsi məqsədini gündür ki, bu da nəticədə daxili inkişafə və iqtisadi artıma təsir göstərir. Regional inkişafə təsir baxımdan makroiqtisadi və mikroiqtisadi yanaşmalar bir-birindən fərqlənir. Belə ki, makroiqtisadi alətlər regionlararası bazarda məhsullara olan tələbin coğrafi bölgüsündə olan dəyişkənlilikin, mikroiqtisadi alətlər isə yerli bazarlarda təklifi olan birbaşa təsirlərin təhlilində istifadə olunur. Bu alətlər vasitəsilə regionlararası differensiyaya təsir etmək olur ki, bu da ayrı-ayrı regionların sosial-iqtisadi inkişafının təmin olunmasına götərib çıxarır. Praktikada müxtəlif ölkələrdə vəziyyətdən asılı olaraq makroiqtisadi alətlərdən istifadə bir-birindən köskin fərqlənir. Məsələn, azad iqtisadi zonaları çıxmak şərti, pul-kredit siyaseti, xarici iqtisadi əlaqələr milli səviyyədə müəyyən olunur. Müxtəlif təsir dairəsini əhatə edən bu siyaset növləri (infrastrukturə investisiyalar, müəssisələrin səmərəliliyinin artırılması, texniki inkişaf, insan resurslarının inkişafı və s.) təkrarlanmaya yol verməmək və sinergetik effekt alda etmək üçün əlaqələndirmə tələb edir. Bu baxımdan mikrosiyasat regional siyasetin üçüncü tipindən - əlaqələndirmə mexanizmlərindən faydalana bilər. Bura aşağıdakılara imkan verən məsələlər aid edilir:

- müxtəlif idarəetmə səviyyələrinin daxilində əlaqələndirməni həyata keçirmək (məsələn, dövlətin infrastrukturə qoyulan investisiyaları və biznes üçün yaratdığı stimullar qarşılıqlı şəkildə bir-birinə dəstək olsun. Bu alətlərdən yerli inkişafı təmin etmək üçün da istifadə edilir);

- müxtəlif idarəetmə səviyyələri arasında (o cümlədən regional inkişafla bağlı) əlaqələndirmə (mərkəzdən yerli səviyyəyə qədər).

Mikroregional siyasetdə müxtəlif idarəetmə səviyyələri iştirak edirlər, çünki müxtəlif siyaset alətləri ərazi iyerarxiyasının müəyyən səviyyəsində daha səmərəli ola bilir. Məsələn, müəyyən regionlara investisiyaları cəlb etmək və ya əsas infrastrukturu yaxşılaşdırmaq yolu ilə kənardan regional inkişafə dəstək proqramları ümumdövlət səviyyəsində uğurla işlənilə hazırlana və həyata keçirilə bilər. Yerlərdə inkişafə yardım siyaseti isə (verilən ərazinin potensialını reallaşdırmaqla) əsasən yerli səviyyədə işlənilə hazırlanmalı və həyata keçirilməlidir. Bu siyaset yerli şəraitə, xüsusilə ayrı-ayrı müəssisələrə uyğun gəlməlidir və agar yerli bizneslə əlaqələr və yerli şirkətlərin fəaliyyət göstərdiyi şərait haqqında konkret biliklər olmazsa onu həyata keçirmək çox çətin olar. Məsələn, son onilliklərdə siyaseti "yerində" işləyib hazırlanmaq və həyata keçirmək zərurəti İngiltərədə və digər yerlərdə "yerli və regional səviyyədə iqtisadi inkişafla məşğül olan təşkilatların sayının qeyri-adi artımına" götərib çıxmışdır. Fəaliyyətləri çox vaxt qarşılıqlı əlaqəli olan bu təşkilatlar yaxşı əlaqələndirmə mexanizmləri tətbiq olunduqda uğurlu nəticələr əldə edirlər: bir layihənin uğuru çox vaxt həttə başqa sahələrdə və miqyaslarında çalışan digər təşkilatların tamamlayıcı hərəkətlərindən asılı olur. Yeni şirkətlərin yaradılması layihəsi yalnız inkubator müəssisələrinin, məsələn tədris proqramlarının inkişafə dəstəyi olduğu halda uğurlu ola bilir.

Bu qeyd etdiyimiz program mexanizmləri əsasən hakimiyyət səviyyələri arasında və hamçinin onların daxilində fəaliyyət göstərən əlaqələndirmə sistemlərinə misal ola bilər. "Program

məxanizmləri" ərazidə müxtəlif idarəetmə səviyyələrinə aid olan çoxsaylı təşkilatların fəaliyyətini integrasiya edir və əlaqələndirirlər. Bura müxtəlif qarşılıqlı əlaqəli problemlərin həlli və regional inkişafə yönəlmüş, çox vaxt strateji məqsədlərə (məsələn, ümumdövlət nəqliyyatı və ya texnologiyaların inkişaf planları) dəstək üçün bir sıra təşkilatların məqsədlərini, maliyyə resurslarını və səylərini birləşdirən regional inkişaf strategiyasının işləniləb hazırlanması və reallaşdırılması daxildir. Program məxanizmləri yalnız əlaqələndirməni təmin etmir, həmdə nəzərdə tutur ki, regional inkişafda iştirak edən müxtəlif təşkilatlar regional problemlərin həlli sahəsində qanuni hüquqlara və rollara malik olmalıdır, çünki əgər bu məssisələr öz resurslarının birləşdirərək təklidə əldə edə biləcəklərindən çox müvəffəqiyət qazanırlarsa, onda bu uğur onların birgə səylərinin nəticəsindən asılıdır.

Regional inkişafın idarəolunması formaları dövlətin müxtəlif istiqamətlərdə fəaliyyəti ilə bağlıdır. Bunları üç qrupa ayırmak olar:

1. *Ümumi transferlər və subsidiyalar*. Bu transferlərin məqsədi regionların vergi bazaları arasında obyektiv fərqli məməyyən dərəcədə tarazlaşdırılmasıdır. Bu tip siyaset əlkədə büdcələrarası münasibətlər sisteminin bir hissəsini təşkil edir. Sonuncu issa bütün inzibati ərazi səviyyələri üzrə vergi və digər galirlərin bölüşdürülməsi, funksiya və məqsədlərin galır və xərclərə uyğunluğuna nail olmağı nəzərdə tutur.

2. *Sahə siyaseti (təhsil, səhiyyə, sosial xidmətlər, infrastruktur və s.)*. Bu sahədə programlar bütövlükdə ölkəni əhatə edir. Belə siyaset investisiya xərclərini nəzərdə tutur (infrastruktur obyektlərinin yaradılması üçün), lakin çox vaxt cari xərcləri də maliyyəlaşdırır. Yardımların miqyası konkret ehtiyaclara görə hesablanır: şagirdlərin, qocaların, mütalicəyə ehtiyacı olanların sayı və s. Real ehtiyaclara əsaslanan bu yanaşma o deməkdir ki, siyasetin milli xarakterli olmasına baxmayaraq ayrı-ayrı regionlar sosial-iqtisadi vəziyyətdən asılı olaraq nisbətən daha çox yardımçı əldə edə bilərlər. Beləliklə,

bu siyaset konkret regionun inkişafın istiqamətlənməsi olmasa da regional xarakter daşıyır.

3. *Regional iqtisadi siyaset*. Belə siyaset yalnız məməyyən əraziləri əhatə edir. Büdcənin məhdudluğu onun ərazi tamərküzləşməsini tələb edir. Bu siyaset sahəcə kiçik və xüsusi məməyyənləşdirilmiş ərazilərlə məhdudlaşdırılmış olur və onların böhran vəziyyətində olduğunu göstərən meyarlar əsasında müəyyənləşdirilir. Belə siyasetdə başlıca məqsəd geri qalmış regionların iqtisadi bazasının inkişafına yardım etməkdən ibarətdir. Yardımlar çox vaxt uzunmüddətli olub investisiyalara və konkret müəssisələrə yönəlmüş olur. Bu siyasetin alətləri investisiya layihələrinə (istehsal və infrastruktur) dəstək, ekspertlərə yardım, heyətin öyrədilməsi və s. ibarətdir.

Regional inkişafın idarə olunan formalarından biri də regionlararası integrasiya proseslərinin stimullaşdırılmasından ibarətdir. Regionlararası disproporsiyaların azaldılmasına bu regionlar arasında integrasiyanı gücləndirmək yolu ilə də nail olmaq mümkündür. Bu yolla kumulyativ effekt əldə oluna bilər ki, onun böhranlı ərazilər (daha uğurlu ərazilərlə birlikdə) də yardımını dəvə bilər. Mərkəz məməyyən şərait yaratmaqla vəsaitlərin daha uğurlu regionlardan böhranlı regionlara birbaşa ötürülməsini təşkil edə bilər. Buna görə də integrasiyanın hüquqi və institusional əsaslarının inkişafı, iqtisadi məkanın keyfiyyətinin və onun bircinsliyinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər sistemi həyata keçirilməlidir.

Regional inkişafın idarəolunmasının əsas formalarından birini də əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə imkan verən regional iqtisadi məkanın formalasdırılması kimi xarakterizə etmək olar. Regional iqtisadi məkan – yaşayış məntəqələrini, əsənə məssisələrini, təsərrüfatçılıq baxımından mənimşənilmiş əraziləri, nəqliyyat və mühəndis şəbəkələri kimi çoxsaylı obyektləri və onlar arasında əlaqələri özündə birləşdirən ərazidir. Onun əsas əlamətləri aşağıdakılardır:

- sihəq (vahid əraziyə düşən əhalinin sayı, məcmu regional məhsulun həcmi, təbii ehtiyatlar, əsas kapital və s.);

- yerləşdirmə (bərabər paylanması, differensasiya, təmərküzləşmə, əhalinin və iqtisadi fəaliyyətin paylanması, o cümlədən mənimşənilmiş və mənimşənilməmiş ərazilərin mövcud olması haqqında göstəçicilər);

- əlaqəlilik (məkanın hissələri və elementləri arasındaki iqtisadi əlaqələrin intensivliyi, nəqliyyat və kommunikasiya şəbəkələrinin inkişafı ilə müəyyənləşdirilən əməkdlərin, xidmətlərin, kapital və insanların mobilik şərait).

Iqtisadi məkanın fəaliyyəti üçün onun elementləri arasındaki məsafənin mühüm əhəmiyyəti vardır. Metrlərlə, kilometrlərlə ölçülən fiziki məsafədən fərqli olaraq iqtisadi məsafə hər şeydən əvvəl nəqliyyat xərcləri ilə xarakterizə olunur. Buna görə də eyni coğrafi nöqtələr arasında iqtisadi məsafə yeri dəyişdirilən müxtəlif məhsullar, xidmətlər, migrantlar qrupu üçün müxtəlif olur. Regional iqtisadi məkanın formalasdırılmasının məqsədi qarşılıqlı marağa və bərabərhüquqlu əməkdaşlığı əsaslanan səmərəli regional iqtisadi integrasiyaya və inkişafə nail olmaqdan ibarətdir. Regional iqtisadi məkanın əsasında iqtisadi fəaliyyətin əsas subyektləri kimi məhsul istehsalçılarının müstəqilliyi durmalıdır. Müəssisələr öz fəaliyyətlərində qanunlara və türumi bazar münasibəti qaydalarına əməl etməlidirlər. Regional iqtisadi məkanın formalasdırılmasının əsas prinsiplərinə aşağıdakılardı aid etmək olar:

1. Regional idarəetmə orqanlarının və istehsalçıların hüquqlarının üstünlüğünü nəzərə almaqla vahid maliyyə və qiymət siyaseti. Vahid bündə və vergi siyaseti, həmçinin ümumi iqtisadi məkanın bütün iştirakçıları ilə razılışdırılmalı olan əsas xammal, məhsul, xidmət növlərinə qiymətlərin tənzimlənməsi.

2. Vahid bazar infrastruktur - ümumi nəqliyyat, informasiya kommunikasiyaları, statistika və standartlaşdırma sistemləri.

3. Vahid sosial siyaset. Bu siyaset regional xüsusiyyətləri nəzərə almaqla əmək haqqının, təqaüdlerin, digər yardımının, əhalinin gəlirlərinin indeksləşdirilməsinin, mənzil və sosial-mədəni xidmət sferası obyektləri ilə təminatının dövlət tərəfindən zəmanət verilən minimal səviyyəsinin müəyyənləşdirilməsinə yönəlməlidir.

4. Regional iqtisadi məkanın məqsədi investisiyaların, dotsasiya və subvensiyaların, xüsusi halda depressiv və geri qalmış regionlara yardımının göstəriləməsi, təsərrüfat fəaliyyətinin ayrı-ayrı sferalarının protoksionist siyasetin köməyi ilə markazlaşdırılmış qaydada tənzimlənməsi. Bu sahələr inkişaf etdikcə (yenidən ixtisaslaşma, texniki səviyyənin və rəqabət qabiliyyətliliyin yüksəlməsi) dövləti tənzimləyici funksiyalardan azad edə bilər.

Regional iqtisadi məkanın və onun ərazi təşkilinin inkişafına təsir edən on vacib şərtlərdən biri təsərrüfat mexanizmindən - təsərrüfatın planlaşdırılması və idarə edilməsinin metod və formalarının möcmusundan ibarətdir. Hesab olunur ki, ərazi planlaşdırması və idarəetməsi müəyyən ərazidə təsərrüfatın elementlərinin sahə tabeçiliyindən asılı olmayaraq tarazlı inkişafını təmin edir, sahələrarası və regionlar-arası əlaqələrin inkişafına, regionların resurs potensialının rasional istifadəsinə, ətraf mühitin müdafiəsi problemlərinin həllinə, başqa sözdə desək rasional ərazi təşkilinin yaradılmasına kömək edir.

Regional inkişafın idarə olunmasında istifadə olunan on səmərəli və zənuri alət regional planlaşdırmadan ibarətdir. Bu planların milli planlara müqayisədə aşağıdakı əsas üstünlükləri vardır:

- onlar milli plan və proqramların regionlarda konkretlaşdırma vasitəsidir;
- bu planlar yerli informasiyaları milli plan və proqramlara ötürürmə vasitəsidir;
- regional planlar milli planlardan fərqli olaraq daha çox fiziki mühiti özündə əks etdirir (ekolojiya, infrastruktur və s.);
- şəhər və rayonların bu sahədə qararlarını əlaqələndirməyə imkan verir və s.

Regional planlaşdırmanın özünəxas planlaşdırma texnologiyaları aşağıdakılardır:

- Iqtisadi təmələ əsaslanan multiplikator təhlili: Burada iqtisadi təməl dedikdə regionun elə istehsal-təsərrüfat sahələri nəzərdə tutulur ki, onların istehsal etdiyi məhsullar

- regiondan kənardə reallaşdırılsın. Bu sahələr həmin regions kənardan əlavə kapital axınıni təmin edir ki, bu da multiplikator effekti ilə müəyyən iqtisadi artuma şərait yaradır. Regional planlaşdırımada əsas istiqamətlərdən biri məhz regionlarda belə sahələri seçib inkişaf etdirməkdir;
- Giriş-Çıxış (Input-output) təhlili: Regional planlaşdırımada giriş-çıxış təhlili yeni istehsal sahəsinin regionda iqtisadi inkişafına məcmu təsirini araşdırmaq, onun digər regionlara olan əlaqəsini və regionlar arasındaki asılılığı müqayisə etmək üçün istifadə edilir. Belə ki, yaradılacaq hər hansı bir müəssisə müəyyən aralıq məhsullara ehtiyac duyur və ya digər müəssisələr üçün müəyyən aralıq məhsullar istehsal edir. Bu əlaqə istər regionaxili, istərsə də regiondan kənar ola bilər. Bu təhlil yeni müəssisənin regionaxili və ya regiondankənar iqtisadi əlaqələrin inkişafına nə qədər xidmət edəcəyini təyin etməyə imkan verir;
- Müqayisəli xərclər təhlili: Təhlil müəyyən bir sənaye sahəsinin və ya müəssisəsinin yerləşdirilməsi üçün bir neçə region arasında seçim qarşısında qaldıraq istifadə edilir. Bu zaman təhlilin məqsədi hər hansı bir sənaye müəssisəsinin hənsi regionda və ya regionlarda istehsal xərclərinin on aşağı səviyyədə ola biləcəyini təyin etməkdən ibarətdir;
- Kompleks regional təhlil: Bu ümumi məlumatlandırma xarakterli olmaqla hər hansı bir regionun sosial, iqtisadi və ekoloji təhlilindən ibarətdir. Bu zaman dərin iqtisadi təhlillərə yol verilmir, daha dərin təhlillər üçün ilkin informasiya xarakteri daşıyır. Başlıca üstünlüyü əsas sosial-iqtisadi biliklərə malik olan şəxslər tərəfindən rəhahlıqla həyata keçirilməsidir;
- Regional ekonometrik modellər: Ümumiyyətlə ekonometrik model iqtisadi əlaqələri təhlil etmək üçün iqtisadi nəzəriyyəni riyazi və statistik alətlərlə birləşdirməkdən ibarətdir. Regional ekonometrik modellər regionların iqtisadi inkişafına yönəldilən təhlil, proqnoz, təsəvvür və siyasetləri əhatə edir. Müxtəlif məqsədlər üçün hazırlanmış

belə modellərin ən geniş yayılanlarından biri Hicks, Harrod və Domar tərəfindən irəli sürülmən və Airov, Hartman, Seckler tərəfindən regional səviyyəyə tətbiq edilən iqtisadi artım modelidir.

Qeyd edək ki, göstərilən planlaşdırma texnologiyaları heç də müstəqil şəkildə tətbiq edilmir, daha yaxşı nəticə əldə etmək üçün onlardan birgə istifadə zəruridir.

Bu gün əksər dövlətlərdə regional inkişafın idarə olunmasında geniş istifadə olunan metodlardan biri də program məqsədli idarəetmə metodudur. Bu metod bir sıra üstünlükərlə malikdir:

- bütöv vəsaitlərinin məqsədli bölgüsünü təmin edir;
- konkret məqsədlərin maliyyələşdirilməsini əlavə mənbələrin cəlb olunmasına imkan verir;
- həll prosesində üfüqi və şaquli qarşılıqlı əlaqələr üçün şəraitin yaradılması hesabına problemlərin kompleks həll olunmasına şərait yaradır;
- məqsədlərə nail olma proseslərinin monitorinqinə, onlarda vaxtında düzəlişlərin edilməsi və səmərəliliyinin qiymətləndirilməsi imkan verir.

Qeyd edək ki, regional inkişaf planları və programları konkret idarəetmə problemlərinin həlli üçün dövlət resurslarının mobillaşdırılması alətidir. O, sosial iqtisadi çətinliklərin aradan qaldırılması üçün müxtəlif idarəetmə səviyyələrinin sayılarını birləşdirməyə, problemin həlli nə dövlət bütçəsinin resurslarından başqa həm də digər təşkilatların potensialını cəlb etməyə imkan verir.

Regional inkişaf programlarının reallaşdırılması üçün bir sıra layihə növlərindən istifadə oluna bilər: 1) xüsusi şirkətlərinin sənaye investisiyası; 2) iqtisadi infrastrukturaya investisiyalar. Məsələn, iqtisadi infrastrukturaya investisiya layihələri aşağıdakı formalarda həyata keçirilə bilər: sənaye və biznes parkları; kiçik və orta biznes mərkəzləri, o cümlədən biznes-inkubatorlar və texnoparklar; boş sənaye areazlarının dirçəldiləsi; naqliyyat şəbəkələri; enerji və su tozluşatı üzrə paylayıcı şəbəkələr; çirkəb

sularının və tullantıların loğvi; turizm infrastrukturunu; xüsusi təlim, əlavə təhsil və yenidən hazırlama institutlarını.

Regional inkişafın idarə olunması müxtəlif strategiyaların, programlarının, konkret layihə tədbirlərinin və birdəfəlik idarəetmə qərarlarının köməyi ilə həyata keçirilə bilər ki, bunların vasitəsi ilə idarəetmə orqanları regionun inkişafını stimullaşdırmağa, yeni iş yerləri yaratmağa, vergi bazasını genişləndirməyə, əhalinin maraqlı olduğu fəaliyyət sahələrində iqtisadi aktivliyi genişləndirməyə çalışırlar.

## 5.6. Regional iqtisadi siyasetə elmi-nəzəri yanaşmalar

Müasir şəhərlər regional inkişafın idarəedilməsi həmişə dövlətlərin diqqət mərkəzində olmuşdur. Buna görə də, sosial-iqtisadi inkişafın strateji idarəedilməsinin adekvat elmi konsepsiyanının işlənilməsi zorurəti meydana çıxır. Nəzardə tutulan konsepsiyanın hazırlanıqdan regional inkişafda strateji planlaşdırmanın əsas rol oynadığını nəzərə almaq lazımdır. Strateji planlaşdırma bütün sferalarda idarəetmənin əsas elementlərdən biridir.

Qeyd edək ki, regionun iqtisadi inkişafı yalnız onun ilkin üstünlükleri (coğrafi mövqe, təbii qazıntılar və s.) deyil, həm də bu inkişaf idarəetmənin keyfiyyəti ilə müəyyən olunur. Ona görə də regional inkişafın idarəolunmasında müasir regional menecmentin metodlarından geniş istifadə olunması məqsədə uyğundur ki, onlardan biri də son dövrlərdə sürətli inkişaf edən və geniş tətbiq olunan regionların inkişafının strateji idarə olunmasından ibarətdir. Idarəetmə fəaliyyətinin xüsusi növü kimi strateji idarəetmə perspektivə yönəlmış əla məqsəd və strategiyaların, program və layihələrin, tədbirlərin irəli sürülməsini nəzərdə tutan idarəetmə qərarlarının işləniləbiləcək hazırlanmasından ibarətdir ki, onların reallaşdırılması regionların səmərəli inkişafını təmin edir. Bu mənada Azərbaycanda regional inkişafın idarəolunmasının təkmilləşdirilməsinin ən

vacib istiqamətlərindən biri regional inkişafın strateji planlaşdırma sisteminin formallaşdırılmasından ibarətdir.

Qeyd edək ki, bazar iqtisadiyyatı şəraitində hər bir region özünəməxsus problemlərlə karşılaşır və həll etməyə çalışır. Bazar iqtisadiyyatı və rəqabət mühiti şəraitində regionların rəqabət üstünlüklerini müəyyənləşdirən yeni "təbii" amillər mühüm rol oynamaya başlayır. Bu amillərə yaşayış yeri, biznesin aparıldığı ərazi, olverişli coğrafi mövqe (nəqliyyat dəhlizləri, faydalı qazıntı yerləri), olverişli təbii şərait, yaxşı həyat şəraitı və keyfiyyəti, infrastruktur obyektlərinin inkişafı, investisiya mühiti və s. aid etmək olar. Faktiki olaraq regionlar öz arazilərində yerləşən infrastruktur obyektlərinin və müləssislərin inkişafına investisiyaların cəlb olunması, öz infrastrukturumu beynəlxalq və regionlararası istifadəyə vermək, yerli müləssislərin məhsulunu yeni bazarlara çıxarmaq, ixtisaslı mütəxəssisləri və işçi qüvvəsini cəlb etmək sahəsində bir-biri ilə rəqabətə girməli olurlar. Bütün bunlar idarəetmənin ciddi şəkildə modernləşdirilməsini, regional inkişafın idarəolunmasına yanaşmaların, idarəetmənin yeni texnologiyalarının və təşkilati formaların tətbiq olunmasını tələb edir, regional inkişaf strategiyasını iqtisadiyyatda və cəmiyyətdə baş verən dəyişikliklər və rəqabətin güclənməsinə reaksiya kimi idarəetmənin vacib elementinə çevrilir. Bunlar eyni zamanda regional hakimiyyət orqanlarını özlərinin sosial-iqtisadi inkişaf strategiyalarını aktiv şəkildə işləyib hazırlamağa və reallaşdırma yollarını axtarmağa sövq etdir, sosial sabitlik və iqtisadi artım haqqında düşünməyə vədar edir. Hər bir regiondan əmtəə və xidmət, innovasiya, investisiya, əmək bazarları özünən rəqabət qabiliyyətliyini artırmaq üçün elmi əsaslandırılmış inkişaf modelinə və inkişaf stratejiyasına malik olmalılığı tələb edir. Regionun inkişaf modelinin formallaşdırılması bir neçə cəhətdən vacibdir:

a) dünya təcrübəsi göstərir ki, regional inkişaf yerli imkan və xüsusiyyətlərə əsaslandıraq uzunömürlü olur və cari kənar təsirləri asanlıqla kompensə edə bilir;

b) regional inkişaf məqsədyönlü seçilmiş lokal məqsədlərə çatmağa istiqamətləndirildikdə, potensialın sürətli və səmərəli reallaşdırılması mümkün olur və regiondan kənar şəraitin xüsusiyyətlərindən daha yaxşı bəhrələnir;

c) açıq iqtisadi məkanda yerləşdiyinə görə regionun inkişafı daxili proseslərin möntiqi ilə uzun müddət ərzində rasional idarə olunma imkanlarına malik olur;

d) regional inkişaf iqtisadi idarəetmənin bütün vasitələrinə malik olmur. (məsələn, iqtisadi idarəetmənin valyuta vasitələri). Başqa sözlə regional iqtisadi sistemin tamlığını təmin etmək praktiki cəhətdən mümkün olmur və s.

Bütün bunlar göstərir ki, belə bir sistemin özünəməxsus sosial-iqtisadi inkişaf modelinin formalaşdırılması ciddi elmi-nazəri və əməli iqtisadi problemdir. Bu problemin həllinə dünya təcrübəsində müxtəlif yanaşmalar mövcuddur. Yanaşmaların müxtəlifliyi ölkənin ümumi iqtisadi inkişaf ənanaları, təsərrüfatlılıq, mexanizmi, iqtisadi strategiya və konkret iqtisadi siyasetin xarakteri, ərazilərin təbii-iqtisadi potensial müxtəlifliyi, ölkədaxili və beynəlxalq regional integrasiya proseslərinin xüsusiyyətləri və s. ilə izah olunur.

Ümumiləşdirilmiş şəkildə deyə bilarık ki, regionun inkişaf modelinin formalaşdırılması və regional inkişaf strategiyasının işlənilib hazırlanması *institutional* (ərazidə formal və qeyri-formal təcrübəni nəzərə almaqla bazar mühitinin formalaşmasının, müxtəlif təsərrüfat subyektlərinin davranışının problem və şərtlərinin tədqiqi ilə bağlı), *sistemli* (ərazinin "biznes", "hakimiyyət", "əhali" alt sistemlərinin qarşılıqlı fəaliyyətini nəzərə alan) metodoloji yanaşmalara, həmçinin *davamlı inkişaf prinsiplərinə* (sosial-iqtisadi sistemin dəyişdirilməsini nəzərdə tutun, inkişafın idarəolunanlıq həndlərindən kənara çıxmadığı halda dəyişiklikləri və stabilliyi özündə birləşdirən) əsaslanır.

Bütövlükdə strategiya regional inkişafın gələcəkdə reallaşdırılmalı olan bir sıra əsaslandırılmış məqsədlərə malik strateji istiqamətlərini özündə əks etdirir. Regional inkişaf

strategiyasının reallaşdırılma mərhələlərindən asılı olaraq strateji məqsədləri aşağıdakı kimi bloklarda qruplaşdırmaq olar:

- regionun strateji inkişaf maraqlarının, məqsədlərinin, vəzifələrinin ümumi sisteminin işlənilib hazırlanması və qəbul olunması;

- regionun cəlbedici imicinin və əlverişli investisiya mühitinin formalasdırılması üçün xarici resursları cəlb etmə mexanizminin işlənilib hazırlanması;

- əhalinin iqtisadi aktivliyinin artırılması, biznes-strukturların aktivləşdirilməsi, yerli biznesin regional və regionlararası bazarlara çıxarılması.

Bələ strategiyanın hazırlanması isə ilk növbədə regionun iqtisadi potensialının hərtərəfli qiymətləndirilməsini, regional idarəetmə orqanlarının bu potensialın möhkəmləndirilməsi və artırılması istiqamətində məqsədyönlü fəaliyyətinin təhlil edilməsini, regional inkişafın strateji planlaşdırılması texnologiyalarının tətbiqini tələb edir. Qeyd edək ki, artıq regionların inkişafının strateji planlaşdırma texnologiyaların əvvəlki planlaşdırma sxemlərini əvəz etməyə başlamışdır. Bələ yanaşmanın əsas məzmunu cəmiyyətin bu işdə maraqlı təbəqələrinin məqsədlərin müəyyənləşdirilməsinə cəlb etməkla, onların idarəetmə proseslərindən, idarəetmə orqanlarının işində iştirakdan kənardə qalmاسının qarşısının alınmasından ibarətdir.

Regional inkişaf strategiyasının işlənilib hazırlanması üçün strateji planlaşdırma algoritminin aşağıdakı kimi institutional bloklarını fərqləndirmək olar:

- regional situasiyanın təhlili və əsas problemlərin aşkarılması;

- yeni regional siyaset prinsiplərinin müəyyənləşdirilməsi;

- regional inkişaf prioritətlərinin müəyyən edilməsi və strateji maraqların razılaşdırılması.

Regional strateji planlaşdırma texnologiyası sosial, iqtisadi və mədəni dəyişikliklərin idarə olunmasının sosial-humanitar texnologiyalarının yeni nəşrində aid edilir və Avropa ölkələrinin, ABŞ, Kanada və bir sıra digər dövlətlərin bu sahədəki təcrübəsi

strateji planlaşdırmanın dinamik dəyişkən şəraitdə yüksək səmərəliliyini nümayiş etdirir. Regional strateji planlaşdırma metodlarının mənimsənilməsi və yayılması region və onun tərkib hissələri (rayon, şəhər, sahə, bələdiyyə) arasında mövcud qarşılıqlı fəaliyyətin sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.

Strateji planlaşdırma texnologiyası aşağıdakı bloklardan ibarət olmalıdır:

- təşkilati-hüquqi, iqtisadi, kadr, vaxt və digər resursların qiymətləndirilməsi;
- regional inkişafın təşkilati-metodiki layihələndirilməsi və strategiyanın reallaşdırılma alətlərinin müəyyənləşdirilməsi;
- işlərin planlaşdırılması və sinxronlaşdırılması;
- layihələndirmə, ekspertiza və prioritet layihələrin seçilməsi.

Strateji planın yaradılması üçün bir sıra texnoloji mərhələnin reallaşdırılması tələb olunur:

- steyholderlərin (tərəfdəşərin) aşkar edilməsi və strateji planlaşdırma prosesinə cəlb olunması;
- rəqabət mövqelərinin təhlili;
- SWOT-təhlil; ssenarilərin müəyyənləşdirilməsi;
- missiyanın müəyyən edilməsi;
- inkişafın əsas məqsədlərinin və strateji istiqamətlərinin əsaslandırılması;
- xüsusi strategiyaların, programların layihələrin hazırlanması;
- tapşırıq və tədbirlər sisteminin formalasdırılması;
- əhalinin iştirakı ilə müzakirələrin keçirilməsi;
- monitoring və reallaşdırma üçün təşkilati strukturların yaradılması.

Bələliklə, regional strateji planlaşdırma dedikdə dinamik rəqabət mühitində regionun sosial-iqtisadi inkişafının məqsədlərinin və əsas istiqamətlərinin regional ictimaiyyət tərəfindən müstəqil şəkildə müəyyənləşdirilməsi başa düşülür.

Strateji planlaşdırmanın predmeti regionun göləcayı olduğu

üçün burada subyektlərin əksəriyyətinin maraqları və məqsədləri nəzərə alınır. Strateji planlaşdırma ideyası özündə arazinin indisi və göləcəyinə görə sakinlərin və idarəetmə orqanlarının məsuliyyətini əks etdirir və bu proses müxtəlif hakimiyət orqanlarının (mərkəzi, regional, yerli), biznesin və əhalinin müxtəlif qruplarının nümayəndələrinin cəlb olunmasına, onların səylərinin birləşdirilməsini və əlaqələndirilməsini nəzərdə tutur.

Məzmununa görə strateji planlaşdırma hər şeydən əvvəl, məqsədlərin seçiləsi, regionun arzu olunan göləcəyinin müəyyənləşdirilməsi, onun rəqabət qabiliyyətliliyini təmin edəcək inkişaf strategiyasının və istiqamətlərinin müəyyən edilməsidir. İdeal halda strateji plan yaxşı düşünülmüş özünməxsus missiyadan, dəqiq müəyyənləşdirilmiş məqsədlərdən, nisbəton azsaylı məsələlər və konkret strateji layihələrdən ibarət olmalıdır. Kompleks planlardan fərqli olaraq strateji plan regionun rəqabətli bazar mühitində adaptasiyası və dayanıqlı inkişafi üçün on vacib və başlıca məsələlərə toxunmalıdır.

Strateji planlaşdırma üçün aşağıdakılardan xarakterikdir:

- göləcəkdən indiki dövrə baxış;
- arzu olunan göləcəyin görünüşünün şəhəri;
- missiyanın ifadə olunması;
- azsaylı prioritetlərin seçiləsi;
- rəqabətqabiliyyətliliyin təhlili;
- inkişafın xarici hərəkətvericisi qüvvələrinin təhlili;
- inkişaf subyektlərinin təhlili, onların maraqlarının nəzərə alınması;
- steyholderlərin (tərəfdəşərin) iştirakı, dənişəqlər;
- reallaşdırma subyektiinin mövcud olması;
- monitoring.

Regional strateji planlaşdırma üçün bir sıra prinsiplərə əməl olunması tələb olunur ki, onların da bir qismini aşağıdakı kimi ifadə etmək olar:

- subsidiarlıq prinsipi – səlahiyyətlərin, resursların və cavabdehliyin bu resursların daha səmərəli istifadə oluna

biləcəyi on aşağı idarəetmə səviyyələrinə ötürülməsi. Bu çox sadə bir ideyadır: səlahiyyətlərin və resursların mərkəzdən regionlara, regionlardan - şəhər və rayonlara, şəhər və rayonlardan - bələdiyyələrə ötürülməsi;

- xarici və daxili integrasiya - regionun integrasiyadan maksimal fayda əldə etmək, xərcləri azalmaq və səmərəliliyi yüksəltmək üçün regionların iqtisadi və mədəni proseslərə qoşulması;

- sosial tərəfdəşliq - hakimiyyət, biznes, qeyri-kommersiya təşkilatları və əhali arasında maraqların və məqsədlərin razılışdırılmasını, resursların birləşdirilməsini, birgə fəaliyyətin həyata keçirilməsi və məsuliyyətin bölüşdürülməsini təmin edən yeni qarşılıq fəaliyyət tipinin qurulması;

- vətəndaşların iştirakı - sakinlərin regional problemlərin müzakirəsinə cəlb;

- şəffaflıq - hakimiyyət orqanlarının və digər əsas steykholderlərin (tərəfdəşlərin) fəaliyyətinin açıqlığı və şəffaflığı (planların, proseslərin və tərəfdəşlərin fəaliyyətinin nəticələrinin təqdim və müzakirə olunduğu açıq və şəffaf informasiya məkanının yaradılması). Şəffaflıq prinsipi biznes, ictimai təşkilatlarla, əhali ilə tərəfdəşliğə etimad yaratmağa və kömək etməyə yönəlir. Şəffaflıq sadəcə informasiya deyil, bu həm də idarəetməyə görə ictimai məsuliyyətdir.

Bələliklə, regional inkişafın strateji planlaşdırılması sistematik proses olub əsasən regionun potensialına əsaslanaraq onun galəcəyinin, buna nail olmanın mərhələlərinin formallaşdırılmasını nəzərdə tutur. Strateji plan diqqətin regionun inkişaf perspektivləri, hər bir sahədə inkişafın başlıca amilləri üzərində cəmləşdirilməsini nəzərdə tutur. Strateji planlaşdırma proseduru ayrı-ayrı regionlar üçün müəyyən dərəcədə fərqli ola bilər, cünki müxtəlif orqanlar bir-birindən aşağıdakı xüsusiyyətləri ilə fərqlənirlər: iqtisadi aktivlik səviyyəsi, coğrafi xüsusiyyətlər və təbii resurslar, iqtisadi şərait, əhalinin həyat fəaliyyətinin sosial təşkil, yerli hakimiyyət orqanlarının fəaliyyətinin səmərəliliyi və s.

Regional inkişafın strateji planlaşdırılmasının əsas mərhələlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:

- inkişaf məqsədlərinin müəyyənləşdirilməsi;
- regional inkişafın xarici mühitinin təhlili;
- regionun gücü və zəif tərəflərinin təhlili;
- regionun mövcud üstünlüklerindən istifadə və yenilərin formallaşdırılması:
- inkişaf Konsepsiyasının işlənib hazırlanması;
- strategiyanın həyata keçirilməsi üçün konkret fəaliyyət planının işlənib hazırlanması;
- səmərəlilik və nəticəliliyin təhlili, məqsədlərdə və onlara nail olma metodlarında düzəlişlərin aparılması.

Strateji regional inkişaf planları və proqramlarının işlənib hazırlanması analitik-proqnoz tədqiqatlarının aparılması, regionun sosial-iqtisadi inkişaf proqnozlarının işlənib hazırlanması tələb edir. Bu proqnozlarda təsərrüfatların ərazi təşkilində iqtisadiyyatın struktur döyişmələrindən irəli gələn regionlararası dəyişiklik problemləri, bazar münasibətlərinin inkişafi şəraitində dövlət və region maraqlarının tarazlığına nail olunmaq zərurəti öz aksini tapşırır. Bu proqnozlar yeni ərazilərin mənimsənilməsi, təbii ehtiyatlardan istifadə, iri ekoloji böhranların qarşısının alınması və aradan qaldırılması kimi ümumdövlət və regionlararası xarakterli problemlərin həllinin əsas üsul və yollarını özündə əks etdirməlidir. Regional strateji planlaşdırında iqtisadi göstəricilərin qarşılıqlı əlaqəsinin tədqiqi üçün salohərərəsi balans modeli olverişli alət hesab olunur. O, ölkə iqtisadiyyatının inkişafının makroiqtisadi göstəricilərini ayrı-ayrı sahələr və mahsullar üzrə regionun makro və mikroiqtisadi göstəriciləri ilə əlaqələndirməyə imkan verir. Regional sahələrərəsi balansının əsas tənlikləri V.Leontyev tərəfindən irəli sürülmüş sahələrərəsi balansın ümumi ideyaları əsasında qurulur.

Regionların sosial-iqtisadi inkişaf səviyyələri arasında olan fərqlərin aradan qaldırılması regional inkişafın prioritət istiqamətlərindəndir. Bu məqsədlə əparılan tədqiqatlar göstərir

ki, regionlararası fərqlərin aradan qaldırılmasında səmərəlili vacib şərtlərdən biridir. Odur ki, bu problemin həlli üçün **səmərəli inkişafın müasir paradigməsi** olmalıdır. Qlobal maliyyə-iqtisadi mühitinə integrasiya etməyə başlayan gənc dövlətlərin modernləşməsi, onların lider dövlətlərə yaxınlaşmış arzuları hər şədən əvvəl dövlətin özünün modernləşməsini onun funksiyalarının yenidən qurulmasını və təkmilləşdirilməsini, idarəetmə strukturunun rasionallaşdırılmasını və həlledici qərarların qəbul edilmə mexanizmını da daxil olmaqlı idarəcilik alətlərinin yenilənməsini tələb edir.

Qeyd etmək lazımdır ki, *bu paradigməni qurarkən regionux özünməxsus spesifik xüsusiyyətləri olan mürəkkəb bir sistem olduğu nəzərə alınmalıdır*. Regional sistemin sosial-iqtisadi inkişafının idarəetilməsi əslində dəyişən xarici mühit şəraitində onun məqsədyönlü davranışının təmin edilməsi nəzərdə tutulur ki, bu da sistemin düzgün layihələndirməsi və təşkili ilə bağlıdır.

Regionların sosial-iqtisadi inkişafının idarəetlməsini mürəkkəb idarəetmə sistemi kimi xarakterizə etmək olar. Bu cür sistemlərin idarəetilməsi zamanı ətraf mühitin təsiri daha güclü hiss edilir. Odur ki, belə sistemlərin idarəetilməsi iyerarxiya prinsipi üzrə qurulur. Səmərəli şəkildə qurulmuş iyerarxiya idarəetmə zamanı sistemin hər bir M-ci səviyyəsi (M-1)-ci səviyyəsini idarə edir və eyni zamanda (M+1)-ci səviyyə tərəfindən idarə olunur.

İnformasiya baxımından bütün səviyyələr bir-biri ilə əlaqəli olur. Ayrı-ayrı obyektlərdən daxil olan infromasiya əks istiqamətdə, yəni iyerarxiyanın aşağı səviyyəsindən yuxarı səviyyələrə doğru hərəkat edir. Bu hərəkət infromasiyaların getdə sıxılması ilə müşayiət olunur. Aşağı səviyyə bir növ "qara qutu" rolunu oynayır. Yuxarı ötürürlən infromasiyaların komiyyat ölçüsü iyerarxiya səviyyəsinin fəaliyyət müstəqilliyi ilə tərs mütənasibdir. Yəni fəaliyyət müstəqilliyi artıraq səviyyədə "ilişib" qalan infromasiya artır və yuxarı səviyyəyə onun nisbətən az hissəsi ötürülür. Məhz bu xüsusiyyətlər, yəni,

idarəetmə iyerarxiyasının hər bir səviyyəsinin müstəqilliyi və infromasiyaların "srixılması" çoxsəviyyəli idarəetmənin səmərəliliyinin əsas şərtləridir. Sistemli təhlilin mərhələlik prinsipindən istifadə edildikdə məqsədin müəyyən edilməsindən başlayaraq məsələnin qoyuluşunu, elmi hipotezləri formaliza etməyi və bir çox prosesləri təhlil etmək zərurəti yaranır. Burada optimallıq meyarı səmərəlilikdir.

Regional inkişafda səmərəlilik problemi uyğun alqoritmərin məqsədyönlü şəkildə istifadəsini nəzərdə tutur. Səmərəli sosial-iqtisadi inkişafın müasir paradigməsi isə aşağıdakı prosesləri özündə birləşdirir: regionlar arasında qarlıqliq faydalı əlaqələrin təkmilləşdirilməsi; səmərəli sosial-iqtisadi inkişafın təşkili və tətbiqi; icra hakimiyəti və yerli özüñüdarəetmə orqanlarının qarlıqliq əlaqəsi; daxili intizamlılıq.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafının səmərəli təşkili olunması prosesi onların ərazisinin müəyyən olunması ilə birgə aparılmalıdır. Ümumi şəkildə bu prosesə iyerarxiq sistem kimi baxa bilərik. Iyerarxiyaların təhlili üsulu ixtiyarı problemin mahiyyətini müəyyənlaşdırıran prosedur olub problemi onu təşkil edən daha sadə hissələrə ayırmalı həll etməyə yönəldir. Nəticədə, iyerarxiyada elementlərin qarlıqliq təsirinin intensivliyi rəqəmlərlə ifadə edilərək qiymətləndirilə bilər. Bu zaman qarlıqliq əks-əlaqələrin müəyyənlaşdırılması idarəetmə sistemində çox mühüm rol oynayır, belə ki, elementlərin təhlili əsasında qərar qəbul edən orqan qarşıya qoyulmuş vəzifəni necə yerinə yetirildiyini yoxlamaq imkanı əldə etmiş olur.


Elmilik regionların səmərəli sosial-iqtisadi inkişafının əsas kriteriyalarından (meyarlarından) biridir. Kriteriya isə məqsədə çatmanın səmərəli yoluunu göstərir.

Tədqiq olunan sistem çoxpilləli iyerarxiq quruluşa malik olduğundan, hər bir iyerarxiya səviyyəsində məqsədlər müxtəlifdir və eyni zamanda bu məqsədlərə çatma vasitələri arasında qarlıqliq bağlılıq vardır. Bir baxımdan məqsəd olan digər baxımdan vasitə ola bilər. Məqsədlərin iyerarxiyası məqsədlər ağacı metodu ilə təhlil edilir. Başqa sözə, hər bir

səviyyənin məqsədləri ümumi məqsədə uzlaşmalıdır. Yəni, məqsədlər xırda məqsədlərə bölünməklə, qarşıya qoyulan məsələ həll edilir. Beləliklə, regionların sosial-iqtisadi inkişafının səmərəlilik təşkil olunması prosesi ayri-ayri iqtisadi rayonlar arasında olan qarşılıqlı əlaqələrin bir tam şəkildə birləşməsidir. Səmərəlilik baxımından elə universal model işlənilməlidir ki, regionlarda olan müxtəlif səviyyəli maraqların uzlaşması bu modeldə əks olunsun.

Bunu üç səviyyəli məqsədlər ağacı formasında aşağıdakı prinsipial sxemla ifadə etmək olar.

Ağacdakı hər bir məqsədin təsviri onun mözmununu kifayət qədər açımlı və ona çatma dərəcəsini əks etdirməlidir:



Bu iyerarxiyada məqsədlərinin uzlaşması prosesi iqtisadi rayonlar (1-ci səviyyə), yerli icra hakimiyyəti (2-ci səviyyə) və yerli özünüidarəetmə organları (3-cü səviyyə) alt sistemləri vəsitsizləşdirilməlidir.

Sosial-iqtisadi sistem özü isə "cəmiyyət" və "resurslar" alt sistemlərinin kəsişməsi kimi göstərilə bilər. Bu sistemin alt sistemləri olaraq:

- resurslar (təbii, əmək və s.);
- istehsal potensialı; bazar infrastrukturunu;

- investisiya cəlbediciliyi;
- innovasiya potensialı;
- sosial sfera və sair göstərmək olar.

Bu alt sistemlərin səmərəlilik qarşılıqlı əlaqələrini aşağıdakı cədvəldə göstərmək olar:

| Regional<br>Infrastruktur    | Təbii<br>Resurşlar | Əmək<br>resur.  | Isteh<br>poten. | Bazar<br>Infra. | İnves.<br>çəlb. | Innov.<br>poten. | Sosial<br>Sfera | Səm.<br>qars.<br>əlaqə |
|------------------------------|--------------------|-----------------|-----------------|-----------------|-----------------|------------------|-----------------|------------------------|
| Təbii<br>Resurşlar           | 1                  | X <sub>12</sub> | X <sub>13</sub> | X <sub>14</sub> | X <sub>15</sub> | X <sub>16</sub>  | X <sub>17</sub> | E <sub>1-7</sub>       |
| Əmək<br>Resurşları           | X <sub>21</sub>    | 1               | X <sub>23</sub> | X <sub>24</sub> | X <sub>25</sub> | X <sub>26</sub>  | X <sub>27</sub> | E <sub>2-7</sub>       |
| Istehsal<br>Potensialı       | X <sub>31</sub>    | X <sub>32</sub> | 1               | X <sub>34</sub> | X <sub>35</sub> | X <sub>36</sub>  | X <sub>37</sub> | E <sub>3-7</sub>       |
| Bazar<br>Infrastruktur       | X <sub>41</sub>    | X <sub>42</sub> | X <sub>43</sub> | 1               | X <sub>45</sub> | X <sub>46</sub>  | X <sub>47</sub> | E <sub>4-7</sub>       |
| Investisiya<br>cəlbediciliyi | X <sub>51</sub>    | X <sub>52</sub> | X <sub>53</sub> | X <sub>54</sub> | 1               | X <sub>56</sub>  | X <sub>57</sub> | E <sub>5-7</sub>       |
| Innovasiya<br>potensialı     | X <sub>61</sub>    | X <sub>62</sub> | X <sub>63</sub> | X <sub>64</sub> | X <sub>65</sub> | 1                | X <sub>67</sub> | E <sub>6-7</sub>       |
| Sosial sfera                 | X <sub>71</sub>    | X <sub>72</sub> | X <sub>73</sub> | X <sub>74</sub> | X <sub>75</sub> | X <sub>76</sub>  | 1               | E <sub>7-7</sub>       |

Qarşılıqlı əlaqələrin səmərəliliyi aşağıdakı düsturlarla qiymətləndirilir:

$$E = \sum_{i=1}^7 E_{i-7} \cdot E_{i-7} = \sum_{j=1}^7 X_{ij} k_{ij}$$

Burada,  $E_{i-7}$  - i alt sistemin regionun bütün infrastrukturunu ilə səmərəlilik qarşılıqlı əlaqəsini,

$X_{ij}$  - i alt sistemin j alt sistemi ilə səmərəlilik qarşılıqlı əlaqəsini,

$k_{ij}$  - səmərəlilik qarşılıqlı əlaqədə çəki əmsalını ifadə edir.

Yəni, sistemin tələb olunan fəaliyyətinin təmin edilməsi onun vəziyyətinin idarəedilməsi ilə təmin edilir. Çoxvariənt proseslərdən elősini seçmək lazımdır ki, idarəetmənin maksimal

səmərəliliyi təmin edilsin. Faaliyyətin tənzimlənməsi və idarəetmə prosesinin 2-ci - mərhələsidir. Səmərəliliyin əse idarəetmə sisteminin yaradılması mərhələsində qoyulur. Hər ik mərhələyə özünəməxsus səmərəlilik kriteriyaları və müəyyən model xas olur.

Ümumiyyətlə demək olar ki, səmərəli sosial-iqtisadi inkişafının qiymətləndirilməsi prosesi aşağıdakılardır özündə birləşdirir:

- səmərəli sosial-iqtisadi inkişafın təsir edən faktorları müəyyən edilməsi;
- regional səviyyədə regional siyasetin həyata keçirilmə üçün daxili alətlərin müəyyən olunması;
- dövlətin regional siyaseti.

Səmərəli sosial-iqtisadi inkişafın təmin olunması mexanizm dedikdə isə, bu sistemin qarşılıqlı əlaqədə olan funksion elementlərinin dəyişən daxili və xarici mühit şəraitində modifikasiyasıdır. Regionun səmərəli sosial-iqtisadi inkişafını təmin olunmasında funksionallıq özündə funksional sistema məqsədinin aydın və formalizə oluna bilən olmasını, daxili əlaqələrdə keyfiyyətliliyin, həmçinin digər sistemlərlə, o cümlədən, xarici mühitlə əlaqələrin müəyyən olunmasının birləşdirir.

Regionun səmərəli sosial-iqtisadi inkişafının təmin olunması bir neçə ardıcıl addimlardan ibarət olan dövrü prosesdir. Bu addimlar əsasən, müsbət və mənfi halları aydınlaşdırmaq üçün səmərəli sosial-iqtisadi inkişafının təmin olunması mexanizminin müasir metodlarla təhlili və təşkil olunması, idarəetmə qərarlarının qəbulu, nəticə göstəricilərinin təhlili və prosesə nəzarətdir.

Bələdiyə, regional inkişafda səmərəliliyin qiymətləndirilməsi və təmin olunması alqoritməri aşağıdakılardır nəzərə almaqla tərtib olunmalıdır:

#### *Qiymətləndirmədə:*

- başlangıç şərait və regional inkişaf strategiyası;
- alt sistemlərin elementlərinin təhlili;

- parametrlərin və göstəricilərin seçilməsi və hesablanması;
  - səmərəliliyin müəyyən olunması və dinamikanın təhlili.
- Təminatda:*
- nəticə göstəricilərinin təşkil;
  - idarəetmə qərarlarının qəbulu;
  - iqtisadi, hüquqi və sosial metodların təhlili;
  - regional inkişaf mexanizminin müəyyən olunması;
  - regionun inkişafına təsir edən əsas göstəricilərin sistemləşdirilməsi.

Qeyd edək ki, regional inkişafda səmərəlilik probleminin həllində yardımçı olan bu alqoritməri səviyyəsindən asılı olmayaraq ixtiyaçı iqtisadi rayonda tətbiq etmək mümkündür. Eyni zamanda bu alqoritmərin köməyi ilə sistematik olaraq təhlillər aparmaq, səmərəli sosial-iqtisadi inkişafın artma və azalma səbəblərinin müəyyən etmək, qəbul olunan qərarların həyata keçirilməsinə nəzarət etmək mümkündür ki, bu da regional inkişafda səmərəli regional siyasetin və strategiyanın həyata keçirilməsinə şərait yarada bilər.

İndi isə aşağıdakı kimi çoxregionlu sahələrə modelin və entropiya konsepsiyası əsasında qurulmuş regionlararası axınların təhlilinin modelinə baxaq. Təklif olunan bu model A. Vilsonun regionlararası sahələrə modeli əsasında tərtib olunmuşdur. Model regional və sahə aspektində istehsal və istehlakın strukturunu müəyyənləşdirməyə, həmçinin yaranmış xarici iqtisadi balansdan asılı olaraq müxtəlif regionlar arasında əlaqələrin "sixığını" təyin etməyə imkan verir.

**Məhsulların regionlararası axının modeləşdirilməsi.** Regionlararası məhsul axınlarının gravitasion təsəvvürlərə əsaslanan modelinə A.C.Vilsonun monoqrafiyasında baxılmışdır. Tutaq ki,  $i, j, k, \dots$ , nömrəli regionlar var və onlar  $r, s, p, \dots$  tipli iqtisadi məhsullarla mübadilə edirlər. Fərzi edək ki:

$c'_j$  –  $r$  məhsulunun bir vahidinin  $i$  regionundan  $j$  regionuna daşınmasının orta qiyməti,

$x'_{ij}$  –  $r$  məhsulunun  $i$ -ci regiondan  $j$ -ci regiona tam axını,

$X'_i$  –  $r$  məhsulunun  $i$ -ci regionda tam istehsalı,

$Y'_i$  –  $r$  məhsulunun  $i$ -ci regionda tam istehlakıdır.

$X'_i$ ,  $Y'_i$  kəmiyyətlərini  $r$  məhsulunun  $i$ -ci regiondan  $j$ -ci regiona göndərilən və qəbul olunan tam kütləsi kimi izah etmək olar. Məhsulun bir vahidinin daşınmasının orta qiyməti  $c'_j$  regionlar arasındaki məsafə kimi qəbul oluna bilər. Onda məhsul kütlələri arasındaki qarşılıqlı əlaqəni Nyutonun ümumdünya cazibə qanunu ilə izah etmək olar:

$$x'_{ij} = K' X'_i Y'_j / (c'_j)^2 \quad (1)$$

Burada  $K'$  – normalaşdırıcı vuruq olub əsas balans nisbətlərinin yerinə yetirilməsini təmin edir.

$$\sum_i x'_{ij} = X'_j.$$

Buradan və əvvəlki bərabərlikdən alırıq:

$$K' = X'_j / \sum_i \sum_j X'_i Y'_j (c'_j)^2 \quad (2)$$

(1) və (2) dəsturları hər bir regionda məhsulların istehsalı və istehlakı kimi regionlararası məhsul axınlarını hesablamaya imkan verir.

A.C.Vilsonun tədqiqatında istehsala, istehlaka, orta qiymətlərə və s. qoyulan məhdudiyyətləri nəzərə almaqla gravitasiya modelinin müxtəlif modifikasiyalarına baxılmışdır. Bu tipli gravitasiya modellərinən Teylin, Leontyev və Strautun tədqiqatlarında da istifadə olunmuşdur.

Teylin modelində regionlararası axınlar məsafədən asılı deyil:

$$x'_{ij} = X'_j Y'_i / X'_j$$

Leontyev və Strautun modeli isə aşağıdakı kimidir:

$$x'_{ij} = \frac{\sum_i x'_{ij} \sum_i x'_{ij}}{\sum_i \sum_j x'_{ij}} D'_{ij},$$

burada  $D'_{ij}$  – baza dövrünün verilənlərinə görə qiymətləndirilə bilən əmsaldır.

**Resursların regionlararası axının modeləşdirilməsi.**  $N$  ilə regionların sayı,  $R$  ilə bu regionlarda takrar istehsal olunan və bölüşdürülen müxtəlif resurs tiplərinin sayını işarə edək. Fərqli edək ki,  $x'_{ij}$  –  $r$  tipli resursun  $i$ -ci regiondan  $j$ -ci regiona göndərilən sayıdır (bundan sonra yuxarı indekslər məhsulun tipinə, aşağı indekslər isə regionlara uyğun olacaqdır).  $c'_{ij}$  ilə  $r$  resursunun bir vahidinin  $i$ -ci regiondan  $j$  regionuna göndərilməsi isə bağlı xərcləri işarə edək. Onda  $r$  resursunun  $j$ -ci regiona ( $r$  resursunun  $j$ -ci regionda "tam istehlak") və  $j$ -ci regiondan ( $r$  resursunun  $j$ -ci regionda "tam istehsal") məcmu axınları aşağıdakı kimi hesablanır:

$$X'_{i,j} = \sum_i x'_{ij} \quad \text{və} \quad X'_{r,j} = \sum_j x'_{ij} \quad (3)$$

Bu qayda ilə müəyyənləşdirilən istehsal və istehlak aşağıdakı balans tənliyinə (qapalı sistem üçün) uyğun gelir:

$$\sum_j X'_{i,j} = \sum_i X'_{i,r}.$$

$r$ -ci resursun istehsal  $i$ -ci regiondan  $j$ -ci regiona göndərilməsi ilə bağlı xərclər aşağıdakı kimi hesablanır:

$$C'_{ij} = c'_{ij} x'_{ij} \quad (4)$$

$j$ -ci regionda istehlak olunan  $r$  resursunun məcmu dəyəri (bu resursun istehsalı və  $j$ -ci regiona göndərilməsi ilə bağlı məcmu xərclər), (3) bərabərliyinin  $i$  indeksi üzrə cəmi kimi müəyyən olunur ( $j$  regionu da daxil olmaqla bütün regionlar-mənbələr üzrə):

$$C'_{ij} = \sum_i C'_{ij} = \sum_j c'_j x'_{ij} \quad (5)$$

Analoji olaraq,  $r$ -ci resursun  $i$ -ci regionda istehsalı və paylaşılmaması ilə bağlı məcmu xərclər aşağıdakı kimi hesablanacaqdır:

$$C'_{is} = \sum_j C'_{ij} = \sum_j c'_j x'_{ij} \quad (6)$$

Buradan alıq ki, istehsal və bölgünün məcmu dəyəri:

$$C' = \sum_i \sum_j c'_j x'_{ij} \quad (7)$$

resurs axınlarının mümkün paylanması çoxluğununu məhdudlaşdırın şərtlərdən biridir.

Noqliyyat xərclərini öks etdirən  $c'$  matrisi simmetrikdir ( $c'_{ij} = c'_{ji}$ ) ki, bu da axınların (7) şərti ilə məhdudlaşdırılan paylanması strukturunu müəyyənləşdirməyə imkan verir. Resursların  $x'_{ij}$  axının simmetrik və asimetrik hissələrin cəmi kimi təsvir etsək, onda axının simmetrik hissəsini  $x'_{ij}(s) = \frac{1}{2}(x'_{ij} + x'_{ji})$  kimi, asimetrik hissəsini isə  $-x'_{ij}(s) = \frac{1}{2}(x'_{ij} - x'_{ji})$  kimi müəyyənləşdirə bilərik.  $\sum_i \sum_j c'_j x'_{ij}(s) = 0$  olduğu üçün (5) şərti  $C' = \sum_i \sum_j c'_j x'_{ij}(s)$  kimi yazılı bilər. Buradan isə aydın olur ki, noqliyyat xərclərinin məhdudiyyətlərin qoyulması resursların simmetrik axınına gətirib çıxaracaqdır və  $r$  resursunun  $i$ -ci regiondan  $j$ -ci regiona axını hökmən həmin resursun  $j$ -ci regiondan  $i$ -ci regiona öksinə axınına uyğun olacaqdır.

İki simmetrik matrisin cəmini yiğcəm şəkildə aşağıdakı kimi ifadə etmək olar:

$$\sum_i \sum_j c'_j x'_{ij}(s) = \sum_i B'_i = Sp(B')$$

Burada  $B'_i = \sum_j c'_j x'_{ij}$ , və yekun olaraq  $C' = Sp(c' X')$ .

Başa bir məhdudiyyət (və ya məhdudiyyətlər toplusu) istehsal və istehlaka balans məhdudiyyətindən ibarətdir. Leontyev-Straut modelinin fərziyyələrinə görə istehlak iki hissəyə - resursun istehsalı və ya bərpası məqsədi daşıyan istehsaldaxi  $z'_i$  və son istehlak  $y'_j$ :kimi hissələrə bölünür:

$$X'_{ij} = z'_i + y'_j \quad (8)$$

Istehsaldaxili istehlak aşağıdakı düsturla modelləşdirilir:

$$z'_i = \sum_p a'^p X'_{ip} = \sum_p a'^p \sum_k x'_{ik}, \quad (9)$$

burada  $a'^p$  -  $i$ -ci regionda  $p$  resursunun bir vahidinin istehsalı üçün zəruri olan  $r$  resursunun məsrəfini xarakterizə edən texnoloji əmsaldır.

(3) və (9) ifadələrini (8)-də yerinə qoymaqla hər bir  $i$ -ci region və  $r$ -ci resurs üçün məhsulların regionlararası axınlarını və onların son və istehsaldaxili istehlaka bölgüsünü xarakterizə edən yekun balans düsturunu alıq:

$$\sum_i x'_{ij} = \sum_p a'^p \sum_k x'_{ik} + y'_j + V_j - W_j, \quad (10)$$

Qismən qeyri-məlum informasiyalı sistemin və ya əhəmiyyətsiz detalların nəzərə alınmadığı sistemin şəhəri üçün entropiya anlayışını istifadə etmək olar.

Entropiyadan istifadəyə tipik misal kimi sistemin makrosəviyyədə şərhindən mikrosəviyyədə şərhinə kecid ola bilər. Bu kecid özünü statistik fizikada və elimi biliklərin bir çox digər sahələrində yaxşı nümayiş etdirmişdir. İqtisadi modellərdə isə entropiya Bilsonun tədqiqatlarından başlayaraq istifadə olunur.

Baxdigimiz modelə göldikdə isə bütün regionlar üçün ayrı-ayrı iqtisadi agentlərin məhsullarının  $i$ -ci regiondan  $j$ -ci regiona axınlarını vəziyyət adlandıraq. Bu halda bütün vəziyyətlərin çoxluğu sistemin mikrosəviyyədə şərhini xarakterizə etmiş olacaqdır. Artıq sistemin makrokeyfiyyətini xarakterizə edən və  $r$  sahəsinin məhsulunun  $i$ -ci regiondan  $j$ -

ci regiona axınlarını eks etdirən  $x'_y$  matrisini sistemda paylama adlandıraq.

Eyni bir paylamaya gətirib çıxaran çoxsaylı vəziyyətlər mövcuddur. Fərqli edək ki, sistemin hər bir vəziyyəti bərabər ehtimalla həyata keçirilir. Onda, ən çox sayıda vəziyyətin əlaqəli (bağlı) olduğu  $x'_y$  çoxluğunun qiymətlərini hesablamalı ən ehtimallı paylaması tapmaq olar. Bu hesablamaları ayrı-ayrı fədlərin davranışları haqqında heç bir informasiyaya malik olmadan aparmaq olar.

$x'_y$  paylanması uyğun vəziyyətlərin sayını  $W(x'_y)$  ilə işarə edək. Əgər  $\ln W$ -ni statistik mənəvədən olduğu kimi entropiya adlandırsaq, onda ən ehtimallı vəziyyət entropiyasının maksimumuna uyğun galəcəkdir.

Vəziyyətlərin sayını aşağıdakı qaydada hesablamalı ələmətler. Fərqli edək ki,  $X$  - ümumi məhsul axımıdır -  $X = \sum_{i,j,r} x'_y$ .

Əvvəldə  $X$ -dan  $x'_{11}$ -i seçirik, sonra yerdə qalan  $X - x'_{11}$  sayda vəziyyətdən  $x'_{11}$ -ni seçirik və s. Beləliklə, vəziyyətlərin sayı  $X$ -dan geri qaytarılmamaq şərti ilə  $x'_{11}$ -in seçilme tüsullarının sayıının  $X - x'_{11}$ -dan geri qaytarılmamaq şərti ilə  $x'_{11}$ -nin seçilmesi tüsullarının sayıına hasılına və s. bərabərdir. Nöticədə:

$$W(x'_y) = \frac{X!}{x'_{11}!(X - x'_{11})!} \frac{(X - x'_{11})!}{x'_{11}^2!(X - x'_{11} - x'_{11})!} \cdots = \prod_{y,r} x'_y!$$

Beləliklə, logarifmlədiķidən sonra aşağıdakı funksionalın maksimallaşdırılması məsələsinə gəlirik:

$$H = \sum_{i,j,r} \ln(\Gamma(x'_y) + 1),$$

burada  $\Gamma$  - Eylerin qamma funksiyasıdır. İri həcmli məhsul axınları zamanı Stirlinqin asimptotik formalasından istifadə etməklə aşağıdakı funksionalı alırıq:

$$H = -\sum_i \sum_j \sum_r x'_y \ln(x'_y) \quad (11)$$

Daha sonra (8), (9) əlavə məhdudiyyət şərtləri ilə (9) entropiyasını maksimallaşdırıran  $\{x'_y : i, j = 1, N; r = 1, R\}$  axınlarının qiymətini hesablamalı lazımdır.

(10) məhdudiyyət şərtləri ilə (11) ekstremal məsələsinə istehsal və istehlakin məhdudiyyəti haqqında fərziyyələri nəzərə almaqla da baxmaq olar. Xüsusü halda, istehsalın və (və ya) istehlakin üzərinə (3) bərabərliyi (əgər bu bərabərliyin sol tərəfində göstərilən  $\bar{X}'_r$ ,  $\bar{X}'_r$  kəmiyyətlərinin qiymətləri haqqında informasiya əldə etmək mümkündürse) şəklində məhdudiyyətin əlavə olunması məqsədə uyğun olardı. İstifadə olunan amillərə (fiziki və insan kapitalı) xərclərin ekstensiv artımı nəticəsində istehsalın artması uzunmüddətli xarakter daşıyır. İstehlak xərclərinin artımı qısa müddətli dövrdə mövcud əldə olunan resursların artımı ilə bağlı olur. Ona görə də bu məhdudiyyətlərdən istifadə regionların inkişafının qisamüddətli məqsədlər üçün proqnozlaşdırılması zamanı faydalı ola bilər. (10)-(11) optimallaşdırma məsələsinin qoyuluş variantından asılı olaraq və belə ekstensiv artımın məhdudiyyəti haqqında əlavə forziyyədən istifadə etməklə aşağıdakı həlləri almaq olar.

a) İstehsala və istehlaka məhdudiyyət olmadıqda:

$$x'_y = \delta'_i \varepsilon'_r \exp\{-\mu' c'_y\}, \quad (12)$$

$$\delta'_i = \prod_p (\varepsilon'_i)^{-\alpha'_p}, \quad (13)$$

$$\varepsilon'_i = \frac{y'_i + \sum_p a'^p \delta'_i \sum_j \varepsilon'_j \exp\{-\mu' c'_j\}}{\sum_j \delta'_j \exp\{-\mu' c'_j\}}. \quad (14)$$

(11), (12) tənlikləri  $\varepsilon'_i$ ,  $\delta'_i$  -ə görə həll olunduqdan sonra (10) tənliyindən  $x'_y$  hesablanır.

b) İstehsala məhdudiyyətlər olduqda:

$$x'_i = A'_i \bar{X}'_i \varepsilon'_i \exp\{-\mu' c'_i\}, \quad (15)$$

$$A'_i = \left[ \sum_j \frac{1}{\varepsilon'_j} \exp\{-\mu' c'_j\} \right]^{-1}, \quad (16)$$

$$y'_i + \sum_j a'^j \bar{X}'_j \\ L'_i = \sum_j A'_j \bar{X}'_j \exp\{-\mu' c'_j\}. \quad (17)$$

Övvəlki hala analogi olaraq  $\varepsilon'_i$ ,  $A'_i$  əmsallarını müəyyənləşdirmək üçün övvəlcə (16), (17) tənlikləri həll olunur, sonra isə (15)-ə görə  $x'_i$  hesablanır..

c) İstehlaka məhdudiyyətlər olduğda.

$$\delta'_i = \delta'_i \bar{X}'_i B'_i \exp\{-\mu' c'_i\},$$

$\delta'_i$ -in qiyməti aşağıdakı tənliklər sistemindən müəyyənləşdirilir:

$$\sum_j a'^j \delta'_j = \bar{X}'_i - y'_i,$$

sonra  $B'_i$  aşağıdakı kimi hesablanır:

$$B'_i = \left[ \sum_j \delta'_j \exp\{-\mu' c'_j\} \right]^{-1}.$$

d) İstehsala və istehlaka məhdudiyyətlər olduğda.

$$x'_i = A'_i B'_i \bar{X}'_i \exp\{-\mu' c'_i\},$$

$$A'_i = \left[ \sum_j B'_j \bar{X}'_j \exp\{-\mu' c'_j\} \right]^{-1},$$

$$B'_i = \left[ \sum_j A'_j \bar{X}'_j \exp\{-\mu' c'_j\} \right]^{-1}.$$

$\bar{X}'_i$ ,  $\bar{X}'_j$ -in qiymətləri elə olmalıdır ki, Leontyev-Strautun (8), (9) balans tənlikləri ödənilsin.

Leontyevin məhsulun istehlakını, ixracını və idxlərini nəzərə alan regional sahə balansı kimi sadə model regional iqtisadiyyatın bir çox tipini izah edir. Onlardan hər biri birbaşa xərc əmsallar ilə və istehlak, ixrac, idxlər arasında nisbətlərlə verilir. Bu nisbətlər gömrük rüsumları və yük daşıma tarifləri ilə yolu ilə həyata keçirilən milli dövlət siyasetini əks etdirir. Aşağı rüsum və tariflər idxlərini artırır və regional istehsal sahələrinin inkişafını stimullaşdırır. "Ön əlverişli rejim" şəraitində regionun öz istehsalı olmadığı halda məhsulun daxili istehlakı və ixracı tamamilə idxlə hesabına ödənilə bilər.

Regional iqtisadiyyatın digər tipi, istehsala münasibətdə bunun əksi olub dövlət paternalizmini təmin edir. Bu halda məhsulun idxlə rüsum və tariflərin köməyi ilə məhdudlaşdırılır və regionda sahənin məhsulunun ixracını və sahənin özünün inkişafını stimullaşdırır.

Yuxarıda verilən çoxsahəli regionlararası gravitasiyalı entropiya modeli Azərbaycan regionlarının cari vəziyyətinin qiymətləndirilməsi və iqtisadi inkişafının proqnozlaşdırılması üçün istifadə oluna bilər.

**Regional iqtisadiyyatın xarici əlaqlərdən asılılıq dərəcəsinin qiymətləndirilməsi.** Regional inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə bağlı daha bir modelə baxaq. Məlumdur ki, iqtisadi əslahatların gedişində regionlar arasında əlaqlarda iki neqativ meyl meydana golmuşdur. Birinci, istehsalın səviyyəsinin aşağı düşməsi səbəbindən regionlararası əlaqların zəifləməsi, ikinci – xammal ixracının artması ilə əlaqlar olaraq regionlararası əlaqların sayının aşağı düşməsi. Regional iqtisadiyyatın xarici əlaqlərdən asılılıq dərəcəsini qiymətləndirmək üçün aşağıdakı xüsusi iqtisadiyyazi modeldən istifadə etmək olar. Bu, regionun çoxsahəli statistik optimallaşdırma modelidir. Sahələrarası balans modeli kimi bu modelin köməyi ilə regionun son məhsulunun hacminin onun xarici əlaqlarının səviyyəsindən asılı olaraq dəyişməsi müəyyənləşdirilir. Burada xarici əlaqlar dedikdə regionun həm ölkə daxilindəki digər regionlarla, həm də xarici ölkələrlə

beynəlxalq əlaqələri nəzərdə tutulur. Bu modeli rüyadalarla aşağıdakı kimi ifadə etmək olar:

$$X_i = \sum_{j=1}^n a_{ij} x_j + s_i Y + (1-C)\Delta i, \quad i = 1, \dots, n \quad (1)$$

$$\begin{aligned} Y &\rightarrow \max (2) \\ X_i &\leq X_i^0 \quad (3) \end{aligned}$$

Burada:

$n$  — regionda sahələrin sayı;

$X_i$  — regionda  $i$ -ci sahədə məhsul istehsalının həcmi ( $i = 1, \dots, n$ );

$Y$  — regionda daxili son məhsulun həcmi;

$a_{ij}$  — regionun sahələr arası balansının birbaşa xərə matrisinin əmsalları;

$s_i$  — regionun son məhsulunun sahə strukturunda  $i$ -sahənin payı;

$\Delta_i$  — regionda  $i$ -ci sahə üzrə ixrac-idxal saldosu;

$C$  — regionun xarici əlaqələrinin zəifləmə dərəcəsi xarakterizə edən parametrdür. Əgər  $C=0$  olarsa, regionun bütün xarici əlaqələrinin tam saxlanıldığı, əgər  $C=1$  olarsa əlaqələrin olmadığını göstərir;

$X_i^0$  — regionun xarici əlaqələrinin tam saxlanması ( $C=0$ ) şərti ilə  $i$ -ci sahədə məhsul istehsalının həcmi.

Bütün regionlar üçün hesablamaların nəticələri aşağıdakı kimi xətti asılılıqla ifadə oluna bilər:

$$\frac{Y}{Y_0} = 1 - KC \quad (2)$$

Burada,  $Y_0$  — regionun bütün xarici əlaqələrinin qorunub saxlanıldığı ( $C=0$ ) halda son məhsulunun həcmi;

$K$  — regionun xarici əlaqələrinin 1% dəyişdiyi halda onu son məhsulunun nə qədər (%) dəyişdiyini göstərən əmsaldır (regionun daxili son məhsulunun xarici əlaqələrdən asılılılı əmsali).

Burada,

$$0 \leq K \leq 1 \quad (22)$$

Bu o deməkdir ki, regionların iqtisadi inkişafının mümkün strategiyaları ya aşağıdakı iki kənar alternativ strategiyadan biri, ya da onların arasında olacaqdır:

- **regional avtarkiya**, bu halda səhbət xarici əlaqələrin olmadığı qapalı regional inkişafdan gedir ( $K = 0$ );

- **regional fritederçilik**, bu halda regionun maksimum açıqlığı ( $K = 1$ ), onun dünya bazarları və ölkənin digər regionları ilə dünya qiymətləri əsasında ekvivalent xarici əlaqələrə keçməsi nəzərdə tutulur.

Regionların inkişaf strategiyasının seçməsi onların inkişaf səviyyələri arasındaki fərqlərdən, sahə ixtisaslaşmasından, təbii resurslarla təmin olunmasından, iqlim şəraitindən, coğrafi mövqeyindən və s. asılıdır.

**Regionda məhsuldar qüvvələrin yerləşdirilməsi problemi.** Regional iqtisadiyyatın seçilmiş strategiyadan asılılıq dərəcəsini köməyyətə qiymətləndirmək və regionların bu və ya digər strategiyamı seçməsinin obyektiv mümkün nəticələrini müəyyənləşdirmək üçün uyğun iqtisadi riyazi modellərdən istifadə olunmalıdır.

1. **Regional avtarkiya strategiyasına uyğun regionun davranış modeli.** Bu modelin köməyi ilə bütün xarici və ölkə daxili digər regionlara heç bir xarici iqtisadi əlaqəsi olmayan regionda məhsul istehsalının sahələr üzrə və bütövlükdə region üzrə son məhsulun həcmini qiymətləndirmək mümkündür.

Modellə hər bir sahə üzrə regiondan ixrac edilən və regiona idxal olunan məhsulun həcmi sıfır borabördür. Bu o deməkdir ki, regionda bütün sahələr üzrə idxal-ixrac saldosu sıfır borabördür. Bəziliklə iqtisadi-riyazi modelin formalizə olunmuş yazılışı aşağıdakı kimi olacaqdır:

$$X_i = \sum_{j=1}^n a_{ij} x_j + s_i Y, \quad i = 1, \dots, n \quad (23)$$

$$Y \rightarrow \max \quad (24)$$

$$X_i \leq X_{a,i} \quad (25)$$

Bu modelin tənliklərindəki işarələmələr (18)-(20) məsələsində olduğu kimiidir.

İlkin verilənlər:  $a_{ij}$ ,  $s_i$ ,  $X_{0j}$ .

Məchul kəmiyyatlar:  $X_i$ ,  $Y$ .

2. *Regional fritredlik strategiyasına uyğun regionlara davranış modeli.* Əvvəlki modeldə olduğu kimi bu model sahələrarası balansın statistik optimallaşdırma modelidir. Bi modelin kəməyi ilə ekvivalent xarici iqtisadi əlaqələr (xarici və ölkədaxili regionlarla) və dönya qiymətlərinə keçid şərti ilə hər bir sahənin məhsul istehsalının həcmi, regionun son məhsulunu həcmi və hər bir sahə üzrə ixrac-idxlər saldosu hesablanır. Ekvivalentlik tələbinə uyğun olaraq regionda məcmu ixracı məcmu idxlərin həcmi bərabər olmalıdır. İqtisadi-riyazi modelin tənlikləri aşağıdakı kimi ifadə oluna bilər:

$$X_i = \sum_{j=1}^n a_{ij} x_j + s_i Y + \Delta_i, i = 1, \dots, n \quad (26)$$

$$\sum_{i=1}^n P_i \Delta_i = 0 \quad (27)$$

$$Y \rightarrow \max \quad (28)$$

$$X_i \leq X_{0j} \quad (29)$$

Bu modelini tənliklərdə də aşağıdakılardan istisna olmaqla əvvəlki modeldəki işarələmələrdən istifadə olunmuşdur:

$\Delta_i$  — regional iqtisadiyyatda  $i$ -ci sahənin ixras-idxlər saldosu,

$P_i$  —  $i$ -ci sahə məhsulunun ölkədaxili qiymətlərinin xarici ticarət qiymətlərinə hesablanması indeksi.

İlkin verilənlər:  $a_{ij}$ ,  $s_i$ ,  $X_{0j}$ ,  $P_i$

Məchul kəmiyyatlar:  $x_i$ ,  $Y$ ,  $\Delta_i$ .

Bu modellərin kəməyi ilə hər bir region üçün uyğun strategiyalar üzrə hesablamalar aparmaq, nəticələri müqaiisə etmək və qiymətləndirmək olar.

Azərbaycanda regional inkişaf strategiyasının işləniləbiləcək məsələlərinə gəldikdə isə bu istiqamətdə müəyyən işlər görülür.

Ayrı-ayrı şəhərlərin, bələdiyyələrin inkişaf strategiyası işləniləbiləcək məsələlərinə gəldikdə isə bu istiqamətdə müəyyən işlər görülür. Məsələn Şirvan şəhərində, Sumqayıt şəhər bələdiyyəsində artıq bir neçə ildir ki, strateji inkişaf planı işləniləbiləcək məsələlərinə gəldikdə isə bu istiqamətdə müəyyən işlər görülür. Lakin bütövlükdə respublikamızda regional inkişaf strategiyalarının hazırlanması və reallaşdırılması məsələsinin geniş inkişaf etdiyini söyləmək düzgün olmazdır. Respublikamızın regional strateji planlaşdırma praktikasında diqqət yetirilməli olan aşağıdakı kimi bir sıra çatışmazlıqlar mövcuddur:

- strateji planlaşdırma regional inkişafda ictimai iştirakın mexanizmində çevrilə bilmir, regional inkişafda maraqlı olan bütün subyektlərin və ictimaiyyətin bu prosesə cəlb olunmasının vacibliyli lazıminca qiymətləndirilmir;

- strateji planın hazırlanması gedişində əldə olunmuş təcrübə və prosedurlar normativ aktlarda əks olunmur və planın reallaşdırılmasının institusional bazası yaradılmır;

- strateji planların bütçə və digər plan növləri ilə əlaqəsini təmin edən və strateji yanaşmaya yönümlü iş qabiliyyəti idarəetmə sistemləri formalasdırılmışdır;

- strateji planlardan xarici regional marketinqin elementi kimi zəif istifadə olunur;

- regional mütəxəssislərin layihə mədəniyyəti vərdişləri zəifdir.

Bu çatışmazlıqları nəzərə almaqla strateji planlaşdırmağa aşağıdakı istiqamətlərdə informasiya-metodiki və maliyyə dəstəyinin göstərilməsi məqsədə uyğun olardı:

- hakimiyət orqanları ilə əhalisi arasında dialoğun aktivləşdirilməsinə metodiki və təşkilati yardımın göstərilməsi, ictimaiyyətin bu prosesə cəlb olunması üçün metodika və təşkilati-maliyyə dəstəyi (ictimai dinləmələrin, konfransların keçirilməsi, əhalisi ilə, o cümlədən gənclərə işin digər məntədələr) tələb olunur;

- regional strateji inkişaf planlarının işlenib hazırlanmasına mərkəzi hökumət tərəfindən metodiki fərqliliyi azaltmaq və strateji planların hazırlanmasına stimullaşırmaq üçün dəstəyin göstərilməsi;
- regional strateji planların və onun tədbirlərinin reallaşdırılmasına dövlət orqanları tərəfindən dəstəyin verilməsi, məqsədli dövlət proqramlarının işlenib hazırlanması zamanı regional strateji planlara daxil edilmiş layihələrin maliyyələşdirilməsinə dövlət səviyyəsində müsabiqələrin keçirilməsi;
- regional strateji planların işlenib hazırlanması məsələləri üzrə (xüsusi halda, bündən kənar maliyyə mənbələrinin cəlb olunması üçün metodikəni özündə oks etdirən) ümumişdirilmiş metodiki bazanın yaradılması;
- strateji planın regional idarəetmə sisteminin elementi kimi qəbul olunmasını təmin edən normativ sənədlər tipinin yaradılması;
- strateji təhlil və monitoringlər zamanı regionlararası müqaişələrin aparılması üçün ümumi statistik verilənlər bazasının yaradılması;
- strateji planlaşdırma sahəsində kadrların hazırlanması və yenidən hazırlanması, layihə ilarəciliyi, qruplarla işin təşkil sahəsində təlimlərin keçirilməsi və s.

## **5.7. Proqram-məqsədli metod region iqtisadi siyasetin əsas metodu kimi**

Dövlət hakimiyyət orqanlarının məqsədyönlü, institusional və qanunvericiliklə müəyyənləşdirilən fəaliyyəti kimi regional siyaset cəmiyyətin arazi təşkilinin strukturunda müsbət dəyişikliklərə nail olmaq məqsədi ilə və özünəməxsus metodlarla həyata keçirilir. Dövlətin regional problemləri həll etmək üçün istifadə etdiyi üsul və vasitələri **regional iqtisadi siyasetin metodları** adlandırmış olar.

Regional siyasetin metodları ictimai prosesləri dövlət tənzimlənməsinin prinsipləri ilə müyyən olunur, birbaşa və dolayı təsir tədbirlərindən istifadə etməklə həyata keçirilir. Regional siyaset məsələlərinin praktiki həllində istifadə olunan forma və metodlar aşağıdakılardan ibarət ola bilər:

- regionların inkişafı üçün məqsədli dövlət proqramlarından istifadə olunması və bu proqramların maliyyələşdirilməsində, strukturəməlagəti rən investisiya layihələrinin reallaşdırılmasında iştirak;

- maliyyə resurslarının regionlar arasında bölgüsü;

- ümumdövlət ehtiyacları üçün məhsullara dövlət sifarişlərinin regionlar üzrə yerləşdirilməsi.

Bütövlükda, regional siyasetin özünəməxsus alətlərini çatınılıqla müəyyənləşdirmək olar. Lakin oksor dövlətlər iki növ mexanizmlərdən istifadə edirlər: iqtisadi inkişaf agentliklərinə və ya balsadiyyə qurumlarına yönəlmüş regional inkişaf proqramları; bilavasitə müəssisələrə ünvanlanan regional yardım sxemləri. Sonuncu halda bu yardımalar dətasiya formasında yox, adətən kreditlər, qrantlar, kommersiya ssudaları, vergi güzəştləri formasında olur.

Elmi ədəbiyyatda regional siyasetin aşağıdakı kimi alətlərini fərqləndirirlər: məqsədli proqramlarla regiona dəstək; investisiya subsidiyaları; kadr hazırlığının subsidiyalasdırılması; infrastrukturun təkmilləşdirilməsi; istehsalın diversifikasiyasının subsidiyalasdırılması; regionda texnoloji səviyyənin yüksəldilmesi; regional inkişaf mərkəzlərinin yaradılması; regional inkişaf məqsədi ilə şirkətlərə birbaşa subsidiyalar; biznesin inkişafı üzrə tövsiyyələr; treninqlərə dəstək (işləyənlərə, işsizlərə). Birinci dörd alət mobillik amilləri konsepsiyası üçün, qalanları isə daxili artım amilləri konsepsiyası üçün daha xarakterikdir.

Regional siyasetin başlıca üsulları aşağıdakılardan ibarətdir:

- ayrı-ayrı layihələrin həyata keçirilməsi və ya sonayə komplekslərinin yaradılması üçün hökumət investisiyaları yolu ilə dövlət maliyyələşdirilməsi;

- bu və ya digər rayonda sosial və ya istehsal infrastrukturunun müxtəlif formalarının yaradılması məqsədi ilə dövlətin maliyyə və digər yardımçıları, həmçinin xüsusi tədbirlərin işləniləbiləcək hazırlanması və həyata keçirilməsi;

- dövlət bütçəsi hesabına, həmçinin müxtəlif subsidiyalar, dotsiyalar, aşağı faiz dərəcələri ilə borc və kreditlər, vergi dərəcələrinin aşağı sahınması, gömrük rüsumlarından azad etmə və s. ibarət olan maliyyə yardımının edilməsi. (məs, əsas avadanlığın göstirilməsi sahəsində bu cür yardımalar);

- ayrı-ayrı rayonlarda istehsalın yerləşdirilməsini stimullaşdırmaq məqsədi ilə maliyyə kompaniyalarında birgə iştirak yolu ilə dövlətin maliyyə yardımı;

- sənayenin yüksək təmərküzləşdiyi şəhər və rayonlarda sənayenin inkişafına kapital qoyuluşlarını məhdudlaşdırmaq, yeni sənaye obyektlərinin tikintisini qadağan etmək və əhalinin bu mərkəzlərdə təmərküzləşməsinin qarşısını almaq sahəsində qanunvericilik və maliyyə tədbirlərinin həyata keçirilməsi.

Regional siyasetin reallaşdırılması onun məqsəd və vəzifələrini həyata keçirməyə imkan verən institutsiyal dəyişikliklərin tətbiqini, institutsiyal infrastrukturun formalasdırılmasını tələb edir. Bunun əsasını isə regional siyasetin institutları kimi bu siyaseti işləyib hazırlayacaq və reallaşdıracaq dövlət (və ya dövlətin iştirakı ilə) təşkilatlar, komissiyalar, qurumlar kimi institutlar təşkil edir. Onlar dövlət mexanizminin tərkib hissəsi olub yalnız regional problemlərin həlli sahəsində deyil, həm də regionlara qarşılıqlı fəaliyyət sahəsində ixtisaslaşmış olurlar. Dövlətin regional siyasetinin uğurlu reallaşdırılması üçün hüquqi və təşkilati-iqtisadi normaların yaradılması, elmi-texniki və layihələndirmə işlərinin yerinə yetirilməsi, regional inkişafın dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi tələb olunur. Bura aşağıdakılardır aid etmək olar: regionlara dövlət yardımı tədbirlərinin normativ-hüquqi əsaslarının möhkəm-ləndirilməsi; mərkəzi xidmətlərin regionlarda yerləşdirilməsi strukturunun təkmilləşdirilməsi; iqtisadi əməkdaşlığın yeni təşkilati

formalarının imkanlarından geniş istifadə etmək (regional və regionlararası iqtisadi qarşılıqlı fəaliyyət assosasiyaları, ərazi maliyyə-sənaye qrupları və s.); ölkə ərazisində bütün təsərrüfat subyektləri üçün normativ-hüquqi məkanın vahidiyini təmin etmək; regionların monitoring sisteminin, maliyyə-iqtisadi və sosial inkişaf proqnozlarının hazırlanması sisteminin yaradılması.

Hazırkı dövrə qəbul olunur ki, dövlətin regional inkişafın məqsədlərinə nail olmaqdə on vacib yerdən birini **məqsədli regional inkişaf proqramlarının işləniləbiləcək hazırlanması və həyata keçirilməsi** tutur və belə proqramların işləniləbiləcək hazırlanması region ərazisində onun rəqabət üzünlüklerindən istifadə etmək və regional asimetriya kimi qiymətləndirilən mənfi meyllərinin qarşısını almaq yolu ilə vahid və səmərəli iqtisadi məkanın formalasdırılmasına kömək edir. Regional inkişaf proqramlarının regionlararası asimetriya ilə bağlı xüsusi rolü ondan ibarətdir ki, regional siyasetin digər alətlərindən (transfertlər, dotsiyalar, subvensiyalar, dövlət bütçəsindən kreditlər və s.) fərqli olaraq proqramlar özünməxsus xüsusiyyətə malikdir. Bu xüsusiyyət onun əsasən investisiya xarakterli olması ilə, cari məsələlərdən daha çox regional inkişafın strateji məsələlərinə, investisiya prosesləri əsasında strukturunun yenidən qurulmasına istiqamətlənmiş olması ilə xarakterizə olunur. Beləliklə, məqsədli proqramlar regionlararası asimetriya problemlərinin həllinə yönülər və təkcə bu problemin nəticələrinin aradan qaldırılması deyil, həm də onu doğuran səbəblərin qarşısının alınması məqsədini güdürlər. Buna görə də xüsusi şəddadlı sosial, iqtisadi və ekoloji problemləri olan regionlar üçün iqtisadiyyatın struktur dəyişikliklərinə tənzimləyici təsirlər göstərmək üçün müxtəlif formalarından, o cümlədən regional problemlərin principə kompleks həllinə, regional inkişafın dinamikasını müəyyənləşdirən bütün amilləri, proqram tədbirlərinin həyata keçirilməsi üçün müddətləri nəzərə almağa və s. imkan verən proqram-məqsədli metodlardan istifadə olunmasına zərurət yaranır.

Sədə anlamedə program dedikdə hansısa əhəmiyyətli bir problemin həlli ilə bağlı nəzərdə tutulan hərəkət planı başı düşülür. Program bir qayda olaraq strateji məqsədlərin həllin təmin etmək üçün məqsədlər, resurslar, icraçılar və icra müddəti üzrə layihə və tədbirlərin əlaqələndirilmiş kompleksindən ibarə olur. Əslində strategiyani proqramlar sistemi kimi də təsəvvür etmək olar və bu halda proqramlar işlənib hazırlanmış strategiyani detallaşdırır.

Regional inkişaf proqramlarına regionun müəyyən müddət nəzərdə tutulmuş strateji inkişaf konsepsiyasının reallaşdırılmış mexanizminin vacib elementi kimi baxılır. Konsepsiya özündə regional inkişafın strateji məqamlarını yığcam şəkildə əks etdirən sənəd oluğu üçün onun reallaşdırılması məqsədi ib regional idarəetmə orqanlarının, digər idarəetmə və təsərrüfatçılıq subyektlərinin, regional inkişafda maraqlı olas digər tərəflərin niyat və hərəkətlərinin dəqiqləşdirilməsi və konkretləşdirilməsi tələb olunur. Ümumi strateji ideyanı dəqiqləşdirilməsi və konkretləşdirilməsi isə regional inkişaf proqramının işlənib hazırlanması çərçivəsində həyata keçirilir. Müasir şəraitdə belə proqramı özündə regionun strateji inkişafının nəzərdə tutulmuş məqsədlərinə nail olmağa yönəlmış tədbir və layihələrin resurslar, icraçılar və müddətlər üzrə əlaqələndirilmiş olduğu proqnoz-analitik sənəd kimi müəyyənləşdirmək olar.

Regional inkişaf proqramlarının ən vacib xüsusiyyəti ondan ibarətdir ki, onlar prioritet inkişaf istiqamətlərinin tərkibinin iqtisadi və sosial məqsədə uyğunluğunu, əhəmiyyətini və proqram tədbirlərinin dövlət, regional və ya bələdiyyə səviyyəsində maliyyələşdirilmə imkanını nəzərə almaqla müəyyənləşdirilir. Praktika göstərir ki, məqsədli proqramlar regionda sosial-iqtisadi inkişaf proseslərinin idarəolunmasında səmərəli istifadə oluna bilərlər. Proqram-məqsədli metodun xarakterik cəhəti ondan ibarətdir ki, bu metod eyni vaxtda sosial-iqtisadi və elmi-texniki proseslərin integrasiyasının iki tipini reallaşdırmağa: müxtəlif sahələrə, regionlara və ya mülkiyyət-

formaların məxsus subyektlərin söylerini birləşdirmək tələb olunduqda məkanca integrasiyaya, proqramda nəzərdə tutulmuş son məqsədə doğru ümumi hərəkət prosesinin müxtəlif mərhələlərinin dəqiq ardıcılığına və vəhdətinə nail olmaq tələb olunduqda zamanca integrasiyaya imkan verir.

Azərbaycana gəldikdə isə deyə bilərik ki, bu gün respublikamızda artıq dövlət proqramları formasında "proqram" mexanizmi mövcuddur. Regional siyaset və idarəetmənin ən mühüm metodoloji və praktiki vasitəsi məqsədli sosial-iqtisadi inkişaf proqramlarıdır. Regional proqramlar ərazi idarəetməsinin elementlərindən biri kimi çıxış edir. Bu proqramlarda konkret problemlərin həllində müxtəlif mərkəzi hakimiyyət orqanları ilə yanaşı digər təsərrüfat subyektləri də iştirak edir və regional iqtisadi inkişafa kömək edirlər. Son illərdə Azərbaycanda çox sayılı müxtəlif sosial inkişaf proqramları, sosial problemlərin həllinə yönəlmüş, müxtəlif institusional proqramların həllinə yönəldilmiş proqramlar, regional və respublika əhəmiyyətli kompleks proqramlar qəbul olunmuşdur. Regional və Respublika əhəmiyyətli 5 kompleks proqram: Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008) Dövlət Proqramı (11.02.2004); Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı (27.02.2006); Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı (14.04.2009) qəbul olunmuşdur; Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018) Dövlət Proqramı (27.02.2014); Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2019-2023) Dövlət Proqramı (29.01.2019); "Azərbaycan 2030: sosial-iqtisadi inkişafə dair Milli Prioritetlər" in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı.

"Bu Sərəncamda qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində

*Gündəlik*"dan irəli gələn öhdəliklərin icrası istiqamətində və xüsusi əhəmiyyət kəsb edir.

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövri yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamlı keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkəm beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətin dövlətçilik əmənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun ilə makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkəm ümumi iqtisadiyyatına reintegrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarında faydalanaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formallaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın idarə dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha və möhkəmləndirəcəkdir.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyətlər, milli və multikultural döyərlər qarşısındaki illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yoluunu seçmişdir.

Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüsün arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilər

əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistrallının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafi üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda roluunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndiriləsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışı artırmak məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslerin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.

Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyaset çərçivəsinin formallaşdırılması, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli "hərəkətverici qüvvələri"nin möhkəmləndirməsini – insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi."

## Ədəbiyyat

1. Azərbaycan 2030: sosial-iqtisadi inkişafə dair Məlumat "Prioritetlər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı. [www.president.az](http://www.president.az);
2. Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı. [www.president.az](http://www.president.az);
3. Ələkberov U.K./İnkılâzın inkişafının idarə edilməsindən əsasları/Dərslik, Bakı-2018;
4. Hüseynova X. Azərbaycanda yeni regional siyaset formalaşması güthlömiş və innovasiyalı əsas prinsiplər. "Qarabağda yeni iqtisadi quruculuğu: Ağdamdan inkişaf impulsları" mövzusunda Elmi-praktik konfrans. Ağdam sentyabr 2021;
5. İşgaldən azad edilən arazilərin bərpası və Azərbaycan iqtisadiyyatında yeni güc. Dövlət idarəciliyi. Nəzariyyə və təcrübə. №1(73) Bakı 2021
6. Həbibova Z., Abdullayeva M. Döyişikliklərin idarə olunması Və Dövlət idarəciliyi/ Bakı-2017;
7. Hüseynova X.M., Quliyev M.Y. Global rəqabətqabiliyyətlilik. Dərs vəsaiti. Bakı 2016;
8. "Regional inkişaf proqramları: nazari və praktiki məsləhət". B, 2010;
9. Hüseynova X. Azərbaycanda regional inkişafın idarə olunması problemləri/Dissertasiya/ B.2010;
10. Nuriyev Ə. "Regional idarəetmənin əsasları" B, 2007;
11. Series Voltage References Market Share 2022 Trending Technologies, Size, Industry Development Plans, Strategy Analysis, Distributors, Future Growth and Geographical Regions 2027 /Published: Jan. 21, 2022.
12. Andre Torre Frederic. Wallet Regional Development in Rural Areas Analytical Tools and Public Policies\ Springer Briefs in regional sayns Switzerland (e-book) 2016;
13. Guide to Developing a Regional Economic Development Strategy Prepared for Boards of Directors of Nova Scotia's Regional Enterprise Networks– September 2014;
14. Dawley, S /Creating new paths? Offshore wind, policy activism, and peripheral region development. Economic Geography(2014)
15. Economics Rules Dani Rodrik Oxford University Press 2015;
16. ADETEF, Notre Europe, AEIDL (2010) "Cohesion policy support for local development: best practice and future policy options. Final Report", [http://ec.europa.eu/regional\\_policy/consultation/terco/cp\\_support\\_local\\_development\\_en.pdf](http://ec.europa.eu/regional_policy/consultation/terco/cp_support_local_development_en.pdf) (external link) Amin, A. (2009) The Social Economy. Zed Book, London.2010;
17. Banks, J. and Marsden, T. (2000) 'Integrating Agri-Environment Policy, Farming Systems and Rural Development: Tir Cymen in Wales' Sociologia Ruralis, 40 (4): 466–480. Banks, J. and Marsden, T. (2001) 'The Nature of Rural Development: The Organic Potential', Journal of Environmental Policy and Planning;
18. Белокрылова О. «Региональная экономика и управление» М, 2013;
19. Ильина И. «Региональная экономика и управление развитием территорий». М, 2013;
20. Носова С. «Региональная экономика». М, 2013;
21. Internet resurslar

## **DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏÇİLİYİNİN MÜASİR PROBLEMLƏRİ**

“Elm və təhsil” nəşriyyatının direktoru:

**İNAL MƏMMƏDLİ**

Çapa imzalanıb: 01.09.2022

Kağızin formatı: 60×84 1/16

Tiraj: 300

Kitab “Elm və təhsil” nəşriyyat-poligrafiya  
müsəssisəsində səhifələnib, çap olunmuşdur

E-mail: [elm.ve.tehsil@mail.ru](mailto:elm.ve.tehsil@mail.ru)

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4